

A.M.MƏHƏRRƏMOV, H.H.ASLANOV

XARİCİ İQTİSADI FƏALİYYƏTİN TƏNZİMLƏNMƏSİ

DƏRSLİK

*Azərbaycan Respublikası Təhsil Nazirliyi
Elmi-metodik Şurası «İqtisadiyyat» bölməsi
nin 06.12.2007-jü il tarixli 19 nömrəli ijas
protokolundan çıxarıyla və Azərbaycan Res-
publikası Təhsil Nazirinin 25.12.2007-jü il ta-
rixli 1292 sayılı əmri təsdiq edilmişdir*

BAKİ – 2008

23649

Elmi məsləhətçi: iqtisad elmləri doktoru, professor
R.Ə.NƏBİYEV

Elmi redaktor: iqtisad elmləri namizədi, professor
A.A.QASIMOV

Rəyçilər:
iqtisad elmləri doktoru, professor
H.B.ALLAHVERDİYEV
iqtisad elmləri doktoru, professor
İ.A.KƏRİMLİ

Dərslikdə xarici iqtisadi fəaliyyətin əsas funksiyaları və prinsiplərindən bahs edilmiş, xarici iqtisadi fəaliyyətin, o cümlədən xarici ticarətin xüsusiyyətləri, onun nəzəri-konseptual əsasları, dövlətin xarici ticarət siyasəti, xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi mexanizmi və bu sahada gömrük ödönışlərinin tətbiqi aşiquanmışdır. Ölkənin xarici iqtisadi fəaliyyətində valyuta münasibətləri və valyuta siyasetinin xüsusiyyətləri, valyuta əməliyyatlarına gömrük nəzarəti dünya təcrübəsi nəzərə alınmaqla öyrənilmişdir. Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrində valyuta əməliyyatlarının tənzimlənməsi istiqamətləri və xarici iqtisadi fəaliyyətdə sənədləşmənin aparılması qaydaları o, cümlədən xarici ticarətdə malgəndərmələrin bazis şərtləri olan ticarət terminləri təhlil edilmişdir. Səmərəli mexanizmlərdən istifadə etməklə iqtisadi təhlükəsizliyin təmin edilməsi və bu sahada gömrük orqanlarının rölu araşdırılmışdır. İqtisadi riyazi modellərdən istifadə etməklə Azərbaycan Respublikasında xarici ticarət əməliyyatlarının mövcud və perspektiv inkişaf xüsusiyyətləri və CTT-na daxil olmanın Azərbaycan reallıqlarında müsbət və bəzi mənfi meylləri təhlil edilmişdir. Xarici iqtisadi fəaliyyətin tənzimlənməsində ölkənin mövcud inkişaf xüsusiyyətləri nəzərə alınmaqla qeyri-tarif tənzimlənmə mexanizminin tətbiqi məsələləri də konkret metodların vasitəsilə şərh edilmişdir. Xarici iqtisadi fəaliyyətin ayrılmaz tərkib hissələri olan kapital və maliyyənin beynəlxalq hərəkəti, is-qüvvələrinin beynəlxalq miqrasiyası və eləcə də beynəlxalq iqtisadi integrasiya proseslərinə də yer vermişdir.

Dərslik iqtisadi ixtisaslar o cümlədən "Gömrük işinin təşkili", "Beynəlxalq iqtisadi münasibətlər" ixtisasları üzrə təhsil alan tələbələr, magistrler və aspirantlar, müəllimlər, həmçinin beynəlxalq iqtisadi fəaliyyətlə məşğul olan işçilər, dünya bazarına çıxan iş adamları və ixtisas artırma kurslarının dinişayıcıları üçün də əhəmiyyətlidir.

M 503020907
024 – 08 Qrifli nəşr

© A.M.Məhərrəmov
© H.H.Aslanov

MÜNDƏRİCAT

ÖN SÖZ..... 7

BÖLMƏ 1. Beynəlxalq ticarətin xüsusiyyətləri və nəzəri konseptual əsasları. Xarici ticarət siyaseti 9

1.1. Xarici ticarətin mahiyyəti və xarici ticarət əməliyyatları.....	9
1.2. Xarici ticarət nəzəriyyələri və onun təkamülü	17
1.3. Müasir iqtisadi reallıqlar sferasında xarici iqtisadi fəaliyyətin təşkili, texnikası və problemləri....	23
1.4. Dövlətin xarici iqtisadi ticarət fəaliyyəti, onun tənzimlənməsinin mexanizmləri və dünya təcrübəsi	32
1.5. İdxal və ixrac əməliyyatlarının tənzimlənməsi	45

BÖLMƏ 2. Xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi mexanizmi 52

2.1. Vergitutma bazası və onun müəyyən edilməsi. Gömrük dəyəri (İdxal-ixrac əməliyyatlarında) və onun təyin olunması mexanizmi.....	53
2.2. Malın mənşə ölkəsi anlayışı və onun əhəmiyyəti. Mənşə ölkəsinin müəyyən edilmə meyarları.....	65
2.3. Xarici iqtisadi fəaliyyətin Əmtəə Nomenklaturası - inkişaf mərhələləri, strukturu və tətbiqi xüsusiyyətləri.....	68
2.4. Xarici ticarət əməliyyatlarında tarif preferensiyaları və güzəştər	74
2.5. Xarici ticarət əməliyyatlarına gömrük tarifinin tətbiqi reallıqları. Meçlər paradoksu	77
2.6. Xarici ticarətdə gömrük tarif müdafiəsinin faktiki səviyyəsi. Nominal və effektiv tariflər	85

BÖLMƏ 3. Gömrük ödənişləri sistemi. Gömrük tarifi gömrük vergi və rüsumlarının ümumiləşdirilmiş forması kimi 94

3.1. Gömrük rüsumları anlayışı, təsnifatı və hesablanması 97
3.2. Gömrük rüsumlarının hesablanması və ödənilməsi 103
3.3. Xarici ticarətdə əlavə dəyər vergisi (ƏDV) – anlayışı, xüsusiyyətləri və hesablanması 105
3.4. Rəsmiləşdirmə gömrük yiğimları və digər gömrük ödənişləri 110

BÖLMƏ 4. Xarici iqtisadi fəaliyyətdə valyuta münasibətləri və valyuta siyasətinin xüsusiyyətləri 114

4.1. Valyuta münasibətlərinin mahiyyəti zəruriliyi və məqsədi 114
4.2. Valyuta siyasətinin formallaşması və valyuta tənzimlənməsi 124
4.3. Beynəlxalq iqtisadi əlaqələrdə valyuta əməliyyatlarına nəzarətin təşkili xüsusiyyətləri 133
4.4. Azərbaycan Respublikasında valyuta əməliyyatlarının tənzimlənməsinin normativ hüquqi bazasının mövcud vəziyyəti 147
4.5. Xarici iqtisadi əlaqələrdə valyuta əməliyyatları üzərində nəzarətin əsas istiqamətləri 153
4.6. Azərbaycanın xarici ticarət fəaliyyətində valyuta əməliyyatlarına gömrük nəzarəti 162
4.7. Valyuta tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətləri 178

BÖLMƏ 5. Xarici iqtisadi fəaliyyətdə sənədləşmə 183

5.1. XİF müqaviləsinin anlayışı, mahiyyəti və zəruri tərkib elementləri 183

5.2. XİF əməliyyatlarında bazis şərtləri.	
İN COTERMS-2000.....	190
5.3. Xarici iqtisadi fəaliyyət müqavilələri haqqında beynəlxalq hüquqi aktlar	201
BÖLMƏ 6. İstehsal amillərinin beynəlxalq hərəkəti	207
6.1. Kapitalın beynəlxalq hərəkətinin nəzəri-metodoloji aspektləri.....	207
6.2. Kapitalın və maliyyənin beynəlxalq hərəkətinin mahiyəti, məqsədləri və əsas formaları.....	211
6.3. Xarici investisiyaların dövlət tənzimlənməsi və kapitalın beynəlxalq hərəkətinin iqtisadi nəticələri	216
6.4. İş qüvvəsinin beynəlxalq miqrasiyası.....	219
6.5. Beynəlxalq iqtisadi integrasiya və onun həyata keçirilmə formaları	223
BÖLMƏ 7. İqtisadi təhlükəsizlik və onun təmin edilməsi mexanizmi	229
7.1. İqtisadi təhlükəsizlik anlayışı, onun məqsədi və göstəriciləri.....	229
7.2. İqtisadi təhlükəsizliyin təmin edilməsi mexanizmi.....	236
7.3. Azərbaycan Respublikasında iqtisadi təhlükəsizliyin təmin olunmasında gömrük orqanlarının rolü	242
BÖLMƏ 8. Azərbaycan Respublikasında xarici ticarət əməliyyatlarının mövcud və perspektiv inkişaf tendensiyaları.....	249
8.1. Azərbaycan Respublikasında xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsinin hüquqi əsasları.....	249
8.2. Azərbaycanda milli iqtisadiyyatın inkişaf faktoru kimi xarici ticarət əməliyyatlarının liberallaşdırılması və onun əhəmiyyəti	253

8.3. Beynəlxalq iqtisadi integrasiya yolunda -- Ümumdünya Ticarət Təşkilatı və Azərbaycan reallıqları	263
BÖLMƏ 9. Xarici iqtisadi fəaliyyətin qeyri-tarif tənzimlənməsi	283
9.1. Xarici iqtisadi fəaliyyətin qeyri-tarif tənzimlənməsi anlayışı	283
9.2. Xarici iqtisadi fəaliyyətin qeyri-tarif tənzimlənməsi mexanizmi	287
ƏLAVƏLƏR	294
ƏDƏBİYYAT	394

ÖN SÖZ

Bazar iqtisadiyyatı şəraitində xarici iqtisadi fəaliyyətin tənzimlənməsi ölkənin iqtisadi təhlükəsizliyi və ümummilli mənafelərin qorunması baxımından həyata keçirilir. Lakin onun miqyası, forma və metodları, konkret məsələləri, eləcə də bir sıra tədbirləri həmin ölkənin ərazisi, ölkələrarası münasibətlərin daxili və xarici siyasetindən asılı olaraq müəyyənləşdirilir.

Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi müasir dövrə hər bir ölkənin dünya iqtisadiyyatına integrasiyası üçün mühüm və zəruri mexanizmlərdən biridir. Bu baxımdan ölkənin xarici iqtisadi əlaqələrinin qurulmasında xarici iqtisadi fəaliyyətin səmərəli metodlarının, forma və vasitələrinin seçilməsi və tətbiq edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir.

Dünya ölkələrinin təcrübəsi göstərir ki, əksar inkişaf etmiş ölkələrdə xarici iqtisadi fəaliyyətin strukturu və xarici iqtisadi fəaliyyətin tənzimlənməsinin metodları və mexanizmləri dəyişən şərtlərdən və şəraitlərdən asılı olaraq, bu ölkələrdən kənarda onun təsərrüfat subyektlərinin fəaliyyət istiqamətlərinin milli maraqların dəyişməsi ilə transformasiyası prosesi baş verir ki, bu da tənzimlənməni daim olaraq dəyişir və təkmilləşdirir.

Bu mənada öz milli iqtisadiyyatını yenicə formalaşdırmaqda olan Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinin tənzimlənməsinin doğru (ölkənin milli maraqları və mənafeləri baxımından) seçimi ölkəmizin sabit iqtisadi inkişaf yoluna qədəm qoyulmasına stimulu kimi çıxış edə bilər.

Respublikamızın xarici iqtisadi proseslərinin nizamlanması və tənzimlənməsi ölkənin iqtisadi siyasetinin tərkib hissəsinə çevrilmək-lə Milli iqtisadiyyatın inkişafında öz müsbət təsirini göstərmmiş və göstərməkdədir.

Iqtisadiyyatın, o cümlədən xarici iqtisadi fəaliyyətin idarə edilməsində dövlətin yeri, rolu və funksiyaları ilə əlaqədar problemlərin tədqiqi, iqtisad elminin yaranması dövründən hazırkı dövrlə qədər tədqiqatçıların aşadıqları aktual obyektlərdən biridir.

Digar tərəfdən o da qeyd edilməlidir ki, bazar iqtisadiyyatı şəraitində xarici iqtisadi əlaqələrin tənzimlənməsi ölkənin iqtisadi təhlükəsizliyi və milli mənafelərinin qorunması üçün həyata keçirilir ki, onun da miqyası və formaları ölkənin daxili və xarici siyasetindən asılı olaraq seçilir.

Xarici iqtisadi fəaliyyətin tənzimləmə metodları özünü xarici ticarət siyasetinin iqtisadi qollarında təzahür etdirir. İqtisadi metodlarla yanaşı dövlət xarici iqtisadi fəaliyyətdə inzibati metodlardan istifadə edərək xarici iqtisadi fəaliyyət iştirakçılarına birbaşa təsir edir, onların fəaliyyətinin müxtəlif aspektlərini reglamentləşdirir.

Bütün bu qeyd olunanları və respublikamızın dünya təsərrüfat

sistemine geniş miqyaslı integrasiyasının həyata keçirilməsi xarici iqtisadi əlaçələrin tənzimlənməsinin zəruriliyini və bu əsasda da onun tədqiqini, araşdırılmasını aktual etmişdir.

Bu baxımdan hazırlanmış dərslik ölkənin xarici iqtisadi əlaçələrinin həm müxtəlisif istiqamətlərdə həyata keçirilməsi, həm də onun tənzimlənməsinin öyrənilməsi sahəsində mühüm əhəmiyyətə malikdir.

Dərslikdə xarici iqtisadi fəaliyyatın tənzimlənməsi kursunun ətraflı və dərin mənimşənilməsi üçün aşağıdakı ümumiləşdirilmiş istiqamətlərin şərhi verilmişdir: beynəlxalq ticarətin xüsusiyyətləri, onun nəzəri konsepsiyaları, xarici ticarət siyaseti, xarici ticarət əməliyyatlarının tənzimlənməsi mexanizmi, gömrük ödənişləri sistemi, gömrük tarifi, gömrük vergi və rüsumlarının ümumiləşdirilmiş ifadə forması kimi, xarici iqtisadi fəaliyyətdə valyuta münasibətləri və valyuta siyasetinin xüsusiyyətləri, xarici iqtisadi fəaliyyətdə sənədləşmə, iqtisadi təhlükəsizlik və onun təmin edilməsi mexanizmi, Azərbaycan Respublikasında xarici ticarət əməliyyatlarının mövcud vəziyyəti və perspektiv inkişaf tendensiyaları, xarici iqtisadi fəaliyyətin qeyri-tarif tənzimlənməsi və s.

Verilən istiqamətlərə uyğun olaraq tələbələr beynəlxalq ticarətin mahiyyəti və məzmunu, beynəlxalq ticarətə dair nəzəriyyələrlə tanış olacaq, xarici iqtisadi fəaliyyətin təşkili, dövlətin xarici ticarət fəaliyyətinin tənzimlənməsi mexanizmləri, xarici ticarətdə tətbiq olunan gömrük rüsumlarının hesablanması və ödənilməsi qaydalarını, xarici ticarət əməliyyatlarında valyuta münasibətlərinin mahiyyətini, zəruriliyini, valyuta siyasetinin formalşamasını, valyuta tənzimlənməsi və valyuta əməliyyatları üzərində nəzarətin əsas istiqamətlərini, xarici ticarət əməliyyatlarında müqavilə anlayışlarının mahiyyətini, xarici ticarətdə INCOTERMS ticarət terminlərinin tətbiqi qaydalarını öyrənəcəklər.

Bütün bunlarla yanaşı dərslikdə iqtisadi təhlükəsizliyin göstəriciləri, onun təmin edilməsi mexanizmi, eyni zamanda iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolu, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyün strategiyası və xarici iqtisadi əməliyyatlarda qeyri-tarif metodlarının tətbiqi və s. tələbələrin və digər oxucuların nəzər-diqqətindən yayınmayıcaqdır.

Dərslik işlənərkən xarici iqtisadi fəaliyyətdən, o cümlədən xarici ticarətə dair məsələlərdən, xüsusən inkişaf etmiş ölkələrin müvafiq ədəbiyyatlarından istifadə olunmuşdur. Burada təcrübə materiallara, faktiki məlumatlara, o cümlədən Azərbaycan Respublikasının bəzi müqavilə, saziş, hesabat formalarının nümunələrinə də yer verilmişdir.

Dərsliyin tətbiqi və yazılışı respublikamızda ilk təşəbbüsldən biridir. Əlbəttə, bu baxımdan əsər nöqsansız deyiildir. Oxucularımızdan bu barədə fikir və təkliflərini bildirmələrini xahiş edirik.

Öncədən öz minnətdarlığımızı bildiririk.

BÖLMƏ 1

BEYNƏLXALQ TİCARƏTİN XÜSUSİYYƏTLƏRİ VƏ NƏZƏRİ KONSEPTUAL ƏSASLARI. XARİCİ TİCARƏT SİYASƏTİ

1.1. Xarici ticarətin mahiyyəti və xarici ticarət əməliyyatları

Dünya ölkələri siyasi-iqtisadi quruluşlarından və bu dövlətlərin ümumi inkişaf səviyyəsindən asılı olmayıaraq, hər bir dövlət ayrılıqda öz milli iqtisadiyyatının optimal inkişafına nail ola bilməz. Məhz, ona görə də bütün dünya ölkələri beynəlxalq və regional səviyyədə istehsal və mübadilə sahəsində qarşılıqlı iqtisadi əməkdaşlıq edirlər. Dünya dövlətləri arasında iqtisadi əməkdaşlıq çox müxtəlif formalarda həyata keçirilir ki, bu da iqtisadi əməkdaşlıqların ən qədim və geniş yayılmış forması kimi xarici ticarətdir. Hesablamalara görə dünya dövlətləri arasında iqtisadi əlaqələrin 80%-ə qədəri xarici ticarətin payına düşür. Qeyd edək ki, məhsuldar qüvvələrin inkişafı və beynəlxalq əmək bölgüsünün genişlənməsi nəticəsində mübadilə dövlətlərin milli hüdudlarından çıxaraq dünya bazarının, eləcə də xarici ticarətin yaranmasına və formallaşmasına səbəb olmuşdur. Xüsusən XX əsrдə xarici ticarət hər bir dövlətin iqtisadi inkişafının aparıcı amillərindən birinə çevrilmişdir. Dünya təsərrüfatının hazırkı inkişaf səviyyəsi elə bir mərhələyə çatmışdır ki, hər bir ölkənin iqtisadi tələbatlarının ödənilməsi, onların gələcək iqtisadi inkişafı məhz xarici ticarət əlaqələrindən asılıdır.

Ümumiyyətla, bəşəriyyətin inkişaf tarixinə nəzər salsaq görərik ki, milli dövlətlərin yarandığı dövrdən cəmiyyətdə ticarət mövcud olmuşdur. Hal-hazırda olduğu kimi həmin dövrlərdə də

ticarət dövlətin əsasını təşkil edirdi. Daha qədim zamanlardan həmin dövlətlər arasında xarici ticarət mövcud olmuşdur. Lakin buna baxmayaraq həmin dövrün xarici ticarəti tam anlamında inkişaf etməmişdir. Xarici ticarətin milli dövlətlərin iqtisadiyyatına təsiri biləvəsində orta ösrlərdə yeni cəgər¹⁷ köşflərin, manufakturaların inkişafı və istehsalın güclənməsindən sonra mümkün olmuşdur. Xarici ticarətin beynəlxalq iqtisadi münasibətlər sisteminde roluun daha da artması əmtəədə istehsal sahəsində maşın və avadanlıq istehsalatının və beynəlxalq əmək bölgüsünün inkişafı səbəb olmuşdur.

Xarici ticarət ölkələr arasında idxlər və əməliyyatlarının məcmusundan ibarətdir. Xarici ticarət məhz alqı-satqı əməliyyatlarının həyata keçirilməsi ilə reallaşdırılır. Bu beynəlxalq iqtisadi əlaqələrin idarə edilməsi mexanizmini bəslənə amilidir. Belə ki, beynəlxalq iqtisadi əlaqələr məhz maddi mədənin mübadiləsi, elmi-tədqiqat işlərinin, elmi-texniki biliyklərin nəticələrinin və s. xidmətlərin mübadiləsi, ölkələr arasında istehsal texniki əməkdaşlığın nəticələrinin mübadiləsi formalarında təzahür edir. Bütün bunlar kontragentləri əvvəlcədən müəyyənləşdirilmiş müxtəlif ölkələrin qarşılıqlı ticarət əməliyyatları vasitəsilə həyata keçirilir. Xarici ticarətdə kontragent malların alqı-satqısı və müxtəlif xidmətlər üzrə müqavilə münasibətlərində iştirak edən tərəflərə deyilir.

Bütövlükdə xarici ticarət əməliyyatlarının həyata keçirilməsinin təşkili və texnikası ilə bağlı nəzəri və təcrübə biliyklərin əsas sahəsi olmaqja, maddi dəyərlərin və xidmətlərin beynəlxalq məkanda mübadiləsinin çoxsahəli sosial-iqtisadi və təcrübə məsələlərin həllini xarakterizə edir. Bununla yanaş xarici ticarət əməliyyatlarında ölkələr o növ məhsulları ixrac edirlər ki, həmin əmtəələr bu ölkə daxilindəki istehsal xərcləri dünya bazarı səviyyəsindəki istehsal xərclərindən aşağı olsun. Eləcə də o əmtəələri idxlə edirlər ki, həmin əmtəələrin milli dəyərləri onun beynəlmiləl dəyərindən yüksək olsun. Bu baxımdan xarici ticarət ölkənin dünya təsərrüfat sistemində integrasiya olunmasında, sosial-iqtisadi inkişafda, ölkənin valyuta ehtiyatlarının artırılmasında, onun ödəniş qabiliyyətinin yüksəldilməsində mühüm rol oynayır. Xarici ticarət, həmçinin dünya ölkələrinin təkrar istehsal prosesi və mövcud təbii əmək resurslarından daha səmərəli istifadə

Beynəlxalq ticarətin xüsusiyyətləri və nəzəri konseptual əsasları.

Xarici ticarəti siyaseti

olunmasına və onların yenidən təbliğdürülməsinə geniş imkanlar yaradır.

Qeyd edək ki, hər bir ölkənin xarici ticarətdəki payı və mövqeyini müəyyən etmək üçün konkret iqtisadi göstəricilərdən istifadə edilir. Belə göstəricilərdən biri ixrac kvotasıdır. Kvota dedikdə, hər hansı bir ərzaconun istehsalında və satılmasında ixrac və idxlərinin norması, həddi başa düşürür.

Cümumi məhsul istehsalında ixracın xüsusi çəkisi ölkə resurslarının beynəlxalq əmək bölgüsündə iştirakı haqqında təsəvvür yaradır ki, bu da ixrac kvotası adlanır. Kvota nə qədər yüksək olarsa, bu resursların beynəlxalq əmək bölgüsündə çox cəlb olunduğunu göstərir.

İxrac kvotası aşağıdakı formüla ilə müəyyən edilir:

$$\dot{I.K}_k = \frac{\dot{I.K}_k}{\dot{U.D.M}} \times 100\%$$

Burada $\dot{I.K}_k$ - ixracın kvotası; $\dot{I.K}$, bir il ərzində ölkədən ixracaya gedən məhsulların miqdarı; $\dot{U.D.M}$ illik ümumi məhsul.

Bu formuladan aydın olur ki, ixrac kvotası il ərzində ixrac olunan məhsulların ölkədə yaradılan illik məcmusu daxili məhsula %-lə olan nisbəti ilə müəyyən olunur. Bu göstərici, həmçinin ölkədə istehsalın beynəlmiləlləşməsi səviyyəsini xarakterizə edir.

Bu düsturdan alınan nəticə, yəni adambaşına düşən ixracın həcmi isə həmin ölkənin iqtisadiyyatının beynəlxalq ticarət əməliyyatlarında hansı mövqədə dayandığını aydınlaşdırmağa imkan verir.

Düsturda da göründüyü kimi ixracın həcmi nə qədər böyük olarsa, ölkə xarici ticarətdə bir o qədər aktiv iştirak etmiş sayılır. Cənubi artan ixrac ölkənin xarici ticarətdə aktiv iştirakı ilə yanaşı, həm də aldığı sıfarişlərlə ilk önce ölkədə istehsalın səviyyəsini və həcmini yüksəldir, sonra isə müntəzəm olaraq ÜDM-un yüksəlməsini, əmək haqlarının artımını və infrastrukturun inkişafını zərurətə çevirir. Buna görə də xarici ticarətə qoşulan bütün dövlətlər həmişə öz ixraclarının həcmini artırmaq marağından çıxış edirlər. İdxalin artımı isə öz tərkibinə görə ölkədə yiğimlərin artımı ilə identikdir, belə ki, pullar xaricə axır və

məcmu tələb ixtisar olunur.

Xarici ticarət əməliyyatlarının təsnifatına gəlincə qeyd etmək lazımdır ki, müasir dövrdə beynəlxalq iqtisadi mühitdə xarici ticarətdə aparılan əməliyyatların dairəsi çox sürətlə genişləndiyindən bu məsələyə, yəni xarici ticarət əməliyyatlarının təsnifləşdirilməsi məsələsinə münasibətdə iqtisadiyyatda çox müxtəlif baxışlar mövcuddur. Bəzi tədqiqatlarda xarici ticarət əməliyyatları aşağıdakı meyarlara əsasən təsnifləşdirilir:

- ticarətin aparılma istiqamətinə görə (idxal, ixrac, təkrar idxal, təkrar ixrac);
- ticarətin aparıldığı mallar və xidmətlərə görə (kütləvi istehlak malları ilə ticarət, sənaye malları ilə ticarət, turizm ticarəti, əqli mülkiyyət obyektləri ilə ticarət, istehsal təyinathı xidmətlərlə ticarət və s.);
- malların emal dərəcələrinə görə (xammallarla ticarət, hazır məhsullarla ticarət, yarımfabrikatlarla ticarət və s.);
- istifadə olunan ticarət üsullarına görə (konsiqnasiya, barter, kooperasiya və s.);
- xarici ticarətin təşkili formalarına görə.

Lakin əksər iqtisadçılar hesab edirlər ki, bütün xarici ticarət əməliyyatlarının aşağıdakı 4 böyük qrupda ümumiləşdirilməsi daha düzgün olardı:

- ✓ İdxal əməliyyatları;
- ✓ İxrac əməliyyatları;
- ✓ Təkrar ixrac (reexport) əməliyyatları;
- ✓ Təkrar idxal (reimport) əməliyyatları.

Qeyd edək ki, xarici ticarətin xüsusi subyektləri xarici iqtisadi fəaliyyətə müxtəlif səbəblərdən qoşulurlar. Məsələn, bir sıra hallarda xammalın və ya digər malların milli istehsalçılarından alınması effektivlilik baxımından səmərəli olmur və bu səbəbdən də göstərilən məhsulun xaricdən alınması tələbi ortaya çıxır. Oxsar şəraitin yaranması ilə idxalin zorurətə çevriləməsi mütləqləşir. Digər bir misal: şəxs öz ölkəsinə nisbətən xaricdə daha çox gəlir götürmək imkanı olan əmtəəyə malikdir. Bu zaman isə ixracə zərurət yaranır. Bu baxımdan **ixrac** əməliyyatları dedikdə — malların satılması və xarici ölkədəki kontragentə verilməsi üçün malların xaricə aparılması üzrə fəaliyyət. **İdxal** əməliyyatları dedikdə isə — xarici malların alınması və onların ölkənin daxili bazarında

Xarici ticarət siyaseti

reallaşdırılması üçün gətirilməsindən ibarət fəaliyyət başa düşülməlidir. Ümumi götürsək qısa olaraq idxl-ixrac əməliyyatlarını belə xarakterizə etmək olar: ölkəyə gətirilən mallar — idxlə, aparılan mallar isə — ixracı formalasdır.

Hər bir ölkənin idxl və ixracının məcmusu onun xarici ticarət dövriyyəsini təşkil edir. Məcmu ixracla məcmu idxl arasındakı fərq ölkənin ödəniş balansının tərkib hissəsi kimi xarici ticarət balansında saldo adlanır. Xarici ticarət balansı aktiv və passiv ola bilər. Bütün bu qeyd edilənləri qrup halında aşağıdakı kimi göstərmək olar:

$\text{İd} + \text{Ix} = \text{XTD}$ (xarici ticarət dövriyyəsi);

$\text{Ix} - \text{İd} = \text{XTS}$ (xarici ticarət saldoşı);

$\text{Ix} \geq \text{İd} = "+"$ saldo və ya aktiv ticarət balansı;

$\text{Ix} \leq \text{İd} = "-"$ saldo və ya passiv ticarət balansı.

Burada, XTD — xarici ticarət dövriyyəsi, yəni müəyyən dövr ərzində hər hansı bir subyektin apardığı xarici ticarət əməliyyatlarının məcmusu. XTS — xarici ticarət saldoşı isə ixracın idxl üzərində (və ya əksinə) üstünlüğünün dəyərlərdə ifadəsidir.

Göstərildiyi kimi, başqa ölkədən olan idxlərin öz ixracı üzərində üstünlüyü ($\text{İd} \geq \text{Ix}$) ödəniş balansının mənfi saldoşunu yaradır. Mənfi saldo yarandıqda isə ölkə xarici ticarətdə şərti borcluya çevrilir və başqa ölkələrə olan öhdəliklərini pul vəsaitləri (qızıl, dönerli valyuta), müəyyən malların çatdırılması və ya mal göndərənin ölkəsindən kredit almaq yolu ilə ödəməlidir. Bu hal ölkənin xarici ticarətinə böyük zərər verdiyindən bütün ölkələrdə onun qarşısını almağa yönəldilmiş qabaqlayıcı tədbirlər görülür. Xarici ticarət balansının mənfi və ya müsbət olması xarici ticarətin effektivlik dərəcəsindən asılıdır. Xarici ticarətin effektivlik dərəcəsi isə ölkənin özünün konkret mallara olan ehtiyaclarını idxl hesabına əvvəl ödəməsi və həmin malların istehsalına öz ölkəsində sərf olunacaq təbii və əmək resurslarının "azad" olmasından aldığı iqtisadi fayda ilə müəyyən edilir.

Qeyd etdiyimiz kimi, idxlərin ixrac üzərində üstünlüyü ödəniş balansının mənfi saldoşunu yaradır və arzuolunmaz iqtisadi nəticələrə, məsələn, xarici ticarət deficitinə gətirib çıxara bilər. Buna görə də xarici ticarətin iqtisadi vəziyyətini qiymətlənd-

dirmək üçün ölkənin xarici iqtisadi fəaliyyət sferasındaki mövcud idxlə və ixrac əməliyyatları arasında olan münasibətlərini aydınlaşdırmaq mühüm əhəmiyyət kəsb etdir.

Xarici ticarət əməliyyatlarının digər əsas növləri kimi re-import (təkrar idxlə) və reeksport (təkrar ixrac) əməliyyatları fərqlənir.

Təkrar ixrac əməliyyatları dekləde ölkəyə əvvəl gətirilmiş malların heç bir formada əsaslı dəyişikliyə məruz qalmadan xaricə aparılması əməliyyatları başa düşür. Təkrar ixrac əməliyyatları malların birjalar və auksionlalar vasitəsilə satılması zamanı meydana çıxa bilər. Bu halda satıcı əvvəlcə malı birjanın və ya auksionun yerləşdiyi ölkəyə gətirir. Bu mal üçüncü bir ölkənin alıcısına satılı və onun tərəfindən təkrar ixrac ölkəsindən çıxarıla bilər. Təkrar ixrac həmçinin kommersiya əməliyyatlarının normal gedişinin pozulması nəticəsində də meydana çıxa bilər. Məsələn, əgər satıcı malı alıcıya göndərib, lakin malın təyinat yeri-nə çatmazdan əvvəl məlum olur ki, alıcı malın dəyərini ödəməkdən imtina edib və ya müflisləşib, bu zaman ixracatçı malı təyinat ölkəsində və ya başqa bir ölkədə satmağa çalışır. Təkrar ixrac əməliyyatları, həmçinin iri layihələrin (məsələn, xarici firmaların köməyi ilə obyektlərin tikilməsi) reallaşdırılmasında da istifadə olunur. Praktika göstərir ki xarici mal göndərən (tədarükçü) ayrı-ayrı materialların və avadanlıqların tədarükünü, adəton üçüncü ölkələrdə aparır. Bu zaman maliar ixracatçı tərəfindən xarici tədarükünün vasitəciliyi olmadan və təkrar ixracatçının ölkəsinə göndərilmədən layihənin reallaşdırılma ölkəsinə göndərilir. Təkrar ixracdan tez-tez qiymətlər arasında olan fərqdən gəlir oldə etmək məqsədilə istifadə olunur; kommersiya firmaları bir çox hallarda müxtəlif bazarlarda eyni mala olan qiymət fərqindən istifadə etməklə malların alqı-satışısı ilə məşğul olurlar. Bu halda təkrar ixrac, həmçinin malı öz ölkəsinə gətirmədən həyata keçirilir. Təkrar ixrac əməliyyatlarının əksər hissəsi azad ticarət zonalları (free trade zone-FTZ) adlanan zonalarda həyata keçirilir. Azad ticarət zonasının ərazisinə gətirilən mallar bu əraziyə gətirilərkən gömrük rüsumlarından azad olunurlar və bu ərazidə qaldıqları müddətdə və aparıllarkən bütün rüsumlardan, idxlə vergi və yiğimlərdən, emaldan azaddır.

Təkrar ixrac əməliyyatlarının həyata keçirilməsi zamanı

Xarici ticarət siyaseti

mal bir qayda olaraq emalə məruz qalmır. Lakin bu zamanı mal üzərində sade işləmə, eməliyyatlarının qablaşdırılmanın dəyişdirilməsi, xüsusi mərkəzənmanın aparılması, detalların yüksəlməsi və malin təkrar ixracına hazırlanmasına aid digər eməliyyatların aparılmasına icazə verilir. Əgər bu təmamlama eməliyyatlarının dəyəri malin ixrac qiymətinin yarısından çox olarsa, onda ticarətdə qəbul edilmiş imamı praktikaya uyğun olaraq mal mənşəyini dəyişir və artıq eməliyyat təkrar ixrac deyil, ixrac eməliyyatına çevrilir.

Malların ölkədən tranzit keçməsinə təkrar ixrac kimi baxıla bilməz. Təkrar ixracca tipik misal kimi xaricdən kompliciloslaşdırıcı hissələrin və detalların alınması və onların sonradan təmamlanmış avadanlığın tərkibində təkrar ixracını göstərmək olar. Təkrar ixrac, həmçinin xarici ticarət eməliyyatlarının effektivliyinin yüksəldilməsi üçün istifadə olunur. Məsələn, güman edək ki, əgər Azərbaycan hüquqi şəxsinin Kubaya neft məhsullarının çatdırılması öhdəliyi var, bunu Venesueladan neft məhsulları almaqla həyata keçirmək daha ucuz başa gələr və öz növbəsində bu, həm də Venezuela üçün Avropaya neft çatdırma öhdəliyini, nefti Azərbaycandan alaraq yerinə yetirmək daha sərfəlidir. Neft məhsullarının bu cür alqı-satqısı onların təkrar ixracatçının ölkəsinə gətirilmədən təkrar ixracı deməkdir.

Təkrar idxlə dedikdə isə əvvəl ölkədən ixrac olunmuş malların bir müddətdən sonra heç bir dəyişiklik olmadan ölkəyə gətirilməsi başa düşülür. Bura həm də qismən vasitəçi tərafından əvvəlcədən xaricə aparılmış malın daxil olduğu bazarda müxtəlif səbəblərdən (məs.., keyfiyyətinin aşağı olması və s..) reallaşdırılmışdan geri qaytarılması daxildir.

Lakin əvvəller xaricə satış məqsədilə deyil, konsiqnasiya, yarmarka, sərgi, müvəqqəti gətirilmə şərtləri, icarə və s. məqsədilə aparılan malların geri qaytarılması təkrar idxlə hesab edilə bilməz.

Azərbaycan Respublikasında xarici ticarət eməliyyatlarının təsnifatına görincə isə biz, bu sferada olan xarici ticarət eməliyyatlarının 3 blokda şərhini məqsədə uyğun hesab edirik. Onlar aşağıdakılardır:

- Birinci blok - idxlə-ixrac eməliyyatları;
- İkinci blok - reeksport və reimport eməliyyatları;

BÖLMƏ 1

- Üçüncü blok - digər xarici ticarət əməliyyatları.

Birinci və ikinci bloka daxil olan xarici ticarət əməliyyatlarını cari paraqrafın əvvəlində şərh etdiyinizdən indi üçüncü bloka daxil olan xarici ticarət əməliyyatlarından danışacaqıq. Beləliklə, respublikamızda üçüncü blok xarici ticarət əməliyyatlarına daxildir:

1. Kreditlə ixrac əməliyyatları - faktiki mal (həmçinin xidmət və əqli mülkiyyət) ixracından sonra haqqı müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən mallarla aparılan əməliyyatları nəzərdə tutur.

2. Konsiqnasiya əməliyyatları - xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublikamızın hüdudlarından kənara satışı konkret müəyyən edilmiş müddət ərzində aparılan mallarla olan əməliyyatları özündə birləşdirir. Qanunvericiliyimizdə konsiqnasiya ticarəti üçün ayrılan müddət malların gömrük orqanlarına böyan edildiyi gündən etibarən 180 günə (6 aya) qədər müəyyən olunub. Satışdan əldə edilən vəsaitlər, mallar satıldıqca 10 bank gündündən gec olmayıaraq ixracatçının respublikamızın müvəkkil bankında olan hesabına daxil olmalıdır. Əgər mallar göstərilən müddətdə satılmazsa onda onları xaricə aparmış şəxs 30 gün ərzində malların respublikaya qaytarılmasını təmin etməlidir.

3. Müvəqqəti ixrac əməliyyatları - xarici ölkələrdə xidmətlərin göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların heç bir emala məruz qalmadan Azərbaycan Respublikasına qaytarılması əməliyyatlarını özündə birləşdirir.

4. Barter əməliyyatları - xarici tərəfdəşlə dəyəri ödənilmədən ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və əqli mülkiyyət obyektlərinin mübadiləsini nəzərdə tutur. Qanunvericilikdə bu tip əməliyyatlarda ekvivalent məbləğdə malların göndərilməsi və alınması müddəti 90 təqvim günü (3 ay) müəyyən olunur. Əgər ekvivalent məbləğdə mal mübadiləsi bu müddət ərzində hər hansı bir səbəbdən başa çatmazsa onda hesablaşma müqavilədə göstərilən valyuta ilə maksimum 10 bank günü ərzində aparılmalı və vəsaitlər sonuncu hesablaşma gündündə artıq ixracatçının yerli bankındaki hesabında olmalıdır.

5. Kooperasiya əməliyyatları - xammal, yarımfabrikatlar və məhsulların bu və ya digər (təmir, emal, son məhsul şəklində

Beynəlxalq ticarətin xüsusiyyətləri və nəzəri konseptual əsasları.
Xarici ticarət siyaseti

gətirmə, qablaşdırma və s.) məqsədlə müvəqqəti olaraq aparılmışını və ya gətirilməsini nəzərdə tutur.

6. Sərhədyani ticarətlər — sərhədyani ticarət müstəsnə olaraq müvafiq sərhədyani ərazi çərçivəsində istehsal olunan, eləcə də müvafiq sərhədyani ərazi çərçivəsində istehlakı nəzərdə tutulan mallara münasibətdə yerli ehtiyacların ödənilməsi üçün respublikamızın sərhədyani ərazisində yaşayış yeri olan bütün rezydentlər tərəfindən həmsərhəd dövlətlərə müəyyən olunmuş müvafiq sərhədyani ərazidə xarici şəxslərlə həyata keçirilə bilər. Sərhədyani ticarət bir qayda olaraq kütləvi istehlak (un məmulatları, süd və süd məmulatları və s.) mallarla ticarət əməliyyatlarını əhatə edir.

1.2. Xarici ticarət nəzəriyyələri və onun təkamülü

Ölkənin xarici iqtisadi əlaqələrinin tənzimlənməsi mərkəntilizmdən tutmuş müasir beynəlxalq ticarət nəzəriyyələrinə qədər uzun bir yol keçmişdir.

XV-XVII əsrlərdə, kapital yiğiminin ilkin mərhələsində mərkəntilizm məktəbinin nümayəndələri dövlətin iqtisadi siyasetinin daha fəal qədəmlə olması zərurəti üzərinə vurğu salırdılar. Qeyd etmək lazımdır ki, məhz bu məktəbin nümayəndələrinin təklif etdikləri müddəələr əsasında Avropa dövlətlərinin böyük əksəriyyətində kompleks iqtisadi və sosial tədbirlərin nəticəsində bazar təməlli kapitalist sisteminin formalşmasına təsir göstərilmişdir.

Merkantilistlərin fikirlərinin əsas müddəəsi zənginliyi pul-la ifadə etməklə sərhədlənirdi və bu da «dövlət nə qədər zəngindir»sə, bir o qədər də pula sahibdir (təbii ki, o dövr üçün qızıl və gümüş pullar tamdəyərli pul hesab edilirdi) tezisinin formalşmasına gətirib çıxarmışdır. Pulla ifadə olunmuş zənginliyə nail olmaq yalnız dövlət hakimiyyətinin sayəsində mümkün ola bilərdi. İlkin mərkəntilizm nəzəriyyəsi (bu nəzəriyyənin nümayəndələri ingilis U.Stafford, italyan Q.Skaruffi və digərləri idi) dövlətə ilk növbədə pulu ölkədə saxlamaq istiqamətində tədbirlər sistemini həyata keçirməyi təklif edirdi. Monetar mərkəntilizmin nümayəndələri və tərəfdarları sözü gedən kompleks tədbirlərə – pulun xarici ölkəyə aparılmasına qadağa qoymaq; valyuta ilə aparılan

BÖLMƏ 1

ticarət əməliyyatlarında dövlət inhisarçılığını tətbiq etmək; xarici məhsullarla ticarət üçün «anbarlaşdırılmış ərazilər»in yaradılması (xarici tacirlər satışdan əldə etdikləri vəsaitləri mütləq şəkildə yeri li istehsalın bazara təklif etdiyi məhsulları almağa yönəldilməli idi) və s. aid edirdilər.

XVI əsrin ikinci yarısında inkişaf edərək öz intibahına XVII əsrдə çatan manufaktural mərkantilizmin nümayəndələrinə isə İngiltərədə T.Men, İtalyada A.Serra, Fransada A.Monkreet-yen və başqalarını aid etmək olar. Bu dövr bir sıra yeniliklər və dəyişikliklər, o cümlədən də böyük coğrafi kəşflərin ilkin toxum-larının cürcəməsi, mütləq monarxiyanın formalasmasının başa çatması ticarət burjuaziyasının iqtisadi gücünün artması ilə səciyyələndirildi.

Mərkantilistlərin nəzəriyyəsinin dövlətinin iqtisadi siyaseti kursuna zühr etməsi nəticəsində Avropa dövlətlərinin əksəriyyəti bu dövrdə xarici iqtisadi əlaqələrini və iqtisadi fəaliyyətlərini tənzimləmək üçün ticarət sferasına xüsusi diqqəti daima artırır və bu məqsədin reallaşdırılması yolunda ən vacib tədbir isə ölkənin ticarət balansının aktiv sisteminin yaradılması dururdu.

Manufaktural mərkantilistlərin nəzəri müddəələrinə görə dövlət nə qədər varlıdırsa, ölkədən aparılan və ölkəyə gətirilən mallar arasında dəyər fərqi bir o qədər yüksək olacaqdır və onlar bu fərqə nail olmaq üçün iki vasitədən istifadə edilməsini təklif edirdilər. Birincisi, bu nailiyyətin əldə edilməsi üçün ölkə məhsullarının, xüsusilə də hazır məhsulların (belə ki, onların satışından xammalın ixracından fərqli olaraq daha çox pul əldə etmək mümkündür) aparılmasına şərait yaratmaq və bunun üçün «icazə sənədlərinin» verilməsi mexanizminin tətbiq olunması tövsiyyə edilirdi. Əlavə olaraq qeyd etmək lazımdır ki, manufaktural mərkantilistlər ölkəyə ziynət əşyalarının gətirilməsinə qadağa qoyulmasını təklif edirdilər. İkincisi, bu fərquin əldə edilməsi üçün vasi-təçi ticarət əməliyyatlarının istifadə olunması təklif olundurdu və bu məqsədlə də ölkədən pulun aparılmasına şərait yaradılırdı. Bu tədbirləri optimal həddə çatdırmaq məqsədilə bir ölkədən daha ucuz almaq və başqa ölkəyə isə daha baha satmaq ölkə tacirlərinin əsas prinsipinə çevrilmişdir. Aktiv ticarət balansını formalas-dırmaq və xarici bazarları zəbt etmək məqsədi ilə ölkə hökuməti xarici ölkə məhsullarının idxləni xüsusi rüsumlar vasitəsilə tə-

Xarici ticarəti siyaseti

zimləməli, məhdudlaşdırılmalı və xarici bazarlarda daha geniş istifadə «manevr məkanına» mənsub məhsulları istehsal edən, o cümlədən də bu qrup məhsulların ixracını təşkil edən müəssisələri təşviq etmək üçün xüsusi mükafatların verilməsini təmin etmək kimi tədbirləri həyata keçirməli və bu prosesi sistemli, məqsəd-yönlü şəkildə tənzimləməli idi. Manufaktural mərkantilistlər bu məqsədə, o cümlədən də ölkədə sənaye məhsullarının idxlərinin səviyyəsini aşağı salmaq üçün sənaye, xüsusi şəhər idxlərinin inkişaf etdirilməsini təşviq etməyi təklif edirdilər.

Mərkantilistlərin ideyaları milli iqtisadiyyatı təşviq etməyə, onun xarici rəqahətdən qorunmasına və xarici bazarlarda iqtisadi fəaliyyəti genişləndirməyə yönəldilmiş və daha sonralar proteksionizm (himayəçilik) adlanan dövlət siyasetinin təməl nəzəriyyəsi kimi qəbul olunur.

150 ildən artıq xarici ticarət konsepsiyasının nəzəri atri-butlarını və praktiki tətbiqinin hakim yüksəklikləri mərkantilistlərin əlində olsa da, bu dövrdə və ondan sonra müasir dövrə qədər mərkantilist ideyaların əksinə çıxan, öz müddəələri ilə bu xarici ticarət məktəbini modifikasiya edən baxışlar, nəzəriyyələr də formallaşmışdır. Məsələn, fiziokratizm məktəbinin nümayəndələri (F.Gene, C.Tyurqo, V.Mirabo və başqaları) praktiki olaraq xarici ticarəti inkar edir və daxili imkanlar (əsasən də kənd təsərrüfatı) hesabına dövlətin zənginləşdirilməsini sübut edən müddəələrə üstünlük verirdilər. İngilis iqtisadçısı David Hyum «qiymətlər-qızıl-axınlar» qarşılıqlı əlaqələndirici mexanizmini hazırlayaraq ilk dəfə böyük cəsərətlə mərkantilistlərin əksinə çıxmışdır. O, mərkantilistlərin «ölkə sonsunluğa qədər ona məxsus qızılın miqdarını artırma bilər və bu ölkənin beynəlxalq rəqabət qabiliyyətliliyinə təsir edə bilməz» fikrini şübhə altına aldı. Onun təhlilləri göstərdi ki, qızıl axınlarının nəticəsində formallaşmış müsbət ticarət balansı ölkə daxilində pul təklifini artırma bilər və bu da öz növbəsində əmək haqqının və qiymətlərin artımast ilə nəticələnə bilər.

Bələliklə, mərkantilistlər ilk dəfə xarici ticarət əlaqələrinin qurulmasında xarici ticarətin tənzimlənməsi zamanı dövlətin rolunu ön plana çökərək aşağıda sadalanan müddəələri təklif etmişlər:

- daha çox məhsul ixrac etmək, nəinki idxlə etmək;
- ixracı artırmaq və idxlə azaltmaq məqsədi ilə xarici ticarəti tənzimləmək;

BÖLMƏ 1

-
- xammalın ixracını məhdudlaşdırmaq və ya qadağalar tətbiq etməklə xammalın idxalına rüsumsuz ticarət rejimini tətbiq etmək;
 - müttəfiq ölkələrlə ticarətdə xüsusi gömrük rüsumları, tarifləri (preferensial tariflər) tətbiq etmək;
 - kolonyalara metropolitalardan başqa digər ölkələrlə xarici ticarət əlaqələri yaratmayı qadağan etmək və s.

Xarici ticarətin idarə olunması ilə əlaqədar merkantilistlərin fikirlərinə növbəti zərbəni daha sonralar klassik iqtisadi məktəbin nümayəndələri, əsaslı şəkildə isə klassik iqtisadi fikrin bani-si Adam Smit vurmuşdur.

«Beynəlxalq ticarətin inkişafının əsası kimi» mütləq xərc-lərin çıxış etməsi tezisini elmə ilk dəfə A.Smit gətirib. Tezisdə əsas prinsip ondan ibarətdir ki, istənilən ölkə ona lazımlı olan əmtəələri bu əmtəələrin daha az xərcərlərə istehsal edildiyi ölkələrdən idxal etməli, özünün digər ölkələrə nisbətən ən az xərcərlərə istehsal etdiyi malları isə ixrac etməlidir ki, bu da aparılan xarici ticarət əməlliyyatlarının effektivliyini təmin edir.¹ Bu tezis özünün əsas ideyasını mütləq xərclərin üzərində qurduğundan iqtisadiyyata da “mütləq xərclərin üstünlüyü nəzəriyyəsi” adı altında daxil oldu.

A.Smitin bu istiqamətdəki baxışları sonradan klassik iqtisadi nəzəriyyənin digər üzvü, tanınmış iqtisadçı D.Rikardo tərəfindən inkişaf etdirildi və tamamlanaraq yeni nəzəriyyə mütləq deyil, «Müqayisəli istehsal xərclər nəzəriyyəsi» formasında yenidən irəli sürüldü. D.Rikardo «Müqayisəli istehsal xərclər nəzəriyyəsini» irəli sürərək göstərdi ki, beynəlxalq iqtisadi mübadilə yalnız bir-biri üçün əmtəələr istehsalı ilə məşğul olan ölkələr arasında deyil, bütün dünya ölkələri arasında mümkündür və bu proses onların hamisinin maraqları baxımından tam arzuolunandır. Buna görə də istənilən ölkə öz xarici ticarətini genişləndirməyə çalışır. Bu isə əmtəələrin istehsalı baxımın-dan hətta bir ölkənin digər bir ölkə üzərində mütləq üstünlüğünün mövcudluğu şəraitində də həmin ölkələrin arasında bu əmtəələrlə ticarətin onların hər ikisi üçün eyni dərəcədə faydalı ola biləcəyini mümkün edirdi².

¹ Смит А. Исследование о природе и причинах богатства народов. М., 1962, с.330-331.

² Рикардо Д. Начала политической экономии и налогового обложения. Соч В 3 т. Т. 1. М., 1955. с.116-117.

Nəzəriyyəyə görə müqayisəli üstünlüklərdən istifadə principlərinə əsaslanan ixtisaslaşma dünyada resursların daha effektiv bölgüsünü və bu bölgü əsasında müəyyən malların beynəlxalq istehsalının artımını təmin edir. Bu cür artım isə xarici ticarət əməliyyatlarının genişlənməsi üçün mühüm stimula çevrilir.

Lakin onu da nəzərə almaq lazımdır ki, hər iki nəzəriyyə həm mütləq, həm də müqayisəli xərclər nəzəriyyələri xarici ticarətə yalnız iki ölkə arasında onların istehsal etdikləri iki malın mövcudluğu kontekstində yanaşırdı. Buna görə də bu nəzəriyyə artıq getdikcə mürəkkəbləşən xarici ticarət əməliyyatlarını əhatə edə bilmədi və yerini daha təkmil iqtisadi modelə Hekşer və Olin modelinə verdi.

Hekşer – Olin modeli

Yuxarıda göstərildiyi kimi xarici ticarət sferasını əhatə edən yeni model İsveç iqtisadçıları Eli Hekşer və Bertel Olin tərəfindən hazırlanı. Yaradılan bu iqtisadi model 60-ci illərin sonuna kimi iqtisadi ədəbiyyatlarda əsas nəzəriyyə kimi hakim oldu.

Neoklassik yanaşmada beynəlxalq ticarətin və ayrı-ayrı ölkələrin əməkdlər və xidmətlər üzrə ixtisaslaşma meyarlarının mahiyyəti aşağıdakı kimi izah edilir:

Tarixi və coğrafi amillərlə bağlı olan səbəblərdən material və insan resursları ölkələr arasında qeyri-bərabər paylanıb. Neoklassiklərin fikrincə məhz bu qeyri-bərabərlik müxtəlif ölkələrdə mallara müxtəlif qiymətlər formalasdır ki, bu da nəticədə onlar arasında müqayisəli üstünlüklerin yaranmasına gətirib çıxarıb. Bu zaiman proporsional istehsal amilləri qanunu işə düşür. Belə ki, açıq iqtisadiyyata malik olan hər bir ölkə özünün daha çox təmin olunduğu amillərə əsaslanan malların istehsalında ixtisaslaşmağa çalışır. Olin özü bu qanunu daha qısa olaraq belə şərh edirdi: "Beynəlxalq mübadilə bol amillərin daha az amillərlə mübadiləsidir: ölkə özündə bol olan amillərdən hazırlanan malları ixrac, digərlərini isə idxlə edir"¹.

Leontyev paradoksu

Rus mənşəli amerikan iqtisadçısı Vasili Leontyev 1956-cı

¹ Линдерт П.Х. Экономика мирохозяйственных связей. М., 1992, с.34

BÖLMƏ 1

ildə ABŞ-in idxlə və ixrac strukturunu tədqiq edərkən aşkar etdi ki, Hekşer-Olin modelində verilən qanuna uyğunluqların əksinə olaraq kapital ehtiyatları bol olan ABŞ iqtisadiyyatı kapital idxlə edir və əksinə, əmək resursları ixrac edir. Bu nəticə iqtisadiyyata Leontyev paradoksu (ziddiyyəti) kimi daxil oldu.

Hekşer-Olin modeli həmin dövr üçün xarici ticarətdə əsas iqtisadi konsepsiya olduğundan belə bir ziddiyyətin yaranma səbabını öyrənmək üçün genişmiqyaslı araşdırımlar başlandı. Aparılan sonrakı tədqiqatlarda aydın oldu ki, əgər xarici ticarətin strukturunun təhlili iki deyil daha çox istehsal amilləri dairəsində aparılırsa onda Leontyev tərəfindən müəyyən edilmiş ziddiyyətlər ortadan qalxar.

Bəs bu halda V.Leontyev özü-özünün aşkarla çıxardığı ziddiyyəti necə izah etdi? O, belə bir hipoteza irəli sürdü ki, ABŞ-dan ixrac olunan 1 əmək resursu (əmək qabiliyyətli insan) idxlə olunduğu ölkənin 3 milli əmək resursuna ekvivalent miqdarda kapital yaradır. Bu isə o deməkdir ki, ABŞ həqiqətən də kapital ixrac edən ölkədir və burada da heç bir paradox yoxdur.

Həmçinin V.Leontyev hesab edirdi ki, amerikan əməyinin böyük istehsal qabiliyyəti amerikan işçilərinin yüksək ixtisaslaşması ilə bağlıdır. Onun apardığı statistik müşahidə göstərdi ki, ABŞ idxlə etdiyi mallarla müqayisədə öz istehsalında daha yüksək ixtisaslı əmək tələb edən mallar ixrac edir.

Maykl Porterin “Ölkələrin rəqabət üstünlükleri” nəzəriyyəsi

Maykl Porterin “Ölkələrin rəqabət üstünlükleri” nəzəriyyəsi «Müqayisəli üstünlükler» nəzəriyyəsinin keyfiyyətcə yeni inkişaf forması olub XX əsrin ikinci yarısında amerikan iqtisadçısı Maykl Porter tərəfindən hazırlanı.

Sənayecə yüksək inkişaf etmiş 8 ölkənin iqtisadiyyatında 100-dən artıq istehsal və xidmət sahəsini statistik göstəricilərə əsasən təhlil edən M.Porter ölkənin rəqabət üstünlüklerinə dair öz dövrü üçün mükəmməl hesab ediləcək bir nəzəriyyə yaratdı. Onun nəzəriyyəsinin əsas ideyası hər hansı bir ölkənin müəssisələrinin fəaliyyət göstərdikləri rəqabət makromühitini formalasdıran 4 rəhbər iqtisadi əsasdan (“determinanatlardan”) ibarət “milli rombun” yaranmasından ibarətdir. “Milli romb” özü bu rəhbər

əsasları, yəni determinantlar sistemini müəyyən edir. Onlar isə bir-birləri ilə qarşılıqlı əlaqədə olaraq ölkənin potensial rəqabət üstünlüklerinin reallaşdırılması üçün əlverişli mühit yaradırlar.

1.3. Müasir iqtisadi reallıqlar sferasında xarici ticarət fəaliyyətinin təşkili, texnikası və problemləri

Xarici ticarətin əsas inkişaf mərhələləri

Tarixi kökləri çox uzaqlara gedən dünya ticarəti öz miqyasının sürətli genişlənməsi və intensiv struktur irəliləyişləri ilə XVIII və XIX əsrlərdə öz inkişafı ilə xüsusiə fərqlənir.

Bu inkişafın əsas hərəkətverici qüvvəsi həmin dövrdə nisbətən inkişaf etmiş sənaye ölkələrinin iqtisadiyyatlarında (Hollanda, İngiltərə, Almaniya və s.) əl əməyinə əsaslanan Asiya, Afrika və Latın Amerikasının zəngin təbii resurslarının idxlalına və həmin ölkələrə öz sənaye məhsullarının kütləvi ixracına əsaslanan (kütləvi və rəqabətsiz satış bazarı) maşınılı sənayeyə keçid oldu.

Dünyadakı geosiyasi vəziyyətdəki dəyişikliklərin nəticəsində XX əsrə bütün dünya ticarəti çox dərin böhran keçirdi. 1914-cü ildə I Dünya Müharibəsinin başlanması ilə yaranan böhran II Dünya müharibəsinin sonunadək davam etdi və xarici ticarət münasibətlərinin bütün strukturunu titrətdi. Lakin müharibədən sonrakı dövrdə dünya iqtisadiyyatı və xarici ticarət münasibətləri öz tarixində hələ görünməmiş templərlə inkişafa başladı. Artım tempi o qədər yüksək oldu ki, dünya iqtisadiyyatında ilk dəfə olaraq xarici ticarətin inkişaf tempisi dünya ÜDM-nun orta inkişaf göstəricilərini keçdi. 1950 və 1970-ci illər ərzində beynəlxalq ticarət dövriyyəsi 14 dəfə artdı. Qərb mütəxəssislərinin fikirlərinə görə 1950-ci 1970-ci illəri xarici ticarətin inkişafında “qızıl əsr” adlandırmaq olar. 1970-ci 1991-ci illərdə də bu inkişaf tendensiyası davam etdi və dünya ticarətində orta illik inkişaf tempisi – 9 % təşkil etdi. 1991-ci ildən isə inkişaf tədricən azalmağa başladı, məsələn, 1991-ci 1995-ci illərdə bu göstərici 6.25% olub. Müvafiq olaraq dünya ticarətinin həcmi də genişlənirdi. Belə ki, 1965-ci ildə bu rəqəm 172 mlrd, 1970-ci ildə 193.4 mlrd, 1975-ci ildə 816.5 mlrd, 1980-ci ildə 1.9 trln, 1990-ci ildə 3.3 trln və 1995-

BÖLME 1

ci ildə isə 5 trln dollar təşkil edib.

Həmin dövr üçün beynəlxalq ticarətin stabil və davamlı inkişafı aşağıdakı amillərlə əlaqədardır:

1. Beynəlxalq Əmək Bölgüsünün (BƏB) çevik inkişafı və milli istehsalların beynəlmiləşməsi;
2. Yeni iqtisadiyyat sahələrinin yaranması, köhnələrinin rekonstruksiyası (yenidən qurulması) və əsas kapitalın təkrar istehsal ilə şərtlənən Elmi Texniki Tərəqqinin (ETT) inkişafı;
3. Transmilli korporasiyaların dünya bazarındaki mövqelərinin möhkəmlənməsi və fəaliyyətlərinin aktivləşməsi;
4. Beynəlxalq ticarətin əməliyyatlarının liberallaşdırılması, ölkələrin bir çoxunun xarici ticarətdə inzibati məhdudiyyətlərin ləğv olunması və gömrük rüsum dərəcələrinin aşağı salınması, iqtisadi rejimi istiqamətində kurs götürməsi;
5. Xarici ticarət münasibətlərinin beynəlxalq birliyin, xüsusən də QATT-in (Tarif və Ticarət üzrə Baş Saziş hazırlığı CTT-*müəllif*) müəyyən etdiyi normalara uyğun tənzimlənməsi;
6. Ticari-iqtisadi integrasiya proseslərinin sürətli inkişafı; regional inzibati və iqtisadi maneələrin aradan qaldırılması, ümumi bazarların, Azad İqtisadi Zonaların (AİZ) və s. formalşası;
7. Müstəmləkə ölkələrinin siyasi müstəqillik əldə etmələri və onların tərkibindən xarici ticarət meyilli iqtisadiyyat formalşdırılan Yeni Sənaye Ölkələrinin ayrılması.

XX əsrin ikinci yarısından başlayaraq dünyada xarici ticarətin dinamik inkişafında tarazlıq pozuldu. Bu dünya bazarında ölkələrin iqtisadi güc balansına da təsirsiz ötüşmədi və ABŞ-in dünya iqtisadiyyatındakı dominant mövqeyi süquta uğradı. Öz növbəsində Almaniya iqtisadiyyatında ixracın həcmi çox sürətlə böyübərək ABŞ ixracına çatdı, ayrı-ayrı illərdə isə, hətta onu ötdü. Almaniya ilə yanaşı digər Qərbi Avropa dövlətlərində də ixracın həcmində hiss edilən artım gedirdi. 80-ci illərdə beynəlxalq ticarətdə Yaponiyanın xarici ticarəti böyük iqtisadi sıçrayış eidi və nəticədə artıq 80-ci illərin sonunda o, dünya ticarətində əsas rəqabət qabiliyyətli güclərdən birinə çevrildi. Yaponiyanın bu inkişafı etraf ölkələri də stimullaşdırıldı və 90-ci illərin əvvəlində "Asiya möcüzəsi" baş verdi. Yenidən müstəqillik əldə etmiş Yeni Sənaye Ölkələri rəqabət qabiliyyətli məhsullar istehsə-

Xarici ticarət siyasəti

lina görə dünya liderləri sırasına daxil oldular. Hazırda isə xarici ticarət əməliyyatlarının aktivliyinə görə liderliyi ABŞ əlində saxlaşsa da YSÖ-i onu addim-addim izləyirlər.

İnkişaf etməkdə olan ölkələr (İEOÖ) isə dünya ticarətində hələ də xammal, ərzaq tədarükü və çox bəsit hazır məhsul komponenətləri ilə iştirak edirlər. Lakin xarici ticarətdə xammallarla ticarətin inkişaf tempi digər ticarət sahələrindən xeyli geri qaldığından bu ölkələrdə xarici ticarətin inkişafı da ləng gedir. Müttəxəssislər bunun səbəbini xammallardan daha səmərəli istifadə olunması və dövriyyəyə daha çox xammal əvəzedicisinin daxil olması ilə əsaslandırırlar. Bəzi müəlliflərin fikrincə isə bunu daha çox dünya bazarının inkişaf etmiş ölkələr tərəfindən elm tutumlu məhsullarla doldurulması ilə əlaqələndirmək lazımdır.

Bələliklə, qeyd etdiyimiz kimi xarici ticarət əməliyyatlarının strukturu məkan və zamandan asılı olaraq müntəzəm təkmilləşən şəraitə daim uyğunlaşır. İndi yaşadığımız XXI yüzililikdə isə xarici ticarət öz məxsusi strukturunun aşağıdakı istiqamətlərdə dəyişməsi ilə daha da xarakterikdir:

- sənaye məhsullarının, xüsusişdə də maşın və avadanlıq payının əhəmiyyətli dərəcədə artımı;
- ehtiyat hissələrinin və tamamlayıcı məmulatların satışı artımı;
- təkrar ixracın artımı;
- lisenziyalaşdırılmış, yeni texnologiyalarla, intellektual mülkiyyətlə əlaqədar ticarətin artımı və s.

Bundan başqa dünya bazarı artıq analogi və əvəzedici əmələlərin ixracatçıları arasında kəskin rəqabətin getdiyi, habelə ixracatçıların və idxlətçilərin maraqlarının toqquşduğu bir meydana çəvrilib. Dünya ticarətinin bütün bu göstərilən reallıqları içində maddi-material formada olan əmtəələrin alqı-satqısı ilə bağlı olan və iri həcmli kommersiya fəaliyyəti kimi başa düşülən xarici ticarət əməliyyatlarının xüsusi çəkisi və əhəmiyyəti də təbii olaraq daha da artmaqdadır.

Xarici ticarətin təşkili və texnikası

Xarici ticarət əməliyyatlarının təşkili və texnikasına gəlincə isə onu qeyd etmək lazımdır ki, bu əməliyyatların təşkili və

texnikasının beynəlxalq təcrübədə rast gəlinən konsepsiyaları ayrı-ayrı mərhələlərdən və səviyyələrdən ibarət olan bir çox mürəkkəb kommersiya fəaliyyəti növlerinin reallaşdırılması üçün əsaslar hazırlayırlı ki, bu da xarici ticarət əməliyyatlarının təşkilinə və texnikasına xüsusi əhəmiyyət verilməsini tələb edir. Biz də məhz bu nöqtəyi-nəzərdən çıxış edərək aşağıda xarici iqtisadi fəaliyyətin təşkili və texnikasını, habelə bu mühitdə mövcud olan problemləri şərh etməyə çalışmışıq.

Xarici ticarət əməliyyatlarının təşkilində **birinci** və ən əsas mərhələ kimi xarici kontragentin, yəni müqaviləyə əsasən üzərinə müəyyən vəzifə götürəcək hüquqi və ya fiziki şəxsin seçiləməsi mərhələsi nəzərdə tutulur. Kontragentin düzgün seçiləməsi mərhələsi xarici ticarətin təşkilində ilkin və əsas mərhələ olsa da, son nəticədə xarici ticarət əməliyyatlarının effektivliyi bir çox hallarda aşağıdakı proseslərdən asılı olur:

- Konkret götürülmüş ticarət sahəsinin müəssisələr strukturundan;
- dünya bazارında və milli əmtəələr bazarında aparıcı müəssisələrin rolundan və mövqeyindən;
- xarici müəssisələrin təşkilati və hüquqi fəaliyyət formalından;
- xarici tərəfdəşların istehsal və xidmət üsullarından;
- çoxtərəfli maliyyə istehsal imkanlarından və digər məsələlərdən.

Kontragentin uğurlu seçimi müəssisə üçün onun razılaşmayacağı anlaşılmazlıqlardan, maliyyə itkilərindən və s. problemlərdən əvvəlcədən qaćmağa imkan verir. Öz iqtisadi və digər maraqlarına uyğun olan kontragenti müəyyən edən potensial idxlətçi və ixracatçı onunla münasibət yaratmağa başlayır. Kontragentlər arasında birbaşa əlaqələrin yaradılması prosesində hələ ticari bağlaşmalara hazırlıq mərhələsində satıcı potensial alıcılarla müqavilələrin müəyyən olunması üçün müxtəlif üsullardan istifadə edə bilər.

Xarici ticarət tərəfdası müəyyən olunduqdan sonra xarici iqtisadi fəaliyyətin təşkilinin digər mərhələlərinə keçid yaranır. Xarici ticarət əməliyyatlarının təşkilinin sonrakı mərhələləri aşağıdakı ardıcılıqla həyata keçirilir:

İkinci mərhələ kontragentlər (ixracatçı və idxlətçi) arasın-

Xarici ticarət siyaseti

da müqavilə bağlanır, əsas hüquqlar və vəzifələr müəyyən olunur.

Üçüncü mərhələ idxalatçı öz vəzifələrinin icrasına başlayır və öz səlahiyyətli bankına ixracatçının bankına vəsait göndərməyi göstəriş verir.


Dördüncü mərhələ ixracatçı öz öhdəlikləri üzrə mali idxalatçıya çatdırmaq üçün daşıyıcıya verir.

Beşinci mərhələ idxalatçının bankı müəyyən edilmiş bütün vəsaiti tam həcmində ixracatçının bankına köçürür.

Altinci mərhələ ixracatçı öz bankından vəsaitin artıq onun hesabında olduğu barədə öz bankı məlumatlandırır.

Yedinci mərhələ ixracatçı artıq təyinat yerinə çatmış daşıyıcıya malın idxalatçıya təhvil verilməsi üçün yazılı və şifahi göstəriş verir.

Ümumiyyətlə, xarici ticarətin təşkili mərhələlərini sxematik şəkildə aşağıdakı kimi təsvir etmək olar:



Xatırladaq ki, yuxarıda göstərilən mərhələlər xarici ticarətin təşkili və texnikasında yalnız **konkret təsviri modeldir**. Bu isə o deməkdir ki, xarici ticarət əməliyyatları əksər hallarda yuxarıda göstərilən modelə uyğun təşkil edilsə də bəzi hallarda tam digər formalarda təşkil edilə bilər. Xarici ticarətin strukturunda çox dərin spektrleşmənin getdiyi müasir iqtisadi münasibətlər şəraitində isə bu proses daha aktual xarakter daşıyır. Buna görə də yuxarıdakı modelin bir sıra hallarda gerçekliklə uyğun gəlməməsi adı qarşılanmasımalıdır.

BÖLMƏ 1

Ümumiyyətlə, xarici ticarətin təşkili texnikasının hər bir mərhələsində rəsmiləşdirmə, göndərilmə və razılaşmanın həyata keçirilməsinin təmin edilməsi üçün zəruri olan informasiyanın emalı ilə bağlı çoxlu formallıqlar yerinə yetirilir və konkret məsələlər həll edilir. Bu səbəbdən işin sadələşdirilməsi üçün bu mərhələlərin hər biri öz daxilində submərhələlərdən ibarət olur. Məsələn, müqavilənin bağlanmasını aşağıdakı mərhələlərə bölmək olar:

- müqavilənin bağlanmasına hazırlıq;
- müqavilənin bağlanması;
- müqavilənin icra edilməsi.

Yuxarıda göstərilən elementlərdən başqa xarici ticarət əməliyyatlarının təşkilinin uğurla həyata keçirilməsinin digər əsas zəruri şərti bazarın öyrənilməsidir. Çünkü, xarici bazara çıxarkən müəssisə kəskin rəqabət mühitində düşür və böyük çətinliklərlə qarşılaşırlar. Belə ki, ölkənin daxilində adı iqtisadi fəaliyyətlə müqayisədə xarici ticarət əməliyyatları həm alıcı (idxalatçı), həm də satıcı (ixracatçı) üçün kifayət qədər risk doğurur və konkret olaraq şəxs aşağıdakı problemlərlə qarşılaşırlar:

- zaman və məkan (məsafə) problemi;
- valyuta problemi;
- qanunvericilik problemi.

İstənilən idxalatçının nöqteyi-nəzərindən baxsaq görərik ki, mal daha uzaq məsafədə yerləşən təyinat yerinə daşınarkən onun müqavilədə göstərilən vaxtda təyinat yerinə çatmasında əhəmiyyətli ləngimələrin olması riski daha böyükdür. Bu tip mühüm ləngimələr, həmçinin də ixracatçı tərəfindən daşınma haqqında sənədlər paketinin hazırlanmasının zəruriliyi ilə də əlaqədar ola bilər. Tədarükçünün uzaqlığı faktoru dəyəri əvvəlcədən ödənilmiş mal üçün müəyyən olunmuş çatdırılma müddətlərinə riayət olunması baxımından da idxalatçı üçün kifayət qədər təhlükəlidir.

Ixracatçının maraqları baxımından isə malın daha uzaq məsafəyə ixracı və onun dəyərinin daha gec ödənilməsi (çünki, malın dəyərinə görə banka ödənilmiş vəsaitlər mal yalnız alıcıya çatdıqdan sonra satıcının hesabına köçürürlər) heç də cəlbedici deyil. Bundan başqa əgər çatdırılma artıq yerinə yetirilibsə və alıcı maldan imtina edirsə bu zaman kifayət qədər çətinliklər çox-

Beynəlxalq ticarətin xüsusiyyətləri və nəzəri konseptual əsasları.
Xarici ticarət siyaseti

İluğunu meydana çıxır, çünki alıcı başqa ölkədə yerləşir. Bu zaman ixracatçı malla necə rəftar etmək barədə qərar qəbul etməlidir. Satıcıının gölöçök hərəkətlərinin istənilən variantı xərcərlə müsaət olunacaqdır. Satıcı mali geriye qaytara və ya yeni alıcıının axtarılması ilə məşgül ola bilər, lakin bu yenə də ortaya çıxan xərcərin örtülməsi üçün kifayət etməyəcəkdir.

Digər bir hal: Əgər alıcı mali alıbsa, bu zaman ödənilməmiş boreun ödənilməsi məhkəmə qaydasında həll edilə bilər. Lakin bir çox hallarda müqavilələrdə məhkəmə çəkişmələrinin idxalatçı ölkənin və ya üçüncü bir ölkənin ərazisinə keçirilməsi nəzərdə tutułduğundan, bu hüquqi proseduraların reallaşdırılması üçün kifayət qədər xərc tələb olunur.

Yuxarıdakılardan da göründüyü kimi ixracatçı ilə idxalatçı arasında olan məkan fərqi və bu fərqdən irəli gələn zaman problemi ixracatçı və idxalatçının daha uzaq məsafələrdə xarici ticarət əməliyyatları aparmaq maraqlarına böyük zərbə vurur. Bu isə xarici ticarət əməliyyatlarının inkişafı yolunda böyük bir problemdir.

Beynəlxalq ticarətdə qəbul olunmuş təcrübəyə görə bir çox hallarda ixracatçı idxalatçıya yekun hesablaşma sənədlərini xarici valyutada təqdim edir və ya alıcı malın dəyərini öz ölkəsinin valyutası ilə ödəyir ki, bu da ixracatçı üçün xarici valyuta hesab olunur. Əksər hallarda isə belə valyuta ödənişləri dönerli valyuta ilə, yəni üçüncü bir ölkənin valyutası ilə, məsələn, ABŞ dolları, Avro və s. həyata keçirilir. Bununla əlaqədar olaraq idxalatçının problemlərindən biri kimi ödənişin həyata keçirilməsi üçün xarici valyutanın əldə olunmasına zərurət, ixracatçı üçün isə onun aldığı xarici valyutanın milli valyutaya çevirməsi zərurəti məsələsi meydana çıxır. İxracatçının və idxalatçının ölkəsində xarici valyutanın milli valyuta ilə alınması və satılması xidmətini bir qayda olaraq ölkənin mərkəzi bankından bu əməliyyatlar üçün xüsusi lisenziya almış müvəkkil banklar həyata keçirir. Lakin xarici valyutanın alış və satışı ilk baxışdan göründüyü kimi müəssisələr üçün bir o qədər də təhlükəsiz deyildir. Bunun səbəbi — valyuta kursları göstəricilərinin qeyri-stabiliyyidir. Valyuta bazarında xarici valyutanın mübadiləsi kursunun qeyri-əlverişli dəyişməsi riski kontragentlərdən hər biri üçün potensial valyuta problemi hesab edilir.

Əlbəttə, valyuta kursunun tərəflərdən birinin xeyrinə dəyişməsi şəraitində gəlir əldə etmək şansı da var. Lakin bu şansla müqayisədə zərər çəkmək təhlükəsi (xüsusən də milli valyutasi dönerli olmayan ölkələrin rezidentləri üçün) daha realdır.

Xarici ticarət bağlaşmalarında valyuta riskini mahiyyətə nisbətən də olsa azaltmaq üçün müqavilə qiymətinin elə valyuta ilə müəyyən edilməsini təmin etmək lazımdır ki, bu valyuta kursunun dəyişməsi müəssisə üçün faydalı olsun. İxracatçı üçün belə valyuta kimi müqavilənin qüvvədə olduğu müddətdə kursu müttəmadi olaraq yüksələn valyutanın razılışdırılması sərfəlidir. İdxalatçı üçün isə əksinə, müqavilə qiymətinin mübadilə kursu müttəmadi aşağı düşən valyutada ifadə olunması sərfəlidir. Lakin müqavilənin bağlanmasında valyuta heç də həmişə tərəflərdən biri tərəfindən birtərəfli qaydada müəyyən olunmur çünkü, bu məsələdə tərəflərdən birinin valyutani müəyyən etməsi onun digər məsələdə güzəştə getməsi ilə əvəz olunur ki, bu da heç də həmişə iqtisadi maraqları rəhbər tutan tərəflər üçün arzuolunan hesab edilmir.

Xarici ticarət müqaviləsində valyutanın müəyyən edilməsi ilə əlaqədar hazırda beynəlxalq ticarətdə daha geniş yayılmış praktika müqavilədə valyuta qismində dünyada daha etibarlı valyutalardan (ABŞ dolları, AVRO, SDR, EKYÜ) birinin seçilməsidir. Çünkü dünya valyuta bazarında bu valyutaların kursu nisbətən sabit olduğundan müqavilənin belə valyuta ilə müəyyənləşməsi hər iki tərəf üçün təhlükəsiz olacaqdır.

İdxalatçı və ixracatçı arasında iqtisadi münasibətlərdə tam aydınlığa o zaman nail olunur ki, onlardan hər biri öz ticarət həmkarlarının yerləşdiyi ölkənin qaydalarını və qanunlarını öyrənənlər və anlaşınlar. Belə suallar adəton uzunmüddətli və müvəffəqiyyətli işgüzar münasibətlərdən sonra özünün tam həllini tapır. Həqiqətən də beynəlxalq ticarətə aid olan dövlət göstərişləri bu münasibətlərin iştirakçıları üçün böyük maneələr yaradır. Bu normaları bilməmək isə böyük iqtisadi risk elementi ola bilər. Bütün bunlar birlikdə xarici ticarət münasibətlərinin iştirakçıları üçün qanunvericilik problemlərini formalasdırır. Hazırda xarici ticarət əməliyyatları sferasında aşağıdakı qanunvericilik problemlərinə rast gəlinir:

- Xarici və milli valyutalarla aparılan hesablaşmalara

sərt dövlət nəzarəti – bu dövlətlərin öz milli valyutamızın hərəkətinə qoyulan və mühüm hüquqi-iqtisadi əsasları olan inzibati məhdudiyyətdir. Belə tədbirlərə misal kimi, bəzi ölkələrdə tətbiq olunan ixracatçıların xarici iqtisadi fəaliyyətdən əldə etdikləri xarici valyutanın 50%-nin daxili bazarda məcburi satılması öhdəliyi ni göstərmək olar.

- Müəyyən sahələrdə idxal-ixrac əməliyyatlarının mürəkkəb meyarlar əsasında lisenziyalasdırılması. Məsələn, Rusiya Federasiyasında əczaçılıq məhsulları ilə xarici ticarət aparmaq üçün lisenziyanın yalmız rezidentlərə verilməsi barədə 2006-cı ildə qəbul edilmiş normativ aktlar;
- Müəyyən ölkə ilə ticarətin rəsmi qadağan olunması – bu müəyyən dövlətin istehsalı olan ayrı-ayrı malların ölkəyə gətirilməsinin və aparılmasının normativ aktlarla qadağan edilməsidir ki, bu da həm milli istehsalçılara (xüsusilə milli istehsalçılara münasibətdə) müdafiəsinin təmin edilməsi, həm siyasi, həm də digər səbəblərdən tətbiq oluna bilər. Məsələn, Azərbaycanın işğalçı Ermənistana münasibətdə qəbul etdiyi normativ aktlar;
- Dövlətdaxili standartlar – hər bir ölkə gətirilən mallar üçün özünün keyfiyyət və təhlükəsizlik standartlarını qoyur. Bu tip standartların tələbləri əksər hallarda beynəlxalq ticarət standartlarının tələblərindən aşağı olsa da bəzən onları keçir. Məsələn, ABŞ-in süni olaraq müəyyən etdiyi "ekoloji standartlar"da idxala qoyulan tələblər beynəlxalq ekoloji standartların tələblərindən çox yüksəkdir.

Göründüyü kimi həqiqatən də xarici ticarət ölkədaxili ticarət ilə müqayisədə ticarət həmkarları üçün daha yüksək problemlər doğurur. Lakin mövcud problemləri həll etmək üçün kifayət qədər təşkilati və maliyyə xərcləri tələb etsə də xarici ticarət əməliyyatlarının iqtisadiyyatda xüsusi əhəmiyyəti daha böyükdür. Xarici iqtisadi fəaliyyətdə problemlərin həlli və risklərin azaldılması isə birbaşa müasir idarəetmə metodlarının və o cümlədən də

marketinqin (beynəlxalq iqtisadi mühitdə bu ad altında bazar tələbinin, firmanın rəqabət qabiliyyətli əmək növü istehsal edərək planlaşdırıldığı yüksək gəlirin əldə edilməsini təmin etmək üçün öz elmi-texniki və istehsal-satış gücərinin daha çox oriyentasiya olunduğu məhsula konkret istehlakçıların ehtiyaclarının və tələbatlarının öyrənilməsi və hesabatına istiqamətləndirilmiş firma-daxili idarəetmə sistemi başa düşür) tətbiqindən birbaşa asılıdır.

Lakin bütün bunlarla bərabər yekunda yenə də onu qeyd etməyimiz vacibdir ki, xarici ticarət əməliyyatlarının həyata keçirilməsindən əvvəl xarici bazarın spesifikasi, özünəməxsus xüsusiyyətlərinin nəzərə alınması qarşıya çıxacaq problemlərin əvvəlcədən həlli üçün mütləq zəruridir.

1.4. Dövlətin xarici iqtisadi-ticarət fəaliyyəti, onun tənzimlənməsinin mexanizmləri və dünya təcrübəsi

Dünya ölkələrinin iqtisadi inkişaf təcrübəsi göstərir ki, xarici iqtisadi əlaqələr bəşər tarixində, ölkələrin iqtisadi və sosial rifaha qovuşmasında mühüm rola malikdir. Beynəlxalq ticarətdə, o cümlədən də xarici iqtisadi əlaqələrin qurulmasında uzun illərdən bəri bir-biri ilə qarşılıqlı əlaqədə olan iki istiqamət müşahidə edilir.

Birinci istiqamət, beynəlxalq ticarətin liberallaşmasına doğru atılan addımlar, o cümlədən beynəlxalq əmək bölgüsünün (BƏB) dərinləşməsinin qarşısını alan ticarət maneələrinin aradan qaldırılması, istehsal qüvvələrinin beynəlmiləşməsi, istehsal amillərinin sərbəst hərəkətini təmin edən transmilliləşmə, dünya xalqları tərəfindən qarşılıqlı əməkdaşlıq və qarşılıqlı mədəni mübadilə sivilizasiyaların bir-birini dərk etməsinə yönələn sosial-iqtisadi tərkiblərin çülgalaşması, qloballaşmanın təsiri nəticəsində ümumi rifahın artırılması, bu proses və şəraitlərin ağuşunda «çırpinan» bir sıra digər qlobal, regional və lokal proseslərdir.

İkinci istiqamət yuxarıdakı istiqamət və proseslərlə paralel proteksionizmin güclənməsi və dərinləşməsi, «yad» kapitalın və əmtəələrin öz ölkələrinə daxil olmasını məhdudlaşdırma cəhdleri, yəni milli maraqların və mənafelərin çərçivəsində xalqların mövcudluğunun və sosial-iqtisadi «arenada» həyat uğrunda

mübarizəsi sonunda təbii xüsusiyyətləri ilə əlahiddələşən obyektiv, eyni zamanda subyektiv zoruratlardan ibarətdir.

Real gerçekliklər sonunda inkişaf edən beynəlmiləl ticarət-iqtisadi və maliyyə əlaqələri proteksionizmin möhdudlaşdırılmasını tələb etə də, böhran məcəlləri və dünya təsərrüfat əlaqələri sisteminin hər bir iştirakçısının mövqelərinin zəifləməsi zamanı ticarətin liberallaşdırılması istiqamətində müəyyən «sapmaların» ortaya çıxmasına imkan yaradır. İqtisadi qloballaşmanın təsiri nəticəsində son illərdə sənayecə inkişaf etmiş ölkələrin məqsədönlü və ardıcıl təzyiq və təsirləri nəticəsində bir qayda olaraq beynəlxalq ticarətin liberallaşması meyli üstünlük təşkil etə də, əksər ölkələr, xüsusilə də iqtisadi və siyasi güc mərkəzləri özlərinin xarici (beynəlxalq) ticarət-iqtisadi diplomatiyalarında iqtisadi amilləri (müxtəlif forma və metodlarda) proteksionist tədbirlər qismində tətbiq etməyə üstünlük verirlər.

Məhz bu mənada dövlətin rolü ön plana çıxır və dövlət öz milli maraq və mənafelərini tarazlaşdırmaq, onu xarici bazarlara «ekspansiya» etmək üçün iqtisadi dinamikanın subyektlərindən xarici iqtisadi əlaqələrin qurulması və preferensial statuslu (beynəlxalq səviyyədə) nüfuzu sahib olmaq üçün çox məharətlə istifadə edirlər. Qeyd edək ki, 80-ci illərə qədər dövlətin xarici iqtisadi əlaqələrinin qurulmasında rol, əsasən müəyyən prioritetlərə nail olmağa yönəldilmiş iqtisadi və ticarət siyasetinin yaradılması və onun həyata keçirilməsindən ibarət idi.

İqtisadiyyatın tənzimlənməsində dövlətin rolunu ön plana çıxaran və iqtisadi fikir tarixində Keynsçi istiqamətin əsasını təşkil edən ingilis iqtisadçısı C.M.Keyns 1936-cı ildə nəşr edilmiş «Məşğulluğun, faizin və puluñ ümumi nəzəriyyəsi» tədqiqat əsərində bu problemin əsasını qoymuşdur. Neoklassiklər kimi, keynsçilər də bazar iqtisadiyyatının tərəfdarları kimi çıxış edirdilər. Onlar iqtisadiyyati təşkil və koordinasiya edən, o cümlədən də istiqamətləndirən qüvvə kimi bazarı sərbəst qiymətlər mexanizmini, gəlirlər, tələb və təklif tarazlığında görürdülər. Amma bu mexanizmlərin qiymətləndirilməsi onların baxışlarını tamamilə yeni müstəvilərdə əsaslandırırırdı. Məhz bu baxımdan keynsçilərin dövlətin iqtisadiyyatının idarə olunmasında, tənzimlənməsində, o cümlədən də ölkənin xarici iqtisadi əlaqələrinin tənzimlənməsində məqsədləri, rolu və funksiyası, bütünlükdən dəyişir. Neoklassiklərin

mikroiqtisadi yanaşmalarından fərqli olaraq keynsçilər iqtisadi həyatda hadisə və meyllərin tədqiq olunmasında makroiqtisadi yanaşmaya üstünlük verirdilər.

C.M.Keyns A.Smitin vaxtı ilə formalasdırıldığı və neoklassiklərin elmi məsləkinə (kredosuna) çevrilən «görünməz əl» principinə tamamilə spesifik yanaşır və qeyd edirdi ki, «ayrı-ayrı iqtisadi subyektlərin (insanların, firmaların və s.) çıxəklənməsi heç də ölkənin bütün iqtisadiyyatının çıxəklənməsi şərti ilə identik deyil və dövlətin tənzimləmə rolu və funksiyaları, bu istiqamətdə yaradılan strategiya və onun tərkib hissəsi kimi çıxış edən ölkənin iqtisadi siyasəti dövlətin maraq və mənafeləri üzərində qurulmalı, xarici iqtisadi əlaqələrin tənzimlənməsində və ticarətin inkişaf etdirilməsində dövlət bütün (əsas) mexanizmləri öz əlində əlahidələşdirəlməlidir».

XX əsrin 40-cı 60-cı illərində Keynsin fikirlərini inkişaf etdirən onun tərəfdarları həm bazar, həmçinin də dövlət tərəfin-dən tənzimlənən və müasir ədəbiyyatlarda «keynsçi qarşıq iqtisadiyyat» adlandırılan iqtisadi sistemin dayanıqlı konsepsiyasını hazırladılar.

Bu konsepsiya aşağıdakı əsas müddəaları özündə ehtiva edir: təbii (qarşısalınmaz) bazar mexanizminin qiymətləndirilməsi və dövlətin iqtisadiyyata müdaxiləsinin səbəbləri; belə müdaxilənin məqsədlərinin müəyyənləşdirilməsi; iqtisadiyyatın dövlət tənzimlənməsinin forma və metodları.

Iqtisadi həyatın real gerçeklikləri dəfələrlə sübut etmişdir ki, əsasında funksional mexanizmləri çulğalaşdırın bazar avtomatik özü-özünü tənzimləmə xassəsinə malik deyildir. C.M. Keynsə görə, yalnız özü-özünü tənzimləyən bazar mexanizmi ilə dövlət tənzimləyicilərinin qarşılıqlı çulğalaşması dayanıqlı iqtisadi inkişafi təmin edə bilər. İqtisadiyyatın dövlət tənzimlənməsini zəruri edən və şərtləndirən bir sıra amillər mövcuddur. Bu amillər çoxçalarlı olduğundan onları bu və ya digər iqtisadi problemlərin həlli istiqamətdə aşağıdakı kimi əsas təyinat kriteriyaları üzərində qruplaşdırmaq olar:

1. Bazar mexanizmlərinin mənfi təsiri ilə müşahidə edilən iqtisadiyyatın bazar sektorlarının problemlərinin həlli ilə əlaqədar amillər qrupuna – qarşısalınmaz bazar proseslərinin məhdudlaşdırılması; səmərəli məcmu tələbin, bazar konyunkturasının

təmin olunması; rəqabətin dəsteklənməsi, bazarın açıqlığının təmin olunması; dünya bazarında rəqabət qabiliyyətliliyinin artırılması cəhdələri aid edilir.

2. İqtisadiyyatın sabitliyinin təminatı, geniş təkrar istehsal prosesinin təmin olunması ilə əlaqədar amillərə – iqtisadiyyatın inkişafının ümumi şərtlərinin yaradılması, məcmu kapitalın fəaliyyətinin tsiklik inkişafının təmin edilməsi; uzunmüddətli iqtisadi artımın, işgüzar aktivliyin stimullaşdırılması, iqtisadiyyatın optimal strukturunun formalasdırılması; makroiqtisadi tarazlığın dəsteklənməsi; iqtisadiyyatın dövlət bölməsinin səmərəli idarə edilməsinin təmin edilməsi; özəl kapitalın nəzərindən azrentabelli sahələrin dövlət investisiyalarına olan ehtiyaclarının qarşılanması; pul tədavülünün tənzimlənməsi; xarici iqtisadi fəaliyyətin tənzimlənməsi; onun koordinasiya edilməsi və dünya bazarında ölkə məhsullarının rəqabət qabiliyyətliliyinin artırılması; elmin, elmi-texniki tərəqqinin inkişafına müsbət zəmin formalasdırmaq və bu sahədə beynəlxalq mübadilədən səmərəli şəkildə istifadə edilməsi aid edilir.

3. Sosial problemlərin həlli ilə əlaqədar amillərə – gəlirlərin səmərəli təkrar bölgüsünü həyata keçirmək üçün arzuolunan mexanizm və metodlardan istifadə etmək; əhalinin tam məşğulluğunu təmin etmək, işsizliyi azaltmaq, işçi qüvvəsinin təkrar istehsal prosesində iştirakını şərtləndirən şəraiti formalasdırmaq, intellektual mülkiyyəti qorumaq və inkişaf etdirmək, səhiyyə, təhsil və s. sahələrdə məqsədyönlü siyaset həyata keçirmək kimi tədbirlər aiddir.

Yuxarıda qeyd olunanlardan aydın olaraq müşahidə etmək mümkündür ki, amillərin səciyyələndirilməsi iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsini şərtləndirir və müasir gerçəkliliklər müstəvisində obyektiv zərurətə çevirməklə sözügedən üç amillər qrupunu bir-biri ilə qarşılıqlı əlaqə və hətta qarşılıqlı astlılıqda, kompleks şəkildə baxmağa sövq edir.

Hər bir ölkə üçün dövlətin iqtisadiyyata müdaxiləsini şərtləndirən çoxsaylı vasitələr, məqsədlər və dövlətin iqtisadi funksiyasını formalasdıran amillər mövcuddur. Amma bu çoxçalarlılıqda baxmayaraq, bütün ölkələr üçün dövlətin tarixi cəhətdən iqtisadi funksiyalarını ümumiləşdirən bir sıra konkret amillər mövcuddur: bunlara, iqtisadi sistemin növü; iqtisadiyyatın mövcud

sistemdə inkişafi məqsədləri; iqtisadi potensial mülkiyyət münasibətləri sistemi; bazar münasibətlərinin inkişafı; millətlərarası münasibətlərin xüsusiyyəti və bölgələrin inkişaf səviyyəsi; ölkənin xarici iqtisadi siyaset kursu və dünya bazarına integrasiyası imkanları; ölkənin dünya təsərrüfatında və beynəlxalq əmək bölgüsündə yerini aid etmək olar.

Ümumiyyətlə, beynəlxalq təcrübədə dövlətin xarici iqtisadi əlaqələrə müdaxiləsinin miqyasından asılı olaraq *proteksionist ticarət siyaseti* və *azad ticarət siyaseti* ayırd edilir.

Proteksionizm daxili bazarı xarici rəqabətdən qorumaq üçün ticarət siyasetinin tarif və qeyri-tarif alətlərinin istifadəsi yolunda mövcud olan dövlət siyasetidir.

Azad ticarət tələb və təklifin təsiri ilə azad bazar prinsipləri əsasında inkişaf etdirilən xarici ticarətə minimal dövlət müdaxiləsini ehtiva edən dövlət siyasetidir.

Proteksionizmin ən ümumiləşdirilmiş nəzəriyyəsi avstraliyalı alim Maks Kordenin adı ilə bağlıdır. Onun təbirincə, xarici iqtisadi əlaqələrin dövlət tənzimlənməsi müəyyən əsasları ehtiva edir ki, bunlara:

a) birtərəfli ölkə hökuməti tərəfindən onun ticarət tərəfdasıları ilə heç bir məsləhətləşmələr və razılışdırımlar aparmadan dövlət tənzimləməsi alətlərindən birtərəfli şəkildə istifadə etməsini, yəni digər ölkələrin (ticarət tərəfdasılarının) analoji addımlarına qarşı atılan və ticarət tərəfdasıları arasında siyasi gərginliyə gətirib çıxaran müxtalif məhsullardan rüsumlarının tutulması, idxal kvotaları və s.) tədbirləri;

b) ticarət tərəfdasıları arasında razılışdırılmış ticarət siyaseti olan ikitərəfli tədbirləri; Məsələn, qarşılıqlı razılışma əsasında hər bir ölkə (ticarət tərəfdasıları) digər tərəfin iqtisadi və digər maraqlarına ziyan vurmadan konvension rüsumlarının tətbiqinə başlaya bilər, bu zaman ölkələr markalanma, qablaşdırma ilə əlaqədar texniki tələbnamələrdə razılığa gələ bilər və keyfiyyət sertifikatlarının qarşılıqlı tanınması üzrə müqavilə imzalaya bilərlər və s.;

c) ticarət siyaseti çoxtərəfli razılışmalar əsasında razılışdırılan və tənzimlənən çoxtərəfli razılışmalar. Bu çoxtərəfli razılışmalara TTBS-ÜTT çərçivəsində qəbul edilmiş, Avropa İttifaqına üzv olan ölkələrin qarşılıqlı razılışmaları çərçivəsində, Av-

ropa Azad Ticarət Assosiasiya (ATA), NAFTA və başqa ineq-rasiya birlilikləri çərçivəsində əldə edilmiş razılaşmaları aid etmək olar.

İqtisadçılar və siyasetçilər arasında uzun əsrlərdən bəri davam edən mübahisə - proteksionizm yaxşıdır, yoxsa azad ticarət - dilemməsi hələ də açıq qalmışdır.

Tarixin müxtəlif illərində xarici ticarət siyasetinin bu iki forması gah bu tərəfə (proteksionizm), gah da o biri tərəfə (frityerdizm) meyl etsə də heç vaxt kəskin ekstremal birmeylliliyi ilə yadda qalmamışdır. XX əsrin 50-ci 60-ci illərində beynəlxalq ticarətdə proteksionizmdən geniş miqyaslı liberallaşmaya və azad ticarət siyasetinə yan alsı da, XX əsrin 70-ci illərin əvvəlindən etibarən ölkələr öz milli bazarlarını xarici rəqabətdən qorumaq üçün daha çox tarif, xüsusilə də qeyri-tarif maneələrindən istifadə etməyə başlamışlar. Qeyd etmək lazımdır ki, bu meyl müasir dövrdə iqtisadi qloballaşma və liberallaşma şəraitində də davam etməkdədir (təbii ki, müasir modifikasiyalarda).

Məlum olduğu kimi bazar iqtisadiyyatında dövlət ölkənin təhlükəsizliyinin təmin olunması və ümumimilli maraqların qorunması namənə xarici iqtisadi fəaliyyəti (XİF) tənzimləyir. XİF-in dövlət tənzimlənməsi kriteriyalarından asılı olaraq o, müxtəlif metodlar vasitəsi ilə həyata keçirilir: *iqtisadi, inzibati, tarif və qeyri-tarif*.

XİF-in tənzimlənməsinin *iqtisadi metodları* ticarət siyasetinin iqtisadi alətlərinin istifadəsinə əsaslanır ki, bunlara gömrük rüsumları, vergi (ƏDV, aksızlar və s.) və gömrük yığımları aiddir. Bu alətlərdən istifadə edərək, dövlət XİF-in subyektlərinin iqtisadi maraqlarına və uyğun olaraq onların davranışına təsir göstərir, amma bununla belə sözü gedən subyektlərin tam operativ müstəqilliyinə xələl gətirmir. Bu metodlar bazar münasibətlərinin təbiətinə daha çox uyğun galırlar və məhz buna görə də müasir şəraitdə XİF-in tənzimlənməsində əhəmiyyətli rol oynayırlar.

Inzibati metodlara inzibati qaydalar, qadağalar, normativlər daxildir və bu metodun vasitəsilə dövlət XİF-in subyektlərinə birbaşa təsir göstərir, ictimai maraqların namənə onların fəaliyyətlərinin müxtəlif tərəflərini məhdudlaşdırır. Bir qayda olaraq inzibati metodlar bazar münasibətlərinin təbiətinə yaddır və bu-na görə də onların tətbiqi sferası ilbaıl «sixılmaqdadır».

Tarif metodları XİF-in tənzimlənməsinin müasir dövrdə iqtisadi əsasları kimi çıxış edirlər. Sözü gedən metodlar birmənalı şəkildə daxili bazarın xarici rəqabətdən qorunmasına yönəldilmişdir. Tarif tənzimlənməsi sistemində həllədici rolü idxlə rüsumları oynayırlar.

İxrac rüsumları isə bazar münasibətlərinin təbiətinə zidd olduğundan beynəlxalq və regional ittifaqlar və razılaşmalar bu rüsumların beynəlxalq ticarətdə və ölkənin xarici iqtisadi əlaqələri sistemində istifadə olunmasını tövsiyə etmirler. Ümumən gömrük rüsumları xarici iqtisadi əlaqələrin qurulmasında və strateji istiqamətlərinin müəyyənləşdirilməsində və ölkənin dünya iqtisadiyyatına integrasiyasında əhəmiyyətli tənzimləyici-katalizator kimi çıxış edir.

Dünya təcrübəsində ölkələr gömrük tarif tənzimlənməsini tətbiq etməklə bir sira iqtisadi, o cümlədən də tarif siyasetinin həyata keçirilməsini daha dayanıqlı və nəzarətediləbilən səviyyədə saxlamaq üçün istifadə edirlər. Bir qayda olaraq bu müdaxilənin həyata keçirilməsi üçün proteksiyanın səmərəli səviyyəsindən istifadə etmək və bununla əlaqədar olaraq tariflərin arzuolunan səviyyələrinin təsirlərinin (həm idxlə, həmçinin də ixrac) müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Qeyd olunduğu kimi xarici iqtisadi əlaqələrin dövlət tənzimlənməsi birtərəfli, ikitərəfli və çoxtərəfli xassəli olmaqla xarici ticarətin dövlət tənzimlənməsini gömrük tariflərinə əsaslanan tarif və digər vasitələrdən ibarət qeyri-tarif alətlərinə bölünür.

Bir qayda olaraq gömrük tənzimlənməsinin səmərəli səviyyəsinin hesablanması əsasında ticarət siyasetinin vacib və əhəmiyyətli qərarları və bu siyasetin təməl prinsipləri üzərində qurulan vahid xarici iqtisadi əlaqələr sistemi, o cümlədən də xarici bazarlara daxil olma, dünya bazarına integrasiya etmək kimi strateji prioritetlər nəzərə alınır. Yuxarıda sadalanan amillər və meyllərin təsiri nəticəsində, o cümlədən də müasir dövrdə iqtisadi qloballaşma və iqtisadiyyatın, ticarətin liberallaşmasının dərinləşdirilməsi kimi meyllər ayrı-ayrı ölkələrdə vahid milli iqtisadi siyasetin yaradılması və onun əsas prinsiplərinə əməl edilməsi yönündə tarif tənzimləməsi, xüsusilə də gömrük tarif tənzimləmə siyaseti obyektiv reallığın həqiqi gerçekliklər müstəvisində həllini həm zəruri edir, həm də şərtləndirir.

Məlum olduğu kimi beynəlxalq ticarətin əsasında çoxsaylı paradokslar cərəyan edir. XXI əsrin əvvəllərində qloballaşma prosesinin fəal surətdə ictimai həyata, iqtisadiyyata və başqa sahələrə zühur etməsi durumunda ticarət ölkələri bir-biri ilə bağlayan «düyünlərdən» ibarət ən güclü və möhkəm qüvvələrdən biridir. O, həm də təsəvvürə sığmayan zənginliyin «dayaq nöqtəsi» rolunda çıxış edir. Bununla yanaşı bəşər xalqlarının böyük əksəriyyəti bu «gəminin bortundan» kənardə qahırlar. Qlobal səviyyədə iqtisadi artım, dirçəliş və onun kökündə mövqe tutan dinamik forma olan inkişaf, xüsusilə də iqtisadi inkişaf kütləvi yoxsulluq və onun daha da dərinləşməsi fonunda varlılar və kasıblar arasında uçurumun yarğanı daha da dərinləşir.

«Roma klubu»nın, İƏT-nin və Dünya Bankının mütəxəssisləri-nin ortaq rəyinə görə dünya ticarəti yoxsulluğun aradan qaldırılması və iqtisadi artımın təminatçısı kimi çıxış etmək imkanına malikdir, amma bu potensialın sözü gedən problemlərin aradan qaldırılması istiqamətində təmərküzləşdirilməsi hələ ki, mümkün olmamışdır və real gerçekliklər prizmasından baxıldığda bu məqsədə nail olmamanın real imkanları yalnız səylərin və təşəbbüslerin birləşdirilməsi, beynəlxalq ticarəti razılaşdırılmış (çoxtərəfli razılaşmalar əsasında) və uyğunlaşdırılmış metatrafik strategiya əsasında idarə etmək və tənzimləmək zərurəti (beynəlxalq, regional, milli səviyyələrdə; və ya çoxtərəfli, ikitərəfli, regionaxılı, birtərəfli müstəvilərdə) ön planda mövqe tutur və problemlərin həllində hakim yüksəkliklər, əsasən bu «piktoqramma»nın üzərində manipulyasiya edilir.

Hesablamalar göstərir ki, əgər inkişaf etməkdə olan ölkələr dünya ixracında öz paylarını yalnız 5% artırıbilsəydi, bu onlara 350 mlrd. dollar məbləğində gəlir getirə bilərdi (bu rəqəm onların aldığıları yardımlarından 7 dəfə çoxdur). Afrika ölkələrinin öz növbəsində dünya ixracında öz paylarını yalnız 1% artırımaqla əldə etdikləri 70 mlrd. dollar, bu regiona ayrılan və əsasən də Afrika ölkələrinin xarici borclarının silinməsinə yönəldilmiş maliyyə yardımından 5 dəfə çoxdur.

Zənnimizcə, ixracın artımından əldə edilən qazanc özünü nəinki maliyyə gəlirlərinin əldə edilməsində, o cümlədən də qlobal miqyasda, xüsusilə də inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun aradan qaldırılması və ya onun səviyyəsinin aşağı salınma-

BÖLMƏ 1

sında da mühüm əhəmiyyət kəsb edir. Ölkədaxili istehsalın yaradılmasına yönəldilmiş və ümumiyyətlə yoxsul ölkələrin sosial-iqtisadi infrastrukturunun yaxşılaşdırılmasına yönələn tədbirlər bu qrupda «məskunlaşmış» ölkələrin milli iqtisadiyyatlarının da-ha dayanıqlı sütunlar üzərində inkişafına şərait yaratır, xarici investisiyanın yönəldilmesi üçün münbit zəminlər hazırlayır, məşğulluğu təmin edir, öz növbəsində işsizliyin səviyyəsinin və bununla əlaqədar sosial-iqtisadi gərginliyi aradan qaldırır və bu ölkələrin dünya bazarına və qlobal iqtisadiyyata integrasiyasını təmin edir.

Sənayecə inkişaf etmiş ölkələrin rəhbərləri, o cümlədən də nüfuzlu beynəlxalq təşkilatlar («Böyük 7-lər», BMT, ÜB, BVF, ÜTT, İİT, və s.) öz fəaliyyətlərində yoxsulluğu aradan qaldırmaq istiqamətində prioritet tədirlərin yerinə yetirilməsinin zəruri olduğunu işaret etdikləri bir məqamda elə həmin ölkələrin hökumətləri elə bir ticarət siyaseti həyata keçirirlər ki, bu mahiyyəti etibarı ilə dünyanın kasib ölkələri liqasına münasibətdə iqtisadi soyğunçuluqdan başqa bir şey deyildir. Inkişaf etməkdə olan ölkələr öz məhsullarını varlı sənayecə inkişaf etmiş ölkələrin bazarlarına çıxardıqları zaman elə tarif maneələrini dəf etməli olurlar ki, bu tarif maneələri varlı ölkələr üçün mövcud olan tarif maneələrinin səviyyəsindən bir neçə dəfə çoxdur. Belə maneələr inkişaf etməkdə olan ölkələrə ildə 100 mlrd. dollara başa gəlir ki, bu da onlara ayrılan maliyyə yardımından töxminən 2 dəfə çoxdur.

Ümumiyyətlə, şimal ölkələrinin (sənayecə inkişaf etmiş ölkələr) hökumətlərinin formalasdırduğu xarici iqtisadi siyaset və onun ən dinamik forması kimi çıxış edən xarici ticarət siyaseti azgəlirli inkişaf etməkdə olan ölkələrə ölçüyə gəlməz dərəcədə sarsıntılar gətirir. Sənayecə inkişaf etmiş ölkələr öz ticarət siyasetlərində ən göza çarpan ticarət maneələrindən (tarif, qeyri-tarif və inzibati maneələrdən) istifadə edərək inkişaf etməkdə olan ölkələri öz bazarlarına buraxmamaqla faktiki olaraq onların yoxsulluq çəmberindən çıxmاسına mane olurlar.

Sənayecə inkişaf etmiş ölkələr yaratdıqları integrasiya blokları daxilində öz məqsədlərinə nail olmaqla yanaşı ticarət meydanında «oyun qaydaları»nı beynəlxalq iqtisadi təşkilatların pərdəsi altında öz xeyirlərinə dəyişməklə inkişaf etməkdə olan ölkələrin bazarlarında və bu ölkələrin formalasdırıldıqları iqtisadi

İnteqrasiya bloklarında öz ixraclarını qlobal miqyaslı liberralaşma vasitəsilə reallaşdırırlar. Bu ciddi meyilləri müşahidə etmək üçün rəqəmli müraciət etdiyimiz zaman real gerçəklilikin nə qədər acınacaqlı olduğunu və iqtisadi geriliyin çənbərində dövrə vuran «uçurumun» nə qədər dərin olduğunu şahidlərinə çevirilirik.

Xarici iqtisadi əlaqələrin qurulması və inkişaf etdirilməsi istiqamətində mövcud ehtiyatların məqsədyönlü (ilk növbədə ölkənin milli maraq və mənafeləri istiqamətində) istiqamətə yönəldilməsində əlahiddə rolü, zənnimizcə, xarici ticarət modeli oynayır. Real iqtisadi proseslərin həyata keçirildiyi iqtisadi şərait, o cümlədən də bu proseslərin diktəsi üzərində qurulan müstəvi o qədər çoxçalarlı, mürəkkəb və qarşılıqlı asılılıqlar zəncirindən ibarətdir ki, bu müstəvidə baş verən dinamik inkişaf öz yeni-yeni təməyülləri ilə keçmişdə mövcud olan nəzəriyyə və konseptual baxışların kəndarına çıxmaqla yeni şərtləri zəruri edir və xarici iqtisadi əlaqələrin həyata keçirilməsində obyektiv məqsədlərə nail olmanın zəruri şərtlərini obyektiv yüksəkliklərə qaldırır. Qeyd etmək lazımdır ki, ənənəvi olaraq xarici ticarət sahəsində mövcud olan yanaşmalar və o cümlədən də ənənəvi metod və metodikalar yeni proseslər və təməyüllər baxımından heç də obyektiv reallığa adekvat reaksiya verə bilmir. Bir qayda olaraq xarici ticarətin standart (ənənəvi) modelinin hazırlanmasında aşağıdakı təməl prinsiplər əlahiddələşir:

Birinci səviyyədə açıq bazar iqtisadiyyatında fəaliyyət göstərən prinsiplər, iqtisadi artımın tipləri, milli iqtisadiyyatın istehsal potensialı;

İkinci səviyyədə xarici ticarətin ümumqəbul edilən standart modeli aşağıdakı qarşılıqlı əlaqələrin təhlili üzərində qurulmuşdur; istehsal imkanları sərhədi və nisbi təklif əyrisi arasında; nisbi mərkəzlər və nisbi tələb arasında; dünya tarazlıq qiymətlərinin ümumdünya nisbi tələb və təklifdə inikas olunduğu keçidde; ölkənin rifahi və xarici ticarətdəki şərtlər və şəraitlər (ölkənin ixrac məhsullarının orta qiymətinin idxal məhsullarına orta qiymətinə olan nisbat) arasındaki nisbatla şərtlənir;

Üçüncü səviyyədə isə bütün bu amillər və qarşılıqlı əlaqələndiricilər bu və ya digər dəqiqlikdə mövcud təhlilin təyin olunması səviyyəsini: ümumölkə, ümumdünya, ölkə və sahəvi səviyyələri müəyyənləşdirilir. Bu amillərə aşağıdakılari aid etmək olar:

BÖLMƏ 1

-
- ölkənin iqtisadi artımının xüsusiyyətləri;
 - ölkə ərazisində mövcud olan ticarət şəraiti;
 - ölkənin ticarət siyasəti;
 - ölkədə mövcud olan tariflər və ixrac subsidiyaları;
 - gəlirlərin yenidən bölüşdürülməsi səviyyəsi və ya gəlirlərin beynəlxalq transferi.

Məhz bu səviyyələrin müasir gerçekliklərlə təmasından səmərəli istifadə edən sənayecə inkişaf etmiş ölkələr xarici iqtisadi əlaqələrin qurulması və onun tənzimlənməsində təkrarı kasib ölkələr üçün hələ ki, əlçatmaz olan uğurlara imza atmışlar.

Qeyd etmək lazımdır ki, bu tədbirlərin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının dünya birliyinə integrasiyası şəraitində xarici iqtisadi fəaliyyətin strategiyasının qurulması istiqamətində təklif olunan “Mərhələli idxaləvəzələyiçi siyaset” xüsusi əhəmiyyət daşıyır. Bu siyasetin istiqamətləri aşağıdakılardır:

1) ölkədaxil və regional səviyyələrdə ticarət münasibətlərini tənzimləmək, milli ixracatçıların xarici bazarlara çıxışını asanlaşdırmaq, onlara xüsusi üstünlükler vermek və xarici ölkələrdə onların müdafiəsini təşkil etmək və bununla əlaqədar olaraq onlara informasiya, məsləhət, hüquqi və xarici tərəf müqabiləri ilə ticarət-iqtisadi əməliyyatlarının həyata keçirilməsi üçün dəstək vermək, xarici ticarətdə müsbət saldonun sabitliyinin təmin olunması üzərində nəzarəti həyata keçirmək;

2) xarici iqtisadi fəaliyyətlə əlaqədar ölkənin tədiyyə balansında özünü ehtiva edən əməliyyatları tənzimləmək, milli müstəqilliyi saxlamaq şərti ilə xarici borclanmanın zamanında örtmək məqsədilə sərt nəzarəti həyata keçirmək, ölkəni xarici asılılıq böhranından xilas etmək;

3) hüquqi normalar və dövlətin beynəlxalq razılaşmaları və öhdəlikləri çərçivəsində ölkənin və onun ayrı-ayrı regionlarının xarici iqtisadi fəaliyyətində müsbət imicini formalasdırmaq və hər cür qacaqmalçılığın qadağan olunması və bunların üzərində sərt nəzarətin həyata keçirilməsi ilə əlaqədar həm yerli şirkətlərə, həmçinin də ölkə daxilində fəaliyyət göstərən xarici şirkətlərə qarşı birmənali təsirlər göstərmək və onların arzuolunmaz fəaliyyətlərini dayandırmaq;

Bütün bu amillərlə əlaqədar məqsədlərin reallaşdırılması

İstiqamətdə ölkənin milli təhlükəsizlik, o cümlədən də iqtisadi təhlükəsizliyinin təmin olunması və bu sistemlərin dayanıqlılığını təmin edə biləcək müasir üsullardan istifadə edərək zərərli hadisələrin və simptomların qarşısının alınması üçün bütün kompleks metodların tətbiq edilməsi və s.

Dünya təcrübəsi göstərir ki, əksər inkişaf etmiş ölkələrdə (ABŞ, Kanada, Avstraliya, Fransa, Almaniya və s.) xarici iqtisadi fəaliyyətin strukturu və xarici iqtisadi əlaqələrin tənzimlənməsinin metodları və mexanizmləri dəyişən şərtlərdən və şəraitlərdən asılı olaraq, bu ölkələrdən kəndarda onun təsərrüfat subyektlərinin fəaliyyət rakurslarının milli maraqların dəyişməsi ilə transformasiyası prosesi baş verir və bu tənzimləmə daima dəyişir və təkmilləşdirilir.

İnkişaf etməkdə olan ölkələr xarici iqtisadi əlaqələrin dövlət tənzimlənməsində xüsusi diqqəti bir məhsulun (və ya bir neçə məhsulun) hər hansı bir ölkəyə ixracından yaranan təhlükələri hiss edərək, artıq 60-ci illərdən başlayaraq öz xarici iqtisadi siyasetlərində bir sıra düzəlişlər etmişlər. Amma bu düzəlişlər kompleks səciyyə daşımadığından arzuolunan və gözlənilən məqsədlərə tamamilə cavab verməmişdir. Bu istiqamətdə fəaliyyətin əsas hədəfləri ilk növbədə ixrac bazarlarında gözlənilməsi işgüzar bazar tsikllərindən və onun inkişaf amplitudasından, o cümlədən də qlobal miqyası bürüya biləcək böhranlardan yan qaçmaqdan ibarət olmaqla, ixracyönlü sahələrin «hədəf bazarların seçilməsində diversifikasiya strategiyasına» üstünlük verməkdən başlamalıdır. Bir sıra inkişaf etməkdə olan ölkələr 80-ci illərdən başlayaraq öz xarici iqtisadi əlaqələrində və xarici ticarət tərəfdasıları ilə münasibətdə ixracyönlü sahələri əsasən hazır məhsullarla «silahlandırmışa» başladılar. Bu strategiyani həyata keçirən ölkələr əsasən üç qrupda qərarlaşmışlar:

Birinci qrup ölkələr Honkonq, Singapur, Tayvan, Cənubi Koreya, o cümlədən də inkişaf etmiş ölkələrdən - İsrail, Portuqaliya və Yunanistan.

İkinci qrup ölkələr Argentina, Braziliya, Meksika və Türkiyə.

Üçüncü qrup ölkələrə isə bir qayda olaraq Hindistan, Pakistan və Misir daxil edilir.

İnkişaf etməkdə olan ölkələr arasında müşahidə edilən

BÖLMƏ 1

köklü fərqliliklərə baxmayaraq bu qrupda «məskunlaşmış» ölkələrin iqtisadi geriliyi onların xarici ticarət siyasetlərində, o cümlədən də bu siyasetin tərkib hissəsi kimi çıxış edən xarici ticarət əlaqələrinin tənzimlənmə-sində bir sıra ümumi xüsusiyyətlərin ayırd edilməsinə şərait yaratır.

Birincisi, əksər inkişaf etməkdə olan ölkələr xarici iqtisadi əlaqələrini tənzimləmək məqsədilə xarici ticarət siyasetini bir qayda olaraq hasiledici sənaye və aqrar sahələrə qarşı qoyulan sənaye sahələrinin stimullaşdırılması istiqamətində prioritet məqsədlərə üstünlük vermələri ənənəvi hal almışdır. Əksər inkişaf etməkdə olan ölkələrin hökumətlərinin fikrinçə, bu siyaset onların daha varlı ölkələrdən geri qalmasının qarşısını ala biləcək ən real üsuldur.

İkincisi, əksər kasib ölkələr ölkədaxili nataraz iqtisadiyyatı tənzimləmək məqsədi ilə xarici ticarət siyasetindən istifadə etməyə cəhd etmişlər və bu istiqamətdə də xarici iqtisadi (əsasən ticarət) əlaqələri tənzimləmək üçün dövlət müdaxiləsinə üstünlük verməyə başlamışdırular.

Nəhayət, üçüncüsü, inkişaf etməkdə olan ölkələrin bir qismi (xüsusilə də yeni sənayeləşmiş ölkələr qrupuna daxıl olan ölkələr) iddia edirlər ki, onların bu sözü gedən iqtisadi geriliyi daxili (ölkədaxili) səbəblərdən daha çox ədalətsiz beynəlxalq iqtisadi qaydaların nəticəsi kimi qiymətləndirilməlidir və bu istiqamətdə ölkələrin böyük əksəriyyəti problemi bu müstəvidə həll etmək üçün beynəlxalq danışqların, o cümlədən də nüfuzlu beynəlxalq, regional, iqtisadi təşkilatların və iqtisadi integrasiya birliklərinin və ticarət bloklarının, gömrük ittifaqlarının imkanlarından istifadə edərək müşahidə edilən iqtisadi geriliyi (və ya «uçuруmu») aradan qaldırmaq üçün beynəlxalq birliyin səylərinin artırılmasını tələb edirlər.

Dünya iqtisadiyyatında baş vermiş yeni meyllər, təməyüllər və proseslərin fonunda xarici iqtisadi əlaqələrin tənzimlənməsi, xarici iqtisadi siyasetin qurulması, onun strateji və prioritet istiqamətlərinin müəyyənləşdirilməsi baxımından, o cümlədən də liberallaşma və qloballaşma proseslərinin təsiri nəticəsində formalanmış «vahid ticarət meydani» müstəvisində dünya ölkələrinin təcrübəsi hər bir yeni müstəqillik qazanmış keçid iqtisadiyyatlı ölkə, o cümlədən də Azərbaycan Respublikası üçün xüsusi əhə-

miyyət daşıyır və bu təcrübələri və onun müsbət nəticələrindən «qidalanmaq» gözlənilməz simptomların qarşısını vaxtında almağa və dünya birliyinə daha dayanıqlı və iri addımlarla yanaşmağa, integrasiya etməyə şərait yaradır.

1.5. İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi

Dünya ölkələri siyasi quruluşundan, onların iqtisadi strukturlarından və bu dövlətlərin iqtisadi inkişafı səviyyəsindən asılı olmayaraq öz milli iqtisadiyyatlarının optimal inkişafına nail ola bilənlər. Məhz buna görə də bütün dünya ölkələri beynəlxalq və regional səviyyədə mübadilə sahəsində qarşılıqlı iqtisadi əməkdaşlıq edirlər.

Dünya ölkələri arasında iqtisadi əlaqələrin ən geniş forması xarici ticarət əlaqələridir. Məhsuldar qüvvələrin inkişafı, elmi-texniki tərəqqi əsasında beynəlxalq əmək bölgüsünün genişlənməsi istehsal və mübadilə proseslərinin dövlətlərin milli hüdudlardan kənara çıxmasına səbəb olmuşdur. XX əsrin əvvəllərindən başlayaraq beynəlxalq ticarət ölkələrin iqtisadi inkişafının əsas amillərindən birinə çevrilmişdir. Bu baxımdan xarici ticarət ölkələrarası iqtisadi münasibətlərin əsas göstəricilərindən biri hesab olunur. Xarici ticarət dövlətlərin dünya iqtisadi birliyinə integrasiya olunmasında, onların sosial-iqtisadi inkişafında və valyuta ehtiyatlarının yaradılmasında ən başlıca amildir. Xarici ticarət həm də ölkələrin təkrar istehsal prosesinə qoşulmasında və dünya ölkələrinin maddi və əmək resurslarından səmərəli istifadəsinə imkan yaradır. Dünya sivilizasiyasının hazırkı inkişafı elə bir mərhələyə çatmışdır ki, hər bir ölkənin mövcud təbii-iqtisadi resurslarından səmərəli istifadə olunması, iqtisadi tələbatlarının ödənilməsi və onların gələcək inkişafı xarici ticarətlə bağlıdır. Xarici ticarət ilk növbədə dövlətlər arasında idxl və ixrac əməliyyatlarının məcmusu kimi çıxış edir. Xarici ticarət əməliyyatlarında dövlətlər o növ əmtəələri ixrac edirlər ki, bu əmtəələrin ölkə daxilindəki milli istehsal xərcləri dünya bazarı istehsal xərcləri səviyyəsindən aşağı olsun və əksinə, dövlətlər o məhsulları idxl edirlər ki, ölkəyə gətirilən məhsulların beynələməl istehsal xərcləri ölkədəki əmtəələrin milli istehsal xərclərindən aşağı olsun.

Dövlətlər arasında ixrac əməliyyatlarının məcmusunun

İdxal əməliyyatlarının məcmusuna nisbəti xarici ticarət balansı adlanır. Xarici ticarət əməliyyatlarında ixracın həcmi idxlərin həcmindən çox olarsa, xarici ticarət balansının qalığı müsbət, idxlərin ümumi həcmi ixracın ümumi həcmindən çox olarsa, xarici ticarət balansının qalığı mənfi hesab olunur. Bütövlükdə xarici ticarətin inkişafı beynəlxalq əmək bölgüsünün genişlənməsi əsasında dünya ticarət əlaqələrinin beynəlmiləşməsi, beynəlxalq sahibkarlıq fəaliyyətinin miqyasının artması və onların fəaliyyət sferasının genişlənməsi ilə bağlıdır. Ölkələr arasında xarici ticarəti şərtləndirən və onu zəruri edən bir sıra amillər mövcuddur ki, bunlar aşağıdakılardır:

1. Ölkələrin öz zəruri tələbatlarını ödəmək üçün ölkədəki məhsulların kifayət etməməsi;
2. Dünya miqyasında eyni növ məhsulların istehsal xərc-lərində əhəmiyyətli fərqlərinin mövcudluğu;
3. Ölkələrin iqtisadi inkişaf səviyyəsindəki müxtəliflik.

Qeyd edək ki, hər hansı bir ölkə xarici ticarət əməliyyatlarını aparakən ilk növbədə milli iqtisadi mənafelərini əsas götürməlidir. Ümmümiyyətlə, xarici ticarətdə ölkələrin hər biri müəyyən iqtisadi səmərəni əldə etmək məqsədilə iştirak edirlər.

Artıq xarici ticarət istər ayrı-ayrı ölkələrdə, istərsə də dünya miqyasında ictimai həyatın ayrılmaz və mühüm tərkib hissəsinə çevrilmişdir.

Ölkələr nə üçün ticarət edirlər? Bu sualın cavabını hər şeydən əvvəl beynəlxalq əmək bölgüsünü şərtləndirdən amillərdə axtarmaq lazımdır. İqtisadi ehtiyatlarla təmin olunma və iqtisadi potensial baxımından ölkələr bir-birindən ciddi şəkildə fərqlənlərlər. Müxtəlif ölkələrin iqtisadi potensial imkanları arasındaki fərq bu ölkələrdə təbii ehtiyatların qeyri-bərabər bölgüsü ilə yanaşı iri maşınlı istehsal sahələrinin meydana gəlib inkişaf etməsi olmuşdur. İri maşınlı sənaye ölkələri inkişaf səviyyələrinə görə bir-birindən ciddi surətdə fərqləndirir və istehsalın təbəqələşməsini da-ha da dərinləşdirir. Bu isə dünyada ticarət əlaqələrinin daha da genişlənməsinə və öz növbəsində idxl-ixrac əməliyyatlarının dərinləşməsinə səbəb olmuşdur. Bütövlükdə qeyd edildiyi kimi beynəlxalq əmək bölgüsü nəticəsində ölkələr müxtəlif məhsulların istehsalı üzrə ixtisaslaşırlar. O da məlumdur ki, heç bir ölkə öz istehsalı ilə özünün bütün ehtiyaclarını təmin edə bilmir. Beynə-

xalq məqyasda qiymət fərqi də xarici ticarəti şərtləndirən mühüm amillərdən biridir. Məlum olduğu kimi istehsalda məhsuldarlıq bütün ölkələrdə cini deyildir. Bu isə istehsal olunan məhsulların maya dəyərinin və son nəticədə beynəlxalq qiymətlərin fərqli olmasına səbəb olur. Beynəlxalq ticarət isə tələb edir ki, hər bir ölkə istehsal edə bildiyi bütün məhsulları deyil, ən az xərcdə başa gələn məhsul istehsalı ilə məşğul olsun. Beləliklə, ölkə daxildə aşağı istehsal xərcləri ilə başa gələn məhsulları istehsal etməli, daha çox istehsal xərci tələb edən məhsulları isə xaricdən idxlə etməlidir. Bu şərtə əməl edən ölkə beynəlxalq əmək bölgüsünün üstünlüklerindən ölkənin iqtisadi inkişafı üçün istifadə etmiş olur. Son nəticədə xarici ticarət bütün ölkələrdə əlverişli olur.

Son dövrlər dünya ölkələri arasında iqtisadi ineqrasiya əlaqələri daha da güclənmişdir. Artıq hər bir ölkənin iqtisadi inkişafı milli sərhədlərdən çıxaraq dünya iqtisadiyyatına qovuşur. İqtisadi cəhətdən inkişaf etmiş ölkələr iqtisadi cəhətdən zəif olan ölkələrdə öz müəssisələrini yaratmaqla həm öz milli maraqlarını təmin edir, həm də bu ölkələrdə milli sənayenin inkişaftını sürətləndirirlər. Dünya iqtisadiy-yatında transmilli şirkətlərin sayı və xüsusi çəkisi getdikcə artır, sənaye cəhətdən inkişaf etmiş ölkələr dünya bazarına əsasən hazır məhsullar, qabaqcıl texnologiya, yəni daha çox əməktutumlu məhsul çıxarır ki, bu da həmin ölkələrə xarici ticarətdə daha çox gəlir götürməyə imkan verir.

Beynəlxalq ticarət əməliyyatları mahiyyətinə görə 2 qrupa ayrılır: əsas və əlavə əməliyyatlar.

Əsas əməliyyatlara bilavasitə həmin əməliyyatların iştirakçıları (müxtəlif ölkələrin kontragentləri) arasında qarşılıqlı ödəniş şərti ilə ticarət əməliyyatlarının həyata keçirilməsi, əlavə əməliyyatlara isə malların (yükün) satıcıdan alıcıyadək hərəkəti ilə bağlı olan ticarət əməliyyatları aiddir.

Əsas ticarət əməliyyatları aşağıdakılardır:

- malların mübadiləsi (alqı-satqı) üzrə ticarət əməliyyatları (idxalat və ixracat);
- patent, lisenziya və «nou xau» formasında elmi-texniki biliklərin mübadiləsi;
- icarə üzrə ticarət əməliyyatları;
- beynəlxalq informasiyalar və idarəetmənin tək milləşdirilməsi sahəsində məsləhət xidmətləri üzrə ticarət əmə-

BÖLME 1

liyyatları;

- kinofilmlerin, teleprogramların mübadiləsi üzrə əməliyyatlar.

Əlavə ticarət əməliyyatları aşağıdakılardır (bu əməliyyatlar beynəlxalq mal dövriyyəsini təmin edir və «mal yeridilişi əməliyyatları» adını alıbdır):

- beynəlxalq yüklerin daşınması əməliyyatları;
 - nəqliyyat-ekspeditor əməliyyatları;
 - beynəlxalq yükdaşıma prosesində malların qorunması üzrə əməliyyatlar;
 - yüklerin sigortası əməliyyatları;
 - beynəlxalq hesablaşmaların apralılması üzrə əməliyyatlar.

Beynəlxalq ticarət işinin spesifik sferası olan istehsal və elmi-texniki əməkdaşlıq sahəsi xüsusi diqqət kəsb edir. Çünkü bu əməkdaşlıq müəyyən təşkilati-idarəetmə fəaliyyətinin nəticələri kimi çıxış edir.

Təşkilati idarəetmə əməliyyatlarının əsas məqsədi isə aşağıdakı sövdələsmələrin bağlanması ilə nəticələnir:

- a) istehsalın ixtisaslaşdırılması və kooperasiyalasdırılması;
 - b) obyeklərin və onların istismarının birgə təşkili;
 - c) mal-material dəyərlərinin ödənilməsi şərtilə iri sənayecilik obyektlərinə göndərilməsi;
 - d) elmi tədqiqatlar sahəsində kooperasiya.

sadiyyatının inkişaf etmiş ölkələrində xarici ticarətin tənzimlənməsində əsas yeri milli ixracatçıların stimullaşdırılması metodları təşkil edir. Bu metodlar çox müxtəlisdir və ona görə də hər bir dövlət öz iqtisadiyyatına uyğun olaraq xarici ticarətdə ixracın stimullaşdırılması üçün aşağıdakı metodlardan istifadə edir.

1. Subsidiyalasdırma:
2. Kreditlaşdırma:
3. İdxal-ixrac əməliyyatlarının sigortalanması:
4. Vergi güzəştləri:
5. Kapitalın idxlə və ixracının stimullaşdırılması:
6. Dövlətin malların istehsalı və ixracında aktiv iştirakı;
7. İxrac yönümlü istehsala uzunmüddətli kapital qoyuluşu.

Yuxarıda qeyd olunan metodların hamisi, demək olar ki, ixracın stimullaşdırılmasında milli sahibkarlara böyük dəstək olur. Bundan başqa dövlət bəzi hallarda ixracı stimullaşdırma-qdan ötrü bu fəaliyyətlə məşğul olan firmalara güzəştlər edir və həmin firmaların rəqabət qabiliyyətliliyini artırmaq üçün inzibati tədbirlərdən də istifadə edir.

Subsidiyalasdırma zamanı dövlət öz büdcəsi hesabına ixracatçıların ixrac etdikləri mallara görə müyyən qədər ödəmələr edir. Bu bilavasitə həmin malların qiymətinin xarici bazara nisbətən daxili bazarda daha çox olması zamanı müşahidə olunur. Məsələn, Türkiyə Respublikasında dövlət kənd təsərrüfatı mallarının xarici bazara çıxarılması zamanı dövlət büdcəsi hesabına ixracatçılara subsidiyalar ödəyir ki, bu da həmin ixracatçıların daha artıq kənd təsərrüfatı məhsullarını ixrac etmələri üçün maraq oydur.

Dövlət ixracatçıların böyük həcmli ticarət sövdələşmələri bağladıqları zaman onlara ortamüddətli və uzunmüddətli **kreditlər** ayırır ki, bu vaxt da dövlət xarici ticarət əməliyyatlarında iştirak edən təsərrüfat subyektlərinin stimullaşdırılmasını təmin edir və eyni zamanda həm siyasi, həm də iqtisadi problemlərin həll olunmasında ixracatçıların maraqlarını dəstəkləyir.

Xarici ticarət zamanı **idxal-ixrac əməliyyatlarının sigortalanması**, xüsusən, sövdələşmələr zamanı tərəflərin əvvəlcədən hər hansı baş verə biləcək riskdən qorunması yarana biləcək zərərin ödənilməsi prosesində dövlətin maddi dəstəyinin təmin olunmasından ibarətdir. Bu proses zamanı dövlət ixracatla məşğul olan

firmalara daha riskli malların ixracı üçün zəmin yaratmış olur.

İdxal-ixracda *vergi güzəştərinin* tətbiqi daha çox ixracatla məşğul olanlar üçün tətbiq edilir ki, bu da ixracın stimullaşdırılması yolu ilə valyuta daxilolmalarının artırılması məqsədi daşıyır. Burada bir hələ da nəzərdə saxlamaq lazımdır ki, inkişaf etmiş ölkələrin çoxlarında kapital əsasən inkişaf etməkdə olan ölkələrə ixrac olunur və bu halda kapitalın idxalını təmin etmək məqsədi ilə həmin dövlətlər investisiyanın cəlb olunması üçün çox hallarda xarici firmalara vergi güzəştəri edirlər.

Kapitalın idxal və ixracının stimullaşdırılması metoduna gəldikdə onu qeyd etmək lazımdır ki, bütün ölkələr üçün burada kapital idxalının iqtisadi həvəsləndirilməsi mühüm əhəmiyyətə malikdir. Belə ki, dövlət kapital idxalının stimullaşdırılması yolu ilə iqtisadiyyatın zəif inkişaf etmiş sahələrinin inkişafını, yeni infrastrukturun yaranmasını, bütövlükdə milli iqtisadiyyatın formalasması və inkişafını təmin etmiş olur.

Dövlətin malların istehsalı və ixracında aktiv iştirakı bazar iqtisadiyyati şəraitində həm istehsalçıların, həm də xarici ticarət əməliyyatları ilə məşğul olan təsərrüfat subyektlərinin xarici bazarda rəqabət qabiliyyətli məhsullarla çıxış etməsinə və onların xarici firmaların arzuolunmaz mənfi təsirlərindən qorunmasına köməklik etmiş olur.

Ixrac yönümlü istehsala uzunmüddətli kapital qoyuluşu hər bir milli müstəqil dövlətin iqtisadiyyatının inkişafında başlıca rol oynayır. Belə ki, ixrac yönümlü istehsala kapital qoyuluşları ilk növbədə ölkənin xarici bazar üçün rəqabət qabiliyyətli məhsullar istehsalını həyata keçirməklə milli iqtisadi inkişafa öz müsbət təsirini göstərir. Digər tərəfdən ixrac yönümlü istehsala kapital qoyuluşlarının həcminin artırılması milli sahibkarlığın inkişafına təkan verməklə yanaşı ölkənin valyuta sərvətlərinin artırılması istiqamətində mühüm tədbirlərdəndir.

Respublikamızda da xarici ticarət əlaqələrinin inkişafı onun beynəlxalq əmək bölgüsünə səmərəli integrasiya olunması və beynəlxalq əmək bölgüsünün üstünlüklerindən milli mənafelərə uyğun təmin edilməsinə imkan yaratmışdır. Əmək bölgüsünün dərinləşməsi respublikamızın mövcud təbii sərvətlərinin mənim-sənilməsini və müxtəlif yeni sənaye sahələrinin yaranmasını təmin etməklə yanaşı, məhsuldar qüvvələrin yerləşməsində əsaslı dəyi-

şikliklər etmiş, iqtisadi-ticarət əlaqələrinin daha təkmilləşdirilməsi üçün şərait yaratmışdır. Beləliklə, Azərbaycan beynəlxalq əmək bögüsünü, dünya iqtisadi integrasiyasına fəal surətdə daxil olmuşdur. Hər bir müstəqil ölkənin xarici iqtisadi, həmçinin ticarət əlaqələrindən doğan fəaliyyət programı və bu sahədə görülən işlərin problemsiz həyata keçirilməsi mexanizmi ölkənin xarici ticarət-iqtisadi əlaqələrində maksimum fayda əldə etmək imkanı yaradır. Bu baxımdan Azərbaycanın beynəlxalq təsərüffat sisteminə integrasiyası əsaslandırılmış, düzgün strategiya əsasında aparılır. Eyni zamanda respublikamızın xarici ticarətinin əlverişli və səmərəli olması idxlə və ixracın strukturunun təkmilləşdirilməsinən dən çox asılıdır. Belə ki, xarici ticarətdə, o cümlədən, ixraeda xammal və ilkin emal məhsullarının möhdudlaşdırılmasına, idxləda isə respublikamızda istehsal üçün əlverişli şəraiti olan yeyinti və yüngül sənaye məhsullarının azaldılmasına, elm tutumlu məhsulların, mütərəqqi texnologiya, texniki avadanlıq və qurğuların çoxaldılmasına yönəldilməsi məqsədə uyğundur və bu istiqamətdə tədbirlərin aparılması daha çox iqtisadi bəhərə vermiş olar.

BÖLMƏ 2


XARİCİ TİCARƏT ƏMƏLİYYATLATLARININ TARİF TƏNZİMLƏNMƏSİ MEXANİZMİ

Xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi dedikdə ölkənin gömrük sərhədindən keçirilən bütün maddi və intellektual mülkiyyət obyektləri üzərində aparılan iqtisadi tənzimləmə aləti başa düşülməlidir. Belə iqtisadi tənzimləmə alətinin xarici ticarət sferasında aparılan əməliyyatlara müdaxiləsi isə artıq işlek bir mexanizm yaradır. Məhz bu mexanizm bütün gömrük münasibətlərinin mövcudluğunu şərtləndirir. Buna görə də bu mexanizmin öyrənilməsi, həm də çox dəqiq öyrənilməsi mühüm bir istiqamət kimi kitabın bu bölməsində ayrıca verilmişdir.

Bundan başqa yuxarıdaçı paraqraflarda da qeyd edildiyi kimi xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi anlayışı özündə yalnız gömrük rüsumları ilə deyil, həmçinin bütün gömrük və vergi yığımları ilə tənzimləməni də ifadə etməlidir. Çünkü gömrük işində “gömrük tarifi” anlayışı bir qayda olaraq gömrük vergi və rüsumlarının (Aksiz vergisi, ƏDV və s.) ümumi ifadə forması kimi qəbul edilir.

Ümumi bir qayda olaraq hesab edirik ki, bu mexanizmin daha şüurlu anlaşılması üçün onun qrafiki şəkildə ifadə olunması daha doğru olar. Beləliklə, xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi sistemində tariflərin hesablanması və ödənilməsi mexanizmini qrafiki olaraq və əlbəttə ki, ardıcılıq gözlənilməklə aşağıdakı kimi təsvir etmək olar:

Xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi mexanizmi



Tarif tənzimlənməsi mexanizmi öz fəaliyyətinə gömrük sərhədindən keçirilən hər hansı obyekt haqqında məlumatların gömrük orqanlarına bəyan olunduğu andan başlamış hesab olunur. Bu mexanizmin fəaliyyətinin bitmə anı kimi isə mövcud normativ-hüquqi aktların tələblərinə uyğun olaraq ödənilməli olan vergi və rüsumların hər hansı bir formada (nağd, bank təminatı, girov və s.) gömrük orqanlarına ödənilməsi anı müəyyən edilir.

Xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi mexanizminin yuxarıda göstərilmiş bütün elementlərinin hər birinin ayrı-ayrılıqda aydınlaşdırılması bu mexanizmin ümumi mahiyyətinin dərk olunması üçün yeganə istiqamət olduğundan, indi onların hər biri bu bölmədə müstəqil paraqraflar şəklində şərh olunacaq.

2.1. Vergitutma bazası və onun müəyyən edilməsi. Gömrük dəyəri (İdxal-ixrac əməliyyatlarında) və onun təyin olunması mexanizmi

Vergitutma bazası dedikdə gömrük vergi və rüsumlarının hesablanması üçün müəyyən olunan istinad nöqtəsi başa düşülür. Yəni qısa desək, xarici ticarət əməliyyatlarının aparılması zamanı gömrük rüsum və vergiləri nəyə əsasən hesablanırsa, həmin obyekt mövcudluğunun fiziki (maddi formada) və ya virtual (maddi

BÖLME 2

şəkildə mövcud olmayan, lakin hər hansı bir maddi obyektlə ifadə olunan) olmasından asılı olmayaraq vergitutma bazası hesab edilir.

Hazırda dünya ölkələrinin praktikasında gömrük tarifinin və vergilərinin vergitutma bazası kimi aşağıdakılardan müəyyən edilir:

Vergitutma bazası

Fiziki mal vahidi

Gömrük dəyəri

Gömrük tarif tənzimlənməsi zamanı vergitutma bazası kimi fiziki mal vahidinin müəyyən olunması həm nəzəri, həm də praktiki cəhətdən tam aydın və sadə olduğundan onun şərh olunması sadəcə vaxt itkisidir. Bundan başqa fiziki mal vahidi əsasında hesablanan spesifik gömrük ödənişlərinin dünya gömrük işində tədricən imtina olunması və onların öz yerini gömrük dəyərinə əsasən hesablanan advalor gömrük ödənişlərinə verməsi bizi xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi zamanı vergitutma bazası kimi gömrük dəyərinin şərhinə daha çox yer ayırmaya istiqamətləndirir. Məhz bu amillərdən yola çıxaraq paraqrafda vergitutma bazası kimi gömrük dəyərinin aydınlaşdırılmasına daha çox yer ayrılmışdır.


Gömrük dəyəri, adından da göründüyü kimi, malın yalnız gömrük məqsədləri - gömrük ödənişlərinin hesablanması, oxşar (identik) malların gömrük dəyərinin müəyyən olunması, cərimələrin tutulması, gömrük statistikasının aparılması və s. digər gömrük məqsədləri üçün istifadə olunan dəyəridir. Xarici ticarət əməliyyatlarının işlərəkçilərinin mövqeyi baxımından bu dəyər onlarla (mal göndərənlər, mal alanlar və daşıyıcılar) gömrük orqanları arasında gömrük münasibətlərinin əmələ gəlməsi ilə yaranır və bu münasibətlərin bitməsi ilə xitmə olunur. Habelə malın gömrük dəyəri xarici ticarət əməliyyatlarının subyektləri arasında olan heç bir hesablaşmada əsas dəyər forması kimi götürülmür ki, bu da gömrük dəyərinin yalnız gömrük məqsədləri üçün istifadə olunduğunu deməyə əsas verir.

Lakin yuxarıda da qeyd edildiyi kimi, gömrük dəyəri işdə gömrük məqsədləri üçün istifadə olunsa da o, ilkin mərhələdə

Xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi mexanizmi

gömrük orqanları tərəfindən deyil, deklarant tərəfindən müəyyən edilir. Bu mənada malın gömrük dəyərinin gömrük orqanları tərəfindən müəyyən edilməsi fikrini doğru saymaq olmaz. Gömrük orqanları yalnız gömrük dəyərinin düzgün və dəqiq müəyyən olunmasına nəzarət funksiyasını həyata keçirirlər. Sadəcə olaraq, gömrük dəyərinin müəyyən olunmasında gömrük orqanlarına həddindən çox nəzarət səlahiyyəti verildiyindən və deklarant üçün gömrük qiymətləndirilməsi qaydalarının bütün çərçivəsi gömrük orqanları tərəfindən direktiv, birtərəfli və şərti qaydada müəyyən edildiyindən, normativ-hüquqı aktlarla möhkəmləndirildiyindən kənardır gömrük dəyərinin gömrük orqanları tərəfindən müəyyən edilməsi kimi yanlış təessürat yaranır.

Dünya dövlətlərinin gömrük işini aparan orqanlarında gömrük dəyərinə aid əsas prinsip və normalar mütəxəssisler arasında “Gömrük dəyər kodeksi” adlandırılan, Ticarət üzrə Baş Sazişin — GATT-in (General Agreement on Tariffs and Trade) VII maddəsinin tətbiqi üzrə rəsmi razılışmanın müddəalaları ilə təsbit edilmişdir. Bu akta görə malların gömrük dəyərinin müəyyən edilməsi üçün aşağıdakı 6 üsuldan istifadə olunmalıdır:



BÖLME 2

Gömrük dəyərinin müəyyən edilməsi üçün təklif olunan yuxarıdakı üsulların hər biri şəkildə göstərilmiş ardıcılıqla həyata keçirilir. Hər sonrakı üsul özündən əvvəlki üsul tətbiq edilmədikdə, daha dəqiq desək tətbiq oluna bilmədikdə tətbiq olunur. Yalnız dəyərin toplanılması və çıxılması üsullarının istənilən ardıcılıqla tətbiq olunmasına yol verilir. Çünkü aşağıda da göstərilədiyi kimi bu üsullar dəyərin toplanılması və çıxılması üsulu anlayışca fərqli olsalar da mahiyətəcə cənilik təşkil edir.

I üsul. Gətirilən malların sövdələşmə qiymətinə uyğun olaraq onun dəyərinin qiymətləndirilməsi üsulu gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Bu üsulla malın gömrük dəyəri sövdələşmə qiyməti üzərində hesablanır və bura mal üçün ilkin olaraq sövdələşmə qiyməti müəyyən edilir. Sövdələşmə qiyməti -- malın, ölkənin gömrük sərhədindən keçirilərkən gətirilən mal üçün faktiki ödənilmiş və ya ödənilməli olan, lakin sərhəddən keçirilmə anına qədər hələ ödənilməmiş qiymətidir.

Qeyd edək ki, sövdələşmə qiyməti dəqiqləşdirildikdən sonra malın gömrük dəyəri hesablanmasığa başlayır və bu sövdələşmə qiymətinə nəzərə alınmayan aşağıdakı xərc maddələri də həmin qiymətə daxil edilir:

1. Malın ölkənin gömrük ərazisi hesab olunan hər hansı bir məntəqəyədək gətirilməsinə çəkilən bütün xərclər – bu tip xərclərə daxildir:

- ✓ nəqliyyat xərcləri;
- ✓ malın yüklənmə, boşaldılma və yenidən yüklənmə xərcləri;
- ✓ siğorta xərcləri.

2. Alıcı (idxalatçı) tərəfindən çəkilən bütün köməkçi xərclər. Belə xərclərə aşağıdakılard aid edilir:

- ✓ Malın alınması üçün komisyon xərcləri istisna olmaqla, komisyon və broker mükafatlandırılmaları üzrə xərclər;
- ✓ Konteynerlərin və çoxişlənən taranın dəyəri - əgər əmtəə nomenklaturasına uyğun olaraq, onlar qiymətləndirilən mallarla birlikdə tam olaraq nəzərdən keçirilirsə və əgər bu xərclər alıcı tərəfindən çəkilibsa;
- ✓ Qablaşdırma işlərinə və materiallara alıcının sərf etdiyi dəyər də daxil olmaqla bütün ümumi qablaşdırma dəyəri.

3. Alıcı tərəfindən birbaşa və dolayı yolla ödənişsiz, yaxud qiymətləndirilən malların istehsalı və ya satılması ilə əlaqədar

Xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi mexanizmi

olaraq aşağı qiymətə təqdim olmuş aşağıdakı malların və xidmətlərin dəyərinin müəyyən hissəsi:

- ✓ Xammalın, materialların, hissələrin, yarımfabrikatların və qiymətləndirilən malların tərkib hissələri olan digər komplektləşdirici məmulatların;
- ✓ Qiymətləndirilən malların istehsalı zamanı istifadə olunan alətlərin, şampların, qəliblərin və digər bu kimli əşyaların;
- ✓ Qiymətləndirilən malların istehsalı zamanı sərf olunan materialların (sürtgü materiallarının, yanacağı, və s.);
- ✓ Ölkə ərazisindən kənardə yerinə yetirilən və qiymətləndirilən malların istehsalı üçün bilavasitə lazım olan mühəndis, təcrübə-konstruktur, dizayn, bədii tərtibat, eskiz və çertyoj işlərinin;
- ✓ İntellektual mülkiyyət obyektlərinin istifadəsi üçün alicinin birbaşa və dolayı yolla sərf etməli olduğu lisenziyalasdırma xərcləri və digər ödənişlər;
- ✓ Ölkənin ərazisində qiymətləndirilən malların istifadə olunmasından, verilməsindən və ya təkrar satışından satıcının birbaşa, yaxud dolayı yolla əldə etdiyi gəlirin bir hissəsi.


Göründüyü kimi gömrük dəyərinin qiymətləndirilməsinin 1 üsulunda sövdələşmə qiymətinin üzərinə əlavə olunan eksər xərc maddələri alicinin, yəni milli idxalatçının çəkdiyi xərclərə aiddir. Bu ilk görünüşdə adı bir karguzarlıq aləti kimi görünə də əslində xarici ticarət əməliyyatlarında milli subyektlərin müdafiəsinə yönəldilmiş gömrük siyasetinin bir hissəsidir. Gömrük orqanları alicinin çəkdiyi xərclərin bir hissəsini gömrük dəyərinə daxil etməklə onu artırır və dəyərin artması ilə paralel artan rüsum məbləği ilə milli subyektlərin çəkdikləri xərclərin bir hissəsini kompensasiya edir. Xərclərin bu cür yenidən bölgüsü örtülü xarici iqtisadi siyaset aləti hesab olunur və iş zamanı onun fəaliyyəti hiss olunmadığından bu aləti nə inzibati, nə də iqtisadi tənzimləmə vasitəsinə aid etmək mümkünzsüzləşir.

Gömrük dəyərinin müəyyən edilməsini daha sadə yolla aydınlaşdırmağa çalışaq. Gömrük dəyərinin düzgünlüyünə nəzarət edən gömrük orqanları ilk növbədə malın bir ölkədə olan istehsalçıdan (satıcıdan), digər ölkədə olan istehlakçıya (alıcıya)

BÖLMƏ 2

çatdırılması ilə əlaqədar xərcərin strukturunu müəyyən etməlidir. Bu struktur 4 hissədən ibarətdir:

Şəkil 1



Burada:

α - Malın istehsalı üçün onun dəyərinin qiymətləndirilməsi (malın qiyməti),

β - İxracatçının ölkəsindəki xərcər (malın qablaşdırılması, markalaşdırılması (malın istehsalı üzrə məlumatlar, adı, netto çəkisi, mənsə ölkəsi), ölkə daxilində nəqliyyat, lisenziya xərcər, ixrac üzrə vergi və rüsumlar, komisyon haqları),

γ - İxracatçının sərhədindən idxalatçının sərhədinə kimi xərcər (nəqliyyat, sigorta xərcəri),

δ - İdxalatçının ölkəsindəki xərcər (idxal üzrə lisenziya xərcəri, rüsum və vergilər, ölkə daxilində malın nəqliyyat və anbarlaşdırılması xərcəri)

IX - ixracatçı və ID - idxalatçı;

Q - daxili bazardakı sərbəst bazar qiymətidir.

Onda, verilənlərə əsasən ümumi düstur belə olacaq:

$$Q = \alpha + \beta + \gamma + \delta$$

Ümumi düstura əsasən malın gömrük dəyərinin qiymətlen-dirilməsi aşağıdakı kimi ifadə olunacaq:

$$\text{I üsul} = \alpha + \beta + \gamma + XM$$

Xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi mexanizmi

Burada, **XM** - yuxarıda sadalanan xərc maddələridir.

Yəni istehsalçı (satıcı) tərəfindən müəyyən edilmiş qiymət, üstəgəl ixracatçının ölkəsindəki xərcələr, üstəgəl yolüstü xərcələr, üstəgəl gömrük dəyərinə daxil edilməmiş yuxarıda sadalanan xərc maddələri bərabərdir gətirilən malların sövdələşmə qiyməti ilə gömrük dəyərinin müəyyən edilməsi üsulu.

Bundan əlavə deklarant tərəfindən təqdim edilmiş malın gömrük dəyərinin həqiqiliyini müəyyən etmək və onların dürüst, obyektiv və sənədlərlə təsdiq olunan məlumatları əks etdirdiklərini yoxlamaq üçün gömrük orqanları gətirilmiş malın miqdarına və keyfiyyətinə, faktiki qiymət üzrə güzəştlərə və valyuta kontraktının milli valyutaya hesablanmasından ötrü bəyannamə tarixinə xarici valyutanın manata olan məzənnəsini də nəzərə almırlırlar.

Gömrük dəyərinin müəyyən edilməsinin I üsulundan aşağıdakı hallarda gömrük dəyərinin müəyyən edilməsi üçün istifadə oluna bilməz:

1. Ölkə qanunvericiliyi ilə nəzərdə tutulmuş məhdudiyyətlər, malların təkrar satıla biləcəyi coğrafi bölgə məhdudiyyətləri və malların qiymətinə əhəmiyyətli dərəcədə təsir etməyən digər məhdudiyyətlər istisna olmaqla, əgər alicinin qiymətləndirilən mal üzrə hüquqları sahəsində məhdudiyyətlər nəzərdə tutulursa;

2. Malın satışı və sövdələşmə qiyməti təsiri nəzərə alınır bilməyən şərtlərin yerinə yetirilməsindən asılıdırsa;

3. Deklarant tərəfindən gömrük dəyərinin müəyyən edilməsi zamanı istifadə olunan məlumatlar sənədlərlə təsdiq olunmamışsa və ya kəmiyyətcə təyin edilə bilən, dəqiq və obyektiv məlumatlara əsaslanmırsa,

4. Sövdələşmə iştirakçıları qarşılıqlı olaraq bir-birlərindən asılı olan şəxslər olarsa. Burada bir-birindən qarşılıqlı asılı olan şəxslər dedikdə, aşağıdakı əlamətlərdən heç olmasa birinə malik olan şəxslər başa düşülür:

- ✓ Sövdələşmə iştirakçılarından biri (fiziki şəxs) və ya sövdələşmə iştirakçılarından birinin vəzifəli şəxsi eyni zamanda digər sövdələşmə iştirakçısının da vəzifəli şəxsidirsə;
- ✓ Sövdələşmə iştirakçıları müəssisənin birgə sahibidlərlərsə;
- ✓ Sövdələşmə iştirakçıları əmək əlaqələri ilə bağlıdırırlarsa;

BÖLMƏ 2

- ✓ Sövdələşmə iştirakçılarından biri digər iştirakçının payının və nizamnamə kapitalının 5 faizindən azını təşkil etməyən və səs hüququnu verən səhmlərin sahibidirsə;
- ✓ Sövdələşmənin hər iki iştirakçısı üçüncü hüquqi və fizi-ki şəxsin bilavasitə və ya dolayısı yolla nəzarəti altındadırısa;
- ✓ Sövdələşmə iştirakçıları birlikdə üçüncü hüquqi və fizi-ki şəxsin bilavasitə və ya dolayısı yolla nəzarət edirlərsə;
- ✓ Sövdələşmə iştirakçılarından biri o biri iştirakçının bi-lavasitə və ya dolayı nəzarəti altındadırısa;
- ✓ Sövdələşmə iştirakçıları və ya onların vəzifəli şəxsləri yaxın qohumdururlarsa.

Lakin əgər bu hallarda qarşılıqlı münasibət həqiqətən də sövdələşmənin qiymətinə təsir göstərməyibsa və bunu deklarant sübut edə bilirsə, bu zaman I üsul tətbiq edilə bilər.

II üsul. Malın gömrük dəyərinin müəyyən olunmasında eyni malların sövdələşmə qiyməti üsulu — bu üsulun tətbiq edil-məsində gətirilən mallarla eyni olan malların sövdələşmə qiyməti əsas götürülür. Eyni mallar dedikdə, bütün xüsusiyyətlərinə, o cümlədən də aşağıdakı parametrlərinə görə gətirilən mallardan fərqlənməyən mallar başa düşülür:

- ✓ təyinatı və xarakteristikası (fiziki xüsusiyyəti);
- ✓ keyfiyyəti, mal nişanının olması və bazardakı nüfuzu;
- ✓ malın mənşə ölkəsi;
- ✓ istehsalçısı.

Bu tələblər malların identikliyi üçün ümumi və əsas tələb-lər hesab olunur. Buna görə də malların xarici görünüşündə cüzi fərqlər olduqda, digər cəhətləri isə bu bəndin tələblərinə uyğun gəldikdə, həmin fərqlər götürülən malların eyni olduğunu inkar etmək üçün əsas sayıyla bilməz. Malların eyni hesab edilməsindən gömrük orqanının imtinasi üçün yeganə səbəb kimi aşağıdakılardan biri gətirilməlidir, əks halda bu imtina əsassız hesab edilməlidir:

- ✓ Əgər qiymətləndirilən mal müqayisə edilən mallarla bir ölkədə istehsal edilməyibsa;
- ✓ Həmin mallar eyni istehsalçı tərəfindən deyil, digər şəxs tərəfindən hazırlanıbsa;
- ✓ Gətirilən malların layihələri, dizaynları, çertyoj işləri

İdxalatçı ölkədə hazırlanıbsa.

Azərbaycan Respublikasının "Gömrük tarifi haqqında" Qanununun 19-cu maddəsinin müddəalarında əsasən eyni malların sövdələşmə qiyməti gömrük dəyərini müəyyən etmək üçün o vaxt əsas götürülə bilər ki, həmin mallar:

- ✓ Respublikamızın gömrük ərazisinə gətirilmək üçün satılsın və ya hər hansı bir digər formada özgəninkiləşdirilsin;
- ✓ Qiymətləndirilən malların gətirilməsi ilə eyni vaxtda və ya həmin vaxtdan 90 gün əvvəl gətirilsin;
- ✓ Qiymətləndirilən mallarla eyni kommersiya şərtləri ilə və təxminən eyni miqdarda gətirilsin.

Əgər eyni mallar başqa miqdarda və başqa kommersiya şərtləri ilə gətirilibsə, deklarant onların qiymətlərində bu fərqlərə uyğun düzəlişlər etməli və bunların əsaslı olduğunu gömrük orqanlarının qarşısında sənədlərlə sübut etməlidir və əgər II üsuldan istifadə olunarkən malların bir neçə sövdələşmə qiyməti aşkar olunarsa, bu zaman idxlən malların gömrük dəyərini müəyyən etmək üçün həmin qiymətlərdən ən aşağı səviyyəyə malik oları götürürlür.

III üsul. Məlin gömrük dəyərinin eynicinsli malların sövdələşmə qiymətinə əsasən təyin edilməsi üsulu — yəni III üsul ilə müəyyən edilməsi də bir çox cəhətlərinə görə, demək olar ki, II üsulla eyni qaydada həyata keçirilir. Bu üsulun II üsuldan yeganə fərqi burada gətirilən malların gömrük dəyərini təyin etmək üçün eyni malların deyil, eynicinsli malların sövdələşmə qiymətlərinin əsas götürülməsidir.

Eynicinsli mallar dedikdə, bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən mallar başa düşülür. Malların eynicinsli hesab edilməsi meyarları aşağıdakılardır:

- ✓ Təyinatı və xarakteristikası;
- ✓ Keyfiyyəti, mal nişanının olması və bazardakı nüfuzu;
- ✓ Mənsəb ölkəsi.

Malların eynicinsli hesab edilməsi üçün müəyyən edilən bu tələblərin eyni mallar üçün olan tələblərlə müqayisə etsək görərik ki, eyni mallarla eynicinsli mallar arasında bir o qədər də

BÖLMƏ 2

dərin fərqliq yoxdur. Sadəcə, əgər yuxarıdakı şərtlərlə yanaşı malın istehsalçısı eynidirsə o, identik fərqlidirse eynicinsli mal hesab edilir.

II üsul gömrük dəyərini müəyyən etmək üçün istifadə edildiyi halda, yuxarıda göstərilmiş şərtlərə riayət edilməklə gətirilən mallarla eynicinsli malların sövdələşinə qiyməti əsas götürülür.

Aşağıda göstərilmiş 2 halda mal eynicinsli hesab edilmir:

- ✓ Mallar müxtəlif ölkələrdə istehsal ediliblərsə;
- ✓ Mallarla aparılan layihələşdirmə, təcrübə-konstruktur, bədii tərtibat, dizayn, eskiz, çertyoj və s. işlər malın gətirildiyi ölkədə aparılıbsa.

IV üsul. Dəyərin çıxılması üsulu ilə gömrük dəyərinin müəyyən edilməsi qiymətləndirilən eyni və ya eynicinsli mallar idxlatalçı ölkənin ərazisində öz ilkin vəziyyətini dəyişdirmədən, yəni gətirildiyi kimi də satıldıqda tətbiq oluna bilər.

Malların gömrük dəyəri dəyərin çıxılması üsulu ilə müəyyənləşdirildikdə, ilk önce malların gətirildiyi tarixdən ən çoxu 90 gün əvvəl idxlatalçı ölkənin ərazisində qiymətləndirilmiş və satıcıdan heç bir qarşılıqlı asılılığı olmayan alıcıya satılmış eyni, yaxud eynicinsli malların ən böyük partiyasının sərbəst bazar qiymətləri təyin olunur. Sonra isə bu qiymətdən aşağıdakı xərc maddələri çıxılır:

- ✓ Komisyon mükafatlandırılmaları üçün ödənilmiş xərc-lər, mənfəətə əlavələr və ölkəyə gətirilən eyni növ mal-iarın satılması ilə əlaqədar ümumi xərclər;
- ✓ Malların idxləti və satışı ilə əlaqədar olaraq idxlatalçı ölkədə ödənilməli olan idxlal gömrük rüsumlarının, vərgilərinin, yiğimların və digər ödənişlərin cəmi;
- ✓ Malların gətirildiyi ölkədə onların daşınmasına, yüklənməsinə, boşaldılma işlərinə, siğortasına və s. sərf olunan xərclər.

Göründüyü kimi bütün bu xərclər idxlatalçı ölkənin daxilində çəkilmiş xərclərdir. Ona görə də gömrük dəyərinin I üsulla müəyyən edilməsinin şərhində verilən ümumi düstura əsasən bu xərclərin hamisinin cəmini δ ilə işaretətsək onda, dəyərin çıxılması üsulunu qısa olaraq belə göstərmək olar:

$$\text{IV üsul} = Q - \delta$$

**Xarici ticarət əməliyyatlarının
tarif tənzimlənməsi mexanizmi**

Yəni IV üsul malın daxili bazardakı sərbəst bazar qiymətindən alıcıının birbaşa və dolayı yolla çəkdiyi bütün xərclərin çıxılmasıdır.

Qiymətləndirilən eyni və eynicinsli malların gətirilmə anındaki vəziyyətdə satılması halları olmayıbsa, deklarantın xahişinə əsasən bu bölmənin yuxarıdakı bəndlərinin müddəalarına riayət etmək şərti ilə emal mərhələsini keçmiş mal vahidlərinin qiymətlərindən istifadə etməklə əlavə dəyər düzəlişi edilməlidir.

V üsul. Gömrük dəyəri dəyərin toplanması üsulu ilə müəyyən edilərkən, malın aşağıdakılardan toplanması yolu ilə hesablanmış qiyməti əsas götürülür:

- ✓ Məterialların dəyəri və istehsalçı tərəfindən qiymətləndirilən malın istehsal xərcləri - α ;
- ✓ İxrac edən ölkədən eyni növlü malların idxalatçı ölkədə satışı üçün səciyyəvi olan xərclər, o cümlədən nəqliyyat, yüklənmə yerinədək sigorta xərcləri və sairə - β ;
- ✓ İdxalatçı ölkəyə belə malların göndərilməsi nəticəsində ixrac edənin əldə etdiyi mənfəətin bir hissəsi - γ .

Ümumi düstura əsasən dəyərin toplanılması üsulunun yuxarıda göstərilən bütün elementləri müvafiq olaraq α , β və γ -ni formalasdırır. Buradan isə dəyərin toplanması üsulu ilə gömrük dəyərinin müəyyən edilməsini qısa olaraq aşağıdakı düsturla ifadə etmək olar:

$$V \text{ üsul} = \alpha + \beta + \gamma$$

Burada yeri gəlmışkən bir məsələni də qeyd etmək lazımdır. Yuxarıda söz vermişdik ki, gömrük dəyərinin hesablanması üsulların-dan yalnız dəyərin toplanması (IV üsul) və çıxılması (V üsul) üsullarının istənilən ardıcılıqla tətbiq edilə bilinməsi teoremini isbat edəcəyik. Buna görə də indi bu müddəəni riyazi-iqtisadi modelləşdirmə ilə sübut edək:

Ümumi düsturu yada salaq:

$$Q = \alpha + \beta + \gamma + \delta$$

Əgər, biz ümumi düsturda δ -nü bərabərliyin sağ tərəfinə keçirsək onda aşağıdakı bərabərlik alınar:

$$Q - \delta = \alpha + \beta + \gamma$$

BÖLMƏ 2

İndi isə gömrük dəyərinin təyin edilməsinin IV və V üsullarının ifadə edildiyi düsturları yada salaq:

$$\text{V üsul} = Q - \delta \quad \text{və} \quad \text{IV üsul} = \alpha + \beta + \gamma$$

Əgər bu düsturları ümumi düsturdan çıxardığımızın çıxarışda yerinə qoysaq onda aşağıdakı bərabərlik alınar:

$$\text{IV üsul} = \text{V üsul}$$

Bələliklə də bərabərlik sübut olunur. Deməli, IV və V üsullar mahiyyətcə eyni üsuldurlar və məhz buna görə də qanunvericilik praktikada müstəsna hal olaraq yalnız onların istənilən ardıcılıqla tətbiqinə icazə verir.

VI üsul. Əgər gömrük dəyəri əvvəlki üsulların ardıcıl tətbiqi nəticəsində deklarant tərəfindən müəyyən edilə bilmirsə və ya gömrük orqanları tərəfindən gömrük dəyərinin müəyyən edilməsində bu üsullardan istifadə oluna bilməməsi əsaslandırılırsa, onda qiymətləndirilən malların gömrük dəyəri beynəlxalq gömrük təcrübəsinə əsasən müəyyən edilir. Belə müəyyənədilmiş gömrük dəyərinin təyin edilməsinin cəhiyat üsulunu təşkil edir. Ehitiyat üsulunun tətbiqi ilə gömrük dəyəri təyin edilərkən idxalatçı ölkənin gömrük orqanı onun sərəncamında olan bütün qiymət məlumatlarını deklaranta təqdim edir.

Lakin bu üsulun da tətbiqində məhdudiyyətlər nəzərdə tutulur. Belə ki, bu üsulla malın gömrük dəyərini müəyyən etmək üçün aşağıdakılardan əsas götürülə bilməz:

- ✓ İdxalatçı ölkənin daxili bazarda həmin malın qiyməti;
- ✓ İdxalatçı ölkənin daxili bazarda həmin malla milli mənşəli eyni və ya eynicinsli malların qiyməti;
- ✓ Malları gətirən ixracatçının ölkəsinin üçüncü bir ölkəyə göndərdiyi malların qiyməti;
- ✓ Malın kortəbii, heç bir əsasa söykənmədən birtərəfli müəyyən olunmuş qiyməti.

Gömrük dəyərinin düzgün müəyyən edilməsi çox ciddi bir məsələdir və buna görə də onun müəyyənləşdirilməsindəki bütün təqsirli çatışmazlıqlar hər bir halda qanunvericiliklə müəyyən olunmuş məsuliyyətə səbəb olur.

2.2. Malın mənşə ölkəsi anlayışı və onun əhəmiyyəti. Mənşə ölkəsinin müəyyən edilmə meyarları

Ümumilikdə malın mənşə ölkəsinin təyin edilməsi həmin malların gömrük ərazisində gətirilməsi və oradan aparılması zamanı tarif və qeyri-tarif tənzimlənmənin hayata keçirilməsi üçün müəyyən olunur. Mənşə ölkəsinin müəyyən olunması proseduru bütün dünya dövlətlərinin gömrük xidmətləri tərəfindən aparıldığından onun ayrı-ayrı dövlətlərdəki əsas təyin edilmə meyarları da dünya təcrübəsinə əsaslanır. Respublikamızda malın mənşə ölkəsinin müəyyən edilməsi qaydalarını və şərtlərinin Nazirlər Kabinetini müəyyən edir.

Malın mənşə ölkəsi dedikdə, həmin malın ya tam istehsal edildiyi, ya da kifayət qədər emala (tamamlanma, təkrar emal, son məhsul şəklində gətirmə və s.) məruz qaldığı ölkə başa düşülür. Göründüyü kimi malın mənşə ölkəsinin müəyyən edilməsinin 2 əsas meyarı var ki, bunlar da aşağıdakılardır:

1. Tam istehsal meyari. Qeyd edək ki, malın tam surətdə verilmiş ölkədə istehsal edildiyini göstərən tam istehsal meyarının tələblərinə əsasən malın müəyyən ölkədə tam istehsal olunduğu aşağıdakı məlumatların düzgünlüyü ilə təsdiq edilə bilər:

✓ Ölkənin ərazisindən və ya onun məhəlli sularından, habelə qıtə şələndən və dənizin təkindən (əgər bu dəniz təkini istismar etməyə həmin ölkənin müstəsna hüququ varsa) çıxarılan faydalı qazıntılar;

- ✓ Ölkə ərazisində bacarılmış və yığılmış bitkiçilik məhsulları;
- ✓ Həmin ölkədə doğulub bəslənmiş heyvanlar və həmin heyvanlardan alınmış istehlak məhsulları;
- ✓ Milli istehsal olan ovçuluq, balıqcılıq və dəniz vətəgəsi məhsulları;
- ✓ Dünya okeanında həmin ölkənin gəmiləri ilə və ya onun icarəyə (fraxta) götürdüyü gəmilərlə ovlanmış və istehsal edilmiş dəniz vətəgəsi məhsulları;
- ✓ Həmin ölkədəki istehsalın və başqa əməliyyatların nəticəsi olan təkrar istehsaldan alınan tullantılar;
- ✓ Həmin ölkəyə məxsus olan və ya onun icarəyə götürdüyü kosmik gəmilər vasitəsilə açıq kosmosda alınmış

BÖLMƏ 2

yüksək texnologiya məhsulları;

- ✓ Müstəsna olaraq həmin ölkədə yuxarıda göstərilənlər-dən istehsal və təkrar istehsal olunan bütün mallar.

Göründüyü kimi tam istehsal meyari əsasən təbii amillərlə bağlıdır və ona görə də malın mənşə ölkəsinin bu meyara əsasən təyin edilməsi heç bir çatınlılıkla müşayiət olunmur. Malın mənşə ölkəsinin müəyyən edilməsinin digər bir şərti kifayət qədər emal meyarıdır.

2. Kifayət qədər emal meyari. Bu meyara əsasən malın mənşə ölkəsinin təyin edilməsi zərurəti malın istehsalında iki və ya daha çox ölkənin iştirak etdiyi aşkar olunarkən yaranır. Malın mənşə ölkəsinin kifayət qədər emal meyarına əsasən təyin olunması çox mürəkkəb olduğundan onun özü də öz daxilində 3 sub-meyara bölünür. Beləliklə də müəyyən bir ölkədə hər hansı bir malın kifayət qədər emal edilməsinin submeyarları aşağıdakılardır:

- ✓ Emal nəticəsində Xarici İqtisadi Fəaliyyətin Əmtəə Nomenklaturasının hər hansı birinci ilk dörd rəqəm səviyyəsində malın təsnifat kodunun (mal mövqeyinin) dəyişməsi;
- ✓ Malın müəyyən ölkə mənşəli hesab olunması üçün kifayət edən müxtəlif təyinatlı istehsal – texnoloji əməliyyatların yerinə yetirilməsi;
- ✓ Advalor pay qaydası — yəni baxılan malın qiymətində istifadə olunan materialların dəyərinin və ya əlavə dəyərinin müəyyən edilmiş faiz həddindən (bir işgūzar adət olaraq 50%-dən) yuxarı həddi hansı ölkəyə məxsusdur-sa mal da həmin ölkə mənşəli hesab edilir.

Aşağıdakı texnoloji əməliyyatlar malın mövqeyinə təsirindən və malın tərkibində faizləri payından asılı olmayaraq heç vaxt malın mənşə ölkəsinin kifayət qədər emal meyarının tərkib elementi hesab edilə bilməz:

- ✓ Malların saxlanması və nəql edilməsi zamanı onların mühafizəsinin təmin edilməsi ilə bağlı olan bütün əməliyyatlar;
- ✓ Malların satışa və daşınmaya hazırlanması əməliyyat-ları – mal dəstinin bölünməsi, malların göndərilmə üçün formalasdırılması, çeşidlənməsi və yenidən qab-

Xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi mexanizmi

laşdırılması, və s. əməliyyatlar:

- ✓ Sadə yiğma əməliyyatları və hissələrin komplektlaşdırılması;
- ✓ Baxılan mala onu, əvvəlki xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə fərqləndirən yeni əlamətlər vermədən xüsusi tərkib hissələrinin quraşdırılması əməliyyatları.

Həm tam istehsal meyarına, həm də kifayət qədər emal meyarına münasibətdə malin mənşə ölkəsi müəyyən olunarkən həmin malin istehsalı zamanı istifadə olunan istilik və elektrik enerjisinin, avadanlığın və alətlərin mənşəyi nəzərə alınır bilməz.

Lakin dünya təcrübəsində yuxarıda göstərilmiş 2 əsas təyin edilmə meyari heç də həmişə malin mənşəyinin təyin edilməsi üçün əsas istiqamətlər hesab edilmir. Əgər hər hansı iki və ya da haçox ölkə arasında malların mənşəyinə dair xüsusi razılışma olarsa, o zaman malin mənşəyinin təyin edilməsi üçün yuxarıda göstərilmiş meyarlardan köməkçi meyarlardan hesab edilir. Məsələn, Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan dövlətlərin Hökumət Başçıları Şurasının 1996-cı il 18 oktyabr tarixli Qərarının müddəalarına əsasən: «Sərbəst ticarət zonasının yaradılması haqqında» 1994-cü il 15 aprel tarixli Sazişin iştirakçıları olan dövlətlərin birinin rezidenti tərəfindən bu ölkənin gömrük ərazi-sindən Azərbaycan Respublikasının gömrük ərazisində ixrac və həmin sazişin iştirakçısı olan Azərbaycan Respublikasının rezidenti tərəfindən idxlə olunduğu hallarda malin mənşə ölkəsi Saziş iştirakçısı olan həmin ölkənin gömrük ərazi hesab olunur».

Malların dəstlərlə, yəni hissə-hissə göndərilməsi şəraitində onların mənşə ölkəsinin müəyyən edilməsinin sadələşdirilməsi üçün gömrük qanunvericiliyində xüsusi hal müəyyən edilmişdir. Belə ki, qanunvericiliyə görə malların istehsal və naqliyyat şərtlərinə görə bir neçə dəstdən sökülmüş və ya yiğilmamış şəkildə bir partiyada göndərilməsi mümkün olmadıqda, həmçinin səhv nəticəsində bir partiya mal bir-neçə partiyaya bölünmüssə, mənşə ölkəsi müəyyən edilərkən deklarantın istəyi ilə həmin mallar vahid bir mal kimi götürürlə bilər. Lakin bu qaydanın tətbiqi yalnız aşağıda göstərilmiş şərtlər daxilində mümkündür:

- ✓ Gömrük orqanına sökülmüş və yiğilmamış malin bir neçə partiyaya bölünməsinin səbəbləri haqqda Xarici İqtisadi Fəaliyyətin Əmək Nomenklaturasına uyğun

olaraq kodlar göstərilməklə hər partiyanın özünəməxsus cəhətləri, bu partiyaya daxil olan malların dəyəri və mənşə ölkəsi haqda əvvəlcədən xəbərdarlıq edilməsi;

- ✓ Malin bir neçə partiyaya bölünməsinin səhv olduğunu təsdiq edən sənədlərin gömrük orqanlarına təqdim olunması;
- ✓ Bütün partiyaların bir ölkədən bir məlgöndərən tərəfindən göndərilməsinin təsdiqlənməsi;
- ✓ Bütün partiyaların eyni gömrükxanadan (gömrük postundan) gətirilməsi;
- ✓ Malin bütün partiyalarının göndərişinin gömrük bəyan-naməsinin qəbul olunduğu tarixdən altı aydan gec olmayıaraq və ya birinci partiyaya görə gömrük bəyan-naməsinin verilməsi müddəti keçənə qədər bitməsi.

Malin mənşə ölkəsi haqqında bütün məlumatları əks etdirən sənəd mənşə sertifikatı hesab olunur. Bu sertifikat beynəlxalq standartlara uyğun tərtib olunur və gömrük orqanları bu tip sənədlərin nümunələri ilə əvvəlcədən təmin olunurlar. Gömrük rüsum və vergilərinin hesablanması və ödənilməsində malların mənşə ölkəsinin müəyyən edilməsinin əhəmiyyəti böyükdür. Çünkü mənşə ölkəsi müəyyən edilməyən və ya dəqiq müəyyən edilməyən mallara gömrük ödənişləri digər mallara nisbətdə özünün ən yüksək səviyyələri ilə hesablanır. Onu da qeyd edək ki, mənşə ölkəsi müəyyən olunmayan mallara tətbiq olunan rüsumlar, hətta onların dəyəri səviyyəsində, yəni ikiqat məbləğdə də tətbiq oluna bilər. Bundan başqa mənşə ölkəsinin müəyyən edilməsinin digər aspektlərdən (siyasi, ekoloji, içtimai və s.) də əhəmiyyəti böyükdür.

2.3. Xarici iqtisadi fəaliyyətin Əmtəə Nomenklaturası – inkişaf mərhələləri, strukturu və tətbiqi xüsusiyyətləri

Beynəlxalq birlikdə bütün əmtəələrin əhatə olunduğu vahid əmtəə nomenklurasının yaranması ideyası ilk dəfə XIX – XX əsrlərdə özünü təsdiqləməyə başladı. Bu dövrlərdə xarici ticarət-iqtisadi əməliyyatları spektrinin inkişafı və əmtəə çəsidlərinin çox sürətli genişlənməsi vahid nomenklaturanın yaradılması zərurətini ortaya çıxardı. Bu nomenklatura aşağıdakı şərtləri təmin

Xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi mexanizmi


etməli idi:

- ✓ xarici ticarət əməliyyatlarında iştirak edən bütün məllərin sistemli təsnifatını;
- ✓ ayrı-ayrı ölkələrin daxili əmtəə nomenklaturasının unifikasiya edilmiş vahid sistemini;
- ✓ mallara dair xarici ticarətdə hamı -- gömrükçülər, müttəxəssislər, idxləlatçılar, ixracatçılar, daşıyıcılar və bütün digər iştirakçılar tərəfindən birmənalı anlaşılan vahid "gömrük ərifbasının" yaradılmasını;
- ✓ ikitərəfli və çoxtərəfli razılaşmalarда asanlıqla istifadə edilə bilinməsini;
- ✓ beynəlxalq ticarətin statistikasının və təhlilinin aparılmasıının təmin edilməsini.

Bu şərtlərə cavab verən nomenklaturanın yaradılması istiqamətində XX əsrin 70-80-ci illərinə qədər çoxlu təkliflər və təsnifatlandırma sistemləri hazırlanısa da onların heç biri bu şərtləri tam təmin etmirdi. Yuxarıdakı bütün şərtlərin tələblərini təmin edən yeganə nomenklatura Ahəngdar Sistemin Vahid Əmtəə Nomenklaturası oldu. 1983-cü ildə Brüsseldə Gömrük Əməkdaşlığı Şurasının (hazırda ÜGT) 61/62 iclaslarında Şura Malların Təsviri və Kodlaşdırılmasının Ahəngdar (Harmonik) Sistemi haqqında Beynəlxalq Konvensiyani təsdiqlədi və onu imzalanma (konvensiyaya qoşulma) üçün açıq elan etdi. Azərbaycan Respublikası ilk dəfə bu Konvensiyaya 12 avqust 1988-ci ildə keçmiş SSRİ-nin tərkibində digər müttəfiq respublikalarla birlikdə qoşulmuşdur.

Ahəngdar Sistemin Əmtəə Nomenklurası məllərin təsnifatını yalnız beynəlxalq miqyasda təsnifatlandırır və ümumi istiqamətverici nomenklatura hesab edilir. Bu səbəbdən də bu sistemdə məllər yalnız submövqe (ilk 6 rəqəm) səviyyəsində birləşdirilir. Məllərin daha dərin təsnifatı isə müxtəlif region və ölkələr səviyyəsində gedir. Məsələn, hazırda aşağıdakı şəkildə Respublikamızın istifadə etdiyi əmtəə nomenklaturasına baxsaq onun 3 müxtəlif nomenklaturanın uzlaşmış ifadəsindən ibarət olduğunu görərik:

BÖLMƏ 2



Elmi texniki tərəqqinin (ETT) sürətləndiyi və xarici ticarət əməliyyatlarının genişləndiyi müasir mühitdə daim yeni-yeni əmtəələr meydana çıxır ki, bu da bütün dövlətlərdən öz Əmtəə Nomenklaturalarını daim təkmilləşdirməyi tələb edir. Ölkəmizin gömrük orqanları da bu məqsədlə daim:

1. Xarici iqtisadi fəaliyyətin əmtəə nomenklurasının beynəlxalq əsaslarında olan dəyişiklik və əlavələri, bu əsasların təfsiri üzrə beynəlxalq izahatları və digər qərarları izləyir və bu nomenklaturaları onun beynəlxalq əsaslarına uyğun vəziyyətə getirir;
2. Xarici iqtisadi fəaliyyətin mal nomenklurasının təfəsiri üçün izah və şərhlər hazırlanır, təsdiq edir və bunlarla birlikdə nomenklaturaları ümumi və dövrü nəşrini təmin edir;
3. Göstərilən nomenklaturaları aparılması üçün qarşıya çıxan bütün digər yeni funksiyaların yerinə yetirilməsini təmin edirlər.

Gömrük vergi və rüsumlarının hesablanması zamanı XİF ƏN-na uyğun olaraq malın kodunun müəyyən edilməsi məsələsi çox önməli məsələdir. Çünkü mala gömrük rüsumlarının və vergilərinin hesablanması və on əsası bu rüsumların dərəcəsi, habelə gömrük vergi və rüsumlarından azad olunması birbaşa onun kodu ilə müəyyən edilir. Bundan başqa ƏDV və Aksizli malların siyahısı da məhz malların XİF ƏN-kı koduna uyğun müəyyən edilir ki, bu da malın nomenklatur kodunun təyin edilməsinin əhəmiyyətini yetərlər yüksəldir.

Xarici iqtisadi fəaliyyətin əmtəə nomenklurası (XİF ƏN) ölkəyə gətirilən və ölkədən aparılan mallara tətbiq olunan gömrük rüsum dərəcələrinin sistemləşdirilmiş siyahısıdır. Hal-

**Xarici ticarət əməliyyatlarının
tarif tənzimlənməsi mexanizmi**

hazırda Azərbaycan Respublikasında MDB XİF ƏN-ndan, yəni malların təsnifatının 9 rəqəmli "əlifba"ından istifadə edilir ki, o da 21 bölmə, 99 qrup (96 - fəaliyyətdə, 3 (77.98.99) - ehtiyatda), 33 yarımqrup, 1241 mal mövqeyi, 5019 submövqedən ibarətdir. Bu təsnifat sisteminin strukturu aşağıda verilmiş çıxarışda göstərilən kimi formalasdırılır:

BÖLME	Mal mövqeləri dərin detallaşmadığından 9-cu rəqəm həmişə „0“ qəbul edilir								
	Quzular (bir ilə qədər olanlar)								
	Diri qoyunlar								
	Diri qoyunlar və keçilər								
	Diri heyvanlar								
	0	1	0	4	1	0	3	0	0
	Mal qrupu								
	Malın mövqeyi								
	Malın submövqeyi								
	Malın yarımsubmövqeyi								

Xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasından çıxarış.

XİF ƏN-na uyğun olaraq malların kodunun təyini texnologiyasına gəlinəcə isə onu qeyd etmək lazımdır ki, burada malların kodunun düzgün təyini üçün 3 blok tərkib elementlərdən istifadə edilməlidir ki, onlar da aşağıdakılardır:

1. Nomenklatura hissəsi — bu hissənin mahiyyəti yuxarıdakı şəkildə aydınlaşdırılıb;
2. Bölmə və qruplara qeydlər — bu isə adından da göründüyü kimi bölmələrin və qrupların adlarına onların məzmunu, spesifikasiyası və s. mühüm qeydlərdən ibarətdir;
3. XİF ƏN-nin əsas interpretasiya (izahetmə) qaydaları — bu qaydalat malın kodunun təyini üçün kompleks vasitə hesab olunur və 6 qrupda ümumiləşdirilir. İlk 5 qaydaya əsasən

BÖLMƏ 2

malın mövqeyi (yəni ilk 4 rəqəm), 6-cı qaydaya əsasən isə digər rəqəmlər – submövqe, yarımsubmövqe və s. təpilir. Beləliklə, bu qaydalar aşağıdakılardır:

✓ Qayda 1.

Bölmələrin, qrupların və yarımqrupların adları MDB ölkələri-nin XİF ƏN-nin işdə rahat istifadə edilməsi üçün nəzərə alınır; hüquqi məqsədlər üçün XİF ƏN-də malların təsnifatı mal mövqelərinin mət-nindən, bölmə və qruplara qeydlərindən çıxış etməklə həyata keçirilir.

✓ Qayda 2.

2.1. Mal mövqeyinin adındakı hər hansı qeyd şərti belə malın komplektləşdirilməmiş, yaxud tamamlanmamış şəklinə də aid edilməlidir, bu şərtlə ki, komplektləşdirilməmiş və tamamlanmamış halda da bu mal bitkin malın xüsusiyyətlərini özündə eks etdirmiş olsun.

Təcrübədə bir çox mallar komplektləşdirilməmiş və ya bitirilməmiş, yaxud yiğilmamış (sökülü) vəziyyətdə göndərilir. Belə halda göndərilən mal komplekt və bitkin malın xassələrinə malik olmalıdır. Yəni göndərilən mal dərhal istifadəyə hazır deyil, amma hazır məmulatın təqribi formasına malikdir və bəzi əməliyyatlar sayəsində tamamlana bilər.

Bu qaydanın əsas ideyası ondan ibarətdir ki, baxılan mallar bitkin mallarla eyni mövqedə yerləşir.

2.2. Mal mövqeyinin adındakı hər hansı qeyd-şərt belə malın qarışq və birləşməsinə də aid edilməlidir. Hər hansı materialdan əmələ gələn mala aid olan qeyd-şərt tamamilə, yaxud qismən bu materialdan ibarət olan mala şamil edilir.

✓ Qayda 3.

Əgər 2.2. bəndinə, yaxud bu və ya digər səbəbdən malın 2 və ya daha artıq mal mövqeyinə aid edilməsi mümkünürsə, belə malların təsnifatı aşağıdakı kimi həyata keçirilir:

3.1. O, mal mövqeyinə üstünlük verilir ki, malın daha konkret təsvirini müəyyən edir. Bununla belə əgər 2 və yaxud daha çox mal mövqeyindən hər biri çoxkomponentli məmulatın, yaxud qarışığın yalnız bir hissəsinə aiddirsə, onlardan birinin daha dəqiq təsvir verməyinə baxınmayaraq, belə mal mövqeləri bərabər əhəmiyyətli hesab edilir.

3.2. Müxtəlif materiallardan ibarət, yaxud müxtəlif kom-

**Xarici ticarət məməliyyatlarının
tarif tənzimlənməsi mexanizmi**

ponentlərdən hazırlanmış qarışq və çoxkomponentli məmulatlar və bu qaydanın 3.1. bəndi ilə təsnifatlıdırıla bilməyən mallar həmin malların əsas xüsusiyyətini səciyyələndirən material və tərkib hissəsinə görə təsnifatlırmalıdır (əgər bu meyar tətbiq edilə bilirsə).

Təsnifati 3.1. və 3.2. qaydalarına görə aparıla bilməyən mallar mal mövqeləri içərisində kodun böyüməsi qaydasında axırını mövqedə təsnifatlırmalıdır.

✓ Qayda 4.

İlk 3 qayda ilə təsnifatlırla bilməyən mallar baxılan mallarla ən uyğun (yaxın) olan malların mövqeyində təsnifatlanmalıdır.

✓ Qayda 5.

Müəyyən məmulatların və ya məmulatlar qrupunun saxlanması üçün nəzərdə tutulan və ya xüsusi forması olan qabtara mənsub olduğu mallarla birgə təqdim edilirsə, qablaşdırıldıgi məmulatlarla birgə (məsələn, musiqi aləti və çexolu) təsnifatlırmalıdır.

✓ Qayda 6.

Hüquqi məqsədlər üçün hər hansı mal mövqeyinin submövqeyindəki malların təsnifatı submövqelərə və onlara aid qeyd-şərtlərə uyğun olaraq bir səviyyədəki submövqelərin müqayisə edilə bilən olması şərti ilə həyata keçirilə bilər. Bu qaydanın məqsədləri üçün, həmçinin bölmə və qruplara qeyd-şərtlər, əgər başqa birisi nəzərdə tutulmamışsa, tətbiq edilə bilər.

Bu qaydalardan başqa təsnifatlırmada "defis" sistemindən də istifadə edilir ki, bu da malın hansı dərinlikdə təsnif olunduğunu müəyyən etmək üçün istifadə olunur. Defis sisteminin daha aydın başa düşülməsi üçün Respublikamızın Xarici İqtisadi Fəaliyyətinin Əmtəə Nomenklaturasından çıxarılmış və aşağıdakı sxem formasına salınmış çıxarışa baxmaq kifayətdir:

0102	<i>Dırı iribuyuzlu heyvanlar:</i>
0102 90	- digər dırı iribuyuzlu heyvanlar:
0102 90 20	-- ev növləri:
0102 90 200 0	--- çəkisi 80 kq-dan artıq, lakin 160 kq-dan çox olmayan:
0102 90 210 0	---- atlık

BÖLMƏ 2

Yuxarıdakı çıxarışdan da göründüyü kimi defis sisteminə əsasən malın təsnifatının dərinləşməsinin hər mərhələsində onun qarşısına bir “-” əlavə olunur. Bu isə sadəcə malın kodunun qarşısındaki defislərin sayına əsasən onun hansı dərinlikdə təsnif olunduğunu sadəliklə deməyə imkan verir.

Malın Əmtəə Nomenklaturasındakı kodu müəyyən edildikdən sonra isə artıq ona müəyyən olmuş (əgər müəyyən olunubsa) güzəştər və preferensiyalara baxılır.

2.4. Xarici ticarət əməliyyatlarında tarif preferensiyları və güzəştər

Müstəsna tarif güzəştəri obyektlərə və subyektlərə verilən və yalnız xarici iqtisadi fəaliyyətin tarif tənzimlənməsinə münəsibətdə fəaliyyət qabiliyyətli sayılan üstünlüklər dəstidir. Müstəsna tarif güzəştəri 2 istiqamətdə qruplaşır:

1. Aktiv tarif üstünlükləri – bu qrupa tarif güzəştəri, preferensiylar və azadətmələr daxildir.

2. Passiv tarif üstünlükləri – bu qrupda isə əlavə gömrük ödənişlərinin tətbiqi, əlverişsiz ticarət rejiminin seçilməsi və s. elementlər yer alır.

Xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi mexanizminin digər “çarxi” da məhz gömrük sərhədindən keçirilən obyektlərə (mallara, xidmətlərə, nəqliyyat vasitələrinə) və subyektlərə (şəxslərə) müstəsna aktiv tarif üstünlüklərinin verilməsidir.

Aktiv tarif üstünlükləri aşağıdakı meyarlara əsasən təsnif olunurlar:

1. Tətbiq olunma obyektlərinə görə:

- ✓ Bu əsasən şəxslərə — həm hüquqi, həm də fiziki şəxslərə verilən aktiv tarif üstünlüklərini əhatə edir ki, buraya xarici dövlətlərin, beynəlxalq təşkilatların, nüfuzlu dini və ictimai qurumların və s. hüquqi şəxslərə və onların maraqlarını təmsil edən fiziki şəxslərə verilən imtiyazlar daxildir. Lakin bir qayda olaraq xarici dövlətlərin diplomatik nümayəndəliklərinə (habelə konsulluq xidmətinə) verilən aktiv tarif üstünlükləri ümumi qaydada, yəni bütün dövlətlər üçün eyni olmaqla əvvəlcədən milli qanunvericilikdə müəyyən edildiyi halda, beynəlxalq hökumətlərarası təşkilatlar, onların nəzdindəki

Xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi mexanizmi

xarici dövlət nümayən-dəlikləri, habelə bu təşkilat və nümayəndəliklərin şəxsi heyəti və onların ailə üzvləri üçün verilən aktiv tarif üstünlükleri müvafiq beynəlxalq müqavilələr, ikitərəfli və çoxtərəfli razılaşmalar əsasında müəyyən edilir. Şərti olaraq bu üstünlüklerin xarici dövlətlərə və onların işçilərinə və digər şəxslərə təqdim olunan güzəştlərə bölünməsinə də rast gəlinir.

- ✓ Mallara və xidmətlərə verilən aktiv tarif üstünlükleri. Bu üstünlüklerin spesifik cəhəti onların şamil olduğu obyektlərin konkret siyahı şəklində mövcud olmasıdır. Məsələn, "Gömrük tarifi haqqında" Qanunun 34-cü maddəsinə görə gömrük rüsumlarından aşağıdakılardan azad edilirlər:

a) yüklerin və sərnişinlərin beynəlxalq daşılmalarını həyata keçirən nəqliyyat vasitələri, habelə onların yolboyu, dayanacaqlararası məntəqələrdə normal istismarı üçün lazım olan və ya həmin nəqliyyat vasitələrinin qəzasının (sinmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları, yanacaq, ərzaq və digər əmlak;

b) dənizdə baliq ovlayan Azərbaycan Respublikası gəmilərinin və Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən icarəyə (fraxta) götürülmüş gəmilərin fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, yanacaq, ərzaq və başqa əmlak, habelə həmin gəmilərdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları;

c) rəsmi, yaxud şəxsi istifadə üçün xarici ölkərin nümayəndələri tərəfindən və ya Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə və Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə bu cür malları rüsumsuz gətirmək və rüsumsuz çıxartmaq hüququna malik olan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallar;

ç) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, gömrük sərhədi ərazisindən çıxarılan Azərbaycan Respublikasının valyutasi və bu əraziyə gətirilən xarici valyutalar (numizmatika məqsədi ilə istifadə olunanlardan başqa), qiymətli kağızlar;

d) Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlətin mülkiyyətinə keçirilməli olan mallar;

e) qəza və dağıntıların, təbii fəlakətlərin nəticələrinin ara-

BÖLMƏ 2

dan qaldırılması məqsədi ilə və ya humanitar yardım kimi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallar, o cümlədən məktəblər, məktəbəqədər müəssisələr və müalicə ocaqları üçün pulsuz dərs vəsaitləri;

ə) texniki yardım da daxil olmaqla təmənnasız yardım və xeyriyyə məqsədi ilə dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar, habelə qrant haqqında müqaviləyə və ya qərara əsasən qrant kimi alınan pul və (və ya) digər maddi yardımalar;

f) üçüncü ölkələr üçün nəzərdə tutulmuş və Azərbaycan Respublikasının gömrük ərazisindən tranzit rejimi ilə gömrük nəzarəti altında keçən mallar;

g) Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikasının gömrük ərazisindən fiziki şəxslər tərəfindən istehsal və kommersiya təyinatı olmayan və yalnız şəxsi istifadə üçün çıxarılan mallar;

ğ) Azərbaycan Respublikasının ərazisinə qaytarılan milli mədəniyyət sərvətləri;

h) yiğma komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölkəyə gətirilən idman avadanlığı, texnikası və malları;

x) kütləvi informasiya vasitələri məhsullarının ixracına, habelə fəaliyyətinin təşkili üçün idxal etdikləri avadanlıq, zəruri xammal və digər vasitələrə görə:

i) əməkçi miqrantın qazandığı vəsaitin və bu vəsaitlə əldə etdiyi əşyaların, məişət avadanlıqlarının, həmçinin əmək fəaliyyəti üçün zəruri olan alətlərin, əməkçi miqrant əmək fəaliyyətinə başladığda və əmək fəaliyyəti sona çatdıqda Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılmasına görə rüsum ödənilmir.

Azərbaycan Respublikasının digər normativ aktlarında da (Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının “Əlavə dəyər vergisi haqqında”, “Aksizlər haqqında” Qanunlarında və AR-nın hökuməti tərəfindən müəyyən edilmiş digər normativ hüquqi aktlarda) nəzərdə tutulur ki, milli iqtisadiyyatın inkişafını təmin etməkdən ötrü ayrı-ayrı hallarda malların gömrük sərhədindən keçirilməsində güzəştlərin tətbiqinə baxıla bilər. Bu halarda gömrük güzəştləri ya ayrı-ayrı vətəndaşlara və hüquqi şəxs-

Xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi mexanizm

lərə, ya da ayrı-ayrı əməkdaş növlərinə şamil edilir.

2. Reallaşdırılma səviyyələrinə (dərəcələrinə) görə aktiv tarif üstünlükleri bölünür :

- ✓ Preferensiyalar (güzəştər) - praktikada tarif dərəcələrinin aşağı salınması, tariflərdən qismən azad etmə və əvvəl təlim-miş gömrük rüsumlarının qaytarılması şəklində təzahür edən aktiv tarif üstünlükleridir.
- ✓ Azadetmələr - ödənişlərdən tam azadetmə şəklində ifadə olunan və xüsusi hallarda tətbiq olunan aktiv tarif üstünlükleridir.

Xarici ticarət əməliyyatlarının tənzimlənməsi mexanizminin bu mərhələsinin mahiyyəti ondan ibarətdir ki, bəzən dövlət müxtəlif daxili və xarici səbəblərdən müəyyən malları rüsum və vergilərdən azad edə, onların dərəcələrinin aşağı salınması, habelə əvvəl ödənilmiş rüsum və vergilərin geri qaytarılmasını həyata keçirə bilər. Bu siyahı hökumət tərəfindən müəyyən olunur və iqtisadi, siyasi, sosial və s. səbəblərdən asılı olaraq dəyişdirilə bilər. Buna görə də gətirilən və aparılan mallara rüsum və vergilərin hesablanması zamanı onların bu siyahıda olub-olmamaqlarının müəyyən edilməsi xarici ticarətin tarif tənzimlənməsi mexanizminin mükemməl işləliyinin təmin edilməsi üçün çox böyük əhəmiyyət kəsb edir.

2.5. Xarici ticarət əməliyyatlarında gömrük tarifinin tətbiqi reallıqları. Meçlər paradoksu

Xarici iqtisadi fəaliyyətin tarif tənzimlənməsinin nəzəri mərhələlərinin başa çatması ilə bu tənzimləmənin təcrübədə tətbiqi üçün bütün imkanlar yaradılmış olur. Bu səbəbdən də bu aspektlərin təcrübi tətbiqi reallıqlarının şərhinə ehtiyac yaranır.


Müasir dünyada bazar iqtisadiyyatı və xarici iqtisadi fəaliyyətin liberallaşdırılması şəraitində gömrük rüsumları və vergiləri xarici ticarətin daha vacib tənzimləyicisinə çevrilir. Dövlətlər gömrük rüsumları və vergilərinin vasitəsilə müəyyən malların gətirilməsini və çıxarılmasını genişləndirə və ya məhdudlaşdırı, milli istehsalçıların və onların rəqibləri olan xarici istehsalçıların ey-nicinsli malları üçün bərabər şərait yarada, xarici ticarət sahəsində müəyyənləşdirilmiş iqtisadi, elmi-texniki, ekoloji, valyuta-maliyyə siyasetini həyata keçirə, həmçinin də, xarici iqtisadi fəaliyyət subyektlərinin fəaliyyətini ümumdüvlət, milli maraqlara yönəldə bilər.

BÖLME 2

Buna görə də xarici ticarət əməliyyatlarında gömrük tariflərinin tətbiqi mexanizminin təhlili dövlətin prioritet hesab etdiyi bütün bu məqsədlərə nail olunması üçün çox əhəmiyyətlidir.

İlk öncə idxlal əməliyyatlarına gömrük tariflərinin tətbiqi reallığına baxaq. İdxal əməliyyatlarına gömrük rüsumları və vergilərinin tətbiqi dövlətin bu istiqamətlərdə xarici ticarət tənzimləməsinin daha effektiv və ənənəvi tədbirlərinə aid edilir. İdxalda gömrük tariflərinin tətbiqi anlayışının aydınlaşdırılması üçün qrafiki təsvirdən istifadə edək. Həmin qrafiki təsvirlərin birmənalı anlaşılması və onun mütləqisi zamanı mübahisələrə yol verilməməsi üçün təsvirə aşağıdakı şərtlər daxilində yanaşılmalıdır:

- ✓ Burada səhbət yalnız gömrük sərhədindən keçirilən xarici mallardan gedir;
- ✓ İstehlakçıların zövqləri və adətləri dəyişmir;
- ✓ Texnoloji yeniliklər nəzərə alınmır;
- ✓ Malın istehsalında istifadə olunan xammallara olan tariflər nəzərə alınmır;
- ✓ Nəqliyyat xərcləri və s. köməkçi xərclər nəzərə alınmır.



Beləliklə, qurdugumuz qrafikdə hesab edək ki, xarici tədarükü (ixracatçı) ölkəmizə mövcud qiymətlərlə istanilən miqdarda mal ixrac etməyə və ümumiyyətlə, ölkəmizin həmin mala olan bütün daxili məcmu tələbatını ödəməyə qabildir.

Bu qrafikdə D_1D_2 xətti malın qiymətindən asılı olaraq tələ-

Xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi mexanizmi

batın dəyişməsini, S_1S_2 xətti isə qiymətdən asılı olaraq dəyişən və milli sənayenin istehsalı olan malların təklif miqdarnı göstərir.

Mala gömrük tariflərini tətbiq edilməsindən əvvəl $P_1D_1Q_40$ düzbucaqlı daxili bazarın ümumi həcmi göstərir. Bazarın bu həcmi daxilində P_1 malin qiymətidir və bu qiymət şəraitində həmin mala olan məcmu daxili tələbat Q_0Q_4 miqdardır. Bu məcmu tələbatın Q_0Q_1 hissəsini milli istehsal, yerdə qalanı, yəni Q_1Q_4 hissəsini isə idxlə olunan xarici mallar ödəyir. Daxili bazardakı bu real şəraiti təhlil edən dövlət müəyyən edir ki, bu vəziyyətin səbəbi milli istehsalçıların istehsal etdiyi malların rəqabət qabiliyyətli olmamasıdır və bu cür qabiliyyətsizlik milli bazarda nəzarətin xarici istehsalçının əlinə keçməsinə gətirib çıxarıb. Dövlət özü və milli istehsalçılar üçün qeyri-effektiv olan bu vəziyyəti dəyişmək üçün, sırf bu iş üçün ixtisaslaşdırılmış proteksionist alətlərini işə salır və ölkəyə gətirilən xarici mallara T-həcmində gömrük tarifləri tətbiq edir.

İdxala T həcmində gömrük vergi və rüsumlarının tətbiqi daxili bazarda vəziyyəti aşağıdakı kimi dəyişir:

- idxlə olunan malların həcminin azalması ilə daxili bazarın ümumi həcmi $P_2D_2Q_30$ düzbucaqlı səviyyəsinə qədər azalır;
- daxili bazarda idxlə olunan malların qiyməti qalxır və bunun ardınca milli istehsalçı da qiymətləri bir qədər qaldırır. Nəticədə daxili bazarda malin ümumi qiyməti P_1 -dən P_2 səviyyəsinə qalxır. Malların qiymətlərinin qalxması ilə alıcıların bir qismi bu mali almaqdan imtina edir və nəticədə daxili bazarda mala olan məcmu tələbat Q_0Q_4 - dan Q_0Q_3 -ə qədər ixtisar olunur;
- lakin bunlar baş verən yeganə dəyişiklik deyil. Tətbiq olunan gömrük tariflərinin idxala əks təsir göstərməsi nəticəsində idxlə olunan xarici malların həcmi Q_1Q_2 və Q_3Q_4 həcmində ixtisar olunur və indi onların daxili bazardakı məcmu tələbatın ödənilməsindəki payı artıq Q_2Q_4 deyil, Q_2Q_3 olur. İdxal mallarının daxili tələbatın ödənilməsində əvvəllər tutduğu Q_1Q_2 hissəsi isə milli istehsalçıların əlinə keçir və milli istehsalçılar artıq məcmu tələbatın (Q_0Q_3) Q_0Q_2 hissəsini, yəni yarıdan çoxunu ödəyirlər.

Göründüyü kimi idxala gömrük tariflərinin tətbiqi nəticə-

BÖLMƏ 2

sində milli istehsalçılar xarici rəqabətin mənfi təsirindən qorunurlar və öz rəqabət qabiliyyətlərini inkişaf etdirmək üçün şərait əldə edib müdafiə olunurlar, dövlət isə həm büdcə gəlirlərini artırır. Həm də öz ümummilli maraqlarını təmin edir. Bu isə o deməkdir ki, dövlət idxala gömrük tariflərini tətbiq edərək milli iqtisadi inkişaf üçün nəzərdə tutduğu məqsədlərə nail olur.

Lakin bəzən azad ticarət (fritrederçi) siyasetinə daha çox meylli xarici ədəbiyyatlarda idxala gömrük tariflərinin tətbiqinin bu müsbət nəticələri qəbul olunmur. Həmin ədəbiyyatlarda göstərilənlərə görə xarici ticarətdə istər idxala, istərsə də ixracə gömrük tariflərinin tətbiqi yalnız cəmiyyətin ümumi rifahının itkisinə gətirib çıxara bilər. Dədiklərimizi əsaslaşdırmaq üçün xarici ədəbiyyatlardan götürülmüş və ingilis dilindən tərcümə edilmiş aşağıdakı istinadda fritrederçilərin özlərinin bu fikirlərini necə əsaslaşdırıqları göstərilmişdir:

Belə ki, yuxarıda göstərilən qrafikin **P₁P₂D₂D₁** dördbucaqlısının sahəsi daxili bazarda reallaşdırılan həm xarici, həm də yerli malların qiymətlərinin qalxması ilə əlaqədar çəkilən xərclərin və əldə edilən gəlirlərin həcmi göstərdiyindən məbləğ özündə milli istehsalçılar tərəfindən əldə edilən gəlirləri (**a** dördbucaqlısı), və dövlətin proteksionist siyasetinin nəticəsində bazardakı baha və qeyri-effektiv milli əmtəələrdən istifadə nəticəsində cəmiyyətin itkilərini (**b** üçbucağı) və ya istehsal effekti (production effect)) birləşdirir. **d** üçbucağı (istehlakçı effekti (consumption effect)) xarici istehsalçılarının bazardan getməsi ilə əlaqədar meydana çıxan itkiləri, **c** düzbucaqlı isə gömrük ödənişlərinin xəzinəsinə daxil olan dövlətin gəlirləri miqdarını göstərir.


Bələliklə də, idxala gömrük tarifinin tətbiqi istehlakçıların gəlirlərinin dövlət bütçəsi və idxalla əlaqəli sahələrdə möşgül olan istehsalçıların xeyrinə yenidən bölgüsünə gətirib çıxarır. İstehsalçıların və dövlətin (**a+c** sahələri) - bərabər olan ümumi gəlirləri, istehlakçıların itkilərinə (**a+b+c+d** sahələri) münasibətdə azlıq təşkil etdilər. Yəni idxala gömrük rüsum və vergilərinin tətbiqi nəticədə (**b+d** sahələri) sahəsi həcmində cəmiyyətin rifahının xalis itkisinə gətirib çıxarır.¹

Ümumiyyətlə, xarici ticarət əməliyyatlarının normal olduğu bir şəraitdə idxala gömrük tariflərinin tətbiqi mexanizmi

¹ "Economics" Cambridge University Press, 1997, p.728.

Xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi mexanizmi

yuxarıda təsvir edilmiş qrafikə uyğun fəaliyyət göstərir. Beynəlxalq monopsoniya şəraitində isə bu mexanizm fərqli effektlərlə fəaliyyət göstərir. Monopsoniya şəraitinin əsas xüsusiyyəti bu mühitdə vahid alıcıının (idxlətçinin) olmasına və məhz bu xüsusiyyətinə görə o, çoxlu alıcı və satıcıların olduğu normal bazar mühitindən fərqlənir. Xarici ticarətdə monopsoniya isə vahid idxlətçi (alıcı) və çoxlu ixracatçı (satıcılar) deməkdir. Bu şəraitdə isə bazar qanunları işləmir, yəni mahn qiyməti rəsmini artıq ixracatçı-satıcı deyil, idxlətçi-alıcı müəyyən edir. Xarici ticarətdə monopsoniya mühiti o zaman yarana bilər ki, tutumlu bazara malik olan böyük ölkə müəyyən malın kütləvi idxlətçisi (əsas alıcısı) olur və nəticədə ixracatçı ölkələrin istehsalçıları onun daxili bazarındakı konyunkturadan (şəraitdən) asılı olurlar. Buna görə də əgər dövlət idxlə Gömrük tarifi tətbiq etsə belə ixracatçılar, böyük ixrac bazarını itirməkdən qorxaraq, qiymətlərin tətbiq olunan tariflərin ümumi miqdarnı keçən həcmində endirilməsinə nail ola bilərlər. Bu cür hallarda idxlətçi ölkə - kütləvi alıcı, həmin malın alışında inhisara çevrilir və idxlə Gömrük tariflərinin tətbiqi onun itkisiz xalis gəlir əldə etməsinə gətirib çıxarır. Xarici ticarət əməliyyatlarına gömrük tariflərinin tətbiqinin bu cür təzahür forması iqtisadiyyatda "Meçələr paradoksu (ziddiyyəti)" adlanır və qrafiki olaraq aşağıdakı kimi təsvir olunur:



Burada A şəkili idxalatçı ölkənin daxili bazarının (D_d — verilən mala məcmu tələb, S_d — isə məcmu daxili təklifdir), şəkil B — isə dünya bazarının (D_m — idxalatçı ölkədə məcmu tələb, S_x və S_x' isə müvafiq olaraq tarif tətbiq edilərkən və tətbiq edildikdən sonra ixracatçı ölkədən idxalatçı ölkəyə edilən məcmu təklif tendensiyasını əks etdirir) strukturunu göstərir.

Sərbəst ticarət şəraitində verilən mala dünya qiyməti P_f -ə bərabər olarsa bu malın milli istehsalçıları bütün tələbatı ödəyə bilmirlər və idxalın həcmi (Q_d - Q_s) təşkil edir.

Idxal olunan malların hər tonuna T miqdarda gömrük rüsum və vergilərinin tətbiqindən sonra yuxarıda da qeyd edildiyi kimi, tədarükçü böyük ixrac bazarının itirmək qorxusu altında qiymətlərin azaldılmasına gedir və tarif yükünün bir hissəsinə öz üzərinə götürür. Bu zaman gömrük tarifinin tətbiqi nəticəsində malın daxili qiyməti ödənişlərin ümumi dərəcəsi səviyyəsinə qalxmayacaq, əksinə o, malın azalmış yeni dünya bazarı qiyməti ilə tarifin cəminə bərabər olacaq: $P_d = P_w + T$. Malın milli istehsalı Q_s -dən Q_s^1 -yə qədər artır, malların alıcıları bazarlıqlarını Q_d -dən Q_d^1 -yə qədər ixtisar edirlər, idxal isə ($Q_d^1 - Q_s^1$)-yə qədər enir.

Meçler paradoksunun dünya ticarətində təzahürünün əsas nümunəsi kimi Böyük Britaniyaya 1960-ci ildə Qanadan kakao və 70-ci illərin əvvəllərində Yeni Qvineyadan zelandiya yağının idxalında olan vəziyyəti göstərmək olar. Böyük Britaniyanın — yeni zelandiya yağının əsas idxalatçısının — “ümumi alış bazarı”nı öz əlinə alması və bunun ardınca idxal rüsumlarını yüksəltməsi Yeni Zelandyadan olan ixracatçıları böyük tutumlu ingilis bazarını əldə saxlamaq üçün qiymətləri, hətta gəlirlərin azaldılması hesabına aşağı salmağa məcbur etdi.

Xarici ticarətdə gömrük tarifləri bir qayda olaraq adətən milli istehsalçıları xarici rəqabətin mənfi təsirindən qorumaq məqsədilə idxalın məhdudlaşdırılması üçün tətbiq edilir. Lakin dövlət bəzən ixracın da məhdudlaşdırılmasında maraqlı ola bilər.


İxraca gömrük tariflərinin tətbiq edilməsi o zaman məqsədə uyğun hesab edilir ki, hər hansı bir malın qiyməti dövlətin inzibati nəzarəti altında olsun və strateji maraqlar naminə bu qiymət yerli istehsalçıların birbaşa və dolayısı yolla subsidiyalasdırılması vasitəsilə dünya qiymətləri səviyyəsindən aşağı saxlanılsın. Bu halda dövlət ixracın məhdudlaşdırılmasına ilk növbədə

Xariel ticarət əməliyyatlarının tarif tənzimlənməsi mexanizmi

daxili bazarda təklifin kifayət qədər tutumluğunu təmin edilməsi və subsidiyalasdırılan malın səmərəli olmayan ixracının qarşısının alınması üçün zoruri tədbir kimi baxır.

Daxili bazarda qiymətlər müxtəlisf səbəblərdən dünya bazarında olan qiymətlərlə müqayisədə çox aşağı ola bilər. Belə bir şəraitdə xarici iqtisadi ʃəaliyyət subyektlərinin bu fərqliyən faydalananaraq malları ixrac etmək istəmələri töbii haldır. Dövlət isə özünün böyük zəhmət hesabına daxildə ucuz qiymətlər formalasdırdığı malların belə kütləvi axınına heç zaman yol verə bilməz. Buna görə də belə bir şəraitin yaranması ilə əlaqədər dövlətin həmin malların ixracına gömrük tarifi tətbiq etməsi adı bir hal hesab olunur.

İxrac əməliyyatlarına gömrük tariflərinin tətbiqini qrafiki olaraq aşağıdakı kimi təsvir etmək olar:



Qeyd edək ki, ilkin olaraq daxili qiymət (**Pd**) dünya qiyməti ilə (**Pw**) mütənasibdirsa, onda ixracın ümumi həcmi (**Qs-Qd**) təşkil edəcək. Təhcimində ixrac rüsumlarının tətbiqi ixrac olunan malların rəqabət qabiliyyətinə əks təsir edir və onların ixracını daha az gəlirlər edir, buna görə də istehsalçılar məhsulun xarici bazarda reallaşdırılmasını ixtisar edirlər və bunun müqabilində daxili bazarda satışın həcmini artırırlar. Daxili bazarda təklifin

artması nəticəsində bazar mexanizmini işə düşür və bu daxili qiymətin P_d tarifi həcmində enməsinə gətirib çıxanır. Daxili qiymətin azalması mallara olan daxili tələbatın Q_d -dən Q_d^I -ə qədər yüksəlməsini stimullaşdırır, lakin bununla yanaşı eyni zamanda xarici bazarda daha çox gəlir əldə etməyə adət etmiş milli istehsalçılar nisbətən az gəlirlə daxili bazarda istehsalın həcmini Q_s -dən Q_s^I -ə qədər ixtisar edəcəklər. Həmçinin məcmu ixracın həcmi də ($Q_s^I - Q_d^I$) qədər azalır.

Yuxarıda qeyd etmişdik ki, azad ticarət tərəfdarlarının ixrac əməliyyatlarına gömrük tariflərinin tətbiqi mexanizminə dair fikirlərini göstərəcəyik. Ona görə də indi aşağıda ixracə tariflərin tətbiqinə dair fritrederçilərin mövqeyini ifadə edən məqalədən tərcümə edilmiş bir hissəni təqdim edirik:

Milli istehlakçılar qiymətlərin azalmasından və mallara tələbatın ($a+b$ sahələri) artmasından udurlar. Həmçinin dövlət burdan büdcəyə ixrac vergi və rüsumlarından gəlir əldə etməklə (d sahəsi) faydalananır, lakin milli ixracatçılar ixrac rüsum və vergilərini ödəyərək xərc çekirlər ($a+b+c+d+e$ sahələri). Bütövlükdə ixracə dövlətin rüsum və vergi tətbiq etməsindən çəkdiyi itkilər ($c+e$) sahəsini təşkil edir. Deməli, ixracda da rüsum və vergilərin tətbiqi son nəticədə örtülü qeyri-effektivliliklə müşayiət olunur.¹

İxrac əməliyyatlarına gömrük tariflərinin tətbiqinə dair fritrederçilərin mövqeyini ümumi ifadə etməyə çalışsaq deyə bilərik ki, onların fikrincə ixrac gömrük vergi və rüsumları, demək olar ki, idxlə vergi və rüsumlarının “güzgü təsviridir”, yalnız o fərqlə ki, burada əsas xəreləri ahclər deyil, istehsalçılar çekir. Lakin hər bir halda hazırkı dünya iqtisadi münasibətləri göstərir ki, xarici ticarət əməliyyatlarında gömrük tariflərinin tətbiqi mexanizmi ən effektiv reallıq olaraq qalır və cüzi mənşətlər naminə ondan imtina edilməsi heç bir halda milli iqtisadiyyatlar üçün yolverilməzdir.

Beləliklə, burada qəbul edilmiş çıxış nöqtəsinə uyğun onu demək olar ki, idxlə və ixracə gömrük vergi və rüsumlarının tətbiqi şəraitdən asılı olaraq əhalinin rifahını sözsüz həm aşağı sala, həm də yüksəldə bilər və bu yuxarıdakı sxemlərdə bir daha sübut olundu. Lakin bu sxemlər bəzi istisnalar olmaqla əksər hallarda

¹ “Economics” Cambridge University Press, 1997, p.728.

Xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi mexanizmi

yalnız nəzəri müddəələrə söykənir. Real şəraitə gəlinəcə isə xarici ticarət əməliyyatlarında gömrük tariflərinin tətbiqi nəticələri tətbiq olunan rüsum və vergilərin həcmindən; bu vergi və rüsumların tətbiq edildiyi və ya dərəcələrinin dəyişdirildiyi malların və bu mallarla beynəlxalq ticarətin ümumi həcmində verilən ölkənin idxləda payından; ixracatçılar tərəfindən malların təklifinin elastikliyi səviyyəsindən; istehlakçıların tələbinin elastikliyindən; id-xalatçı ölkədə milli istehsalın mövcudluğu vəziyyətindən və bir çox digər faktorlardan asılı olaraq fərqlənir.

2.6. Xarici ticarətdə gömrük tarif müdafiəsinin faktiki səviyyəsi. Nominal və effektiv tariflər

Xarici ticarət əməliyyatlarının gömrük tarif tənzimlənməsi mexanizminin fəaliyyətində vacib elementlərdən biri də tətbiq olunan gömrük tariflərinin nominal və faktiki müdafiə səviyyəsinin müəyyən edilməsidir. Nominal və effektiv müdafiə səviyyəsi dedikdə tətbiq olunan gömrük tariflərinin nəzəri olaraq kimi. nəyi və necə müdafiə etməli olduğunu və faktiki olaraq necə müdafiə etdiyini göstərən nəticələrin komplektləşdirildiyi bir təhlil sistemi başa düşülməlidir. Ayrılıqda desək nominal müdafiə səviyyəsi nəzəriyyə əsasında, effektiv müdafiə səviyyəsi isə praktika əsasında xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi mexanizminin fəaliyyətini eks etdirir. Buna görə də iqtisadi maraqları təmin etmək üçün gömrük tarif alətindən istifadə edilərkən nominal və effektiv müdafiə tariflərinin öyrənilməsi qarşıda qoyulan məqsədə nail olmaq üçün bazis şərtinə çevrilir.

Xarici ticarət əməliyyatlarında tətbiq edilən nominal və effektiv tariflər haqqında milli dildə kifayət qədər vəsait olmadığından bu məsələ də lazımi qədər öyrənilməmişdir. Buna görə də nominal və effektiv tariflərin yalnız nəzəri izahının oxucular tərəfindən təbii olaraq tam anlaşılmayacağını nəzərə alaraq tərcümizdən onun konkret misal üzərində izah edilməsi də məqsədə uyğun hesab edilmişdir. Belə bir misal kimi **parça məməlatının** istehsalını götürərək və onun gömrük tarifləri ilə müdafiəsinin faktiki və nominal səviyyələrini aydınlaşdırıq.

Misal 1. Təsəvvür edək ki, daxili bazarda 1 m parçanın qiyməti 50 manat, bu parçanın istehsalında istifadə edilən və id-

BÖLÜM 2

xal olunan 1 top ipliyin sərbəst bazar qiyməti isə 20 manatdır.

Milli istehsalçı 1 m parçanın istehsalına 25 manat (20 manat xammalın - ipliyin qiyməti + 5 manat əmək haqqı və digər xərclər) xərc çəkir və onu daxili bazarda sataraq 25 manat gəlir olda edir. Xarici istehsalçı da 1 m parçanın istehsalına 25 manat (10 man öz ölkəsində ipliyin qiyməti + 5 man əmək haqqı və digər xərclər + 10 man malın ixracı və daşınması əlaqədar xərclər) xərc çəkir və daxili bazarda onu reallaşdıraraq 25 man mənfiət olda edir.

Xərclər və gəlirlərin bu səviyyəsi şəraitində daxili bazarda parça satışının 50%-i milli istehsalçıların, 50%-i isə xarici istehsalçıların payına düşür. Daxili iplik bazارında satılan iplik isə 100% xaricdən idxal olunur.

Göstərilən bu münasibətlər şəraitində parça bazarında milli istehsalçıların payının artmasına, iplik bazarında isə yeni milli istehsalçıların meydana çıxmışında maraqlı olan dövlət özünü tarif tənzimlənmə alətini işə salaraq xaricdən parçanın idxalına 20, ipliyin idxalına isə 10 % gömrük rüsumu müəyyən edir. Dövlətin tətbiq etdiyi bu rüsumlar nominal tariflər adlanır və milli parça istehsalçıları (milli iplik istehsalçıları hələ mövcud olmadığından yalnız parça istehsalçıları üçün) üçün gömrük müdafiəsinin nominal səviyyəsini formalasdırırlar.

Bu dərəcə ilə gömrük rüsumları tətbiq etməklə dövlət elə hesab edir ki, o milli parça istehsalçılarını 20 % xarici rəqabətdən qoruyur. Lakin indi görəcəyiniz kimi reallıqda bu heç də belə deyil.

Idxal olunan ipliyin qiyməti rüsumlarının tətbiqi ilə 22.5 man olur. Bu zaman həmin iplikdən parça istehsal edən milli istehsalçıların xərcləri də artır və 27.5 man təşkil edir. Xarici parça ixracatçılarının xərcləri də onlara tətbiq olunan 20% gömrük rüsumu ilə əlaqədar artaraq 30 man təşkil edir. Bu xərclər uyğun olaraq indi milli istehsalçı 22.5, xarici istehsalçı isə 20 man mənfiət olda edir.

Dövlət gömrük tariflərini tətbiq edərkən idxal parçalarının qiymətinin yerli parçalara nisbətən 5 man qalxacağını və milli istehsalçıların 20 % müdafiə olunacağını ehtimal edirdi. Lakin bu təhlil göstərdi ki, yerli parça istehsalçıları faktiki olaraq 10 % (2.5 man) müdafiə olunurlar. Göstərilən bu 10 % rüsumlar faktiki

Xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi mexanizmi

rüsumlar hesab edilir və gömrük müdafiəsinin faktiki səviyyəsini formalasdırırlar.

Göründüyü kimi gömrük tariflərini tətbiq edərkən onların faktiki səviyyəsinin müəyyən edilməsi daha əhəmiyyətlidir, çünki bütün tarif sisteminin tənzimlənməsində olan iqtisadi reallığı yalnız bu tariflər düzgün qiymətləndirməyə qadirdirlər.

Ümumiyyətlə, bu məsələləri lazımi səviyyədə həll etmək üçün bir-neçə ayrı-ayrı sahələri əhatə edən bazarlarda tələb və təklifin qarşılıqlı əlaqəsini göstərən daha tam model lazımlı gəlir. Modelin miqyasının ixtisarı məqsədilə iqtisadçılar məsələnin həllini asanlaşdırın daha sadə ölçü üsulu işləyib hazırlanmışlar. Təklif olunan göstərici verilən sahə tərəfindən istehsal olunan məhsul vahidinin əlavə dəyərinə bütün tarif sisteminin təsirini kəmiyyətə qiymətləndirməyə imkan verir. Bu göstəricidən istifadə zamanı baxılan sahənin və onunla komplekt olan digər sahələrdə istehsalın mümkün dəyişmələrini və qiymətlərin hərəkətini qiymətləndirməyə cəhd edilməsi məqsədə uyğun deyil.

Ayrıca sahədə müdafiə tarifinin faktiki səviyyəsi (the effective rate of protection) bu sahədə yaradılan məhsul vahidinin əlavə dəyərinə bütün tarif sisteminin fəaliyyəti nəticəsində kəmiyyətlə (faizlərlə) müəyyən edilir.

Gömrük müdafiəsinin faktiki səviyyəsi (Q) aşağıdakı formula ilə müəyyən edilə bilər:

$$Q = \frac{t - at_1}{1 - a}$$

t — sonuncu məhsulun idxalına gömrük rüsumunun nominal səviyyəsi;

t_1 — material xərcləri komponentlərinə gömrük rüsumlarının nominal səviyyəsi;

a — son məhsulun qiymətində gömrük tarifləri olmadan idxal olunan material xərclərinin payıdır.

Göstərilən formuladan da görünüyü kimi, bu və ya digər sahənin gömrük müdafiəsinin faktiki səviyyəsi milli mallarla rəqabət aparan idxal məhsullarına tətbiq edilən tariflərin nominal

¹ В.Б.Буглай, Н.Н.Ливенцев. «Международные экономические отношения». «Финансы и статистика», М., 1996

BÖLÜM 2

səviyyəsi ilə o zaman üst-üstə düşəcək ki, bu sahənin material xərclərində idxl komponentlərindən istifadə olunmasın ($a = 0$) və ya həmin sahənin sonuncu məhsuluna və material xərcləri komponentlərinə gömrük rüsum dərəcələri eyni olsun ($t = t_1$). Əgər sonuncu məhsula tarif dərəcəsi material xərclərində idxl komponentlərinə olan dərəcədən yüksəkdirse gömrük müdafiəsinin faktiki səviyyəsi tarifin nominal səviyyəsindən yüksək olacaq. Bundan başqa, hazır məhsula gömrük tarifinin tətbiqi dərəcəsi ilə onun hazırlanmasında istifadə olunan xammala tətbiq olunan gömrük tarif dərəcəsi arasındakı nisbat, habelə hazır məhsulun istehsalında gömrük tarifinə cəlb olunan xammalın payı nə qədər böyük olarsa, gömrük müdafiəsinin faktiki dərəcəsinin həcmi də bir o qədər böyük olar. Sonuncu məhsulun dəyərində material xərclərində idxl komponentlərinin payı nə qədər yüksək olarsa gömrük müdafiəsinin faktiki səviyyəsi də bir o qədər yüksək olacaq. Başqa sözlə, o sahələr gömrük rüsumları ilə daha çox müdafiə olunurlar ki, orada yaradılan əlavə dəyər nisbotən azdır. Qeyd etmək vacibdir ki, əgər material xərcləri komponentlərinə rüsum dərəcəsi bu komponentlərdən hazırlanmış sonuncu məhsula rüsum dərəcəsindən əhəmiyyətli dərəcədə yüksək olarsa onda tarif müdafiəsinin faktiki səviyyəsi əks təsir göstərə bilər.

Milli istehsalçıların maraqlarına vergi və rüsumların təsirini ifadə edən müdafiə tarifinin effektiv səviyyəsinin anlayışını verməklə bir daha aydın olur ki, effektiv tariflər hər bir sahənin məhsulunun əlavə dəyərinin xüsusi çökisinə ümumi tarif sisteminin təsirinin dərəcələrlə göstəricisi kimi çıxış edir. Burda onun da nəzərə alınması vacibdir ki, bir sahənin məhsuluna münasibətdə tətbiq olunan gömrük tarifləri eynicinsli istehsalların bütöv bir qrupunun sıralarına təsir edir. Çünkü belə qruplarda bir sahənin gəlirləri digər sahələrə münasibətdə fəaliyyət göstərən tariflərin təsiri atında olur.

Azərbaycan iqtisadiyyatının bu və ya digər sahəsinin gömrük müdafiəsinin faktiki səviyyəsinin müəyyən edilməsinə gəldikdə qeyd etmək lazımdır ki, respublikamızda götirilən məllər üçün vergi və rüsumlar yüksək olduğundan faktiki və nominal tariflər də bu meyara əsasən müəyyənləşdirilir.

Gömrük müdafiəsinin faktiki səviyyəsinin hesablanması dövlətə onun tətbiq etdiyi gömrük tarifinin konkret hansı so-

Xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi mexanizmi

viyyədə müdafiə etdiyini görməyə və eyni zamanda xarici ticarət siyaseti sahəsində (onu selektiv edərək, yəni bir sahəni müdafiə edərək və digərlərində rəqabəti stimullaşdıraraq) düzgün qərarlar qəbul etməyə imkan verir.

Mövzumuzda bəhs etdiyimiz xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi mexanizminin fəaliyyətinin öyrənilməsi bugünkü günümüzdə çox aktual məsələdir. Çünkü, daxili bazarın xarici rəqabətin mənfi təsirindən qorunması, milli istehsalın inkişafı, istehlakçıların hüquqlarının təmin olunması, beynəlxalq təşkilatlara integrasiya və s. bir çox elementlər xarici ticarətdə tarif tənzimlənməsi tədbirlərinin (rüsum və vergilərin) necə tətbiqindən birbaşa asılıdır. Bu mexanizmin dəqiq işləməsi ümumilikdə iqtisadiyyatda çox əhəmiyyətli məsələdir. Lakin qeyd etmək lazımdır ki, Azərbaycanda bu mexanizm nə qədər düzgün qurulsa da onun hələ də təkmilləşdirmələrə ehtiyacı var.

Ümumilikdə isə onu qeyd etmək olar ki, idxlə-ixrac əməliyyatlarının liberallaşdırılması sahəsinə dövlətin nəzərdə tutduğu tədbirlər kompleksinin əksər hissəsi 1995-ci ildən bəri müvəffəqiyyətlə həyata keçirilib. Hal-hazırda onun əhatə dairəsi çox böyükdür və fikrimizcə daha mühüm güclər bundan sonra da bu tədbirlər kompleksinin əsas elementlərindən olan gömrük tarifi və vergilərin təkmilləşdirilməsində cəmləşdirilməlidir, çünkü onlar xarici ticarətin tarif tənzimlənməsində əsas vasitələridir.

Yekunda apardığımız bütün təhlillərin nəticəsi olaraq Azərbaycan reallığında xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi işinin respublikamız üçün strateji və perspektiv inkişafının təmin edilması üçün aşağıdakı təkliflərimizi irəli sürürük:

- **Gömrük işi sahəsində qanunvericiliyin, xüsusilə də Gömrük Məcəlləsini müasir iqtisadi və hüquqi tələblərə uyğunlaşdırma-hıdır** - məlumdur ki, Azərbaycan Respublikası Roman-German hüquq sistemli ölkələr sırasına daxildir və ölkəmizin hüquqi sistemi bu sistemin pandekt yarımsistemi daxildir. Bu isə o deməkdir ki, ölkəmizdə hər hansı bir sahədə hüquq münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktlar üçün rəhbər mündəmlər bir topluda - Məcəllədə əks olunmalıdır. Respublikamızın Gömrük Məcəlləsinə baxdıqda isə bu qanuna uyğunluğun tələblərinin pozulduğunu görürük. Məsələn, respublikamızda gömrük işinin bazis elementləri olan malların gömrük dəyərinin və mənsə

BÖLMƏ 2

ölkəsinin müəyyən edilməsi qaydaları Gömrük Məcəlləsində (bu barədə verilən ilkin anlayışlar istisna edilməklə) deyil ayrıca normativ aktlarda ifadə olunur. Halbuki Roman-German hüquq sisteminin tələblərinə görə bu qaydalar üçün rəhbər müddəalar gömrük işi üçün rəhbər hüquqi sənəd sayılan Gömrük Məcəlləsində verilməlidir. Bütün bunlar nəzərə alınaraq respublikamızın 1997-ci il 10 iyunda qəbul edilmiş Gömrük Məcəlləsinə aşağıdakılardan əlavə edilməsini təklif edirik:

- ✓ Malların gömrük dəyərinin müəyyən edilməsinin qayda və şərtlərini;
- ✓ Malların mənsəbən müəyyən edilməsinin qayda və şərtlərini;
- ✓ Gömrük rüsum və vergilərinin hesablanması və ödənilməsinə dair əsas müddəaları;
- DGK sədrinin birbaşa nəzarəti altında elektron rəsmi ləşdirmə və məsafədən nəzarət sistemlərinin tətbiqi üçün program təminatı yaradılmalı və bu sistemdə ölkə iqtisadiyyatının təhlükəsizliyinə zərər vuran cinayətlərin və hüquqpozmaların aşkar olunması və qarşısının alınması, xarici ticarət əməliyyatları üzərində effektiv nəzarətin təşkili üçün müvafiq dövlət və qeyri-dövlət qurumların bu sistemə birbaşa çıxışı təmin olunmalıdır:
 - Xarici iqtisadi fəaliyyətin gömrük tarif tənzimlənməsində istifadə olunan spesifik və advalor rüsumlar bütünlüklə alternativ rüsumlarla əvəz olunmalıdır;
 - Respublika Prezidentinin 28.11.2002-ci il tarixli "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" 790 sayılı Fərmanının "gömrük müdaxilələrinə" aid olan hissəsinin icrasını təmin etmək üçün DGK (3 nəfər), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) (6 nəfər) və Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi Siyaset Komissiyası (3 nəfər) tərəfindən birlikdə və bərabər iştirakçılıqla Gömrük Məsələləri üzrə Müvəqqəti Dövlət Komissiyasının yaradılmış və gömrük orqanlarının gömrük işi sahəsindəki şikayətlərə baxma səlahiyyətləri həmin komissiyaya verilmişdir. Fikrimizcə bu Fərmanın gömrük məsələlərinə aid olan hissəsinin icrası üçün bundan real mexanizm təklif oluna bilməzdir.
 - Gömrük rəsmiləşdirilməsi xidməti göstərən hüquqi

şəxslər — gömrük brokerləri spektri genişləndirilməli və bu sahədə hazırda mövcud olan kiçik inhisarlaşma mühitinin cəlbedici rəqabət mühiti ilə əvəzlənməsi ilə DGK yanında müstəqil gömrük brokeri institutu yaradılmalıdır.

Cox təəssüf ki, hazırkı reallığda bu sahədə işlər göründüyündən daha çətindir. Çünkü, bu sahənin inkişafı bir qayda olaraq ixtisaslı mütəxəssislərin hazırlığı üzərində dayanır. Respublikamızda isə hazırda bir çox təhsil müəssisələri gömrük işi sahəsində mütəxəssislərin hazırlığı ilə məşğul olsa da Bakı Dövlət Universiteti, Dövlət Gömrük Komitəsinin Tədris Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti və bir neçə ali təhsil müəssisəsi istisna olmaqla, demək olar ki, ölkədə peşəkar mütəxəssis hazırlanır.

• **Xarici ticarət əməliyyatları zamanı gömrük orqanları tərəfindən aparılan rəsmiləşdirilmə sadələşdirilməli və gömrük orqanlarının tələb etməli olduğu və tələb edə biləcəkləri sənədlərin sayı azaldılmalıdır** – Bu addimin atulmasının nə dərəcədə zəruri olduğunu görmək üçün sadəcə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sədrinin 25 dekabr 1997-ci il 1106 sayılı Əmri ilə təsdiqlənmiş “Azərbaycan Respublikasına gətirilən malların gömrük dəyərinin bəyan edilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin 2.4 və 2.5 maddələrinə baxmaq kifayətdir:

2.4. Deklarant gömrük dəyəri üzrə bəyan edilmiş məlumatı təsdiq etmək üçün gömrük dəyəri haqqında bəyannamə ilə yanaşı aşağıdakı sənədləri təqdim etməlidir:

- ✓ mali gətirən hüquqi və fiziki şəxsin təsis sənədləri;
- ✓ müqavilə (kontrakt) və ona əlavə olunan razılışma sənədləri (əgər onlar nəzərdə tutulmuşsa);
- ✓ hesab-faktura (invoys) və bank-ödəniş sənədləri (əgər ödəniş aparılıbsa) və ya hesab-faktura, həmçinin malın dəyərini təsdiq edən başqa ödəniş və ya mülhasibat sənədləri;
- ✓ nəqliyyat və siğorta sənədləri (əgər göndəriş şərtində nəzərdə tutulubsa);
- ✓ yükləmə-boşaltma üçün hesab və ya nəqliyyat xərci üzrə rəsmi təsdiq edilmiş kalkulyasiya (hesab-faktura nəqliyyat xərci daxil edilməyibsa);
- ✓ göndərən tərəfdən gömrük bəyannaməsi (əgər varsa);
- ✓ qablaşdırma vərəqələri;

BÖLMƏ 2

- ✓ idxalı müəyyən edilmiş qaydada lisenziya əsasında həyata keçirilən mallar üçün lisenziya;
- ✓ malın mənşə ölkəsi haqqında sertifikat, keyfiyyət sertifikatı, təhlükəsizlik sertifikatı.

2.5. 2.4 yarimbəndində nəzərdə tutulan sənədlər gömrük dəyərini təsdiq etmək üçün kifayət etmədikdə gömrük orqanının tələbi üzrə deklarant zəruri olan əlavə məlumatları təqdim etməlidir. Gömrük orqanı tərəfindən əlavə məlumat kimi aşağıdakı sənədlər tələb oluna bilər:


- ✓ sövdələşməyə aidiyati olan üçüncü şəxslə müqavilə (kontrakt);
- ✓ satıcının xeyrinə üçüncü şəxslərin tədiyyə üçün hesablaşma sənədi;
- ✓ qiymətləndirilən malın sövdələşməsinə aidiyati olan komisyon, broker xidməti üçün hesablaşma sənədi;
- ✓ mühasibat sənədləri;
- ✓ lisenziya və ya müəlliflik sazişi;
- ✓ ixrac (idxal) lisenziyası;
- ✓ anbar qəbzləri;
- ✓ mali daşımaga dair sisariş;
- ✓ kataloqlar, spesifikasiya, firma-istehsalçının qiymət preyskuranti;
- ✓ qiymətləndirilən mala firma-istehsalçının kalkulyasiyası;
- ✓ gömrük dəyər bəyannaməsində bəyan olunan gömrük dəyərini təsdiq edəcək digər sənədlər.

Göründüyü kimi, gömrük əməkdaşı təkcə gömrük dəyərinin bəyan edilməsi prosesində xarici iqtisadi fəaliyyət iştirakçısından 19–20 adda sənəd tələb etmək səlahiyyətinə malikdir. Hazırkı qanunvericiliyin gömrük orqanlarına verdiyi bu səlahiyyət isə həm neqativ hallara yol açır, həm də xarici iqtisadi fəaliyyəti həyata keçirən subyekt üçün rəsmiləşdirilməni çox çətinləşdirir. Bütün bunlar isə bizim təklifimizin haqlı olduğunu və hazırda xarici ticarətin ölkəmizin iqtisadiyyatında mühüm yer tutduğu müasir dövr üçün bu geriliyin aradan qaldırılmasının zəruriliyini göstərir.

- Gömrük orqanı mütəxəssislərinin, əməkdaşlarının, xüssən də gömrük sərhədindən keçirilən mallara tarif dərəcələri ilə işləyən və onların dəyişdirilməsini əsaslandırma biləcək gömrük xidməti əməkdaşlarının ixtisaslarını müntəzəm artırılmalıdır:

Xarici ticarət əməliyyatlarının
tarif təzinişlərinəsi mexanizmi

- Xarici ticarət əməliyyatlarında rəsmiləşdirilmənin, nəzarətin və vergitutmanın effektivliyinin daha da artırılması üçün Yük Gömrük Bayannaməsinə aşağıdakı qaydada **31A** qrafası əlavə edilməlidir:



Bu qrafada əvvəl yazılın "malların miqdarı və ölçü vahidləri" isə bu qrafanın üst hissəsində olan boş yerdə yazılmazı möqsədə uyğundur.

Əlavə edilən 31a qrafası rəsmiləşdirilən malın ştrix-kodunu əks etdirməlidir və nəzərə alsaq ki, ştrix-kod özündə malın istehsal olunduğu ölkəni və regionu, malın istehsalçısını, tərkibini, rəngini və sair məxsusluqlarını göstərən kodları ifadə edir onda, təklif etdiyimiz bu əlavənin gömrük işində necə əhəmiyyətə malik olacağını demək bir o qədər də çətin olmaz.

YGB-də bizim təklifimiz olan 31a qrafasının və ya malın ştrix-kodunun əks olunması gömrük işində aşağıdakılari təmin edəcək:

- ✓ Gömrük nəzarətinin daha effektiv təmin olunmasını;
- ✓ Gömrük statistikasının aparılmasının sadələşdirilməsini;
- ✓ II və III üsullarla gömrük dəyərinin müəyyən edilməsindəki boşluqların aradan qaldırılmasını;
- ✓ Daxili vergilərdən yayınma hallarına nəzarətin effektivliyini;
- ✓ Ekoloji və fitosanitar nəzarətin həyata keçirilməsini və s.

Qeyd olunan bu təklif də daxil olmaqla yuxarıda qeyd etdiyimiz bütün təkliflərin milli gömrük işində reallaşdırılması Ümummilli liderimiz Heydər Əliyev cənablarının layiqli davamçısı, möhtərəm prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi islahatlar böyük tövhədir və milli gömrük işinin qlobal integrasiyada öz sözünü deməsi üçün əsas perspektiv şərtlərdən biridir.

BÖLMƏ 3

GÖMRÜK ÖDƏNİŞLƏRİ SİSTEMİ. GÖMRÜK TARİFİ GÖMRÜK VERGİ VƏ RÜSUMLARININ ÜMUMİLƏŞDİRİLMİŞ İFADƏ FORMASI KİMİ

Gömrük ödənişlərinin müəyyən olunması, hesablanaraq büdcəyə ödənilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük məcəlləsinə, "Gömrük tarifi" haqqında Azərbaycan Respublikası qanununa, gömrük ödənişlərinin hesablanması və ödənilməsini tənzimləyən digər qanunvericilik aktlarına əsasən həyata keçirilir ki, bu da xarici iqtisadi əməliyyatlarda o cümlədən xarici ticarətdə tarif tənzimlənməsi vasitəsi kimi tətbiq edilir. Ümumiyyətlə, nəzəri baxımdan "xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi" anlayışına münasibətdə tədqiqatçılar müxtəlif mövqelərdən yanaşırlar. Bir qrup tədqiqatçılar hesab edirlər ki, xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi dedikdə, yalnız rüsumlar vasitəsilə tənzimləmə başa düşülməlidir, çünki gömrük tarifi yalnız gömrük rüsum dərəcələrinin məcmusudur. Digər qrup müəlliflər isə israr edirlər ki, xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi dedikdə, bütün gömrük ödənişləri (vergilər, rüsumlar, yiğimlər və s.) ilə tənzimləmə nəzərdə tutulmalıdır. Bizim mövqeyimizə gəldikdə isə biz ikinci qrup alımların fikrinə üstünlük veririk və hazırkı işin də bu mövqedən tədqiqini məqsədə uyğun hesab edirik. Mövqeyimizi isə belə əsaslandırma bilərik:

Bütün dünyada iqtisadçıların belə bir vahid fikri var: gömrük işində tarif tənzimlənmələri dedikdə dövlətin xarici iqtisadi əlaqələrə qiymətmələğətirmə mexanizmi vasitəsilə təsir göstərən tədbirlər kompleksi nəzərdə tutulur. Gömrük ödənişlərinin də hamısı qiymətmələğətirmə mexanizmi vasitəsilə fəaliyyət gös-

**Gömrük ödənişləri sistemi. Gömrük tarifi gömrük
vergi və rüsumlarının ümumiləşdirilmiş ifadə forması kimi**

tərir. Bu isə gömrük ödənişləri sisteminin tarif tənzimləninəsi məshhum ilə ifadə olunmasını əsaslandırır. Buna görə də bundan sonra mövzuda tarif tənzimlənməsi dedikdə sərf gömrük ödənişləri vasitəsilə tənzimləmə başa düşülməlidir. İndi isə gömrük ödənişləri sistemindən danışaq.

Respublikamızda malların və nəqliyyat vasitələrinin id-xal-ixracı zamanı tutulan gömrük ödənişləri, onların növləri, hesablanması və ödənilməsi qaydaları, ödənişlərdən gömrük və tarif güzəştlerinin verilməsi və onlardan istifadə olunması və s. Azərbaycan Respublikası Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu əsas olmaqla digər mühüm qanunvericilik aktları ilə reqlamentləşdirilir. Bundan başqa, göstərilən münasibətlərin tənzimlənməsində Azərbaycan Respublikasının “Əlavə dəyər vergisi” haqqında və “Aksızlılar haqqında” Qanunları, habelə Dövlət Gömrük Komitəsinin, Maliyyə Nazirliyinin və s. icra hakimiyyyəti orqanlarının normativ hüquqi aktları böyük rol oynayır.

Gömrük ödənişlərinin tutulması mexanizminin şərhi həm nəzəri, həm də praktiki cəhətdən çox əhəmiyyətli bir məsələdir. Çünkü dövlət bütçəsinin gəlirlərinin formallaşması, ölkədə olan yerli istehsalçıların xarici rəqabətin mənfi təsirindən qorunması, habelə digər strateji məqsədlərə nail olunması gömrük ödənişlərinin hesablanması və ödənilməsi mexanizmində istifadə olunan vasitələrdən birbaşa asılıdır.

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 108-ci maddəsinin tələblərinə görə Respublikamızın gömrük sərhədindən keçən mallardan və nəqliyyat vasitələrindən gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişlərinin alınması mümkündür:

1. Gömrük rüsumu;
2. Əlavə dəyər vergisi (ƏDV);
3. Aksızlılar;
4. Yol vergisi;

5. Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyyəti orqanı tərəfindən licenziyaların verilməsi və licenziyaların fəaliyyətinin bərpa edilməsinə görə yığımlar;

6. Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyyəti orqanı tərəfindən mütəxəssislərə ixtisas attestatlarının verilməsi və attestatların fəaliyyətinin bərpa edilməsinə görə

yığımlar:

7. Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları;
8. Malların saxlancına görə gömrük yığımları;
9. Malların gömrük müşayiətinə görə gömrük yığımları;
10. Məlumatlandırma və məsləhət verməyə görə haqq;
11. İlkin qərarların qəbuluna görə haqq;
12. Gömrük auksionlarında iştirak etməyə görə haqq;
13. Digər gömrük ödənişləri.

Yuxarıda göstərilən gömrük ödənişləri hüquqi, o cümlədən də gömrük sərhədindən keçən bütün hüquqi şəxs təşkil etmədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən alınır. Lakin bu şəxslər malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçməsi zamanı orada olmaya da bilərlər. Qanunvericilikdə bu amil də nəzərə alınaraq qeyd edilir ki, gömrük qanunvericiliyinə görə gömrük ödənişlərinin ödəyişciliyi bilavasitə deklarantlar və ya digər şəxslər ola bilərlər. Həmçinin gömrük ödənişlərinin ödənilməsini dövlət tərəfindən sərt müəyyən edilmiş xüsusi hallar istisna olmaqla bu məsələni maraqlı olan bütün şəxslər həyata keçirə bilər. Belə şəxs qismində çıxış etmək üçün müəyyən edilən əsas tələb şəxsin hüquq, fəaliyyət və ödəniş qabiliyyətli olmasıdır. Bu tələblərə uyğun gəlməyən şəxsin ödənişi həyata keçirməsi inzibati məsuliyyət, bəzi hallarda isə cinayət məsuliyyəti yarada bilər. Şəxslərin hüquq və fəaliyyət qabiliyyətli olmasına qoyulan bu tələblər gömrük işi sahəsində mövcud olan bütün münasibətlər üçün eyni qüvvəli hesab olunur. Çünkü, gömrük işi sahəsindəki münasibətlər hüquqi münasibətlər hesab edilir və milli qanunvericiliyə görə hüquq və fəaliyyət qabiliyyəti olmayan şəxslər hüquqi münasibətlərdə tam hüquqlu tərəf kimi çıxış edə bilməzlər.

Onu da qeyd edək ki, beynəlxalq təcrübədə gömrük ödənişlərinin hamısı tarif tənzimlənməsi alətinin elementləri hesab edilirlər. Buna görə də gömrük tarifi gömrük ödənişlərinin ümumi ifadə forması kimi başa düşülməlidir və xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsi dedikdə bütün gömrük ödənişləri ilə tənzimlənmə nəzərdə tutulmalıdır.

İndi isə tarif tənzimlənmə alətinin zəruri ünsürləri olan və ayrı-ayrılıqda yuxarıda göstərdiyimiz bütün gömrük ödənişlərinin fəaliyyət mexanizmini şərh edək.

3.1. Gömrük rüsumları – anlayışı, təsnifatı və hesablanması üsulları

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa görə respublikamızın gömrük sərhədindən keçirilən bütün mallar gömrük rüsumunun tətbiqi obyektinə çevrilir. Qanunvericilikdə verilən bu cümləyə münasibətdə oxucu tərəfindən haqlı olaraq bəslə bir irad ortaya çıxa bilər: Axı heç də respublikamızın gömrük sərhədindən keçirilən bütün mallardan gömrük rüsumları alınır. Buna görə də oxucularda “Gömrük tarifi haqqında” Qanunun bu müddəası haqqında “yanlış yazılmış” fikrinin formallaşmaması üçün qeyd edək ki, ümumiyyətlə, beynəlxalq gömrük tarif münasibətlərində “rüsum tutulmur” anlayışı mövcud deyil. Bu anlayış “0” dərəcə ilə gömrük rüsumuna cəlb edilmə anlayışı ilə əvəz olunub. Yəni qısa və aydın desək, gömrük sərhədindən keçən bütün mallar gömrük rüsumuna cəlb edilirlər, sadəcə onların bir qismi müəyyən olunmuş dərəcələrlə, digər qismini isə “0” dərəcə ilə gömrük rüsumlarına cəlb edilirlər.

Gömrük rüsumlarının mahiyyətini daha dərindən başa düşmək üçün onların təsnifatlandırılmasına nəzər salmaq lazımdır. Lakin təsnifatına keçməzdən əvvəl onların yerinə yetirdiyi funksiyalara da diqqət etmək lazımdır. Gömrük tarifi müxtəlif funksiyalar yerinə yetirsə də onun əsas funksiyaları içərisində proteksionist və fiskal funksiyalar, xüsusilə fərqlənilərlər.

Proteksionist funksiya - milli əmtəə istehsalçılarının müdafiəsi ilə əlaqədardır və əsasən idxlə rüsumların tətbiqi formasında təzahür edir. Bu funksiya daxilində idxlə olunan mallardan və mal qismində gətirilən nəqliyyat vasitələrindən, habelə xidmətlərdən gömrük rüsumlarının tutulması onların daxili bazardakı mübadilə dəyərini sünə olaraq qaldırır və onları daha yüksək qiymətlərlə daxili bazarda reallaşmağa məcbur edir. İdxal məflərinin qiymətlərinin yüksəlməsi ilə bazar mexanizmi işə düşür və bu malların rəqabət qabiliyyəti onların qiymətlərindəki artım fai-zinə ekvivalent kəmiyyətdə aşağı düşür və onlar artıq milli mallarla müqayisədə bir o qədər də rəqabət qabiliyyətlər olmur. İdxal mallarının qiymətlərinin qalxması ilə cəyi zamanda daxili bazarda milli sənaye və kənd-təsərrüfatının istehsahı olan cəyi malların rəqabət qabiliyyətliliyi artır və onların bazardakı payı yüksəlir.

BÖLME 3

Bu yüksəlmə isə tarifin öz proteksionist funksiyasını lazıminca yerinə yetirdiyini göstərir.

Gömrük tarifinin fiskal funksiyası - gömrük rüsumlarının tətbiqindən əldə olunan vəsaitlərin dövlət bütçesinin gəlirlər hissəsinə daxil olmasının təmin edilməsindən ibarətdir. Gömrük rüsumlarının fiskal funksiya daşımışı adətən inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir. Çünkü bu ölkələrin iqtisadiyyatları zəif olur və daim dövlətin gömrük müdafiəsinə ehtiyac duyurlar. Dövlət isə bu müdafiəni təşkil etmək üçün kəmiyyətə çox müxtəlif sayda və miqyasda gömrük rüsumları tətbiq edir ki, bu da dövlət bütçesində gömrük rüsumlarının xüsusi payının üstünlük təşkil etməsinə gətirib çıxarır. Tətbiq olunan gömrük rüsumları, hətta proteksionist məqsədlərlə tətbiq edilsə belə, əgər onlar dövlət bütçesində mühüm yer tuturlarsa bu rüsumlar fiskal funksiyani yerinə yetirən rüsum hesab edilir.

Fiskal funksiyani yerinə yetirən gömrük rüsumları proteksionist funksiyani icra edən gömrük rüsumlarından onunla fərqlənir ki, onlar bütçəyə gəlirləri artırır və bunun vasitəsilə id-xal malları olmadan keçinə bilməyən alıcıların çəkdikləri xərcərin dövlət tərəfindən bütçədən dolayı yolla müsbət kompensasiya edilmə imkanı yaranır. Lakin bir çox hallarda gömrük rüsumu ilk avval sərf fiskal xarakterli olsa da, sonradan o tədricən proteksionist xarakter alır, çünkü gömrük tarifinin bu funksiyaları arasında əslində bir o qədər də dərin fərq yoxdur.

Hazırda gömrük rüsumlarının yerinə yetirdiyi funksiyalardan biri kimi balanslaşdırma funksiyasını da fərqləndirirlər ki, bu da özündə milli iqtisadiyyat üçün əhəmiyyətli olan əmtəələrin ölkədən arzuolunmaz ixracının qarşısını almaq məqsədilə müəyyən olunan ixrac gömrük rüsumlarını əhatə edir. Bu rüsumlar adətən daxili qiymətlərin bu və ya digər səbəblərdən (dövlət sud-sidiyaları, faizsiz kreditlər və s.) dünya qiymətləri səviyyəsindən aşağı olduğu hallarda tətbiq edilir. Məsələn, hazırda Azərbaycan Respublikasında əlvan metalların qiyməti dünya bazarı qiymətlərindən aşağıdır və bu səbəbdən ölkədən ucuz əlvan metalların xarici bazarlara çıxarılması yalnız mənfeət əldə edilməsi üçün çox cəlbedici bir fəaliyyət sahəsidir. Lakin hökumət özünün ciddi dəstəyi ilə daxili bazarda ucuz qiymət formalaşdırıldığı əlvan metalların ixracına heç cür razı ola bilməz və buna görə də ölkəmizdə

**Gömrük ödənişləri sistemi. Gömrük tarifi gömrük
vergi və rüsumlarının ümumiləşdirilmiş ifadə forması kimi**

hazırda balanslaşdırma funksiyalı ixrac gömrük tariflərinin tətbiq edildiyi məhdud sayıda mallardan biri də olsun metallardır.

Gömrük rüsumu ölkəyə və ölkədən kənarda idxlə və ixracın iqtisadi tənzimlənmə sisteminin əsas tərkib hissəsidir. O dövlətin tərəfin-dən xarici ticarət tədarükünün stimullaşdırılması, dövlətin maraqlı olduğu ixrac yönümü sahələrin genişləndirilməsi, daxili bazarı nəzərə almaqla idxlənin, ödəniş balansının tənzimlənməsi və s. məqsədlərlə istifadə olunur. Gömrük rüsumu özünü addətən mallarnın gömrük sərhədindən keçirilməsi zamanı gömrük orqanları tərəfindən alınan qeyri-vergi təpli ödəniş növü kimi göstərir. Gömrük rüsumları (gömrük tarifi) haqda daha aydın təsvvür yaranması üçün onların təsnifatına nəzər salmaq lazımdır.

Beləliklə də gömrük rüsumları:

I. Tətbiq olunma obyektindən görə:

- İdxal gömrük rüsumları — idxlə olunan əmtəələrin ölkə daxilinə sərbəst dövriyyə üçün buraxıldığı hallarda tətbiq edilir və bütün ölkələrdə ən çox təsadüf edilən rüsumlar hesab edilir. Kapitalizmin ilkin inkişaf mərhələsində bütün ölkələr tərəfindən idxlə gömrük rüsumlarının vasitəsilə vergi daxilolmaları təmin olunurdu, hələ hazırda isə onları əhəmiyyəti kaşkin azalıb və belə fiskal funksiyamı digər vergi daxilolmaları (məsələn, fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənsəbat vergisi və s.) yerinə yetirir. Məsələn, əgər ABŞ-da XIX əsrin sonuna qədər budeca gəlirlərinin 50%-i idxlə gömrük rüsumlarının payına düşürdüsə, indi bu pay 1.5%-i keçə bilmir. Sənayecə inkişaf etmiş digər dövlətlərin bündəsində də idxlə gömrük rüsumlarından daxilolmaların miqdarı bir-neçə faizdən artıq deyil. Başqa sözlə əgər idxlə gömrük rüsumları öz möveudluğunun ilkin dövründə (pul vəsaitlərinin alınmasının təmin edilməsi və s.) fiskal rol oynayırsa, bu gün onun funksiyaları müəyyən edilmiş ticarət-iqtisadi siyasetin həyata keçirilməsi ilə bağlıdır. İnkişaf etməkdə olan ölkələrdə isə əksinə, idxlə gömrük rüsumları hər şeydən əvvəl maliyyə daxilolmaları vasitəsi kimi istifadə olunur. Bu gömrük sərhədindən keçirilən mallara yüksək nəzarət imkanı və vergilərin yüksəlmə proseduralarının sadəliyi

BÖLMƏ 3

xüsusunda izah edilir.

- İxrac gömrük rüsumları — ixrac olunan mallardan tutulan rüsumlardır. GATT/ÜTT-nin normalarına uyğun olaraq çox nadir hallarda, adətən ayrı-ayrı mallara tənzimlənən daxili bazar qiymətləri ilə sərbəst dünya bazarı qiymətləri səviyyəsi arasında böyük fərqlər oludurda tətbiq edilir və ixracı məhdudlaşdırmaq və büdcənin doldurulması məqsədi daşıyır.
- Tranzit gömrük rüsumları — göstərilən ölkənin ərazi-sindən tranzitlə keçən mallara tətbiq olunan rüsumlardır. Bunlar çox nadir hallarda tətbiq olunur və adətən ölkələr arasındakı "ticarət müharibələrində" vasitə kimi istifadə olunur.

2. Alınma üsuluna görə:

- Spesifik rüsumlar — mal vahidinə müəyyən olunmuş vahidlərlə hesablanan rüsumlardır. (Məsələn, 1 ton yüksək 20 ABŞ dolları). Spesifik rüsumların istifadə olunması praktiki olaraq heç bir çətinlik törətmir. Bir qayda olaraq spesifik rüsumlar adətən ixrac əməliyyatlarında və xammallarla ticarətdə tətbiq edilir.
- Advalor rüsumlar — malın gömrük dəyərinə əsasən fəizlərlə hesablanan rüsumlardır. (Məsələn, malın gömrük dəyərinin 15%-i).
- Alternativ rüsumlar — sənayecə inkişaf etmiş dövlətlərin gömrük təcrübəsində gömrük tarifindən asılı olaraq advalor və spesifik rüsumlar bir yerdə və ya onlardan hansı daha effektlidirsə o tətbiq olunur. İlk baxışdan advalor və spesifik rüsumlar arasındaki fərq sırf texniki xarakter daşıyır. Lakin gömrük-tarifi işində təşkilati-texniki müxtəlisfliliklərin arxasında həmişə ticarət-siyasi və iqtisadi məqsədlər durur. Qiymətlərin dəyişməsi zamanı advalor və spesifik rüsumlar özlərini müxtəlif cür aparırlar. Qiymətlərin qalxması zamanı advalor rüsumlardan pul yığımları da qiymətlərin artımına proporsional olaraq artır; lakin proteksionist müdafiənin səviyyəsi dəyişinəz olaraq qalır. Bu şəraitdə advalor gömrük rüsumları spesifik gömrük rüsumlarına nisbətən daha effektiv olur. Qiymətlərin düşməsi şəraitin-

**Gömrük ödənişləri sistemi. Gömrük tarifi gömrük
vergi və rüsumlarının ümumiləşdirilmiş ifadə forması kimi**

də isə spesifik rüsumlar daha stabil çıxış edir. Buna görə də qiymət artımının uzunmüddətli tendensiyası şəraitində gömrük tarifində advalor gömrük rüsumlarının payının artmasında meyl müşahidə olunur.

- Kombinə edilmiş rüsumlar — həm spesifik, həm də advalor gömrük rüsumlarının məcmusu (Məsalən, malın gömrük dəyərinin 15%-i, lakin 1 t üçün 20 ABŞ dollarından artıq olmamaqla).

3. Xarakterinə görə:

- Mövsümi rüsumlar — mövsümi xarakterli məhsulların (hər şeydən əvvəl kənd təsərrüfatı məhsullarının) bəynelxalq ticarətinin operativ tənzimlənməsi üçün tətbiq olunur.
- Antidempinq rüsumları — xarici mallar ölkəyə onların ixrac olunduğu ölkədə olan qiymətlərinə nisbətən daha aşağı qiymətlərlə gətirildiyi halda (dempinq faktı) — əgər belə idxl bu qəbildən olan malların yerli istehsalçılarına zərər vurursa (habələ vura bilərsə) və ya milli istehsalın genişlənməsini məhdudlaşdırırsa tətbiq olunan rüsumlardır. Antidempinq rüsumlarının tətbiqi haqda qərar qəbul edilən zaman dempingin məqsədlərinin və xarakterinin də müəyyən olunması əhəmiyyətlidir, çünki o daimi və birdəfəlik ola bilər.

Daimi dempingin əsas şərti (bazarın seqmentləşdirilməsi və s.) onun bir neçə hissəyə bölünməsidir. İnhisarlar bazarın daxili seqmentlərindən birini seçərək (nəqliyyat xərclərinin, gömrük tarifinin hesabına və s.) orada qiymətləri artırır və yüksək inhisar mənfəəti əldə edirlər. Sonuncular isə malın bir hissəsinin daxili bazarda ucuzlaşdırılmış qiymətlərlə satmağa imkan verir Daimi demping aşağı qiymətlər hesabına rəqibin müəyyən ediləsi və sixişdirilib aradan çıxarılması siyasetinin həyata keçirilməsi ilə bağlıdır; sonda isə firma adətən qiymətləri artıq müflisləşmiş rəqiblərin başlangıç qiymətlərini keçən həddə qədər yenidən qaldırır.

Birdəfəlik demping isə malın təsadüfü artıqlığından və onu xarici bazarda daha ucuz qiymətə satmaq yolu ilə canını qurtarmaq zərurətindən itəli gəlir.

Milli iqtisadiyyat üçün daimi demping daha təhlükəlidir, çünki o milli istehsalçıların iflası ilə xarici istehsalçılara inhisar

golirinin "sorulması" ilə müşayiət olunur.

Lakin yuxarıda göstərilən tipləri praktikada diferensiallaşdırmaq çox çotındır çünki əmtooni aşağı qiymətlərlə satan firmanın əsas məqsədlərini dəqiqliklə müəyyən etmək nümkün deyil. Bu sahələrdən antidempinq rüsumlarının tətbiqi barəsində qərar qəbul etməzdən əvvəl ölkələr həmin malların ölkəyə gətirilməsi ilə milli istehsala dayan bütün zərərləri nəzərə alırlar. Milli və beynəlxalq iqtisadi möhkəmətlərdə də çox vaxt demping faktu və milli iqtisadiyyat üçün "əhəmiyyətli zərərlərinin" mövcud olduğu antidempinq rüsumlarının tətbiqi ittihamı olan işlərə baxılır.

Dempinq faktının olması, həcmi qəbul edilmiş adı normal həddən bir neçə dəfə böyük olan antidempinq rüsumlarının tətbiqi üçün əsas yaradır. Antidempinq rüsumları əsaslandırılmamış qiymətlərlə gətirilən malların bütün həcmindən (bəzən hətta bir neçə il müddətində) tutulur və buna görə də iri məbləğə yüksələ bilir. Antidempinq rüsumlarının məbləğini əvvəlcədən müəyyən etmək qeyri-mümkündür. Lakin onun miqdarı daxili bazarda malların qiyməti ilə dempinqi həyata keçirən firmanın qiymətləri arasındakı nisbətə görə müəyyən olunmalıdır.

- Kompensasiya rüsumları - istehsalında birbaşa və dolayı yolla subsidiyalardan istifadə olunan və idxlə həmin malların yerli istehsalçılarına zərər vuran mallara tətbiq edilir. Habelə bu rüsumlar ölkənin maraqlarına uyğun gəlməyən və siyasi yolla dənişiqlarda həll edilsə bilməyən diskriminasiya fəaliyyətinə qarşı cavab tədbiri kimi də tətbiq edilir.

4. Mənbəyinə görə:

- Avtonom rüsumlar - dövlət hakimiyyəti orqanlarının birtərəfli qərarına əsasən tətbiq edilir;
- Konvension rüsumlar - ikitərəfli və çoxtərəfli razılaşmalar (məsələn: QATT/ÜTT razılaşmaları) əsasında tətbiq edilir;
- Preferensial rüsumlar - inkişaf etməkdə olan ölkələrlə çoxtərəfli razılaşmalar əsasında formalasən və onların istehsalı olan malların fəaliyyətdə olan gömrük tarifində nəzərdə tutulanlarla müqayisədə daha aşağı dərəcələrlə alınan rüsumlardır.

5. Dərəcələrin tipinə görə:

- Dəyişən rüsumlar - dövlət orqanları tərəfindən birləş-

Gömrük ödənişləri sistemi. Gömrük tarifi gömrük vergi və rüsumlarının ümumiləşdirilmiş ifadə forması kimi

lik müəyyən olunan, lakin şəraitdən asılı olaraq dəyişdirilən gömrük tarifi:

- Daimi rüsumlar - dövlət orqanları tərəfindən birdəfəlik müəyyən olunan və şəraitdən asılı olmayaraq dəyişdirilməyən gömrük tarifi. Bu cür rüsum dərəcələrinə çox nadir hallarda rast gəlinir. Məsələn: Qərbi Avro-pada vahid kənd təsərrüfatı siyasəti çərçivəsində hazırlanıda daimi rüsumlardan istifadə olunur.

6. Hesablanma üsuluna görə:

- Nominal rüsumlar - gömrük tarifində göstərilən gömrük rüsum dərəcələri. Qeyd edək ki, bunlar ölkənin idxlə və ixracında gömrük vergi tutmaları barəsində yalnız ümumi təsəvvür yarada bilər;
- Effektiv rüsumlar - idxlə rüsumların sonuncu səviyyəsini nəzərə almaqla hesablanaraq mallara müəyyən olunan gömrük rüsum dərəcələrinin real səviyyəsi.

3.2. Gömrük rüsumlarının hesablanması və ödənilməsi mexanizmi

Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə görə gömrük rüsumları malları gömrük sərhədindən keçirən hüquqi və fiziki şəxslər tərəfindən ödənilir.

Gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və Xarici iqtisadi fəaliyyətin Əmtəə Nomenklaturasına uyğun olaraq alınan sistemləşdirilmiş gömrük rüsumlarının dərəcələrinin məcmusu gömrük tarifini əmələ gətirir.

İdxal gömrük rüsumlarının dərəcələri respublikamızda Nazirlər Kabinetinə nəzdində fəaliyyət göstərən Tarif Şurası tərəfindən müəyyən olunur. Lakin xüsusi hal olaraq Azərbaycan Respublikasının əlverişli ticarət rejimi tətbiq etdiyi ölkələrin malları üçün idxlə gömrük rüsumlarının dərəcələrinin son həddi Milli Məclis tərəfindən müəyyən olunur. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun müddəələrinə uyğun olaraq respublikamız tərəfindən tarif imtiyazlarının verildiyi hallar istisna olmaqla, əlverişli ticarət rejimi tətbiq olunmayan ölkələrin mallarına və mənşə ölkəsi müəyyənləşdirilməyən mallara idxlə gömrük rüsumlarının dərəcələri iki dəfə artırılaq alınır.

BÖLME 3

İxrac gömrük rüsumlarına, onların dərəcələri və tətbiq olunduqları malların siyahısına gəlinəcə isə, demək lazımdır ki, onlar da idxlə gömrük rüsumları ilə eyni qaydada müəyyən olunurlar. Belə ki, əlverişli ticarət rejimi tətbiq etdiyi ölkələrin mallarına tarif dərəcələrini Milli Məclis, bütün digər mallara ixrac gömrük rüsum dərəcələrini isə Tarif Şurası müəyyən edir.

Gömrük rüsumlarının hesablanmasında aşağıdakı üsullardan istifadə olunur:

I üsul. Spesifik gömrük rüsumlarının hesablanması üsulu:

Burada götirilən malların hər vahidinə EVRO ilə hesablanan gömrük rüsumlarının hesablanması üçün əsas olaraq müvafiq malın miqdarı çıxış edir. Gömrük rüsumu aşağıdakı formulla müəyyən edilir:

$$GR = M * D * Ke / Km,$$

GR — idxlə gömrük rüsumunun məbləği;

M — malın miqdarı;

D — mal vahidinə EVRO ilə müəyyən olmuş idxlə gömrük rüsumunun dərəcəsi;

Ke — EVRO-nun (gömrük bəyannaməsinin qəbul edildiyi günə AR Milli Bankın müəyyən etdiyi kurs) kursu;

Km — malın gömrük dəyərinin göstərildiyi valyutanın kursu (AR Milli Bankının gömrük bəyannaməsinin qəbul edildiyi günə müəyyən etdiyi məzənnələrlə).

II üsul. Advalor gömrük rüsumlarının hesablanması üsulu:

Bu üsul malın gömrük dəyərindən faizlərlə hesablanan gömrük rüsumlarının hesablanması üçün istifadə edilir. Gömrük rüsumu aşağıdakı formulla müəyyən edilir:

$$GR = GD * Rd,$$

GR — idxlə gömrük rüsumunun məbləği;

GD — malın gömrük dəyəri;

Rd — malın gömrük dəyərindən faizlərlə hesablanan gömrük rüsumunun dərəcəsi.

III üsul. Kombinə edilmiş gömrük rüsumlarının hesablanması üsulu:

Bu tip rüsumların hesablanması 3 mərhələdə aparılır:

- əvvəlcə mal vahidinə EKYU ilə müəyyən edilmiş idxlə gömrük rüsumunun (spesifik) məbləği hesablanır;

Gömrük ödənişləri sistemi. Gömrük tarifi gömrük vergi və rüsumlarının ümumiləşdirilmiş ifadə forması kimi

- sonra isə malın gömrük dəyərindən faizlərlə tutulan id-xal gömrük rüsumunun (advalor) məbləği hesablanır.
- sonda gömrük rüsumunun müəyyən edilməsi üçün isə onlardan daha yüksək olanı götürülür.

Gömrük rüsumlarının ödənilməsi məsələsinə gəlincə isə onu qeyd etmək lazımdır ki, bu rüsumların ödənilməsi də aksiz vergisinin və əlavə dəyər vergisinin ödənilməsi ilə eyni qaydada həyata keçirilir ki, bu mexanizm sonrakı paraqraflarda aydınlaşdırılacaq.

3.3. Xarici ticaətdə əlavə dəyər vergisi (ΘDV) – anlayışı, xüsusiyyətləri və hesablanması üsulu

Respublikamızda əlavə dəyər vergisinin (ΘDV) tətbiqi əsasən Azərbaycan Respublikası Gömrük Məcəlləsi, Vergi Məcəlləsi, “Əlavə dəyər vergisi haqqında” Qanun və s. normativ hüquqi aktlarla reqlamentləşdirilir. Bu verginin tətbiq olunması, həmçinin DGK və digər müvafiq icra hakimiyyəti orqanlarının sənədləri və onun icrasını təmin etmək üçün digər normativ-hüquqi aktlarla müəyyən olunur. Gömrük işi sferasında belə sənədlərdən biri və demək olar ki, ən əsası kimi “Azərbaycan Respublikası ərazisiniə gətirilən mallara əlavə dəyər vergisinin tətbiq edilməsi qaydaları haqqında” Təlimatı göstərmək olar. Bu təlimat özündə əlavə dəyər vergisi ilə bağlı olan bütün gömrük münasibətlərini əhatə edir.

Respublikamızda əlavə dəyər vergisinin dərəcəsi hazırda 18 % müəyyən olunub ki, bu da dünya təcrübəsində normal faiz dərəcəsi hesab olunur. Çünkü dünya praktikasında ümumi bir qanuna uyğunluq olaraq ΘDV adətən istehlak mallarına (aksizli mallar istisna edilməklə) və uşaq tələbatı mallarına — 10%, digərlərinə isə — 18-20% civarında müəyyən olunur.

ΘDV -sinin dərəcəsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan hallar istisna olmaqla malları gömrük sərhədindən keçirən şəxslərdən, müqavilənin tipindən və digər obyektiv və subyektiv reallıqlardan asılı olaraq dəyişdirilə bilməz.

Burada onu da qeyd etmək lazım gəlir ki, respublikamıza gətirilən malların heç də hamısı ΘDV -nə cəlb olunmur və qanunvericilikdə belə malların konkret siyahısı tərtib edilmişdir.

BÖLMƏ 3

Belə ki, AR Nazirlər Kabinetinin 31 yanvar 2005-ci il tarixli 11 sayılı "AR-nın ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" qərarına müvafiq olaraq AR-nın ərazisinə gətirilən aşağıda göstərilmiş mallar əlavə dəyər vergisindən azad olunurlar:

- ✓ Birgə müəssisənin nizamnamə fonduna xarici investoren əmanəti kimi və ya tamamilə xarici investora məxsus olan müəssisənin yaradılması üçün gətirilən əmlak;
- ✓ Xarici investisiya qoyulmuş müəssisələrin əcnəbi işçilərini yalnız öz ehtiyacları üçün AR-na gətirdikləri əmlak (işə götürənin arayışı gömrük orqanlarına təqdim olunmaqla);
- ✓ AR ərazisində mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən gətirilən, təmənnasız olaraq paylanması nəzərdə tutulmuş humanitar yardım;
- ✓ Texniki yardım da daxil olmaqla təmənnasız yardım və xeyriyyə məqsədilə dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə gətirilən mallar;
- ✓ Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına daxil olan bütün növ avtonəqliyyat vasitələri istisna olmaqla fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kiloqramdan artıq olmayan mallar;
- ✓ Fövqələdə halların qarşısının alınması və bu halların nəticəsinin aradan qaldırılması məqsədi ilə maddi-texniki təchizat sisteminin yaradılması, seysmik-müşəhidə məntəqələrinin və qəza-xilasetmə dastələrinin yerləşdiriləcəyi bazanın təşkili və onların fəaliyyəti üçün Azərbaycan Respublikası Fövqələdə Hallar Nazirliyinin təsdiqədici sənədi əsasında idxl olunan xüsusi texniki vasitələr, avadanlıqlar, cihazlar, alətlər, komplekt-ləşdirici məmulatlar, ehtiyat hissələri və materiallar;
- ✓ Azərbaycan Respublikası vətəndaşlarının pasportları

**Gömrük ödənişləri sistemi. Gömrük tarifi gömrük
vergi və rüsumlarının ümumiləşdirilmiş ifadə forması kimi**

və şəxsiyyət vəsiqələri, blankları, onların fərdiləşdirilməsi, "Giriş-Çıxış" avtomatlaşdırılmış məlumat axtarış sisteminin yaradılması və tətbiqi, əl-barmaq izlərinin müəyyən edilməsi üçün göstirilən avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar:

- ✓ Qanunvericiliyə uyğun olaraq dövlət müəssisələrini idarə etmək hüququna dair təsdiq edilmiş müqavilələrin icrası ilə bağlı investisiya programında istehsalın təşkili üçün nəzərdə tutulmuş mallar;
- ✓ Aksizli malların aksız markalarının saxta olub-olmamasını yoxlamaq üçün xüsusi avadanlıqlar (əl detektorları və lampalar). Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlilik, konsulluq və başqa diplomatik nümayəndələri tərəfindən ölkədən getmək və ya ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən blanklar, onların tətbiqinə nəzarət və istifadəsi üçün müvafiq avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar;
- ✓ Onu da qeyd etmək lazımdır ki, bu malların siyahısı dinamikdir və zaman və şəraitdən asılı olaraq dəyişdirilə bilər.

ƏDV-nin tədiyyəçiləri də mülkiyyət formasından və tabelçiliyindən asılı olmayaraq malları idxlə edən, müvafiq qaydada dövlət qeydiyyatına alınmış bütün hüquqi şəxslər və hüquqi şəxs təşkil etmədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər əlavə dəyər vergisinin ödəyiciləri hesab olunurlar. ƏDV-i yük gömrük bəyannaməsi gömrük əməliyyatı üçün qəbul edilənədək və ya qəbul edildiyi vaxt bilavasitə bəyannamə verən, yaxud gömrük qanunvericiliyi ilə müəyyən edilmiş digər şəxslər tərəfindən ödənilir. Ödənişlərə möhlət verildiyi, malın gömrük dəyərində düzəliş edildiyi hallar da daxil olmaqla ödənişlərin yenidən hesablandığı, ödənişlər mübahisəsiz olaraq alındığı, habelə cərimə və penyaların tutulduğu hallarda bu məbləğlər müqavilə sahibindən alınır. Beləliklə, gömrük sərhədindən keçirilən mallara ƏDV-si aşağıdakı qaydada hesablanır:

İdxal gömrük rüsumlarına cəlb edilən və aksizlərə cəlb edilməyən mallara münasibətdə əlavə dəyər vergisi aşağıdakı qaydada hesablanır:

$$M = (GD+GR) \times D/100$$

BÖLMƏ 3

M - əlavə dəyər vergisinin məbləği;

GD - gətirilən malın gömrük dəyəri;

GR - mala hesablanmış idxlal gömrük rüsumunun məbləği;

D - əlavə dəyər vergisinin dərəcəsi.

İdxal gömrük rüsumlarına cəlb olunmayan lakin aksiz vergisinə cəlb olunan mallara münasibətdə isə əlavə dəyər vergisi belə hesablanır:

$$M = (GD + A) \times D/100$$

M - əlavə dəyər vergisinin məbləği;

GD - gətirilən malın gömrük dəyəri;

A - mala hesablanmış aksiz vergisinin məbləği;

D - əlavə dəyər vergisinin dərəcəsi.

İdxal gömrük rüsumlarına və aksiz vergisinə cəlb olunan mallar üçün ƏDV belə hesablanır:

$$M = (GD + GR + A) \times D/100$$

M - əlavə dəyər vergisinin məbləği;

GD - gətirilən malın gömrük dəyəri;

GR - mala hesablanmış gömrük rüsumunun məbləği;

A - mala hesablanmış aksiz vergisinin məbləği;

D - əlavə dəyər vergisinin dərəcəsi.

Nə idxal gömrük rüsumlarına, nə də aksiz vergisinə cəlb olunmuş mallara isə əlavə dəyər vergisi aşağıdakı qaydada hesablanır:

$$M = GD + D/100$$

M - əlavə dəyər vergisinin məbləği;

GD - gətirilən malın gömrük dəyəri;

D - əlavə dəyər vergisinin dərəcəsi.

ƏDV hesablandıqdan sonra onun ödənilmə qaydaları və müddətlərinə gəlinə isə onu qeyd etmək lazımdır ki, gömrük orqanlarına ƏDV-nin ödənilməsinin təsdiqi üçün doldurulmuş bəyannaməyə üzərinə verginin ödənilməsi barədə bank orqanının qeydi olan ödəmə tapşırığının bir nüsxəsi əlavə edilməlidir. ƏDV ödənilidikdən sonra gömrük orqanları malların respublika ərazi-sində sərbəst tədavülə buraxılmasına icazə verir. ƏDV məbləği

**Gömrük ödənişləri sistemi. Gömrük tarifi gömrük
vergi və rüsumlarının ümumiləşdirilmiş ifadə forması kimi**

gömrük orqanlarının depozit hesabına köçürürlür. Verginin depozit hesabına daxil olmasına gömrük orqanları nəzarət edir. Ödəmə tapşırığı verildiyi tarixdən bir ay müddətində vəsait depozit hesaba daxil olmadıqda gömrük orqanları hesablanmış vergi məbləğinin mübahisəsiz qaydada alınmasını təmin edir.

Gömrük orqanlarının depozit hesabına daxil olan ƏDV məbləğləri ayda dörd dəfədən az olmamaq və sonuncu ödəmənin axırınca bank gündündə köçürülməsi şərtlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin müvəkkil banklarında açılmış büdcə hesablarına köçürülməlidir.

Gömrük orqanları tərəfindən yük gömrük bəyannaməsi qəbul edildiyi tarixdən ƏDV-ni ödəmək üçün aşağıdakı şərtlərdən biri yerinə yetirilməklə iki ay müddətinə möhlət verilə bilər:

- ✓ AR DGK-ndə müvafiq qaydada reyestrə salınmış müvəkkil bank zəmanət verdikdə (bankın zəmanət öhdəliyi forması əlavə edilir);
- ✓ "AR gömrük orqanlarında girovdan istifadə qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq müqaviləyə əsasən mal girov qoyulduğda.

Tədiyyəçi və ya müvəkkil bank öhdəliyi vaxtında yerinə yetirmədikdə gömrük orqanları hesablanmış vergi məbləğlərini və alınma günü də daxil olmaqla hər gecikdirilən gün üçün (möhlət müddəti də daxil olmaqla) 0.3 faiz məbləğində penyanı tədiyyəcidən və zəmanət verən müvəkkil bankdan mübahisəsiz olaraq alır və zəmanət öhdəliyinin yerinə yetirilməməsi barədə DGK-nə və AR Milli Bankına məlumat verir.

İndi isə müxtəlif gömrük rejimlərində əlavə dəyər vergisinin tətbiqi xüsusiyyətlərinə baxaq:

- Sərbəst tə davül üçün AR-nın gömrük ərazisinə gətirilən mallar ümumi qaydada ƏDV-nə cəlb olunurlar;
- AR ərazisinə idxlə olunan aksızlı mallar saxlanıc üçün gömrük anbarına təhvil verildikdə malın mənşəyindən asılı olmayaraq ƏDV-inə cəlb olunmurlar;
- Mallar anbardan sərbəst tə davül üçün buraxıldığı zaman ümumi qaydada, başqa gömrük rejimində isə həmin gömrük rejiminə uyğun olaraq ƏDV-nə cəlb olunur. Bu halda ƏDV-nin ödənilməsi üçün gömrük anbarının sahibi və malları anbara təhvil verən şəxs məsuliyyət

daşıyır:

- Rüsumsuz ticarət mağazalarına gətirilən mallar (müəyyən edilmiş kvota daxilində) ƏDV-nə cəlb edilmir. Müəyyən edilmiş kvotadan artıq mal gətirən və bu rejimin tələblərini pozan rüsumsuz ticarət mağazaları isə ƏDV-ni ödəməlidirlər;
- Gömrük nəzarəti altında emal olunan mallar ƏDV-nə cəlb olunmurlar. Sonradan malların sərbəst dövriyyə üçün buraxılış və ya digər gömrük rejimi altında yerləşdirilməsi zamanı vergi həmin rejimə müvafiq tətbiq edilir;
- Xarici və Azərbaycan mənşəli malların sərbəst gömrük zonalarına gətirilməsi və ya onların sərbəst anbarlarda yerləşdirilməsi zamanı ƏDV-i alınır;
- Mallar sərbəst gömrük zonalarının ərazisindən və sərbəst anbarlardan AR-nın qalan ərazisinə gətirildikdə və ya bu ərazidən aparıldığda malın mənşəyindən asılı olaraq ƏDV-nə cəlb olunur;
- Məhv edilən mallar ƏDV-nə cəlb olunmur. Mallar AR Gömrük orqanının əmri ilə məhv edilə bilər;
- Dövlətin xeyrinə imtina edilən mallardan ƏDV-i tutulmur.

3.4. Rəsmiləşdirməyə görə gömrük yığımları və digər gömrük ödənişləri

Malların gömrük rəsmiləşdirilməsinə görə alınan yığımlar əsasən AR Nazirlər Kabinetinin 16.IV.2001-ci il tarixli 80 sayılı “Azərbaycan Respublikasında idxl-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” Qərarı ilə və digər aktlarla tənzim olunur. Qanunvericiliyə görə mal qismində AR-nın gömrük sərhədindən keçirilən nəqliyyat vasitələri də daxil olmaqla malların, o cümlədən müşayiət olunmayan baqajda, beynəlxalq poçt göndərişlərində keçirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların və yüklerin (dəyəri 100 ABŞ dollarından az olduqda 10 ABŞ dollarından az olmayıaraq), nəqliyyat vasitələrinin, həmçinin Milli Bank tərəfindən respublikamızın gömrük ərazisindən kənarda sıfariş verilməklə (hazırlan-

**Gömrük ödənişləri sistemi. Gömrük tarifi gömrük
vergi və rüsumlarının ümumiləşdirilmiş ifadə forması kimi**

masına, götürülməsinə, sigortalanmasına və s. çəkilən xərclər nəzərə alınmaqla) götürülen milli valyutanın gömrük rəsmiləşdirilməsinə görə gömrük dəyərinin, xarici valyuta sərvətlərinin isə nominal dəyərinin 0,15 %-i miqdardır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNS) ilə xarici neft şirkətləri arasında hasilatın pay bölgüsü haqqında sazişlərə əsasən ölkəmizin payına düşən mənfəət karbohidrogenlarının neft kəməri vasitəsilə ixracı, habelə dövlət zəmanətli kreditlər hesabına alınmış ucuş aparatlarının, eləcə də pasport və şəxsiyyət vəsiqələri blanklarının idxali üzrə hər bir üç gömrük bəyannaməsi üçün malin dəyərindən asılı olmayaraq 275 ABŞ dolları miqdardında Milli Bank tərəfindən müəyyən edilən məzənnəyə görə manatla gömrük yiğimləri almır.

Yuxarıdakılardan göründüyü kimi respublikamızda gömrük rəsmiləşdirilməsinə görə alınan yiğimlər həm malin gömrük dəyərinə münasibətdə faizlərlə (advalor qaydada), həm də mal vahidinə görə müəyyən məbləğlə (spesifik qaydada) hesablanır və ödənilir.

Rəsmiləşdirilməyə görə malin gömrük dəyərindən faizlərlə hesablanan gömrük yiğimləri aşağıdakı düsturla hesablanır:

$$\text{GRY} = \text{RYF} * \text{GD} / 100$$

Burada, **GRY** – rəsmiləşdirilməyə görə alınacaq ümumi gömrük yiğiminin məbləği;

RYF – gömrük rəsmiləşdirilmə yiğiminin faizlərlə olan ifadəsi;

GD – isə gömrük dəyəridir.

Mal vahidinə görə əvvəlcədən müəyyən edilmiş məbləğlərin birbaşa alınması, yəni spesifik qaydada hesablanan rəsmiləşdirilmə yiğimləri isə yalnız konkret və məhdud mallar dairəsini əhatə edir. Hazırda respublikamızın gömrük ərazisində spesifik rəsmiləşdirilmə yiğimləri aşağıdakı obyektlərə onların qarşılarında göstərilmiş konkret məbləğlərlə tətbiq olunur:

- Bəyan olunan malların xüsusiyyətlərindən və tərəflər arasında sövdələşmədən asılı olmayaraq YGB-nin hər bir artırılan əlavə vərəqi üçün 5 ABŞ dolları;
- Respublikamızın ərazisindən tranzit gömrük rejimini seçərkən malların rəsmiləşdirilməsi üçün 30 ABŞ dolları. Digər gömrük rejimlərindən fərqli olaraq tran-

BÖLMƏ 3

zit gömrük rejimində bəyan olunan mallar üçün bəyannamənin hər bir əlavə vərəqi üçün 5 ABŞ dolları deyil, 10 ABŞ dolları alınır;

- Yük və minik avtomobiləri, habelə də mikroavtobus və avtobuslara rəsmiləşdirilmə vəsiqəsinin verilməsi üçün 20, qalan bütün digər nəqliyyat vasitələrinə işə qeydə alınmaqla verilən gömrük rəsmiləşdirilməsi vəsiqəsi müqabilində 15 ABŞ dolları məbləğində rəsmiləşdirmə yığımı alınır.

Gömrük rəsmiləşdirilmə yığımlarının istər spesifik, istərsə də advalor qaydada hesablanmasıdan asılı olmayaraq əgər ölkəmizin gömrük ərazisiniə gətirilən və ya bu ərazidən aparılan malların və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi gömrük orqanlarının iş vaxtından kənar vaxtda və ya gömrük rəsmiləşdirilməsi üçün əvvəlcədən gömrük orqanları tərəfindən müəyyən edilmiş yerdən kənardə aparılırsa, bu zaman gömrük yığımı iki-qat miqdarda hesablanır və alınır.

Malların saxlanılmasına, gömrük müşayiətinə, ilkin qərarların qəbuluna, məlumatlandırma və məsləhət verməyə, saxlanca və s. görə onlardan AR GM-nin 108-ci maddəsinə əsasən gömrük yığımları alınır.

Gömrük yığımları öz təbiətləri etibarilə vergi deyillər. Onlar məhz bu xüsusiyətlərinə görə ƏDV-dən, aksizlərdən və gömrük rüsumlarından fərqlənirlər. Çünkü vergi əvəzsiz ödənişdir, amma gömrük yığımları gömrük orqanlarının öz "müzəttərilərinə" göstərdikləri xidmət müqabilində alınırlar. Gömrük yığımları malların, həmçinin də mal qismində keçirilən nəqliyyat vasitələrinin, kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların, müşayiət olunmayan baqajların, beynəlxalq poçt göndərişlərinin və s.-in gömrük rəsmiləşdirilməsi zamanı ödənilir.

Bundan başqa gömrük yığımlarının digər bir xüsusiyəti onların toplanaraq dövlət bütçəsinə deyil, gömrük orqanlarının büdcədənkənar fonduna köçürülməsidir. Büdcədənkənar yığım fonduna köçürürlən gömrük yığımları gömrük orqanlarının kiçik daxili xərclərinin ödənilməsi, gömrük əməkdaşlarının sosial-müdafiəsinin gücləndirilməsi, karguzarlıq üçün sənəd nüsxələrinin hazırlanması və s. məqsədlər üçün istifadə olunur.

Yığımlar, həmçinin mal gömrük rejimini dəyişdikdə - yəni

**Gömrük ödənişləri sistemi. Gömrük tarifi gömrük
vergi və rüsumlarının ümumiləşdirilmiş ifadə forması kim?**

bir gömrük rejimindən digər gömrük rejiminə keçdikdə yeni gömrük rejiminə uyğun olaraq alınır.

Gömrük yiğimlarının daha bir fərqləndirici xüsusiyyəti ki-
mi onların ödənilməsi üçün müddət verilməsinə və uzadılmasına
yol verilməməsidir. Belə ki, növündən asılı olmayaraq istənilən
gömrük yiğiminin gömrük bəyannaməsinin qəbul edilməsindən
əvvəl və ya onunla eyni zamanda ödənilməsi öhdəliyi məcburidir.

Bütün gömrük rejimlərində gömrük yiğimlarının miqdarı
gömrük işini aparan mərkəzi icra hakimiyyəti orqanı tərəfindən
birtərəfli və inzibati qaydada müəyyən edilir. Lakin xüsusi şərt
olaraq gömrük anbarlarında və sahibi elə gömrük orqanlarının
özləri olan müvəqqəti saxlanca anbarlarında malların və nəqliyyat
vasitələrinin saxlanmasına görə, malların gömrük müşayiətinə görə
və s. göstərilən xidmətlərin orta dəyərindən asılı olaraq Maliyyə
Nazirliyi ilə razılışdırmaqla Dövlət Gömrük Komitəsinin müəy-
yən etdiyi miqdarda gömrük yiğimləri alınır.

BÖLMƏ 4

XARİCİ İQTİSADİ FƏALİYYƏTDƏ VALYUTA MÜNASİBƏTLƏRİ VƏ VALYUTA SİYASƏTİNİN XÜSUSİYYƏTLƏRİ

4.1. Valyuta münasibətlərinin mahiyyəti zəruriliyi və məqsədi

Vahid dünya təsərrüfatı sisteminin yaranması və iqtisadiyyatda qloballaşma meylinin sürətlə güclənməsi valyuta mexanizminin də beynəlmiləlləşməsinin obyektiv əsasını təşkil edir. Valyuta mexaniz-minin beynəlmiləşməsi valyuta münasibətlərinin tənzimlənməsində, dünya iqtisadiyyatı və ticarətinin inkişafına əlverişli şərait yaradılması və beynəlxalq hesablaşma mexanizminin normal fəaliyyətinin təmin edilməsi məqsədilə dövlətlər-arası əməkdaşlığın genişləndirilməsində və səmərəliliyin artırılmasında özünü göstərir.

Tarixi təcrübələr göstərir ki, bazar iqtisadiyyatının hökmran olduğu bir şəraitdə beynəlxalq valyuta münasibətlərinin tənzimlənməsi bazar mexanizmi və dövlət tərəfindən həyata keçirilir.

Dünya təsərrüfatında valyuta fəaliyyəti ilə əlaqədar yaranan münasibətlərin mexanizmi beynəlxalq valyuta münasibətləri adını almışdır. Bu münasibətlərin təşkili forması olan dünya valyuta sistemi, xarici iqtisadi əlaqələrin bütün sahələrini müşayiət edir. Buna səbəb valyutanın bütün iqtisadi əlaqələrdə əsas ödəniş vasitəsi olmasıdır. Məhz valyuta münasibətlərinin xarici iqtisadi fəaliyyətdə mühüm rolu onun tənzimlənməsi məsələlərini aktuallaşdırır.

Müasir mərhələdə beynəlxalq valyuta münasibətləri dünya təsərrüfat əlaqələrinin ən mürəkkəb və ən həssas sahələrindən

Xarici iqtisadi münasibatlarda valyuta münasibətləri və valyuta siyasetinin xüsusiyyətləri

biridir.

Bütövlükdə beynəlxalq səviyyədə həyata keçirilən valyuta münasibətləri dünya pulunun fəaliyyəti və ölkələr arasında müxtəlif təsərrüfat əlaqələrində xidmət göstərihməsi ilə əlaqədər olan iqtisadi münasibətlərdir. Beynəlxalq valyuta münasibətlərinin sosial-iqtisadi funksiyası dünya təsərrüfatı çərçivəsində kapitalın geniş təkrar istehsal üçün zəruri şərait yaratmasından ibarətdir.

Məlum olduğu kimi beynəlxalq aləmdə mal axımına paralel, lakin əks istiqamətdə pul axımı mövcuddur. Bu axım qismən qısa və uzunmüddətli borcuların meydana gəlməsi şəklində özünü göstərir.

Qeyd edək ki, beynəlxalq iqtisadi əməliyyatları həyata keçirmək üçün istifadə edilən ödəniş vasitəsi hesab edilən valyuta rolunu, həmçinin beynəlxalq ödəmə vasitəsi kimi pul əvəzində qəbul edilən çek, xəzino borcuları, pay sənədləri, istiqrazlar və s. kimi digər qiymətli kağızlar da oynayır. Lakin nəzərə almaq lazımdır ki, heç də hər ölkənin milli pul vahidləri beynəlxalq ödəmə vasitəsi kimi qəbul edilmir.

Beynəlxalq ticarət və kapital axımlarının genişlənməsi və bütövlükdə beynəlxalq iqtisadi əlaqələrin intensivlaşması nəticəsində milli valyutanın ölkə sərhədlərindən kənarda istifadə olunması və «beynəlxalq valyuta» kimi ciddi problemləri ortaya çıxarımışdır.

Beynəlxalq valyuta münasibətlərində dövlətin maraqlarının qorunması və iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün özünəməxsus valyuta siyaseti olmalıdır ki, dövlət bu sahədə vəzifələri həmin siyaset əsasında həyata keçirir və tənzimləyir.

Valyuta münasibətləri əsasən valyuta funksiyalarının həyata keçirilməsi üzrə ictimai münasibətlərin məcmusunu ifadə edir. Beynəlxalq valyuta münasibətləri isə milli təsərrüfat fəaliyyəti nəticələrinin dünya təsərrüfatı ilə qarşılıqlı mübadiləsini özündə əks etdirən valyuta münasibətləri başa düşür.

Valyuta münasibətlərinin inkişafı, istehsal münasibətlərinin inkişafı, bazarın yaranması, beynəlxalq əmək bölgüsünün dərinləşməsi, təsərrüfat əlaqələrinin beynəlmiləşdirilməsi ilə şortlaşdırır. Təkrar istehsal prosesi ilə valyuta münasibətləri arasında bir-başa və əks əlaqə vardır. Bu münasibətlərin obyektiv əsasını ictimai təkrar istehsal və bunun nəticəsində yaranan beynəlxalq əm-

təə. kapital, xidmət mübadiləsi təşkil edir.

Valyuta münasibətlərinin vəziyyəti milli və dünya ölkələrinin iqtisadi inkişaf vəziyyətindən, siyasi durumundan və ölkələr arasındaki səylərin 2 meyl üzrə – əməkdaşlıq və qarşıdurmasından asılıdır.

Valyuta əməliyyatları həyata keçirən subyektlər hüquqi və fiziki şəxslər olmaqla 2 qrupa bölünür.

Onlar da öz növbəsində rezidentlərə və qeyri - rezidentlərə bölünür.

Belə bölgü rezident və qeyri-rezidentlərin valyuta əməliyyat-larının aparılmasındaki müxtəlif hüquq və vəzifələr daşınmasından irəli gəlir.

«Valyuta tənzimi haqqında» Azərbaycan Respublikasının qanununa əsasən rezidentlərə aşağıdakılardaxildir:

a) Azərbaycan Respublikasında daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikası hüquqlarından kənarda müvəqqəti qalan fiziki şəxslər;

b) Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə yaradılmış hüquqi şəxslər;

c) Azərbaycan Respublikasında yerləşən və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış, lakin hüquqi şəxs olmayan müəssisə və təşkilatlar;

ç) Azərbaycan Respublikası hüdudlarından kənarda yerləşən Azərbaycan Respublikasının diplomatik və digər rəsmi nümayəndəlikləri;

d) Bu bəndin «b» və «c» yarımbəndlərində göstərilmiş rezidentlərin Azərbaycan Respublikası hüdudlarından kənarda yerləşən filialları və nümayəndəlikləri:

Qeyri-rezidentlərə isə:

a) Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti qalan fiziki şəxslər;

b) Xarici dövlətlərin qanunvericiliyinə müvafiq surətdə yaradılmış, Azərbaycan Respublikası hüdudlarından kənarda yerləşən hüquqi şəxslər;

c) Azərbaycan Respublikasında yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların filialları və nümayəndəlikləri;

**Xarici iqtisadi münasibətlərə vəlyuta münasibətləri
və vəlyuta siyasetinin xüsusiyyətləri**

ç) bu bəndin b) yarımbəndində göstərilmiş qeyri-rezidentlərin Azərbaycan Respublikasında yerləşən filialları və nümayəndəlikləri (büro və agentlikləri);

Valyuta münasibətlərinin obyektləri dedikdə, milli vəlyuta, qiymətli kağızlar, vəlyuta qiymətləri və xarici vəlyuta başa düşülür. Azərbaycan Respublikasının vəlyutasının tərkibinə daxildir;

a) Bank biletini şəklində olan manat (banknot). Milli Bank tərəfindən dövriyyəyə buraxılmış kağız pullar;

b) Bank və digər kredit təşkilatlarının hesabında olan milli pul vəsaitləri;

c) Azərbaycan Respublikasının ərazisindən kənardə olan bank və digər kredit təşkilatlarında manatla ifadə olunmuş pul vəsaitləri.

Valyuta münasibətlərinin digər ünsürü qiymətli kağızlar hesab olunur. Azərbaycan Respublikasında qiymətli kağızların buraxılışı, tə davülü, habelə qiymətli kağızlar üzrə fond bazarnın formalasması, iştirakçılarının müəyyən edilməsi və fond bazarnın tənzimlənməsi üzrə 14 iyul 1998-ci ildə Azərbaycan Respublikasının xüsusi qanunu qəbul edilmişdir. Həmin qanunla 1997-ci ildə qəbul olunmuş müvafiq qanun öz qüvvəsini itirmiş hesab olunur. Mövcud qanunun tələblərinə görə qiymətli kağızlar öz sahibinə əmlak və qeyri-əmlak hüquqları verməklə müəyyən edilmiş forma və qaydalara əməl edilməsini tələb edir. Qiymətli kağızlar emissiya və qeyri-emissiya qiymətli kağızlarına bölünür.

Qiymətli kağızların bəziləri əsas qiymətli kağızlara, bəziləri köməkçi qiymətli kağızlara, bəziləri isə törəmə qiymətli kağızlara aid edilir.

Bir qayda olaraq səhm və istiqrazlar əsas qiymətli kağızlara, çek, veksel və sertifikatlar, köməkçi qiymətli kağızlara option və fyuçerslər törəmə qiymətli kağızlarına aid edilir.

Dövriyyədə olan qiymətli kağızlar 3 qrupa bölünür:

1. Dövlət qiymətli kağızları;
2. Bələdiyyə qiymətli kağızları;
- 3 Qeyri-dövlət qiymətli kağızları.

Dövlət qiymətli kağızlarına xəzinə öhdəlikləri, xəzinə vekselləri, dövlət istiqrazları, emanət və s. aid edilir.

Bələdiyyə qiymətli kağızlarına yerli icra təşkilatlarının

BÖLMƏ 4

dövriyyəyə buraxdıqları bore öhdəlikləri aid edilir.

Qeyri-dövlət qiymətli kağızlarına korporativ, xüsusi, maliyyə vasitələri aid edilir.

Xarici valyuta qiymətliləri dedikdə:

a) Xarici valyuta:

b) Xarici valyutada qiymətli kağızlar - xarici valyutada ifadə edilmiş ödəniş sənədləri (çeklər, veksellər, akkreditivlər və s.), fond sərvətləri (səhmlər, istiqrazlar) və digər bore öhdəlikləri;

c) Qiymətli metallar - zərgərlik, digər məişət məməlumatları və bu məməlumin qırıntıları istisna olmaqla, hər hansı növdə və halda olan qızıl, gümüş, platin və platin qrupundan olan metallar (polidium, iridium, rodium, rutenium, osmium);

ç) Xam və emal edilmiş (zərgərlik, digər məişət məməluti və bu məməlumin qırıntıları istisna olmaqla) təbii daş-qas (almaz, yaqt, zümrüd, safir, aleksandrit, mirvari).

Xarici valyuta dedikdə:

a) Müvafiq xarici dövlətin və ya dövlətlər qrupunun ərazi-sində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə və tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletleri və sikkələr şəklində pul nişanları;

b) Xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma vahidlərində hesablarda olan vəsaitlər.

Xarici valyutani iki qrupa bölmək olar:

1. Xarici dövlətlərin valyutası;

2. Xarici beynəlxalq kollektiv valyutalar.

Xarici dövlətlərin valyutası əsasən maddi formada olur. O, qızıl, gümüş, metal, kağız və pul nişanları şəklində ola bilər.

Beynəlxalq kollektiv valyutalar beynəlxalq hesablaşmalarда istifadə edilir, o, bir qayda olaraq maddi formada pul nişanları şəklində olmaqla (qızıl, gümüş, metal və kağız) qeyd olunmuş valyuta kimi çıxış edir. Beynəlxalq kollektiv valyuta müxtəlif hesablaşmalarда istifadə edilir. Onu da qeyd edək ki, gömrük təcrübəsində əsasən belə valyuta kimi Avropa Valyuta vahidi olan Avrodan istifadə edilir.

Xarici valyutaları döñərlik səviyyəsinə və xarici iqtisadi hesablaşmalarда məhdudluq xarakterinə görə şərti olaraq sərbəst döñərli valyutaya, qapalı valyutaya, klirinqli valyutaya bölmək

Xarici iqtisadi münasibətlərdə valyuta münasibətləri və valyuta siyasətinin xüsusiyyətləri

olar.

Sərbəst döñərlə valyuta o valyuta hesab edilir ki, o istəniñ
lən başqa xarici valyutaya möhdudiyyətsiz mübadilə edilir.

Azərbaycan Respublikası xarici ölkələrlə ödəniş hesab-
laşma əməliyyatlarını həyata keçirərkən, əsasən sərbəst döñərlə
valyutalardan istifadə edilir.

Qapalı valyuta – bu sərbəst döñərliyi olmayan valyutadır
ki, ancaq öz ölkəsi ərazisində istifadə olunur və bu zaman praktiki
olaraq valyuta əməliyyatlarına qanunla müəyyən edilmiş möhdudiyyətlər tətbiq edir.

Kliring valyuta – bu iki və daha çox dövlətlərin, hökumətlər
arası razılışmasına əsasən xarici ticarətdə xüsusi hesab-
laşma valyuta vahidi kimi istifadə edilir.

Qeyd edək ki, beynəlxalq valyuta münasibətlərində dövlətin
maraqlarının qorunması və iqtisadi təhlükəsizliyin təmin edil-
məsi üçün özünəməxsus valyuta siyasəti olmalıdır. Valyuta siya-
səti valyuta münasibətləri sahəsində dövlət tərəfindən həyata ke-
çirilən məqsədyönlü tədbirlərin məcmusu başa düşülür.

Valyuta sisteminə gəldiklə isə o, milli qanunvericilik və
beynəlxalq razılışmalar əsasında fəaliyyət göstərən valyuta sis-
temi hazırkı dövrda formalasmış və təkimilləşmə prosesini ya-
şayır. Bu proses dünya valyuta sisteminin prinsip və qaydaları
əsasında ölkə iqtisadiyyatının sürətləndirilməsi məqsədilə aparı-
lır. Bildiyiniz kimi Azərbaycan Respublikası 1992-ci ildən Beynəlxalq
Valyuta Fonduñun üzvüdür. BVF-na daxil olan ölkə
onun nizamnaməsini tanımlı, onun valyuta sistemi isə bu ni-
zamnamənin tələblərinə cavab verməlidir.

Azərbaycan valyuta sisteminin əsas elementləri aşağıdakılardır:

Birinci o, 1992-ci ildən Respublika ərazisində milli valyuta
Azərbaycan manatı tədavülə buraxılmışdır, Azərbaycan manatı
ölkə valyuta sisteminin əsasıdır.

İkincisi, Azərbaycanda sərbəst valyuta məzənnəsi hakimdir.
Bu, o deməkdir ki, manatın məzənnəsi digər valyutalara mu-
nasibətdə ölkə valyuta bazarında dəyişə bilər və ölkə bazarında
təklif və tələbdən asılı olaraq formalasılır. Bununla bərabər milli
valyuta heç bir digər valyuta növü ilə bağlı deyil. Azərbaycan
manatının qızıl məzmunu rəsmən müəyyən edilməmişdir. Daxili

BÖLME 4

valyuta bazarında bağlaşmalar nəticəsinə görə Milli Bank sərbəst dönerli valyuta ilə münasibətdə manatın məzənnəsini müəyyən edir.

Üçüncüsü, beynəlxalq kredit vasitələrinin dövriyyəsi və beynəlxalq hesablaşmalarda beynəlxalq normalar əsas götürülür. Dövriyyə vəsaitlərinin ilk növbədə çek və veksellərin forma və qaydaları, həmcinin akkreditiv və inkasso qaydaları bu normalarla müəyyən edilir.

Dördüncüsü, beynəlxalq hesablaşmalar həyata keçirilər-kən Azərbaycanın ödəmə vəsaitləri təminatlı olmalıdır. Bu vəsaitlərin təminatlılığı ölkənin valyuta ehtiyatları ilə təsdiq edilir. 2007-cü ilin yanvarında Azərbaycanın valyuta ehtiyatları 3 mlrd dollardan çox təşkil edir.

Nəhayət, beşinciisi, valyuta sisteminin təşkilatlandırılması məsələsi həll edilmişdir.

Qeyd edək ki, ölkənin valyuta siyasəti valyuta bazarının genişlədirilməsinin vacibliyi nəzərə almaqla formalaşdırılır.

Valyuta bazarı – valyuta vasitələrinin iqtisadi sübyektləri (hüquqi və fiziki şəxslər) arasında yerləşdirilməsi, bələsdürüləməsi və cəmləşdirilməsini xarakterizə edən mexanizm, vasitə və iqtisadi münasibətlər sistemidir. Valyuta bazarı valyutada qiymətli kağızların alqı-satqı əməliyyatlarına, həmcinin investisiya ilə əla-qədar əməliyyatlara xidmət edir. Hər bir ölkənin valyuta bazarı, bəzi ümumi parametrlərlə səciyyələndirilə bilər. Belə parametrlərə, adətən, aşağıdakılardan aid edilir:

- milli valyutanın formalaşdırılması və ona himayadarlıq;
- ticarət və qeyri-ticarət əməliyyatlarında valyuta tənzimi;
- kapitalın hərəkəti ilə bağlı əməliyyatların tənzimi;
- hüquqi və fiziki şəxslər tərəfindən valyuta əməliyyatlarının həyata keçirilməsi qaydaları;
- beynəlxalq valyuta əməkdaşlığı və beynəlxalq valyutamaliyyə təşkilatlarında iştirak, üzvlük məsələləri.

Məlum olduğu kimi valyuta bazarı valyuta alqı-satqısı ilə məşğul olan kommersiya bankları valyuta komissionçuları və mərkəzi mili banklardan ibarətdir. Kommersiya bankları müştərilərin valyutalarını satın alır, onlara istədikləri valyuta ilə kredit verir, valyuta qoyuluşlarını daxili və xarici bazarda işlədir. Valyuta komissionçuları dönyanın tanınmış miliyyə mərkəzləri

Xarici iqtisadi münasibətlərdə valyuta münasibətləri və valyuta siyasetinin xüsusiyyətləri

ilə six informasiya əlaqəsində olduğu üçün arbitraj funksiyasını yerinə yetirir.

Bunula yanısı mərkəzi milli banklar Valyuta bazارında ölkənin pul avtoritetini formalasdırır və zəruri hallarda bazara müdaxilə edir.

Valyuta bazarı aşağıdakı əsas funksiyaları yerinə yetirir:

1. Mal və xidmət satın alındıqda onların döyörünün mal satın alınan ölkəyə köçürülməsi;

2. Xarici ticarətlə məşğul olan fərd və qurumlara kredit verilməsi;

3. Valyuta risklərini minimuma endirilməsi üçün lazım olan tədbirlərin görülməsi;

4. Xarici ticarətdə müvazinatın yaradılmasına yardım edilməsi.

Valyuta bazarı tam rəqabətin hökm sürdüyü bazar tipinə ən yaxın olan bazardır.

Valyuta bazarı mücərrəd kateqoriya deyil, tələb və təklif əsasında valyuta və qiymətli kağızların alqı-satçı əməliyyatlarını həyata keçirən maliyyə mərkəzləri sistemidir. Milli Bank və müvəkkil banklar Azərbaycan valyuta bazarında mühüm yer tutur və onun tənzimlənməsini təmin edirlər. Valyuta tənzimlənməsi dedikdə isə ölkə iqtisadiyyatında valyuta sahəsinin dövlət idarəsi, yəni dövlət tərəfindən beynəlxalq hesablaşmaların və valyuta əməliyyatları aparılması qaydasının reqlamentləşdirilməsi deməkdir. Bu zaman dövlət-ölkənin iqtisadi qüdrətinin yüksəldilməsi və Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin edilməsi prinsiplərini rəhbər tutur.

Ölkələr arasında tarixən təsərrüfat əlaqələrinin beynəlxalqlaşması əsasında meydana gəlmiş valyutanın fəaliyyəti ilə əlaqədar iqtisadi münasibətlərin məcmusu nəticəsində beynəlxalq valyuta sistemi yaranmışdır. O özündə milli qanunvericilik və dövlətarası sazişlər əsasında mövcud valyuta məzənnəsi və ödəmə münasibətlərinin tənzimlənməsinin prinsip və razılaşmalar toplusunu əks etdirir. Beynəlxalq valyuta sistemlərinə bəzən benəlxalq valyuta qaydaları və ya beynəlxalq valyuta rejimi də deyilir. Beynəlxalq ticarət və maliyyə əlaqələrinin nizamlı şəkildə həyata keçirilməsi hər şeydən əvvəl, səmərəli beynəlxalq valyuta sisteminin mövcudluğundan asılıdır.

BÖLMƏ 4

Bütövlükdə, beynəlxalq valyuta sistemi beynəlxalq ödəmələri asanlaşdırmalı, ehtiyatların formallaşmasını təmin etməli, sistemin fasılısız işlənməsi üçün lazım olan təşkilati struktur mexanizmini yaratımalı, pulun dəyer ölçüsü vahidi və mərkəzi banklar arasında ödəmə vasitəsi olma funksiyasının yerinə yetirilməsini səmərəli şəkildə təmin etməlidir.

Onu da qeyd edək ki, beynəlxalq valyuta sistemində valyuta məzənnəsi rejimləri ilə beynəlxalq valyuta təklifini müəyyən edən valyuta standartlarının xüsusi yeri vardır.

Digər tərəfdən beynəlxalq valyuta ehtiyatları da Beynəlxalq valyuta sisteminin müəyyən edilməsində əhəmiyyətli yer tutur.

Məlum olduğu kimi, milli, ümumdünya və regional valyuta sistemləri mövcüddür. Tarixən əvvəlcə milli valyuta sistemləri meydana gəlmışdır. Onlar beynəlxalq hüquq normaları nəzərə alınmaqla milli qanunvericiliklə yaradılmışlar. Milli valyuta sistemlərinin xüsusiyyətləri ölkənin inkişaf səviyyəsi və beynəlxalq iqtisadi əlaqələri ilə müəyyən edilir. Onların köməyi ilə ölkənin beynəlxalq ödəmələr dövriyyəsi həyata keçirilir, geniş təkrar istehsal üçün lazım olan valyuta ehtiyatları formalasdırılır.

Dünya valyuta sistemi ümumdünya təsərrüfat sisteminin təkamülünün nəticəsi olaraq XIX əsrin ortalarında formalashmışdır və hüquqi cəhətdən dövlətlərarası sazişlər əsasında möhkəmləndirilmişdir. Dünya valyuta sisteminin fəaliyyətinin xarakteri və sabitliyi, onun prinsipləri və təşkili formalarının dünya təsərrüfatının strukturuna, aparıcı dövlətlərin maraqlarına və qüvvələr nisbətinə uyğun gəlməsi dərəcəsindən asılıdır. Bu şərtlər dəyişikdə valyuta sisteminin təşkili prinsiplərinin də dəyişilməsi zərurəti yaranır.

Milli valyuta sistemləri dünyada mövcud olan müstəqil milli dövlətlərin sayı qədər mövcuddur. Milli valyuta sistemlərinin aşağıdakı elementləri var:

- milli valyuta;
- milli valyutanın dönərlilik şərtləri;
- milli valyutanın pariteti;
- milli valyuta rejimi;
- valyuta məhdudiyyəti və valyuta nəzarətinin olub olmaması;
- ölkənin beynəlxalq valyuta nəqliyyəsinin milli tənzim-

Xarici iqtisadi münasibətlərdə valyuta münasibətləri və valyuta siyasatının xüsusiyyətləri

lənməsi;

- ölkənin valyuta münasibətlərini idarə edən və tənzimləyən milli orqan.

Milli valyuta sisteminin əsasını dövlətin qanunla müəyyən etdiyi milli valyuta təşkil edir. Milli pul beynəlxalq iqtisadi münasibətlərdə istifadə edildikdə beynəlxalq valyuta kimi çıxış edir.

Dünya valyuta sistemi dünya pulunun funksional formalarına əsaslanır. Dünya pulu beynəlxalq münasibətlərə xidmət edən pula deyilir.

XX əsrə dünya valyuta sistemi aparıcı dövlətlərin birinin və ya bir neçəsinin milli valyutalarına, yaxud da beynəlxalq valyuta vahidinə (SDR və ya «Avro» ya) əsaslanır.

Döndərli milli valyutanın xüsusi növü beynəlxalq ödəmə və ehtiyat vasitəsi funksiyasının yerinə yetirən, başqa ölkələrin valyuta pariteti və ehtiyatlar valyutasıdır. Bu valyuta dünya valyuta sisteminin iştirakçıları olan ölkələrdə, valyuta məzənnəsinin tənzimlənməsi məqsədilə valyuta müdaxiləsi (interverensiya) üçün geniş istifadə edilir. Bretton Wuds valyuta sistemi çərçivəsində ehtiyat valyutası statusu rəsmi olaraq ABŞ dolları və funt sterlinqə vermişdir. Yamayka valyuta sistemi çərçivəsində də dolar əslində ehtiyat valyutası statusunu saxlayıbdır. Bu məqsədlə praktikada Almaniya markası və Yaponi ieni də istifadə olunur.

Ehtiyat valyuta statusu olmağın obyektiv şərtləri bunlardır: ölkənin dünya istehsalında, mal və xammal şəraitində qızıl valyuta ehtiyatlarında hegemon mövqeyi; inkişaf etmiş kreditbank şəbəkələrinin mövcudluğu; təşkil olunmuş iri borc kapitalı bazarının olması; valyuta əməliyyatlarının liberalaşması; valyutanın sərbəst döndərliyi. Milli valyutanın ehtiyat valyutası statusu qazana bilməsində subyektiv amil, həmin ölkənin fəal xarici siyaset, o cümlədən valyuta-kredit siyasəti yeritmişdir və həmin valyutanın banklar və beynəlxalq valyuta kredit və maliyyə təşkilatları vasitəsilə beynəlxalq dövriyyəyə cəlb edilməsinin də bu məsələdə rolü böyükdür.

Valyuta sisteminin cəlentlərindən biri valyuta pariteti - qanunvericilik yolu ilə iki valyuta arasında müəyyən edilmiş nisbətidir.

Monometalizm (qızıl və gümüş) dövründə valyuta məzənnəsinin əsasını qızıl - (gümüş) pariteti, yəni müxtəlif ölkələrin pul

vahidlərinin, onların metal məzmunu üzrə nisbəti təşkil edirdi. O. valyuta pariteti anlayışına uyğun gəlirdi. Valyuta məzənnəsi rejimi də valyuta sistemi elementidir. Təsbit olunmuş valyuta məzənnələri, dar cərçivədə dəyişən məzənnə, üzən valyuta məzənnəsi, bazarın tələb və təklif nisbətindən asılı olaraq dəyişən valyuta məzənnəsi mövcuddur.

Valyuta sisteminin elementlərindən biri də valyuta məhdudiyyatlərinin olub-olmamasıdır. Valyuta dəyərləri üzrə əməliyatların məhdudlaşması da BVF vasitəsilə dövlətlərarası tənzimləmə obyektidir.

Beynəlxalq valyuta sisteminin elementi kimi beynəlxalq valyuta nəqliyyəsinin tənzimlənməsi beynəlxalq hesablaşmaları zəruri olan ödəmə vasitələr ilə təmin etmək məqsədini güdür. Beynəlxalq valyuta nəqliyyəsi ölkənin öz beynəlxalq öhdəliklərinin kreditor tərəfindən qəbul edilən ödəmə vasitələri ilə vaxtlı-vaxtında ödənilməsini təmin etmək qabiliyyətidir. Beynəlxalq valyuta ehtiyatların göstəricisi adətən rəsmi qızıl-valyuta ehtiyatlarının illik mal idxlə məbləğinə olan nisbəti hesab edilir. Bu göstərici bir qədər məhdud xarakter daşıyır. Çünkü o, qarşıda duran ödəmələrin heç də hamisini, məsələn, qeyri-kommersiya əməliyyatlarını, habelə beynəlxalq kapital hərəkəti ilə əlaqədar maliyyə əməliyyatlarını nəzərə almır.

4.2. Valyuta siyasetinin formalaşması və valyuta tənzimlənməsi

Beynəlxalq valyuta münasibətlərində dövlətin maraqlarının qorunması və iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün özünəməxsus valyuta siyaseti olmalıdır.

Valyuta siyaseti dedikdə, valyuta münasibətləri sahəsində dövlət tərəfindən həyata keçirilən məqsədyonlu tədbirlərin məcmusu başa düşülür.

Dövlətin valyuta siyaseti əsasən aşağıdakı məsələlərin həlinə yönəlmüş tədbirləri nəzərdə tutur:

1. Valyuta – maliyyə mexanizminin və ölkə iqtisadiyyatının ödəmə və kredit qabiliyyətinin möhkəmləndirilməsi;

2. Respublika üçün əlverişli şərtlərlə xarici investisiyaların cəlb edilməsi;

3. Ölkədən əsassız valyuta və milli kapital axınının qarşı-

Xarici iqtisadi münasibətlərdə valyuta münasibətləri və valyuta siyasətinin xüsusiyyətləri

sının alınması:

4. Milli valyutanı mütərəqqi təminatlarla möhkəmləndirilməsi, o cümlədən stabil məzənnəsinə və sərbəst dönerliyinə nail olunması;

5. İqtisadiyyatda milli valyutanın - manatın hakim mövqeyinin təmin edilməsi və xarici valyutanın hər hansı şəkildə mənfi müdaxiləsinin qarşısının alınması.

Dövlətin valyuta siyasəti dünya təsərrüfat əlaqələri sistemində iqtisadiyyatın daxili və xarici dinamik tarazlığını təmin etmək, beynəlxalq ödəmələri müəyyən bir sistem daxilində yerinə yetirmək və xarici ödəniş balansını tənzimləmək məqsədilə həyata keçirilən tədbirlərin məcmusudur.

Ölkədə makroiqtisadi sabitliyi təmin etmək məqsədilə valyuta problemlərini həll etmək üçün bir sıra tədbirlərin görülməsi də vacibdir ki, bunlardan:

1. Valyuta məzənnəsini və yaxud milli iqtisadiyyatın şərtlərini dəyişdirmədən ödəniş balansı kəsrinin maliyyələşdirilməsi:

a) müvəqqəti maliyyələşdirilməsi. Əgər balansdakı tarazlığın pozulmasının müvəqqəti olduğu məlumudursa, sadəcə olaraq mövcud ehtiyatlardan istifadə etmək lazımdır;

b) əgər ölkənin valyutası hesablaşma vasitəsi kimi çıxış edirsə və beynəlxalq ödəmədə aparıcı valyutalardandırsa, o zaman ölkə bir müddət ödəniş balansının kəsirində narahat olmaya bilər.

1. Valyuta nəzarəti: dövlət valyuta siyasətində ölkənin bütün xaricdə sövdələşmələrinə nəzarət edir.

2. Dəyişkən valyuta məzənnələri: ölkə valyuta bazarına imkan verir ki, müstəqil olaraq valyuta məzənnəsini müəyyən etsin və avtomatik olaraq tarazlığı təmin etsin.

3. Daimi təsbit olunan məzənnələr: rəsmi dairələrdə təsbit olunmuş valyuta məzənnəsinə uyğunlaşdırmaq üçün iqtisadiyyatda dəyişiklər edilə bilər. Bu siyaset təsbit olunmuş pariteti dəyişmədən xarici valyutaya olan tələb və təklif arasında tarazlıq yaranmasına qədər davam etdirilməlidir.

4. Valyuta məzənnəsində qarşılıqlı güzəş: bu, yuxarıda qeyd olunan 3 və 4-cü maddələri birləşdirməklə və tənzimlənməni qismən öz valyutasının məzənnəsinin hərəkəti ilə həyata keçirə bilər.

Ölkənin valyuta siyasətinin təhlili göstərir ki, yuxarıda şərh olunan ilk iki variant məhdud xarakterə malik olduğu üçün təcrübədə tam əks şəkildə tətbiq edilir. Son üç variantda isə valyuta siyasəti valyuta məzənnəsi sistemləri çərçivəsində həyata keçirilir.

Vahid ümumdünya təsərrüfatı sisteminin yaranması və iqtisadiyyatda qloballaşma meylinin sürətlə güclənməsi valyuta mexanizminin və onun beynəlmilləşməsinin obyektiv əsasını təşkil edir.

Valyuta mexanizminin beynəlmilləşməsi valyuta münasibətlərinin tənzimlənməsində, dünya iqtisadiyyatı və ticarətinin inkişafına əlavəlişli şərait yaradılması və beynəlxalq hesablaşma mexanizminin normal fəaliyyətinin təmin edilməsi məqsədilə dövlətlərərəsə əməkdaşlığının genişləndirilməsində və səmərəliliyinin artırılmasında özünü göstərir.

Tarixi təcrübə göstərir ki, bazar iqtisadiyyatının hökmran olduğu bir şəraitdə beynəlxalq valyuta münasibətlərinin tənzimlənməsi bazar mexanizmi və dövlət tərəfindən həyata keçirilir. Valyuta bazarlarında valyutalara tələb, təklif və müvafiq olaraq onların məzənnə nisbəti formalasılır. Bazar tənzimlənməsi öz növbəsində dəyər qanununun, tələb və təklif qanunun tələblərinə uyğun şəkildə həyata keçirilir. Bu qanunların işləkliyi valyuta mübadiləsində onların (valyutaların) nisbi ekvivalentliyini, mal, kapital, xidmət, kredit hərəkəti vasitəsilə beynəlxalq valyuta axınları ilə dünya valyuta sistemində valyutaya olan ehtiyac arasındakı uyğunluğu təmin edir. Valyuta bazarlarında iqtisadi agentlər qiymət mexanizmi və valyuta məzənnəsinin dinamikası haqqında signallar vasitəsilə valyuta alıcılarının ehtiyaclarını və onların təklif imkanlarını öyrənirlər. Bunula da bazar valyuta əməliyyatlarının vəziyyəti haqqında informasiya mənbəyi kimi çıxış edir.

Onu da qeyd edək ki, bazar iqtisadiyyatının tənzimlənməsi sistemində valyuta siyasəti mühüm yer tutur. Məhz valyuta siyasəti ümumdünya təsərrüfat əlaqələri sistemində iqtisadiyyatın daxili və xarici dinamik müvazinətini təmin etmək, beynəlxalq öhdəlikləri müəyyən bir sistem daxilində yerinə yetirmək və xarici ödəniş balansını tənzimləmək məqsədilə ölkənin cari və strateji məqsədələrinə uyğun olaraq hökumətin həyata keçirdiyi tədbirlə-

Xarici iqtisadi münasibətlərdə valyuta münasibətləri və valyuta siyasətinin xüsusiyyətləri

rin məcmusunu əks etdirir. Bu tədbirlərin çoxu dövlətlərin müstəqil olaraq qəbul etdikləri tədbirlər deyil, beynəlxalq valyuta sisteminin istiqamətləndirilməsi ehtiyaclarından doğan tədbirlərdir.

Valyuta siyasəti iqtisadi siyasətin mühüm tərkib hissəsidir və onun çoxtərəfli məqsədlərinin yerinə yetirilməsinə, yəni dayanılıqlı iqtisadi inkişafın təmin edilməsinə, işsizlik və inflasiyanın artımının dayandırılmasına, ödəniş balansı müvazinətinin dəstəklənməsinə yönəldilir. Valyuta siyasətinin istiqamətləri və formaları ölkənin valyuta iqtisadi vəziyyəti, dünya təsərrüfatı və beynəlxalq valyuta sisteminin təkamülü ilə müəyyən edilir. Onu da qeyd edək ki, cari və uzunmüddətli struktur valyuta siyasəti mövcuddür ki, burada cari valyuta siyasəti valyuta konyukturasının və valyuta bazarının fəaliyyətinin gündəlik, operativ şəkildə tənzimlənməsidir. Belə tənzimləmənin məqsədi tədiyyə balansı müvazinətinin dəstəklənməsi milli və dünya valyuta sisteminin fəaliyyət mexanizminin nizamlanmasıdır. Cari valyuta siyasəti maliyyə nazirlikləri, mərkəzi banklar, valyuta nəzarəti orqanları tərəfinadən həyata keçirilir. Bu siyaset milli valyuta sistemi elementlərinə təsir göstərir. Uzunmüddətli (struktur) valyuta siyasəti isə beynəlxalq valyuta mexanizmində özünü göstərən üzünmüddətli birliliklər, məsələn, Avropa Birliyi daxilində valyuta tənzimlənməsidir.

Valyuta siyasətinin əsasını rəsmən qəbul edilmiş nəzəri doktrinalar təşkil edir. Valyuta siyasəti hüquqi cəhatdən valyuta qanunvericiliyinə, yəni ölkədə və onun sərhədləri xaricində valyuta dəyərləri ilə əməliyyatlar aparılması qaydalarını tənzimləyən hüquqi normalar toplusu, habelə valyuta normaları üzrə dövlətlər arasında ikitərəfli və çox tərəfli müqavilərlə rəsmiləşdirilir. Müasir valyuta sazişlərinin tarixi sələfi latın sikkə ittifaqı (1865-ci 1926-ci illər) olmuşdur. Məqsədi üzv ölkələrdə valyuta sisteminin pul vahidi kimi müəyyən edilməsi idi. Sonra, 1922-ci ildə çağırılmış Qeneuz konfransı qızıl-valyuta standartı yaradılmasını rəsmiləşdirdi. 1944-cü il Bretton Vuds konfransı və sazişi isə müvafiq valyuta sisteminin əsasını qoydu. Yamayka valyuta sazişi BVF-nin nizamnaməsində dəyişiklik etdi və müasir dünya valyuta sistemini yaratdı. Onu da qeyd edək ki, regional qruplaşmalar çərçivəsində də valyuta sazişləri bağlanır.

Valyuta siyasətinin həyata keçirilməsi vasitələrindən biri

valyuta tənzimlənməsində dövlət tərəfindən beynəlxalq hesablaşmaların və valyuta əməliyyatlarının aparılması qaydalarının reglamentləşdirilməsidir. Valyuta tənzimlənməsi milli, dövlətlərərəsi və regional səviyyədə həyata keçirilir. Birbaşa valyuta tənzimlənməsi qanunvericilik aktları vasitəsilə dələyi valyuta tənzimlənməsi isə bazarın iqtisadi agentlərinin davranışına iqtisadi, o cümlədən maliyyə-kredit üsulları ilə təsir göstərmək yolu ilə həyata keçirilir.

Valyuta siyasetinin aşağıdakı əsas formaları mövcuddur: diskont (uçot), deviz siyaseti və onun növləri olan valyuta ehtiyatları diversifikasiyası, valyuta məhdudlaşmaları, valyuta döñərliyi dərəcəsinin tənzimlənməsi, valyuta məzənnəsi rejimi, devolvasiya, revolvasiya.

Diskont (uçot) siyaseti - mərkəzi bankların iqtisadiyyatın tənzimlənməsinə yönəldilmiş pul-kredit siyasetinin formalarından biridir. Ölkədə kredit həcmində, tədiyyə balansı vəziyyətinə, valyuta məzənnəsinə və bütün bunların nəticəsində isə iqtisadiyyata təsir göstərmək üçün uçot dərəcələrinin rəsmi aşağı salınması və ya yüksəldilməsi vasitəsindən istifadə edilir. Faiz dərəcələrinin rəsmi yüksəldilməsi, pul-kütləsi və kredit həcminin məhdudlaşdırılması, tədiyyə balansının yaxşılaşdırılması üçün xarici kapitalın (qısamüddətli) ölkəyə axınının stimullaşdırılması, valyuta ehtiyaclarının qorunması və valyuta məzənnəsinin dəstəklənməsi məqsədini güdürlər. Faizlərin aşağı salınması-«ucuz pul» siyaseti kredit ekspansiyasını təşviq edir və kapitalın ölkədən getməsinə səbəb olur.

Müasir mərhələdə diskont siyasetinin səmərəliliyi müəyyən qədər azalmışdır. Bu hər şeydən əvvəl daxili və xarici məqsədlər arasında olan ziddiyatlarla əlaqədardır. Əgər faiz dərəcələri konyukturanı canlandırmaq üçün aşağı salınırsa, bu kapitalın xaricə axmasına səbəb olur, ödəniş balansına mənfi təsir göstərir. Faiz dərəcələrinin tədiyyə balansının yaxşılaşdırılması məqsədilə yüksəldilməsi isə iqtisadiyyatın durğunluq vəziyyətində olarsa, ona mənfi təsir edir. Diskont siyasetinin hər hənsi nəticə verməsi ölkəyə xarici kapitalın cəlb edilməsindən asılıdır. Lakin qeyri-sabitlik şəraitində faiz dərəcələri heç də həmişə kapital hərəkətini müəyyən etmir. Aparıcı dövlətlərin diskont siyaseti bəzən rəqib dövlətlərin vəziyyətinə mənfi təsir edir, çünki sonuncular milli

Xarici iqtisadi münasibətlərdə valyuta münasibətləri və valyuta siyasətinin xüsusiyyətləri

mənafeyə uyğun olub-olmamasından asılı olmayıaraq, birincilərin yeritdiyi siyasətə uyğunlaşmağa məcbur olurlar.

Deviz siyasəti dövlət orqanları tərəfinədn valyuta bazarına müdaxilə etməklə xarici valyutanın alınıb-satılması yolu ilə milli valyutanın məzənnəsinə təsiretmə üsuludur. Milli valyutanın məzənnəsinin yüksəldilməsi məqsədilə mərkəzi banklar xarici valyutani satır, aşağı salmaq məqsədilə mərkəzi banklar valyutanı satın alır. Deviz siyasəti başlıca olaraq göstərilən valyuta müdaxiləsi şəklində, yəni milli valyuta məzənnəsini tənzimləmək üçün xarici valyutanın alınıb-satılması əməliyyatları ilə həyata keçirilir. Bu əməliyyatın əsas forqləndirici cəhəti tətbiq edildiyi qısa müddət ərzində iri miqyasda olmasıdır. Valyuta müdaxiləsi rəsmi qızıl-valyuta ehtiyatları, yaxud da mərkəzi bankların milli valyutada banklararası «svop» razılaşmaları üzrə qısamüddətli qarşılıqlı kreditləri hesabına həyata keçirilir.

Valyuta müdaxiləsi siyasəti hələ XIX əsrə tətbiq edilməyə başlanmışdır. Qızıl monometallizm ləğv edildikdən sonra bu əməliyyatlar genişləndi. 1929-cu 1933-cü illərdə «böyük depressiya» dövründə mərkəzi banklar valyuta demprinqinə təsir göstərmək üçün öz valyutalarının məzənnələrini aşağı salmaq məqsədilə valyuta intervənsiyasını tətbiq edirdilər.

Valyuta siyasətinin mühüm formalarından biri valyuta ehtiyatlarının diversifikasiyasının təmin olunmasıdır. Valyuta ehtiyatlarının diversifikasiyası valyuta ehtiyatlarının tərkibində beynəlxalq hesablaşmaları təmin etmək, valyuta müdaxiləsini aparmaq və valyuta itkilərinin qarşısını almaq yolu ilə valyuta ehtiyatlarının strukturunu tənzimləmək sahəsində dövlətlərin, bankların, transmilli şirkətlərin yeritdiyi siyasətdir. Bu siyaset adətən qeyri-sabit valyutaların satılması və sabit valyutaların alınması yolu ilə həyata keçirilir.

Ölkələr xarici ödəmələrlə müvazinatı təmin etmək üçün müxtəlif tədbirlərə əl atırlar. Sərbəst dəyişən məzənnə sistemində xarici müvazinatı valyuta məzənnələrinin tələb və təklif şərtlərindən asılı olaraq sərbəst dalgalanması ilə təmin edilir. Elastikliyə malik məzənnə sistemində valyuta məzənnələri sərbəst dəyişmədiyi üçün xarici müvazinət, onun hökumət qərarı ilə dəyişdirilməsi yolu ilə təmin edilir. Elastikliyə malik olan sabit məzənnə sistemində xarici müvazinəti təmin olunmasında yuxarıda gör-

düyümüz kimi ən təsirli tədbir valyuta məzənnəsinin tənzimlənməsidir. Bu sistemdə digər tədbirlər kompleksi ilə yanaşı dövlətlər qəbul etdiyi qərarla milli valyutanın xarici alıcılıq qabiliyyətini aşağı sahifə, (devolvasiya) və ya yüksəldir (revolvasiya).

Devolvasiya – milli pul vahidinin qiymətdən düşməsi deməkdir və öz ifadəsini onun məzənnəsinin xarici valyutalara və ya beynəlxalq hesab vahidinə, keçmişdə qızılı nisbətən aşağı salınmasında tapır. Devolvasiya sərbəst dəyişən valyuta məzənnəsi sistemində bazarda hər gün kortəbbi olaraq özünü göstərir və milli valyuta məzənnəsinin xarici valyutaya nisbətən dəyişməsi vaxtaşırı olaraq rəsmən təsdiq edilir.

Devolvasiya ölkənin tədiyyə balansına ciddi təsir göstərir. Bu təsir devolvasiyani həyata keçirən ölkə ilə digər ölkələrdəki tələb və təklifin vəziyyətindən asılıdır. Devolvasiya edildiyi zaman xarici valyutalara nisbətən ixrac qiymətləri aşağı düşür.

Ixrac malları qiymətinin azalması ilə əlaqədar olaraq ölkə mallarına xarici tələb artır. Bu tələb artımı, ixrac malları qiymətlərinin devolvasiyadan əvvəlki səviyyəyə doğru apardığı halda, idxlal mallarının bahalaşlığı üçün idxlal tələbi məhdudlaşır. Bu yol ilə xarici ticarət balansının müvazinəti təmin edilir.

Bununla yanaşı devolvasiya xarici ticarət şərtlərini ölkə əlehinə çevirə bilər. Çünkü devolvasiya, ümumiyyətlə, ixrac malları ilə qiymətləri aşağı salmaqla, idxlal qiymətlərini yüksəldir. Bu vəziyyət ixracatı idxlataldan daha çox olan ölkələrdə açıq şəkildə görünür. Yəni artan ixracat dünya bazarı qiymətlərini aşağı saldıgı halda, azalan idxlatalat cyni şəkildə qiymətləri azalda bilmir.

Devolvasiyanın məqsədi tədiyyə balansındaki kəsiri ləğv etməkdir. Bunun üçün daxili qiymətlərin səviyyəsinin yüksəlməsi vacibdir. Daxili qiymətlər yüksəldiyi təqdirdə ixrac mallarının ucuzluğu aradan qaixır. Nəticədə idxlal malları daxili mallara nisbətən bahalı olmaqdə üzün müddət davam edə bilməz. Devolvasiyanın müvaf-fəqiyyəti daxili qiymətlərin səviyyəsindən, onun sabit saxlanmasından asılıdır.

Revolvasiya – hökümətin qərarı ilə milli valyutanın xarici valyutaya nisbətən məzənnəsinin yüksəldilməsidir. Belə tədbir adətən sabit məzənnə sistemində tətbiq edilir. Lakin sərbəst məzənnə sistemində dövlət öz ehtiyatlarını artırmaq üçün davamlı olaraq valyuta bazarlarından valyuta satın alır və yaxud xaricə

Xarici iqtisadi münasibətlərdə valyuta münasibətləri və valyuta siyasətinin xüsusiyyətləri

Kapital axımına icazə verir və bu yolla valyutaya tələbi artırır. Bu tədbir valyuta məzənnəsi lazımi səviyyəyə yüksələnə qədər davam edir. Nəticədə tədiyyə balansının müsbət qalığı artır.

Revolvasiya ^{*} daxili qiymətləri yüksəldərək ixracatı azaltır, xarici malların qiymətlərini aşağı salaraq, idxləri artırır. Başqa sözlə, revolvasiya ixrac malları qiymətlərini xarici valyuta ilə yüksəldir. İdxal mallarının qiymətləri xarici valyuta ilə ucuzalaşdırır. Bunun nəticəsində ölkənin tədiyyə balansının müsbət qalığı azalır. Revolvasiya ixracat həcmini, ölkəyə kapital daxil olmasına, müvafiq ehtiyatlari və daxili tələb səviyyəsini azaldır. Bu yolla ölkədə məşğulluq, qiymət səviyyəsi aşağı düşür. Qeyd edək ki, tədiyyə balansında müsbət saldoya malik ölkələrə BVF revolvasiya keçirilməsini tələb edir.

Məlum olduğu kimi respublikamın daxili valyuta bazarının fəaliyyəti ölkənin iqtisadi inkişafını o cümlədən maliyyə bazarının formallaşması kimi qiymətləndirilir. Ölkə rezidentləri Mərkəzi Bankın müəyyən etdiyi qayda və məqsədə uyğun olaraq, daxili valyuta bazarında xarici valyutanı satmaq və almaq hüququna malikdirlər.

Xarici valyutanın alqı-satqısı Mərkəzi Bankın müəyyən etdiyi qaydada müvəkkil banklar vasitəsilə həyata keçirilir. Xarici valyutanın alqı-satqısı əndləri bilavasitə müvəkkil banklar arasında mərkəzi bankın müəyyən etdiyi qayda və şərtlər daxilində fəaliyyət göstərən valyuta birjaları vasitəsilə də həyata keçirilə bilər. Nəzərə almaq lazımdır ki, müvəkkil bankların iştirakı olmadan xarici valyutanın alınması və satılmasına icazə verilmir. Eyni zamanda ölkənin Mərkəzi Bankı manatın sabitliyini təmin etmək məqsədi ilə xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlar aparmaqla valyuta bazarına müdaxilə edir və satış məzənnəsinin alış məzənnəsindən kənarlaşmasına hədd qoya bilər.

«Valyuta tənzimi haqqında» Azərbaycan Respublikası qanununa əsasən respublikamın valyuta ehtiyatlarının formallaşması və ondan istifadə edilməsi qaydaları da müəyyən edilmişdir.

O da qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının ərazisi həm də vahid valyuta ərazisidir və bu ərazidə milli valyuta kimi manatın aliciliq qabiliyyətinin möhkəmləndirilməsini təmin edən pul-kredit və valyuta siyasəti yeridilir.

Ölkənin valyuta ehtiyatları milli valyutanın aliciliq qabı-

BÖLMƏ 4

liyyətini qorumaq, dövlətin iqtisadi inkişafı ilə bağlı ehtiyacları ödəmək, xarici borcun ödənilməsi sahəsində öhdəlikləri yerinə yetirmək məqsədilə mərkəzləşdirilmiş xarici valyuta sərvətləridir. Valyuta ehtiyatları ölkə bütçəsinin valyuta gəlirlərindən və sabitləşdirmə fondundan ibarətdir. Valyuta ehtiyatlarının formallaşması qaydası Azərbaycan Respublikasının prezidenti tərəfindən müəyyən edilir. Sabitləşdirmə fondu isə manatın məzənnəsinin sabitləşdirilməsini təmin etmək məqsədilə yaradılır və ondan istifadə barədə sərəncamı Mərkəzi Bank verir. Müəssisə və təşkilatların valyuta vəsaitinin formallaşmasına gəldikdə həm rezident, həm də qeyri-rezident olan hüquqi şəxslərin valyuta vəsaiti xarici iqtisadi fəaliyyətdən, daxili valyuta bazارında valyuta alınmasından, valyuta kreditləri formasında, habelə qanunvericiliyə zidd olmayan digər formalarda əldə edilən valyuta hasilatı hesabına formallaşır. Rezidentlər Mərkəzi Bank tərəfindən başqa hallar müəyyən edilmədikdə əldə etdikləri xarici valyutani məcburi qaydada müvəkkil banklardakı öz hesablarına göçürməlidirlər. Eyni zamanda rezidentlər Mərkəzi Bankın müəyyən etdiyi qaydada ölkə hüdudlarından kənarda xarici valyuta hesabı aça bilər.

Hüquqi şəxs olan rezidentlər üçün Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi üçün heç bir məhdudiyyət qoyulmur.

Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları hüquqi şəxs olan rezidentlər tərəfindən Mərkəzi Bankın müəyyən etdiyi qaydada aparılır. İstər hüquqi, istərsə də fiziki şəxs olan rezidentlər gömrük qaydalarına əməl etməklə valyuta sərvətlərini respublikaya köçürmək, gətirmək və göndərmək hüququna malikdirlər.

Rezidentlərə məxsus xarici valyutanın və xarici valyutada qiymətli kağızların, Azərbaycan Respublikasına köçürülməsi və göndərilməsi, habelə Azərbaycan Respublikasından köçürülməsi və göndərilməsi üzrə qaydani Mərkəzi Bank müəyyən edir.

Fiziki şəxs olan rezidentlərin Azərbaycan Respublikasında valyuta əməliyyatları, eyni zamanda əvvəllər köçürülmüş, gətirilmiş və göndərilmiş valyuta sərvətlərini gömrük qaydalarına əməl etmək şərti ilə onlar tərəfindən təqdim olunan bəyannaməyə müvafiq surətdə respublikadan kənara köçürmək, çıxarmaq və göndərmək hüququna malikdirlər.

Fiziki şəxs olan rezidentlərin xarici valyuta vəsaiti, o

Xarici iqtisadi münasibətlərdə valyuta münasibətləri və valyuta siyasətinin xüsusiyyətləri

cümlədən ölkə ərazisində əldə etdikləri vəsait müvəkkil banklarda valyuta hesablarına sərbəst köçürülməlidir. Qeyri rezidentlərə gəldikdə onlar müvəkkil banklarda xarici valyutada və milli valyutada hesablarını aça bilərlər. Onlar gömrük qaydalarına əməl etmək şərti ilə valyuta sərvətlərini ölkəyə köçürmək, gətirmək və göndərmə hüququna malikdirlər. Əgər valyuta vəsaitləri qeyri-rezidentlər tərəfindən respublikaya əvvəllər gətirilmiş və ya göndərilmişdirsa, bu zaman qeyri-rezidentlər həmin valyuta sərvətlərini ölkədən maneəsiz köçürmək, çıxarmaq hüququna malikdirlər. Onu da qeyd edək ki, valyuta sərvətlərinin qeyri-rezidentlər tərəfindən ölkədən köçürülməsi qaydalarını müvafiq olaraq «Valyuta tənzimi haqqında» qanunun 11-ci maddəsinin III bəndində gösətərilən hallar istisna olmaqla Mərkəzi Bank Dövlət Gömrük Komitəsi ilə birlikdə müəyyən edir.

Qanunun 13-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Bankı ölkə ərazisində valyuta tənzimlənməsini həyata keçirən əsas orqandır.

Milli Bank müvafiq olaraq respublikada xarici valyutanın və xarici valyutada qiymətli kağızların tə davülü sahəsində qaydaları müəyyən edir; valyuta əməliyyatlarının tənzimlənməsinə dair normativ aktları qəbul edir; rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasında xarici valyuta ilə və xarici valyutada olan qiymətli kağızlarla əməliyyatlar aparılması qaydalarının, habelə respublikada qeyri-rezidentlərin milli valyuta ilə və milli valyutada qiymətli kağızlarla əməliyyatlar aparılması qaydalarını müəyyən edir; rezidentlərə məxsus xarici valyutanın və xarici valyutada olan qiymətli kağızların ölkəyə gətirilməsi və ölkədən çıxarılması qaydalarını müəyyən edir; valyuta əməliyyatları aparmaq üçün banklara və digər kredit təşkilatlarına lisenziya verilməsi qaydasını müəyyən edir və lisenziyalar verir və s.

4.3. Beynəlxalq iqtisadi əlaqələrdə valyuta əməliyyatlarına nəzarətin təşkili xüsusiyyətləri

Əvvəlki paraqrafda rezidentlərin və qeyri-rezidentlərin anlayışı verildikdən sonra onların apardıqları valyuta əməliyyatlarına nəzər salmaq lazımlı gəlir. Çünkü, valyuta nəzarəti sərf onların apardıqları valyuta əməliyyatları üzərində həyata keçirilir.

BÖLMƏ 4

Rezidentlərin və qeyri-rezidentlərin valyuta ilə əməliyyatlar apar-maları üçün onların hər hansı bir müvəkkil bankda hesaba malik olmaları lazımdır.

Rezidentlər müvəkkil banklarda xarici valyuta hesablarına malik ola bilərlər. Dövlətin Mərkəzi Bankı tərəfindən başqa hal müəyyən edilmədikdə rezident müəssisə və təşkilatlar əldə et-dikləri xarici valyutani məcburi şəkildə müvəkkil banklardakı öz hesablarına köçürməlidirlər. Bundan başqa rezidentlər dövlətin Mərkəzi Bankının müəyyən etdiyi hallarda ölkə hüdüdlərindən kənarda da xarici valyutada hesab aça bilərlər.

Qeyri-rezidentlərə gəldikdə isə onlar müvəkkil banklarda xarici valyutada və milli valyutada öz hesablarını aça bilərlər. Rezidentlərin və qeyri-rezidentlərin bank hesablarını aşağıdakı növlərə bölmək olar:

- Cari hesablar - hüquqi şəxslərin, onların filial, nümayəndəlik və digər ayrıca bölmələrin, həmçinin də fərdi sahibkarların aparılması üçün açılır. Büdcə təşkilatlarına cari hesablar yalnız xarici dövlət və hüquqi şəxslər tərəfindən möqsədli təyinat üzrə verilən yardım və qrantların alınması və istifadəsi üzrə bank əməliyyatlarının aparılması üçün açılır. Cari hesabları da öz növbəsində iki yerdə bölmək olar:

Müvəqqəti cari hesablar - təsərrüfat ortaqlıqları, cəmiyyətləri, kooperativlər və digər təsərrüfat subyektlərinə onların dövlət qeydiyyatına alınanadək müvafiq olaraq nizamnamə, şərīkli kapitallarının, habelə payların ödənilməsi üçün açılır.

Xüsusi cari hesablar - burlara məhkəmələrin və məhkəmə icraçısı qurumlarının depozit hesabları, habelə notariusların depozit, siğorta girovu və zəmanət kassası hesabları aiddir.

- Cari subhesablar - hüquqi şəxslərə onların regional fəaliyyətləri ilə əlaqədar filial və nümayəndəlik statusu daşımayan və olduğu yerdən kənarda yerləşən struktur bölmələrinə açılır. Bu hesablara daxil olan vəsaitlər həmin struktur bölmələrinin işçilərinin əmək haqları və əmək haqqı ilə bağlı digər məcburi köçürmələrin, habelə bu qurumların fəaliyyətini təmin edən zəruri kommunal xərclərin ödənilməsi üzrə ödənişləri istisna olmaqla, baş təşkilatın cari hesabına köçürülməlidir.

Xarici iqtisadi münasibətlərdə valyuta münasibətləri və valyuta siyasetinin xüsusiyyətləri

- Ssuda hesabları – bankın müştərilərə verdiyi kreditlərin ucotu üçün, kredit müqaviləsində nəzərdə tutulduğu hallarda isə, həmçinin kredit vəsaitlərinin istifadəsi və ödənilməsi ilə bağlı bank əməliyyatlarının aparılması üçün açılır.
- Əmanət (depozit) hesabları bank əmanəti (depozit) müqaviləsinə əsasən müştərilərin (hesab sahiblərinin) əmanətlərinin ucotu, pul vəsaitlərinin əmanətlərə cəlb edilməsi və müvafiq əməliyyatların aparılması üçün açılır.
- Müxbir hesablar – bankların özlərinin və müştərilərinin bank əməliyyatlarının aparılması möqsədilə yerli və xarici banklar üçün açılır.

Onu da qeyd edək ki, qüvvədə olan qanunvericilik normalarının tələblərinə görə müştərilər (hesab sahibləri) bank hesabları açarkən, bankları seçməkdə müstəqildirlər, habelə onlar bir və ya bir neçə bankda hesab aça bilərlər, lakin xarici valyutada bank hesabları yalnız və yalnız müvəkkil banklarda açıla bilər.

Müvəkkil banklar tərəfindən rezidentlərin xarici valyutada və qeyri-rezidentlərin xarici valyutada və milli valyutada hesablarının açılması, onlardan istifadə edilməsi və bu hesablar üzrə digər əməliyyatların aparılması qaydasını bir qayda olaraq Milli Bank müəyyən edir.

Azərbaycan respublikasının qanunvericiliyinin müddəalalarına görə üzərində valyuta nəzarəti həyata keçirilən valyuta əməliyyatları onları həyata keçirən subyektlərə görə rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatlarına bölünür.

Rezidentlərin valyuta əməliyyatları:

a) Hüquqi şəxs olan rezidentlərin valyuta əməliyyatları;

Ölkəmizdə hüquqi şəxs olan rezidentlər tərəfindən cari valyuta əməliyyatlarının həyata keçirilməsi üçün heç bir məhdudiyyət qoyulmur. Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına gəlinəcə isə onlar hüquqi şəxs olan rezidentlər tərəfindən Milli Bankın müəyyən etdiyi qaydada aparılır. Hüquqi şəxs olan rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə dövlətin əpazisinə gətirmək və bu ərazidən çıxarmaq, habelə gömrük prosedurlarına əməl etməklə nağd şəkildə ölkəyə gətirmə və ölkədən çıxarmaq hüququna malikdirlər. Hüquqi şəxs olan rezidentlər tərəfindən valyuta sərvətlərinin ölkə ərazisini köçürülməsi və nağd

BÖLME 4

şəkildə gətirilməsi. habelə bu ərazidən köçürülməsi və nağd şəkil-də çıxarılması qaydalarının da bank işini həyata keçirən mərkəzi orqan (Milli Bank) müəyyən edir. Hüquqi şəxs olan rezidentlər tərəfindən qiymətli metalların, təbii daş-qaşların dövlət ərazisin-dən çıxarılması və göndərilməsi, habelə onların ölkə ərazisinə gə-tirməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabinetini tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası ərazisində xarici investisiyaların iştirakı ilə hüquqi şəxslərin öz məhsulunun ixracından əldə etdikləri valyuta hasilatundan istifadə etməsi qaydası isə «Xarici investisiyaların qorunması haqqında» Azər-baycan Respublikasının qanunu ilə müəyyən edilir.

b) Fiziki şəxs olan rezidentlərin valyuta əməliyyatı:

Fiziki şəxs olan rezidentlər əvvələr ölkəyə köçürdükləri valyuta sərvətlərini ölkə ərazisində maneəsiz götürmək hüququ-nu malikdirlər. Onlar köçürülmüş valyuta sərvətlərini yalnız Milli Bankın müəyyən etdiyi qaydalara uyğun olaraq müvəkkil bank-lar tərəfindən verilmiş arayışlar əsasında gömrük proseduralarına riayət etməklə, lakin hec bir arayış təqdim etmədən nağd şəkildə gətirə bilərlər. Fiziki şəxs olan rezidentlər tərəfindən Azərbaycan Respublikasının ərazisinə gətirilən valyuta sərvətlərinin məbləği müəyyən olunmuş məbləğdən 50 (əlli) min ABŞ dolları ekvivalentindən artıq olduqda, gömrük orqanları vəsaitlərin məbləği, gə-tirmə tarixi, gətirmiş şəxs və onların gətirdiyi ölkə barəsində mə-lumatı 7 (yeddi) gün müddətində Azərbaycan Respublikasının Milli Bankına və müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Fiziki şəxs olan rezidentlər Azərbaycan Respublikasına əvvəller nağd şəkildə gətirilmiş 50 (əlli) min ABŞ dolları ekvivalentinədək valyuta sərvətlərini onların gətirilməsini təsdiqləyən gömrük sə-nədləri əsasında Azərbaycan Respublikasından kənara köçüra-bilərlər. Onlar respublika ərazisinə əvvəller nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50 (əlli) min ABŞ dolları ekvivalentin-dən artıq məbləğdə valyuta sərvətlərini Azərbaycan Respublikasından kənara köçürüldükdə, valyuta gətirən ölkənin müvafiq bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitin ona nağd şəkildə verilməsini təsdiq edən arayış təqdim etməlidirlər, əvvəller nağd şəkildə gətirilmiş 50 (əlli) min ABŞ dolları ekvivalentinədək valyuta sərvətlərini isə onlar sadəcə gömrük proseduralarına əmel etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilər-

Xarici iqtisadi münasibətlərdə valyuta münasibətləri və valyuta siyasetinin xüsusiyyətləri

lər. «Valyuta tənzimi haqqında» Azərbaycan Respublikası qanununda müvafiq imaddələrinin tələblərinə görə Azərbaycan Respublikasına köçürülmüş və ya nağd götirilmiş valyuta sərvətləri istisna olmaqla fiziki şəxs olan rezidentlərin digər valyuta sərvətlərinin Azərbaycan Respublikasından köçürülməsi və gömrük proseduralarına əməl etməklə nağd çıxarılması qaydalarının Azərbaycan Respublikasının Milli Bankı, valyuta sərvətlərinin nağd çıxarılması zamanı ödənilməli olan rüsumların dərəcəsini isə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bundan başqa yuxarıda da qeyd edildiyi kimi fiziki şəxs olan rezidentlər özlərinin valyuta vəsaitlərini, o cümlədən Azərbaycan Respublikasında əldə etdiyi vəsaitini müvəkkil banklarda olan valyuta hesablarına sərbəst daxil edə bilərlər.

Qanunvericilikdə valyuta nəzarətinin həyata keçirilməsinin bir elementi kimi istər fiziki, istərsə də hüquqi şəxs olan rezidentlərin hesabından köçürülmələrin konkret siyahısı da müəyyən edilib. Belə ki, Azərbaycan Respublikasının rezidentlərinin hesablarından vəsaitlər aşağıdakı istiqamətlərdə köçürülmə bilər:

Respublika daxilində:

a) respublikaya idxlə olunan və respublika daxilində satılan malların, həmçinin respublikada göstərilən və ya respublikaya idxlə olunan (rezidentlərin xeyrinə ölkə xaricində göstərilən) xidmətlərin müqabilində digər rezidentlərin və ya qeyri-rezidentlərin Azərbaycan Respublikasının ərazisində yerləşən filiallarının, nümayəndəliklərinin, digər ayrıca bölmələrinin və ya qeyri-rezident tərəfindən müvəkkil edilmiş hər hansı bir şəxsin xeyrinə ünvanlanmış köçürmələr;

b) Azərbaycan Respublikasının digər rezidentlərinin nizam-namə kapitalında iştirak;

c) qrant, ianə, sosial yardım və sponsorluq;

ç) kreditlərin və kredit faizlərinin ödənilməsi üçün köçürmələr;

d) müvəkkil banklarda depozitlərin yerləşdirilməsi üçün köçürmələr;

e) manata və ya digər valyutalara konvertasiya olmaq üçün köçürmələr;

ə) rezidentin respublika daxilində yerləşən filial və nümayəndəliklərinə, digər ayrıca bölmələrinə, tabelikdə olan müəssisələrə

BÖLMƏ 4

ünvanlanmış və ya həmin müəssisələrdən baş idarərinə məqsəd-lənmiş köçürmələr (baş idarənin müvafiq qərarı olduğu halda);

f) təsisçilərə dividendlərin ödənilməsi üçün;

g) rezidentin özünün digər müvəkkil banklarda olan val-yuta hesablarına köçürmələr;

Respublikadan kənara:

a) İdxal müqaviləsi üzrə respublikaya gətirilən malların, həmçinin respublikada idxal olunan xidmətlərin müqabilində kö-cürülən vəsaitlər. Bu hallarda ödəniş aşağıdakı üsullarla aparıla bilər:

➤ avans ödənişləri – avans yolu ilə ödənilmiş məbləğin müqabilində 365 təqvim günü müddətində mallar ölkəyə idxal edilməli, işlər görülməli və ya xidmətlər göstərilməlidir. Həmin müddət ərzində mallar idxal edil-mədikdə, işlər görülmədikdə, xidmətlər göstərilmədik-də və ya avans yolu ilə ödənilmiş məbləğ geri qaytarılmadıqda müvəkkil bank əməliyyatla əlaqədar bütün sənədləri (müqavilə, invoys, ödəniş sənədləri, bankın və rezidentin əsaslandırılmış izahatı və s.) əlavə edilmə-dikdə Milli Banka məlumat verməlidir.

➤ Mallar idxal edildikdən sonra, işlər görüldükdən və ya xidmətlər göstərildikdən sonra ödənişlər bu halda idxal müqaviləsi və gömrük bəyannaməsinin əslində (üz tərəfində) ödənişin həyata keçirilməsi barədə qeyd aparılır, qeydiyyat bankın məsul işçisinin imzası, ştampı ilə təsdiq edilir və həmin sənədlərin surətləri bankda saxlanılır. Ödəniş işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə əlaqədar olduqda, banka idxal gömrük bəyannaməsinin əvəzinə işlərin görülməsi və ya xidmətin göstərilməsini təsdiq edən sənəd təqdim olunmalıdır;

b) reeksport və vasitəçilik üzrə köçürmələr – belə köçür-mələr malı alan və ya xidmətlər göstərilən ölkədən vəsaitlər daxil olunanadək icra edilərsə, bu halda avans ödənişi rejimi tətbiq olunur;

c) icra olunmamış ixrac müqavilələri üzrə geri qaytarılan vəsaitlər;

ç) rezidentlərin xaricdə yerləşən filial və nümayəndəliklə-rinə, həmçinin törəmə və tabelikdə olan müəssisələrinə məqsədli

**Xarici iqtisadi münasibətlərdə valyuta münasibətləri
və valyuta siyasetinin xüsusiyyətləri**

köçürmələr:

d) vergi qanunvericiliyinə riayət etmək şərti ilə, rezidentlərin xarici təsisçilərinə dividendlərin ödənilməsi məqsədi ilə köçürmələri:

e) xarici banklardan cəlb edilmiş kreditlərin və kredit faizlərin ödənilməsinə yönəlmüş köçürmələr; Bu hallarda rezidentlər kredit müqaviləsini, həmin vəsaitin ölkə daxilində istifadəsini və ya bu vəsaitlər hesabına alınmış malların və xidmətlərin iddal olunmasını təsdiq edən sənədlərin əslini banka təqdim etməklə ödənişləri apara bilər. Köçürmə həyata keçirdikdən sonra sənədlərin surətləri bankda saxlanılmalıdır. Əgər kredit ölkədən kənarda istifadə olunubsa, həmin kreditin və kredit faizlərinin ödənilməsi üçün Milli Bankın fərdi icazəsi tələb olunur;

f) xarici müəssisə və təşkilatlardan cəlb olunmuş maliyyə yardımının, digər borcalmaların və onlar üzrə faizlərin ödənilməsinə yönəldilmiş köçürmələr. Bu hallarda rezidentlər müəyyən edilmiş sənədləri banka təqdim edilməklə ödənişləri apara bilər. Köçürmə həyata keçirildikdən sonra sənədlərin surətləri bankda saxlanılmalıdır. Əgər cəlb olunmuş maliyyə yardımları, digər borcalmalar ölkədən kənarda istifadə olunubsa, həmin borçların və ya onlar üzrə faizlərin ödənilməsi üçün Milli Bankın fərdi icazəsi tələb olunur;

f) əvvələr Azərbaycan Respublikasına köçürülmüş xarici valyuta vəsaitləri: Bu halda pul vasaitinin həmin rezidentin hesabına əvvələr köçürülməsini sübut edən bank hesabından çıxarış təqdim edilməklə maneəsiz icra edilə bilər;

g) əvvələr Azərbaycan Respublikasına nağd şəkildə gətirilmiş xarici valyuta vasaitinin məbləği 10 (on) min ABŞ dolları ekvivalentindək olduqda «Sərnişin gömrük bəyannaməsi», 10 (on) min ABŞ dolları ekvivalentindən artıq olduqda «Sərnişin gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi», eyni zamanda, fiziki şəxsin Azərbaycan Respublikasına daxil olmasına təsdiq edən viza qeydiyyatı olan (viza rejimi tətbiq edilən ölkədən gətirilərsə) pasportu təqdim edilməlidir. Əvvələr nağd şəkildə gətirilmiş xarici valyuta vasaitlərinin məbləği 50 (əlli) min ABŞ dolları ekvivalentindən artıq olarsa, əlavə olaraq, valyuta gətirilən ölkənin müvafiq bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitin ona nağd şəkildə verilməsini təsdiq edən sənədlər (bank hesa-

BÖLMƏ 4

bindan çıkış, kassa qəbzləri və s.) təqdim edilməlidir. Təqdim edilmiş sənədlərin əslində (üz tərəfində) ödənişin həyata keçirilməsi barədə bankın məsul işçisinin imzası və şampi ilə təsdiq edilmiş qeydiyyat aparıldıqdan sonra, onların və viza qeydiyyatının surəti bankda saxlanılır.

g) şəxsi məqsədlər üçün xırda köçürmələr. Hər bir rezident fiziki şəxs müvəkkil banklardakı hesabları vasitəsilə bir əməliyyat günü ərzində 500 (beş yüz) ABŞ dolları ekvivalentindək məbləğdə xarici valyuta ödənişin məqsədi göstərilməklə sərbəst şəkildə ölkədən xaricə köçürü bilər.

Şəxsi məqsədlər üçün iri köçürmələr. Hər bir rezident fiziki şəxs müvəkkil banklardakı hesabları vasitəsilə xarici ölkələrdə yaşayan və ya müvəqqəti qalan yaxın qohumlarına (yaxın qohum kimi ata, ana, ər, arvad, oğul, qız, qardaş, bacı, övladlığa götürülenlər nəzərdə tutulur) 500 (beş yüz) ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə xarici valyutamı təsdiqedici sənədləri təqdim etməklə sərbəst şəkildə köçürü bilər. Belə iri köçürmələr ildə 10000 (on min) ABŞ dolları ekvivalentindək məbləğdə aparıla bilər. Banklar tərəfindən rezident fiziki şəxslərin şəxsi məqsədlər üçün iri köçürülmələri icra edərkən xüsusi ərizə forması doldurulmalı və təsdiqedici sənədlərin surətləri ilə birlikdə bankda saxlanmalıdır.

Köçürülmələtin sağlam xarakter daşıması şübhə doğurmazsa Milli Bank banklarının vəsaitləri əsasında müəyyən edilmiş indikativ limit məbləğindən artıq köçürülmələrə icazə verə bilər.

h) pensiyalar, məhkəmə, arbitrac, notarial və digər inzibati orqanların xərcləri, məhkəmə orqanlarının qorarları əsasında ödənilən alimentlər və digər oxşar köçürmələr;

i) digər məqsədlərlə:

- beynəlxalq təşkilatlarda, konfranslarda, sərgilərdə iştirak haqları;
- xarici ölkələrin dövri nəşrlərinə yazılmış haqları; elanların yerləşdirilməsi haqları;
- quvvədə olan qanunvericiliyə əsasən respublika kənarına ödənilən vergilər, rüsumlar və cərimələr;
- təhsil, müalicə haqlarının ödənilməsi və bu məqsədlərlə respublika vətandaşlarına göstərilmiş maddi yardım üçün köçürmələr;

**Xarici iqtisadi münasibətlərdə valyuta münasibətləri
və valyuta siyasetinin xüsusiyyətləri**

- müəlliflik hüquqlarından istifadə haqlarının və fransayzinqin ödənilməsi üçün köçürmələr.

Bu hallarda ödənişin məqsədini və məbləğini təsdiqləyən müqavilələr, arayışlar, invoys və ya digir təsdiqedici sənədlərin əsl Müvəkkil banka təqdim edilir, müvəkkil bank təqdim olunmuş sənədlərin əməliyyatın elan edilmiş məqsədini əsaslandırıǵına əmin olarsa, onları məğbul sayarsa və ümumiyyətlə, əməliyyatın sağlam xarakteri şübhə doğurmazsa ödənişi icra edə bilər. Təqdim edilmiş sənədlərin üzərində bankın qeydiyyatı aparılıqdan sonra surəti bankda saxlanılır.

Qeyri-rezidentlərin valyuta əməliyyatları:

Qeyri-rezidentlərin valyuta əməliyyatlarına gəldikdə isə onu demək olar ki, qeyri-rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə ölkəyə gətirmək və ölkədən çıxarmaq, habelə gömrük proseduralarına əməl etməklə nağd şəkildə ölkəyə gətirmək və çıxarmaq hüququna malikdirlər. O cümlədən qeyri-rezidentlər ölkəyə əvvələr köçürülmüş valyuta sərvətlərini bu ərazidən manəsiz köçürüə habelə, dövlətin bank fəaliyyətinə rəhbərlik edən mərkəzi orqanı (Milli Bank) tərəfindən müəyyən edildiyi qaydalara uyğun olaraq müvəkkil banklar tərəfindən verilmiş arayışlar əsasında gömrük proseduralarına əməl etməklə nağd şəkildə ölkə ərazisindən sərbəst çıxara bilərlər. Qeyri-rezidentlər valyuta sərvətlərini gömrük proseduralarına riayət eiməklə Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilərlər. Lakin onlar tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilən valyuta sərvətlərinin məbləği 50 (əlli) min ABŞ dolları ekvivalentindən artıq olduqda gömrük orqanları vəsaitlərin məbləği gətirilmə tarixi gətirmiş şəxs və onların gətirdiyi ölkə barəsində məlumatları 7 (yeddi) gün müddətində Azərbaycan Respublikasının Milli Bankına və müvafiq icra hakimiyyəti orqanlarına təqdim edirlər. Qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvələr nağd şəkildə gətirilmiş 50 (əlli) min ABŞ dolları ekvivalentindək valyuta sərvətlərini onların gətirilməsini təsdiqləyən gömrük sənədləri əsasında Azərbaycan Respublikasından kənara köçürüə bilərlər. Qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvələr nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50 (əlli) min ABŞ dolları ekvivalentindən artıq məbləğdə valyuta sərvətlərini Azərbaycan Respublikasından kənara köçürüldükdə, valyuta gətirilən ölkənin

BÖLMƏ 4

müvaviq bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitin ona nağd şəkildə verilməsini təsdiq edən arayış təqdim etməlidir.

Fiziki şəxs olan qeyri-rezident isə Azərbaycan Respublikasına əvvələr nağd şəkildə gətirilmiş 50 (əlli) min ABŞ dolları ekvivalentindək valyuta vəsaitləri gömrük proseduralarına əməl etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər. Yuxarıda qeyd edilənlərə müvafiq qaydada Azərbaycan Respublikasına köçürülmüş və ya nağd gətirilmiş valyuta sərvətləri istisna olmaqla fiziki şəxs olan qeyri-rezidentlərin digər valyuta sərvətlərinin Azərbaycan Respublikasından köçürülməsi və gömrük proseduralarına əməl etməklə nağd çıxarılması qaydalarını Azərbaycan Respublikası Milli Bankı müəyyən edir.

Azərbaycan Respublikasında qeyri-rezidentlərinin hesablarin-dan vəsaitlərin köçürülməsi isə yalnız aşağıdakı hallarda yol verilə bilər:

Respublika daxilində:

a) Respublikaya idxal olunan və respublika daxilində satılan malların, həmçinin respublikada göstərilən və ya respublikaya idxal olunan (Azərbaycan Respublikası ərazisində təsərrüfat fəaliyyəti ilə məşğul olan qeyri-rezidentlərin xeyrinə ölkə xaricində göstərilən) xidmətlərin müqabilində digər rezidentlərin və ya qeyri-rezidentlərin Azərbaycan Respublikasının ərazisində yerləşən filiallarının, nümayəndəliklərinin və ya qeyri-rezident tərəfindən müvəkkil edilmiş hər hansı bir şəxsin xeyrinə ünvanlanmış köçürmələr;

b) Azərbaycan Respublikasının rezidentlərinin nizamnamə kapitalında iştirak;

c) qrant, ianə, sosial yardım və sponsorluq;

c) kreditlərin və kredit faizlərinin ödənilməsi üçün;

d) müvəkkil banklarda depozitlərin yerləşdirilməsi üçün;

e) manata və ya digər valyutalara konversiya olunmaq üçün;

ə) qeyri-rezidentin respublika daxilində yerləşən filial və nümayəndəliklərinə, digər ayrıca bölmələrinə, tabelikdə olan müəssisələrinə ünvanlanmış və ya həmin müəssisələrdən baş idarəərinə məqsədlənmiş köçürmələr (baş idarəənin müvafiq qərarı olduğu halda);

f) təsisçilərə dividendlərin ödənilməsi üçün;

g) qeyri-rezidentin özünü digər müvəkkil banklarda olan

**Xarici iqtisadi münasibətlərdə valyuta münasibətləri
və valyuta siyasetinin xüsusiyyətləri**

valyuta hesablarına köçürmələr:

Respublikadan kənara:

a) idxal müqavilələri üzrə respublikaya gətirilən malların (işlərin, xidmətlərin), həmçinin respublikada göstərilən və ya idxal olunan xidmətlərin müqabilində köçürürlən vəsaitlər. Bu əməliyyatlar aşağıda göstərildiyi kimi apartla bilər:

- avans ödənişləri - avans yolu ilə ödənilmiş məbləğin müqabilində 365 təqvim günü müddətində mallar ölkəyə daxil edilməli, işlər görüləməli və ya xidmətlər göstərilməlidir. Həmin müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə, xidmətlər göstərilmədikdə və ya avans yolu ödənilmiş məbləğ geri qaytarılmaqdə müvəkil bank əməliyyatla əlaqədar bütün sənədləri (müqavilə, invoys, ödəniş sənədləri, bankın və ya qeyri-rezidentin əsaslandırılmış izahati və s.) əlavə etməklə Milli Banka məlumat verməlidir.
- Mallar idxal edildikdən və ya xidmətlər göstərildikdən sonra - bu halda köçürmələr icra edilərsə, idxal müqavilələrin və gömrük bəyannaməsinin əslində (üz tərəfində) ödənişin həyata keçirilməsi barədə qeyd aparılır, qeydiyyat bankın məsul işçisinin imzası, ştampı ilə təsdiq edilir və həmin sənədlərin surətləri bank da saxlanılır. Ödəniş işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə əlaqədar olduqda, banka, idxal gömrük bəyannaməsinin əvəzinə işin görülməsini, xidmətin göstərilməsini təsdiq edən sənəd təqdim olunmalıdır.

Idxal müqavilələri üzrə malın (işin, xidmətin) dəyərini yalnız malı alan (iştirakçı, xidmət göstərən) təşkilat ödəyə bilər. Idxal müqavilələrinin dəyərinin üçüncü şəxs tərəfindən ödənilməsinə Milli Bankın fərdi icazəsi ilə yol verilir. Müqavilədə mal gəndərənə (iştirakçı, xidmət göstərənə) ödəniləcək vəsaitlərin üçüncü şəxsin bank hesabına ödənilməsi nəzərdə tutularsa, belə ödənişlər icra edilə bilər;

b) xarici banklardan cəlb edilmiş kreditlərin və kredit faizlərinin ödənilməsinə yönəldilmiş köçürmələr: Bu hallarda qeyri-rezidentlər kredit müqaviləsini, həmin vəsaitin ölkə daxilində istifadəsini və ya vəsaitlər hesabına alınmış maların və xidmətlərin idxal olunmasını təsdiq edən sənədlərin əslini banka təqdim et-

BÖLMƏ 4

məklə ödənişləri apara bilər. Köçürmə həyata keçirildikdən sonra sənədlərin surətləri bankda saxlanılmalıdır. Əgər kredit ölkədən kənarda istifadə olunubsa, həmin kreditin və ya kredit faizlərinin ödənilməsi üçün Milli Bankın fərdi icazəsi tələb olunur.

c) xarici müəssisə və təşkilatlardan cəlb olunmuş maliyyə yardımının, digər borclarının və onlar üzrə faizlərin ödənilməsinə yönəldilmiş köçürmələr: Bu hallarda rezidentlər müəyyən edilmiş sənədləri banka təqdim etməklə ödənişləri apara bilər. Köçürmə həyata keçirildikdən sonra sənədlərin surətləri bankda saxlanılmalıdır. Əgər cəlb olunmuş maliyyə yardımları, digər borcajmalar ölkədən kənarda istifadə olunubsa, həmin borcların və ya onlar üzrə faizlərin ödənilməsi üçün Milli Bankın fərdi icazəsi tələb olunur.

ç) əvvəllər Azərbaycan Respublikasına köçürülmüş xarici valyuta vəsaitləri; Bu halda ödəniş, pul vəsaitinin həmin qeyri-rezidentin hesabına əvvəllər köçürülməsini sübut edən bank hesabından çıxarış təqdim edilməklə maneəsiz icra edilə bilər.

d) əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilmiş xarici valyuta vəsaitləri; ödənişin icrası üçün müvəkkil banka nağd şəkildə gətirilinmiş xarici valyuta vəsaitinin məbləği 10 (on) min ABŞ dolları ekvivalentindək olduqda «Sərnişin gömrük bəyannaməsi», 10 (on) min ABŞ dolları ekvivalentindən artıq olduqda «Sərnişin gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi», eyni zamanda, fiziki şəxsin Azərbaycan Respublikasına daxil olmasına təsdiq edən viza qeydiyyatı olan (viza recimi tətbiq edilən ölkədən gətirilərsə) pasportu təqdim edilməlidir. Əvvəllər nağd şəkildə gətirilmiş xarici valyuta vəsaitlərinin məbləği 50 (əlli) min ABŞ dolları ekvivalentindən artıq olarsa, əlavə olaraq valyuta gətirən ölkənin müvafiq bank və ya digər kredit təşkilati tərəfindən bu vəsaitin ona nağd şəkildə vərilməsini təsdiq edən sənədlər (bank hesabından çıxarış, kassa qəbzləri və s.) təqdim edilməlidir. Təqdim edilmiş sənədlərin əslində (üz tərəfində) ödənişin həyata keçirilməsi barədə bankın məsul işçisinin imzası və şəmpə ilə təsdiq edilmiş qeydiyyat aparıldıqdan sonra, onların və viza qeydiyyatının surəti bankda saxlanılır.

e) Respublika iqtisadiyyatına qoyulmuş xarici investisiyaların repatriasiyası; Xarici investisiya anlayışı altında «İnvestisiya fəaliyyəti haqqında» və «Xarici investisiyanın qorunması haqq-

**Xarici iqtisadi münasibətlərdə valyuta münasibətləri
və valyuta siyasetinin xüsusiyyətləri**

qında» Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş fəaliyyət başa düşür.

Xarici investisiyalar təsdiqləyici sənədləri təqdim etmək şərti ilə (vəsaitlərin nağd şəkildə respublikaya gətirilməsini sübut edən gömrük sənədləri, valyuta gətirilən ölkənin müvafiq bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitin ona nağd şəkildə verilməsini təsdiq edən arayış (50.000 ABŞ dolları ekvivalentindən çox olduqda) və ya vəsaitlərin respublikaya köçürülməsini sübut edən hesabdan çıxarış və həmin vəsaitlərin müxtəlisf fəaliyyət növləri obyektlərinə qoyulması barədə təsdiqləyici sənəd), sərbəst şəkildə repatriasiya edilə bilər. Bundan əlavə, müvafiq vergiləri və rüsumları ödədikdən sonra xarici investisiyaların investisiya ilə əlaqədar qanuni əsaslarla əldə etdikləri gətirləri və başqa məbləğləri, o cümlədən kompensasiyaları və zərərin ödənilməsi məbləğlərini xaricə köçürülməsinə icazə verilir. Vergilərin ödənilməsi faktı vergi orqanlarının və agentlərinin müvafiq arayışı ilə təsdiq edilməlidir.

a) Azərbaycan Respublikasında əldə edilmiş əmək haqqının, dividendlərin və digər gəlirlərin köçürülməsi; bu halda banka aşağıdakı sənədlər təqdim edilməlidir:

- Fiziki şəxs qeyri-rezidentlər dividendləri, faiz gəlirlərini, əmək haqqını və ona bərabər digər gəlirlərini köçürərkən həmin vəsaitlər üzrə ödəmə mənbəyində vergilərin tutulması barədə arayış;
- Butun digər hallarda əməliyyat üzrə vergilərin ödənilməsi barədə vergi orqanlarının və ya agentlərinin arayışı:
 - digər məqsədlərlə;
 - beynaxalq təşkilatlarda, konfranslarda, sərgilərdə iştirak haqları;
 - xarici ölkələrin dövri nəşrlərinə yazılış haqları; elanların yerləşdirilməsi haqları;
 - qüvvədə olan qanunvericiliyə əsasən respublika kənarında ödənilən vergilər, rüsumlar və cərimələr;
 - təhsil, müalicə haqlarının ödənilməsi və bu məqsədlərlə respublika vətəndaşlarına göstərilmiş maddi yardım üçün köçürmələr;
 - müəliflik hüquqlarından istifadə haqlarının və françay-

BÖLMƏ 4

zinin ödənilməsi üçün köçürmələr.

Bu hallarda ödənişin məqsədini və məbləğini təsdiqləyən müqavilələr, arayışlar, invoys və ya digər təsdiqedici sənədlərin əsl Müvəkkil banka təqdim edilir, müvəkkil bank təqdim olunmuş sənədlərin əməliyyatın elan edilmiş məqsədini əsaslandırıbgına əmin olarsa, onları məgbul sayarsa və ümumiyyətlə, əməliyyatın sağlam xarakteri şübhə doğurmazsa ödənişi icra edə bilər. Təqdim edilmiş sənədlərin üzərində bankın qeydiyyatı aparıldıqdan sonra surəti bankda saxlanılır.

g) şəxsi məqsədlər üçün xırda köçürmələr: Hər bir qeyri-rezident fiziki şəxs müvəkkil banklardakı hesabları vasitəsilə bir əməliyyat günü ərzində 500 (beş yüz) ABŞ dolları ekvivalentindək məbləğdə xarici valyuta ödənişinin məqsədini göstərməklə sərbəst şəkildə ölkədən xaricə köçürə bilər.

Yuxarıda sadalanmayan digər əməliyyatlar sağlam xarakter daşıdıqda Milli Bankın fərdi icazəsi ilə aparıla bilər.

Rezidentlər və qeyri-rezidentlər valyuta ilə əməliyyatlar apararkən hüquqlar əldə edirlər və vəzifələr daşıyırlar. Beləliklə, valyuta əməliyyatlarının həyata keçirən rezident və qeyri-rezidentlər, həmçinin milli valyuta ilə və bu valyutada qiymətli kağızlarla əməliyyatlar aparan qeyri-rezidentlər aşağıdakı hüquqlara malikdirlər:

a) valyuta nəzarəti orqanları və agentləri tərəfindən aparılmış yoxlamaların nəticələri ilə tanış olmaq;

b) valyuta nəzarəti agentlərinin fəaliyyəti barədə müvafiq valyuta nəzarəti orqanlarına, valyuta nəzarəti orqanlarının fəaliyyəti barədə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada şikayət etmək;

c) bu qanunla və Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

Yuxarıda qeyd olunmuş hüquqlarla yanaşı valyuta əməliyyatları həyata keçirilən rezidentlər və qeyri-rezidentlər, həmçinin milli valyuta ilə əməliyyatlar aparan qeyri-rezidentlər aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar:

a) valyuta nəzarəti orqanları və agentlərinə valyuta nəzarəti funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan informasiya və sənədləri təqdim etmək;

**Xarici iqtisadi münasibətlərdə valyuta münasibətləri
və valyuta siyasetinin xüsusiyyətləri**

- b) valyuta nəzarəti orqanları və agentlərinə onlar tərəfindən yoxlamaların aparılması zamanı, eləcə də yoxlamaların nəticələri üzrə izahatlar təqdim etmək;
- c) valyuta nəzarəti orqanları və agentləri tərəfiindən aparılan yoxlama aktlarında göstərilmiş faktlarla razılışmadıqda aktın imzalanmasından imtina edilməsinin səbəbləri barədə yazılı izahat təqdim etmək;
- ç) onlar tərəfiindən həyata keçirilən valyuta əməliyyatları üzrə üçöt aparmaq və hesabat hazırlamaq, onları 5 ildən az olmayan müddətə saxlamaq;
- d) aşkar çıxarılmış pozuntuların aradan qaldırılmasına dair valyuta nəzarəti orqanlarının tələblərini (göstərişlərini) yerinə yetirmək;
- e) Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4.4. Azərbaycan Respublikasında valyuta əməliyyatlarının tənzimlənməsinin normativ hüquqi bazasının mövcud vəziyyəti

Respublikamız müstəqillik əldə etdikdən sonra milli valyuta – manatın tə davülə buraxılması respublikamızın iqtisadi istiqlaliyyətə nail olunması yolunda ən mühüm addımlardan biri oldu. Milli valyutanın tə davülə buraxıldığı ilk dövrlər valyutanın idarə olunması sahəsində təcrübənin olmaması müəyyən çətinliklər yaratdı. Burada ən mühüm çatışmazlıq valyutanın idarə olunması sahəsində hüquqi bazanın olmaması idi. Xarici iqtisadi fəaliyyətin inkişafında respublikada valyuta ehtiyatlarının yaradılması sahəsində mövcud olan problemlər də məhz bu sahədə hüquqi bazanın boşluğunundan yaranırdı. Qısa müddətdən sonra manatın rubla bağlılığının aradan qaldırılması, manatın məzənnəsinin «dəyişkən» valyuta sistemi əsasında müəyyən edilməsi milli valyutamızın sağlamlaşması üçün böyük əhəmiyyət kəsb etdi. Respublikamızda yeni prinsiplər əsasında valyuta mexanizminin yaradılmasında və milli valyutamızın sabitliyinin təmin olunmasında 21 oktyabr 1994-cü ildə qəbul olunmuş «Valyuta tənzimi haqqında» qanun mühüm addım oldu.

Əvvəlcə hüquqi norma anlayışını araşdırıraq. Ümumi şəkildə hüquqi norma müvafiq dövlət aktlarında nəzərdə tutulmuş

və sanksiyalaşdırılmış hüquqi qaydalardır. Buraya konstitusiya qanunlarında, Prezidentin fərman və sərəncamların Nazirlər Kabinetinin sərəncam və qərarlarında müvafiq Nazirlik və Komitə rəhbərlərinin qərar və əmrlərində öz əksini tapan hüquqi qaydalar daxildir.

Konstitusiya valyuta tənzimlənməsində əsas hüquqi baza sayılsa da, burada valyuta tənzimlənməsinə aid heç bir konkret maddə yoxdur. Ümumiyyətlə, konstitusiyada kömrük sistemi barədə bir başa göstəriş olmasa da, bilavasitə Azərbaycanda gömrük işinin müstəqil fəaliyyət göstərməsi üçün bir neçə maddəsi vardır. Məsələn: 7, 15, 59, 73, 94, 119 və s. maddələr gömrük işinin aparılmasında, o cümlədən, valyuta sisteminin tənzimlənməsində də bu və ya digər dərəcədə istifadə olunur. Belə ki, konstitusiyanın 7-ci maddəsinə əsasən Azərbaycanda dövlət hakimyyətin bölünməsi prinsipi əsasında təşkil edilir.

Gömrük Komitəsi dövlətin icra hakimiyyəti sisteminə daxildir və digər dövlət orqanları ilə qarşılıqlı fəaliyyət göstərir.

Konstitusiyanın 15-ci maddəsinin II bəndi bütövlükdə dövlət və iqtisadi inkişaf münasibətlərinin hüquqi tənzimlənməsinə xidmət edir: «Azərbaycanda dövlət bazar münasibətlərin əsasında iqtisadiyyatın inkişafına şərait yaratır, azad sahibkarlığa təminat verir. İqtisadi münasibətlər inhisarlılığı və haqsız rəqabətə yol vermir».

Konstitusiyada sadalanan çoxsaylı maddələrin valyuta sisteminin tənzimlənməsində bu və ya digər dərəcədə istifadə olunması, gömrük işinin nə qədər mürəkkəb və çoxşaxəli olmasına dəlalət edir.

Valyuta tənzimlənməsində əsas baza qanunlarının da rolu böyükdür.

Bütün qanunların normativ aktların hazırlanması dövlətin əsas qanuna əsaslanır.

Valyuta tənzimlənməsi sahəsində mövcud olan qanunları iki şərti qrupa bölmək olar:

- a) bilavasitə valyuta məsələlərini tənzimləyən qanunlar;
- b) dolayısı ilə valyuta məsələlərini tənzimləyən qanunlar.

Birinci qrupa «Valyuta tənzimi haqqında» Azərbaycan Respublikasının qanunu, «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının «Gömrük

Xarici iqtisadi münasibətlərdə valyuta münasibətləri və valyuta siyasətinin xüsusiyyətləri

Məcəlləsi», habelə valyuta nəzarəti ilə bilavasitə bağlı olan digər qanunlar daxildir.

İkinci qrupa isə Azərbaycan Respublikasının «Vergi Məcəlləsi», «İnzibati Xətalar Məcəlləsi», «Normativ hüquqi aktlar haqqında» və s. qanunlar daxil etmək olar.

Valyuta əməliyyatları dedikdə valyutaların göndərilməsi, köçürülməsi və gətirilməsi ilə əlaqədar olan bütün əməliyyatlar başa düşülür. Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi məhz «Valyuta tənzimi haqqında» Azərbaycan Respublika-sının 21 oktyabr 1994-cü il 910 sayılı qanunu ilə tənzimlənməyə başlandı.

Bu qanun Azərbaycan Respublikasında valyuta əməliyyatları-nın həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyətlərini və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətdən istifadə etmək və onlar barəsində sərəncam vermek sahəsində hüquqlarını və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir. Həmin qanunda göstərilir ki, rezidentlər arasında milli valyuta ilə hesablaşmalar heç bir məhdyyiyyət qoyulmadan aparılır. Həmçinin Azərbaycan Respublikasında qeyri-rezidentlər tərəfindən milli valyutanın alda ediləsi və ondan istifadə olunması qaydası Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilir. Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın və milli valyutada istifadə edilən qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və göndərilməsi, eləcə də Azərbaycan Respublikası Milli Bankının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin birgə müəyyən etdikləri qaydada həyata keçirilir.

Fyni zamanda qanunda göstərilir ki, rezidentlər Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi qaydada və məqsədlər üçün Azərbaycan Respublikasının daxili valyuta bazarında xarici valyutani müstəqil ala və sata bilərlər. Xarici valyutanın alınır-satılması Milli Bankın müəyyən etdiyi qaydada müvəkkil banklar vasitəsilə həyata keçirilir.

Həmçinin xarici valyutaniın alqı-satqısı əqdləri bilavasitə müvəkkil banklar arasında, eləcə də Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi qayda və şərtlər daxilində fəaliyyət göstərən valyuta birjaları vasitəsilə həyata keçirilə bilər və

BÖLMƏ 4

müvəkkil bankların iştirakı olmadan xarici valyutanın alınması və satılmasına icazə verilmir. Göstərilən bu müddəaların pozulması ilə bağlanan xarici valyutanın alqı-satqısı əqdləri etibarsız sayılır.

Azərbaycan Respublikası Milli Bankı tərəfindən manatın sabitliyini təmin etmək məqsədi ilə xarici valyutaların alqı-satqısı üzrə əməliyyatlar aparılır. Valyuta bazarına müdaxilə edir və satış məzənnəsinin alqı məzənnəsindən kənarlaşmasına hədd qoyur. Bildiyimiz kimi, respublika valyuta sərvətləri həm rezidentlərin, həm də qeyri rezidentlərin mülkiyyətində ola bilər. Onlar qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, valyuta sərvətləri ilə hər hansı əqdlər bağlamaq və əməliyyatlar aparmaq hüququna malikdirlər. Respublikamızda valyuta sərvətləri üzərində mülkiyyət hüququ digər mülkiyyət obyektləri üzərində mülkiyyət hüququ ilə dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasında qiymətli metallar və təbii daş-qaşla əqdlərin bağlanması qaydasını Nazirlər Kabinetini Milli Bankla birgə müəyyən edir.

Qanunun müvafiq maddəsində göstərilir ki, Azərbaycan Respublikasında rezidentlər müvəkkil banklarda xarici valyuta hesablarına malik ola bilərlər. Milli Bank tərəfindən başqa hal müəyyən edilmədikdə rezident müəssisə və təşkilatlar əldə etdikləri xarici valyuta məcburi şəkildə müvəkkil banklardakı öz hesablarına köçürməlidirlər. Həmçinin respublikamızda rezidentlər Milli Bankın müəyyən etdiyi hal və şərtlər daxilində respublikadan kənardə xarici valyuta hesabı aça bilərlər. Müvəkkil banklar tərəfindən aparılan xarici valyuta hesablarının açılması hesablar üzrə əməliyyatların aparılması qaydasını Milli Bank müəyyən edir.

Azərbaycan Respublikasında hüquqi şəxs olan rezidentlər tərəfindən cari valyuta əməliyyatlarının həyata keçirilməsi üçün heç bir məhdudiyyət qoyulmur. Bu şəxslər tərəfindən kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları Milli Bankın müəyyən etdiyi qaydada aparılır.

İstər hüquqi, istərsə də fiziki şəxs olan rezidentlər gömrük qaydalarına əməl etməklə valyuta sərvətlərini Azərbaycan Respublikasına köçürmək, gətirmək və göndərmək hüquqlarına malikdirlər. Onlara məxsus xarici valyutanın və xarici valyutada qiymətli kağızların Azərbaycan Respublikasına köçürülməsi və göndərilməsi, habelə Azərbaycan Respublikasından köçürülməsi

Xarici iqtisadi münasibətlərdə valyuta münasibətləri və valyuta siyasetinin xüsusiyyətləri

və göndərilməsi qaydasını Milli Bank müəyyən edir. Həmçinin hüquqi şəxs olan rezidentlər tərəfindən qiymətli metalların, təbii daş-qasıların Azərbaycan Respublikasından çıxarılması və göndərilməsi, habelə Azərbaycan Respublikasına gətiriliməsi qaydasını Nazirlər Kabinetin müəyyən edir.

Fiziki şəxs olan rezidentlər Azərbaycan Respublikasına əvvəllər köçürülmüş, gətirilmiş və göndərilmiş valyuta sərvətlərinin gömrük qaydalarına əməl etmək şərtilə onlar tərəfindən təqdim olunan bəyannaməyə müvafiq sürətdə respublika ərazisindən köçürmək, çıxarmaq və göndərmək hüququna malikdirlər. Bu hal istisna olmaqla, xarici valyutanın və digər valyuta sərvətlərinin fiziki şəxs olan rezidentlər tərəfindən Azərbaycan Respublikasından çıxarılması, köçürülməsi və göndərilməsi qaydasını Milli Bank və Nazirlər Kabinetin birgə müəyyən edirlər.

Fiziki şəxs olan rezidentlərin xarici valyuta vəsaiti, o cümlədən respublika ərazisində əldə etdikləri vəsait müvəkkil banklardakı valyuta hesablarına sərbəst köçürülməlidir.

Həmçinin qanunda göstərilir ki, qeyri-rezidentlər müvəkkil banklarda xarici valyutada və milli valyutada öz hesablarını aça bilərlər. Bu hesabların açılması və onlardan istifadə edilməsi qaydasını Azərbaycan Respublikasına köçürmək, göndərmək və gətirmək hüququna malikdirlər. Onlar xarici valyutamı Milli Bankın müəyyən etdiyi qaydada milli valyuta ilə alıb-satmaq hüququna malikdirlər.

Əgər valyuta sərvətləri Azərbaycan Respublikasına qeyri-rezidentlər tərəfindən köçürülmüş, gətirilmiş və ya göndərilmişsə, və ya qanunda nəzərdə tutulmuş digər yolla əldə edilmişsə, bu zaman onlar valyuta sərvətlərini respublika ərazisindən maneəsiz köçürmək, çıxar-maq və göndərmək hüququna malikdirlər. Qeyri-rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasından köçürülməsi, çıxarılması və göndərilməsi qaydalarını Milli Bank və Dövlət Gömrük Komitəsi müəyyən edirlər.

Respublikamızda valyuta siyasetinin ümumi prinsipləri, xarici dövlət borcunun limitini, əcnəbi ölkələrə verilən kreditlərin həcməni, həmçinin büdcənin tərkib hissəsi olan valyuta planını, valyuta tənzimi və nəzarəti məsələlərinə dair qanunvericilik aktlarını Milli Məclis qəbul edir.

Azərbaycan Respublikasında valyuta tənzimlənməsinin

əsas orqanı kimi Milli Bank aşağıdakı funksiyaları yerinə yetirir:

- a) Azərbaycan Respublikasında daxili və xarici valyutada qiymətli kağızların tədavüllü sahəsini və qaydasını müəyyən edir;
 - b) valyuta əməliyyatlarının tənzimlənməsinə dair normativ aktlar qəbul edir;
 - c) rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublika-sında milli valyuta ilə və qiymətli kağızlarla əməliyyatlar aparılması qaydalarını müəyyən edir;
 - ç) rezidentlərə məxsus xarici valyutanın və xarici valyutada olan qiymətli kağızların Azərbaycan Respublikasına məcburi köçürülməsi, gətirilməsi və göndərilməsi qaydasını, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda rezidentlər tərəfindən xarici valyuta hesablarının açılmasının hal və şərtlərini müəyyən edir;
 - d) valyuta əməliyyatları aparmaq üçün banklara və digər kredit təşkilatlarına lisenziya verilməsinin ümumi qaydalarını müəyyən edir və onlara bu məqsədlə lisenziya verir;
 - e) valyuta əməliyyatları üzrə uçotun, hesabatın, sənədləşmənin və statistikanın vahid formalarını, habelə onların təqdim olunması qaydasını və müddətlərini müəyyən edir;
 - ə) qəbul edilmiş beynəlxalq standartlar əsasında Azərbaycan Respublikası üzrə valyuta əməliyyatlarının statistikasını hazırlayır və dərc edir;
 - f) qanunda nəzərdə tutulmuş digər funksiyaları yerinə yetirir.
- Azərbaycan Respublikasında valyuta əməliyyatları həyata keçirən rezident və qeyri-rezidentlər, həmçinin milli valyuta ilə və bu valyutada qiymətli kağızlarla əməliyyatlar aparan qeyri-rezidentlər aşağıdakı hüquqlara malikdirlər:
- a) valyuta nəzarəti orqanları və agentləri tərəfindən aparılmış yoxlamaların nəticələri ilə tanış olmaq;
 - b) valyuta nəzarəti agentlərinin fəaliyyəti barədə müvafiq valyuta nəzarəti orqanları, valyuta nəzarəti orqanlarının fəaliyyəti barədə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada şikayət etmək;
 - c) qanunda nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.
- Onlar aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar:
- a) valyuta nəzarəti orqanları və agentləri valyuta nəzarəti funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan informasiya və

Xarici iqtisadi münasibətlərdə valyuta münasibətləri və valyuta siyasetinin xüsusiyyətləri

sənədləri təqdim etmək:

b) valyuta nəzarəti orqanları və agentlərinə onlar tərəfindən yoxlamaların aparılması zamanı, eləcə də yoxlamaların nəticələri üzrə izahatlar təqdim etmək;

c) valyuta nəzarəti orqanları və agentləri tərəfindən aparılan yoxlama aktlarında göstərilmiş faktlarla razılışmadıqda aktın imzalanmasından imtina edilməsinin səbəbləri barədə yazılı izahat təqdim etmək;

ç) onlar tərəfindən həyata keçirilən valyuta əməliyyatları üzrə uçot aparmaq və hesabat hazırlamaq, onları 5 ildən az müddədə saxlamaq;

d) Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

«Valyuta tənzimi» haqqında Azərbaycan Respublikasının qanununun müddəalarını pozmuş rezident və qeyri-rezidentlər aşağıdakı kimi məsuliyyət daşıyırlar:

a) qanunla etibarsız hesab edilən əqdlər üzrə, habelə əqdlər üzrə deyil, qeyri-qanuni fəaliyyətlər nəticəsində əldə edilən gəlirlərin dövlətin mədaxilinə silinməsi;

b) müvəkkil banklar da daxil olmaqla rezidentlər və qeyri-rezidentlər valyuta əməliyyatları uçotunu aparmalarına və onu müəyyən edilmiş qaydaların pozulması ilə həyata keçirdiklərinə, valyuta nəzarəti orqanlarına və digər agentlərinə sənədləri və məlumatları təqdim etməklərinə və ya vaxtında təqdim etməklərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Valyuta qanunvericiliyinin pozulmasına görə rezident və qeyri-rezident olan müəssisə və təşkilatların, o cümlədən müvəkkil bankların vəzifəli şəxsləri, eləcə də fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə inzibati, mülki – hüquqi və cinayət məsuliyyəti daşıyırlar.

4.5. Xarici iqtisadi əlaqələrdə valyuta əməliyyatları üzərində nəzarətin əsas istiqamətləri

Valyuta əməliyyatları dedikdə valyutaların göndərilməsi, köçürülməsi və gətirilməsi ilə bağlı olan bütün əməliyyatlar başa düşülür.

BÖLMƏ 4

Azərbaycan Respublikası qanunvericiliyinə əsasən valyuta əməliyyatları sistemi dedikdə aşağıdakılardan nözərdə tutulur:

a) valyuta sərvətlərinə mülkiyyət hüququnun və digər hüquqların keçməsi ilə əlaqədar əməliyyatlar, o cümlədən ödəniş vasitəsi kimi xarici valyutadan və xarici valyutada ödəniş sənədlərindən istifadə edilməsi;

b) valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və göndərilməsi, eləcə də Azərbaycan Respublikasından çıxarılması və göndərilməsi;

c) beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi əməliyyatları;

Bütün valyuta əməliyyatlar sistemini cari valyuta əməliyyat-larına və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına bölmək olar.

Xarici iqtisadi fəaliyyətə xidmət edən cari valyuta əməliyyatları əsasən aşağıdakıları özündə əks etdirir:

a) malların, işlərin və xidmətlərin ixracı və idxali üzrə hesablaşmaların, eləcə də idxal-ixrac əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi;

b) 180 gündən artıq olmayan müddətə maliyyə kreditlərinin alınması və verilməsi;

c) əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı olmayan başqa əməliyyatlar üzrə, faizlərin, dividendlərin və digər gəlirlərin Azərbaycan Respublikasına və Azərbaycan Respublika-sından köçürülməsi;

ç) Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən əmək haqqı, pensiya, aliment və miras üzrə məbləğlərin köçürülməsi, eləcə də digər bu kimi əməliyyatlar;

Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarının tərkibinə isə aşağıdakıları aid etmək olar:

a) birbaşa investisiyalar, yəni gəlir əldə etmək və müəssisənin idarə edilməsində iştirak etmək hüququna malik olmaq məqsədilə müəssisənin nizamnamə kapitalına qoyulan sərmaya;

b) qiymətli kağızların əldə edilməsi;

c) torpaq və yerin təki də daxil olmaqla binalar, qurğular,

Xarici iqtisadi münasibətlərdə valyuta münasibətləri və valyuta siyasetinin xüsusiyyətləri

eləcə də yerləşdiyi ölkənin qanunvericiliyi ilə daşınmaz əmlak aid edilən digər əmlak üzərində mülkiyyət hüququnun, habelə daşınmaz əmlak üzərində başqa hüquqların ödənilməsi köçürmələri:

- c) müvəkkil banklar tərəfindən valyuta vəsaitlərinin 180 gündən artıq müddətə depozit cəlb edilməsi;
- d) cari valyuta əməliyyatları olmayan bütün digər valyuta əməliyyatları.

Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlər xarici valyuta əməliyyatlarını mövcud qanunvericiliyə uyğun olaraq məhdudiyyətsiz apara bilərlər.

Valyuta əməliyyatları əsasən kapitalın hərəkəti ilə bağlıdır və bu prosesdə rezidentlər Milli Bankın məyyən etdiyi qaydalarla uyğun olaraq fəaliyyət göstərirler. Hazırda belə qaydalar Milli Bank tərəfindən lisenziyanın alınması ilə həyata keçirilir.

Valyuta əməliyyatlarını həyata keçirmək üçün rezidentlər xarici valyutada Azərbaycanın müvəkkil banklarında hesab aça bilər. Bu zaman hüquqi şəxslərin rezidentləri üçün müvəkkil bank – iki valyuta hesabı açır;

Tranzit valyuta hesabı və cari valyuta hesabı.

Qeyd etmək lazımdır ki, tranzit valyuta hesabı əmtəə və xidmətlərin ixracından əldə edilən valyuta gəliri hesabına formalasılır. Bu gəlirin bir hissəsi hökmən valyuta bazarda satışa çıxarıılır və satılır, yerdə qalan hissəsi isə cari valyuta hesabında yerləşdirilir ki, bu da rezidentlərin istifadəsi hesabı adlanır. Hər bir pul vahidi adətən, yalnız həmin ölkənin milli sərhədləri daxilində hərəkət edə bilər, bu baxımdan ölkələrin xarici ölkələrlə ticarət və maliyyə əlaqələri yarada bilmələri üçün onların milli pul vahidləri bir-birinə dəyişdirilməlidir. Onların dəyişdirilməsi isə valyuta bazarı vasitəsilə həyata keçirilir. Onu da qeyd edək ki, valyuta bazarı beynəlxalq maliyyə sisteminin mərkəzi həlqəsidir.

Müasir anlayışlara uyğun valyuta bazarları XIX əsrда formalılmışdır. Milli bazarın inkişafı və onların əlaqələrinin genişlənməsi nəticəsində dünya maliyyə mərkəzində aparıcı ölkələrin valyutaları üçün vahid ümumdünya valyuta bazarı meydana gəlmişdir. Onun əsas əməliyyatlarının xarakterik cəhətləri kimi aşağıdakılardır:

1. Burada alıcı və satıcılar əməliyyatları bilavasitə bir-birilə deyil, vasitələr rolunu oynayan bank, digər maliyyə təşkilatı və s.

BÖLMƏ 4

latları və ya fiziki şəxslərlə həyata keçirirlər:

2. Valyuta əməliyyatları aparmaq üçün valyuta əməliyyatları ilə məşğul olan bank və vasitəçi təşkilatlar daha çox tanınmış şəhərlərdə toplanırlar. Lakin əməliyyatlar müştərilərlə banklar və ya bankların öz aralarında azad bazar şərtləri daxilində aparılır;

3. Valyuta əməliyyatları bütün dünyada növbə ilə sutka ərzində fasiləsiz olaraq aparılır;

4. Valyuta əməliyyatları sadələşdirilmişdir, hesablaşmalar müxbir hesabları üzrə aparılır;

5. Valyuta və kredit risklərini sığortalamaq üçün valyuta əməliyyatları geniş inkişaf etmişdir.

Valyuta bazarları əməliyyatları həyata keçirdikdə aydın olur ki, xarici valyutalar həm nəqd, həm də bank tapşırıqları, valyuta vekselləri, depozit sertifikatları, turist çekləri və s. şəklin-də ola bilər. Ona görə də valyuta bazarlarında əməliyyatlar həm nəqd, həm də nəqdsiz aparılır. Nəqd valyuta əməliyyatları, adətən xaricə gedən turistlər xırda yiğimlarını inflasiyadan qorumaq istəyənlər tərəfindən aparılır. İxrac və idxlət dəyərlərinin ödənilməsi, xaricə kapital ixrac kimi iri hacmli valyuta əməliyyatları isə nəqdsiz olaraq bank tapşırıqları, valyuta vekselləri və s. istifadə edilməklə həyata keçirilir.

Müddətli təhvil əməliyyatları apararkən bank ilə valyuta alqı-satqısı müqabilində ödəniləcək milli pulun təhvili, 30, 60 və ya 90 gün olmaqla, məlum müddətdən sonra həyata keçirilir. Beləliklə, müqavilənin bu gün bağlanması ilə nəzərdə tutulan müddətin sonunda tətbiq ediləcək məzənnə də indidən müəyyən edilir.

Valyuta əməliyyatlarında beynəlxalq mərkəz kimi London (əməliyyatları 30%-i,) Nyu-York(16%) və Tokio (10%) daha çox çəkiyə malikdirlər.

Hazırda beynəlxalq valyuta əməliyyatlarında ən çox istifadə olunan valyuta dollar olmaqla davam edir. Onun payına bütün valyuta əməliyyatlarının 50%-i düşür. Marka və ienin payı müvafiq olaraq 15 və 10%-dir.

Dünya maliyyə bazarları əməliyyatlarının strukturunda forvard əməliyyatları «svop» əməliyyatlarına nisbətən üstünlük təşkil edir.

Müştərilər valyuta əməliyyatlarının böyük bir hissəsini banklar vasitəsilə həyata keçirirlər. Beynəlxalq ödəmələr də

Xarici iqtisadi münasibətlərdə valyuta münasibətləri və valyuta siyasətinin xüsusiyyətləri

bankların iştirakı ilə aparılır.

Bankların müştəriləri ilə olan əlaqələri pərakəndə valyuta bazarlarını təşkil edir. Valyuta bazarının ikinci tərəfi isə valyuta mövqelərini balanslaşdırmaq üçün bankların öz aralarında aparıcıqları əməliyyatlardır. Buna banklararası valyuta bazarı və ya valyuta interbankı deyilir.

Müddətli valyuta əməliyyatlarının xarakterik xüsusiyyətlərinə göldikdə bu valyuta alqı-satqısı haqqında müqavilənin bu gündən başlanması, valyutanın təhvili və digər ödəmənin isə müqavilədə razılışdırıldığı məzənnə və müddətə həyata keçirilməsidir. Bir qayda olaraq müqavilə bağlanarkən heç bir ödəniş aparılmır. Təhvil və ödəmə müddəti isə adətən bir ildən az olur.

Belə əməliyyatlar valyuta bazarında fəaliyyət göstərən banklarla müştərilər arasında həyata keçirilir. Onları doğuran əsas səbəb valyuta məzənnəsinin gələcəyinin qeyri-myəyyən olmasıdır. Əgər valyuta məzənnəsindəki gələcək dəyişikliklər məlum olsayıdı, bu əməliyyatlara ehtiyac qalmazdı. Bu əməliyyatlardan ən çox gələcəkdə valyuta ilə ödəmə etməli olan və ya valyuta əldə edəcək idxlətçi, ixracatçı və ya xarici kapital qoyan iş adamları istifadə edirlər. Qiymətlər əvvəlcədən razılışdırıldığı üçün müddətli müqavilələr belə iş adamlarını gələcəkdə özünü göstərə bilən məzənnə dəyişməsi riskindən qoruyur.

Milli Bankın icazəsi ilə rezidentlər xarici banklardakı hesablarında xarici valyutada ifadə olunmuş pul vəsaitlərinə malik ola bilərlər.

Onu da qeyd edək ki, hüquqi şəxslər kimi rezidentlər qeyri-rezident olan hüquqi şəxslərlə hesablaşmaları həm sərbəst döñərli valyuta ilə, həm də Azərbaycanın beynəlxalq müqavilələrində digər şərtlər nəzərdə tutulmamışdır. Azərbaycanın milli valyutası ilə həyata keçirirlər.

Qeyri-rezidentlərin valyuta əməliyyatları Azərbaycan Respublikasında fəaliyyət göstərən qeyri-rezidentlər tərəfindən valyuta qanununvericiliyinə uyğun olaraq həyata keçirirlər. Büttün qeyri-rezidentlər valyuta əməliyyatlarını Azərbaycanda olan müvəkkil banklar tərəfindən həyata keçirirlər. Onlar bu banklarda bir qayda olaraq həm xarici valyuta, həm də manatla hesab açmaq hüququna malikdirlər.

Açılan hesablar qeyri-rezidentlərin idxal-ixrac əməliyyat-

BÖLMƏ 4

larının aparılmasına xidmət edir.

Məlum olduğu kimi qeyri-ticarət xarakterli valyuta əməliyyatları da mövcuddur ki, bu əməliyyatlar əsasən xarici valyutaların Azərbaycan Respublikasına gətirilməsi əməliyyatlarının, həmçinin Azərbaycan Respublikasının ərazisindən xaricə köçürülməsi, aparılması prosesini əhatə edir. Burada valyuta qiymətlərinin ixracı və idxlə fiziki olaraq gömrük sərhədindən keçirilməsi kimi başa düşülür.

Qeyri-ticarət valyuta əməliyyatlarını həm rezidentlər, həm də qeyri-rezidentlər eləcə də hüquqi və fiziki şəxslər həyata keçirə bilərlər.

Sərbəst valyuta bazarına malik olan ölkələrdə fiziki və hüquqi şəxslərin bu bazarda apardıqları əməliyyatlar, valyuta alqı-satçıları tamamilə sərbəstdir. Valyuta nəzarəti sistemi mövcud olan ölkələrdə isə dövlət valyuta bazarına birbaşa müdaxilə edir və valyuta əməliyyat-larını öz nəzarəti altına alır. Əgər bu nəzarət bütün əməliyyatları əhatə edirsə, bu sahədə dövlət inhisarı mövcud olur.

Valyuta nəzarəti məhdud və geniş miqyasda olmaqla iki formada özünü göstərir, məhdud valyuta nəzarəti valyuta əməliyyatlarının bank və birja orbitrajları vasitəsilə nəzarətə tabe edilməsidir.

Geniş mənada valyuta nəzarəti çoxtərəfli valyuta məhdudlaşdırılmalarının tətbiqi ilə həyata keçirilir. Valyuta siyasetinin tərkib hissəsi kimi valyuta məhdudlaşdırımları aşağıdakılardan nəzərdə tutur:

- 1) Beynəlxalq ödəmələrin, kapital köçürmələrinin, mənfəətin xaricə aparılmasının, qızıl, pul nişanları və qiymətli kağızların hərəkətinin tənzimlənməsi;
- 2) Xarici valyutanın sərbəst alqı-satqısının qadağan edilməsi;
- 3) Valyutaya malik olma hüququnun dövlətə verilməsi və bütün xarici valyuta və digər valyuta dəyərlərinin dövlətin əlində cəmləşməsi.

Onu da qeyd edək ki, valyuta məhdudlaşdırılmalarının aşağıdakı prinsipləri mövcuddur:

- valyuta əməliyyatlarının lisenziyalasdırılması (valyuta nəzarəti orqanları tərəfindən idxlətçi və borcların xa-

Xarici iqtisadi münasibətlərdə valyuta münasibətləri və valyuta siyasetinin xüsusiyyətləri

rici valyuta əldə etməsi üçün icazə verilməsi);

- valyuta hesablarının tam və qismən dondurulması;
- valyuta dönərliyinin məhdudlaşdırılması. Bu qeyd olunanla-ra müvafiq olaraq müxtəlif kateqoriyaya malik hesablar açılır: sərbəst dönərli, daxili, ikitərəfli sazişləri üzrə klininqi, blokirovka olunmuş hesablar və s.

Bununla yanaşı valyuta məhdudlaşdırılmalarının iki əsas sahəsi fərqləndirilir:

Tədiyyə balansının cari əməliyyatları (ticarət və «görünməyən» əməliyyatları) və maliyyə əməliyyatları (kapital və kreditlərin hərəkəti, mənsəət köçürmələri və digər ödəmələr).

Tədiyyə balansında cari əməliyyatları üzrə aşağıdakı məhdudlaşdırımlar tətbiq edilir;

- bu ölkədə xarici ixracatçıların mal satışından əldə etdikləri daxil olmaların dondurulması. onların həmin vəsaitdən istifadə etmək imkanlarının məhdudlaşdırılması;
- idxalatçılara xarici valyuta satışının məhdudlaşdırılması (yalnız valyuta nəzarəti orqanının icazəsi olduqda);
- milli valyuta ilə xarici mal satışının qadağan olunması;
- idxalın xarici valyuta ilə ödənilməsinə qadağə qoyulması;

Bəzən idxalçıların ixracatçılara avans ödəmələrinə nəzarət edilir, ixracatçıların milli valyutaya satışı üçün məhdudiyyət (30 gün) müəyyən edilir. Məqsəd həmin vəsaitdən möhtəkirlik məqsədi üçün istifadə edilməməsidir.

Ümumiyyətlə, götürdükdə valyuta nəzarətinin məqsədi valyuta əməliyyatları aparıllarkən valyuta qanunvericiliyinə əməl olunmasını təmin etməkdir. Azərbaycan Respublikasında valyuta nəzarətinin əsas istiqamətləri aşağıdakılardır:

a) aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğunluğu və bunun üçün lisenziya və icazələrin olmasına müəyyən etmək. Yəni ölkələrdəki valyuta münasibətləri sabitləşdirilməli, milli valyutanın möhkəmləndirilməsi həyata keçirilməlidir;

Bu tədbirlər ilk növbədə Milli Bankın müvəkkil banklara lisenziya verilməsi ilə həyata keçirilir. Şübhəsiz ki, aparılan əməliyyatların qanunvericiliyə uyğun olması, ölkənin iqtisadi təhlükəsizliyi daha doğru desək valyuta təhlükəsizliyini mühafizə et-

miş olur.

b) dövlət qarşısında xarici valyuta üzrə və Azərbaycan Respublikasının valyuta bazارında valyutanın satışı üzrə öhdəliklərin rezidentlər tərəfindən yerinə yetirilməsi vəziyyətini yoxlamaq:

Ümumiyyətlə, rezidentlər xarici iqtisadi fəaliyyətdən əldə et-dikləri valyutaları daxili valyuta bazarında satır. Bu ilk əvvəllər 1995-ci ilə qədər başqa xətt üzrə gedirdi. Belə ki, rezidentlər xarici iqtisadi fəaliyyətdən əldə etdikləri valyutanın çox hissəsini valyuta fonduna satmış idilər. Bu isə açıq-aşkar ölkənin xarici iqtisadi fəaliyyətinə təsir göstərmmiş, ölkənin xarici iqtisadi fəaliyyətində valyuta gəlirləri azalmış, bir sözə valyuta münasibətlərinə mənfi təsir göstərmişdir. Lakin 1995-ci ildən rezidentlərin xarici iqtisadi fəaliyyətdən əldə etdikləri gəlirlərinə sərbəstlik verilməsi, ölkənin valyuta gəlirlərinə müsbət təsir etmişdir.

c) xarici valyuta ilə ödənişlərin əsaslandırılmış olduğunu yoxlamaq;

Yəni xarici valyutada ölkəyə edilən ödənişlər, şübhəsiz ki, qanuni olmalıdır və bu ödənişlərin həyata keçirilməsi zamanı onun əsaslandırıldığı sənəd olmalıdır. Təcrübədə bütün inkişaf etmiş ölkələrdə ölkəyə gələn və ölkədən xaricə çıxan valyutalar əsaslı surətdə qeydə alınır. Bu qeydə alınmada məqsəd, ölkədə valyuta qiymətlərinin qanunsuz dövriyyəsinin qarşısını almaq, milli valyutaya hər an dəyə biləcək təhlükənin qarşısını almaqdır.

ç) valyuta əməliyyatları, o cümlədən qeyri-rezidentlərin milli valyuta ilə əməliyyatları üzrə üçot və hesabatın tamlığı obyektivliyini yoxlamaq;

Məlum olduğu kimi konkret dövr üçün baş verən valyuta əməliyyatları öz əksini hesabatlarda tapır. Ölkənin valyuta əməliyyatları haqqında düzgün informasiya almaq üçün əsasən bu hesabatlardan istifadə edib, ölkədaxili valyuta siyasətinin cari və perspektiv istiqamətləri müəyyən edilir.

«Valyuta tənzimi» haqqında Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan Respublikasında valyuta nəzarəti valyuta nəzarəti orqanları və onların agentləri tərəfindən həyata keçirilir. Valyuta nəzarəti orqanları Milli Bank və Dövlət Gəmrük Komitəsidir. Valyuta nəzarəti agentləri isə Milli Bank qarşısında hesabat verən müvəkkil banklardır.

Xarici iqtisadi münasibatlarda valyuta münasibatları və valyuta siyasatının xüsusiyyətləri

Valyuta nəzarəti orqanları öz səlahiyyətləri daxilində rezident və qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında icrası möcburi hesab edilən normativ aktlar qəbul edirlər. Qanunun müvafiq maddəsinə görə onlar öz səlahiyyətləri daxilində:

a) Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlər tərəfindən həyata keçirilən valyuta əməliyyatlarının mövcud qanunvericiliyi, lisenziya və icazələrin şərtlərinə nə dərəcədə uyğun gəlməsinə, həmçinin valyuta nəzarəti orqanlarının aktlarıının yerinə yetirilməsinə nəzarət edirlər;

b) rezidentlər və qeyri-rezidentlərin valyuta əməliyyatlarını yoxlayırlar;

c) rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları üzrə üçötün, hesabatın və sənədləşmələrin forması və qaydalarını müəyyən edirlər.

Qeyd edək ki, sərbəst valyuta bazarına malik olan ölkələrdə fiziki və hüquqi şəxslərin bu bazarda apardıqları əməliyyatlar, valyuta alqı-satçıları tamamilə sərbəstdir. Valyuta nəzarəti sistemi mövcud olan ölkələrdə isə dövlət valyuta bazarına birbaşa müdaxilə edir və valyuta əməliyyatlarını öz nəzarəti altına alır. Əgər bu nəzarət bütün əməliyyatları əhatə edirsə, bu sahadə dövlət inhisarı mövcud olur. Bu zaman milli gəlir, qiymətlərin ümumi səviyyəsi və pul kütłüsünün miqdarında ciddi dəyişiklik aparılmışdan valyuta məzənnəsinin sabitliyinin təmin edilməsinə çalışılır.

Qeyd edək ki, çoxsaylı valyuta məzənnəsi müxtəlis əməliyyat növləri, mal qrupları və regionlar üzrə diferensiallaşmış valyuta məzənnəsi nisbatının tətbiq edilməsindən ibarətdir.

Çoxsaylı valyuta məzənnəsinin tətbiqi valyuta nəzarəti mexanizminin mühüm elementlərinindən biridir. Çoxsaylı valyuta məzənnəsi sabit və sərbəst məzənnə sistemlərində tətbiq edilə bilir. Çoxsaylı sabit valyuta məzənnəsində milli valyutanın digər valyutalara nisbatən məzənnəsi ödəniş balansının hansı maddələri üzrə kasıri olmasından asılı olaraq dövlət tərəfindən hər maddə üçün fərqli olaraq ayrı-ayrılıqda müəyyən edilir. Çoxsaylı sərbəst valyuta məzənnəsində isə sabit məzənnədə olduğu kimi ayrı-ayrı maddələrə (mallara) müxtəlis məzənnə tətbiq edilir, lakin sərbəst məzənnə sistemində bu fərqli məzənnələr valyutaya olan tələb və təklifdən asılı olaraq bazarda sərbəst müəyyən edilir.

Çoxsaylı valyuta məzənnəsi mexanizminin ən köhnə və sadə forması «ikili məzənnə» sistemidir. Burada biri sabit rəsmi məzənnə, digəri dəyişkən sərbəst bazar məzənnəsi olmaqla iki məzənnə tətbiq edilir. Onlardan rəsmi məzənnə ifrat dəyərləndirilmiş məzənnədir və bazar məzənnəsindən aşağıdır. Bu ifrat dəyərləndirilmiş rəsmi məzənnə əksər hallarda ilkin təlabat malları, investisiya malları və xammal idxləhəna tətbiq edilir.

Qeyd edək ki, maliyyə əməliyyatları üzrə valyuta məhdudlaşdırılmışlarının formaları kapital hərəkətinin tənzimlənməsi istiqamətindən asılıdır.

Tədiyyə balansı passiv olduqda, valyuta məzənnəsini dəstəkləmək üçün kapital ixracının məhdudlaşdırılması və kapitalın ölkəyə axımının təşviq edilməsi üzrə aşağıdakı tədbirlər həyata keçirilir:

- milli və xarici valuta, qızıl qiymətli kağızların xaricə aparılmasının, kredit verilməsinin limitləşdirilməsi;
- kredit və maliyyə bazarlarının fəaliyyəti üzərində nəzarət və s.

Valyuta nəzarəti və valyuta məhdudlaşdırımların iqtisadi nəticələrinə gəldikdə isə bu nəticələr valyuta nəzarəti və valyuta məhdudlaşmaları dərəcəsindən, ayrı-ayrı ölkələrin iqtisadi vəziyyətindən və onların dünya iqtisadiyyatında oynadığı roldan asılıdır. Bir çox hallarda bu amil malin qiyməti, keyfiyyət və satış şərtləri ilə birlikdə rəqabət qabiliyyətliliyinə təsir göstərir.

4.6. Azərbaycanın xarici ticarət fəaliyyətində valyuta əməliyyatlarına gömrük nəzarəti

Azərbaycan Respublikasının valyuta tənzimi haqqında qanuna uyğun olaraq ölkənin rezident və qeyri-rezidentlərinin valyuta hüququ münasibatlarının, valyuta məhdudiyyətlərini reglamentləşdirən normativ bazanın olması, valyuta əməliyyatlarının həyata keçirilməsi zamanı bu qanunvericiliyə əməl edilməsinə nəzarət məqsədi ilə şərait yaradılması üçün inzibati idarəetmə mexanizmini şərtləndirir. Qeyd edək ki, valyuta nəzarəti valyuta tənzimlənməsi sisteminin bütövlükdə üst qürumu olmaqla bərabər cəmiyyətin müəyyən inkişaf mərhələsində qarşıda duran

Xarici iqtisadi münasibətlərdə valyuta münasibətləri və valyuta siyasetinin xüsusiyyətləri

konkret məsələləri həll edir. Valyuta əməliyyatları zamanı və yaxşıta nəzarətinin başlıca möqsədi valyuta əməliyyatlarında velyum qanunvericiliyinə riayət olunmasının təmin edilməsidir. Valyuta qanunvericiliyinə uyğun olaraq valyuta nəzarətinin əsas istiqamətləri aşağıdakı kimi müəyyən edilmişdir:

Aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması; tələb olunan lisenziya və icazələrin alınması; rezident-lərin dövlət qarşısındaki öhdəliklərinin, həmçinin əldə olunan xarici valyutanın daxili valyuta bazارında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanması; xarici valyuta ilə ödənişlərin qanun və əsası olduğunun yoxlanması; valyuta əməliyyatları üzrə hesabatların obyektiv olduğunun yoxlanması.

Valyuta nəzarətinin qeyd olunan əsas istiqamətləri xarici iqtisadi fəaliyyət zamanı valyuta nəzarəti sahəsində ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinin tərkib hissəsi kimi müəyyən edilir.

Gömrük orqanları Azərbaycan Respublikasının digər ölkələrlə iqtisadi əlaqələrinin əsas təminatçılarından biri olmaq etibarilə xarici iqtisadi fəaliyyətin səmərəli yerinə yetirilməsi və tənzimlənməsində mühüm rol oynayır. Xarici iqtisadi fəaliyyəti şorti olaraq xarici ticarət əməliyyatları və qeyri-ticarət əməliyyatları kimi iki qrupa bölmək olar.

Xarici ticarət əməliyyatları bir qayda olraq iki növ ödəniş forması əsasında həyata keçirilir:

- Birincisi, ayra-ayrı ölkələrin xarici iqtisadi fəaliyyət iştirakçıları arasında mal və xidmətlərin alqı-satqısı prinsipləri əsasında sövdələşmələr vasitəsilə. Belə sövdələşmələr beynəlxalq valyutada hesablaşmalarla bağlı yerinə yetirilir.
- İkincisi, mal və xidmətlərin valyutada qiymətləndirilməsi ilə həyata keçirilən, lakin valyuta axımının nəzərdə tutulmayan kompensasiya və barter sövdələşmələri vasitəsilə aparılır.

Qeyri-ticarət əməliyyatları da həmçinin ya valyutanın sərhəddən keçirilməsini, ya da mal və xidmətlərin valyutada qiymətləndirilməsini nəzərdə tutur. Beləliklə, gömrük orqanları xarici iqtisadi fəaliyyətin tənzimlənməsi səbəbilə Azərbaycanın digər ölkələrlə valyuta münasibətlərinin dəyiş yolla iştirakçısı olurlar.

Beynəlxalq təcrübə göstərir ki, xarici iqtisadi fəaliyyətlə bağlı əməliyyatlara səmərəli valyuta nəzarəti yalnız bu işdə gömrük orqanlarının fəal iştirak ilə mümkündür. Belə ki, malların gömrük sərhədindən keçirilmə faktı və onun şərtləri, həmçinin xarici ticarət müqavilələrində öz əksini tapmış, digər məsələlər gömrük nəzarəti və gömrük rəsmiləşdirməsinin gedişində aşkarlanır. Məhz gömrük rəsmiləşdirməsi zamanı valyuta nəzarətinin hərtərəfli və səmərəli həyata keçirilməsi üçün şərait yaranmış olur. Beləliklə, gömrük orqanlarına valyuta nəzarəti həyata keçirmək hüququ verilməklə qanunvericilik aktı səviyyəsində valyuta nəzarəti orqanının səlahiyyəti konkretləşdirilmiş olur. Gömrük sərhədindən keçirilən valyuta və valyuta qiymətlilərinə nəzarət funksiyası ənənəvi xarakterli olub, əvvəller də gömrük orqanlarının əsas funksiyalarına aid idi, valyuta qiymətlilərinə mülkiyyət hüququnun keçməsi və bu əməliyyatlara nəzarət funksiyalarının gömrük sisteminə həvalə edilməsi principcə yeni məsələdir və bu nəzarətin səmərəliliyinin artırılması məqsədi güdür. Məsələnin belə qoyuluşu gömrük sisteminin maraq dairəsini genişləndirmək, gömrük və valyuta qanunvericiliyi sahələrini uzlaşdırmağa, həmçinin onun həllində gömrük sisteminin təşkilatı və texniki imkanlarından istifadə etməyə şərait yaradır və nəticədə bu üstünlüklər xarici ticarət əməliyyatlarına nəzarətin təşkilində özünü göstərir.

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyəti orqanı cyni zamanda Azərbaycan Respublikasında valyuta nəzarəti orqanlarından ibarətdir. Dövlət Gömrük Komitəsinin 9 sentyabr 1998-ci il tarixli 049 sayılı əmri ilə «Azərbaycan Respublikası ərazisindən ixrac edilən malların müqabilində valyuta vəsaitlərinin ödənişinin nəzarəti barədə» təlimat təsdiq edilmişdir. Təlimata əsasən ixrac edilən malların müqabilində valyuta vəsaitlərinin ödənişinə nəzarət bir neçə mərhələdə həyata keçirilir. Bunlara aşağıdakılardı göstərmək olar:

1. İlkin nəzarət:

- Yük Gömrük Bəyannamisinin düzgün doldurulmasına və göstərilən məmulatların dəqiqliyinə nəzarət;
- həyata keçirilən sövdələşmələrin qanunvericiliyə uyğunluğuna nəzarət;

**Xarici iqtisadi münasibətlərdə valyuta münasibətləri
və valyuta siyasetinin xüsusiyyətləri**

- hesabatların formalasdırılması və Dövlət Gömrük Komitəsi-nə təqdim edilməsi;
- 2. Məlumat analitik nəzarət:
 - gömrük orqanlarından alınan məməkulatların yoxlanması;
 - valyuta nəzarəti. uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi;
 - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analiz);
 - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.
- 3. Bitkin sənədin nəzarəti:
 - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlığı faktı üzrə məqsədli yoxlama;
 - gömrük məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi.

Belə nəzarət sistemi imkan verir ki, hər bir valyuta əməliyyatı-nın qanunvericiliyə uyğun olmasına nəzarət edilsin, qaytarılmamış valyuta qazancının höcmi qiymətləndirilə bilsin, ödənişin şərtləri qaydaya salınsın, gömrük, orqanlarının və bankların orerativ məlumat mübadiləsi təmin edilsin, valyuta nəzarəti məqsədləri üçün bank və gömrük orqanlarının imkanlarından maksimum istifadə edilsin.

Ixrac əməliyyatlarından valyuta ödənişlərinə nəzarət Dövlət Gömrük Komitəsinin 9 sentyabr 1998-ci il tarixli əmri ilə təsdiq edilmiş və 11 fevral 1999-cu il tarixli 099 sayılı əmri ilə dəqiqləşdirilmiş təlimatla müəyyən edilən «ixrac əməliyyatlarında valyuta ödənişlərinə nəzarətin texnoloji sxemi»nə uyğun olaraq həyata keçirilir.

İlkin nəzarət ixrac əməliyyatlarının gömrük rəsmiləşdirilməsi zamanı aparılır. Bu zaman ixracatçı tərəfindən təqdim olunan aidiyyati sənədlərin tamlığı və düzgünlüyü gömrük rəsmiləşdirilməsini aparan müvafiq şöbə (yük şöbəsi) tərəfindən yoxlanılır.

Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüdudlarından kənara satış gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunmaqla malların ixracını nəzərdə tutur.

Satışdan əldə edilən vəsaitlər, mallar satıldıqca 10 bank günündən gec olmayıaraq ixracatçının ona xidmət göstərən müvəkkil bankdakı valyuta hesabına daxil olmalıdır. Konsiqnasiya ticarəti üçün ayrılan müddətdə Azərbaycan Respublikasına qaytarılmalıdır.

Dövlət müəssisəsi olmayan ixracatçılar tərəfindən malların konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Bu zaman respublikanın dövlət müəssisələrində istehsal olunmuş malların dəyəri, istehsalçıya tam ödənilidikdən sonra ixrac oluna bilər.

Konsiqnasiya yolu ilə ixrac əməliyyatlarının rəsmiləşdirilməsində gömrük orqanları tərəfindən aşağıdakı sənədlər tələb olunur:

- xarici tərəflə bağlanmış müqavilə (ixracatçı dövlət müəssisəsi olduğu halda İqtisadi İkişaf Nazirliyində qeydiyyatdan keçirilməklə; digər ixracatçılar tərəfindən isə gömrük orqanlarında bəyan edilməklə);
- ixrac olunan malın mənşə sertifikatı;
- istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə;
- ixrac olunan mal dövlət müəssisəsində istehsal edilmişdirək. ixracatçı qeyri-dövlət müəssisəsi olduğu halda onun dəyərinin istehsalçıya tam ödənilməsini təsdiq edən müvafiq bank sənədi;
- konsiqnasiya müqaviləsində nəzərdə tutulan valyuta vəsaitini vaxtında köçürülcəyinə və yaxud mal satılmadığı halda həmin malın geri qaytarılmasına «Zəmanət öhdəliyi»;
- Uçot kartoçkası;
- deklorant tərəfindən tərtib olunmuş Yük Gömrük Bəyannaməsi.

Konsiqnasiya yolu ilə ixrac əməliyyatları ilə yanaşı xarici ticarətdə barter əməliyyatları da tətbiq edilir. Barter əməliyyatları dəyəri ödənilmədən ekvivalent məbləğdə qarşılıqlı mal (xidmət və əqli mülkiyyət) mübadiləsini nəzərdə tutur.

Dövlət müəssisələri və nizamnamə fonduna dövlətin pay haqqı 50%-dan yuxarı olan müəssisələr tərəfindən bağlanmalı olan barter müqavilələri İqtisadi İkişaf Nazirliyində qeydiyyatdan keçirilməklə, digər müəssisələr tərəfindən bağlanmış barter

Narici iqtisadi münasibətlərdə valyuta münasibətləri və valyuta siyasetinin xüsusiyyətləri

müqavilələri isə, gömrük orqanlarında boyan edilməklə həyata keçirilir. Malların barter (mübadilə) yolu ilə ixracı zamanı gömrük orqanları tərəfindən tələb olunan sənədlər aşağıdakılardır:

- istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə;
- ixrac olunan mal dövlət müəssisəsi olduğu halda onun dəyərinin istehsalçıya tam ödənilməsini təsdiq edən müvafiq bank sənədi;
- xarici tərəflə bağlanmış barter müqaviləsi;
- ixrac olunan malın mənşə sertifikatı;
- ekvivalent məbləğə malların vaxtında Azərbaycan Respublikasına gətiriləcəyi və yaxud valyuta vəsaitinin ixracatının müvəkkil bankdakı valyuta hesabına köçürüleceyi barədə zəmanət öhdəliyi;
- Uçot kartoçkası;
- Deklorant tərəfindən tərtib olunmuş Yük Gömrük Bəyannaməsi.

Kreditlə ixrac əməliyyatları isə faktiki mal (xidmət və eqli mülkiyyət) ixracından sonra haqq müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən malların ixracını nəzərdə tutur. Kreditlə ixrac əməliyyatlarında gömrük orqanları tərəfindən tələb olunan sənədlərə daxildir:

- istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə;
- ixrac olunan mal dövlət müəssisələrində istehsal edilmişdirsa, ixracatçı qeyri-dövlət müəssisəsi olduğu halda onun dəyərinin istehsalçıya tam ödənilməsini təsdiq edən müvafiq bank sənədi;
- xarici tərəflə bağlanmış müqaviləsi;
- malın mənşə sertifikatı;
- valyuta vəsaitlərinin köçürülməsinə zəmanət öhdəliyi;
- Uçot kartoçkası (U.K.);
- Deklorant tərəfindən tərtib olunmuş Yük Gömrük Bəyannaməsi.

Müvəqqəti ixrac əməliyyatları xarici ölkələrdə xidmət göstərilməsi lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların yenidən işlənmədən Azərbaycan Respublikasına qaytarılması şərtlə nəzərdə tutulur.

- Dövlət müəssisələri tərəfindən müqavilə ilə göndərilmiş

mallar üzrə bağlanmış müqavilələrdə növərdə tutulmuş müddət bitdiyi gündən həmin mallar 30 gün ərzində Azərbaycan Respublikasına qaytarılmalıdır. Valyuta vəsaiti mallar satıldığı gündən 10 gün müddətində Azərbaycan Respublikasında müvəkkil bankdakı hesabına daxil edilməlidir.

Müvəqqəti ixrac əməliyyatları rəsmiləşdirilərkən gömrük orqanları tərəfindən aşağıdakı sənədlər tələb olunur:

- istesalçı ilə ixracatçı arasında bağlanmış müqavilə;
- ixrac olunan mal dövlət müəssisələrində istehsal edilmişdirse, ixracatçı qeyri-dövlət müəssisəsi olduğu halda onun dəyərinin istehsalçıya tam ödənilməsini təsdiq edən müvafiq bank sənədi;
- xarici tərəfə bağlanmış müqaviləsi;
- müvəqqəti ixrac olunan malın mənşə sertifikasi;
- Uçot kartočkası (U.K.);
- Deklorant tərəfindən tərtib olunmuş Yük Gömrük Bəyannaməsi, son (sənədli) nəzarət-gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra aparır.

Gömrük orqanının Yük şöbəsinə ixracatçı tərəfindən təqdim olunan sənədlər rəsmiləşdirilərək Maliyyə – Tarif şöbəsinə verilir və aşağıdakılardan yerinə yetirilir:

- hər bir ixrac əməliyyatına dosye açılır, ixracatçının əriazı ilə birlikdə göstərilən sənədlərin surətləri və təlimatın 2-ci bəndindəki müvafiq ixrac rejimini uyğun tələb olunan sənədlər əlavə edilir;
- Uçot kartočkasındaki məlumatların düzgünüyü yoxlanılmadıqda, təqdim olunan Yük Gömrük Bəyannaməsi məlumatları ilə üzləşdirilir;
- Uçot kartočkası tərtib olunmaqla, gələcəkdə valyuta vəsaitlərinin daxil olacağının və ya mahn geri qaytarılacağının son müddətləri təyin olunur;
- Uçot kartočkasında qeydiyyat nömrəsi verilməklə Uçot kartočkası reyestrinə salınır və onun surəti isə Dövlət Gömrük Komitəsi valyuta nəzarəti şöbəsinə göndərilir;
- göndərilmiş malların müqabilində ödəniş vaxtının bitməsi barədə ixracatçıya və Dövlət Gömrük Komitəsi

Xarici iqtisadi münasibətlərdə valyuta münasibətləri və valyuta siyasetinin xüsusiyyətləri

- valyuta nəzarəti şöbəsinə bildiriş göndərilir;
- valyuta vəsaitlərinin daxil olması barədə müvəkkil bank tərəfindən təsdiq edilmiş uçot kartoçkası və ya malların geri qaytarılması barədə deklorant tərəfindən tərtib edilmiş idxlə Yük Gömrük Bəyannaməsi ixracatçı tərəfindən gömrük orqanlarına təqdim edildiyi təqdirdə Yük Gömrük nəzarətindən çıxarınlırlı;
 - valyuta vəsaitlərinin vaxtında mədaxil olmaması və ya malların geri qaytarılması müddətinin başa çatması ilə əlaqədar ixracatçı tərəfindən ixrac müqavilələrinə müvafiq olaraq nəzərdə tutulan orbitraj proseduralarının yerinə yetirilməsi halları istisna olmaqla gömrük orqanı (maliyyə tarif şöbəsi) mövcud qaydada araşdırma aparır. protokol tərtib edir və toplanmış materialları gömrük orqanının müvafiq qacaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə şöbəsinə təqdim edir. Aidiyyatı üzrə bu işi icra edən şöba təhqiqat aparmaqla, eyni zamanda qərar qəbul edir. Həmçinin təlimatın 2 sayılı əlavəsinin «B» bölməsinə uyğun olaraq ixracatçıya qarşı Gömrük Məcəlləsinin müvafiq maddəsinə əsasən sanksiya tətbiq edir və bu barədə Dövlət Gömrük Komitəsinin maliyyə tarif və valyuta nəzarəti baş idarəsinə məlumat verir.

İxracatçılar tərəfindən ixrac olunan malların Azərbaycan Respublikası ərazisindən çıxarılması gömrük orqanları tərəfindən yalnız onların haqqının qabaqcadan ödənildiyi və yaxud geri çağrılan akkreditiv açılması müvəkkil banklar tərəfindən uçot kartoçkasının «A₁» «A₂» bölmələrində qeyd edilməklə təsdiq olunduqdan sonra həyata keçirilir. İxracatçılar tərəfindən aparılan ixrac əməliyyatlarının hesablaşmalar hissəsi Azərbaycan Respublikası müvəkkil banklarının, malların gömrük sərhəddindən çıxarılması isə gömrük orqanlarının nəzarəti altında həyata keçirilir.

İxracatçılar, təlimatın tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, həmçinin təlimata uyğun xarici valyuta vəsaitlərinin respublikaya vaxtında və tam həcmdə köçürülməsinin (gətirilməsini) mövcud qaydada təmin etmədikləri təqdirdə, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 216-ci maddəsinə uyğun müəyyən edilmiş

BÖLMƏ 4

qaydada məsuliyyət daşıyırlar. İxrac əməliyyatlarında malların Azərbaycan Respublikası gömrük ərazisindən çıxarılmasına gömrük orqanları, bu malların müqabilində valyuta vəsaitlərinin ödənilməsinə isə müvəkkil banklar nəzarət edirlər.

Qeyd etdiyimiz kimi valyuta nəzarətinin məqsədi valyuta əməliyyatları aparıllarkən valyuta qanunvericiliyinə əməl olunmasını təmin etməkdir. Eyni zamanda o da məlumdur ki, valyuta nəzarəti valyuta nəzarəti orqanları və onların agentləri tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası ərazisinə və onun gömrük sərhədlərindən kənara valyuta və qiymətli kağızların keçirilməsi. Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunan qaydada rezidentlər və qeyri-rezidentlər tərəfindən həyata keçirilir. Gömrük orqanları valyuta nəzarəti orqanları arasında müstəsna yer tutur. Valyuta nəzarəti sahəsində gömrük orqanlarının vəzifə və səlahiyyətləri gömrük məcəlləsində öz əksini tapmışdır.

Bu sahədə gömrük orqanlarının vəzifələrini aşağıdakı kimi göstərə bilərik:

1. Ayrı-ayrı şəxslər tərəfindən gömrük sərhədindən keçirilən milli valyutanın və bu valyuta ilə qiymətli kağızların hərəkətinə nəzarət;

2. Ayrı-ayrı şəxslər tərəfindən sərhəddən keçirilən valyuta dəyərinə nəzarət;

3. Gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vəsiti ləri ilə əlaqədar valyuta əməliyyatlarına nəzarət.

Onu da qeyd edək ki, valyuta nəzarətini həyata keçirmək üçün lazımlı olan sənədlərə aşağıdakılardaxildir:

1. Sövdələşmənin pasportu (baza sənədi);

2. Uçot vərəqi. Bu sənəd gömrük orqanları tərəfindən Yük Gömrük Bəyannaməsinə əsasən doldurularaq müvəkkil banka göndərilir;

3. Reyester üçot vərəqinə əsasən doldurulan bu sənəd ixracata gedən malın yüklənməsi, onun əvəzində alınacaq valyuta dəyərlərinin məbləği və müddəti haqqında informasiyanı əhatə edir;

4. Dosye. Bu sənəd hər bir sövdələşmə pasportuna əsasən müvəkkil bank tərəfindən malın ixracatından valyuta daxil olmasına nəzarəti həyata keçirmək üçün seçilmiş məlumat toplusudur;

5. İxracata görə valyuta daxil olmalarına nəzarət ixracat-

Xarici iqtisadi münasibətlərdə valyuta münasibətləri və valyuta siyasetinin xüsusiyyətləri

çı tərəfindən müvəkkil bankda sövdələşmə pasportunun rəsmi-
laşdırıldıyi andan başlayır. Bankın məsuliyyətli işçisi tərəfindən
təsdiq edilmiş sövdələşmə pasportunun surəti, ona əlavə edilən
vərəq, Yük Gömrük Bəyannaməsinin surəti və başqa sənədlər
gömrük orqanlarına verilir. Gömrük orqanları aldıqları sövdə-
ləşmə pasportlarında və Yük Gömrük Bəyannaməsindəki məlu-
mathların doğruluğunu, habelə oradakı imzaların və möhürüün ot-
tişklərinin düzgünlüyünü yoxlayaraq onları təsdiq edir və ixracata
icazə verir.

Yük Gömrük Bəyannaməsinin surəti ixracatçıya verilir.
Bu sənəd 10 gün müddətində Dövlət Gömrük Komitəsinin ban-
kına verilməlidir.

Dövlət Gömrük Komitəsi Yük Gömrük Bəyannaməsinə
əsasən təqvim ardıcılığı üzrə ixracat üçün valyuta daxilolmalarının
uçot vərəqəsinin reyestrini hazırlayır və xüsusi rabitə kanalları ilə
bu reyestrlerin iki surətini müvəkkil banka göndərir. Həmin sənəd-
lər orada qeydə alınır və xüsusi jurnalda yazılır. Sövdələşmə paspor-
tuna aid olan uçot vərəqələri üzrə bölünmüş reyestrin birinci
nüsxəsi müvafiq dösyelər üzrə realize edilir, ikinci nüsxə isə nəzarət
vaxtından gec olmayıaraq Dövlət Gömrük Komitəsinə göndərilir.

Tranzit hesaba valyuta daxil olduqda onların cari hesaba
keçirilməsinə və bir hissəsinin daxili valyuta bazarında satılması-
na dair, tapşırıqda ixracatçı sövdələşmə pasportu və uçot vərəqi-
nin rekvizitlərini qeydə alır.

İxracat üçün valyuta daxilolmalarının məbləği Yük Gömrük
Bəyannaməsində göstərildiyindən az olduğu halda və müd-
dətləri pozulduqda ixracatçıya məlumatları dəqiqləşdirmək üçün
İqtisadi İṅkişaf Nazirliyinə müraciət etməyə icazə verilir.

İxracatçı doldurulmuş uçot vərəqinə daxil olmuş məbləğə
və onu təsdiq edən sənədlərin əslinə dair müvafiq qeydlər edir.
Müvəkkil bank reyestrin ikinci nüsxəsini bütün rekvizitlərini təs-
diq edir və nəzarət vaxtı bitənədək onu Dövlət Gömrük Komitə-
sinə göndərir.

Valyuta daxil olmalarının sonrakı nəzarəti müvəkkil bank
tərəfindən həyata keçirilir.

İdxal-ixrac əməliyyatlarını həyata keçirərkən valyuta he-
sablaşmalarının müxtəlif formalarından istifadə olunur ki, onlar-
dan: əvvəlcədən ödəmə, inkasso, akkreditivlər, açıq hesab forma-

ları daha çox işlədir.

Gömrük orqanlarının fəaliyyətində idxal edilmiş mallar üçün xarici valyuta ödənilməsinin əsaslı olmasına nəzarət xüsusi yer tutur. İdxal əməliyyatlarına gömrük bank nəzarətinin tətbiqinin zəruriliyi idxal ediləcək malın dəyərinin əvvəlcədən ödənilməsi, qiymətlərin dünya bazar qiymətlərinə nisbətən artırılması yolu ilə xaricə valyuta vəsaiti axımının artması ilə əlaqədar meydana gəlmişdir. Malların idxal zamanı valyuta nəzarətinin təşkili məsələsinin həlli ixracat üçün daxil olan valyutada gömrük orqanları və müvəkkil bankların nəzarəti sahəsində əldə etdikləri təcrübəyə əsaslanır.

Malların idxalına dair qüvvədə olan təlimata görə idxalçı ölkənin sahibkarları və hüquqi şəxsləri valyuta ödənişlərinin dəyəri ekvivalentində mal daxil olmasına nail olmalıdır.

İdxal əməliyyatları zamanı valyuta nəzarətini təşkil edən bir sıra sənədlər də mövcuddur ki, bunların sırasına aşağıdakılardır:

İdxal üzrə sövdələşmə pasportu; idxal edilən malların uçot vərəqi; ödəniş kartoçkası; idxal sövdələşməsi üzrə dosye; valyuta nəzarətinə təminat; valyuta nəzarətinə daxil olan, çıxan sənədlərin uçot jurnalı; sövdələşmə pasportu.


Gömrük sövdələşməsi başa çatdıqdan sonra idxalçı Yük gömrük bəyannaməsi kserosurətini öz bankına göndərir və bununla da malın idxal olunduğunu təsdiq edir. Bank gömrük rəsmiləşdirilməsinə dair bildiriş alıqdan sonra gətirilən malın ödənişini həyata keçirir. Müvəkkil bank hər on gündən bir sövdələşmə pasportlarının surətini Dövlət Gömrük Komitəsinə göndərir.

Dövlət Gömrük Komitəsi — gömrük orqanlarından aldığı Yük Gömrük Bəyannaməsinə əsasən idxalın uçot kartoçkasını tərtib edir və onları Dövlət Gömrük Komitəsinə, onun kağıza yazılmış surətini isə keçirilmiş ödənişləri identifikasiya etmək üçün idxalçıya göndərir. Dövlət Gömrük Komitəsi gömrük orqanlarından aldığı Yük Gömrük Bəyannaməsinə əsasən idxalın uçot kartoçkasını tərtib edir. Bütün bu qeyd olunanlar malın ölkəyə gətirilməsinə və ödənişlərin məbləğinin idxal edilən malın dəyərinə valyuta ödənişlərinin uyğunluğuna nəzarəti həyata keçirməyə imkan verir.

AR-nda yaradılmış valyuta nəzarəti mexanizmi hər şeydən əvvəl ixracdan əldə edilən valyutanın AR-na tam və vaxtında qaytarılmasına (büdcənin doldurulması, ümumi maliyyə intiza-

**Xarici iqtisadi münasibatlarda valyuta münasibətləri
və valyuta siyasətinin xüsusiyyətləri**

minin möhkəmlənməsi, daxili valyuta bazarının inkişaf etdirilməsi və dövlətin valyuta ehtiyatlarının formalasdırılması məqsədilə) yönəldilib. Bu mexanizmi sxematik olaraq aşağıdakı kimi təsvir etmək olar:



Bu sxemdə əsas nəzarətçi subyektlər kimi gömrük orqanları və bank təsisatları çıxış edir.

İxrac əməliyyatlarına valyuta nəzarəti sistemi artıq özü-

nün hiss olunan nəticələrini verib-əsəssiz valyuta sızmalarının həcmi sövdələşmə məbləğlərinin təxminən 4%-nə qədər ixtisar olunub ki, bu da dünyada qəbul olunmuş göstəricilərə uyğun gelir. Strateji vacib xammal ixracına gömrük-bank nəzarətinin tətbiqindən və gücləndirilməsindən indiyədək olan müddət ərzində isə Azərbaycan banklarına daxil olmalarda çox yüksək artım müşahidə olunmaqdadır.

Valyuta tənzimlənməsinin və nəzarətinin səmərəli sisteminin yaradılmasının ən mühüm cəhətlərdən biri barter əməliyyatları ilə tədbirlərin görülməsidir. Qeyd edək ki, son vaxtlardan bu mübadilə formasının xüsusi çəkisi artdır. Ölkənin xarici ticarət dövrüyüsündə barter sövdələşməsinin xüsusi çəkisinin artması dolayı yolla böyük məbləğdə valyuta itkisinə, habelə ixrac və idxlən balanslaşdırılmasına səbəb olur.

Barter yolu ilə mübadilə yalnız barter əməliyyatlarının pasportu tərtib edildikdən sonra yerinə yetirilir. Barter əməliyyatları paspotu barter əməliyyatlarının uçotu və nəzarətinin əsas sənədidir.

Barter sövdələşmələrinin yerinə yetirilməsi ölkənin gömrük sərhədindən keçirilərək aparılan malların gömrük rəsmiləşdirilməsi pasportunu gömrük orqanlarına verdikdən sonra həyata keçirilir.

Barter əməliyyatı üzrə ölkəyə gətirilən malların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti zamanı tələb olunan əsas şərt ona ekvivalent malların ölkədən aparılmasıdır.

Xarici iqtisadi əlaqələr qarşıq müqavilələr üzrə həyata keçirildikdə belə gömrük nəzarəti qaydası (müəyyin şərtləri nəzərə almaqla) saxlanılır.

Valyuta nəzarəti-agent funksiyasını yerinə yetirərkən müvəkkil banklar sövdələşmə pasportunu rəsmiləşdirərkən sövdələşmənin 0,15%-i məbləğində haqq almaq hüququna malikdirlər.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1996-ci ildə Azərbaycan Respublikasının Milli Bankı ilə birgə hazırlanıqları «Nəğd xarici valyutamı və xarici valyutada qiymətli kağızların müvəkkil banklar tərəfindən respublikaya gətirilməsi və çıxarılması qaydaları haqqında» təlimata əsasən (№ d 22/1366 və 05/1030 a) nəğd xarici valyutamı və xarici valyutada qiymətli kağızlar respublikanın gömrük orqanlarında məcburi

Xarici iqtisadi münasibətlərdə valyuta münasibətləri

va valyuta siyasətinin xüsusiyyatları

surətdə bəyan edilmək şərti ilə respublikaya gətirilən və respublikadan çıxarıla bilən xarici valyutada qiymətli kağızlara, xarici valyutada ifadə edilmiş ödəniş sənədləri, xarici valyutada ifadə edilmiş fond qiymətləri, habelə xarici valyutada başqa öhdəliklər aid edilir.

Valyuta qiymətlilərinin Azərbaycan Respublikasına gətirilməsi və respublikadan çıxarılması dedikdə respublikanın gömrük sərhədi vasitəsilə onların fiziki yerdəyişməsi başa düşülür.

Azərbaycan Respublikasının gömrük orqanları qüvvədə olan gömrük qanunvericiliyinə uyğun olaraq, respublika ərazisindən çıxarılan (respublikaya gətirilən) valyuta qiymətlilərinə nəzarəti həyata keçirirlər.

Valyuta tənzimlənməsi haqqında qanuna əsasən fiziki şəxslər gömrük qaydalarına əməl etməklə Azərbaycan Respublikası ərazisindən tranzit qaydada istənilən məbləğdə xarici valyuta keçirə bilərlər.

Tranzit valyuta Azərbaycan Respublikası ərazisinə gələrkən müvafiq gömrük arayışı doldurulur və gömrük işçisi tərəfindən şəxsi möhürlə təsdiq olunur və təyinat gömrükxanasından yenidən bəyan edilir. Girişinə sərhəd buraxılış postunda rəsmiləşdirilərək bəyanama doldurulmuş, gömrük arayışı xarici valyutanın ölkə ərazisindən maneəsiz buraxılmasını təmin edən əsas sonaddır.

Qeyd olunan sənədlər olmadıqda xarici valyutanın buraxılması qüvvədə olan qanunvericiliklə tənzimlənir.

Xarici iqtisadi fəaliyyətdə valyuta əməliyyatları istiqamətlərin-dən biri də qeyri-əmtəə əməliyyatları ilə bağlı valyuta əməliyyatlardır. Belə ki, dunya təsərrüfatının beynəlmiləşməsi, iqtisadi əlaqələrin genişlənməsi idxl-ixrac üzrə qeyri-əmtəə əməliyyatlarını sürətlə artırmaqdadır. Belə əməliyyatlara intellektual mülkiyyət hüququnun verilməsi ilə bağlı əməliyyatları aid etmək olar.

İntellektual mülkiyyətin aşağıdakı iki obyektini fərqləndirmək lazımdır:

Birincisi sənaye mülkiyyəti; ikincisi isə müəlliflik hüququ mülkiyyətidir.

Hüquqi baxımdan belə mülkiyyətlər digər mülkiyyətlər kimi dövlət qanunvericiliyi ilə qorunur.

BÖLMƏ 4

Azərbaycan Respublikasında intellektual mülkiyyət obyektlərini dövlət qeydiyyatını aparan və onlara dair mühafizə sənədləri verən orqanlar Dövlət Elm və Texnika Komitəsinin patent - lisenziya idarəsi və Dövlət Müəlliflik Hüquqları Agentliyi dir.

Sənaye mülkiyyəti üzərində intellektual və digər hüquqlar, qanunlar vasitəsilə tənzimlənir. Sənaye mülkiyyəti obyektlərinə aşağıdakılardır:

- Kəşf, sənaye nümunələri, faydalı modellər, firmanın adı, əmtəə nişanı və patent qanunvericiliyində sadalanan digər obyektlər;

- Dövlət belə obyektləri tənzimləmək və mülkiyyət hüququnu qorumaq məqsədilə dövlət qeydiyyatına (reyestrinə) alır.

Müəlliflik hüququnun tənzimlənməsi obyektlərinə isə aşağıdakılardır aid etmək olar:

- Ədəbiyyat və incəsənət sahəsində yaradıcılıq işləri, EHM üçün proqramlar, verilmiş məlumatlar bazası, integral mikrosxemlər toplusu və s. bu kimi obyektlər.

- Qeyri-əmtəə üzrə valyuta əməliyyatlarını apararkən onun dəyərinin düzgün qiymətləndirilməsi olduqca vacibdir. Bu dəyərin müəyyən edilməsinin müxtəlif üsulları vardır.

Müəssisə tərəfindən intellektual mülkiyyətin əldə edilməsi 2 formada ola bilər:

1. Müəssisənin nizamnamə kapitalının iştirakçısı tərəfindən pay şəklində hər hansı şəxs tərəfindən qoyulması;

2. Müəssisənin özü tərəfindən belə mülkiyyətin əldə edilməsindən asılı olaraq dəyərin hesablanması müxtəlif üsullarından istifadə olunması.

Müəssisənin nizamnamə kapitalı qeyri-əmtəə şəklində qoyulmuş payın qiymətləndirilməsi tərəflər arası müqavilələrdə belə obyektlərin əldə edilməsi xərcləri o cümlədən satıcıya ödənişlər, reyestrlər, yiğim dəyəri və s. rüsum və digər xərclər daxil olmaqla qiymətləndirilir.

Xarici iqtisadi fəaliyyət üzrə intellektual mülkiyyətlə bağlı valyuta əməliyyatlarını 2 qrupa bölmək ofar:

1. Belə hüquqları tam olaraq əldə etmək üzrə valyuta əməliyyatları;

2. Ancaq istifadə etmək hüququ ilə bağlı valyuta əmə-

**Xarici iqtisadi münasibətlərdə valyuta münasibətləri
və valyuta siyasetinin xüsusiyyətləri**

liyyatları.

Bələdiklə, xarici iqtisadi fəaliyyətdə idxlə və ixrac mülkiyyəti hüquq ilə bağlı valyuta münasibətlərini araşdırırdıqda 1-ci haldə xaricə verilmiş sənaye mülkiyyəti obyektlərindən gələn patentlərin daxil olması, müqavilə yolu ilə kontragentlərə bələ hüquqların alqı-satqısı; ikinci haldə intellektual mülkiyyətdən istifadə və tam hüququn alınması ilə bağlı əməliyyatları fərqləndirmək lazımdır.

Təbiidir ki, bələ nov qeyri-əmətələrin ixracı zamanı xarici bazarlarda bu növ qeyri-əmətələrə aheclar yüksək qiymət verməyə hazırlırlar. Cənki bu növ əmətələrdən faydalananaraq yüksək galır götürmək şansı olur. Firmalar sənaye mülkiyyəti obyektlərini ixrac edərkən, onu beynəlxalq bazarlara çıxarmalıdır. Bələ bazarlara çıxan firma hər hansı sənaye mülkiyyəti obyektni sənaye nümunəsini, faydalı modeli, ixrac qeyri-əmətəsi şəklində müqavilə yolu ilə ya sətə, ya da ki, istifadə etmək lisenziyası vera bilər. Bu zaman Azərbaycanın patent qanununa əsasən avvəllər qeydiyyatdan keçmiş bələ qeyri-əmətələr müvafiq xarici dövlətin də qeydiyyatından keçir və bu hüquq beynəlxalq konvensiyalarla qorunur. Ölkə və ya seçilmiş ölkə qanunlardan asılı olaraq patentin alınmasına çəkilən xərclər müxtəlif olur. Patent əldə etmək istəyən hər hansı şəxs öz ölkəsinin patent haqqında qanununa uyğun patent almaq istədiyi ölkələrin adı sadakanmış ərizəni təqdim etməlidir. Onu da qeyd etmək lazımdır ki, xarici patent cədvəlində ərizə yerləşdirmək olduqca bəhali əməliyyatdır. Ona görə də firma öz xərclərini dəqiq hesablamaqla və xərclərin ödənilməsinə əmin olduqdan sonra bələ əməliyyatları apara bilər. Xarici patent dəyəri bu patentin əldə edilməsinə çəkilən xərclərin məcmusuna bərabərdir. Onu qeyd edək ki, patent rüsumlarının alınması bir qayda olaraq hər il yerinə yetirməklə bu patentin fəaliyyət dövründə asılı olaraq dəyişə bilər. Qeyd etdiyimiz kimi, patent sahibi mülkiyyət hüququnun hamisini vermək səlahiyyətinə malikdir və bu zaman ölkələrin patent cədvəlində qeyd olunmaqla bu əməliyyat aparılır. İdxal zamanı xarici sənaye mülkiyyətindən istifadə hüququnun alınması əsasən lisenziya müqaviləsi ilə rəsmiləşdirilir və bələ müqavilələr Azərbaycan Respublikasının patent qanununa əsasən patent cədvəlində qeydiyyatdan keçməlidir. Lisenziya müqaviləsinin alqı-satqı müqaviləsindən

BÖLMƏ 4

fərqi ondan ibarətdir ki, burada patent sahibi bütün digər hüquqları özündə saxlayaraq yalnız istifadə hüquqlarını patent alana verir. Eyni zamanda bəzi istisnalar nəzərə alınmadıqda patent sahibinin bəzə olyekti 3-cü şəxsə də vərniş hərəkəti vardır.

Beynəlxalq təcrübədə lisenziyanın verilməsinin bir neçə variantı vardır:

1. Hissə-hissə;
2. Bir dañolik;
3. Dövrü köçürmə və ya royaliti;

Bu ödənişlərin hesablanmasına aşağıdakı faktorlar təsir edir:

1. Gəlitin səviyyəsi;
2. İstehsalın həcmi;

Bunlar da hökmən müqavilədə öz əksini tapmalıdır.

Şubka doğurmur ki, azad bazar iqtisadiyyatı, açıq sərhədlər, qlobal iqtisadi inşəqasıya şəraitiində intellektual mülkiyyət hüquqlarının dövlət tərəfindən imübadiləsi həm bütövlükda ölkə iqtisadiyyatının, həm də istehsalçı və istehlakçıları mənəsəyimə xidmət edir. Bu cür müdafiə əhalinin sağlamlığı baxımından da böyük əhəmiyyət kəsb edir. Ölkəyə məişətdə pirat (kontrafakt) deyilən məhsulların kütləvi axınının və ölkədə bù cür saxta məhsulların hazırlanıb dövriyyəyə daxil edilməsinin qarşısının alınmasına Dövlət Cüməkük Komitəsi mübarizə aparır.

Onu da qeyd edək ki, Ümumi Dünya Ticarət Təşkilatına qoşulmağın əsas tədbirlərindən biri də ticarətə bağlı əqli mülkiyyət hüquqlarının müdafiə edilməsinin tömən edilməsidir.

4.7. Valyuta tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətləri

Butun dünya ölkələrində, o cümlədən də Azərbaycanda valyuta bazarı dövlət tərəfindən nizamlayıcı təsir altında olur. Azərbaycan iqtisadiyyatında «Valyuta tənzimlənməsi və nəzarəti» anlayış valyuta sferasında dövlət idarəetməsinin bir vasitə kimi, yəni dövlət tərəfindən beynəlxalq hesablaşmaların və valyuta əməliyyatlarının həyata keçirilə-nəsənin məməti qaydada reglamentləşdirilməsi kimi anlaşıılır. Bu zaman dövlət aşağıdakı perspektivləri tətbiq etməlidir:

Xarici iqtisadi münasibətlərdə valyuta münasibətləri və valyuta siyasetinin xüsusiyyətləri

- Ölkənin iqtisadi effektivliyinin yüksəldilməsi;
- Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin olunması;
- Məlum olduğu kimi valyuta nəzarəti və tənzimlənməsinin həyata keçirilməsini dövlət müəyyən edir ki, bura da aşağıdakılardır daxildir:
- Valyuta əməliyyatlarının aparılması sferası və qaydası;
- Ölkənin valyuta ehtiyatlarının formallaşdırılması və istifadəsi qaydaları;
- Təsərrüfat subyektlərinin valyuta fondlarının yaradılması qaydaları;
- Valyuta nəzarətinin həyata keçirilməsi mühiti və qaydaları.

Azərbaycan Respublikasında 1994-cü ildə qəbul edilmiş «Valyuta tənzimi haqqında» qanun fəaliyyət göstərir. Məhz bu qanun əsasən aşağıdakılari müəyyən edib:

Birinci, Azərbaycanda valyuta əməliyyatlarının həyata keçirilməsinin prinsiplərim;

İkinci, valyuta tənzimlənməsi və valyuta nəzarəti orqanlarının səlahiyyətlərini və vəzifələrini.

Üçüncüüsü, valyuta qiymətililərinin əldə edilməsi, istifadə olunması və onlar üzərində sərəncam verilməsinə münasibətdə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini.

Dördüncüüsü, valyuta qanunvericiliyinin tələblərinin pozulmasına görə valyuta münasibətləri subyektlərinin məsuliyyətini.

Azərbaycan Respublikasının gəmərük orqanları valyuta nəzarətini milli valyuta qanunvericiliyinə və Gəmərük məcəlləsi ilə müəyyənləşmiş normadara uyğun olaraq həyata keçirirlər. AR-da gəmərük orqanları sistemini daxil olan hər bir orqan valyuta nəzarəti funksiyasını öz səlahiyyəti daxilində həyata keçirir. Bu məqsədlə onların hər birinin tərkibində xüsusi yaradılmış struktur bölmələri fəaliyyət göstərir:

- AR Dövlət Gəmərük Komitəsində Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi;
- Regional gəmərük idarələrində gəmərük dəyərinə və valyutaya nəzarət bölmələri və ya valyuta nəzarəti bölmələri;
- Gəmərükxanadarda gəmərük rəsmiləşdirilməsi və gəm-

BÖLMƏ 4

rük nəzarəti bölmələri, habelə gömrük dəyəri və valyuta nəzarət bölmələri, valyuta nəzarəti bölmələri:

- Gömrük postlarında – valyutaya nəzarət üzrə gömrük inspektorları.

Valyuta nəzarətinin həyata keçirilməsinin ümumi konsepsiyasını müəyyən edən qanunvericilik normalarının inkişafı gedişində AR DGK ilə AR MB arasında idxal-ixrac əməliyyatlarına valyuta nəzarətinin texnologiyası və təşkili məsələlərinin konkretləşdirən aktlar qəbul edilib.

Əsası Azərbaycan Respublikasının «Valyuta tənzimi haqqında» qanunu olmaqla, valyuta tənzimlənməsi və valyuta nəzarətinin ayrı-ayrı məsələləri digər normativ sənədlərin bütöv bir kompleksində: Azərbaycan Respublikası Prezidentinin Fərمانları, Azərbaycan Respublikası Hökumətinin qərarları və tövsiyələri, Azərbaycan Respublikası Milli Bankının, Dövlət Gömrük Komitəsinin təlimatlarında, əsasnamələrində, məktublarında, əmrlərində əks olunmuşdur. 10 iyun 1997-ci ildə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin qəbul edilməsilə valyuta qanunvericiliyi, Dövlət Gömrük Komitəsinin digər valyuta nəzarəti orqanları ilə digər gömrük orqanlarının isə valyuta nəzarəti agentləri ilə səlahiyyətlərinin müəyyənləşdirilməsilə bağlı normalalarla tamamlanıb. Azərbaycan Respublikası Gömrük Məcəl-ləsinin 193-cü 195-ci maddələri valyuta nəzarəti sahəsində gömrük orqanlarının fəaliyyət şərtlərini müəyyən edir.

Gömrük orqanları üçün valyuta nəzarətinin obyektləri: Azərbaycan Respublikası gömrük sərhədindən Azərbaycan Respublikası valyutasının, Azərbaycan Respublikası valyutasında qiymətli kağızların, valyuta qiymətlərinin habelə malların və xidmətlərin gömrük sərhədindən keçirilməsi ilə bağlı olan valyuta əməliyyatlarıdır.

Valyuta nəzarətinin subyektləri qismində valyuta bazarının iştirakçıları – rezident və qeyri-rezidentlər olan hüquqi və fiziki şəxslər çıxış edir. Müvafiq olaraq malların idxal və ixracı zamanı subyektlər qismində xarici iqtisadi fəaliyyətin iştirakçıları-ixracatçılar, idxalatçılar və onların kontragentləri çıxış edirlər.

Müasir dünya praktikası xarici iqtisadi fəaliyyətlə bağlı əməliyyatlar sferasında gömrük orqanlarının aktiv iştirakı olmadan effektiv valyuta nəzarətinin təşkilinin mümkünzsizlüğünü bit

Xarici iqtisadi münasibatlarda valyuta münasibətləri və valyuta siyasətinin xüsusiyyətləri

daha təsdiq edir. Məhz gömrük əməkdaşı xarici ticarət müqavilələrində müəyyən olunmuş şərtlər arasında malların gömrük sərhədindən keçirilməsinin mövcudluğu faktı barədə ilk olaraq informasiya alır və məhz gömrük rəsmiləşdirilməsi anında valyuta nəzarətinin ayrı-ayrı proseduralarını daha məqsədə uyğun yerinə yetirir. Bu cür şəraitin ədalətliliyini həm də o fakt sübut edir ki, valyuta nəzarətinin reallaşdırılması dövrü, mümkün olan qanunvericilik pozuntularının, o cümlədən də valyuta qanunvericiliyi pozuntularının qarşısının alınması üçün sonuncu şans kimi çıxış edir.

Qeyd edək ki, «Azərbaycan Respublikası gömrük orqanları sərbəst gömrük zonalarının, sərbəst anbarların perimetrləri istisna olmaqla, Azərbaycan Respublikasının gömrük sərhədindən ayrı-ayrı şəxslər tərəfindən Azərbaycan Respublikası milli valyutasının, milli valyutada qiymətli kağızların və digər valyuta sərvətlərinin keçirilməsinə, eləcə də göstərilən sərhəddən malların və nəqliyyat vasitələrinin keçirilməsi ilə əlaqədar valyuta əməliyyatları üzrə valyuta nəzarəti həyata keçirirlər»

Bələlikə, ilk dəfə olaraq mühüm qanunvericilik aktı səviyyəsində gömrük orqanlarına valyuta nəzarətinin həyata keçirilməsi hüququnun ayrılması ilə valyuta nəzarəti orqanlarından birinin səlahiyyətləri konkretləşdirildi. Bundan başqa valyuta qiymətlərinin, Azərbaycan Respublikası valyutasının, Azərbaycan Respublikası valyutásında qiymətli kağızların sərhəddən keçirilməsinə nəzarət funksiyasını şərti olaraq ənənəvi üsul da adlandırmaq olar.

Digər tərəfdən valyuta nəzarəti sisteminin ilkin mərhələsinin qurulmasında gömrük orqanlarının iştirakı bu məsələnin həllində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin texniki və təşkilati imkanlarını cəlb etməyə imkan verdi ki, bu da praktiki valyuta nəzarəti texnologiyalarının fəaliyyətə gətirilməsi müddətini xeyli qısaltmağa kömək etdi.

Yalnız Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin vəsaitləri hesabına, bütçə vəsaitlərinin əlavə cəlb edilməsi olmadan, bütün orqanlar səviyyəsində xüsusiləşdirilmiş valyuta nəzarəti prosesində öz funksiyalarını həyata keçirməyə imkan verən normativ-hüquqi baza ilə təmin etmək mümkün oldu.

Məsələnin belə həll olunmasının digər mühüm və mükəm-

BÖLMƏ 4

məl üstünlüyü müvafiq informasiyanın toplanması imkanı və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi vahid avtomatlaşdırılmış idarəetmə sistemi (VAŞ) çərçivəsində yaradılan elektron formada valyuta nəzarətinin məlumat bazasının forma-laşdırılması imkanı idi. Bu bazarın yaradılmasında onun əsasən elmi-informasiya hesablama mərkəzinin texniki imkanlarından istifadə olunub ki, bu da gömrük orqanlarının səlahiyyətlərinə daxil olan digər ayrı-ayrı valyuta nəzarəti elementlərinin avtomatlaşdırılması ideyasını reallığa çevirir.

Sadalanan üstünlükler çox güman ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsində valyuta əməliyyatlarına nəzarətin təşkilində meydana gəlmişdir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası gömrük orqanları tərəfindən valyuta nəzarətinin həyata keçiril-ması gedisində Azərbaycan Respublikası valyuta qanunvericili-yinin pozulması (eyni zamanda gömrük qaydalarının pozulması və ya gömrük orqanlarının normal fəaliyyət göstərməsinə mane olan huquq pozuntusu hesab edilən pozuntu) aşkar olunarsa şəxslər Azərbaycan Respublikasının müvafiq qanunları ilə məsuliyyət daşıyırlar. Digər hallarda isə Azərbaycan Respublikası valyuta qanunvericiliyinin pozul-masına görə müəyyən edilmiş məsuliyyətə Azərbaycan Respublikasının valyuta və ya digər qanunvericilik aktları ilə baxılır.

Sonda onu deyə bilərik ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin fəaliyyətə başlığındı andan gömrük orqan-larının üzərinə valyuta nəzarətini həyata keçirmək vəzifəsi qoyu-lub ki, bu da, hətta kifayət qədər işlənmiş nəzarət mexanizmi ol-madan da valyuta tənzimlənməsi və valyuta nəzarəti sahəsində mövcud normativ – hüquqi bazarın ümumi tələblərinə uyğun ola-raq gömrük orqanlarının öz funksiyalarını yerinə yetirmələrini təmin etmək üçün əsas kimi çıxış edir. Bütövlükdə 1997-ci ildən indiki dövrədək gömrük orqanlarında valyuta nəzarəti fasılısız həyata keçirilib və öz qarşısında duran məsələləri yüksək səviyyə-də tam həyata keçirməyə imkan verən inkişaf etmiş təkmil bir çoxşaxəli sistemə çevrilib.

BÖLMƏ 5

XARİCİ İQTİSADI FƏALİYYƏTDƏ SƏNƏDLƏŞMƏ

5.1. XİF müqaviləsinin anlayışı, mahiyyəti və zəruri tərkib elementləri

Xarici iqtisadi fəaliyyət əməliyyatlarının həyata keçirilməsi zamanı istifadə olunan ən əsas sənəd xarici iqtisadi fəaliyyət müqaviləsi hesab edilir. Xarici iqtisadi fəaliyyətin müqaviləsinin əsas sənəd hesab edilməsi onun hüquqi qüvvəsi və digər sənədlər üçün bazis olması ilə əlaqədardır. Buna görə də xarici iqtisadi fəaliyyətin təşkilində iştirak edən istəniləm tərəf - həm gömrük orqanları, həm də digər subyektlər üçün xarici iqtisadi fəaliyyət müqaviləsinin öyrənilməsi çox vacib bir məsələdir. Onu da qeyd edək ki, xarici iqtisadi fəaliyyət müqaviləsi özündə müxtəlisəf əlavələri nəzərdə tutsa da o ilkin mənada yenə də bütün müqavilələr üçün ümumi olan əsaslar üzərində qurulur. Buna görə də xarici iqtisadi fəaliyyət müqaviləsinin mahiyyətini dərk etmək üçün ilk növbədə müqavilənin mahiyyətinin nə olduğunu aydınlaşdırmaq lazımlıdır.

Xarici iqtisadi fəaliyyət müqaviləsi də daxil olmaqla bütün müqavilələr **əqd** anlayışının tərkibində şərh edilirlər. Əqd - müxtəlisəf hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamina yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Milli qanunvericiliyə görə (AR Mülki Məcəlləsi, maddə 324) əqdler praktikada özünü 2 şəkildə - birtərəfli və ikitərəfli (və ya çoxtərəfli) şəkildə göstərə bilər. Əgər əqd yalnız bir tərəfin iradəsini özündə eks etdirirsə o, birtərəfli əqd hesab edilir.

BÖLME 5

Əqd özündə iki və ya daha çox tərəfin iradəsini eks etdirərsə o, müqavilə adlamır. Deməli, bütün bunları ümumiləşdirərək müqaviləyə aşağıdakı kimi tərif vermək olar:

Müqavilə - müxtəlif hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ləğvinə yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

Bu tərif əsasında xarici iqtisadi fəaliyyət müqaviləsinə dair belə bir çıxarış etmək olar – xarici iqtisadi fəaliyyət sferasında hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn iki və ya çoxtərəfli iradə ifadəsinə xarici iqtisadi fəaliyyət müqaviləsi deyilir.

Xarici iqtisadi fəaliyyət müqaviləsi bir qayda olaraq aşağıdakı prinsipləri rəhbər tutulmaqla bağlanılır:

- Tərəflərin azadlığı prinsipi – Xarici iqtisadi fəaliyyət müqavilələrinin bağlanmasında tərəflər azaddırlar, yəni bu münasibətlərin iştirakçısı olan istonilən fiziki və hüquqi şəxs azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin mözmununu öz nöqtəyi-nazərlərinə əsasən sərbəst müəyyənləşdirə bilərlər.
- Məcburiyyətin yolverilməzliyi prinsipi – bu prinsipə əsasən müqavilə bağlamaq vəzifəsinin rəhbər normativ-hüquqi aktlarda və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilələrin bağlanmasında heç bir məcburetməyə yol verilə bilməz.
- Beynəlxalq normativ-aktların primatlığı prinsipi – əgər rezident və ya qeyri-rezidentlər arasında bağlanmış xarici iqtisadi fəaliyyət müqaviləsi bu şəxslərin mənsub olduğu ölkənin tərəfdar çıxdığı beynəlxalq qanunvericilik aktlarının tələbləri ilə ziddiyiyə təşkil edərək bağlanmış bütün xarici iqtisadi fəaliyyət müqaviləleri əsassız sayılır və heç bir hüquqi qüvvəyə malik hesab edilə bilməz.
- Milli qanunvericiliyin tələblərinin rəhbər tutulması prinsipi – milli və beynəlxalq müqavilənin mənsub olduğu ölkənin tərəfdar çıxdığı beynəlxalq qanunvericilik aktlarının tələbləri ilə ziddiyiyə təşkil edərək bağlanmış bütün xarici iqtisadi fəaliyyət müqaviləleri əsassız sayılır və heç bir hüquqi qüvvəyə malik hesab edilə bilməz.

Xarici iqtisadi fəaliyyət sferasında müqavilələrin bağlanması öz-özülüyündə aşağıdakı 2 mərhələdə həyata keçirilir:

Xarici iqtisadi fəaliyyətdə sənədləşmə

Birinci mərhələdə tərəflər müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görüləməsi və ya xidmətlərin göstəriləməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürərlər. Hüquqi ədəbiyyatlarda bu mərhələdə imzalanan bütün sənədlərin məcmu toplu hali **İLKİN MÜQAVİLƏ** adlanır.

İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş bütün normalara əməl edilməklə bağlanır, lakin onun formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.

İlkin müqavilənin tərkibinə olan əsas tələblər orada əsas müqavilənin predmetini və hansı müddətdə bağlanacağı elementlərini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstəriləməsidir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində görə əgər müqavilədən öncəki niyyət razılış-masında (niyyəti protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq noticələri doğurmur.

İkinci mərhələdə bağlanan müqavilə əsas sənəd hesab edilir və **xarici iqtisadi fəaliyyət müqaviləsi** adlanır. Xarici iqtisadi fəaliyyət müqaviləsi iştirakçı tərəflərin müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldiyi andan bağlanmış hesab edilir, lakin hüquqi qüvvəyə minmir.

Xarici iqtisadi fəaliyyət müqaviləsi də daxil olmaqla bu sahədə mövcud olan əksər müqavilələr müqavilə bağlamaq niyyətində olan tərəflərdən birinin digərinə (digərlərinə) offerta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsilə bağlanır.

Müqavilə bağlanması haqqında təklif (offerta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxşə ünvanlanmış bu təklifdə həmin şəxslərin razılığının (aksepti) olduğu təqdirdə onu vermiş şəxsin (offerentin) öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Offertada müqavilənin mühüm şərtləri əks olunmalıdır və o konkret şəxslərə ünvanlanmalıdır. Lakin belə ünvanlanma konkret şəxslərə deyil, qeyri-müəyyən şəxslər dairəsinə də ünvanlanabilir. Buna görə də şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən, reklamda) bilavasitə ayrı qayda göstəriləməyibsə, bu təklif offertaya dəvət sayıılır.

BÖLMƏ 5

Offerta ünvan sahibinin onu aldığı andan offerenti bağlı edir. Offertanın geri götürülməsinə dair bildiriş ya offertadan əvvəl, ya da onun özü ilə eyni vaxtda daxil olduqda, offerta verilməmiş sayılır. Ünvan sahibinin özünün aldığı offertanın özündə də əgər ayrı qayda şərtləşdirilməyibse, yaxud təklisin mahiyətindən və ya verildiyi şəraitdən ayrı qayda irəli gəlmirsə, onun aksepti üçün müəyyənləşdi-rilmiş müddət ərzində geri götürülsə bilməz.

Əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüs şəxsin təklifində göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif **ümmüti offerta** sayılır.

Aksept offertanın ünvanlandığı şəxsin offertanı qəbul etməsi haqqında cavabıdır. Akseptin əsas xüsusiyyəti onun tam və qeyd-şərtsiz olmasıdır. Bu, o deməkdir ki, əgər offerent aksept üçün müddət, şərtlər, normalar və s. müəyyənləşdiribse aksept yalnız bu tələblər çərçivəsində reallaşdırılmalıdır.

Qanunvericilikdə və ya offertada ayrı qaydanın göstərilmədiyi halda, offerta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə offertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır.

Aksept offerentə gec çatdıqda və akseptdən onun vaxtında göndərildiyi məlum olduqda, aksept yalnız o halda gecikmiş sayıla bilər ki, offerent bu barədə digər tərəfə dərhal məlumat vermiş olsun. Əgər offerta göndərmiş tərəf digər tərəfin gec alınmış akseptini qəbul etdiyi barədə ona dərhal məlumat verərsə, müqavilə bağlanmış sayılır.

Bundan başqa akseptin geri götürülməsi haqqında bildiriş offerta göndərmiş şəxsə akseptdən əvvəl və ya onunla bir vaxtda çatdıqda, offertada aksept üçün müddət müəyyənləşdirilirsə, offertanı göndərmiş şəxs aksepti offertada göstərilən müddət ərzində alıqdə və offerta aksept üçün müddət göstərilmədən, şifahi edilmişsə, digər tərəf offertanın akseptini dərhal bildirdikdə müqavilə bağlanmış sayılır.

Offerta yazılı göndərilirsə və əgər bu yazılı offertada aksept üçün müddət müəyyənləşdirilməyibse, müqavilə bu şərtlə bağlanmış sayılır ki, offerta göndərmiş şəxs aksepti qanunverici-

Xarici iqtisadi fəaliyyətdə sənədləşmə

likdə müəyyənləşdirilmiş müddət qurtarana qədər, belə müddət müəyyənləşdirilmədikdə isə bunun üçün zəruri olan müddət ərzində almış olsun.

Tərəflərin birinin göndərdiyi "offerta"ya digərlərinin "aksept" verdiyi andan xarici iqtisadi fəaliyyət müqaviləsi hüquqi qüvvəyə minir. Sadə yazılı XİF müqaviləsi isə müqavilə müvafiq qaydada imzalandığı andan hüquq qüvvəli sayılır.

Xarici iqtisadi fəaliyyət müqaviləsinin öyrənilməsində əsas mərhələlərdən biri də onun strukturunun aydınlaşdırılmasıdır. XİF müqaviləsinin strukturu tərəflərin diktə etdikləri və razılaşdırıqları fikirləri ifadə edən şərtlərdən ibarətdir. Lakin xarici iqtisadi fəaliyyət müqaviləsi tərəflərin iradəsi ilə yanaşı həm də müqavilələrin tərtib olunmasının beynəlxalq və çoxtərəfli ümumi prinsipləri, habelə də beynəlxalq və milli işgüzar adətlər nəzərə alınmaqla formalasdırılır. Bu tələblərə uyğun formalasdırılmış xarici iqtisadi fəaliyyət müqaviləsinin strukturunu təşkil edən şərtlər XİF müqaviləsinin standart şərtləri adlandırılır. Buna görə də xarici iqtisadi fəaliyyət müqaviləsinin strukturu dedikdə, məhz bu standart şərtlər və ona əlavə olan digər şərtlər başa düşülməlidir.

XİF müqaviləsinin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, buları bir təraf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları təmamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Bu səbəbdən də onların öyrənilməsi çox vacibdir. Beləliklə, xarici iqtisadi fəaliyyət müqaviləsinin beynəlxalq aktlarda və işgüzar adətlərdə ifadə olunan standart şərtləri aşağıdakılardır:

I. Preamble və ya ümumi müddəələr – Xarici iqtisadi fəaliyyət müqaviləsində preamble mətn hissəsinin əvvəlində göstərilir. Ümumilikdə isə müqavilədə hər şeydən əvvəl onun tərtib olunduğu yer və tarix, habelə onun nömrəsi göstərilməlidir. Müqavilənin mətn hissəsi preamble ilə başlayır və burada göstərilir:

- mənsub olduqları ölkələr göstərilməklə tərəflərin rekvizitləri (qısa və tam);
- müqavilənin məqsədi və məhiyyəti;
- müqaviləni təsdiqləmək səlahiyyəti olan şəxslərin rekvizitləri;

II. Əsas hissə - XİF müqaviləsinin əsas hissəsində aşağı-

dakılar göstərilir:

1. Müqavilənin predmeti-müqavilənin predmeti kimi bir qayda olaraq satıcının alıcıya satdığı və müəyyən edilmiş şərtlər və vaxt daxilində müəyyən yerdə alıcıya (və ya onun qanuni nümayəndəsinə) təhlükəli olduğu əmlak (mal) çıxış edir.

2. Müqavilənin qiyməti və ümumi dəyəri -qiymət və ümumi dəyər, eləcə də onların ifadə olunduğu valyuta və ya valyutalar müqavilədə dəqiq göstəriləməlidir. Bir çox hallarda daha müüməmməl tətib olunmuş müqavilələrdə qiymətin, habelə də ümumi dəyərin düşüb-qalxması zamanı müqavilənin fəaliyyətinə dair ayrıca hüquqi normalar müəyyən olunur. Ümumiyyətlə, isə müqavilənin icrası tərəflərin razılışması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

3. Malın çatdırılması müddətləri və mal göndərilməsinin bazis şərtləri (INCOTERMS) — malların çatdırılmasına aid ümumi və xüsusi şərtlər, habelə çatdırılmanın konkret təqvim günü müəyyən edilir. Bu bənddə həm də malın daşınması zamanı alıcı və satıcının hüquq və vəzifələri və malın alıcının mülkiyyəti hesab edilmə ami göstərilir.

4. Malın kəmiyyət göstəriciləri — satılan malın kəmiyyət göstəriciləri (miqdari, sayı, çəkisi, həcmi və s.) müqavilənin həm əsas hissəsində, həm də əlavəsində göstərilə bilər. Lakin bu əlavə müqavilənin ayrılmaz hissəsi olmalıdır. Satılan malların kəmiyyət ölçüləri bir qayda olaraq bu cür mallar üçün tətbiq olunan ölçü üsulları ilə müəyyən olunur.

5. Malın keyfiyyəti — müqavilənin bu bəndində satılan malın keyfiyyət sertifikatının olması. Onun alıcı ilə bağlanmış müqavilədə göstərilən tələblərə və ya alıcının ölkəsinin keyfiyyət standartlarına cavab verməsi məsələləri göstəriləməlidir.

6. Qarşılıqli hesablaşmaların aparılma qaydaları - bu bənddə hesablaşmaların hansı formada-akkreditiv, inkasso, avvalcədən ödəmə və ya hər hansı başqa formada aparılması göstərilir. Burada həm də hesablaşmaların aparılacağı valyuta (valyutalar) göstərilir. Qeyd edək ki, hesablaşmanın aparıldığı valyuta malın qiymətinin göstərildiyi valyuta ilə üst-üstə düşməyə bilər. Bundan başqa, bu bənddə alıcının aldığı mala görə hesablaşma

aparmalı olduğu bank hesabı və satıcıının hüquqi ünvanı, habelə ödənişlərin aparılması üçün baza rolü oynayan sənədlər (hesab-faktura, yol-nəqliyyat sənədləri və s.) göstərilməlidir.

7. Verilən təminatlar — malın müəyyən edilmiş müddət ərzində və normal şəraitdə daşınma və saxlanıcılardan itkiyən istisna olmaqla satıcıdan alıcıya çatdırılmasına təminat müqavilədə göstərilən tərəflərdən (alıcı və ya satıcı) biri tərəfindən verilir. Lakin ticari münasibətlərin daha çox inkişaf etdiyi müasir dövrdə bu təminat çox zaman üçünə bir iştirakçı tərəfindən sigortanın təqdim olunması ilə əvəzlənilir və xarici iqtisadi fəaliyyət müqaviləsində bu baradə ayrıca qeydlər aparılır. Hazırda xarici ticarət müqavilələrində üçüncü tərəfin təqdim etdiyi təminatlardan istifadə artıq işgüzər adət hesab edilir.

8. Markalaşdırma və qablaşdırma — müqavilə ilə satılan mal öz fiziki xüsusiyyətlərinə uyğun olaraq qablaşdırılmalıdır. Qablaşdırma ya müqavilənin tələblərinə görə, ya da malın zədələrdən və korroziyadan qorunması üçün tətbiq olunur. Beynəlxalq standartlara uyğun olaraq qablaşdırılmış malın qabının iki öks tərəfində üzbəüz olmaqla eyni markalanma aparılmalıdır. Markalanınada göstərilməsi zəruri olan göstəricilərə daxildir:

- alıcıının rekvizitləri;
- satıcıının rekvizitləri;
- müqavilənin nömrəsi;
- markalanmış mal vahidinin kodu;
- təyinat yeri;
- qabaritlər;
- yüklənmə və boşaltma spesifikasiyasına dair təlimat.

III. Xarici ticarət müqavilələrində rast gəlinən digər bölmələr

- Məsuliyyət;
- Fors-major və arbitraj (mübahisə) yarandığı təqdirdə rəhbər tutulacaq normalar;
- Digər xüsusi müqavilə şərtləri və ya əlavə müddəalar;
- Tərəflərin hüquqi ünvanları və hesablari.

“Məsuliyyət” bölməsində satıcıının və ya alıcıının müqavilədə göstərilmiş tələbləri yerinə yetirməməyə görə beynəlxalq qanunvericiliyə (istisna hallarda milli qanunvericiliyə) uyğun olaraq daşıyacaqları məsuliyyət göstərilir.

BÖLMƏ 5

“Fors-major” və “Arbitraj və mübahisə yarandığı təqdirdə rəhbər tutulacaq normalar” bölmələri bir qayda olaraq həmisi dünya praktikasında ümumqəbul edilmiş hüquq normalalarından ibarət olur.

“Əlavə müddəalar” bölməsində isə müqavilənin tamamlayıcı elementləri göstərilir. Məsələn: müqavilənin qüvvəyə minmə tarixi, imzalanmış müqavilə nüsxələrinin sayı və tərkibi və s.

XİF müqavilələrdə də digər müqavilələrdə olduğu kimi, yuxarıda göstərilən standart şərtlər müfəssal müəyyənləşdirilməz sə bunlar müqavilənin standart şərtləri hesab olunmur və tərəflərin bilavasitə razılışdırıqları bütün şərtlər standart şərtlərə nisbətən üstün hesab edilir.

5.2 XİF əməliyyatlarında bazis şərtləri – INCOTERMS – 2000

Xarici iqtisadi fəaliyyət müqaviləsində göstərilən əsas məqam-lardan biri də beynəlxalq mal göndərmələrinin kommersiya şərtləridir. Bu kommersiya şərtləri xarici iqtisadi fəaliyyət müqaviləsi də daxil olmaqla, ümumiyyətlə, bütün xarici iqtisadi fəaliyyət sferası üçün əhəmiyyətli olduğundan bu kitabda da onun öyrənilməsinə xüsusi yer verilir.

Kommersiya (bazis) şərtləri dedikdə, malların bir ölkədən digərinə çatdırılması zamanı, malın mülkiyyət hüququnun ötürülməsi və malın itkisi zamanı tərəflərin öhdəliklərinin eks olunduğu alqı-satçı müqaviləsi nəzərdə tutulur.

Mal göndərilməsinin kommersiya şərtlərinin təfsirinin (izahının) vahid şəkildə olması məqsədilə Ümumdünya Ticarət Palatası “Ticarət terminlərinin izahının Beynəlxalq Qaydaları”nı (“Incoterms”i) işləyib hazırlamışdır.

Incoterms – ticarət termini olub, müqavilə bağlandıqdan sonra tərəflərin hüquq və öhdəliklərini dəqiq müəyyən edir, alıcı və satıcı arasında risk və cavabdehliyi müəyyənləşdirir, habelə idxal və ixracatçıların hüquq və vəzifələrini müəyyən edir və o, beynəlxalq alqı-satçı əməliyyatlarında istifadə edilməzdən avval xarici iqtisadi fəaliyyət müqavilələrində və ümumiyyətlə, xarici iqtisadi əməliyyatlarda ixracatçılar və idxalatçılar arasında malların, tərəflərin öhdəlikləri, vəzifələrini müəyyən edir. Hələ XX əsrin 30-cu illərinə qədər dünya ticarətində yuxarıda qeyd olunan

Xarici iqtisadi fəaliyyətdə sənədləşmə

ünsürlərlə bağlı çoxlu anlaşılmazlıqlar və çətinliklər yaranırdı. Bütün bu nizamsızlığı qaydaya salmaq məqsədilə Beynəlxalq Ticarət Palatası 1936-ci ildə ilk dəfə ticarət terminlərinin düzgün təsnifinin beynəlxalq qaydaları sistemini təqdim etdi. Təqdim olunan bu qaydalar iqtisadiyyatda "İncoterms-1936" adlandırıldı və tədricən öz effektini verməyə başladı. "İncoterms-1936" yarandıqdan sonra hər dövrün mövəud tələbləri nəzərə alınaraq onun üzərində 1953, 1967, 1976, 1980, 1990 və 2000-ci illərdə dəyişikliklər və tamamlamalar aparılmışdır. Hazırda qüvvədə olan son variant "İncoterms-2000"dır.

İncotermsin digər variantlarından fərqli olaraq "İncoterms-2000"-in hazırlanmasında Beynəlxalq Ticarət Palatası müxtəlif xarici iqtisadi fəaliyyət növləri ilə məşğul olan və bu kommersiya şərtlərindən aktiv istifadə edən çoxlu beynəlxalq subyektlərin mütəxəssislərinin fikirlərini nəzərə almışdır. Lakin üstünlük yənə də Beynəlxalq Ticarət Palatasının bu işin öyrənilməsi üçün ayırdığı mütəxəssislərinin fikirlərinə verilmişdir. "İncoterms-2000"-in üzərində belə dəqiq işləmə-lərə baxmayıaraq onun tərkibi yənə də böyük faizlə "İncoterms 90" ilə identifikasiya təşkil edir.

"İncoterms-2000"-i qısa olaraq cədvəl formasında aşağıdakı kimi göstərmək olar:

INCOTERMS - 2000		
Qrup E	EXW	Franko zavod
Qrup F	FCA FAS FOB	Franko daşıyıcı Gəmi boru boyunca sərbəst Sərbəst gəmi bortunda
Qrup C	CFR CİF CPT SİR	Dəyər və fraxt Dəyər, sigorta və fraxt Daşınma (təyinat yeri) qədər ödənilib Daşınma və sigorta (təyinat yeri) qədər ödənilib
Qrup D	DAF DES DEQ DDU DDP	Sərhədə qədər göndəriş Gəmidən göndəriş Gəminin yan aldığı körpüdən göndəriş Rüsum ödənilmədən göndəriş Rüsum ödənilməklə göndəriş

Xarici iqtisadi fəaliyyət müqavilələrinin bağlanması zamanı müxtəlif göndərmə kommersiya şərtlərinin nəzərə alınması və bundan asılı olaraq malın faktiki dəyərinin hesablannası metodologiyası müxtəlif olduğundan, ayrı-ayrı malların dəyərləri üzrə məlumatların sadəcə olaraq toplanması yolu ilə yekun məlumatın bütün mal dövriyyəsi üzrə alınması kifayət deyil. Belə ki, malların dəyər qiymətləndirilməsi müxtəlifcinslidir və müxtəlif elementlərdən təşkil olunmuşdur. Odur ki, bütün idxlə və ixrac olunan mallar üçün eyni-cinsli dəyər qiymətləndirilməsi göstəricisinin alınması üçün bütün malların qiymətlərini vahid bazisə gətirmək lazımdır.

Xarici ticarət üzrə alqı-satqı müqaviləsində göndərmə kommersiya (bazis) şərtləri xüsusi şərt olaraq malın bir ölkədən digər ölkəyə çatdırılması zamanı alıcı və satıcının öhdəliklərinin araşdırılmasında, mal üzrə mülkiyyət hüququnun başqasına keçməsində, onun itirilməsində, malın xarab olmasına və ya çatdırılmaması zamanı cavabdehliyi müəyyən edir.

Malın göndərilməsinin kommersiya şərti, həmçinin bazis şərti də adlanır. Ona görə ki, o satıcı-ixracatçıdan alıcı-idxləlatçıya malın çatdırılması ilə əlaqədar olan xərclərin kim tərəfindən ödənilməsindən asılı olaraq malın sövdələşmə qiymətinin bazisini (əsasını) müəyyən edir.

Sövdələşmə qiymətinə o xərclər daxil edilir ki, satıcı öz öhdəliyini müvafiq olaraq göndərmə kommersiya şərti üzrə onların ödənişini öz üzərinə götürür və hesab-fakturaya daxil edir.

Azərbaycan Respublikasında gömrük işinin beynəlxalq qaydalarla aparılmasına keçilməsi ilə əlaqədar "İnkoterms -2000" qaydalarına müvafiq olaraq 13 göndərilmə kommersiya şərti əsasında müqavilə bağlanıla bilər. Bu təsnifat elə təşkil olunub ki, bütün 13 terminin qısa hərflərlə ifadəsi 4 latin hərfinin - "E", "F", "C", "D" biri ilə başlayır və bu sıralanmaya müvafiq olaraq bütün 13 kommersiya şərti də 4 qrupda ümumiləşdirilir. Bundan başqa əlavə olaraq onu da qeyd etmək lazımdır ki, indi aşağıda veriləcək bazis şərtlərinin hər birinin tərkibində alıcı və satıcının öhdəliklərinin, malların, riskin və xərclərin keçməsini göstərən

Xarici iqtisadi fəaliyyətdə sənədləşmə


qrafiklərdən¹ istifadə olunmuşdur ki, bu da onlarıñ dərin aydın başa düşülməsini təmin edir. Beləliklə, xarici iqtisadi fəaliyyətdə müqaviləsində əks olunan mal göndərəninin 13 kommersiya şərtləri aşağıdakılardır:

Birinci qrup: "E" - göndərəninin bu kommersiya şərti yalnız bir termindən ibarətdir.

EXW – Ex Works (... named place) / "Zavoddan" (... razılaşdırılmış məntəqə)

"Zavoddan" ifadəsinin mənası odur ki, satıcı malı öz müəssisəsində alıcıya verdiyi andan öhdəliyini yerinə yetirmiş olur (məsələn, zavodda, fabrikda, anbarda və s.). Bu göndərilmə kommersiya şərti ilə satıcı malın nəqliyyat vasitəsinə yüklənməsinə və ixrac gömrük vergilərinin ödənilməsinə (əgər başqa şərtlər olmamışsa) cavabdehlik daşınır. Alıcı isə malın satıcı-müəssisədən təyinat yerinə qədər daşınması ilə əlaqədar bütün riskləri və xərcləri özü çəkir.

EXW




İkinci qrup: "F" göndərəninin bu kommersiya şərti üç termindən ibarətdir:

FCA-Free Carrier (... named place)/"Franko daşıyıcı" (...razılaşdırılmış məntəqə)

¹ "Внешнеторговое право" (Учебное пособие) Н.Н.Кретов, К.В.Сагаченко. М., 2006.

BÖLME 5


Bu terminin mənası odur ki, satıcı mali ixrac gömrük rəsmiləşdirilməsindən keçirdikdən sonra, alıcı tərəfindən təyin olunmuş daşıyıcıya razılaşdırılmış yerdə və ya məntəqədə təhvil verdikdə çatdırılma üzrə öz öhdəliyini yerinə yetirmiş olur.



FAS – Free Alongside Ship (... named port of shipment) / “Gəmi bortu boyunca sərbəst” (...razılaşdırılmış yüklənmə limanı)


Bu kommersiya şərtinin mənası odur ki, dəniz daşımalarında satıcı mali razılaşdırılmış yükləmə limanına gətirərək onu gəmi bortu boyunca sahildə və ya lixterlərdə (yük daşımaq üçün gəmiyə qoşulmuş yedək müəllif) yerləşdiridikdə öz öhdəliyini yerinə yetirmiş olur. Bu andan etibarən malların korlanması və ya xarab olması üzrə öhdəliklər satıcıdan alıcıya keçir. FAS şərtində tələb olunur ki, malin ixrac rəsmiləşdirilməsini alıcı yerinə yetirsin. Əgər alıcı birbaşa və ya bilavasitə ixrac gömrük rəsmiləşdirilməsini yerinə yetirə bilmirsa bu kommersiya şərtindən istifadə etmək olmaz.

Xarici iqtisadi fəaliyyatda sonadloymo



FOB – Free on Board (...named port of shipment) / "Sərbəst gəmi bortunda" (... razılaşdırılmış yüklənmə limanı)


Bu kommersiya şərtində mal göstərilmiş yükləmə limanında gəminin məhəccərindən keçidkə satıcı daşınma üzrə öhdəliyini yerinə yetirmiş olur. Malın korlanması və ya xarab olması üzrə öhdəliklər bu andan alıcıya keçir. FOB şərtində tələb olunur ki, malın ixrac rəsmiləşdirilməsini satıcı yerinə yetirsin.



BÖLME 5

Üçüncü qrup: "C" - bu kommersiya şərtinə 4 termin daxildir: CFR, CIF, CPT, CIP. Bu qrupa daxil olan bütün çatdırılma şərtlərində ixrac rəsmiləşdirilməsini satıcı, idxlə rəsmiləşdirilməsini isə alıcı öz üzərinə götürür. **CFR – Cost and Freight (... named port of destination) / "Dəyər və icarə" (...razılaşdırılmış təyinat limanı)**


Bu çatdırılma şərtində satıcı malı alıcının ölkəsindəki təyinat limanına çatdırmaq üçün bütün xərcləri ödəyir. Təyinat limanında malın boşaldılması xərcləri də daxil olmaqla sonrakı bütün xərcləri alıcı çökir.



CİF – Cost, Insurance and Freight (... named port of destination) / "Dəyər, siğorta və icarə" (...razılaşdırılmış təyinat limanı)


Bu kommersiya şərtində də bütün prosedurlar SFR şərtində olduğu qaydada həyata keçirilir. Bu şərtin yuxarıdakı kommersiya şərtindən yeganə fərqi burada yükün siğorta xərclərinin də satıcıının üzərində olmasıdır.

Xarici iqtisadi fəaliyyətdə sənədləşmə



CPT — Carriage Paid To (... named place of destination) / “daşınma ... (təyinat yeri) qədər ödənilib” (...razlaşdırılmış təyinat məntəqəsi)


Bu kommersiya şərtində satıcı malın alıcının ölkəsində yerləşən təyinat yerinə aparılmasına və alıcının anbarına malı aparan daşıyıcıya təhvil verilməsinə cavabdehlik daşıyır. İxrac rəsmiləşdirilməsini satıcı, idxlə rəsmiləşdirilməsini isə alıcı aparırlar.



CIP — Carriage and Insurance Paid to (...named place of destination) / “daşınma və sigortalama ... (təyinat yeri) qədər ödənilib” (...razlaşdırılmış təyinat məntəqəsi)

BÖLMƏ 5

Bu göndərilmə kommersiya şərtində satıcıının öhdəsinə, malın satıcıının ölkəsində yerləşən təyinat yerində daşıyıcıya təhvil verilməsi və yükün öz hesabına sigortalanması düşür. İxrac rəsmiləşdirilməsinə satıcı, idxlə rəsmiləşdirilməsini isə alıcı aparır.




Dördüncü qrup: "D" hərfi ilə başlayır. Göndərilmənin bu kommersiya şərti beş termindən ibarətdir – DAF, DES, DEK, DDU, DDP – (DAF, DES, DEQ, DDU, DDP).

DAF — Delivery At Frontier (... named place) / "sərhədə göndərmiş" (...razılışdırılmış məntəqə)


Təyin olunmuş vaxtda sərhəddə razılışdırılmış məntəqəyə malın gətirilməsi satıcıının öhdəsinə düşür. Burada «sərhəd» termini altında istənilən sərhəd, ixracatçı ölkənin sərhədi, eləcə də idxləlatçı ölkənin sərhədi başa düşülür. Odur ki, bu şərt daxilində konkret yerin və ya məntəqənin adı göstərilənlə sərhədin dəqiq təyin edilməsi əsasdır. İxrac rəsmiləşdirilməsini satıcı, idxlə rəsmiləşdirilməsini isə alıcı aparır.

Xarici iqtisadi fəaliyyətdə sənədləşmə



DES — Delivered Ex Ship (... named port of destination) / “gəmidən göndəriş” (...razılaşdırılmış təyinat limanı)


Əgər mal gəminin bortunda aliciya təhvil verilibsə və hələ razılaşdırılmış təyinat limanında gömrükdən kecməyibsə, satıcı çatdırılma üzrə öz vəzifəsini yerinə yetirmiş hesab edir. Alicinin ölkəsində yerləşən təyinat limanına qədər malın çatdırılması üzrə bütün xərcləri və riskləri satıcı çəkir. İxrac rəsmiləşdirilməsini saçıçı, idxlə rəsmiləşdirilməsini isə alici aparır.



DEQ — Delivered Ex Quay (... named port of destination) “gəminin yan aldığı körpüdən göndəriş” (...razılaşdırılmış təyinat limanı)

BÖLME 5


Bu şərtde satıcı gömrük rəsmiləşdirilməsindən keçən mali razılışdırılmış təyinat limamında gəminin yan aldığı körpüdən aliciya çatdırılması öhdəliyini yerinə yecirir. Satıcı malın çatdırılması zamanı bütün riskləri, eləcə də rüsum, vergi və yığınları özü çökir. Əgər satıcı idxala birbaşa və ya bilavasitə lisenziya ala bilmirsə, bu termini işlətmək olmaz. İxrac və idxal rəsmiləşdirilməsinin hər ikisini satıcı aparır.



DDU --- Delivery Duty Unpaid (...named place of destination) / "rüsum ödənilmədən göndəriş" (...razılaşdırılmış təyinat məntəqəsi)

Bu göndərmə kommersiya şortunu bəzən «rüsum ödənilmədən alicinin franko-anbarı» da adlandırırlar. Satıcı malın alicinin anbarına çatdırılmasına qədər bütün xərcləri və riskləri ödəyir. Bu zaman, ixrac rəsmiləşdirilməsini satıcı aparır və çökilən xərclərə idxal rəsmiləşdirilməsi aid edilmir.

Xarici iqtisadi fəaliyyətde sənədləşmə



DDP — Delivery Duty Paid (... named place of destination) / “rüsum ödənilməkən göndəriş” (...razılaşdırılmış təyinat məntəqəsi)

Bu göndərilmə kommersiya şərti bəzən «alıcıının anbarına göndəriş» də adlandırılır. Bu şərt daxilində idxlə və ixrac rəsmiləşdirilməsi ödənilməkə mal alıcıının anbarına çatdırılır.

Yuxarıda təsvir olunmuş sxemlərdə xarici ticarət əməliyyatlarında “INCOTERMS 2000” sistemində daxil olan bütün 13 kommersiya şərtinin mahiyyəti çox sadə bir şəkildə göstərilmişdir.

5.3. Xarici iqtisadi fəaliyyət müqavilələri haqqında beynəlxalq hüquqi aktlar

Xarici iqtisadi fəaliyyət müqavilələrinin beynəlxalq hüquqi əsaslarını şərh edərkən ilk növbədə onu qeyd etmək lazımdır ki, bu müqavilələr də bütün digər beynəlxalq müqavilələr kimi beynəlxalq müqavilələr hüququnun tərkib elementi hesab edilir. Beynəlxalq müqavilələr hüququ isə beynəlxalq hüququn aparıcı sahalarından biri olub, beynəlxalq müqavilələrin bağlanması, icrası və xitam olunması qaydasını nizama salan beynəlxalq-

BÖLMƏ 5

hüquqi normaların məcmusuna deyilir¹. Bu səbəbdən də beynəlxalq müqavilələr hüququnun əksər elementləri xarici iqtisadi fəaliyyət müqavilələrinin hüquqi əsaslarını təşkil edirlər. Sadə bir mənTİqi ardıcılılıq istinad edərək bu fikrin doğruluğunu sübuta yetirək.

Məlumdur ki, bütün xarici iqtisadi fəaliyyət əməliyyatlarının hüquqi əsasını XİF sövdələşmələri institutu təşkil edir. Xarici iqtisadi fəaliyyətin sövdələşmələrinin hüquqi mənbələrinə isə beynəlxalq razılaşmalar, qaydalar, konvensiyalar, milli qanunvericilik və habelə də xarici iqtisadi fəaliyyəti tənzimləyən normativ aktlar və beynəlxalq ticarət ənənələri aiddir. Beynəlxalq xarici iqtisadi fəaliyyətdə sövdələşmələr institutu dedikdə xarici partnyorlarla bağlanılan sövdələşmələrin qayda və formalarını tənzimləyən mülki hüquq normaları nəzərdə tutulur. Bu baxımdan sövdələşmə, müqavilə, razılaşma və kontrakt anlayışlarından istifadə olunur və əvvəlki paraqraflarda da qeyd etdiyimiz kimi əmtəələrin beynəlxalq alqı-satqısı prosesinin hüquqi aspektlərini özündə eks etdirən sənədə müqavilə, yaxud kontrakt deyilir. Buradan da məlum olur ki, həqiqətən də xarici iqtisadi fəaliyyət müqavilələri özlerinin beynəlxalq hüquqi əsaslarını beynəlxalq müqavilələr hüququndan və beynəlxalq hüququn digər müvafiq tərkib elementlərindən götürürərlər.

Xarici iqtisadi fəaliyyət müqavilələri şifahi, qismən şifahi və yazılı şəkildə ola bilər. Respublikamızın xarici iqtisadi fəaliyyət təcrübəsində bir qayda olaraq yazılı müqavilələr tətbiq olunur. Bu müqavilələrin tərtib olunması isə özbaşına deyil, müəyyən beynəlxalq hüquqi sənədlərə istinad edilməklə aparılır ki, məhz bu sənədlər də xarici iqtisadi fəaliyyət müqavilələrinin beynəlxalq rəsmi əsaslarını təşkil edir. Xarici iqtisadi fəaliyyət müqavilələri üçün hüquqi əsas olan bu beynəlxalq sənədlər aşağıdakılardır:

1. BMT-nin "Beynəlxalq alqı-satqı müqavilələri haqqında" 1980-ci il Vyana konvensiyası – bu sənəddə əsasən beynəlxalq alqı-satqı müqavilələrində (kontraktlarında) tərəflərin hüquqi öhdəliklərinin müəyyənləşdirilməsi, müqavilələrin əsas tərkib hissələri və məzmunu, müqavilə predmetinin qiymətiniin

¹ Hüseynov L.H. Beynəlxalq hüquq. Bakı, 2002, sah. 108.

müəyyənləşdirilməsi və müqavilə predmetinin dəyərinin ödəniş şərtləri göstərilmişdir.

Malların beynəlxalq alqı-satqısı müqavilələri haqqında Vyana Konvensiyası 1980-ci ildə BMT-nin Beynəlxalq Ticarət Əməliyyatları üzrə Komissiyası tərəfindən işlənib hazırlanmışdır. Bu konvensiyanın hazırlanmasında əsas məqsəd beynəlxalq alqı-satqı müqavilələrdən olan əsas tələblərin və şərtlərin unifikasiyalasması və habelə bu müqavilələrin tərəflərin milli qanunvericilik sistemləri ilə uyğun şəkildə vahid təfsiri üçün ilkin beynəlxalq hüquqi baza yaratmaq idi. Bütün bu məqsədlərə nail olunimaların hamısının bir normativ-hüquqi aktda ifadə olunması ilkin olaraq çətin görənsə də Beynəlxalq Ticarət Komissiyası bunun öhdəsindən gəldi və 1980-ci ildə 4 hissədən və 101 maddədən ibarət olan sənədi təqdim etdi. Təqdim edilən bu sənəd "Malların beynəlxalq alqı-satqı müqavilələri haqqında" Konvensiya və ya sadəcə Vyana Konvensiyası adı ilə tanındı.

Vyana konvensiyasının məzmununu qısa olaraq aşağıdakı kimi ifadə etmək olar.

Vyana Konvensiyasına görə əmtəələrin alqısı, satqısı və onların irəlilədilməsi ilə bağlı olan xidmətlərin göstərilməsi üzrə ixracatçı ilə idxlatalatçının razılışdırıldığı və imzaladığı kommersiya sənədi kontrakt adlanır. Kontraktda tərəflərin hüquq və öhdəlikləri kontrakt predmetinə mülkiyyət hüququnun ixracatçıdan idxlatalatçıya ötürülməsi ilə formallaşır. İxracatçı kontrakt predmetini müəyyən olunan miqdarda, müddətdə, qiymətdə idxlatalatçının mülkiyyətinə verməli, idxlatalatçı isə onu qəbul edərək dəyərini ödəməlidir.

Beynəlxalq alqı-satqı müqaviləleri giriş hissədən (preamble), kontrakt predmetini, onun miqdarını və keyfiyyətini, qablaşdırma və markalanmasını, göndərilmə müddəti və vaxtını göstərən müddəalardan, predmetin göndərilməsi zamanı tərəflərin məsuliyyəti və risklərini müəyyənləşdirən bazis şərtlərindən, kontrakt predmetinin qiymətini və kontraktın ümumi məbləğini göstərən maddələrdən, təminatlardan, mübahisəli məsələlərin həlli yollarını müəyyənləşdirən iddia şərtlərindən, cərimə sanksiyalarını və itkilərin ödənilməsi qaydalarını özündə eks etdirən şərtlərdən, yüklerin daşınması prosesinin nəqliyyat və sigorta şərtlərindən, "fors-major" hallarını və mübahisələrin arbitraj vasitəsilə

BÖLMƏ 5

həllini nəzərdə tutan, kontraktın qüvvədə olma müddətini, onun vaxtından əvvəl pozulması, yaxud uzadılması məsələlərini həlli edən müddəələrdən, habelə tərəflərin razılığı ilə müəyyənləşdirilən digər şərtlərdən ibarət olur. Kontrakt tərəflərin imzası və rekvizitləri ilə yekunlaşdırılır.

Beynəlxalq alqı-satçı kontraktlarında predmetin qiymətinin müəyyənləşdirilməsi zamanı möhkəm, mütəhərrik, dəyişkən, müqavilə, birja və s. kimi qiymətlərdən istifadə olunur.

Qiymətlər kontraktın bağlanılmasında, qüvvədə olduğu müddətdə, yaxud icrası anında müəyyənləşdirilə bilər.

Kontraktda tərəflər bir-birinə müxtəlif xarakterli qiymət güzəştləri tətbiq edə bilərlər.

Kontrakt predmetinin dəyərinin ödənilməsi işi ödəniş müddəti-ni, ödəniş valyutasını, ödəniş üsulu və metodlarını, habelə hesablaşma formalarını özündə eks etdirən ödəniş şərtləri ilə müəyyənləşdirilir. Hesablaşmalar zamanı ən çox tətbiq olunan formalara inkasso, akkredetiv, açıq hesab, telegraf və poçt köçürmələri, çeklər və veksellər aid olunur.

2. Beynəlxalq Ticarət Palatasının nəşri etdiyi "Ticarət terminləri haqqında beynəlxalq qaydalar" və ya qısa desək "İncoterms-2000" bu sənəddə isə beynəlxalq alqı-satçı müqavilələrində istinad edilə bilən bazis şərtləri verilmişdir. Beynəlxalq alqı-satçı kontraktlarında bazis şərtləri, habelə kontrakt predmetinin qiymətini və ödəniş qaydalarını müəyyənləşdirən şərtlər çox mühüm əhəmiyyət kəsb edir. Bazis şərtləri kontrakt predmetinin ixracatçıdan idxalatçıya doğru hərəkəti zamanı vəzifə və risklərin tərəflər arasında bölüşdürülmə dərəcəsini müəyyənləşdirir. Beynəlxalq ticarətdə bu şərtlər unifikasiya edilərək "İnkoterms-2000" adlı beynəlxalq kommersiya terminləri adı altında hazırlanmışdır. İnkotermsin 13 şərti mövcuddur. Bu şərtlər E, F, C və D qruplarında birləşdirilmişdir ki, onlar da əvvəlki paraqrafda ətraflı izah edilmişdir. Hazırda xarici iqtisadi fəaliyyət təcrübəsində ən çox tətbiq olunan bazis şərtlərinə FOB (gəminin bortu boyunca azaddır) və CIF (dəyər, sığorta və fraxt) aiddir.

3. Digər beynəlxalq sənədlər –dedikdə isə əsasən dövlətlərin öz aralarında bağlanılan ikitərəfli və çoxtərəfli müqavilələri başa düşülür ki, onlar da aşağıdakı 2 ümumi qrupda təsnifləşdirilir:

Birinci qrupda əsasən spesifik istiqamətli beynəlxalq sənədlər toplanılıb. Buraya aşağıdakılardır:

- çərçivə xarakterli siyasi müqavilələr (məsələn, dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilələr);
- ticarət müqavilələri (bu müqavilələrdə, adətən dövlətlər arasındaki münasibətlərdə müəyyən növ ticarət-iqtisadi rejim müəyyən edilir);
- ticarət-iqtisadi əməkdaşlıq haqqında uzunmüddətli sazişlər (bu sazişlər müvafiq dövlətlər arasında əməkdaşlığın konkret sahə və formalarını müəyyən edir);
- istehsal və xidmət sahəsində əməkdaşlılıq dair sazişlər;
- texniki yardımın göstərilməsi haqqında sazişlər;
- iqtisadi əməkdaşlığın maliyyə-kredit təminatı haqqında sazişlər (məsələn, klininq sazişləri, kredit sazişləri və s.) və s.

İkinci qrupda isə xarici iqtisadi fəaliyyət müqavilələrinin beynəlxalq hüquqi əsasını təşkil edən sənədlər kimi beynəlxalq ticarət hüququnun mənbələrini göstərmək olar ki, onlar da aşağıdakılardır.

- ticarət müqavilələri - ikitərəfli əsasda bağlanılır, tərəflər arasında ticarətin ümumi hüquqi əsasını müəyyən edir; adətən uzun müddətə və ya müddətsiz bağlanılır. Tərəflər bu müqavilələrdə aşağıdakı məsələləri həll edirlər: ticarət və ya iqtisadi əlaqələri həyata keçirmək hüququ olan subyektləri müəyyən edirlər, bir-birinə bu ya digər sahədə müvafiq hüquqi rejim verirlər, bir-birinin ərazisində öz fiziki və hüquqi şəxslərinin fəaliyyətinin hüquqi rejimini müəyyən edirlər;
- əmtəə dövriyyəsi haqda sazişlər - ikitərəfli əsasda qısa müddətə bağlanılır, tərəflər arasında əmtəə dövriyyəsinin təşkil edən malların kontingentini müəyyən edir. Bu müqavilələrə əsasən, tərəflər müəyyən edilmiş malların idxlə və ixracı üçün maneəsiz lisenziyanın verilməsini təmin etməlidirlər;
- beynəlxalq əmtəə sazişləri - xarici iqtisadi fəaliyyət sahəsində çoxtərəfli sazişlərdir, mineral və kənd təsərrüfatı xammalını idxlə və ixrac edən dövlətlər arasında

BÖLMƏ 5

bağlanılır. Bu sazişlərdə dövlətlər müvafiq malın alqısatqısı üzərində kvotalar müəyyən etməklə qiymətlərin kəskin surətdə qalxır enməsinin qarşısını almağa cəhd edirlər. Bəzi sazişlərin praktiki həyata keçirilməsi üçün isə beynəlxalq təşkilatlar (məsələn, OPEK) yaranır.¹

Xarici iqtisadi fəaliyyət müqavilələrinin beynəlxalq hüquqi əsaslarından biri də bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatların normativ-hüquqi aktları və tövsiyələridir. Hazırda 2 belə universal təşkilat mövcuddur:

1. Ümumdünya Ticarət Təşkilatı (ÜTT) – keçmiş QATT (Tarif və Ticarət üzrə Baş Saziş).

2. Beynəlxalq Ticarət Palatası – 1920-ci ildə təsis edilib. Milli qanunvericiliyin unifikasiyası üzrə işlər aparır və fakültativ xarakterli beynəlxalq aktlar işləyib hazırlanır. Hazırda geniş istifadə olunan “İncoterms” bu palata tərəfindən hazırlanmışdır.

Beləliklə də yekunda məlum oldu ki, xarici iqtisadi fəaliyyət müqavilələrinin beynəlxalq hüquqi əsası dedikdə, beynəlxalq normativ aktlar və beynəlxalq təşkilatların sənədlərindən ibarət nizamlı elementlər çoxluğu başa düşülür.

¹ Hüseynov L.H. Beynəlxalq hüquq. Bakı, 2002, səh. 253.

BÖLMƏ 6

İSTEHSAL AMİLLƏRİNİN BEYNƏLXALQ HƏRƏKƏTİ

6.1. Kapital beynəlxalq hərəkətinin nəzəri-metodoloji aspektləri

Kapitalın beynəlxalq miqrasiyasını nəzəri cəhətdən izah edən ənənəvi və müasir nəzəriyyələr mövcuddur. Ənənəvi adlanan nəzəriyyələrə əsas etibarilə neoklassik, neokeyns və marksist konsepsiyaları, müasir nəzəriyyələrə isə TMK konsepsiyası, portfel investisiyalar nəzəriyyəsi, kapital qəçisi nəzəriyyəsi və s. addır.

Kapital ixracının neoklassik nəzəriyyəsi beynəlxalq ticarətin klassik nəzəriyyəsi əsasında inkişaf etmişdir. Belə ki, onun əsasını D.Rikardonun beynəlxalq ticarətin müqayisəli üstünlükler prinsipi təşkil edir. Bu prinsipə istinad edərək klassik ingilis iqtisadçısı C.S.Mill XIX əsrə ilk dəfə olaraq kapitalın ölkələrarası hərəkəti məsələləri ilə məşğul olmağa başladı. Rikardonun ardınca o, göstərdi ki, kapital ölkələr arasında gəlirlərin qeyri-bərabərliyi səbəbindən hərəkət edir, hansı ki, bəzən kapital cəhətdən zəngin olan ölkələrdə bu gəlirlərin enmə meylləri baş verir.

XIX əsrin sonu XX əsrin əvvəllərində ingilis iqtisadçıları, xüsusən də C.A.Hobson və C.Keyns JB.Seyin istehsal amilləri konsepsiyasını BİM sistemini və kapitalın beynəlxalq hərəkəti sferasına da aid etdilər. Keyns neoklassik nəzəriyyə üçün beynəlxalq ticarət və kapitalın beynəlxalq hərəkətinin alternativliyi haqqında mühüm bir postulat ifadə etmişdir: müəyyən şərtlər daxilində istehsal amillərinin miqrasiyası beynəlxalq ticarəti əvəz edə bilər. Bu nəzəriyyə tərəfdarlarının, marjinalizmin əsasını qoyan K.Manqer, U.Cevons, E.Bem-Baverk, tərəfindən əsası qoyulmuş son səmərəlilik amillərinə maraqları da buradan yaranmışdır.

BÖLMƏ 6

İngilis iqtisadçıları göstərdilər ki, istehsal amilləri BİM sisteminde az mütəhərrikdilər (ölkədaxili möb illik səviyyəsindən fərqli olaraq) və bu səbəbdən də onların bu münasibətlər sistemində iştirakı çox da böyük deyil.

Neoklassik nəzəriyyə XX əsrin I onilliyində E.Hekşer və B.Olin, R.Nurkse və K.İverson tərəfindən təkmilləşdirilmişdir. Belə ki, Hekşer son faydalılıq nəzəriyyəsinə əsasən istehsal amilləri qiymətlərinin beynəlxalq tarazlığının tendensiyasını formalasdırılmışdır. Bu tendensiya özünsə həm beynəlxalq ticarət, həm də istehsal amillərinin beynəlxalq hərəkəti üzərindən yol açır ki, bu amillərin dəyər və miqdalarları müxtəlif ölkələrdə bərabər deyil.

B.Olin isə beynəlxalq ticarət konsepsiyasında göstərirdi ki, istehsal amillərinin hərəkəti müxtəlif ölkələrdə onlara olan müxtəlif tələbatlarla bağlıdır; onlar səmərəliliyi aşağı olan ölkələrdən daha yüksək olan ölkələrə doğru hərəkət edir. Kapital üçün son səmərəlilik isə əsasən faiz stavkaları ilə müəyyən olunur. B.Olin, həmçinin kapitalın beynəlxalq hərəkətinə təsir edən tamamlayıcı momentləri də göstərmışdır. Bunlara o, gömrük baryerlərini (əmtəə idxlalına mane olur və xarici kapitalın ölkədaxili bazara girməsinə şərait yaradır), filialların kapital yatırımları coğrafi diversifikasiyasına can atması, xarici investisiya rıskləri və onların bu əsasda təhlükəsiz və riskli tiplərə ayrılmاسını aid etmişdir.

R.Nurkse kapitalın beynəlxalq hərəkətinin müxtəlif modellərini yaratmış və belə bir nəticəyə gəlmışdır ki, əmtəə ixracı sürətlə artan ölkədə əlavə kapitala tələbat yaranır və ölkə bu kapitalı idxlal edir. Nurkse bu mütənasibliyin əksini də məqbul sayır. K.İverson neoklassik nəzəriyyəyə yeniliklər gətirərək kapitalın beynəlxalq hərəkətinin iki səviyyəsini real və tədiyyə balansının idarə edilməsi üçün tənzimedici səviyyələri fərqləndirir. O, həmçinin qeyd edirdi ki, kapitalın müxtəlif tipləri əsasən kapitalın köçürülməsi səbəbindən müxtəlif beynəlxalq mütəhərrikliyə malikdir. Hər bir ölkənin aktiv kapital ixrac və idxlal edə bilməsi də məhz bu fakt-la izah olunur.

Neokeyns nəzəriyyəsi – bu nəzəriyyənin tərəfdarları kapitalın hərəkəti ilə ölkənin tədiyyə balansı arasında olan əlaqəni ön plana çəkirlər. Keyns özü göstərirdi ki, kapitalın hərəkəti tədiyyə balansında tarazlığın pozulması ilə əlaqədardır. Belə ki, ölkədə əmtəələrin ixracı onların idxlalından artıq olduqda kapital ölkədən

ixrac olunur və bu zaman dövlət mədaxiləsi labüddür. R.Herrod özünün «iqtisadi dinamika» modelində göstərir ki, kapital baxımdan zəngin olan bir ölkədə iqtisadi artım tempisi ne qədər usağı olarsa, həmin ölkədən kapital axımı tendensiyası biki o qədər yüksək olar. E.Domor ölkənin ticarət balansı və məşqulluq soviyyəsini təhlil edərək göstərirdi ki, ölkənin kapital ixracı onun xaricdəki investisiyalarından gələn gəlirlə daxili investisiyalardan gələn gəlirin münasibətindən asılıdır.

Əgər ölkədə investisiyaların həcmi investisiya gəlirlərinindən daha çox artırsa, bu zaman ticarət balansı aktivdir. Üks halda ticarət balansı passivdir.

Neokeyns nəzəriyyəsi İEOÖ-in Afrika, Asiya və Latin Amerikası ölkələrinin inkişafına etdikləri kömək siyasetinin əsasına çevrilmişdir. Çünkü bu nəzəriyyə İEOÖ-ə kapital ixracı cəni zamanda onun həm ixracatçı ölkələrinin, həm də idxləçi ölkələrinin iqtisadi aktivliyinə tökan verir. Lakin onu da qeyd etmək lazımdır ki, İEOÖ-ə kapital axını böyük risk və digər maneələrlə qarşılaşır.

Ümumilikdə götürdükdə neokeyns nəzəriyyəsinin bir sıra çatış-mazlıqları mövcuddur. Bu nəzəriyyə də neoklassik nəzəriyyə kimi makroiqtisadi təhlilə əsaslanaraq fərdi investorların fəaliyyətini nəzərə almır.

Marksist konsepsiya bu konsepsiyanın banisi K.Marks kapital ixracının səbəbini onun ölkədə nisbi artıqlığını görür. Nisbi artıq kapital məhvymu altında o, elə kapital nəzərdə tuturdu ki, bu kapitalın ölkə daxilində istifadəsi gəlir normasının aşağı düşməsinə səbəb olur. Nisbi artıq kapital üç formada təzahür edir: mal, istehsal (arzuq istehsal gücү və işçü qüvvəsi) və pul formasında. Ölkənin dünya kapitalizm sistemində cəlb olunması və ilkin şərtlərin yaranması (istehsal infrastrukturunu) ilə kapital ixracı baş verir. XIX əsrin sonunda monopoliyaların güclənməsi kapital ixracına tökan verdikdə V.I.Lenin bu prosesi kapitalizmin müasir mərhələsi, onun tipik əlaməti saymışdır.

Yeni marksist nəzəriyyə nümayəndələri yuxarıda göstərilənlərə yanaşı kapital ixracının daha bir neçə səbəbini göstərmışlar: istehsalın beynəlmilləşməsi, inhisarlar arasında rəqabətin güclənməsi, inkişaf templərinin artması (həm İEO-in, həm də İEOÖ-in xərici kapitala tələbatının artmasına səbəb olur).

Müasir nəzəriyyələri: Trans Milli Şirkətlərin (TMŞ) XX əsrin ikinci yarısında fəaliyyətlərinin sürətlə artması nəticəsində onlar iqtisadi nəzəriyyədə əsas diqqət mərkəzinə keçmişdir. İlk dövrlərdə TMŞ-lər, ancaq firma nəzəriyyəsi çərçivəsi daxilində öyrənilirdi, sonralar isə onlar üçün ayrıca müstəqil konsepsiyalar işlənib hazırlanmağa başlandı ki, onların da əsasında əsasən amerikan iqtisadçılarının ideyaları üstün mövqe tutur. S.Haymerin birbaşa investisiyaların xaricdə həyata keçirilməsi baxımından firmaların yerli rəqiblər arasında üstünlüyü malikolma zəruriliyi nəzəriyyəsi, R.Kouzun iri korparasiya daxilində spesifik bazarın mövcudluğu və R.Vernonun «əmtənin həyat dövrü» konsepsiyası (bu konsepsiaya da o, TMŞ anlayışını xarici rəqiblərinə «zərbə» vurmağa çalışan milli inhisar kimi izah edir).

C.Helbreyt hesab edirdi ki, TMŞ-lərin genezisi texnoloji səbəblərlə şərtlənir. Müasir istehsal XIX əsrə nisbətən daha mürrəkkəb olduğundan onun reallaşması və xidmət firmalarından xaricdə mal-xidmət şəbəkəsi yaradılmasını tələb edir.

Marksist nəzəriyyəyə görə TMŞ – istehsalın beynəlmiləşməsi prosesində kapitalın təmərküzlaşması və mərkəzləşməsinin nəticəsidir. TMŞ-lərin əsas xüsusiyyəti - əmtəə və xidmətlərin xaricdə istehsal, yəni birbaşa investisiyaların mövcudluğudur. Bu səbəbdən də TMŞ konsepsiyası çərçivəsində bir neçə birbaşa investisiya modelləri hazırlanmışdır:

1. İnhisarçı üstünlükler modeli – bu model S.Haymer tərəfindən hazırlanmış və sonralar Ç.P. Kindleberger, R.E.Keyvz, Y.C.Conson, R.Lakru tərəfindən inkişaf etdirilmişdir. Bu modelə görə xarici investor yerli investora nisbətən daha az əlverişli şəraitə mövcud olur. O, ölkənin bazarını və konyunkturunu zəif bilir, geniş əlaqələri yoxdur, əlavə nəqliyyat xərcləri çəkir və risklə üzləşir. Bu səbəbdən də ona yerli rəqiblərə nisbətən əlavə inhisarçı üstünlük lazımdır ki, o, daha yüksək gəlir götürə bilsin. Bu gəlir inhisarçı rəqabət (bu nəzəriyyə E.Çembellin tərəfindən hazırlanıb) fəaliyyətində mövcud üstünlükler hesabına investisiya riskinə görə əldə edilən mükafatdır.

Xarici investor üçün inhisarçı üstünlükler məfhumuna yerli əmtəə bazarlarında qeyri-mükəmməl rəqabət (əmtəə orijinal olduğunu), resurslar bazarında qeyri-mükəmməl rəqabət (xarici firma mükəmməl texno-logiyaya, böyük sahibkarlıq təcrübəsinə malik

olduqda), xarici investisiyanın əlverişli dövlət tənzimləşməsi (məsələ kapitala güzəştər) və s. addır.

İnhisarçı üstünlükklər modeli inhisarçı rəqabət nəzəriyyəsi nə uyğun olaraq birbaşa investisiyaların sürotlü artım tempini firmannın istehsalının kifayət qədəri gaflılı seviyyədə saxlamadısu nənə yeni bazarlar sayosunda mümkinlüyü və əmtəənin ixracında müxtəlif baryerlərin mövcudluğu ilə izah edilir.

2. Əmtəənin həyat dövrü modeli. Bu model Amerika təti sadçısı R.Verno tərəfindən firmannın artım nəzəriyyəsi əsasında hazırlanmışdır: yeni əmtəə 4 mərhələdə mövcud olur: Bazar çıxma, satışın artımı, yetkinlik, enmə dövrləri. İstehsal yeni təşkil olunmuş firmaya aid əmtəələrin beynəlxalq həyat dövrü isə forqlədir:

I - yeni əmtəənin inhisarçı istehsalı və ixracı.

II - xarici rəqib firmalar tərəfindən analoji məhsulların istehsalı və bazara çıxarılması (ilk olaraq öz daxili bazarına).

III - Rəqiblərin üçüncü ölkələrin bazarlarına çıxməsi və məhsulun pioner ölkədən eksportunun azalması.

IV - Rəqiblərin pioner-ölkə bazarlarına çıxməsi.

Beynəlxalq bazarda yeni rəqiblərin meydana çıxməsi ilə firma yeni məhsulların istehsalına başlaya bilər. İxrac təhlükəsi artdıqca firma hamçinin əmtəənin həyat dövrünün uzanması üçün xaricdə onun istehsalını təşkil edə bilər. Qeyd etmək lazımdır ki, artım və yetkinlik dövründə istehsal xərcləri aşağı düşür və bununla qiymətlərin enması və ixracın artması imkanları, hamçinin xarici istehsalın təşkili imkanları artır. Əmtəələrin ixracına nisbatən istehsalın xaricdə təşkili nisbatən az dəyişən xərclər, görürük baryerlərinin dəfə edilməsi, xarici şirkətlərə asan rəqabət və s. səbablardan daha sərfəlidir.

6.2. Kapitalın və maliyyənin beynəlxalq hərəkətinin mahiyəti, məqsədləri və əsas formaları

Kapitalın və maliyyənin beynəlxalq hərəkəti dedikdə milli kapitalın bir hissəsinin daxili dövriyyədən çıxarıllaraq əmtəə və pul formasında başqa ölkədə yerləşdirilməsi nəzərdə tutulur. Kapitalın və maliyyənin hərəkəti, onun ixracı müasir dünya təsərrü-

fat sisteminin formalaşmasının mühüm cəhətlərindən biridir. Kapital ixracı dünya təsərrüfat sisteminin formalaşması ilə yanaşı onun beynəlmiləşməsinin, o cümlədən beynəlxalq iqtisadi münasibətlərin reallaşmasının mühüm formalarından biri kimi çıxış edir. Kapital və maliyyənin ixracının həyata keçirilməsi ölkələr arasında əmtəə və xidmətlərin ixracatında mövcud inhisarçılığı son qoydu və bununla da beynəlxalq iqtisadi münasibətlər sferasında istehsal amillərinin hərəkətinin yeni təkmilləşmiş formasını meydana çıxardı. Belə ki, dünya ölkələri arasında həyata keçirilən iqtisadi münasibətlər daha çox əmtəə və xidmətlərin ixracı prosesini əhatə etdiyi üçün bu ixrac ölkələrin dünya iqtisadi sistemindən meydana gələn maddi maraqlarını tam təmin edə bilmirdi. Ölkələr kapitalların beynəlxalq hərəkətini təmin etməklə dünya iqtisadiyyatında istehsal amillərinin beynəlmiləşməsi prosesini sürətləndirdilər. Kapital ixracı ölkələr arasında onun qarşılıqlı hərəkəti olmaqla hər bir ölkə üçün müəyyən iqtisadi fayda gətirir. Ölkələr arasında kapital ixracının əsas və başlıca məqsədi də yüksək inhisar mənfəəti əldə etməkdir ki, məhz bu mənfəət əmtəələrin və xidmətlərin ixracatı prosesində ölkələrin əldə edə bilmədikləri iqtisadi səmərədən bir neçə dəfə üstündür. Dünya təsərrüfatında və dünya iqtisadi proseslərində iştirak edən dövlətlər istehsal amillərinin istifadəsinin səviyyəsinə uyğun olaraq müəyyən qədər gəlir əldə edirlər. Bu gəlir ölkələrin dünya bazarında formalaşan beynəlmiləl dəyəri ilə onların milli təsərrüfatlarında formalaşan dəyər arasından fərqlə müəyyən edilir. Belə olan halda dünya bazarlarında iştirak edən hər bir ölkə orta mənfəət normasından yüksək olan mənfəət növü, yəni inhisar mənfəət əldə etməyə can atırlar. Bu halda ölkələr dünya ticarət əlaqələrini təmin edə bilmədiyi dən yüksək mənfəət normasını əldə etmək məqsədilə kapitalın və maliyyənin beynəlxalq hərəkətinin iştirakçısı olurlar. Bununla kapital və maliyyə ixracatçılarının qarşılıarına qoyduqları əsas məqsəd, yəni yüksək mənfəət əldə etmək niyət təmin edilmiş olur. Yüksək gəlir əldə etmək məqsədilə ixrac olunan kapital və maliyyənin beynəlxalq səviyyədə hərəkətinin baş verməsi üçün bir sıra səbəblər mövcuddur:

1. Milli təsərrüfatda nisbi kapital artıqlığının mövcud olması;
2. Dünya təsərrüfatında iştirak edən ölkələrin kapitala

Xarici iqtisadi fəaliyyətdə sənədləşmə

olan tələb və təklifnin müxtəlif olması;

3. Milli təsərrüfatda yerli bazarın inhisarlaşmasına imkanın yüksək olması;
4. Müxtəlif ölkələrdə istehsal olunan məhsulların hazırlanmasına sərf olunan istehsal xərclərinin səviyyəsindən əsaslı fərqlərin mövcud olması;
5. Kapital ixrac edən ölkələrdə istehsal amillərinin nisbətən ueuz olması;
6. Ölkədə investisiya üçün sabit siyasi vəziyyətin və əlverişli şəraitin mövcud olması;
7. Ölkələrin xarici ticarətdə mili bazarlarla müqayisədə müqayisəli üstünlük prinsiplərinin mövcud olması.

Bütün bu səbəblərlə yanaşı ölkələr arasında kapital ixracına təsir göstərən aşağıdakı amillər də vardır:

1. Ölkələrin mili iqtisadiyyatları arasında qarşılıqlı əlaqədə və əsiliğin artması, istehsal və tədavülün beynəlxalqlaşması;
2. Beynəlxalq sənaye ticarətinin meydana gəlməsi və kapitalın transmilliləşməsi;
3. Ölkədə kapitalın bir hissəsinin iqtisadi artımın sürətini yüksəltməsi və ölkədə məhsulluq səviyyəsinin artırılması və s.;
4. Xarici kapitalın təsiri ilə inkişafda etməkdə olan ölkələrin öz mili iqtisadiyyatının dirçəlməsi üçün iqtisadi maraq;
5. Beynəlxalq maliyyə təşkilatlarının rolü;
6. Ekoloji proseslər və amillər.

Kapital ixracına təsir göstərən bu amillər beynəlxalq səviyyədə kapitalların hərəkətini daha da sürətləndirir. Eyni zamanda ölkələrdə kapitalların və maliyyənin beynəlxalq səviyyədə hərəkətində müəyyən iqtisadi səmərə əldə etməyə sövq edir. Kapital ixracının həyata keçirilməsi zamanı müxtəlif ölkələr iqtisadi maraqlarından asılı olaraq onun müxtəlif formasını tətbiq edir ki, bu da əsasən iki istiqamətdə həyata keçirilir. Dünya təsərrüfat sistemində kapitalın və maliyyənin hərəkəti iki formada tətbiq olunur:

1. Sahibkar formasında kapital ixracı;
2. Bore formasında kapital ixracı.

Sahibkar formasında kapital ixracı borç formasındaki kapital ixracına nisbətən bir qədər gec yaranmış olsa da bütövlükdə əldə olunan gəlirin həcminin artırılması baxımından bu kapital növü iqtisadi cəhətdən daha sərfəlidir. Kapitalın ixracı prosesində sahibkarlıq formasında kapital ixracı əsasən xarici ölkələrdə istehsal sahələrinin yaradılması, sənaye müəssisələrinin açılması bank və kredit əməliyyatları ilə məşğul olan şirkətlərin və maliyyə olıqarxiyalarının yaradılmasından ibarətdir. Sahibkarlıq formasında ixrac edilən kapitalın nəticəsi olaraq sahibkar müəyyən gəlir əldə edir ki, gəlirin səviyyəsi kapitalın tətbiq olunduğu sahədən və istehsal olunan məhsulların dünya bazارında reallaşdırma səviyyəsindən asılıdır. Sahibkarlıq formasında kapital ixracı qeyri-müəyyən müddətə tətbiq edilir. Yəni kapitalın tətbiq olunduğu ölkədə investisiya şəraitləri dəyişdiyi halda kapital ixracının dəyişdirilməsi ilə bağlı əməliyyatlar, yəni səhmlərin satılması, istiqrazların əldə olunması ilə bağlı olan əməliyyatlar dayandırılır. Kapital və maliyyənin sahibkar formasında ixracında əsas üstün cəhətlərdən biri xarici ölkədə istehsalın ayrı-ayrı sahələri üzərində idarəetmə və nəzarət funksiyalarının həyata keçirilmə-sindən ibarətdir.

Kapitalın və maliyyənin borç formasında hərəkəti tarixən sahibkar formasında kapital ixracından əvvəl mövcud olmuş və sahibkar kapitalına nisbətən müəyyən müddət üstünlük təşkil etmişdir. Borc formasında kapital ixracı əsasən müxtəlif ölkələrə kreditlərin verilməsi, istiqrazların satılması formasında həyata keçirilir. Bu zaman verilən kreditlərin həcmindən və istifadə səviyyəsindən asılı olaraq kapital sahibi razılaşdırılmış faiz əldə edir. Sahibkar və borc kapitalı arasındaki əsas fərq odur ki, borc kapitalı zamanı səhmlər, istiqrazlar əldə edən ölkələrin sərəncamında qalır. Bu yalnız müəyyən müddətdə həyata keçirilir. Müddət başa çatdıqdan sonra kapital faizlə birgə kreditora qaytarılır. Sahibkar formasında kapital ixrac edildiyi halda isə mülkiyyət hüququ ixracatçıda qalır. Kapitalın və maliyyənin beynəlxalq hərəkətinin qeyd olunan 2 forması arasında bu fərq əldə olunan mənfiətin səviyyəsindən də birbaşa asılıdır. Belə ki, borc kapitalının ixracı zamanı onun sahibi mənfiətin həcmi barədə maraqlanır, narahatlılıq keçirmir. Həmin sahibkar kapitalı formasında ixrac edilən kapitala uyğun olaraq xarici ölkədə yaradılmış

istehsal sahələrinin nəticəsi və onun reallaşdırılması sahibkar üçün problem olaraq qalır, bərc kapitalında isə borc verən, yəni kreditor əvvəlcədən müəyyən edilmiş faizi əldə edir ki, bu da onun bu kapital ixracı üzrə iqtisadi maraqlarını təmin etmiş olur.

Kapitalın sahibkarlıq formasında ixracı özü də 2 yerdə ayrıılır:

1. Portfel şəklində kapital ixracı;

2. Birbaşa investisiya və ya müstəqil kapital ixracı.

Portfel kapital ixracının əsas mahiyyəti ondan ibarətdir ki, burada həm dövlət, həm beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı fiziki şəxslər xarici ölkələrdə mövcud fəaliyyətdə olan istehsal və maliyyə müəssisələrinin səhmlərini əldə edə bilərlər. Bunuñla da onlar kapitalın tətbiq olunduğu sahədə birbaşa iştirak etməmək yolu ilə əldə olunan gəlirin müəyyən hissəsinə sahib olırlar. Qeyd edək ki, Beynəlxalq Valyuta Fonduñun müəyyən etdiyi qaydaya uyğun olaraq birbaşa investisiyanın portfel investisiyalardan fərqləndirən bir neçə xarakterik cəhətləri mövcuddur. Birinci cəhət xarici kapital qoyuluşlarının idarə olunması ilə bağlıdır. Belə ki, birbaşa investisiyalar tətbiq olunarkən xaricdə yaradılan filial müəssisələri əsas şirkətlərin bilavasitə nəzarəti altında olur. Bu sahədə daha bir fəqli cəhət investisiyaların (fiziki) müxtəlif iqtisadi strukturlar tərəfindən həyata keçirilməsindən ibarətdir. Qeyd edək ki, protfel investisiyalar fiziki şəxslər tərəfindən mümkün olduğu halda birbaşa investisiyalar əsasən transmilli şirkətlər tərəfindən həyata keçirilir. Portfell və birbaşa investisiyaların daha bir fərqi kapital qoyuluşlarının mənbələrinin geri qaytarılması problemi ilə bağlıdır. Belə ki, portfel investisiyalar zamanı əldə olunan gəlir və amartizasiya ayırmalarının geri qaytarılması şərtləri əvvəlcədən razılışdırılır. Bu şərtlər borc alan ölkə baxımından sabit valyuta şəraitində hər hansı bir iqtisadi konyukturanın təsirinə məruz qala bilmir.

Birbaşa kapital qoyulaşlarında isə əldə olunan hər hansı bir gəlir əvvəlcədən müəyyən olunmuş mənfəət dərəcəsindən və ya dövlətin bu sahədə tətbiq etdiyi məhdudiyyətindən asılıdır. Kapital və maliyənin beynəlxalq miqyasda hərəkəti ilk növbədə onun mülkiyyətcə yaradılması mənbələrinin müəyyən etməyi tələb edir. Beynəlxalq kapitalın yaranması mülkiyyət baxımından müxtəlif mənbəyi olur. Kapitalın mülkiyyət baxımından yaradılması mənbələrini dövlət və xüsusi kapital olmaqla 2 hissəyə

ayır naq ola. Dövlət kapital ixracı əsasən dövlət bütçə vəsaitləri hesabına həyata keçirilir. Eləcə də dövlət kapital ixracında beynəlxalq təşkilatlara məxsus olan və onların qəbul etdiyi qanunlarla uyğun olaraq xarici ölkələrə verilən kredit və kapital vəsaitləri də üstünlük təşkil edir. Bəzə kapital qoyuluşlarına xaricə yönəldilən dövlətin qiyməli kağızları, borcuları və yardımçıları aid edilir. Bura həm də universal və regional beynəlxalq təşkilatların vəsaitləri hesabına verilən kreditlər də daxildir.

Xüsusi kapital qoyuluşları isə qeyri dövlət mənbələri olan vəsaitlər hesabına həyata keçirilir. Bu vəsaitlər həm hüquqi, həm də fiziki şəxslər tərəfindən xaricə yönəldilən kapitallardan ibarətdir. Bura dövlət bütçəsinə aid olmayan bütün investisiyalar aid edilir. Mülkiyyət formalarına görə kapital qoyuluşlarının ixracının müxtəlisf forma və növləri də mövcuddur. Məsələn, xüsusi kapital ixracının mühüm həyata keçirilmə mənbələrindən biri lisenziyaların satılmasıdır.

Bu növ xüsusi kapital ixracı xaricə yönəldilən investisiyaların mühüm bir növünü təşkil edir. Kapitalın bəzə ixracında adətən lisenziyaların satılması onu ixrac edən ölkəyə, başqa bir ölkədə mülkiyyətçi və gəlir mənbələrinə malik olmaq hüququ verir.

6.3. Xarici investisiyaların dövlət tənzimlənməsi və kapitalın beynəlxalq hərəkətinin iqtisadi nəticələri

Müasir dövrə kapital ixracının ən başlıca xüsusiyyəti ondan ibarətdir ki, dünya üzrə kapital ixracı əməliyyatlarında dövlət kapital ixracı və beynəlxalq təşkilatların kapital ixracı aparıcı mövqeyə malikdir. Beynəlxalq təşkilatlar içərisində, xüsusiət BYİB-in və onun kapital ixracı prosesində aparıcı filiallarından olan BMK, BIA və AYİB, AİB daha fəal şəkildə iştirak edirlər. Müasir dünya təsərrüfat sistemində dövlətlərin və beynəlxalq təşkilatların dünya kapital ixracında xüsusi çəkisi nə qədər artmış olsa da beynəlxalq TMŞ-in dünya kapital ixracı prosesində iştirakı heç də onlardan aşağı səviyyədə qiymətləndirilir.

İkinci Dünya müharibəsindən sonrakı illərdə dünya kapital ixracı əməliyyatlarında yeni və mühüm meyllər əmələ gəlmüşdür. Bu meyllərdən başlıcası xaricə kapital qoyuluşlarının dövlət tərəfindən və ya beynəlxalq təşkilatlar tərəfindən tənzimlənməsi,

həmçinin onların fəaliyyətinə nəzarət etməsi həm də kapital qoymularını stimulaşdırmaq məqsədi ilə müdaxilə edilməsidir. Dövlət xarici birbaşa investisiya qoyuluşlarında milli iqtisadiyyatı yerli sahibkarların manafeyi namına müxtəlif formalarda tətbiq olunan kapital ixracında hər hansı məhdudiyyəti aradan qaldırır və xariedə yerləşdirilmiş investisiyaların tətbiqi mexanizmini həyata keçirir. Dövlət eyni zamanda xaricə kapital ixracı ilə yanaşı ölkəyə idxlə olunan kapitallara dair məsələlərədə daha intensiv şəkildə müdaxilə edir. Bütləyikdə kapital ixracı prosesində dövlət aşağıdakı tənzimləmə tədbirlərindən istifadə edir:

1. Maliyyə metodları. Buna investisiyaların yerləşdirilməsində vergi güzəştərinin tətbiqi, pul yardımları, borc verilməsi, müəyyən siğorta tənzimlənməsinin yerinə yetirilməsi və təminatlı kreditlərin verilməsi daxildir;
2. Qeyri-maliyyə metodu. Bu metodlar ilk növbədə investisiya-ların yerləşdirilməsi məqsədilə torpaq sahələrinin ayrılması, investisiya qoyuluşlarının yerinə yetirilməsi üçün onları zəruri olan infrastruktur ilə təchiz edilməsi, müxtəlif texniki yardımların göstərilməsindən ibarətdir.

Beynəlxalq miqyasda kapital ixracının dövlət tərəfindən tənzimlənməsi ilə bağlı 1994-cü il İndoneziyanın paytaxtı Cakartada Asiya və Sakit okean hövzəsi ölkələrinin əməkdaşlığı əsasında hazırlanmış sonəd müasir dünya kapital ixracı prosesində mühüm əhəmiyyət kəsb edir. Qəbul edilmiş sənəddə birbaşa xarici investisiyalar üçün könüllü, konkret qaydalar müəyyən edilmiş və bu qaydalar sonradan ÜTT-nin nizamnaməsinə uyğun olaraq ora üzv olan ölkələr üçün də nəzardə tutulmuşdur. Həmin qaydaya əsasən dövlət xarici investisiyaların tənzimlənməsi sahəsində müəyyən konkret tədbirlər həyata keçirilməsini təmin etməlidir. Həmin qaydada aşağıdakı şərtlər var:

1. İvestisiyaların zəbt edilməməsi;
2. İvestisiyaların qeydiyyatdan keçməsi;
3. Təkrar vergiyə və ya beynəlxalq iki qat vergitutmaya cəlb edilməsinə yol verməməsi;
4. Xarici investisiyalar arasında hər hansı ciddi fərqlərə yol verilməməsi.

Müasir dünya kapital ixracı prosesində dövlətin müdaxi-

ləsi inkaredilməzdir. Bu ilk növbədə kapital ixracı prosesinə daxil olan TMŞ-in mənafelərinin qorunması və eyni zamanda dünya bazarının tənzimlənməsi məqsədi ilə həyata keçirilir. Dünya kapital ixracı dünya iqtisadiyyatının inkişafına, eləcə də milli iqtisadiyyatın və ayrı-ayrı regionların iqtisadi inkişafında çox müsbət rola malik olmaqla müəyyən mənfi təsirləri də özünü göstərir. Kapital ixracı dünya iqtisadiyyatının inkişafı baxımından bir çox ölkələrdə kapitalın çatışmaması problemlərini aradan qaldırır. Həmin ölkələrdə iqtisadi artım tempini yüksəldir, bu kapitalın beynəlxalq hərəkəti miqyasında onun beynəlxalq ixtisaslaşmasının artmasına səbəb olur. Lakin bununla yanaşı kapital ixracının onu ixrac edən ölkələr üçün mənfi təsirləri də özünü göstərir. Belə ki, kapital ixracı onu ixrac edən ölkədə iqtisadi inkişafı longıdır və milli iqtisadiyyatda tələb olunan kapitalın ümumi kütləsi müəyyən qədər azalmış olur, məşğulluğun səviyyəsinə mənfi təsir göstərməklə həm də ölkənin tədiyyə balansında mənfi təsirini göstərir. Kapital ixrac olunan ölkə üçün kapital ixracının müəyyən müsbət nəticələri vardır. Kapital ixrac olan ölkələrdə müsbət təsir ondan ibarətdir ki, həmin ölkənin iqtisadi inkişafına səbəb olur. Yeni kapital cəlb olunması ilə yeni istehsal sahələrinin yaranmasına səbəb olur ki, bu da əhalinin məşğulluq səviyyəsinin artımına müsbət təsir göstərir. Kapital ixracı olan ölkəyə kapital ixracının digər müsbət cəhəti kapital ixracının nəticəsində ölkə yeni texnika və texnologiya tətbiq etməklə dünya bazarında rəqabət qabiliyyətli məhsulların istehsalına müsbət təsir göstərir. Kapital ixrac olunan ölkə üçün mənfi nəticə ondan ibarətdir ki, kapital ixrac olunan ölkədə milli kapitalın və yerli sahibkarların fəaliyyəti məhdudlaşır, kapitalın tələb və təklif nisbətinin dəyişməsi əldə olunan mənfiət normasının aşağı düşməsinə səbəb olur. Kapital ixrac olunan ölkədə iqtisadiyyatın bir tərəfli qaydada inkişafına səbəb olur. Kapital idxlərinin daha mühüm əhəmiyyət kəsb edən mənfi nəticəsi onun iqtisadi təhlükəsizliyə müəyyən qədər problemlər yaratması ilə bağlıdır. İdxal olunan kapital həcminin həddən artıq çox olması milli iqtisadiyyatı xarici kapital sahiblərindən asılılığa gətirib çıxarırla ki, bu da son nəticədə ölkənin milli iqtisadi təhlükəsizliyi üçün müəyyən əngəllər yaradır.

6.4. İş qüvvəsinin beynəlxalq miqrasiyası

İş qüvvəsinin beynəlxalq miqrasiyası (İBM) dedikdə potensial əmək qabiliyyətli insanların bir ölkədən başqa ölkəyə və ya digər məqsədlər üçün hərəkəti başa düşülür. İBM-i dünya təsərrüfat sisteminin əsas elementlərindən biri olmaqla BİM-in quruluşuna daxildir. Dünya təsərrüfatının əsas elementi olan iş qüvvəsinin fəal surətdə başqa ölkəyə sərbəst hərəkəti BƏB-in formalasmasına və inkişafına müsbət təsir göstərir. İnsanların iqtisadi həyat şəraitini və möhsulluq səviyyəsini daha da yaxşılaşdırmaq üçün bu ölkədən başqa ölkəyə miqrasiyası qədim dövrlərdən mövcud olub. XX əsrin əvvəllərindən etibarən iş qüvvəsinin beynəlxalq miqrasiyası prosesi dünya təsərrüfat sisteminin beynəlməlləşməsinin tərkib hissəsinə çevrilib. Potensial əmək qabiliyyatına malik əsas istehsal amili olan iş qüvvəsi özünün səmərəli tətbiqini yalnız milli təsərrüfat çərçivəsində deyil, həm də dünya təsərrüfat məqyasında reallaşdırmaq imkanına malik olduğu üçün beynəlxalq səviyyədə məhz bu istehsal amilinin miqrasiyası baş verir. Dünya ölkələri arasında iş qüvvəsinin hərəkəti bazar iqtisadiyyatına xas olan obyektiv bir proses olduğu üçün o bazar qanunlarına uyğun olaraq həyata keçirilir. İş qüvvəsinin beynəlxalq miqrasiyası (İQBM) sərbəst işçilərin idxlə və ixracı prosesindən ibarət olmaqla BİM-in tərkib elementlərindən birini təşkil edir. İş qüvvəsinin BİM-in digər elementlərindən fərqi onunla müəyyən edilir ki, əmtəələrin, kapitalın və maliyyənin hərəkətindən fərqli olaraq iş qüvvəsi miqrasiyasında idxlə və ixrac əməliyyatlarının obyekti kimi, məhz əmək qabiliyyətli müəyyən istehsal qabiliyyətinə malik olan insanlardan ibarətdir.

Kapitalların və maliyyənin ixracatı prosesində bu istehsal amillərinin yerləşdirilməsinin ölkənin artıq mənbələri hesabına həyata keçdiyi halda iş qüvvələrinin dövlətlərarası hərəkəti onların çatışmayan vəsaitləri hesabına həyata keçirilməlidir. Bu iş miqrasiyanı mürəkkəbləşdirən əsas amil hesab olunur.

İş qüvvəsi miqrasiyasının müəyyən səbəbləri var ki, bunlar iki qrupda birləşdirilir.

1. İqtisadi xarakterli səbəblər;

2. Qeyri-İqtisadi xarakterli səbəblər;

İqtisadi xarakterli səbəblər müxtalif ölkələrin fərqli inkişaf

səviyyələri ilə müəyyən olunur. Müxtəlif ölkələrdə kapital qoynuluşlarının qeyri-bərabər olması, əmək haqlarının müxtəlif dövrlərdə milli fərqlərinin mövcud olması, istehsal amillərinin müxtəlif ölkələrdə qeyri-bərabər paylanması sərbəst iş qüvvəsinin bir ölkədən başqa ölkəyə hərəkətini şərtləndirir. Müxtəlif ölkələrdə iş qüvvəsinin qeyri-bərabər paylanması müşahidə olunur ki, bu da öz növbəsində əmək qabiliyyətli işçi qüvvəsinin beynəlxalq hərəkətinə başlıca zəmin yaradır. İş qüvvəsinin beynəlxalq səvviyədə miqrasiyasında əsas cəhət zəif inkişaf etmiş ölkələrdən iqtisadi cəhətdən İEÖ-ə iş qüvvəsinin kütləvi şəkildə axınıdır. Bununla bağlı olaraq beynəlxalq miqrasiya prosesinin əsas hissəsinə hər hansı bir ixtisasa malik olmayı an iş qüvvəsi, o cümlədən fəhlələr təşkil edirlər. Miqrasiyada az bir hissəni işə ixtisash mütəxəssislərdən ibarət iş qüvvələri təşkil edir. İş qüvvəsinin miqrasiyası zamanı ixtisash mütəxəssislərin xarici ölkələrə hərəkəti həmin ölkənin iqtisadi inkişafına mənfi təsir göstərir. Bu mütəxəssilərin getmiş olduqları ölkələrdə müsbət iqtisadi nəticələrə səbəb olan dəyişikliklərlə müşahidə olunur. İQBM-nin iqtisadi xarakterli şərtləri içərisində TMS-nin funksional fəaliyyətlərinin genişləndirilməsi ilə bağlıdır. TM kapitallar daha çox ucuz iş qüvvəsinə malik ölkə və regionlarda cəmləşir. Bu işə kapital sahiblərinə istehsal xərclərini maksimum dərəcədə aşağı salmağa imkan verir.

İş qüvvəsinin beynəlxalq miqrasiyasının qeyri-iqtisadi xarakterli amillərinə işə siyasi şərait, milli münaqişələr kimi şərtləri aid etmək olar.

İstər iqtisadi, istərsə də qeyri-iqtisadi xarakterli beynəlxalq səviyyədə iş qüvvəinin miqrasiyası prosesi nəticə etibarılı dünya təsərrüfat sistemində mövcud təbii sərvətlərdən, məhsuldar qüvvələrin inkişaf səviyyəsindən, istifadə olunmasında ümumi iqtisadi inkişafı təmin etmək məqsədinə istiqamətlənir. Bu işə öz növbəsində beynəlxalq səviyyədə iş qüvvəsi bazarının, o cümlədən beynəlxalq əmək bazarının formallaşmasında mühüm rol oynayır. Buna görə də dünya ölkələri iş qüvvəsinin beynəlxalq səviyyədə miqrasiyasını müntəzəm olaraq genişləndirməklə yanaşı onun həm milli dövlət, həm də beynəlxalq təşkilatlar tərəfindən tənzimlənməsini zəruri hesab edirlər. Müasir dünya təsərrüfat sistemində iş qüvvəsinin beynəlxalq hərəkətinin müxtəlif istiqamətləri var. Bunlar 5 qrupa bölündürülər:

Xarici iqtisadi fəaliyyətdə sənədləşmə

-
1. İEOÖ-dən İEÖ-ə olan iş qüvvəsinin axını;
 2. İqtisadi cəhətdən İEÖ-lər arasında iş qüvvəsinin miqrasiyası;
 3. İEOÖ arasında iş qüvvəsinin beynəlxalq miqrasiyası;
 4. Mütəxəssislərin və elmi işçilərin inkişaf etmiş sənaye ölkələrindən İEOÖ-ə hərəkəti;
 5. Keçmiş sosialist ölkələrindən İEÖ-ə olan iş qüvvəsinin beynəlxalq miqrasiyası.

İEOÖ-dən İEÖ-ə gələn iş qüvvəsi həmin ölkələrdə bir sıra sahələrin o cümlədən infrastrukturun yaradılmasında və həmin sahələrin infrastruktur ilə təmin edilməsində yaxından iştirak edir, bəzən də həmin dövlətlərin bir sıra istehsal prosesinin normal fəaliyyətini təmin edirlər.

İEÖ arasında iş qüvvəsinin miqrasiyası əsasən qeyri-iqtisadi amillərlə bağlıdır. Bu ölkələrdə əsasən "beyin axını" prossesi xarakterlidir. İş qüvvəsinin belə miqrasiyası prossesi Qərbi Avropa ölkələrindən Amerika qitəsinə, o cimlədən ABŞ-a, ABŞ-dan isə AİB ölkələrinə hərəkətindən ibarətdir. Bu ölkələr arasında iş qüvvəsi miqrasiyasında hər hansı bir məhdudiyyət olmadığından onların sərbəst miqrasiya prossesi yalnız milli dövlətlərin qanunları ilə tənzimlənir. İEOÖ arasında iş qüvvəsinin miqrasiyası müəyyən xüsusiyyətlərə malikdir. Bu miqrasiya əsasən neft ixrac edən ölkələr və digər İEOÖ arasında mövcuddur. Bu ölkələrdə yüksək əmək haqqı və həyat səviyyəsi mövcud olduğu üçün xarici işçiləri cəlb etməyə bilmir. İEÖ-dən İEOÖ-ə miqrasiya tamamilə iqtisadi amillərlə bağlı deyil. Burada iqtisadi amilləri azlıq təşkil etsə də həmin dövlətlərdə əsas yeri bu və ya digər sahələrdə yüksək mütəxəssislərin cəlb olunduğu infrastrukturun yaradılması ilə bağlıdır.

Keçmiş sosialist ölkələrindən İEÖ-ə iş qüvvəsinin miqrasiyası əsasən iqtisadi xarakterlidir. Bu ölkələrdə məşğulluq səviyyəsinin və əmək haqqının aşağı olması bu miqrasiyanı zəruri edir. Göründüyü kimi iş qüvvəsinin beynəlxalq miqrasiyası onu idxal və ixrac edən ölkələrə bu və ya digər dərəcədə təsir göstərir. Belə ki, iş qüvvəsini idxal edən ölkə dünya təsərrüfat sistemində sərbəst və əmək qabiliyyətli istehsal amilli qəbul etməklə milli məhsulların istehsal xərclərinin aşağı düşməsini təmin edir və bu da milli əmtəələrin rəqabət qabiliyyətinin artırılmasında mühüm

BÖLMƏ 6

rol oynayır. Bu ölkələrdə eyni zamanda iş qüvvələrinin sayının artlığı üçün əmtəə və xidmətlərə tələbat yüksəlir, bu isə daxili istehsalın həcminin artırılması üçün iqtisadi maraq yaradır. Nəticədə həmin ölkələrdə məşğulluğun səviyyəsi yüksəlir, xaricdə ixtisaslı iş qüvvəsinin qəbulu prosesində həmin ölkələrdən təhsil və peşə hazırlığı üçün əlavə xərclərin sərf olunmasına ehtiyac qalmır. Bu isə məhz həmin ölkədə əlavə gəlirin yaranmasına şərait yaratdır. Digər tərəfdən baş verə biləcək hər hansı iqtisadi böhran nəticəsində yaranan işsizlik prosesi xaricdən gələn işçilər tərəfindən tənzimlənir.

İş qüvvəsini ixrac edən ölkələr üçün bu beynəlxalq səviyyədə iqtisadi səmərə əldə etməyə imkan verir. Xaricə işləməyə gedənlər öz ölkələri üçün tam döñərlı valyuta ilə əldə olunan gəlirin müəyyən hissəsini göndərirler. Hesablamalara görə iş qüvvəsinin beynəlxalq səviyyədə miqrasiyasından əldə olunan mənfəət norması əmtəələrin, xidmətərin ixracından əldə olunan orta mənfəət normasından bir necə dəfə yüksəkdir. Orta mənfəət norması ixrac olunan əmtəələr üçün bütün dünya ölkələrində 20% olduğu halda işçi qüvvəsinin beynəlxalq miqrasiyası üçün bu 60% təşkil edir.

Beynəlxalq miqrasiyada iş qüvvəsinin cəlb edilməsinin bir necə ənənəvi mərkəzləri mövcuddur. İşçi qüvvəsinin cəlb edilməsinin ənənəvi mərkəzi ABŞ hesab edilir. ABŞ-da işçi qüvvələri ehtiyatları tarixən kənardan işləməyə gələnlərin hesabına formalasmışdır. ABŞ yüksəkxitəsli mütəxəssis cəlb edilməsi siyasetinin hələ 50-ci illərdən başlayaraq yeritmiş və bu gün də bu siyasi davam etdirir.

İkinci ənənəvi işçi qüvvəsinin cəlb edilməsi mərkəzi Qərbi Avropa, o cümlədən AİB hesab edilir. Hazırda AB ölkələrində 14 mln-dan çox kənar işçi qüvvəsi vardır.

XX əsrin 60-ci 70-ci illərində dünyada iş qüvvəsi cəlb edilməsi üzrə yeni mərkəzlər yaranmışdır. Belə mərkəzlərdən biri Yaxın Şərqiñ neft ixrac edən ökələri, BƏƏ, Küveyt və Qətər ölkələrini göstərmək olar.

İşçi qüvvəsinin cəlb edilməsinin mərkəzlərindən biri də Avstraliyadır. Orada 200000-dən artıq xarici işçidən istifadə olunur.

XX əsrin 60-ci illərində Latin Amerikası ökələri də kənar işçi qüvvəsinin mərkəzi kimi formalasmağa başlamışdır. Burada ən çox Argentina və Venesuella kənar ölkələrdən işçi qəbul edir.

Bu ölkələrə gələnlər Latin Amerikasının digər ölkələrindən və Asiya-Afrika ölkələrindəndir. Hazırda bu regionda olan emmiqrantların sayı 8 mln-dan artıqdır.

Bütün qeyd edilənlərdən belə nəticə çıxartmaq olar ki, işçi qüvvəsinin kütləvi beynəlxalq hərəkəti və əmək bazarı onun təkrar istehsal prosesinin bütün gedişinə istər kəmiyyət, istərsə də keyfiyyət baxımından təsir edir.

Qeyd edək ki, beynəlxalq əmək bazarı milli sərhədləri keçən əmək ehtiyatlarının müxtəlif istiqamətlərini əhatə edərək milli və regional işçi qüvvəsi bazarını birləşdirir. Beynəlxalq əmək bazarı digər dünya bazarları: əmtəə, xidmət, kapital bazarları ilə birgə mövcuddur ki, burada o bir ölkədən başqa ölkəyə keçərək öz iş qüvvəsini təklif etməklə beynəlxalq əmək miqrasiyasını reallaşdırmış olur.

6.5. Beynəlxalq iqtisadi integrasiya və onun həyata keçirilmə formaları

İnteqrasiya sözü latinca “inteqro” - bərpa olunma, tamamlanma sözlərdən əmələ gəlmış Azərbaycan dilində mənası birləşmə, bütövləşmə deməkdir. Ayrı-ayrı ölkələrin milli iqtisadiyyatlarının beynəlmilləşməsinin yeni forması olan Bİİ BƏB-ə əsaslanır. Məlumdur ki, dünya ölkələri siyasi baxımdan müstəqil olsa da onlar iqtisadi cəhətdən bir-biri ilə qarşılıqlı asılılıqda fəaliyyət göstərirlər. Müasir dünya iqtisadi sisteminin inkişafında əhəmiyyətli yer tutan ETT-nin artması məhsuldar qüvvələrin inkişaf etməsi BƏB-in genişlənməsi beynəlxalq iqtisadi əməkdaşlığı və asılılığı daha da artırıb.

Dünya təssərrüfat sistemində məhsuldar qüvvələrin inkişafı onun milli iqtisadi hüdudlardan kənara çıxmazı və ayrı-ayrı ölkələrdə müxtəlif formalarda iqtisadi əlaqələr qurulması ilə nəticələnib. Ölkələrin iqtisadi həyatının beynəlmilləl xarakter alması məhz dünya təssərrüfatının inkişafının əsas meylinə çevrilib. İqtisadi integrasiya bir proses kimi məhsuldar qüvvələrin inkişafının və BƏB-in artmasının, istehsal və kapitalın beynəlmilləşməsinin nəticəsi kimi yaranmış və inkişaf etmişdir. Bİİ dünya ölkələri arasında təssərrüfat birlüyü olub, milli iqtisadi subyektlər arasında BƏB-in müxtəlif forma və səviyyələrdə həyata keşirilməsi

BÖLME 6

kimi meydana gəlib. Bİİ dünya ölkələri arasında daha geniş mənada əmək və kapital resurslarının beynəlxalq səviyyədə hərəkətinin sərbəstləşməsi yolu ilə dünya ölkələri arasında vahid üniumi bazarın yaradılması və son nəticədə onların iqtisadi siyasetlərinin koordinasiya edilməsi əsasında təşəkkül tapıb. Bİİ-nin bir proses kimi yaradılması və inkişafına bir sıra obyektiv amillər səbab olub. Bunlar aşağıdakılardır :

1. BƏB-in inkıslafının dərinləşməsi əsasında dünya təsərrüfat həyatının qloballaşması;
2. Müxtəlif təsərrüfat subyektləri arasında gedən rəqabətin beynəmələlləşməsi;
3. ETT-in sürətlənməsi və onun ümumdünya xarakter kəsb etməsi;
4. Milli istehsalın sərbəstliyinin artması və dünya təsərrüfat subyektlərinin açıq xarakter alması;
5. Dünya təsərrüfatının aparıcı ölkələrinin təsərrüfat subyektləri arasında iqtisadi əlaqələrin artması və onların ətrafında iqtisadi inkişaf zonalarının yaradılması və s.

Dünya ölkələri arasında iqtisadi integrasiya prosesində iki meyl özünü göstərir:

1. Beynəlxalq səviyyədə iqtisadi yaxınlaşma;
2. Regional iqtisadi yaxınlaşma.

BİY və **RİY** bir-birindən fərqli xüsusiyyətlərə malikdir. Ölkələr arasında **BİY** əsasən beynəlxalq səviyyədə fəaliyyət göstərən universal təşkilatlar tərəfindən həyata keçirilir. O cümlədən bu iqtisadi təşkilatlar beynəlxalq səviyyədə dünya ölkələri üçün ümumi bir iqtisadi idarəetmə mexanizminin tətbiq ediməsini təmin edir. Buna misal olaraq beynəlxalq miqyasda dünya ticarətində tətbiq edilən tarif və qeyri-tarif məhdudlaşdırılmaları vasitəsilə dünya ticarətinin tənzimlənməsini aid etmək olar. **RİY** prosesində dünya ölkələri öz aralarında iqtisadi birliliklə yaratmaqla həmin birliyə daxil olan ölkələrin XİƏ-nin həyata keçirilməsinə və tənzimlənməsinə nail olurlar. **RİY**-in ilkin şöti həmin ölkənin coğrafi yaxınlığı hesab edilir. Bunula yanaşı **RİY**-də coğrafi amillərlə bərabər tarixi, mədəni və dini amillərdə az rol oynamırlar.

Ölkələr arasında aparılan integrasiya birlilikləri bu ölkələrin əmək və kapital resurslarının integrasiyasından başlayır. Onu

da qeyd edək ki, ölkələrin iqtisadi integrasiya prosesləri dövlətin özü tərəfindən tətizilməməyə məruz qalır. Dünya ölkələri arasında müəssir integrasiya proseslərində BİY-ə nisbatən RİY üs-tünlük təşkil edir. Ölkələr arasında on yüksək təzahür forması və milli təsərrüfatın beynəlmiləşməsinin nəticəsi olan Bİİ müxtəlif inkişaf mərhələləri keçmiş və müxtəlif formalarda mövcud olub. Bİİ-nin formaları və inkişaf mərhələləri aşağıdakılardır:

1. Azad ticarət birlikləri;
2. Vahid gömrük ittifaqları;
3. Vahid ümumi bazarın yaradılması;
4. Ölkələrin vahid iqtisadi siyaset və valyuta siyasetinin yeridilməsi.

Ölkələr arasındaki iqtisadi əməkdaşlıq hərəkəti azsaylı mallara qoyulan gömrük tariflərinin azaldılması və ya ləğv edilməsi addımından başlayaraq, iqtisadi birliliklərin yaradılmasına qədər müxtəlif şəkillərdə özünü göstərir. İqtisadi birləşmə hərəkətlərində bəzən yalnız mal və xidmət axınları, bəzən isə buna əlavə olaraq istehsal amillərinin hərəkəti sərbəstləşdirilir. Bəzi iqtisadi birləşmə hərəkətlərində isə son nəticədə bütün bununla yanaşı pul maliyyə və iqtisadi siyaset sahəsində də əməkdaşlıq edilir.

Beynəlxalq iqtisadi integrasiya özünü əsas etibarilə dörd formada göstərir:

- a) azad ticarət zonaları;
- b) gömrük birlikləri;
- c) ümumi bazar;
- d) iqtisadi birliliklər.

Azad ticarət zonaları (free trade area) - yaradılarkən üzvlər arasında ticarəti məhdudlaşdırıran tarif və kvota kimi sədlər aradan qaldırılır və üzv ölkələr birliyə daxil olmayan ölkələrə qarşı fərqli tarif tətbiq edirlər. Bu birləşmə növündə mal və xidmətlərin hərəkəti ölkələr arasında sərbəstləşir. Lakin sərbəstləşmə istehsal amillərinin hərəkətinə aid olmur. İqtisadi siyaset də ölkələr arasında ahəngləşdirilmir.

Azad ticarət zonalarında birliyə daxil olmayan ölkələrə qarşı fərqli tarif siyasetinin yridilməsi bir sıra problemlər yaradır. Məsələn, üçüncü ölkələr buna cavab olaraq öz mallarının gömrük tarifi aşağı olan başqa ölkələrə ixrac edirlər. Regionda istehsal

BÖLME 6

edilmiş mallar sonradan tarif yüksək olan ölkələrə də gizli yolla aparıla bilir. Bu da qacaqmalçılığın artmasına yol açır. Buna mane olmaq üçün regionda sərbəst hərəkat edən malların ilk istehsal yerlərinin müəyyən edən "mənşə sertifikasi" tətbiq edilir. Bunun nəticəsində, əgər birləşmiş daxilində aşağı tarif tətbiq edən ölkə üzərində mal gəlmış və bu mallar da aşağı tarifli üzv ölkəyə keçmişsə, bu idxlə mallarında yüksək gömrük tarifi tətbiq edən ölkə gömrük fərqi alır.

Dünya iqtisadiyyatında azad ticarət zonaları ilk dəfə 1960-ci ildə Latin Amerikası Azad ticarət zonası (1961) adı ilə yaradılmışdır. Yenə həmin il İngiltərənin təşəbbüsü ilə Avropa Azad Ticarət zonası yaradılmışdır.

Gömrük birliyi azad ticarət zonasına nisbətən daha çox yayılmış bir iqtisadi integrasiya növüdür.

Gömrük birliyi ilə azad ticarət zonalarında olduğu kimi üzv ölkələr arasındaki tarif və miqdardı məhdudlaşdırılmalıları aradan qaldırılaraq, yalnız mal və xidmətlər üçün bir ümumi bazar yaradılır. Lakin gömrük birliliklərdə digər dövlətlərə qarşı vahid gömrük tarifi tətbiq edildiyi halda, azad ticarət zonalarında hər ölkə öz tarifini qəbul edir. Ona görədə gömrük birlilikləri daha qabaqcıl bir integrasiya növüdür.

İlk gömrük birlüyü 1833-cü ildə Prüssiyada tətbiq edilən Alman Gömrük Birliyidir. Belçika, Hollanda və Lüksemburq 1944-cü ildə gömrük birlüyü yaradılması haqqında saziş bağladılar. Həmin birlilik 1948-ci ildə fəaliyyətə başladı.

Göstərilən tarixi nümunələrə baxmayaraq iqtisadi integrasiya hərəkətində ən müvəffəqiyyətli Avropa İqtisadi Birliyidir.

Beynəlxalq iqtisadi integrasiyanın üçüncü mərhələsi ümumi bazardır. İqtisadi integrasiyanın ikinci mərhələsi olan gömrük birliyinin təbii nəticəsi olaraq birləşmiş daxil olan ölkələr arasında istehsal amillərinin (iş qüvvəsi, kapital və sahibkarlıq fəaliyyəti) sərbəst hərəkəti təmin olunduqda bu ölkələr arasında "ümumi bazar" yaradılmış olur.

Qeyd edək ki, iqtisadi integrasiyanın ümumi bazar mərhələsi üçün nümunə möhz AİB-i göstərmək olar ki, artıq AİB iqtisadi integrasiyanın digər növbəti mərhələsi olan iqtisadi və ya valyuta birliyinə daxil olmuşdur. Hələ AİB-in daxilində ümumi bazarın yaradılması ilk dəfə 1957-ci il Roma müqaviləsi qüvvəyə

mindikdən dərhal sonra fəaliyyətə başlamışdır. Bu mərhələdə üzv ölkələr arasında istehsal amillərinin hərəkətində tarif və qeyri tarif məhdudiyyatları ləğv edilmiş, birliyə daxil olunmuş vəzifələrə qarşı vahid tarif siyaseti tətbiq edilmişdir.

İqtisadi integrasiyanın son mərhələsi iqtisadi və ya valyuta birliyidir. İqtisadi və ya valyuta birliyi birliyə daxil olun iqtisadiyyatların tam şəkildə birləşdirilməsidir. İqtisadi integrasiyanın əvvəlki mərhələlərindəki şərtlərə əlavə olaraq iqtisadi siyaset daxilində vahid pul, sosial siyasetinin yeridilməsini növordə tutur. İqtisadi birlük həmcinin birgə valyuta siyaseti və mərkəzi bank ilə birləşdirilmiş vahid maliyyə sistemi və vahid xarici ticarət siyaseti həyata keçirilməsini də özündə əks etdirir. Bu integrasiya forması daxilində ölkələr arasında valyuta birliyi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azad ticarət, gömrük birliyi və ümumi bazar üzv ölkələr arasında əsasən xarici ticarətə tətbiq edilən məhdudiyyatların aradan qaldırılması məqsədini güddüyü halda iqtisadi və ya valyuta birliyi dövlətlərarası iqtisadi və ya valyuta siyasetinin birgə müəyyən olunduğu və bütün üzv ölkələrdə eyni şəkildə tətbiq edildiyi bir iqtisadi birləşmə növüdür.

Ümumiyyətlə, ümumi bazardan sonrakı dövrədə birlilik ölkələri daxilində aşağıdakı şərtlər qəbul edilərsə, iqtisadi və ya valyuta birliyinə keçilmiş hesab edilə bilər.

Birinci şərt üzv ölkələr arasında vergi sisteminin uyğunlaşdırılmasıdır. İqtisadi birlük yaradılana qədər ölkələrin vergi sistemləri arasında fərqlər mövcud idi. Məsələn, bəzi ölkələrdə dövlət gəlirləri içərisində şirkətlərdən alınan birbaşa vergilər əsas təşkil edir, dolayı vergilər isə azlıq təşkil edirdi. Bəzi dövlətlərdə isə əksinə dolayı vergilər çox, birbaşa vergilər azlıq təşkil edirdi.

Qeyd edək ki, dolayı vergi qiymətlər üzərinə qoyulan vergilər olduğundan bu vergi növünün yüksək olduğu ölkələrin şirkətlərinin xarici bazarlarda nisbi rəqabət aparmaq qabiliyyəti zəif olur. Digər tərəfdən yerli istehsalçılar öz ölkələrində bu vergiləri ödəməyən xaricilərin istehsal etdikləri mallarla rəqabət apara bilmirlər. Buna görə də belə bir üzv ölkədən idxlən mallardan gömrük sərhədindən dolayı vergiləri tənzimləyən əlavə vergi alınmasına ehtiyac yaranır. Xarici ticarətdə belə sünü rəqabət məncələrini aradan qaldırmaq üçün üzv ölkələr dolayı vergi sistemlərini bir-birinə uyğunlaşdırmaq yolunu qəbul edirlər. Məhz AİB

BÖLMƏ 6

ölkələrinin bu məqsədlə əlavə dəyər vergisini qəbul etmişdirlər.

İkinci şərt iqtisadi və maliyyə siyasətinin uyğunlaşdırılmasına, Belə ki, üzv ölkələr rəqabət arasında şərtlərini pozmamaq üçün birlik daxilində ənənəvi iqtisadi siyasətlərin ölkələr arasında uyğunlaşdırılmasına ehtiyac yaranır. Bu təbii olaraq bir ölkənin rəqabət gücünü artırır və əksinə digər ölkənin rəqabət qabiliyyətini azaldır. Bu vəziyyət bir ölkənin tədiyyə balansına müsbət, digər ölkənin tədiyyə balansına mənfi təsir göstərir. Bu zaman ölkələr arasında valyuta və maliyyə siyasətlərində də eyni şəkildə uyğunlaşdırmağa ehtiyac yaranır.

Iqtisadi birlikdə birləşmənin mühüm şərtlərindən biri üzv ölkələrin valyutaları arasında sabit nisbətin yaradılmasıdır. Bunu belə izah etmək olar. Üzv ölkələr arasında bir ölkə gömrük vergilərini ləğv etdikdən sonra başqa ölkə ilə rəqabət edə bilməyəcəyiనi görərək valyutasını devalivasiya edərək mallarının xarici rəqabət gücünü artırmağa çalışır. Bu isə birlik daxilində ümumi iqtisadi ahəngi pozar. Ona görə ölkələrdə valyuta məzənnələrini sabitləşdirmək zərurəti yaranır. Buna misal kimi AİB-i göstərmək olar. Bu ölkələr mili valyutalarını bağlamış və vahid Avropa valyuta sistemi yaratmışdır.

Iqtisadi birliyin üçüncü şərti iş qüvvəsi və kapitalın birlik daxilində sərbəst hərəkətinin təmin olunmasıdır. Iqtisadi birliklər mal və xidmət hərəkətini sərbəstləşdirməklə yanaşı istehsal amillərinin də sərbəst hərəkətini təmin etməyə çalışırlar. Bunun üçün onların hərəkətinə maneə olan məhdudiyyətlərin aradan qaldırılması lazımdır. Bu isə yuxarıda qeyd etdiyimiz kimi iqtisadi ümumi bazar mərhələsində həyata keçirilir.

Bütün bu amillər beynəlxalq iqtisadi integrasiyanın müvaffaqiyətlə həyata keçirilməsi üçün vacib şərtlərdir.

BÖLMƏ 7

İQTİSADI TƏHLÜKƏSİZLİK VƏ ONUN TƏMİN EDİLMƏSİ MEXANİZMİ

7.1. İqtisadi təhlükəsizlik anlayışı onun məqsədi və göstəriciləri

Müstəqil dövlətin iqtisadi mənafelərinin qorunması onun qarşısında duran ən vacib məsələlərdəndir. İqtisadi mənafeləri məhz iqtisadi təhlükəsizlik amilləri vasitəsilə qorunur. İqdisadi təhlükəsizlik anlayışını dərk etmək üçün onun əsas komponentləri (amilləri) müəyyən olunmalıdır. Bu komponentlərə ilk növbədə milli dövlətin maraqlarının tanınması və qorunması (həm ölkə daxilində, həm də ölkədən kənarda), dövlət suverenliyi və müstəqil inkişafın qorunub saxlanması dövlətin beynəlxalq mövqeyi, onun dünya əmək bölgüsündə, istehsalın ixtisaslaşması və koperasiyalasması, dünya ticarətində, beynəlxalq maliiyyə bank sisteminde, qiymətli kağızlar, mal və xidmətlər bazارında yerli ölkənin vahid dövlətinin özünü müdafiə və inkişafı daxildir.

Keçmiş SSRİ məkanında müstəqil dövlətlərin yaranması bir daha göstərdi ki, milli təhlükəsizlik iqtisadi təhlükəsizliyin daha çox təmin olunmasını tələb edir ki, bu ilk növbədə iqtisadi inkişafla, o cümlədən istehlak malları və xidmətlərin bölməsi, daxili sosial-siyasi sabitlik, aparılan islahatların etibarlı sosial bazaşı və iqtisadiyyatın ümumi potensialı ilə balanslaşdırılmış müdafiə potensialı arasındaki nisbətlə bağlıdır.

Dövlətin iqtisadi təhlükəsizliyinin mahiyyətini aydınlaşdırmaq üçün onun inkişaf və sabitlik kimi anlayışlarla əlaqəsini araşdırmaq lazımdır. İnkişaf iqtisadi təhlükəsizliyin əsas komponentlərindən biridir. Belə ki, iqtisadi inkişaf onun artma imkanı-

m. daxili və xarici təhlükəsiz müqavimət gücünü artırmağa imkan verir. Sabitlik də öz növbəsində iqtisadiyyatın vahid bir sistem kimi fəaliyyət göstərməsinin əsas amilidir ki, bütövlükdə sabitlik iqtisadi təhlükəsizliyin xarakterini müəyyən edir. Digər tərəfdən iqtisadiyyatın sabitliyi onun elementlərinin möhkəmliyi və etibarlığını, sistemdəxili üfiqi və şaquli meyllərini, daxili və xarici təsira davam gətirmə qabiliyyətini əks etdirir. İqtisadi təhlükəsizlik özü daxili və xarici, gözlənilməz və çətin proqnozlaşdırılan amillərin təsiri şəraitində inkişaf edib yaşamaq qabiliyyətini əks etdirən amillərə də ayrırlılar.

Qeyd edək ki, hər bir iqtisadi sistimdə istehsal və bank maliyyə kapitalı arasında əlaqə nə qədər möhkəm və sabitdirən iqtisadiyyatın özü bir o qədər yaşama və inkişaf qabiliyyətinə malik olur. İqtisadi sistemin ayrı-ayrı komponentləri arasında nisbetin pozulması məhz sabitliyin pozulmasına gətirib çıxarar və iqtisadiyyatda müəyyən təhlükəli vəziyyətin yaranmasına gətirib çıxarar.

Bələliklə, iqtisadi təhlükəsizliyin mahiyyətini milli maraqların müdafiəsinə sosial yönümlü siyasetə, hətta daxili və xarici proseslərin qeyri-əlverişli inkişaf şəraitində müəyyən qədər qoruyucu potensialına təminat verən iqtisadiyyatın və digər qeyri-iqtisadi dövlət institutlarının vəziyyəti kimi müəyyən etmək olar. Başqa sözə iqtisadi təhlükəsizlik təkcə milli maraqların qorunması yox, hökumət idarələrinin cəmiyyətdə sosial-siyasi sabitliyin saxlanması, yerli istehsalçıların mənafelərinin iqtisadi inkişafa uyğun olaraq qorunması və reallaşdırılması mexanizmini yaratmaq qabiliyyəti və onun təmin olunmasıdır.

Iqtisadi təhlükəsizliyin mahiyyəti onun göstərici və meyətlər sisteminde reallaşır. İqtisadi təhlükəsizliyin meyari iqtisadi təhlükəsizliyin mahiyyətini əks etdirən vacib məsələlər baxımından iqtisadiyyatın vəziyyətinin qiymətləndirilməsidir. Təhlükəsizliyin meyar qiymətləndirilməsi özündə əsas etibarılə resurs, kapital və əməkdən istifadənin səmərəlilik vəziyyətini və onun inkişaf etməkdə olan ölkələrdəki səviyyəyə çatmasını, iqtisadiyyatın rəqabət qabiliyyətini, iqtisadi məkan və ərazi bütövlüyü, suverenlik xarici təhlükəyə müqavimət imkanlarını, sosial sabitlik, sosial ziddiyətlərin həlli və aradan qaldırılması şərtləri kimi göstəriciləri birləşdirir.

İqtisadi təhlükəsizlik və onun təmin edilməsi mexanizmı

İqdisadi təhlükəsizliyin göstəricilər sistemində həyat saviyyəsi, infiliasiya tempi, işsizlik norması, iqdisadi artım büdcə kəsiri, dövlət borcu, dünya iqdisadiyyatına integrasiya, qızıl valyuta ehtiyatlarının vəziyyəti və gizli iqdisadiyyatın fəaliyyəti göstəricilərini də xüsusi qeyd etmək lazımdır. Onu da nəzərə almaq lazımdır ki, iqtisadi təhlükəsizlik üçün göstəricilərin nə qədər olması yox, onların limit qiymətləri daha çox əhəmiyyətlidir. Burada limit qiyməti elə limit kəmiyyətidir ki, buna əməl edilməməsi bütövlükdə təkrar istehsalın müxtəlis elementlərinin normal inkişafına mane olur və iqtisadi təhlükəsizlik sahəsində zərərlər meyillişlərin formallaşmasına səbəb olur. Digər tərəfdən yüksək səviyyəli iqtisadi təhlükəsizliyə o zaman nail olunur ki, bütün kompleks göstəricilər öz limit qiymətlərinin yol verilə bilən həddində olsunlar.

Daxili və xarici iqtisadi təhlükənin müqayisəsi göstərir ki, respublikamız üçün hazırkı şəraitdə daha çox xaricdən təhlükə mövəud ola bilər ki, bunun da mənbəyi xarici borcun artması, ixracın xam mal yönümlü olması (ixracın böyük hissəsi 2006-ci ildə 74.7 %-i neft və neft məsulları payına düşür), iqtisadiyyatın aşağı səmərəli olması, emal sahələrinin zəif rəqabət qabiliyyətinin olması ilə şərtlənir. Daxili təhlükələr arasında daha çox əhəmiyyətli kəsb edən sahə sosial və elmi texniki sahədə yaranan meylərdir.

Sosial sfera təkcə iqtisadi yox, cənə zamanda milli təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Burada cəmiyyət, sosial qrup və dövlətin maraqları real ifadə olunur. Məhz burada sosial münasibətlərin möhkəmliyi, şəxsiyyət, dövlət, şəxsiyyət və müəssisə arasında münasibətlərin ziddiyatləri və ziddiyətsizliyi aşdırılır. Ölkənin mövcudluğu üçün daha böyük təhlükə əhalinin istehlak və gəlirlərinin kəskin fərqlənməsi, orta istehlak normasının düşməsi səbəbindən qidalanma strukturunun pisləşməsi, gəlirləri yaşayış minimumdan aşağı olan insanların sayıının artması nəticəsində yoxsulluğun artmasıdır.

Ölkənin əmlak (gəliri) diferensiyasi ən gəlirlilərlə, ən kəsiblər arasında nisbət 10 dəfədirsa bu son hədd sayılır. Qeyd edək ki, ABŞ-da bu fərq 11 dəfə, Qərbi Avropada 5-8 dəfə təşkil edir. Aydındır ki, gəlirlərin bərabər bölüşdürülməsi əməyin motivasiyasını azaldır. Lakin kəskin fərqi olması da əməyin yüksək moti-

vəsiyəsinə və onun istehsal qabiliyyətinin artmasına səbəb olur.

Əhalinin həyat səviyyəsini adam başına düşən ümumi məhsulun integrallı göstəricisi ilə müəyyən etmək olar. Ümumi daxili məhsulun adambaşına düşən miqdarı ölkənin bir çox iqtisadi və sosial xarakteristikasını müəyyən edən əsas faktorlardan biridir. Məhz əhalinin həyat səviyyəsi, qidalanma keyfiyyəti, təshil səviyyəsi əmək qabiliyyəti olmayanların sosial təminatı üçün dövlət və cəmiyyətin maliyyə imkanları ölkənin müdafiə qabiliyyətinin inkişafı onuna miqadardan asılıdır. Ona görə də iqtisadi inkişaf səviyyəsi iqtisadi təhlükəsizlik vəziyyətinin əsas göstəricilərindən biridir və adambaşına düşən ümumi daxili məhsulun artım tempi ilə xarakterizə olunur. Respublikamızda 1995-ci ildən etibarən ümumi daxili məhsulun sabit artımı qeydə alınmışdır. Məsələn, 1999-cu ildə ölkənin ümumi daxili məhsulu 7,4 % artmışdır. Bu artım 1998-ci ildə 10% dən bir qədər azdır; lakin 1996-ci ildə qeydə alınmış 1,3 %-lik artımdan xeyli çoxdur. Ölkədə 2005-ci və 2006-ci illərdə ÜDM xeyli artaraq 36 və 37 % təşkil etmişdir. Artım əsas etibarilə özəl sektordan bəhralanırdı. Onun ümumi daxili məhsuldakı payı 11,7% -dən (1996) 21% ə qədər (1997) artmışdır. Son illər özəl sektorun payı 70 % dən çox təşkil edir.

Elmi-texniki potensial da iqtisadiyyatın vəziyyəti və gələcək inkişaf imkanlarını müəyyən edir. Bu sahədə yeniləşmə aparmadan və inkişaf etdirmədən bir sıra sahələrin əsas fondlarının yeniləşdirilməsi mümkün deyildir. Hazırda elmi texniki sfera az da olsa aşağı səviyyədədir ki, bu da elmi tədqiqatlara bündə maliyyələşməsinin azalması və kadrların elmdən müəyyən qədər kənarlaşması ilə bağlı olmuşdur ki, bu da son nəticədə elmi potensiala təhlükə törədə bilər.

Bütövlükdə iqtisadiyyat üçün bütün təhlükələri ümmükləşdirsek görərik ki, onlar iqtisadiyyatın bütün sferalarını əhatə edir və insanın həyat fəaliyyətinin fundamental əsasına toxunur.

Belə olan halda keçid iqtisadiyyati şəraitində və sonrakı mərhələdə iqtisadi təhlükəsizliyin strategiyası necə olmalıdır? Bəzən belə bir fikir daha çox işlədirilir ki, keçid iqtisadiyyatı dövründə əsasən milli iqtisadiyyatın mövcudluğunu təmin etmək daha çox zəruridir. Sonrakı dövrə onun stabilşdırılması həyata keçirilir və perspektivdə isə inkişaf nəzərdə tutulur. Həqiqətdə isə iqtisadiyyatın yaşılanma kriteriyası çox qeyri-müəyyəndir. Heç vaxt

İqtisadi təhlükəsizlik və onun təmin edilməsi mexanizmi

müəyyən etmək mümkün deyildir ki, nə zamansa istehsalın azalması və artması öz limit səviyyəsinə çatmışdır və stabillaşmə vaxtı yetişmişdir. Belə bir fikir formalasmışdır ki, bazarın gözəl görünməyən güclü əli gələcək inkişaf üçün hesablı nöqtəni özü tapacaq. Həqiqətən də bazar təsərrüfatı sistemində güclü həyat qabiliyyəti şəraitini olmasına baxmayaraq bazar informasiya bazasında daha geniş işlənib hazırlanmış iqtisadi strategiya olmadan onun imkanları reallaşa bilməz.

Bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti Amerika iqtisadçısı V.Leontiyevin ifadə etdiyi kimi iqtisadiyyatın sükanıdır. Sükanlı idarəetmə olmadan bazar sınaqlar və səhvlərlə hələ uzun müddət öz inkişaf istiqamətini və trayektoriyasını axtaracaqdır.

Dövlətin iqtisadi və bütövlükdə milli təhlükəsizliyi üçün milli maraqları, strateji prioritetləri nəzərə alan əsas inkişaf ideologiyası olmalıdır. Əgar yalnız bazarın gücü ölkəni uzun illər inkişaf yoluna qoya bilməmişsə, bu zaman bazar şəraitini dərindən təhlil etməklə istehsal artımının əsasları qoyulmalıdır.

Ölkədə iqtisadi inkişafın konsepsiyası, sənaye və elmi texniki artım olmadan iqtisadi təhlükəsizliyin, büdcənin artırılması, əhalinin olverişli məşğulluq səviyyəsinin təmin olunması, əhalinin həyat səviyyəsi və sosial müdafiəsinin yüksəlməsi kimi məsələləri həll etmək olmaz.

Iqtisadi artım tempinə təsir edən və bununla da iqtisadi təhlükəsizliyin vəziyyətini əvvəlcədən müəyyən edən əsas amillərdən biri də iqtisadi siyasetdir. İqtisadi siyasetin həyata keçirilməsində dövlətin iqtisadi proseslərdə iştirakı dərəcəsinə görə ölkələr bir-birindən fərqlənir. İstənilən dövlətin iqtisadi siyasetinin əsas istiqamətləri dövlət sahibkarlığı bütçə siyaseti, pul siyaseti, valyuta siyaseti, xarici ticarət siyasetindən ibarətdir. Onu da qeyd edək ki, dövlətin iqtisadi siyasetinin istiqamətlərini xarakterizə etdikdə görərək ki, ümumi daxili məhsulda dövlət müəssisələri məhsullarının xüsusi çəkisi artıqca iqtisadi artım tempini aşağı düşür.

Məlum olduğu kimi hər bir ölkədə iqtisadi siyasetin əsas istiqaməti onun bütçə tərtibidir. Dövlət bütçəsi vasitəsilə milli maliyyə resurslarının yenidən bölüşdürülməsinin dərəcəsi ümumi daxili məhsulda dövlət xərclərinin xüsusi çəkisi ilə öz əksini tapır. Aparılan tədqiqat əsasında müəyyən edilmişdir ki, ümumi daxili məhsula münasibətdə dövlət xərclərinin miqyası artıqca iqtisadi

artım tempisi bir qayda olaraq azalır.

Dövlət xərclərinin əsas hissəsi kimi dövlət istehlakı çıxış edir. Buraya ilk növbədə mal və xidmətlərin alınmasına dövlət xərcləri, həmçinin dövlət qulluqçularına əmək haqqı və s. daxildir. Bu dövlət xidmətlərinin hissəsidir ki, transferlər, subsidiyalar, investisiya, dövlət borcu xidməti üzrə faiz kimi yenidən böllüşdürülmür. Lakin bilavasitə dövlət idarələri tərəfindən istehlak olunur. Bütövlükdə dünya ölkələri təcrübəsinə əsasən qeyd etmək olar ki, dövlət istehlakinin miqyası nə qədər böyükdürsə bir qayda olaraq iqtisadi artım tempisi bir o qədər ləng olur.

Büdcə kəsiri ilə iqtisadi artım tempisi arasında cini qanuna uyğunluq mövcuddur. Yəni büdcə kəsirinin az olması və ya heç olmaması iqtisadi artım tempinə müsbət təsir göstərir. Dövlət xərcləri dövlət gəlitindən az olan ölkələrdə isə nəticə etibarilə büdcə profisi yarandığından ən böyük iqtisadi artım tempi müşahidə olunur.

Büdcə kəsirini aradan qaldırmaq üçün dövlət daxili və xərici borc götürməyə məcbur olur. Dövlət borcu həmçinin əvəllələr alınmış kreditlər üzrə faizlərin kapitallaşması nəticəsində, həkimiyətin icrasının üzərinə götürdüyü, lakin müxtəlif səbəblərdən maliyələşdirilməyən öhdəliklər nəticəsində borc artır. İqtisadi artım tempisi və dövlət borcu arasında bir asılılıq mövcuddur.

Dövlət bəzən büdcə kəsirini maliyyələşdirmək üçün xüsusi kredit resusları çatışmazlığını pul emissiyası ilə kompensasiya etməyə çalışır. Lakin onu da qeyd edək ki, bunun arxasında real istehsal olmadıqda qeyri-məhdud emisiya siyaseti mənfi nəticə verir. Aparılan tədqiqatlar göstərir ki, orta illik pul kütləsinin artım tempisi 3%-i keçmirse bu ölkədə iqtisadi artım tempisi daha çox olur. Digər hərəabər şərtlərlə pul emissiyasının artması milli iqtisadiyyatın atrim tempinin azalmasına səbəb olur.

Pul kütləsinin dinamikası inflasiya dinamikasını müəyyən edir və buna uyğun olaraq iqtisadi artım tempinin inflasiya tempindən asılılığı oxşar xarakter daşıyır.

Aparılmış müşahidələrə əsasən müəyyən edilmişdir ki, əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun maksimum artım tempisi orta illik inflasiya tempisi 3% dən az olan ölkələrdə nəzərə çarpır. Inflasiya tempisi artarkən bir qayda olaraq iqtisadi artım tempisi azalır. 100% keçən inflasiya tempində adambaşına

İqtisadi təhlükəsizlik və onun təmin edilməsi mexanizmi

ümumi daxili məhsulun istehsalı orta hesabla ildə 3% azalır.

İqtisadi siyaset aləti kimi bəzən istehsal artımı üçün milli valyutanın devalvasiyasının müsbət nəticəsi qeyd edilir. Lakin beynəlxalq müqayisələrdə bu özünü doğrultmur. İqtisadi artım tempini devalvasiya tempindən asılılığı əks xarakter daşıyır.

Aparılan araşdırmlar əsasında müəyyən edilmişdir ki, hər nəfərə düşən ümumi daxili məhsulun artım tempinin orta illik səviyyəsi 2,3 % olmuşdursa, onda milli valyutanın ABŞ dollarına münasibətdə bir qədər bahalaşar. Milli valyutanın dollara münasibətdə 0-5%-lik ucuzlaşması ilə orta illik iqtisadi artım tempi 1,3% olur. Valyuta kursu ildə 40-100% aşağı düşürsə artıq müsbət iqtisadi artımın müşahidəsi mümkün deyil. Valyutanın tam qiymətdən düşməsi ilə (ildə 100 % dən çox) digər bərabər şərtlərdə əhalinin hər nəfərinə ümumi daxili məhsulun istehsalının orta illik tempi 2,8% aşağı düşmüştür.

Bəzən idxal rüsumları milli istehsalçıları xarici rəqabətin mənfi təsirindən qurtarmasını təmin edən və real istehsal artımına kömək edən xarici ticarət siyaseti alətlərindən biri hesab edilir. Əlbəttə ölkənin milli istehsalının dirçəlməsi və ilkin inkişaf dövründə daxildə istehsal olunan məhsullara yüksək idxal rüsumu vacib rol oynayır.

Lakin sonrakı müddətlərdə bu hal inhisarlaşmaya və istehsal səmərətiliyinin azalmasına gətirib çıxara bilər. Xarici ticarətə vergi yükünün artırılması əks nəticə yaradır.

Bütövlükdə bir neçə dünya ölkələrinin məlumatları əsasən aşağıdakı qanuna uyğunluqları şərh etməyə imkan verir:

Müəssir dünya ölkələrində iqtisadi artım tempi dövlətin bu sahədə fəaliyyət miqyasından əks asılılıqdadır.

Maksimum iqtisadi artım tempi dövlətin iqtisadi həyatında minimum iştirakı ilə təmin olunur.

Dövlət fəaliyyətinin miqyası artarkən iqtisadi artım bir qayda olaraq yüksəldikdə artım aşağı düşür, dövlətin iqtisadi yükü yüksəldikdə isə artım müşahidə olunur.

Buna görə də dövlətin iqtisadi siyasetinin istiqaməti ölkənin iqtisadi təhlükəsizliyin müəyyənedici amilləri kimi çıxış edir. Bununla yanaşı dövlət fəaliyyətinin iqtisadi miqyası və xarakteristikası onun iqtisadi təhlükəsizlik göstəricisidir. Dövlətin iqtisadi həyata müdaxiləsinin artması iqtisadi artım tempinin və iqtisadi

sadi təhlükəsizliyin azalmasına səbəb olur. Buna görə də iqtisadi təhlükəsizliyin daha yüksək səviyyəsini təmin etmək üçün dövlətin iqtisadi həyata müdaxilədə müəyyən optimal həddi keçməməlidir.

7.2. İqtisadi təhlükəsizliyin təmin edilməsi mexanizmi

İqtisadi təhlükəsizliyin təmin olunmasının strateji məqsədi — şəxsiyyətin həyatı və inkişafı, cəmiyyətin sosial-iqtisadi və hərbi-siyasi sabitliyi, daxili və xarici təhlükələrin təsirinə uğurla müqavimət göstərmək, dövlət bütövlüyünün qorunması üçün əlverişli şərait yaradılmasıdır.

Ölkənin iqtisadi təhlükəsizliyinin təminatı sahəsində dövlət strategiyası hər şeydən əvvəl kifayət qədər istehsal səviyyəsinin, elmi-texniki potensialın saxlanması, əhalinin həyat səviyyəsinin sosial gərginlik yarada biləcək həddə düşməsinə yol verməməyə, əhalinin müxtəlif qrup və təbəqələri arasında konfliktlərin aradan qaldırılmasına yönəlməlidir. Bu strategiya əlbəttə ki, qanunverici, icra və məhkəmə hakimiyyətini, ictimai və digər təşkilatların təhlükəsizlik sistemi ilə həyata keçirilməlidir.

İqtisadi təhlükəsizliyin təmin olunması sahəsində dövlət strategiyası aparılan iqtisadi siyaset çərçivəsində işlənib hazırlanır və reallaşır. Bunun da əsas prioritetləri şəxsiyyətin iqtisadi vəziyyətini möhkəmləndirmək, cəmiyyətin, dövlətin sosial-iqtisadi sabitliyinə, vətəndaş azadlığı və konstitusiya hüquqlarına əməl edilməsinə, hökumət orqanları da daxil olmaqla hamının qanuna tabeliyinə nail olmaqdır. Bu məqsədlə ölkə iqtisadiyyatının təhlükəsiz səviyyədə saxlanması və idarəetmə funksiyasını öz üzərinə götürən dövlətin iqtisadiyyata təsirinin etibarlı sistemi yaranmalıdır. Bu zaman dövlətin iqtisadiyyata müdaxiləsi şərtləri, kriteriya və sərhədlərinin, xüsusən dövlət sektorunun sərhədinin müəyyən olunması və həmcinin dövlət tənzimləməsinin effektiv metodlarının inkişafının təmin edilməsi zəruridir.

İqtisadi təhlükəsizliyin strateji məqsədlərinin müəyyən olunması onun təmin olunması üzrə müvafiq tədbirlərin konkretlaşması olmadan çətin olar. Bu tədbirlərə daxildir: aktiv struktur və sosial siyasetin həyata keçirilməsi, dövlətin investisiya, ma-

**İqtisadi təhlükəsizlik
və onun təmin edilməsi mexanizmi**

liyyə, pul-kredit və xarici iqtisadi sferada aktivliyinin artmas institusional dəyişikliklərin davam etdirilməsi.

Struktur siyaset sahəsində bir sıra məsələlər həll olunmalıdır. Makroiqtisadi sahədə əsas məsələlərə aiddir: məcmu tələbin artması; yiğim normasının artırılması və yiğimin investisiyaya transformasiyasına kömək edən əlverişli investisiya iqliminin formalasdırılması; ixracın stimullaşdırılması və diversifikasiyası; maliyyə və istehsal resurslarının effektiv müəssisələrə və sektorlara keçirilməsinin təmin edilməsi; yerli istehsalçıların müdafiəsi məqsədilə idxalın tənzimlənməsi. Mikroiqtiasi səviyyədə struktur siyasetinin həyata keçirilməsində iqtisadi cəhətdən səmərəli müəssisə və təşkilatların inkişafının stimullaşdırılması, qeyri-effektiv iqtisadi struktur və təşkilatların yenidən təşkili və ya ləğvi, iqtisadi subyektlərin fəaliyyətində bazar normalarının tətbiqi məsələləri ön plana çıxır.

Bu işlərin gedisində aşağıdakılardır zəruridir:

- Azad bazarda real tədiyyə qabiliyyətli tələbin tapılması və mənimsənilməsini təmin edən layihə və programı reallaşdırın müəssisə və təşkilatların “inkişaf nöqtəsi”ni aşkar etmək;
- Təsərrüfat sistemində fəaliyyət göstərən müəssilərin yeri və rolunu müəyyən etmək, qeyri-səmərəli müəssisələri ləğv etmək, dövlət müəssisələrinin idarə edilmə səmərəliyini artırmaq;
- Məhsulları dövlət ehtiyaclarının təminatı üçün zəruri olan müəssisələrin siyahısını tərtib etmək;
- İqtisadi təhlükəsizliyin təmin olunması məqsədilə qəbul edilmiş qərarlara təsir göstərmək üçün səhm nəzarət paketi dövlətin əlində olan təsərrüfat subyektlərini ayırməq;
- İqtisadi təhlükəsizliyin təmin olunması məqsədilə dövlət köməyi zəruri olan konkret müəssisələrin siyahısını müəyyən etmək.

Dövlətin həyata keçirdiyi sosial siyaset vətəndaşların sabit iqtisadi vəziyyəti şəraitində cəmiyyətin həmrəyliyinə, onların həyat səviyyəsinin artımına kömək etməlidir. Cəmiyyətin varlı və kasıblara təbəqələşməsi prosesinin davam etməsi sosial konfliktlərin yaranmasına potensial təhlükə törədir və destabilləşdirici

faktor rolunu oynayır. İqtisadi siyasetin reallaşması cəmiyyətin qütblaşməsinin dərinləşməsi ilə yox, əhalinin müxtəlif sosial qrupları arasında böhran dövrünün ağırlığının ədalətli bərabər bölüşdürülməsi ilə olmalıdır. Bu şəraitdə varlı qrupların gəlirlərinin artımının tənzimlənməsinə yönəlmış mexanizm yaradılmalıdır. Yüksək istehsal qabiliyyətli əməyə stimul kimi əmək haqqının əsas funksiyasını bərpa etmək cəmiyyətdə sosial gərginliyi yumşaltmaq və bu məsələlərin həllində dövlətin rolunu artırmaq zəruridir.

Ölkənin elmi-texniki potensialının inkişafı və mühafizəsi üçün dövlətin iqtisadi təhlükəsizliyini təmin edən elmi texniki siyasətin prioritətləri müəyyən olunmalıdır. İqtisadiyyatda müxtəlif stimullaşdırma formalarından istifadə etməklə əlverişli innovasiya iqliminin yaradılması və yerli elmtutumlu rəqabət qabiliyyətli məhsul istehsal edən istehsalçıların müdafiəsi üçün dövlət programının işlənməsi vacibdir.

Keçid dövründə investisiya siyasetinin əsas istiqaməti iqtisadiyyatın rekonstruksiyast üçün yerli və xarici investisiyaların cəlb edilməsi, investisiya aktivliyinə kömək edən əlverişli mühitin yaradılmasıdır. Qeyd edək ki, səmərəli investisiya siyaseti üçün aşağıdakı əsas prinsiplərə əməl olunmalıdır:

- Investisiya prosesinin davamlı demərkəzləşdirilməsi;
- Əhalinin əmanətləri və müəssisələrin daxili yiğim mənbələrinin rolunun artırılması;
- Investisiya layihələrinin birgə dövlət-kommersiya maliyyələşdirilməsinin praktikasının genişləndirilməsi.
- Dövlət üçün xarici borcun ödənilməsinin daha əlverişli şərtlərinin təmin olunması;
- Sərbəst dönerli valyutaya münasibətdə milli valyuta kursunun sabitliyi;
- Ölkəni xarici bazarlarla birləşdirən nəqliyyat arteriyalarının fasiləsiz işləməsini təmin etmək (dəmir yolu, avtomobil nəqliyyatı, magistral qaz, neft boruları, sistem və regionlar-arası enerji ötürmələri xətti).

İqtisadiyyatın kriminallaşması ilə mübarizə sferasında vətəndaşların iqtisadi fəaliyyətində hüquqların pozulmasının qarşısının alınması da zəruridir. Xarici iqtisadi fəaliyyət üzrə dövlət maraqlarına, onun müdafiə qabiliyyətinə, cəmiyyətin sosial sabitliyinə zərər vuran iqtisadi cəhətlərə qarşı dövlət səviyyəsində təd-

**İqtisadi təhlükəsizlik
və onun təmin edilməsi mexanizmi**

birlər görülməlidir.

İqtisadiyyatın idarə olunması sahəsində də bir sıra məsələlər həll olunmalıdır. İqtisadi təhlükəsizliyin saxlanması üçün iqtisadi islahatların bütün istiqamətlər üzrə fəaliyyətini aktivləşdirmək zəruridir. Bunlar daxildir: hüquqi normativ məkanın, yeni idarəetmə institutlarının yaradılması və institutional dəyişikliklərin həyata keçirilməsi; mübahisəli məsələlərin və konflikt situasiyanın həlli mexanizminin işlənilib hazırlanması; dövlətin iqtisadi təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraqları nəzərə almaqla yaxın və uzaq xaricə iqtisadi və siyasi münasibətlərin harmonik inkişafı; dövlət hakimiyyətinin möhkəmləndirilməsi; onun institutlarına inamın artırılması; iqtisadi siyasetin işlənməsi və formallaşması mexanizminin rasionallaşdırılması.

Bu irəli sürülən məsələlərin həlli üçün müvafiq reallaşma mexanizminin işlənilib hazırlanması lazımdır. Ölkonin iqtisadi təhlükəsizliyinin təmin olunma mexanizmi iqtisadi təhlükələrin qarşısının ahnması üzrə təşkilati-iqtisadi və hüquqi tədbirlər sistemidir. Bunun tərkibinə aşağıdakı elementlər daxildir: iqtisadiyyata daxili və xarici təhlükələrin proqnozlaşdırılması və aşkarlanması məqsədilə cəmiyyət və iqtisadiyyatın hərtərəfli, obyektiv monitörinqi; sosial-iqtisadi göstəricilərin yol verilə bilən sərhəd (limit) qiymətlərinin işlənilib hazırlanması (Bu elə qiymətlərdir ki, bu həddin pozulması sosial konfliktlər və qeyri-stabilliyə qatırıb çıxarıır); iqtisadiyyata daxili və xarici təhlükənin geri qaytarma kreditləşməyə keçidi:

- Mərkəzləşdirilmiş kapital qoyuluşlarının həyata keçirilməsi və yalnız konkurs əsasında istehsal təyinatlı investisiya layihələrinin dövlət maliyyələşdirilməsi;
- Xarici investisiyaların cəlb edilməsinin stimullaşdırılması.

Bununla bərabər iqtisadi təhlükəsizlik baxımından xarici investisiya üçün "qapalı" istehsalın siyahısını müəyyən etmək lazımdır.

Maliyyə kredit sisteminin möhkəmləndirilməsi üçün aşağıdakılari nəzərə alan qəraralar qəbul edilməlidir: vergi sisteminin səmərəliliyinin artırılması; vergilərin miqdarının azaldılması və onların yığım qabiliyyətinin yaxşılaşdırılması; büdcə kəsrinin maliyyələşdirilməsinin qeyri-inflyasiya metodlarının inkişafı; ümum-dövlət prioritətlərindən çıxış edərək maliyyə resurslarının yenidən

bölüşdürülməsinin səmərəliliyi; milli müdafiə xərclərinin rasionallaşdırılması.

Bəzi regionlarda olan qeyri-sağlam meyllerin aradan qaldırılması və göstərilən məsələlərin həllində birliyin təmin olunması üçün dövlət və region maraqlarının rasional birliyi strategiyasının işlənib hazırlanması tələb olunur. Bu dövlət orqanlarının regional və yerli səviyyədə iqtisadi proseslərdə rolunun məhdudlaşdırılmasına və onların cəhdlərinin vahid iqtisadi siyaset yeritməklə bazar mexanizminin yaradılmasının mərkəzləşməsinə əsaslanmalıdır.

Keçid dövründə xarici iqtisadi fəaliyyət sahəsində iqtisadi təhlükəsizliyi təmin edən vacib məsələlər aşağıdakılardır:

- Ölkənin iqtisadi maraqları çərçivəsində xarici ticarətin inkişafının tənzimlənməsi və onun iqtisaid təhlükəsizliyinin təmin olunması, ölkə iqtisadiyyatının dünya təsərrüfatına ineqrasiya şəraitində xarici iqtisadi fəaliyyətin iqtisadi səmərəliliyinin qaldırılması;
- İdxalı əvəzətmə siyasetini tətbiq etməklə ixrac potensialının inkişafı;
- Dünya bazarda mövqeyinin möhkəmlənməsi məqsədi lə yerli ixracatçıların xarici bazarlarda mallarının qorunması;
- Daxili bazarda inhisarçı olmayan yerli istehsalçılara münasibətdə ümumi qəbul edilmiş prosedur çərçivəsində ağıllı proteksionizm siyasetinin aparılması;
- Dövlət üçün xarici borcun ödənilməsinin daha əlverişli şərtlərinin təmin olunması;
- Sərbəst dönerli valyutaya münasibətdə milli valyuta kursunun sabitliyi;
- Ölkəni xarici bazarlarla birləşdirən nəqliyyat xətlərinin fasiləsiz işləməsini təmin etmək.

Iqtisadiyyatda mənfi ünsürlərlə mübarizə sferasında və təndaşların iqtisadi fəaliyyətində hüquqlarının pozulmasının qarşısının alınması olduqca zəruridir. Xarici iqtisadi fəaliyyət üzrə dövlət maraqlarına, müdafiə qabiliyyətinə, cəmiyyətin sosial sabitliyinə zərər vuran iqtisadi cinayətlərə qarşı dövlət səviyyəsində tədbirlər görülməlidir.

Qeyd edək ki, iqtisadi təhlükəsizliyin saxlanması üçün iq-

İqtisadi təhlükəsizlik və onun təmin edilməsi mexanizmi

tisadi islahatların bütün istiqamətlər üzrə fəaliyyətinin fəalişdiriləcək zəruridir. Dövlətin iqtisadi təhlükəsizliyinin təmin olunması qarşılıqlı maraqları nəzərə almaqla yaxın və uzaq xaricdə iqtisadi və siyasi münasibətlərin hormonik inkişafı, dövlət həkimiyətinin möhkəməndə rilməsi, onun institutlarına inannın artırılması iqtisadi siyasetin işlənməsi və formallaşması mexanizmlərinin səmərləşdirilməsindən çox asildir.

Ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunma mexanizmini iqtisadi təhlükələrin qarşısının alınması üzrə təşkilatı, iqtisadi və hüquqi tədbirlər sistemidir. Bu tədbirlər kompleksinə iqtisadiyyata daxili və xarici təhlükələrin proqnozlaşdırılması və aşkarlanması məqsədilə cəmiyyət və iqtisadiyyatın hərtərəlli, obyektiv monitorinqini, sosial-iqtisadi göstəricilərin yol verilə bilən sərhəd qiymətlərinin işlənilərə hazırlaşması, iqtisadiyyata daxili və xarici təhlükənin aşkarlanması və xəbərdarlıq olunması üzrə dövlət fəaliyyəti daxildir.

Monitorinq ölkənin iqtisadi təhlükəsizlik göstəricilərinin dinamikasına informasiya analitik nəzarəti sistemini əks etdirir.

Cəmiyyətin iqtisadi təhlükəsizliyinin təmin olunma mexanizminin əsas elementlərindən biri də iqtisadiyyata daxili və xarici təhlükənin aşkar olunması üzrə dövlət fəaliyyətidir. Bu fəaliyyətin əsas istiqamətləri: faktiki və ya proqnozlaşdırılan parametrlərinin iqtisadi təhlükəsizliyin limit həddindən uzaqlaşması hallarının aşkar edilməsi və dövlətin bu təhlükəli zonadan çıxarılması üzrə kompleks dövlət tədbirlərinin işlənilərə hazırlanmasını tələb edir. İqtisadi təhlükəsizliyi təmin edən mexanizm və tədbirlər dövlətin sosial-iqtisadi inkişaf proqnozları ilə eyni vaxtda işlənilərə hazırlanır və dövlətin sosial-iqtisadi inkişaf programında reallaşır.

Ölkənin iqtisadiyyatına təhlükənin yaranmasına yol verilməməsi və ya onun aradan qaldırılması üzrə işlərin təşkili də mühüm rol oynayır. Digər tərəfdən ölkənin iqtisadi təhlükəsizlik mövqeyi ilə əlaqədar təsərrüfat və maliyyə məsələləri üzrə qəbul edilmiş qərarların ekspertizası da olduqca zəruridir.

Qeyd edək ki, iqtisadiyyata təhlükənin aradan qaldırılması üzrə tədbirlərin reallaşması onacların icrasına nəzarət sisteminin təşkilini tələb edir. Onu da şəhər edək ki, çoxukladlı bazar iqtisadiyyatı şəraitində dövlət bütün təsərrüfat subyektlərinin fəaliyyə-

tini direktiv metodlarla istiqamətləndirə bilmir. Buna görə də dövlətin pul-maliyyə axını və struktur yenidənqurmanın tənzimlənməsinə yönəlmış, makro-iqtisadi parametrlərə təsir yolu ilə iqtisadiyyatın tənzimlənmə məsələsi mühüm əhəmiyyət kəsb edir.

7.3. Azərbaycan Respublikasında iqtisadi təhlükəsizliyin təmin olunmasında gömrük orqanlarının rolü

Dövlətin iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün respublikamızda mükəmməl nəzarət sistemi yaradılmışdır. Bu nəzarət sistemini gömrük orqanları həyata keçirərək ölkənin sosial, siyasi, müdafiə qabiliyyətinin və inkişafının kifayət edəcək səviyyəsini təmin edə bilən vəziyyətini tarazlıq probleminin həlli yollarını, mümkün daxili və xarici təhlükələr, onun iqtisadi maraqlarının xarici təsirlərdən asılı olmaması və kifayət qədər xətalardan qorunmasını təmin edə bilir.

Iqtisadi təhlükəsizlik onun həyata keçirilməsi üçün başlıca zəmin olan gömrük xidmətinin fəaliyyətinə arxalanır.

Iqtisadi təhlükəsizlik gömrük siyaseti vasitəsilə həyata keçirildiyindən, gömrük siyasetinin özü də gömrük xidmətinin fəaliyyətinə arxalanır.

Gömrük siyasetinin formalasdırılması və həyata keçirilmesi mürəkkəb proses olub hakimiyyətin hər 3 qanadının və həmçinin bu işdə maraqlı olan təsərrüfatçılıq və sahibkarlıq dairələrinin bilavasitə iştirakı ilə reallaşa biləcək bir məsələdir.

Gömrük siyasetinin özəsini gömrük-tarif qanunvericiliyində, müxtəlif istiqamətləi beynəlxalq gömrük birlikləri və münasibətləri yaradılmasında, sərbəst gömrük və ticarət zonalarının təşkil edilməsində tapır. Gömrük siyaseti dövlətin iqtisadi, o cümlədən xarici ticarət siyasetinin ayrılmaz hissəsi kimi ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi vəzifələrini yerinə yetirir.

Ölkənin iqtisadi təhlükəsizliyini təmin edən gömrük siyasetinin dəqiq istiqamətləri olan aşağıdakı növlərini nəzərdən keçirək:

- proteksionizm;
- yumşaq proteksionizm;
- yumşaq sərbəst ticarət;
- sərbəst ticarət (fritrederçilik).

Bu qeyd olunan istiqamətlər cənbi zamanda ölkə iqtisa-

İqtisadi təhlükəsizlik və onun təmin edilməsi mexanizmi

diyyatının xarici iqtisadi müdaxilələrə açıqlıq dərəcəsinin nümayiş etdirir.

Proteksionist gömrük siyaseti yerli istehsalın inkişafı üçün daha olverişli şərait yaradılmasına yönəldilib. Onun əsas məqsədləri idxlə edilən mallara gömrük vergilərinin daha yüksək səviyyəsini tətbiq etməklə olda edilir.

Proteksionizmdən fərqli olaraq sərbəst ticarət siyaseti gömrük rüsumlarının daha aşağı, minimum səviyyəsinin tətbiqini nəzərdə tutur və bu da daxili bazara xarici malların daha çəlb edilməsini təhrik edir.

İqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük siyasetinin həyata keçirilməsinin əsas vasitələri gömrük rüsumları, yığımları, gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti əməliyyatları xarici ticarətin lisenziyalasdırılması və kvotallaşdırılması təc-rübəsi ilə bağlı olan müxtəlif gömrük məhdudiyyətləri və rəsmiyətdir.

Gömrük siyaseti müxtəlif hüquq normaları və gömrük qaydaları əsasında həyata keçirilir. Gömrük siyasetinin hüquqi əsaslandırmaları bazar iqtisadiyyatının sükani hesab olunan sahibkarlıq fəaliyyətinin tənzimlənməsi zamanı daha çox tətbiq edilir. Bundan başqa gömrük siyasetinin xarici münasibətlərə təsiri dövlət üçün beynəlxalq hüquqi öhdəliklər yaratlığından onun normalaşdırılması zəruriyyətini doğurur. Gömrük siyaseti gömrük məcəlləsinə əsaslanaraq xarici iqtisadi fəaliyyəti tənzimləyir. Bu zaman xarici iqtisadi fəaliyyətdə yaranan biləcək neqativ halların qarşısı alınmaqla yanaşı, milli istehsalçıların mənafeyi qorunur və idxlə ixrac əməliyyatları üzrə gömrük rüsum tənzimlənməsi həyata keirilir. Gömrük rüsumları ilə tənzimləmə dövlət galirlərinin formalaşması prosesində də təmin edilir.

Gömrük siyastəi daxili və xarici siyasetlə bağlı olub dövlətin maraqlarını əks etdirir. Bu siyasetin özəyi dövlətin həyata keçirdiyi iqtisadi siyasetdən formalaşır.

Gömrük siyaseti ixracı stimullaşdırmalı, investisiyaların çəlb edilməsi üçün şərait yaratmalı və ölkə iqtisadiyyatını dünya iqtisadi sistemində səmərəli integrasiya olunmasını təmin etməlidir. Gömrük orqanları yuxarıda qeyd etdiyimiz siyasetləri həyata keçirməklə ölkənin iqtisadi təhlükəsizliyini təmin edir və eləcə də bu təhlükə zamanı yaranan problemləri aradan qaldırmağa kö-

məklilik göstərir. Ölkə daxilinə gələn mal və nəqliyyat vasitələri gömrük nəzarətindən yayınarsa, yəni qeyri qanuni yolla ölkəyə daxil olarsa bu iqtisadi cəhətdən təhlükə törədə bilər. Məhz gömrük orqanları bu və ya digər yarana biləcək neqativ hallardan müxtəlif vasitələrin köməyiylə ölkənin müdafiəsini təşkil edir. Milli iqtisadiyyatın daxili və xarici təsirlərdən qorunması bir çox istiqamətlərdə həyata keçirilir.

Respublikamızın müasir iqtisadi vəziyyəti ölkənin milli iqtisadi maraqlarının qorunması və iqtisadi təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsini tələb edir ki, bu tələbi məhz gömrük orqanları lazımi səviyyədə təmin edir. Hər hansı iqtisadi təhlükələrin qarşısı müxtəlif vasitələrlə alınır. Gömrük orqanları iqtisadi tənzimləmə ilə daxili bazarı qoruyur. Ölkənin iqtisadi təhlükəsizliyi baxımdan lazımi məhsulların istehsalını stimul-laşdırır, valyuta ehtiyatlarının səmərəli istifadəsini təmin edir və ona nəzarət edir, dövlət bütçəsinə gəlir gətirir.

Qeyd edək ki, bazar iqtisadiyyatı şəraitində dövlət ölkənin iqtisadi təlükəsizliyinin təmin edilməsi milli iqtisadi inkişaf səviyyəsinin xarici rəqabətdən qorunmasında xarici ticarət fəaliyyətinin tənzimlənəsindən çox yer ayırması zərurətdən meydana çıxır.

Məlum olduğu kimi, milli iqtisadiyyatın xarici və daxili təsirlərdən qorunması bir çox istiqamətlərdə həyata keçirilir ki, bu istiqamətlər ölkənin iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq müəyyən edilir. Bu baxımdan Azərbaycan Respublikasının müasir iqtisadi vəziyyəti ölkənin milli iqtisadi maraqlarının qorunmasının və iqtisadi təhlükəsizliyin daha etibarlı surətdə təmin edilməsini və onun iqtisadi potensialının möhkəmləndirilməsini təmin edir.

Keçid iqtisadiyyatı dövrünü keçirən respublikamızın qarşısında duran əsas məsələlərdən biri milli iqtisadiyyatın xarici iqtisadi təsirlərdən qorunmasıdır. Eyni zamanda dünya təcrübəsi göstərir ki, milli iqtisadiyyatın formallaşması üçün başlıca şərt dövlətin siyasi müstəqilliyi və iqtisadi suverenliyidir.

Digər tərəfdən sağlam milli iqtisadiyyatın təşəkkül tapması və inkişafı üçün hər bir dövlət müəyyən tənzimləmə müxanizminə malik olmalı və onun ardıcıl surətdə həyata keçirilməsini təmin etməlidir. Ölkənin milli iqtisadiyyatının bu baxımdan gömrük sistemi vasitəsilə tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir.

İqtisadi təhlükəsizlik və onun təmin edilməsi mexanizmi

Gömrük tənzimlənməsi ilə dövlət daxili bazarı qoruyur, ölkənin iqtisadi təhlükəsizliyi baxımından milli istehsalı simullaşdırır, valyuta cəhiyatlarının səmərəli istifadəsini təmin edir, ona nəzarət edir və dövlət büdcəsinin formalaşmasında iştirak edir.

Milli iqtisadiyyatın xarici mənfi təsirlərdən qorunması və bütövlükdə onun iqtisadi təhlükəsizliyi o zaman mümkün olur ki, ölkənin gömrük siyasəti mövcud iqtisadi sistemin və beynəlxalq əmək bölgüsünün prinsiplərinə uyğun istiqamətlənmiş olsun. Dünya ölkələrinin təcrübəsi göstərir ki, beynəlxalq əmək bölgüsünün dərinləşdiyi, iqtisadi integrasiya proseslərinin genişləndiyi hazırkı şəraitdə hər bir ölkə, hətta iqtisadi cəhətdən inkişaf etmiş ölkələr beynəlxalq iqtisadi əlaqələrə müdaxilə etmədən normal iqtisadi inkişaf əldə edə bilməz. İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrinin iqtisadi təhlilləri onu göstərir ki, bu ölkələrdə yaradılan ümumi milli məhsulun 30-40%-ə qədəri xarici iqtisadiyyatın payına düşür. Lakin bu heç də o demək deyil ki, bu ölkələrdə xarici iqtisadi əlaqələr tam azad formada həyata keçirilir. Çünkü tam azad xarici iqtisadi əlaqələr nəzəri cəhətdən mümkündür, həqiqətdə isə dövlətlər xarici iqtisadi əlaqələrə bu və ya digər formada müdaxilə edir, müəyyən tənzimləmə siyasəti həyata keçirirlər.

Azərbaycan Respublikası da milli iqtisadiyyatını xarici mənfi təsirlərdən qorumaq, iqtisadi təhlükəsizliyini təmin etmək üçün müəyyən iqtisadi və inzibati metodlardan istifadə edir. Onu da qeyd etməliyik ki, ölkənin xarici iqtisadi əlaqələrində daha çox xüsusi çəkiyə malik olan xarici ticarət əlaqələridir. Bu isə xarici ticarətin daha səmərəli və əvvik şəkildə idarə olunması və tənzimlənməsini tələb edir. Xarici ticarətdə dövlətin müxtəlif metodlarla, o cümlədən gömrük tarifləri ilə müdaxiləsinə üstünlük verilməsi həm onun milli iqtisadi maralarının təmin edilməsi, həm də beynəlxalq iqtisadi integrasiya prosesində fəal iştirakını səciyyələndirir. Qeyd edilməlidir ki, xarici ticarət fəaliyyəti hər bir cəmiyyətin sosial-iqtisadi tərəqqisinin mühüm amillərindən biri olmaqla, o bu tərəqqini sürətləndirir və yavaşıda bilər. Bu baxımdan xarici ticarətin tənzimlənməsi onun hər hansı xarici təsirlərdən qorunması olduqca vacibdir. Belə olan halda gömrük siyasətinin bu sahədə həyata keçirdiyi tədbirlər əvəz olunmazdır. Xarici ticarətdə tənzimləmə tədbirləri kimi on çox tətbiq edilən gömrük

rüsumları daha geniş tətbiq edilən iqtisadi vəsítələrdəndir. Lakin xarici ticarətin inkişaf tendensiyası göstərir ki, xarici ticarətin artırılması məqsədilə gömrük tariflərinin minimtuma endirilməsi və tamamilə onlardan imtina edilməsi iqtisadi saydandan çox zərər verə bilər. Buna görə inzibati metodların tətbiqi müəyyən problemlərin aradan qaldırılmasına müsbət təsir göstərir.

Hazırda ölkəmizin xarici ölkələrlə əlverişli integrasiya əlaqələrinin saxlanması ilə yanaşı daxili bazarın xarici rəqabətdən qorunması əsas vəsítələrdən hesab edilmişdir ki, bu isə چevik gömrük siyaseti vəsítəsilə mümkündür. Bunsuz daxildə tamhıq təşkil edən iqtisadi sistem və milli iqtisadi mənəsələrin daşıyıcılarının formallaşması məsələlərinin həlli mümkün deyildir.

Qeyd edilməlidir ki, daxili bazarı və milli iqtisadiyyatı xarici hər hansı təsirlərdən qorumaq vəzifəsi məhz gömrük orqanları tərəfindən həyata keçirilir. Bu baxımdan respublikamızın gömrük orqanlarının ölkəmizin iqtisadi təhlükəsizliyinin və suverenliyinin qorunmasında müstəsna rolü vardır. Gömrük orqanları bu vəzifəni yerinə yetirərkən daha çox proteksionizm siyasetinə üstünlük veririlər. Proteksionizm siyaseti daxili bazarın qorunması və iqtisadi təhlükələrin qarşısının alınması üçün mühüm himayəçilik vəsítəsidir. Bu siyaset eyni zamanda milli iqtisadiyyatın xarici rəqabətin arzuolunmaz təsirindən müdaxiləsi üçün tətbiq edilən dövlət siyasetidir. Proteksionizm siyaseti gömrük tariflərindən istifadəyə üstünlük verərək ölkənin milli istehsalçılarında stimul yaradır. Bu isə yerli istehsalın inkişafı üçün daha əlverişli şərait yaratmaqla milli məhsulların xarici bazarda rəqabət aparmaq imkannılarını artırır ki, bu da başlıca olaraq idxlə mallarına gömrük vergiqoymasının daha yüksək səviyyəsini tətbiq etməklə həyata keçirilir.

Proteksionizm siyasetinin əsas məqsədi milli iqtisadiyyatın sahələrini xarici rəqabətin mənfi təsirlərindən qorunmasını təmin etmək olduğundan, bir çox hallarda bu siyaset sərt formalarda o cümlədən, sərt antidempinq tədbirlərini tətbiq etməklə həyata keçirilir.

Xarici ticarətdə qabaqlayıcı tədbir hesab edilən antidempinq siyaseti əsasən idxlə mallarına tətbiq edilən yüksək gömrük rüsumları vəsítəsilə reallaşdırılır ki, bu metodlar ilk dəfə olaraq Tarif Ticarət üzrə baş saziş iştirakçıları tərəfindən tətbiq edilməyə

İqtisadi təhlükəsizlik
və onun təmin edilməsi mexanizmi

başlanılmışdır. Buna görə də məhz 1967-ci ildə Tarif Ticarət üzrə baş saziş tərəfindən antidempinq məcəlləsinin qəbul edilməsi tövsiyə edilmişdir. Bu məcəlləyə görə demping faktının aşkar və sübut edilmesi və idxləçi ölkənin analoji məhsul buraxan firmalara dəyən zərərin ödənilməsi üsulları gömrük qanunvericiliyi ilə tənzimlənməlidir. Məlum olduğu kimi XX əsrin 50-ci 60-ci illərin ortalarında dünya ticarət münasibətlərində azad ticarət siyasetinə üstünlük verilirdi. Lakin XX əsrin 70-ci illərində dünya iqtisadiyyatında qeyri-sabit və böhran vəziyyəti ticarət siyasetində yeni bir meylin-himayəçilik tədbirlərinin geniş miqyaslı tətbiqinə səbəb olmuşdur. Bu isə mahiyyət etibarilə xarici ticarət münasibətlərində inzibati diskriminasiya rejiminin yaranması ilə nəticələnmişdi ki, bu da öz növbəsində xarici mənşəli mallarla müqayisədə milli istehsalçıların mövqeyini müəyyən qədər möhkəmləndirmişdir.

Gömrük orqanları ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi prosesində proteksionist funksiya ilə yanaşı fiskal funksiyani təmin edirlər.

Fiskal siyaset idxlə və ixrac əməliyyatlarından alınan gömrük rüsumlarının dövlət bütçəsinə ödənilməsi kimi başa düşülür. Proteksionist siyasetdən fərqli olaraq bu siyaset həm idxlə, həm də ixrac mallarına aiddir. Qeyd edək ki, gömrük orqanlarının ölkənin iqtisadi təhlükəsizlik sahəsindəki tədbirlərindən biri də səmərəli idxlə-ixrac siyasetinin formalasdırılmasıdır. İdxal-ixrac siyasetinin səmərəli təşkili iqtisadi maraqlarla yanaşı sosial mənafelər və daxili resursların iqtisadi dövriyyəyə cəlb olunması meyarları baxımından mühüm əhəmiyyət kəsb edir. Bu prosesdə idxlə-ixrac siyasetinin konseptual əsaslarına gəldikdə bu gömrük siyasetini, eləcə də idxlə və ixracın tənzimlənməsində gömrük orqanlarının vəzifələrini və fəaliyyət mexanizmlərini müəyyən edir. Belə ki, daxili bazarın və milli istehsalçıların mənafelərinin qorunmasında optimal qərar qəbulu məhz elmi proqramlara əsaslanan və səmərəli inkişaf baxımından seçilən düzgün gömrük siyaseti ilə yerinə yetirilir və tənzimlənir.

Digər tərəfdən o da məlumdur ki, respublikamızın gömrük orqanlarının daxili bazarın qorunması və ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirdikləri gömrük xidməti gömrük siyasetinə əsaslanır. Gömrük siyaseti ölkənin xarici iqtisadi fəaliyyətinin vacib bir sahəsi kimi o, dövlətin ümumi

BÖLMƏ 7

iqtisadi strategiyasının məqsəd və vəzifələrindən asılıdır. Gömrük siyasetinin mahiyyəti öz əksini gömrük tarif qanunvericiliyində müxtəlif istiqamətlə beynəlxalq gömrük birlikləri ilə münasibətlərin yaradılmasında, sərbəst gömrük və ticarət zonalarının təşkil edilməsində tapır. Ümumiyyətə, gömrük siyaseti bazar münasibətlərinin formallaşması şəraitində siyasi, iqtisadi və sosial dəyişikliklərin dinamikliyini təmin etmək məqsədilə həyata keçirilən və ölkənin iqtisadi maraqlarına yönəlmış geniş miqyaslı hüquqi, iqtisadi və təşkilati tədbirlər sistemini müəyyən edir.

Gömrük siyasetinin düzgün istiqamətləndirilməsindən ölkənin iqtisadi inkişaf səviyyəsi, milli valyutanın dəyərinin sabitliyinin qorunması, istehsalın artımı və s. kimi mühüm iqtisadi məsələlər çox asıldır.

Gömrük siyaseti eyni zamanda ölkənin daxili və xarici iqtisadi siyasetini qarşılıqlı tarazlı şəkildə istiqamətləndirir. Ölkənin gömrük siyaseti bütövlükdə sağlam rəqabət mühitini yaratmaq, ixrac siyasetini stimullaşdırmaq, investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaratmaqla ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə səmərəli integrasiya olummasını təmin etmiş olur.

Gömrük siyasetini həyata keçirməklə gömrük xidməti orqanları bir tərəfdən ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yarana biləcək hər hansı bir problemi aradan qaldırılmasına, digər tərəfdən isə qloballaşma prosesində ölkənin iqtisadi maraqları təmin olunmaqla fəal iştirakının təminatçısı kimi çıxış edir və bu proses tənzimlənir.

Sonda onu da qeyd etməliyik ki, gömrük orqanları ümumi iqtisadi siyasetin tərkib hissəsi olan gömrük siyasetinin həyata keçirilməsi zamanı konkret olaraq gömrük nəzarəti mexanizminin tətbiqində üstünlük verərək bu siyasetin reallaşmasını təmin edirlər.

BÖLMƏ 8

AZƏRBAYCAN RESPUBLİKASINDA XARİCİ TİCARƏT ƏMƏLİYYATLARININ MÖVCUD VƏ PERSPEKTİV İNKİSAF TENDENSİYALARI

8.1. Azərbaycan Respublikasında xarici ticarət əməliyyatlarının tarif tənzimlənməsinin hüquqi əsasları

Bu və ya digər şəkildə xarici ticarət əməliyyatlarının uğuru əsasən onun elementlərinin: bazis şərtlərinin, valyuta-maliyyə, nəqliyyat və s. şərtlərinin dəqiq işlənməsi ilə müəyyən olunur. Xarici ticarət əməliyyatlarının bazis şərtləri ilk növbədə beynəlxalq müqavilələr (əsasən alqı-satqı müqavilələri ilə) ilə möhkəmlənir.

Praktiki olaraq bütün ölkələrdə beynəlxalq ticarət əməliyyatları üzrə münasibatləri tənzimləyən qanunvericilik aktları qəbul edilmişdir. Məsələn: Fransa, AFR, ABŞ və İsvəçrədə bu normalar Ticarət məcəlləsində toplanılıb. Böyük Britaniyada isə beynəlxalq alqı-satqı əməliyyatları üzrə xüsusi qanunvericilik aktları qəbul edilib (“Malların alqı-satqısı haqqında” 1974-cü il Qanunu) bu ölkədə malların beynəlxalq alqı-satqısına dair münasibətləri tənzimləyən vahid qanundur).

Xarici ticarət müqaviləsinin bağlanması və icra edilməsindən əvvəl yalnız milli hüququn mal dövriyyəsinə tətbiq edilən ümumi göstərişləri deyil, dövlətdaxili qanunvericiliyin digər xüsusi normaları, əsasən də valyuta, gömrük, bank, idxal və ixrac üzərində nəzarət və s. normalar da nəzərə alınmalıdır. Idxal-ixrac

BÖLMƏ 8

əməliyyatlarında meydana çıxan məsələlərə münasibətdə həm milli, həm də beynəlxalq hüququn normaları tətbiq edilə bilər.

Dünya ticarəti praktikasında xarici ticarətdə alqı-satçı əməliyyatlarının tənzimlənməsi əsasən aşağıdakı mənbələr üzərində tətbiq olunur:

- “Malların beynəlxalq alqı-satçı müqavilələri haqqında” BMT Konvensiyası (1980);
- “Malların beynəlxalq alqı-satqısında iddia müddətləri haqqında” BMT Konvensiyası (1971);
- “Malların beynəlxalq alqı-satqısı müqavilələrinə tətbiq edilən hüquqlar haqqında” Konvensiya (1985);
- Digər ikitərəfli və çoxtərəfli müqavilələr.

Xarici iqtisadi fəaliyyətlə məşğul olan Azərbaycan rezipendentləri və müəssisələri üçün beynəlxalq sənədlər arasında “Malların beynəlxalq alqı-satçı müqavilələri haqqında” BMT Konvensiyası (Vyana konvensiyası) praktik və nəzəri cəhətdən daha böyük əhəmiyyət kəsb edir.

Vyana konvensiyası özündə, əsas məqsəd kimi malların beynəlxalq alqı-satçı bağlaşmaları üçün vahid hüquqi rejimin yaradılmasını müəyyən edən beynəlxalq normaların məcmusunu ehtiva edir. Hazırda Konvensiyaya 30-dan çox dövlət qoşulub.

Konvensiya yalnız beynəlxalq xarakter daşıyan və iştirakçıların ayrı-ayrı dövlətlərdə müəssisələri olan müqavilələrə şəmil edilir. Konvensiyada bu konvensiyanın fəaliyyət sferasına daxil olan müqavilələr kimi alqı-satçı müqavilələrinin ayrı-ayrı növləri: istehlakçı ticarəti, auksionla satış, “birbaşa istehsaldan” qaydasında satış və s. sahələrdəki müqavilələr də göstərilib.

Konvensiyadan ümumi qaydada danişarkən onu da qeyd etmək zəruridir ki, onun konkretliliyinə və kifayət qədər əhatəliyinə baxmayaraq o, beynəlxalq ticarət müqaviləsində satıcı və alıcı arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsi zamanı heç də meydana çıxan bütün sualları özündə ehtiva edə bilmir. Onu da yaddan çıxarmaq lazımlı ki, konvensiyaya görə tərəflər razılaşdıqları və öz münasibətlərində müəyyən etdikləri hər cür adətlərlə və praktika ilə bağlıdır və buna uyğun olaraq hüquqlar əldə edib vəzifələr daşıyırlar. Əgər bu barədə razılaşmada heç bir şey nəzərdə tutulmayıbsa, onda hesab edilir ki, tə-

rəflər beynəlxalq ticarətdə yaxşı tanınan və oxşar sahədə bağlanan müqavilələrdə iştirakçılar tərəfindən daim riayət edilən və habelə, müqavilə tərəflərinin bildiyi və ya bilməli olduğu adətlərin onların bağladıqları müqavilədə və ya bu müqavilənin nəticələrində ifadə olunmasını nəzərdə tutmuş hesab olunurlar.

Azərbaycan Respublikası da qlobal dünyanın bir hissəsi olduğundan göstərilən aktlar bizim respublikanın təsərrüfat subyektlərinin beynəlxalq məqyasda apardıqları idxal-ixrac əməliyyatlarına da şamil edilir. Lakin onu da diqqətdən yayındırmaq olmaz ki, idxal-ixrac əməliyyatları həm də milli hüquq tərəfindən tənzimlənilir. Bu isə o deməkdir ki, idxal-ixrac əməliyyatları həm də Azərbaycan Respublikasının normativ-hüquqi aktları ilə də rəqəlamentləşdirilir. Bu normativ-hüquqi aktlar iyerarxiyasına aiddir:

- Konstitusiya;
- Gömrük Məcəlləsi;
- Qananlar;
- Prezidentin Fərmanları;
- Nazirlər Kabinetinin Qərarları;
- Gömrük işini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının (Dövlət Gömrük Komitəsinin) aktları.

Göstərilən aktların hər biri idxal-ixrac əməliyyatlarının tənzimlənməsində ayrıca yerə və çəkiyə malikdir. Azərbaycan Respublikası Konstitusiyası ölkədə ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir, Azərbaycan Respublikasında Qanunvericilik sisteminin əsasıdır və bütün digər qanunvericilik aktları ona uyğunlaşdırılmalıdır.

Azərbaycan Respublikasının hüquq sistemi Roman-German hüquq sistemində daxil olduğundan onun hüquq sistemində də məcəlləlaşdırma aparılıb. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi 1997-ci il 10 iyunda qəbul olunub. Bu məcəllədə gömrük işinin, o cümlədən də onun bir hissəsi olan xarici iqtisadi fəaliyyətin həyata keçirilməsinin rəhbər başlangıcıları təsbit olunub. İdxal-ixrac əməliyyatları isə birbaşa gömrük işinin predmetində daxildir və buna görə də bu əməliyyatlar həm də gömrük məcəlləsi ilə tənzimlənir. Lakin burada onu da qeyd etmək lazımdır ki, idxal-ixrac əməliyyatları milli qanunvericilikdə yalnız

BÖLMƏ 8

Gömrük Məcəlləsi ilə deyil həm də digər məcəllələrlə tənzimlənə (Məsələn: Azərbaycan Respublikası Mülki Məcəlləsi) bilər. Həzirdə isə AR Dövlət Gömrük Komitəsi beynəlxalq tələblərə cavab verən yeni gömrük məcəlləsinin üzərində iş aparır. çünki mövcud məcəllə beynəlxalq birliyə integrasiya olunma prosesində müvafiq fəaliyyət mexanizminə malik deyil.

Xarici ticarət əməliyyatlarını tənzimləyən milli normativ hüquqi aktlar iyerarxiyasında daha sonra Qanunlar, Prezident Fərmanları, Nazirlər Kabinetinin qərarları və Dövlət Gömrük Komitəsinin normativ-hüquqi sənədləri gəlir. Bu aktlar Azərbaycan müstəqillik əldə edəndən bəri idxal-ixrac əməliyyatlarının operativliyini təmin etməkdən ötrü hər dövrün xüsusiyyətinə uyğun olaraq həmin dövr üçün bu əməliyyatları tənzimləyən aktlar kimi qəbul edilmişlər. Onlar zaman və şəraitdən asılı olaraq göstərilən sahədə mövcud münasibətləri operativ tənzimləməkdən ötrü dəyişdirilə və ya ləğv oluna bilər. Buna sadə bir misal kimi bu sahədə verilmiş Prezidentin Fərmanlarına nəzər salaq. Belə aktlara "Azərbaycan Respublikasında xarici iqtisadi fəaliyyətin dövlət tərəfindən tənzimlənməsini təkmilləşdirmək tədbirləri haqqında" (15.VI.1992), "Azərbaycan Respublikasında xarici ticarətin səmərəliliyinin artırılması tədbirləri haqqında" (10.I.1994), "Azərbaycan Respublikasında xarici ticarətin sərbəstləşdirilməsi haqqında" (05.IV.1994), "Azərbaycan Respublikasında xarici ticarətin tənzimlənməsi haqqında" (06.VIII.1996) və "Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında" (08.VI.1997) göstərmək olar. Bu fərmanların hər birinin daxilinə nəzər salsaq görərik ki, onlar verildikləri anda idxal-ixrac əməliyyatlarının əvvəlcisi təmin etmişlər, lakin sonradan bu sahədə münasibətlərin dəyişməsi onların da təkmilləşməsinə və yaranan yeni münasibətlərə uyğunlaşmasına gətirib çıxarmışdır. Bu mənada hazırda qüvvədə olan və mövcud idxal-ixrac münasibətlərini tənzimləyən "Azərbaycan Respublikasında xarici ticarətin daha da təkmilləşdirilməsi haqqında" 6 avqust 1996-cı il tarixli 609 sayılı Prezident Fərmani cari idxal-ixrac əməliyyatlarının tənzimlənməsində hərtərəfli və effektiv normativ-hüquqi akt hesab edilə bilər.

Ümumiyyətlə, yekunda onu bir daha qeyd etmək lazımdır ki, eksər dövlətlərin qanunvericilik sistemində beynəlxalq norma-

tiv-hüquqi aktların eyni münasibətləri tənzimləyən milli aktlar üzərində primatlılığı təsbit olunsa da, faktiki olaraq praktikada xarici ticarət əməliyyatlarının tənzimlənməsində milli qanunvericilik aktları beynəlxalq aktlardan daha çevik və üstündürler.

8.2. Azərbaycanda milli iqtisadiyyatın inkişaf faktoru kimi xarici ticarət əməliyyatlarının liberallaşdırılması və onun əhəmiyyəti

Beynəlxalq əmək bölgüsünün (BƏB) müasir və yeni mərhəlesi və təsərrüfat həyatının beynəlmiləşdiyi bir şəraitdə milli iqtisadiyyatın inkişafında xarici ticarət amilinin rolü da müntəzəm olaraq artır və ümumdünya əmək bölgüsündə aktiv iştirak onun effektiv fəaliyyət göstərməsi üçün vacib çıxış nöqtəsi olur.

Bazar iqtisadiyyatına keçən müasir Azərbaycan Respublikasında xarici iqtisadi fəaliyyət sferası beynəlxalq əmək bölgüsünün üstünlükleri hesabına istehsalın effektivliyinin artırılmasını ilk növbədə ölkənin dünya təsərrüfatına tənzimlənən və səmərəli qoşulması ilə təmin etməlidir. Məhz bazar reformu xarici iqtisadi əlaqələrdə islahaşlarının dərinləşməsini mümkün etdi. XİF-in liberallaşdırılması kursu isə bilavasitə bazar iqtisadiyyatının ümumi strategiyasının vacib tərkib elementi kimi çıxış edir. Həmçinin o, ölkənin xarici iqtisadi əlaqələr sferasında bazar münasibətlərindən doğan mənfiqi nəticə təəssüratı yaradır.

Liberallaşma prosesində xarici iqtisadi əlaqələrin məzmununda əhəmiyyətli genişlənmə və zənginləşmə baş verir ki, onların da tərkibinə yalnız xarici ticarət mübadiləsinin və kooperasiyasının milli formaları deyil, həm də xarici kapitalın cəlb edilməsi, birgə sahibkarlıq, valyuta-maliyyə münasibətlərinin yeni sistemini, işçi qüvvəsinin sərbəst miqrasiyası, yeni xidmət və informasiya növləri ilə mübadilə elementləri daxil olur. Daxili iqtisadi mexanizm dünyada ümumqəbul edilmiş iqtisadi mexanizmə adekvat olur; təsərrüfat subyektlərinin fəaliyyətlərində bazar əsasları, milli və xarici şəxslər üçün tam bərabər şərait, daxili və xarici qiymətlərin müntəzəm yaxınlaşması, valyuta bazarının mövcudluğu, valyutanın dönərliliyi və s. Xarici ticarət əməliyyatlarında sərbəst iştirak daxili bazarı əhəmiyyətli dərəcədə zənginləşdirməyə, əhaliyə təklif olunan istehlak malları dairəsinin müxtəlif növ çeşidliliyini dərinləşdirməyə, xarici bazardakı tələbdən istifadə edən

məhsul istehsalçıları üçün bazarı genişləndirməyə və onları reallaşdırmağa imkan verir.

Bütün milli iqtisadiyyat miqyasında xarici ticarət əməliyyatlari ölkənin maliyyə sabitliyi üçün vacib element kimi çıxış edir. Bu əməliyyatlardan daxilolmalar (gömrük yığımları, ƏDV, aksizlər, qeyri-vergi daxilolmaları və s.) dövlət bütçəsinin gəlir hissəsinin tərkibində mühüm payı (təxminən 20-25% cıvarında) formalaşdırır.

Məlum olduğu kimi xarici iqtisadi fəaliyyət sistemi çox profilli struktur olmaqla bu sistemdə xarici iqtisadi əlaqələr daha geniş spektrdə öz əksini tapır və xarici elementə malik daxili iqtisadi fəaliyyəti də əhatə edir. Bu sistem inkişaf etmiş sənaye ölkələrində uzun tarixi dövr ərzində formalaşıb inkişaf etmişdirsa, həyat onun Azərbaycanda çox qısa zaman çərçivəsində yaradılmasını və modernləşdirilməsini bütün kəskinliyi ilə tələb edir. Sovet dövlətinin mövcud olduğu 70 il ərzində ölkəmizdə xarici iqtisadi fəaliyyət üzərində dövlət inhisarı, yəni xarici iqtisadi əlaqələrin bütün növləri üzərində mərkəzi dövlətin müstəsna hüququ mövcud olmuşdur. Mərkəzi dövlət isə bu sferada öz inhisar hüququnu yaratmış olduğu xüsusi statuslu orqanlar vasitəsilə həyata keçirirdi.

Belə ki, əvvəllər xarici ticarət əməliyyatları yalnız SSRİ Xarici Ticarət Nazirliyi (sonralar – Xarici İqtisadi Əlaqələr Nazirliyi), habelə onun sahəvi idxlər-ixrac Birlikləri tərəfindən, beynəlxalq hesablaşmalar isə mərkəzləşdirilmiş qaydada SSRİ Xarici İqtisadi Əlaqələr Bankı (Vneşekonombank SSSR) vasitəsilə aparılırdı. Lakin həmin dövrü islahatların olmadığı bir dövr kimi xarakterizə etmək olmaz. Çünkü, xarici iqtisadi əlaqələr sahəsində hələ 1986-ci ildə SSRİ dövründə başlanmış islahatlar müəssisələrə və təsərrüfat subyektlərinə xarici ticarət əməliyyatlarında iştirak etmək hüququnun verilməsi, həmçinin xarici ticarət həmkarları ilə əməkdaşlıq edən çoxsaylı birləşmələrin meydana çıxması (1987-ci il) ilə müşayiət olundu və bu formalda olsa xarici ticarət üzərində dövlət inhisarının götürülməsinə (1988-ci il) gətirib çıxardı. Lakin yenə də xarici bazara çıxış çox möhkəm bürokratik nəzarətdə saxlanılırdı və valyuta daxilolmaları üzərinə çox yüksək vergilər müəyyən olunurdu. Sovet rublu isə dənərsiz valyuta olaraq qalırdı.

Azərbaycanın siyasi istiqlaliyyət əldə etməsi bütün istiqamətlərdə müstəqil və modern xarici iqtisadi qurumlar yaradılmağa başlanmasına imkan verdi. Az bir müddət içərisində müvafiq sahədə dövlət siyasetini həyata keçirmək məqsədilə Xarici İqtisadi Əlaqələr Nazirliyi. İnvestisiyalar üzrə Dövlət Komitəsi və Dövlət Gömrük Komitəsi yaradıldı. Çünkü, xarici iqtisadi əlaqələr sahəsində İslahatlar müstəqillik əldə edildikdən sonra dönmədən həyata keçirilən bazar iqtisadiyyatı mexanizminin yaradılmasına yönəldilmiş köklü İslahatların tərkib hissəsi və mühüm istiqamətlərinindən biridir. Görülən tədbirlər nəticəsində xarici iqtisadi və valyuta əməliyyatlarının aparılması üzərində mövcud olan dövlət inhisarı ləğv edildi və xarici iqtisadi fəaliyyət sahəsində liberallaşdırılma aparılmağa başlandı (bu barədə bir az sonra). Lakin total əmtəə çatışmazlığı, daxili bazarda və pul tədavülündə mövcud olan disproportsiyalar, yeni yaradılan milli pul vahidi – manatın dönərlilik mexanizminin olmaması və real məzənnəsinin formallaşmaması, bazar qiymətlərinin reallığı əks etdirməməyi və xüsusilə daxili qiymətlərlə dünya bazarı qiymətləri arasında ciddi fərq xarici iqtisadi fəaliyyət sahəsində liberallaşmanın aparılmasına əngəl törədir və bu fəaliyyətin dövlət tərəfindən tənzimlənməsi sisteminin müəyyən dərəcədə saxlanılmasına səbəb olurdu. Əhalinin minimum istehlak tələbatını dövlət kanalları ilə xaricdən gətirilən mallar hesabına ödənilməsi məqsədilə yenice yaranmış respublika SSRİ-dən miras qalmış zərərli bir sistemin — mərkəzləşdirilmiş valyuta fondunu 90-ci illərin ortalarına qədər saxlamaq məcburiyyəti qarşısında qaldı.

Strateji malların ixracı sahəsində dövlət tənzimləmələrinin həyata keçirilməsi üçün lisenziyalasdırma və kvotalaşdırma sistemindən istifadə edildirdi. Öz-özlüyündə kvotalaşdırma və lisenziyalasdırmaya hazırda müsbət tənzimləmə tədbirləri kimi baxılmasa da həmin dövr üçün bu sistemdən istifadə çox düşünləmiş bir addım idi. Çünkü hökumət sisteminin dünya güclərinin əlində “şahimat”a çevrildiyi bir dövrdə milli sərvətlərin xaricə əsassız axınıni yalnız bu yolla almaq olardı. Mərkəzləşdirilmiş valyuta fondu hesabına ilkin tələbat mallarının reallaşdırılması başlıca olaraq dövlət təşkilatları vasitəsilə həyata keçirilirdi. İnvestisiyalar üzrə Dövlət Komitəsi yaradılsa da o, əslində kağız üzərində qaldı, çünkü xarici investisiya və kreditlər hələ də bir-neçə büro-

BÖLMƏ 8

kratik dövlət orqanları tərəfindən tənzimlənirdi. Bütün bu boşluqlar strateji malların ixracında, ilkin tələbat mallarının dövlət kanalları ilə idxalında, gömrük işinin təşkilində xarici investisiyaların ölkəyə cəlb olunmasında korrupsiyaya geniş yol açmaqla yanaşı yerli və xarici sahibkarlığın inkişafı yolunda ciddi maneəçilik törədirdi.

Bütün bunlar xarici iqtisadi əlaqələr kompleksində aparılan islahatların sürətləndirilməsini tələb edirdi. Əvvəlcə İnvestisiyalar üzrə Dövlət Komitəsi ləğv edildi. 90-cı illərin ortalarında bu sahədə islahatlar sürətləndi, Xarici İqtisadi Əlaqələr və Ticarət Nazirlikləri ləğv edildilər. Onların funksiyaları 1997-ci ildə yaradılmış Ticarət Nazirliyinə verildi. Həmin nazirliyə, təsdiq olunmuş nomenklatura üzrə malların idxali və ixracı planlarının hazırlanması və yerinə yetirilməsi funksiyası verilmişdir. Dövlət maddi-texniki ehtiyatlar komitəsi də ləğv edilərək əvəzinə "Azkontrakt" dövlət idarəsi yaradıldı. Həmin idarənin funksiyasına bündə vəsaiti hesabına olan kontraktların bağlanması və yerinə yetirilməsi daxil edilmişdi. Xarici investisiya və yardımın tənzimlənməsi məqsədilə Nazirlər Kabinetin yanında Xarici Kredit və Yardımlar üzrə Milli Agentlik təsis edildi. Bunlardan başqa Ticarət-Sənaye Palatasında təşkilati-kadr dəyişiklikləri aparıldı. Xarici İqtisadi Əlaqələr nazirliyinin tərkibində olan "Azərticarət", "Şərq xarici ticarət" və "Azərinkomves" yeniləşdirilərək səhmdar cəmiyyətlərə çevrildilər. Yuxarıda qeyd edilənlər xarici iqtisadi fəaliyyətin liberallaşması yolundakı bürokratik engollərin aradan qaldırılması üçün aparılan təşkilati islahatlar idi. Bütün bunlar xarici ticarətin liberallaşması yolunda mütərəqqi addımlar olsada fikrimizcə xarici iqtisadi fəaliyyət sahəsində konkret əməli və irimiyyaslı təkmilləşmələrin başlanması Azərbaycan Respublikası Prezidentinin 5 aprel 1994-cü il tarixli 125 sayılı "Azərbaycan Respublikasında xarici ticarətin sərbəstləşdirilməsi haqqında" Fərmanı ilə əlaqələndirilməsi aşağıdakılardan da görəcəyiniz ki mi daha doğru olar.

Fərmanın verilməsi ilk əvvəl xarici iqtisadi əlaqələrin liberallaşdırılması kursunun reallaşdırılması istiqamətlərində praktiki addımların atılması ilə müşayiət olundu. Beləliklə, əsasən yüksək emal səviyyəsinə malik olan malların ixracı üçün əlverişli şərtləri təmin edən xarici iqtisadi əlaqələrin tənzimlənməsinin yeni

Azərbaycan Respublikasında xarici ticarət əməliyyatlarının mövcud və perspektiv inkişaf tendensiyaları

sistemindən keçid belə həyata keçirilib. İxracın stinutlaşdırılması məqsədilə övvəl mövcud olan məhdudiyyətlərin bir çoxu ya fəqər olunub və ya yumişaldılıb. Xüsusi hal olaraq ixracatçı məsləhətlərin gəlirin yarısı ixracatçı müəssisələrin üzündə qalır. Mənətin daxili döñərliliyi tətbiq olunub. Müntəzəm olaraq ixrac olun məhdudiyyətlərin mütənasib olmasa da deməntən tərafdaş qaldırılması) və tənzimlənilmənin tarif metodlarına keçid bay verdi. Xarici bazara müəssisələrin və təşkilatların çıxmışına dər inzibati məhdudiyyətlər aradan qaldırılıb.

Fikrimizcə ümumi götürsək müstəqil dövlət mexanizminin formallaşması və onların köklü iqtisadi islahatların mühüm törkib hissəsi kimi Azərbaycanın liberal xarici iqtisadi əlaqələr sisteminin yaranması və inkişafını bir-hiri ilə daxili mənşəti əlaqəyə malik olan iki mühüm mərhələyə bölmək mümkündür:

Mövcud iqtisadi-iqtisadi sistemin sürotda dağılması ilə cəmiyyətdə yaranmış şok vəziyyətinin və yeni sistem axtarışlarının mövcud olduğunu və bu sistemin formallaşmasının izafə məsləhətinin özünü göstərdiyi 1991-1994-cü illər. Bu dövrdə iqtisadi, o cümlədən xarici iqtisadi əlaqələr sahəsində nəzərdə tutulmuş islahatların hüquqi bazası formalşdırılmış, iqtisadi-iqtisadi həyatın keyfiyyətcə modernləşməsinə yönəldilmiş islahatlar kompleksi həyata keçirilməyə başlamışdı.

Daxili siyasi çəkişmələrə son qoyulması, ilk müstəqil Konstitusyanın qəbul olunması, islahatların ilkin mərhələsinin başa çatması ilə siyasi-iqtisadi həyatda sabitliyin getdikəs məhkəmlənməyə başladığı 1995-ci ildən sonrakı dövr. Bu dövrdə xarici iqtisadi əlaqələr sisteminin yaradılması prosesi də yeni mərhələyə qədəm qoyurdu.

Birinci mərhələnin özünü də öz növbəsində bir-neçə sub-mərhələyə bölmək daha düzgün olar:

Birinci submərhələdə (1991-ci ilin sonu - 1992-ci ilin ilk yarısı) liberallaşdırmağa aşağıdakı tədbirlər daxil idi:

- hazır məhsulun ixracına məhdudiyyətlərin aradan qaldırılması (yanacaq-xammal mallarının çıxarılmasına sərt kəmiyyət və tarif məhdudiyyətləri saxlanılmaqla);
- valyuta kursunun qismən liberallaşdırılması (büdcə ilə hesablaşmalara xüsusi kursun müəyyən edilməsi və kritik idxala dətasiyaların saxlanması ilə);

BÖLMƏ 8

-
- idxala, demək olar ki, bütün məhdudiyyətlərin götürülməsi;
 - idxalın liberallaşdırılması yuxarıdan inhisara alınmış daxili bazarda rəqabət mühitinin yaradılması, habelə Azərbaycan sənayesində kəskin enişin kompensasiya edilməsi üçün bu zəruri idi. Yanacağın və xammalın ölkədən çıxarılmasına inzibati yolla yuxarı sədlərin müəyyən olunması isə daxili bazarda qiymətlərin dün-ya bazarı qiymətlərindən yetərli qədər aşağı olduğu şə-raitdə məcburi tədbir idi, belə ki, o zamanlar məhdudiyyətlərin götürülməsi daxili bazarın katastrofik bo-şalmasına gətirib çıxara bilərdi.

İkinci submərhələdə (1992-ci ilin ikinci yarısı) valyuta kursu tam liberallaşdırıldı, idxal tarifləri müəyyən olundu. Bu tədbirlərdən birincisi milli istehsalçılara idxaldan döyen zərərin gizli subsidiyalasdırılmasının ixtisarına, ikincisi isə idxal ilə rəqa-bətə az da olsa davam gətirərək "sağ qalmış" sonuncu malların müdafiəsinin təmin olunmasına yönəldildi. Xammal məhsullarının ixracı üzərində nəzarəti cəmləşdirmək üçün qeyri-rəsmi ola-raq strateji malların xüsusi ixracatçıları institutu təşkil olundu.

Azərbaycanda valyuta bazarının yaradılması məqsədilə ix-racatçılar qarşısında ixracdan əldə etdikləri valyutanın 50%-nin daxildə bazar kursu ilə (Milli Bankın qəti təsbit etdiyi kurslarla deyil) satılması öhdəliyi müəyyən olundu və beləliklə də bazar kursu (Milli Bankın fiksiyalaşdırılmış kursu ilə yox) ilə reallaşdırılan bütün əldə olunan valyutanın payı 20-dən 50%-ə qədər qalxdı.

Üçüncü submərhələdə (1993—1994) idarəetmənin tarif metodlarına keçid başa çatdı. Mərkəzləşdirilmiş əsasda həyata keçirilən idxal-ixrac əməliyyatlarının həcmi xarici ticarət döv-riyəsinin təqribən 25-35%-nə qədər ixtisar olundu. Xarici iqtisadi əlaqələrdə əsas rol bütün mülkiyyət formalarından olan müəssisələrə keçdi.

1993-1994-cü illərdə ixrac rejimində də qismən liberallaşma yer aldı: ixracı inzibati qaydada nəzarətdə saxlanılan malların siyahısı müntəzəm azaldı, habelə ixrac rüsumlarına cəlb olunan malların siyahısı da kiçildi və onların dərəcələri endirildi. Malların idxalına münasibətdə iqtisadi tənzimləmə tədbirləri (gömrük tarifləri, vergilər və digər ödənişlər) onların predmetinin təhlükə-

Azərbaycan Respublikasında xarici ticarət əməliyyatlarının mövcud və perspektiv inkisaf tendensiyaları

sizliyinə məcburi sertifikatlaşma və AZ standartlarına uyğunluğu ilə tamamlandı.

Mərkəzləşdirilmiş qaydada aparılan idxlər və ixrac əməliyyatları tədricən yoxluğa istiqamətlənlər və mərkəzləşdirilmiş əsasda malların gətirilməsi 1994-cü ildə həmin dövr üçün özünün son həddinə çatır.

İxrac gömrük rüsumlarının ləğvi tədricən daxili vergi və yığımların artması ilə müşayiət olunurdu. Göstərilən yollarla bazar sisteminin xarici ticarət sahəsindəki hüquqi əsasları artıq yaradılmışdır. Hazırkı dövrdə idxlə-ixrac əməliyyatları principcə yeni normativ-hüquqi baza və dövlət tənzimlənməsi mexanizmi (ölkənin bazar iqtisadiyyatı şərtlərinə adaptasiyası və dünya iqtisadi məkanına integrasiyası üçün olan tələblərə uyğun olaraq işlənib hazırlanmış) üzərində bazisləşir.

Həmin dövrdə Azərbaycan Respublikasının xarici ticarət əməliyyatlarının tənzimlənməsi mexanizminin məruz qaldığı təkamülə aşağıdakılardan müncər oluna bilər:

- yüksək inhisarlaşmış xarici ticarət sisteminin likvidasiyası (ortadan qaldırılması), çünki burada idxlə-ixrac əməliyyatları xüsusi təyin olunmuş xarici ticarət təşkilatlarının kifayət qədər məhdudlaşdırılmış dairəsinin əlində cəmləşmişdi;
- xarici ticarət əməliyyatlarında tərəf və vasitəçi kimi iştirak edən subyektlərin sayının əhəmiyyətli dərəcədə genişlənməsi;
- xarici ticarət dövriyyəsinin həcmində, strukturuna və coğrafi istiqamətlərinə kəskin mərkəzləşdirilmiş təsirlərin aradan qaldırılması;
- əvvəllər olduğu kimi formal olmayan və fəaliyyət göstərən idxlər və ixracın iqtisadi tənzimləyiciləri, gömrük tariflərinin dərəcələri və manatın kursu, habelə təsərrüfat subyektlərinə valyuta resurslarına sərbəst çıxış və rən daxili valyuta bazarının formalasdırılması və istifadə olunması;
- xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsində dövlətin rolunun azaldılması, idxlə-ixrac əməliyyatlarına manatla və xarici valyuta ilə hesab-kredit xidməti göstərilməsi sferasına kommersiya banklarının əhə-

miyyətli kütləsinin cəlb edilməsi.

Liberallaşdırma şəraitində idxala oriyentasiya olunmuş və hələ nəzəri əsası zəif olan spekyulyativ ticarət-vasitəçi sektorun yüksək inkişafının əvvəlcədən əsas müəyyənedicisi olan istehlakçı bazarının, həmin andakı çox kəskin deficit xarakteri ilə əlaqədar olaraq problemi çox genişləndi. Öz növbəsində maliyyə strukturları ticarət-vasitəçi bağlaşmaların və valyuta mübadiləsi üzrə əməliyyatların daha gəlirli olan qisamüddəti kreditləşməsində cəmləşmişdilər. Onların mövqeləri onunla möhkəmlənirdi ki, həmin anda yüksək gəlirli, ənənəvi spekyulyativ mallar, o cümlədən alkoqollu və alkoqolsuz içkilər, tütün məmulatı, çay və bir çox başqaları ən deficit mallar idilər. Bu xüsusda 1992-ci ildən 1994-cü ilə qədər istehlak təyinatlı idxal məhsullarının daxili bazara və milli istehsalçılara təzyiqinin mütləq artımı müşahidə olunurdu. Azərbaycanda radikal islahatlar başlandıqdan sonra yaşanan ən gərgin mərhələ digər həmkarların (dövlətlərin) qeyri-adekvat reaksiyaları idi. İnkişaf etmiş sənaye ölkələri tərəfindən daxili iqtisadiyyatlarının və öz biznesmenlərinin maraqlarını qorumaq üçün tətbiq olunan tədbirlər sərtliyinə görə Azərbaycanın tədbirlərini çox ötüb keçirdi. Bu ölkələrin qanunvericiliyi ölkədə keçirilən ümumi iqtisadi təkmilləşmələrin nəticələrinə baxmayaraq Azərbaycanı qeyri-bazar iqtisadiyyatına malik dövlət kimi xarakterizə etməyə hələ də davam edirdi. Bu da həmin ölkələrə müxtəlif bəhanələr altında Azərbaycan ixracına və hətta onların öz bazarlarında öz istehsalçılarının maraqlarında olan xammal məhsullarının da ixracına maneələr yaratmağa əsaslar yaradırdı.

Xarici ticarət əlaqələrinin inkişafında yatanan ziddiyətli nəticələr tələsikliyin və ən əsası XİF sferasında düşünülməmiş liberalallaşdırılmanın nəticəsi idi, çünkü xaotik element ölkənin ümumi iqtisadi kursunun reallaşdırılmasında məhz birbaşa bu formada özünü göstərib. Təşkilatlandırılmış ümumi planda hökumət, lap başlangıçdan bazar iqtisadiyyatının tələblərinə cavab verən və konkret olaraq Azərbaycan reallığı şərtlərini nəzərə alan kompleks XİF-in tənzimlənməsi sistemini qurmaq və onu təkmilləşdirmək istiqamətində kurs götürmək əvəzinə, bu sistemi müxtəlif bloklar üzrə qurdu, yəni güclər ümumi məqsəddə deyil, islahatların gedişində meydana çıxan ayrı-ayrı problemlərin həllində mərkəzləşdirildi.

Azərbaycan Respublikasında xarici ticarət əməliyyatlarının mövcud və perspektiv inkisaf tendensiyaları

Xarici iqtisadi fəaliyyətin liberallaşdırılması zamanı daha gərgin şərait isə idxalın tənzimlənməsində yarandı. İslahatların ilkin mərhələsində, manatın daxili dönərliliyi müəyyən olunan- dan sonra müəyyən müddət Azərbaycan idxalı qarşısında istənilən baryerlər praktiki olaraq olmadı. Məhz bu zaman beynəlxalq normalara cavab verən və krizis dövrünə bu şəraitə adekvat olan daxili bazarın mühafizəsi sistemini yaratmaq haqqında düşünmək lazımdı. Lakin belə addımlar atılmadı və hadisələr başqa cür cərəyan etdi. 1994-cü ilin başlangıcında ek strateji mallar dairəsinin idxlal tədarükünün büdcədən subsidiyalasdırılması praktikası davam edirdi, bu da idxalın stimullaşması üçün çox güclü mexanizmdir. Beləliklə, islahatların ləp əvvələ-rindən Azərbaycan iqtisadiyyatı əsaslandırılmışdan açıq xarakter daşıyır. Daha tam təsəvvürün alınması üçün həmin dövrdə valyuta kursu elementlərinin hərəkətlərini də yada salmaq kifayətdir. Lakin onların rolu zamanla çox ciddi məhdudlaşdırıb və bundan başqa, daha əhəmiyyətlisi isə odur ki, onlar öz-özlərinə müasir daxili bazarın mühafizə sisteminin əsası ola bilməzdi. Bununla da islahatların ilk illərində manatın enmiş kursu Azərbaycana idxalın genişlənməsi qarşısında həqiqətən də çox ciddi səddə çevrilmişdi. Hətta vəziyyət o həddə gəlib çıxmışdı ki, manatın bazar kursu öz alıcılıq qabiliyyəti paritetinə münasibətdə təxminən 7 dəfə enmişdi. Hətta həmin illərdə idxalın kütləvi miqyasda subsidiyalasdırılması da bu fərqi tam kompensasiya edə bilmirdi. Sonradan 1994-cü ildə bu qalxma 600-dən 100%-ə qədər, 1995-ci ildə isə manatın kursu öz paritetinə qayıtmğa başladı, buradan da manatın endirilmiş kursu idxalın qarşısında əhəmiyyətli baryer kimi artıq, demək olar ki, öz əhəmiyyətini itirmişdi.

Bununla əlaqədar qeyd etmək lazımdır ki, ixracın liberallaşdırılması istiqamətində aparılan siyaset idxal sahəsinə nisbətdə daha sistemli və düşünülmüş xarakter daşıyır. Burada daha çox müntəzəmlik və mərhələlik var idi. Lakin nə qədər olmasa da dövlət uzunmüddətli maraqlarının reallaşdırılması və həmçinin də milli-iqtisadi təhlükəsizliyinin qorunması baxımından özünün bütöv bir imtiyaz dəstindən çox tez və asanlıqla imtina etdi. Bundan başqa, əgər gələcəkdə ixrac rüsumlarından bütövlükdə imtina edilmesi və onları daxili vergilərlə əvəz etməkdən danışsaq, onda prinsipcə bunlar ümumi iqtisadi vəziyyəti nəzərə çarpacaq də-

BÖLMƏ 8

rəcədə yaxşılaşdırılmalıdır. Çünkü, bu bir tərəfdən daha çox vasitə cəmləşdirməyə imkan verir ki, bu vasitələr də birbaşa istehsalçıların yanında istehsalın investisiyalasdırılmasında istifadə oluna bilər, digər tərəfdən isə enerji resursları istehlakçılarını enerjiyə qənaət etmə tədbirləri görməyə məcbur etmək və onların qarşısında istehsal xərclərini azaltmaq üçün bütün güclərdən istifadə edilməsini bütöv şəkildə qoymağa imkan verir.

Bütövlükdə götürsək Azərbaycanın xarici ticarət tənzimlənməsinin liberallaşdırılması prosesi islahatların başlanması anından yüksələn xətlə gedib. Yaranan şəraitdən hər şeydən əvvəl sənayecə inkişaf etmiş dövlətlərin müəssisələri — bəli, məhz 1991-1993-cü illərdə keçmiş ittifaq ölkələrində cüzi nöqtəvi yə tutan və həmin zamanda Azərbaycan bazارında rəqabət qabiliyyəti olmayan, lakin sonradan, hətta vicedansız rəqabət metodlarından istifadədən çəkinməyərək bu bazarı planlı surətdə mənimsəyən müəssisələr yararlana bildilər. Öz növbəsində Azərbaycan hökuməti də (çox böyük gecikmələrlə olsa da) Azərbaycan istehsalçılarının həm ölkə daxilində, həm də xaricdə maraqlarının qorunmasının dünya normalarına adekvat iqtisadi mexanizminin yaradılması, ölkədən vəsaitlərin əsassız “axınının” dayandırılması və habelə, qeyri-sağlam rəqabətə yol verilməməsi üçün məqsədyonlu fəaliyyət görməyə başladı.

Beləliklə, XİF-in liberallaşdırılması, iqtisadiyyatın ticarət sferasının inkişafına, hasilat sənayesi istehsalının payının artmasına, daxili bazarın ödəniş qabiliyyətli tələbinin təmin olunmasına, təklisin strukturunda idxlə məhsullarının payının artmasına, bir tərəfdən də, rəqabət qabiliyyətsiz istehsal sahələrinə maliyyə dəstəyinin azalmasına, dövlət investisiyalarının və hərbi sənayenin kəskin ixtisarına gətirib çıxaran maliyyə-kredit siyasetinin sərtləşməsi kimi faktorların təsiri, investisiya təyinatlı məhsulların buraxılışının ixtisarı ilə şərtlənən investisiya böhranı; o cümlədən əhalinin ödəniş qabiliyyətli tələbinin azalması hansı ki, bu da idxlənin genişlənməsi ilə yanaşı istehlakçı malları istehsalının düşməsinə; MDB ölkələrinin də iqtisadi böhran keçirmələri səbəbindən onların Azərbaycan məhsullarına olan ödəniş qabiliyyətli tələbinin düşməsinə gətirib çıxardı.

8.3. Beynəlxalq iqtisadi integrasiya yolunda – Ümumdünya Ticarət Təşkilatı və Azərbaycan reallıqları

Ümumdünya Ticarət təşkilatı dünya ticarətinin tənzimlənməsində mühüm rola malik olan universal təşkilatdır. Onun yaranması beynlxalq ticarətdə mövcud olan zidiyyətlərdən irəli gəlmişdir. Məlum olduğu kimi, beynəlxalq ticarət münasibətlərinin tənzimlənməsi zərurəti hələ 1929-1933-cü illərdə baş verən dünya iqtisadi böhranı zamanı yaranmışdır. Belə ki, həmin illərdə dünya səviyyəsində ticarət münasibətlərini tənzimləyən beynəlxalq təşkilatın olmaması beynəlxalq ticarətin həcminin 50 %-ə qədər azalmasına səbəb olmuşdur.

Artıq 1944-cü ildə ABŞ-in Bretton-Wuds şəhərində keçirilən beynəlxalq konfrans zamanı Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi nəhəng beynəlxalq maliyyə institutlarının yaradıldığı zaman dünya ticarət münasibətlərini tənzimləyən bir təşkilat da yaradılmalı idi. Lakin belə bir təşkilatın yaradılması konfrans iştirakçıları tərəfindən razılıq əldə olunmaması baxımından yaradılmadı və yalnız 1947-ci ildə dönyanın 23 inkişaf səviyyəsi yüksək olan dövlətinin razılığı ilə Tarif və Ticarət üzrə Baş Saziş qəbul edildi. 1 yanvar 1948-ci ildə bu saziş qüvvəyə mindi. Qeyd edək ki, Tarif və Ticarət üzrə Baş Saziş (TTBS) Beynəlxalq Ticarət Təşkilatının nizamnaməsinin ratifikasiyası prosesi başa çatana qədər fəaliyyət göstərməli və sonra onun bir hissəsinə əvvərilməli idi. Lakin bir neçə dövlət və Avropa İqtisadi Birliyi parlamentləri TTBS-in nizamnaməsini ratifikasiya etmədi. Buna səbəb səslərin bölüşdürülməsi prinsipi idi. Belə ki, ABŞ hesab edirdi ki, hər bir dövlətin dünya ticarətində payına uyğun səs çıxluğu olmalıdır. Avropa İqtisadi Birliyi dövlətləri isə hər ölkənin bir səsi prinsipini müdafiə edirdi.

Ona görə də TTBS çərçivəsində gedən danışqlar 1947-ci ildən 1993-cü ilə qədər 8 ticarət raundu keçirilmişdir. Bu danışqlar nəticəsində əldə olunan ən böyük uğurlar tarif tənzimlənməsi sferasında idi. Danışqlara əsasən ən əlverişli şərait yaratma rejimindən görə heç bir ölkənin məhsullarının idxlə şərtləri istənilən digər bir dövlətin malları üçün yaradılan şərtlərdən sərt olmamalıdır. Əgər TTBS daxilində gömrük ittifaqları və azad ticarət zonaları yaradılsa belə bu prinsip üçüncü ölkələrə tətbiq olunma-

BÖLME 8

malıdır. TTBS çerçevesinde milli rejim də fəaliyyət göstəriridi ki, onun məhiyyəti ondan ibarətdir ki, bu daxili bazarda xarici subyektlər üçün yaradılan şəraitdən sərt olmamalıdır.

TTBS-in fəaliyyət müddətində həyata keçirilən danışqların raundlarında gündəliyə çıxarılan əsas məsələlər aşağıdakılardır:

1947-ci ildə Cenevə raundunda, 1949-cu il Annesi raundunda, 1950-ci il Torgi raundu və 1956-ci ildə yenə Cenevə raundunda başlıca olaraq gömrük tarifinin aşağı salınması; 1960-ci 1961-ci illərdə (Dilland raundu) yenə Cenevə raundunda tariflərin aşağı salınması və antideempinq məcəlləsinin hazırlanması; 1973-cü 1979-cu illərdə Tokio şəhərində keçirilən Tokio raundu çerçevesində tarifin aşağı salınması, qeyri-tarif tədbirlərinə aid məcəllələrin hazırlanması; 1986-ci 1994-cü illər (Punta del Estada) Urugvay raundunda tarifin aşağı salınması. TTBS mexanizminin mürokkəbələşdirilməsi. ÜTT-nin yaradılması haqqında razılığın əldə edilməsi üzrə məcəllənin hazırlanması məsələlərinin həyata keçirilməsi nəzərdə tutulurdu.

Qeyd edək ki, həyata keçirilən danışqlarda ağırlıq mərkəzinin tarif tədbirləri üzərinə salınması real həyatda öz bəhrəsinə verdi. Belə ki, əgər 1945-ci 1947-ci illərdə orta tarif dərəcələri 40-60% təşkil etdirdi, 90-ci illərdə bu 3-5%-ə enmişdir. Tarif dərəcəsinin aşağı salınma mexanizmi on əiverişli şərait yaratma rejiminin prinsiplərinə əsaslanırdı. Belə ki, ölkələrin bir-birinə tətbiq etdikləri qarşıqliqlı güzəştər avtomatik olaraq təşkilata üzv olan üçüncü ölkələrə də tətbiq olunurdu. Bu onuna əlaqədar idi ki, tarif dərəcələrinin əhəmiyyətli dərəcədə aşağı salınması mexanizmi on əiverişli şərait yaratma rejiminin prinsiplərinə əsaslanırdı.

Məlum olduğu kimi TTBS-in Tokio raundunda gündəliyə çıxarılan məsələlərdən biri qeyri-tarif tədbirləri ilə bağlı idi. Bu tədbirin tətbiqi onunla bağlı idi ki, tarif dərəcələrinin əhəmiyyətli dərəcədə aşağı salınması ölkələrin daxili bazarda müdafiə funksiyasını pozmuşdur. Artıq tarif tənzimlənməsi ölkə üçün əvvəlki effekti vermurdu. Bununla da, ölkələrin xarici iqtisadiyyat sferasında qeyri-tarif tədbirlərinin tətbiqi daha müntəzəm xarakter almışdır.

Artıq Tokio raundunda tarif dərəcələrinin aşağı salınması üzv ölkələrin müəyyən etdikləri sıyahı əsasında həyata keçirilirdi.

Azərbaycan Respublikasında xarici ticarət əməliyyatlarının mövcud və perspektiv inkişaf tendensiyaları

Siyahi elə tərtib olunurdu ki, bu zaman tarif dərəcələrinin aşağı salınmasından dövlət bütçəsinin itirdiyi məbləğ onun ixracatçılarının qarşılıqlı öhdəlik götürükləri ölkələrə mal ixracından qazandıqları əlavə gəlirə bərabər olurdu.

Tokio raundunda qəbul olunmuş "Malın gömrük dəyəri haqqında Məcəllə"-də göstərilirdi ki, rüsumlar və digər vergi ödənişləri hesablanarkən vergiqoyma bazası kimi malın real qiyməti və müqavilədə göstərilən satış qiyməti götürülürdü. Əlavə xərclərin (qablaşdırma, fraxt və s. bağlı xərclər) nəzərə alınması məsələsi isə razılaşmada iştirak edən ölkələrin öz sərəncamına buraxılırdı. Tokio raundunda ənənəvi tarif tədbirləri ilə yanaşı milli iqtisadi siyasətin bir çox istiqamətləri (daxili vergiqoyma sistemini subsidiyalasdırma) müzakirə olunmuşdu və bir neçə adda məhsulların xarici ticarətinin xüsusi rejimi müəyyən edildi ki, bu da onuna bağlı idi ki, müəyyən qrup dövlətlər TTBS-ə üzv olarkən bu sahələrdə imtiyaz tələb edirdi.

Tokio raundunda müzakirə edilən əsas məsələlərdən biri də beynəlxalq ticarətə dair ticari-siyasi mühitin yaradılması ilə bağlı idi. Bu məqsədlə Baş Saziş çərçivəsində yeni prinsiplərin, qaydaların və hüquqi normaların yaradılması istiqmətində iş aktivləşdirildi.

Ümumiyyətlə, Tokio raundi 12-14 sentyabr 1973-cü ildə Yaponiya Xarici İşlər Nazirinin sədrliyi ilə Tokio şəhərində keçirilmiş və 1979-cu ilə qədər müntəzəm müşavirələr keçirilmiş və raundun nəticəsində aşağıdakı yeni sənədlər qəbul olunmuşdur.

1. Ticarətdə texniki baryerlər haqqında razılaşma;
2. TTBS-nin VI maddəsinin tətbiqi haqqında razılaşma (Antidempinq məcəlləsi);
3. TTBS-in VIII maddəsinin tətbiqi haqqında razılaşma (Gömrük dəyəri məcəlləsi);
4. İdxalin lisenziyalasdırılması üsulları haqqında razılaşma;
5. Subsidiyalar və kompensasiya rüsumları haqqında razılaşma;

TTBS-nin əsas xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, TTBS-ə üzv olan hər bir dövlət öz milli qanunvericiliyini maksimum mümkün olacaq dərəcədə uyğunlaşdırıa bilərdi. Lakin ÜTT-nin yaradılması haqqında razılaşmada isə göstərilirdi ki, hər bir üzv ölkə, öz qanunvericiliyini tam olaraq təşkilatın tələb-

BÖLMƏ 8

lərinə uyğunlaşdırılmalıdır.

Təşkilatın tarixində dönüs nöqtəsi olan Uruqvay raundu 1986-ci ilin sentyabrında başladı və 1994-cü ilə qədər bir sıra müşavirələr keçirilərək beynəlxalq ticarətə dair bir sıra qərarlar qəbul edilmişdir.

TTBS-in fəaliyyət prinsiplərinə gəldikdə onun iş mexanizmi aşağıdakı prinsiplərə əsaslanır:

1. Ticarətdə diskriminasiyaya yol verməmə, idxlə, ixrac və tranzit ticarət əməliyyatlarında qarşılıqlı olaraq əlverişli şərait yaratmaq və milli rejimlərin tətbiqi;

2. Milli iqtisadiyyatın müdafiəsində yalnız tarif tədbirlərinin tətbiqi, qeyri-tarif tədbirlərin yolverilməzliyi;

3. Çoxtərəfli danışıqlar prosesində tarif dərəcələrinin proqressiv dərəcədə azaldılması;

4. İEOÖ ilə ticarətdə prefərsional rejimin tətbiqi;

5. Yaranan ticarət mübahisələrinin danışıqlar yolu ilə həlli;

6. Həyata keçirilən ticarət siyasi güzəştlerin qarşılıqlı olması;

Qeyd edək ki, 1994-cü ildə TTBS-in ÜTT-na çevrilməsi prosesi başa çatdı.

TTBS-in ÜTT-na çevrilməsinin səbəbləri aşağıdakılardır:

1. Beynəlxalq ticarət elə bir səviyyəyə çatmışdır ki, daimi fəaliyyət göstərən təşkilata ehtiyac duyulurdu;

2. TTBS-in qaydaları yalnız əmtəələrin alqı-satqısının tənzimlənməsinə aid idi, ancaq dünya xidmət bazarı, intellektual mülkiyyətin ticarətinin inkişaf etdiyi bu kimi sahələrin tənzimlənməsinə artıq böyük ehtiyac yaranmışdır.

3. TTBS çərçivəsində ticarət mübahisələrinin tənzimləməsi prosesi çox mürəkkəb və qeyri-səmərəli idi, buna görə də bu sahədə yeni qaydalar yaradılmasına tələb yaranmışdır.

Artıq 1 yanvar 1995-ci ildən ÜTT fəaliyyətə başladı. Təşkilatın qərargahı Cenevrədə yerləşir.

ÜTT-nin əsas məqsədi dünya ticarətində idxlə rüsumlarının səviyyəsini ardıcıl olaraq aşağı salmaq, kəmiyyət və digər qeyri-tarif məhdudiyyətlərinin aradan qaldırılması, tarif metodlarından istifadə etməklə xarici ticarəti liberallaşdırmaqdır.

ÜTT-nin prinsip və qaydaları əsasən aşağıdakılardır:

Qeyri-diskriminasiya əsasları ilə ticarətdə qarşılıqlı surətdə daha əlverişli rejimin tətbiq edilməsi, xarici məşəli xidmət və

Azərbaycan Respublikasında xarici ticarət əməliyyatlarının mövcud və perspektiv inkişaf tendensiyaları

mallara qarşıqliq surətdə milli rejimin tətbiqi, ticarət mübahisələrinin məsləhətləşmələr yolu ilə həll edilməsi, ticarətdə ayrı-seçkiliyə yol verməmək və s.

ÜTT-nin əsas vəzifəsi çoxtərəfli ticarət danışqlarının Uruqvay raundu (1986-ci 1994-cü illərdə keçirilmişdir) nəticəsində formallaşmış Sazişlər Paketinin əsasında üzv ölkələrin beynəlxalq ticarətdə iqtisadi münbasibətlərini tənzimləməkdən ibarətdir.

ÜTT-nin funksiyasına aşağıdakılardaxildir:

1) Uruqvay raundunun bütün sazişlərinin və gələcəkdə imzalanması nəzərdə tutulan sazişlərin qəbul edilməsi və yerinə yetirilməsinin təşkili;

2) İmzalanmış və Nazirlər Konfransında daha geniş problemlərə aid olan məsələlər üzrə ÜTT üzvləri arasında danışqların təşkili;

3) ÜTT üzvləri arasında mübahisəli və konfliktli vəziyyətlərə baxışın təmin edilməsi və üzv dövlətlərin ticarət siyasetinə mütəmadi nəzarətin təşkilinin təmin edilməsi;

Qeyd edək ki, ÜTT-yə daxil olan bütün üzv dövlətləri "çoxtərəfli ticarət sazişləri" adı altında birləşən sazişlərin və digər sənədlərin yerinə yetirilməsi üzrə öhdəlikləri qəbul edirlər.

Hazırda ÜTT-nin 137 tam hüquqlu üzvü vardır. Bütövlükdə ÜTT-də müxtalif formalarda 170-dən çox dövlət iştirak edir. 20-dən çox dövlət baş sazişə qoşulma mərhələsindədir. Azərbaycan ÜTT-də müşahidəçi statusunda iştirak edir. Büttövlükdə 30-dan artıq ölkə ÜTT-də müşahidəçi ölkə kimi fəaliyyət göstərir.

ÜTT-yə qəbul edilmə prosedurları uzun illik təcrübəsi nəticəsində formallaşmış, kifayət qədər mürəkkəb və bir neçə mərhələdən ibarətdir. Üzv olan ölkələrin təcrübəsi onu da göstərir ki, qəbul prosesi ən azı 3-4 il, bəzi hallarda isə bundan da çox vaxt apara bilər.

ÜTT-yə üzv olmanın birinci mərhələsində xüsusi yaradılan işçi qrupu çərçivəsində ÜTT-yə qəbul olmaq istəyən ölkənin mövcud iqtisadi və siyasi vəziyyətinə diqqətlə baxılır. Bundan sonra beynəlxalq təşkilata üzv olmaq niyyətində olan ölkənin göstərilən təşkilata qəbul olunma şərtləri ətrafında danışqlar və məsləhətləşmələr mərhələsi başlayır. Bir qayda olaraq belə danışqlar bütün marağı olan ölkərlə ikitərəfli aparılır. Danışqlara

BÖLMƏ 8

əsasən üzv olmaq istəyən dövlətin ÜTT üzvlərinə aid olan əmtəə xidmətləri öz bazarına yol açmasını təmin etməyə hazır olduğunu təqdim edən güzəştlər də qəbul edilməlidir. Əvvəzində üzv olmaq istəyən dövlət ÜTT üzvlərinin malik olduğu hüquqlara sahib olur ki, bu da onun xarici bazarda rastlaşacağı ayrı-seçkiliyin aradan qaldırılması ilə nəticələnir. ÜTT-də hər bir üzv dövlətin özünün milli güzəştlər siyahısı vardır və siyahıda göstərilən səviyyədən yuxarı tarif dərəcələrini və yiğimləri tətbiq etməmək barədə öhdəlik götürürlər və eyni zamanda siyahıda göstərilən rüsum dərəcələrini qaldırmaq imkanı əldə edə bilirlər. Bunun üçün digər dövlətlərlə yenidən danışıqlara başlamalı və rüsum dərəcələri dəyişdirilməli olan əmtəənin baş tədarükü dövləti ilə danışıqlarda bu dərəcələr razılışdırılmalıdır. Hesab edilir ki, belə danışıqlarda rüsum dərəcələrini qaldırmaq imkanı axtaran dövlət digər əmtəə-yə bərabər qiymətdə tarif güzəştlərini təklif etməlidir.

Tarif güzəştləri siyahısı danışıqları başlanana qədər mövcud olan ayrı-ayrı gömrük rüsum dərəcələrini və dövlətlərin danışıqlar gedişində əlaqələndirməyə razı olduğu dərəcələri özündə eks etdirir. Bunu etməyin bir neçə mümkün yolu mövcuddur: mövcud rüsum dərəcələrini (məsələn, 10% və ya "0" dərəcəsində) müəyyənləşdirmək; mövcud rüsum dərəcələrini aşağı salmaq və yeni səviyyəsini əlaqələndirmək; limitləşdirilmiş vahid rüsum dərəcəsini müəyyən etmək.

Bu danışıqlar nəticəsində rüsum dərəcəsi aşağı salınmış səviyyədən yüksək olur: Misal üçün: əvvəlki səviyyə 10%, aşağı salınmış 6%, ancaq limitləşdirilmiş 8% olur. Bu onu göstərir ki, dövlət tarif protokolu üzrə öz vəzifələrini pozmamaqla rüsum dərəcələrini 8%-ə qədər manevr etmək imkanı əldə edir.

Bütövlükdə ticarətdə maneələrin aşağı salınması üzrə hər bir razılışdırılmış tarif dərəcələri üzrə vəzifələri göstərən protokol TTBS 94-cü və Mərakeş protokolunun əlavəsidir.

Qeyd etməliyik ki, TTBS-in yarımaslılıq tarixi dövründə danışıqların texnika və metodikasını, həmçinin qarşılıqlı surətdə tarif güzəştləri sistemini formalasdırılıb. Hazırda bütün bunlar tam həcmidə ÜTT-dən keçib və onun əsas funksiyalarından biri olub. ÜTT çərçivəsində gömrük rüsumlarının aşağı salınması haqqında çoxtərəfli danışıqlar prosesində rüsumların qarşılıqlı surətdə aşağı salınması ikitərəfli xarakter daşıyır. Birinci halda

Azərbaycan Respublikasında xarici ticarət əməliyyatlarının mövcud və perspektiv inkişaf tendensiyaları

dövlətlər tarif güzəştleri siyahısında sadalanan konkret əmtəələr üzərində rüsumun qarşılıqlı surətdə aşağı salınması barədə danışqlar aparır. Əldə edilən nəticələr daha əlverişli rejim əsasında digər dövlətlərə yayılır.

Aparılan danışqlar bütün iştirakçıları əhatə edir ki, onun nəticələri həmin anda bütün iştirakçılara şamil edilir. Adətən çox-tərəflə danışqlara daha ümumi məsələlər aid olur. Qeyd edək ki, qrup və ikitərəflə danışqlar rüsumunun aşağı salınmasına aid olan mallar və ayrı-ayrı əmtəələrə tətbiq olunan rüsumların aşağı salınmasının konkret dərəcəsini müəyyən edir. O da nəzərə alın-mahdir ki, ikitərəflə və qrup şəklində gedən danışqlarda daha əlverişli rejimlə əlaqədar bütün dövlətlərə tarif danışqlarının nəticələrinin yayılmasına nəzarət edilməsi bəzən problemlərin ya-ranması ilə müşayiət olunur ki, bu da nəticə etibarilə danışqların iştirakçısı olmayan dövlətlərdən hər hansı biri ikitərəflə qrup sə-viyəsində razılışdırılmış tarif güzəştlerindən müəyyən mənada yararlana bilər. TTBS-da yaranan və ÜTT-də keçən tarif danışqları prosedurasının “..sorgu və təkliflər prosedurası..” adını alan mərhələnin mühlüm bir xüsusiyyəti də var ki, bu sorğu oluna bi-ləcək güzəştlər siyahısı ilə müşahidə olunan, digər ölkələrə yö-nəlmış siyahını danışqların hər bir iştirakçısı ilə aparır.

ÜTT-də “..sorgu-təkliflər..” sistemi üzrə danışqlar bir qayda olaraq ikitərəflə əsasda gedir. Onların nəticələri isə daha əlverişli rejim əsasında digər dövlətlərə yayılır. Başqa ölkələrin qarşılıqlı güzəştleri və öhdəlikləri ilə bağlı həllədici münasibətlər adətən bütün ikitərəflə danışqlar qurtardıqdan sonra müəyyən edildiyinə görə bu danışqlar iştirakçı ölkələri üçün müəyyən çə-tinliklər yaradır. Buna görə də ÜTT çərçivəsində danışqların yekun nəticələri bütün razılaşmaların və sazişlərin daxil olduğu pa-ketdə rəsmiləşdirilir.

ÜTT çərçivəsində milli rejimin verilməsi-tariflərin köməyi-lə milli sənayenin müdafiəsi danışqları isə onu göstərir ki, ÜTT üzvləri kəmiyyət məhdudiyyətlərindən imtinanın ümumi qayda-larına tərəfdar çıxır və bu qurumun idxala məhdudiyyəti yalnız kənd təsərüffatı, toxuculuq malları ticarətində ödəmə balansı ilə əlaqədar çətinlik yarandığı halda daxil edilə bilər.

Qeyd edək ki, ÜTT yarandığı vaxtlardan tarif danışqları təcrübəsində “tarif güzəştleri” termini formalasmışdır ki, bu gü-

zəşt altında iki başlıca metod formalaşır. Birincisi rüsum dərəcələrinin aşağı salınması, ikincisi rüsumun qaldırılmaması öhdəliyi. Yeri gəlmışkən, vahid rüsum onun aşağı salınmasından daha mühüm vəzifə hesab edilir. Tarif danışqlarına daxil olan dövlət öz təklifini mal mövqeyi və rüsum dərəcələri siyahısı formasında irəli sürür.

Son dövrlər tarif danışqları çərçivəsində vahid rüsum dərəcələri metodu daha böyük əhəmiyyət kəsb edir. Vahid rüsum dərəcələri ondan ibarətdir ki, dövlət öz üzərinə rüsum dərəcələrini əvvəllər razılışdırılmış səviyyədən yuxarı qaldırılmaması haqqında öhdəlik götürür. Vahid rüsumlar “0” dərəcəsində də ola bilər. Qeyd etməliyik ki, Uruqvay raundunun yekununda vahid rüsumun payı artmışdır. Belə ki, inkişaf etməkdə olan dövlətlərdə 21-dən 73-ə qədər, keçid iqtisadiyyatlı ölkələrdə 73-dən 98-ə qədər.

ÜTT-na qəbulda müəyyən olunmuş proseduralara uyğun olaraq, bazarlara daxil olmanın qarşılıqlı liberallaşdırılması və sazişlərə qoşulma şərtləri ikitərəfli danışqların nəticələri əsasında aşağıdakı sənədlərlə rəsmiləşdirilməlidir:

- 1) İşçi Qrupunun Məruzəsi: burada üzv olan ölkənin öz üzərinə götürdüyü bütün öhdəliklər paket şəklində cəmləşdirilir;
- 2) Təşkilata üzv olma haqqında Protokol: burada əldə edilmiş razılaşmalar hüquqi cəhətdən rəsmiləşdirilir;
- 3) Əmtəə və kənd təsərrüfatı mallarına aid olan tarif güzəştleri və öhdəliklərinin siyahı-cədvəli;
- 4) Xidmətlər sahəsini əhatə edən spesifik öhdəliklərin siyahısı ölkələrin ÜTT-yə qəbul olunmasının əsas şərtlərindən biri olmaqla bu ölkələrin mövcud milli qanunvericiliyinin və xarici iqtisadi fəaliyyəti tənzimləyən qaydalarının Uruqvay Raundu Sazişlərinin müddəalarına uyğunlaşdırılmasıdır. Axırıncı mərhələ üzv olan ölkənin Parlamenti tərəfindən bütün sənədlər toplusunun ratifikasiyasından ibarətdir.

Qeyd edək ki, ÜTT-də qərarların qəbul edilməsi konsensus yolu ilə həll edilir. Mübahisəli məsələlər üzrə qərarlar səsvermə yolu ilə həyata keçirilir. Bununla yanaşı Nazirlər səviyyəsində olan konfrans iclaslarına və Baş Şura iclaslarına ÜTT-nin hər bir üzvünün məlum bir səsi var. Nazirlər Konfransının sessiyalarını arası dövründə onun funksiyalarını lazımı tədbirlərə görə çağrılan və bütün üzv dövlətlərin iştirakı üçün açıq olan Baş Şura hə-

Azərbaycan Respublikasında xarici ticarət əməliyyatlarının mövcud və perspektiv inkişaf tendensiyaları

yata keçirir. Bundan başqa Baş Şura Mübahisələrin nizama salınması üzrə Orqanın və Ticarət siyasetinə nəzarət üzrə Orqanın fəaliyyətini həyata keçirir. Baş Şuranın rəhbərliyi altında əmtəələrin ticarəti üzrə Şura, xidmət ticarəti üzrə Şura, intellektual mülkiyyət hüquqlarının ticarət aspektləri üzrə Şura və başqa orqanlar fəaliyyət göstərir. Baş Şura həmçinin ticarət siyasetinin müasir vəziyyətini eks etdirən sənədin hazırlanmasını da üzərinə götürür.

Azərbaycan Respublikasının ÜTT-yə üzv olma prosesi 1997-ci ilin iyun ayından AR-hökumətinin ÜTT-yə üzvolma niyyətini bildirməsi ilə başlamışdır və bu tarixdən ÜTT-yə müşahidəçi kimi dəvət olunmuşdur.

Bundan sonra Azərbaycan Respublikasının Xarici İqtisadi fəaliyyətinin bütün aspektlərini əhatə edən "Xarici ticarət rejimi haqqında Memorandum" hazırlanmış və 1999-cu ilin 22 martında ÜTT-nin Cenevrədəki katibliyinə təqdim olunmuşdur və üzv ölkələr arasında yayılmışdır. ÜTT-nin qaydalarına uyğun olaraq, Katiblikdə Azərbaycan Respublikasının üzv olması ilə əlaqədar müvafiq İşçi Qrupu yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 23 iyul tarixli 160 sayılı "Azərbaycan Respublikasında ticarətin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 1999-2002-ci illər üçün ticarətin inkişafı üzrə Dövlət programında Ümumdünya Ticarət Təşkilatına qəbul prosesinin sürətləndirilməsi əsas tədbirlərdən biri kimi göstərilmişdir, həmin fəmanın icrası məqsədilə Nazirlər Kabinetinin 266 sayılı sərəncamı ilə on beş nazirlik və təşkilatın nümayəndələrindən ibarət müvafiq Əlaqələndirmə Qrupu yaradılmışdır.

ÜTT-nin mövcud qaydalarına uyğun olaraq sual-cavab mərhələsindən sonra danışqlar mərhələsi başlanmalıdır. Bundan irəli gələrək, birinci işçi Qrupunun toplanma vaxtı təyin edilməlidir ki, marağı olan üzv ölkələr katibliyə müraciət edərək göstərilən Qrupun işində iştirak edən Azərbaycan Respublikasının nümayəndəliyi ilə ticarət əlaqələrinin liberallaşması haqqında danışqlara başlaya bilsinlər. Əsasən İşçi Qrupunda ölkənin mühüm ticarət partnyoru kimi tanınan ölkələr iştirak edir, buna görə də danışqlar çoxtərəfli prinsiplər əsasında keçirilir. İşçi qrupunun əsas vəzifəsi ölkənin iqtisadi siyasetinin və xarici ticarət rejiminin

ÜTT-nin qaydalarına və normalarına uyğunluğunu müəyyən etmək, eyni zamanda danışqların nöticələrinə görə İşçi Qrupunun əsas məruzəsini hazırlamaqdır. Qeyd etmək lazımdır ki, beynəlxalq ticarət sisteminin çoxsaylı istiqamətlərini əhatə edən, xüsusilə ÜTT-nin sazişləri üzrə tarif siyaseti, xidmətlər üzrə ticarət, bu sahədə kənd təsərrüfatı məhsulları və subsidiyalar üzrə beynəlxalq ekspertlərin köməyinə hər zaman ehtiyac vardır və onları çoxsaylı problemlərin həlli zamanı cəlb etmək üçün geniş imkanlar mövcuddur. Belə ki, ÜTT-nin Katibliyinin texniki yardım proqramları, Beynəlxalq Ticarət Mərkəzi çərçivəsində ixtisasartırma üzrə ardıcıl olaraq müxtəlisf seminarlar keçirilir. Bundan başqa İsləm İnkışaf Bankı, digər beynəlxalq təşkilatlar tərəfindən və onların maddi köməyi vasitəsilə ÜTT-nin Sazişləri, dünya təcrübəsi, konkret ticarət inübahisələrinin həllinin nöticələrinin hərəkətli öyrənilməsi üzrə təlim seminarları keçirilir.

Qeyd edək ki, ÜTT-yə üzvolma prosesini şərti olaraq iki mərhələyə bölmək olar. Bunlardan birincisi "məlumat" mərhələsidir. Burada üzv olmaq niyyətində olan ölkə danışqlar zamanı ÜTT-nin üzvü olan ölkələrin iqtisadiyyatı, o cümlədən ticarət sistemi ilə tanış olur. Üzv ölkələr isə öz növbələrində, namizəd ölkəni hərtərəfli və çox diqqətlə öyrənir, onun siyasi və iqtisadi vəziyyəti haqqında məlumat əldə edirlər.

Azərbaycan Respublikası hal-hazırda məhz bu mərhələdədir. İkinci mərhələ alınan məlumatlar əsasında konkret danışqların keçirilməsini nəzərdə tutur. Bir qayda olaraq, bunlar ikitərəfli danışqlar şəklində aparılır və tarif güzəştlərini əhatə edir.

Bu mərhələdə ölkənin qarşısında ÜTT-nin bütün fəaliyyət dairəsini əhatə edən ümumiləşdirilmiş danışqlar mövqeyinin işlənilməsi meydana çıxır. Göstərilən mövqə həm Azərbaycanın gələcək danışqlarda tərəf müqabillərinin ticarət maraqlarını məntiqə uyğun şəkildə nəzərə almalı, həm də üzvolma prosesi zamanı ÜTT-nin üzvü olan ölkələrin yerli bazara daxil olmasında yaranan problemlərin tənzimlənməsi və həllinə yönəldilməlidir. Bu Azərbaycanın milli maraqlarına, o cümlədən iqtisadi təhlükəsizliyi baxımından, tam mənada uyğun olmalıdır.

Bundan əvvəl mütəxəssisləri cəlb etməklə gələcək ikitərəfli və çoxtərəfli danışqlar əsas götürülərək tariflərlə idxlərin tənzimlənməsinə, xidmətlərin yerli bazarlara daxil olmasına aid Azə-

Azərbaycan Respublikasında xarici ticarət əməliyyatlarının mövcud və perspektiv inkişaf tendensiyaları

baycanın potensial öhdəlikləri və güzəştleri müəyyən edilməli, ticarət tərəf müqabillərlə mümkün olan qarşılıqlı şərtlərin variantları formalasdırılmışdır.

Ölkənin strateji maraqlarını əsas tutaraq, Azərbaycan Respublikasının mövqeyi danışılarda əsasən aşağıdakı istiqamətlərdə qurulur:

1) ÜTT-yə üzvolma zamanı Azərbaycana, digər inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı digər ölkələr kimi ədalətli və bərabər şərtlər verilməlidir.

2) İqtisadiyyatda iqtisadi islahatlar və idarəetinə strukturunun dəyişdirilməsi ilə əlaqədar mövcud olan çətinliklər üzvolma zamanı mütləq nəzərə alınmalıdır.

3) ÜTT-yə üzv olan ölkələrin qəbul olunan ölkələrə, o cümlədən Azərbaycana qarşı tələbləri heç bir mənada reallıq sektorun inkişafına maneçilik yaratmamalıdır. Əksinə, danışıqlar zamanı sənayenin və xidmətlərin yenidən formalasian emal sahələri üçün bərabər rəqabət şərtlərinin tömin edilməsi əsas istiqamətlərdən biri olmalıdır. Eyni zamanda ÜTT-nin əsas sazişlərinin müddəələrinin həyata keçirilməsi üzrə Azərbaycan əlverişli vaxt məhdudiyyətləri əldə etməlidir.

Ümumiyyətlə, ÜTT-yə üzvolma prosesində bütün ölkələr üçün danışıqlar əsasən 3 istiqamətdə aparılır ki, bunlar aşağıdakılardır:

- bütün əmtəələrə tarif güzəştleri;
- kənd təsərrüfatı sahəsində idxl-ixrac əməliyyatlarının hökumət tərəfindən tənzimlənməsi;
- xidmətlər sahəsinin tənzimlənməsi (burada bank sektorundan turizm sektoruna qədər geniş bir spektr nəzərdə tutulur).

Bütün danışıqların əsasi kimi ticarətin maksimum dərəcədə liberallaşdırılması tələb olunur ki, burada daxili bazara mənfi təsir edə biləcək həddən çox açıqlıq ilə bazarın özü-özüne bağlanması və partnyorlarla qarşılıqlı əlaqələrin pozulmasına gətirən proteksionizm arasında həddi qoruyub saxlamaq olduqca zəruri-dir.

Üzvolma prosesində ən mürəkkəb və eyni zamanda inkişaf etmiş ölkələr üçün daha çox maraq doğuran sahə kənd təsərrüfatıdır. Qeyd edək ki, ölkələrin əksəriyyətində kənd təsərrüfatına dövlət tərəfindən müvafiq subsidiyalar ayrılır ki, bu da öz növ-

BÖLMƏ 8

bəsində idxləçilər üçün bazara daxil olmaqdə problemlər yaradır. Bu sahədə Azərbaycanın ÜTT ilə danışçılardakı siyasetinin əsas istiqaməti bir müddət ərzində kənd təsərrüfatının inkişafı üçün subsidiyaların alınmasına yönəldilməlidir. Burada onu nəzərə almaq lazımdır ki, Azərbaycan nisbətən yaxın bir vaxtda dövlət tərəfindən tənzimlənən iqtisadiyyatdan uzaqlaşmışdır ki, bu da təbii olaraq aqrar sektorda öz təsirini daha qabarıq şəkildə göstərir.

Aparılan danışçılar zamanı əsas məsələlərdən biri kimi bank sektorу, turizm, sigorta, telekommunikasiyalar və s. kimi xidmət sahələri göstərilə bilər ki, xarici investorların diqqəti həzirkı şəraitdə daha çox adı çəkilən xidmətlər sahəsinə istiqamətlənir. Bu da həmin sektordakı böyük maliyyə dövriyyəsi ilə izah olunur. Zənnimizcə, danışçılar zamanı xidmətlər üçün yerli baza-ra daxilolma məsələlərinə göldikdə ilk dövrlərdə mərhələlər üzrə tədbirlərin görülməsi daha məqsədəuyğundur. Bununla belə, nə-in ki yerli müəssisələrin rəqabət qabiliyyətinin zəif hesab olunduğu sahələrdə liberallaşma tam açıqlıq istiqamətində aparılmalıdır, hətta rəqabətə davamlı hesab olunan xidmət sahələrində həddindən artıq açıqlıq milli istehsalçının sixişdirilməsinə gətirib çıxara bilər.

Üzvolma prosesində razılışdırılmış və ölkənin ticarət siyasetinə uyğunlaşdırılmış mövqe nəinki ÜTT-nin katibliyində çox-tərəfli danışçılar və işçi qrupunun yiğincaqlarında müzakirə edilir, hətta ikitərəfli və sair formalarda, bütün marağı olan ticarət partnyorlarının cəlb edilməsi ilə danışçılar zamanı müdafiə edilir ki, bu da ən əhəmiyyətli məsələlərdən biri kimi qeyd olunmalıdır.

Yuxarıda qeyd olunanları ümumiləşdirərək görülmüş işləri və əldə edilmiş razılışmaları nəzərə alaraq Azərbaycanın ÜTT-yə üzvolma prosesində aşağıdakı tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab etmək olar:

1) ÜTT-nin katibliyində İşçi qrupunun ilk və növbəti iclasının hazırlanması, keçirilməsi və İşçi qrupunun Məruzəsinin layihəsinin hazırlanması – “məlumat blokunun” təmamlanması;

2) Tarif danışçıları üçün müvafiq tarif öhdəliklərinin hazırlanması;

3) Respublikanın ilkin danışçılar mövqeyinin, (o cümlədən, kənd təsərrüfatı sektorunu, xidmətlər sahəsini əhatə edən

Azərbaycan Respublikasında xarici ticarət əməliyyatlarının mövəud və perspektiv inkişaf tendensiyaları

öhdəliklərə dair) işlənilməsi;

4) Üzvolma protokolunun əsasını formalasdırmaq məsədilə əsas ticarət partnyorlarını müəyyən edərək onlarla Azərbaycanın ÜTT-yə üzv olmasının şərtlərini əhatə edən intensiv ikitirəfli danışqlara hazırlıq;

5) Azərbaycanın ÜTT-yə üzvolma prosesində olmasına nəzərə alaraq, müvafiq nazirlik və mərkəzi idarələrin qanunvericilik bazasının dünya təcrübəsinə uyğunlaşdırılması üçün lazımi təklif və rəylərin hazırlanması istiqamətində fəaliyyətini aktivlaşdırımk.

Onu da qeyd edək ki, gələcəkdə Azərbaycan Respublikası tərəfindən də əsasən ÜTT-nin üzvü kimi qarşısında qoyulan tələblər və öhdəliklər, onların ölkənin iqtisadiyyatına olan təsiri ilə bağlı məsələlər ortaya qoyulacaqdır. Bu şərtlər respublikamızın iqtisadi vəziyyətinə mənfi təsir göstərəcəyi təqdirdə, onun mənfi nəticələrinin aradan qal-dirilməsi barədə danışqlar aparılacaqdır ki, bu Azərbaycanın ÜTT-yə inkişaf etməkdə olan ölkə kimi üzv olma prosesinin şərtlərində nəzərdə tutulmuşdur.

Danışqlar prosesində bu məqsədlə bir sıra normativ-hüquqi sənədlər, o cümlədən gömrük rüsumlarının, vergi yiğimlərinin təkmilləşdirilməsi istiqamətində sənədlər qəbul edilmişdir.

Azərbaycan Respublikasının beynəlxalq ticarət münasibətlərinin tənzimlənməsi sisteminde universal təşkilat olan Ümumdünya ticarət təşkilatına daxil olması gedisi zamanı ümumi nəticələrə gələrək qeyd etmək lazımdır ki, ölkəmizin ÜTT-yə qəbul olunma prosesində struktur və tarixi baxımından respublikamıza yaxın, oxşar ölkələrin, xüsusən də artıq ÜTT-nin üzvü olan ölkələrin təcrübəsi Azərbaycan üçün olduqca maraqlıdır. Təcrübə onu göstərir ki, qonşu dövlətlər və əsas ticarət partnyorları ilə qarşılıqlı maraqları nəzərə alaraq hərtərəfli danışqlar aparılmalıdır.

Məlumdur ki, yerli istehsalın müasir texnologiyalar əsasında inkişafını nəzərə almayan ölkə üçün inkişaf etmiş ölkələrdən məhsul və xidmət axınının qarşısında rəqabət aparmaq olduqca mürəkkəbdir.

Bütövlükdə, ÜTT-nin əleyhidarlarının fikrinecə, keçid iqtisadiyyati dövrünü yaşayan ölkələr üçün iqtisadi siyaset qeyri-stabil olduqda, istehsalın dövlət tərəfindən yardımçı qənaətbəxş ol-

BÖLMƏ 8

madiği halda, bu təşkilata üzvlük məqsədə uyğun hesab edilmir. Belə ölkələr üçün daha əlverişli iqtisadi siyaset kimi qonşu ölkələr ilə regional əlaqələrin genişləndirilməsinin daha məqsədə uyğun olduğu bildirilir.

Qeyd etdiyimiz kimi, ÜTT sistemi çərçivəsində bütün qərarlar principle etibarılı konsensus əsasında qəbul olunur və belə olan halda nəzərə alınsa ki, təşkilatın üzvü olan ölkələr arasında inkişaf etməkdə olan ölkələrin sayı inkişaf etmiş ölkələrin sayından çoxdur və belə olan halda onlar bir neçə nüfuzlu beynəlxalq ticarət-iqtisadi birliliklər vasitəsi ilə bir araya gəlib öz mövqelərini ifadə edib, qərarların qəbulu zamanı həllədici qüvvə kimi də təsir göstərə bilirlər.

Digər tərəfdən o da məlumdur ki, ÜTT-yə üzvlük ixracın səmərəli rəqabət mexanizminin yaranmasına, xarici investisiyaların cəlb olunmasına, ticarətin müasir infrastrukturunun qurulmasına, xüsusilə biznes-mərkəzlərin, elektron ticarətin inkişafı üçün kompyuter şəbəkəsinin, əmtəə birjalarının, ticarət əməliyyatlarının, siğorta sistemlərinin təşkil olunmasına kömək edəcək və s. kimi zəruri imkanlar yaradacaqdır.

Bununla yanaşı ÜTT-yə üzvlük Azərbaycanın təsərrüfat qanunvericiliyinin və təcrübəsinin formallaşmasına, xüsusən də xarici iqtisadi əlaqələrin rəqabət şərtlərini, xarici investisiyaları, antiinhisar qaydalarını, dövlət satınalmalarını əhatə edən sahələr fundamental təsir göstərə bilər. Burada, həmçinin ölkə iqtisadiyyatında islahaşların keçirilməsi prosesində qarşıda duran vəzifələrin həlli ilk önce Azərbaycan qanunvericiliyinin Avropa ölkələrinin təcrübəsinə uyğunlaşdırılmasını tələb edir.

Ümumiyyətlə, Azərbaycanın dünyadan ən böyük və əksər ölkələrini cəmləşdirən hər hansı bir beynəlxalq təşkilatda, xüsusən ÜTT kimi nüfuzlu təşkilatda iştirakı bütün cəhətlərdən əlverişlidir. Bu təq-dirdə daha böyük ölkələrin təzyiqi və diskriminasiyası, ayrıseçkilik siyaseti istisna edilir.

Bildiyimiz kimi, Azərbaycan Respublikası müstəqilliyini əldə etdiyi vaxtdan dünya təsərrüfat sistemində mövcud olan və illərlə formallaşan beynəlxalq iqtisadi sistemə tam integrasiya olunması istiqamətində mühüm tədbirlər həyata keçirmiş və keçirməkdədir. Qeyd olunan sistemin əsas komponentlərindən biri də beynəlxalq ticarət əlaqələridir ki, artıq respublikamızda bey-

Azərbaycan Respublikasında xarici ticarət əməliyyatlarının mövcud və perspektiv inkisaf tendensiyaları

nəlxalq ticarət əlaqələrinə sistemli şəkildə qoşulmaq, o cümlədən ÜTT-yə üzvlük məsələlərində zəruri siyasi qərarlar qəbul edilmiş, üzvolma prosesində ən əsas vəzifələrdən olan Milli istehsalın İnkişafı Programı hazırlanmış və qəbul edilmişdir. Adı çəkilən programın əsas istiqamətlərindən biri də ən perspektivli hesab olunan mallar qrupunun müəyyən olunması və buraxılışı üzrə konkret istehsal sahələrinin təşkilidir ki, bu isə öz növbəsində son dərəcə yeni tarif öhdəliklərinin hazırlanaraq təqdim edilməsini asanlaşdırır, eyni zamanda tarif güzəştlərinin müəyyənləşdirilməsi üçün aparılan danışıqlarda bir növ sərbəstlik yarada bilər. Bu mərhələdə tariflərin aşağı salınması nəticəsində bündə gəlirlərinin mümkün olan müvəqqəti azalması, bütövlükdə üzvolmanın digər iqtisadi nəticələri maksimum dəqiqliklə müəyyən olunmalıdır.

Ümumiyyətlə, Azərbaycanın ÜTT-na daxil olmasının konkret nəticələrinə münasibətdə mövcud fikirləri 2 istiqamətdə gruplaşdırmaq olar:

Bir qrup mütəxəssislər respublikamızın ÜTT-na daxil olmasına milli iqtisadiyyat üçün mənfi nəticələrə gətirib çıxaracaq lüzumsuz bir addım kimi qiymətləndirirlər və öz fikirlərini aşağıdakılara əsaslandıırlar:

1. ÜTT-i üzv ölkələrin hökumətlərinə dövlət siyasetini diktə edir – bu fikir qismən doğru hesab edilə bilər, çünki təşkilat üzvlərin hər hansı bir üzvə xarici ticarət siyaseti diktə etməsi ümumi səsvermə ilə müəyyən olunur. Super güc olan dövlətlər isə öz nüfuzlarından istifadə edərək əksər zəif dövlətləri öz etraflarına yiğir və təşkilati qismən öz iradələrinə tabe edirlər. Lakin əgər Azərbaycan təşkilata daxil olarkən bir sıra tarif və inzibati alətləri istifadə etmək hüququnu əlində saxlaysarsa bu amil respublikamızın ÜTT-yə daxil olmasının mənfi hesab edilməsi üçün əsas ola bilməz;

2. ÜTT-yə üzvlük müstəqil xarici ticarətin sonudur – bəy-nəlxalq birlik dövlətlərin deyil, iqtisadi güclərin və transmilli korporasiyaların idarə etdiyi müasir dünyada onsuz da bütün dövlətlər nisbi müstəqil xarici ticarət aparırlar. Buna görə də belə üzvlüyün müstəqil xarici ticarət üçün son olması fikri real deyil;

3. ÜTT-na daxil olarkən bütün daxili bazar xarici istehsalçılarının əlinə keçəcək və dövlət liberal siyaset yürütdüyündən

bütün xırda milli istehsal və xidmət sahələrinin mövcudluğuna son qoyulacaq – irəli sürülen bu fikir düzgün bir mənTİqdən irəli gəlir və tam doğrudur. Lakin burada onu da görmək lazımdır ki, axı dövlət bəzi sahələri itirirsə də, digər yeni sahələr əldə edir və bu sahələrin inkişafı göstərilən itkiləri nisbətən də olsa kompensasiya etməyə imkan verir. Bu itkilərin və gəlirlərin nisbəti isə dövlət tərəfindən əvvəlcədən dəqiq bilinə bilməsə də heç olmazsa proqnozlaşdırılmalıdır;

4. ÜTT-nin üzvləri üçün iqtisadi maraqlıdır və onlar digər üzvlərin ekologiyasının, sağlamlığının, təhlükəsizliyinin və inkişafının qeydinə bir o qədər də qalmırlar – Gətirilən bu arqument də bəzi hallarda özünü doğrultsa, konkret olaraq Azərbaycana münasibətdə onun üzərində fikir formalaşması düzgün deyil. Çünkü, ən azından ÜTT daxilində ekoloji, sağlamlıq və təhlükəsizlik standartları Azərbaycanın bu sahələrdə müəyyən etdiyi milli standartlarından yüksəkdir. İnkışaf məsələsinə gəldikdə isə, hər hansı bir üzvün inkişafı elə təşkilatın inkişafı deməkdir ki bu da bütün üzvlər üçün maraqlıdır;

5. Kiçik ölkələr ÜTT-ndə gücsüzdürler – Bu fikir isə tamamilə yanlış fikirdir. Çünkü ÜTT tərkibində bütün üzvlər bərabər hüquqa malikdirlər və bu heç nə ilə məhdudlaşdırıla bilməz. Sadəcə olaraq ÜTT çərgivəsindən kənardə böyük siyasi, iqtisadi və hərbi nüfuzu malik olan ölkələr müxtəlif təsir alətlərindən istifadə edərək kiçik dövlətləri təşkilat daxilində onların maraqlarını müdafiə etməyə ya stimullaşdırır, ya da məcbur edirlər. Bu isə qurum daxilində kiçik dövlətlərin gücsüzlüyü təəssüratını yaradır;

6. ÜTT daha zəif iqtisadiyyata malik ölkələrin təbii sərvətlərinin güclü iqtisadiyyatı olan ölkələrin xeyrinə yenidən bölgüsünü leqallaşdırın (qanunlaşdırın) bir qurumdur – Azərbaycanın ÜTT-na daxil olmasını mənfi qiymətləndirən mütəxəssislərin gətirdikləri bu sübut çox əsaslı bir dəlildir və yuxarıdakı sübutlardan fərqli olaraq biz buna qarşı heç bir fikir söyləyə bilmərik, çünkü bu fikir tam reallığı əks etdirir və onun inkar edilməsi qeyri-mümkündür.

Çoxlu təbii sərvətlərə malik olan və ÜTT-na daxil olmayı gələcəkdə qarşılaşma məqsəd kimi qoymuş Azərbaycan Respublikası üçün bu həqiqətən də uğurlu bir sintez deyil. Lakin biz nəzərə almaliyiq ki, qloballaşma tədricən bütün dünyani heç bir sər-

həd tanımayan vahid bir “evə” çevirir. Bu “ev”in şərti sakinləri olan dövlətlər isə bu “ev”in bütün resurslarından bərabər istifadə etməlidirlər. Hələlik bu “ev” tam formallaşmasa da və bəzi subyektlər onun qurulmasına mənasız müqavimət göstərsələr də gələcək üçün onun qurulması labüb bir gerçəklilikdir. Buna görə də fikrimizcə inidən təbii resursların ölkəmizin xeyrinə olmayan örtülü, yenidən bölgüsünün aparılacağı ÜTT-i qismində beynəlxalq birliyə ininqrasiya olunmaqdan imtina etməkdənsə bu şəraitdən milli mənafelərimiz üçün mümkün qədər faydalı istifadə edilməsi üçün işlərin görülməsi daha səmərəli olar.

Ölkəmizin ÜTT-na daxil olmamasını əsaslandırmaq üçün gətirilən bu dəllillər və bizim onlara yuxarıda verdiyimiz alternativ cavablardan da görünür ki, hər halda əgər bu qoşulmadan ölkəmizin əldə edəcəyi üstünlükler də bu sayaq dəqiq təhlil olunarsa – itirəcəklərimizin və qazanacaqlarımızın nisbət fərqi ilə respublikamızın bu addımı atmasına qərar verilə bilər.

İkinci qrup mütəxəssislər və o cümlədən də biz isə respublikamızın ÜTT-na daxil olması istiqamətində atlığı bütün addımları müsbət və milli iqtisadiyyatın inkişafı üçün zəruri addım kimi qiymətləndiririk. Nəyə görə belə qiymətləndirmə apardığımızı və respublikamızın ÜTT-yə daxil olmasının yalnız onun xeyrinə olduğunu biz aşağıdakılarla əsaslandıra bilərik :

1. ÜTT-yə daxil olmaqla respublikamızda satış bazarı xeyli genişlənəcək və yeni istehsal və xidmət sahələri spektri yaranacaq ki, bunların da hamısı yalnız milli istehlakçıların maraqlarının təmin olunmasına yönəlir. Bundan başqa belə artım və çoxluq əlverişli rəqabət mühiti yaradır ki, bu da qiymətlərin aşağı düşməsinə və əhalinin yaşayış səviyyəsinin qalxmasına səbəb olacaq;

2. ÜTT üzvləri olan digər ölkələrin istehsalçıları ilə milli istehsalçılarımız arasında yüksək səviyyəli rəqabət mühiti yaranacaq ki, bu da milli iqtisadiyyatımızda güclü istehsalçıların yaranmasını şərtləndirəcək. Lakin burada əks effekt də mümkündür. Çünkü respublikamızın üzvlüyünün ilkin dövründə güclü iqtisadiyyatı olan ölkələrin transmilli korporasiyaları arasında inhişarçı razılışmalar nəticəsində ölkəmizdə milli istehsalçıların tam məhvi və bunun nəticəsində qiymətlərin (xüsusilə də kütləvi tələbat mallarına) öz real səviyyələrindən xeyli yuxarı qalxma ehtι-

BÖLMƏ 8

mali təşkilat daxilində bu münasibətləri tənzimləyən aktların olmaması səbəbindən çox böyükdür.

3. Milli istehsal və xidmət infrastrukturunun sürətli inkişafı;
4. ÜTT-yə daxil olma ölkəmiz üçün çox zəruri olan müttəqiqi texnologiyanın respublikamızda yayılmasına təkan verəcək;
5. Respublikamızın milli iqtisadiyyatı üçün əngələ çəvrlən və bütün postsovvet ölkələri üçün xarakterik olan kölgə iqtisadiyyatı ÜTT-nin ölkəmizə gətirdiyi şəffaf və təminatlı leqal iqtisadi siyasetlə tədricən ortadan qalxacaq və s.

ÜTT-na üzv olarkən respublikamızın əldə edəcəyi üstünlüklər təkcə yuxarıda bizim göstərdiyimiz üstünlüklərlə bitmir və bu dairəni həddindən çox dəlillərlə genişləndirmək olar. Məsələn, qeyd etmək olar ki, təşkilat üzvlərinin əlindən tarif vasitələri alınsa da, onların əlində lisenziyalasdırma, texniki standart və normalar, reqlamentləşdirmə, sanitar və ekoloji normalar və s. bir sıra vasitələr qalır ki, bunlar da öz-özlüklerində bazarı tənzimləməyə imkan verir.

ÜTT-yə artıq daxil olmuş ölkələrin təcrübəsi göstərir ki, bu daxilolmadan milli istehsalçılar nə isə itirmək riski ilə qarşılaşsalar da, sadə ölkə vətəndaşları bu daxilolmadan yalnız fayda əldə edirlər. Buna görə də insanların rifah halının yaxşılaşmasını qarşısına məqsəd kimi qoymuş respublikamızın ÜTT-na daxilolma istiqamətində atdığı addımlar əsaslı bir iqtisadi siyasetin tərkib hissəsidir.

Bütün yuxarıda sadalananılar iqtisadiyyatın yalnız müəyyən sahələrində baş verməsi ehtimal olunan istiqamətlərdir, nəzərəalsaq ki, bu proses bütün iqtisadiyyatı əhatə edəcək, onda heç bir halda bu hadisələrin qabaqcadan necə olacağını dəqiq proqnozlaşdırmaq olmaz və göstərilən bütün bu fikirlər galəcək üçün nəzərdə tutulmuşdur ki, onların da inididən təhlili perspektiv xərici ticarət siyaseti baxımından çox zəruridir. Bu siyasetin müəyyən edilməsi baxımından zəruri olan digər bir məsələ isə ÜTT ilə Azərbaycan arasında olan həzirki münasibətlərin təhlilidir.

Hazırda ÜTT-na respublikamızın üzvlüyü məsəlesi yalnız hökumət səviyyəsində gedir və ÜTT-nin respublikamız qarşısında hələlik konkret tələblər qoymasından danışmaq olmaz. ÜTT ilə Azərbaycan arasında olan danışıqlar hələ ki, tövsiyələr səviyyəsindədir ki, ÜTT-nin bu təşkilata daxil olmaq üçün Azərbaycana

Azərbaycan Respublikasında xarici ticarət əməliyyatlarının mövəud və perspektiv inkişaf tendensiyaları

verdiyi tövsiyələr aşağıdakılardan ibarətdir:

1. Ölkəmizdə milli kənd təsərrüfatını xarici rəqabətdən qorumaq və onun inkişafına şərait yaratmaq üçün idxlə kənd təsərrüfatı məhsullarına tətbiq etdiyimiz gömrük rüsumlarını tədricən aradan qaldırmalıyıq. Qeyd edək ki, bu tövsiyənin yerinə yetirilməsi ilə ölkəmizə ucuz qiymətlərlə kütləvi kənd təsərrüfatı məhsulları gələcək ki, bu da qiymətlərin aşağı düşməsinə və vətəndaşlarımızın istehlak səbətinin əvvəlkinə nisbatdə daha çox təmin olunmasına səbəb olsa da milli kənd təsərrüfatımız bu səviyyədə rəqabətə hələ davamlı olmadığı üçün onun ifası qaćılmazdır. Onların ifası isə ölkəmizdə işsizliyin artması və neçə illərdir ki, kənd təsərrüfatına yönəldilən dövlət programının və milyon manatlarla vəsaitinitməsi deməkdir;

2. Ölkəmizin ödəniş və hesabatlar sisteminin şəffaflaşdırılması və kölgə iqtisadiyyatının ləgvi üçün tədricən ölkəmizə bəy-nəlxalq bankların və digər maliyyə qurumlarının nümayəndəliklərin gəlməsinə şərait yaratmalıyıq.

Bu tövsiyənin yerinə yetirilməsi respublikamız üçün heç bir çətinlik törətmir çünki, hökumətin əvvəlcədən maliyyə-bank sistemindəki sərt siyasəti nəticəsində hazırda milli bank sistemindəki vəziyyəti bu proses üçün qənaətbəxş hesab etmək olar və əlavə olaraq Azərbaycan vətəndaşlarına daha müasir bank və maliyyə xidmətlərinin göstəriləcəyini, habelə bu sahələrdə xidmətlərin qiyməti aşağı düşəcəyini nəzərə alsaq bu tövsiyəni uğurlu hesab etmək olar;

3. Xarici ticarət sferasına aidiyiyati olan qanunvericilik bazasının təkmilləşdirilməsi — bu tövsiyə də əsaslı bir istiqamətdir və onun yerinə yetirilməsi ölkəmiz üçün, ancaq müsbət nəticələr verə bilər. Çünki hazırda bu sferadakı qanunvericilik həm respublika daxili, həm də xarici münasibətlərin tənzimlənməsində artıq öz dövrünü başa vurub. Bu tövsiyələrin əsas müddəələri əsasən vergi və gömrük qanunvericiliyinə şamil edilir;

4. Əqli mülkiyyət obyektlərinə aid olan hüquqların müdafiəsini təmin etməli və kontrafakt mallarla mübarizəni gücləndirməliyik.

Qeyd edək ki, ÜTT-ni respublikamıza münasibətdə verdiyi bu tövsiyənin yerinə yetirilməsi uzun illər tələb edir. Çünki nəzərə alsaq ki, ÜTT yaranandan onun üzvü olan ölkələrdə bu

BÖLMƏ 8

sahədə nə qədər sərt tələblər formalaşmasından asılı olmayıaraq belə hallara hələ də rast gəlinir, onda yeni dirçələn Azərbaycan üçün bunun yerinə yetirilməsinin çətinliyini təsəvvür etmək bir o qədər də mürəkkəb deyil.

Azərbaycan Respublikasında hökumət bu tövsiyələrin yerinə yetirilməsi üçün lazımi işlər aparır. Lakin son dövr hadisələri göstərir ki, ÜTT-na daxil olmaq üçün yalnız təşkilatın qoyduğu tələbləri yerinə yetirmək kifayət deyil və bu səbəbdən də Azərbaycanın, hətta bütün tələbləri yerinə yetirdiyi halda belə ÜTT-na daxil olmasına ümidişlər çox azdır. Belə ki, ÜTT-nin nizamnaməsinə görə müəyyən dövlətin bu təşkilata üzv olmasına hər hansı bir üzv “veto” qoyarsa həmin dövlətin bu quruma üzvlüyündən imtina edilir. Buna görə də nəzərə alsaq ki, 2003-cü il 5 fevraldan təcavüzkar Ermənistən Respublikası bu qurumun tamhüquqlu üzvüdür, onda Azərbaycanın ÜTT-na üzvlüğünün təmin olunacağına bizim nə səbəbdən şübhəli yanaşdığımız məlum olur. Həmçinin də Azərbaycan təşkilata üzv olmaqla onun bütün üzvləri ilə, o cümlədən də işgalçı Ermənistən ilə qurumdaxili xarici ticarət müqaviləsi bağlamış hesab olunur.

Buna görə də fikrimizcə Azərbaycanın ÜTT-na doğru irəliləyişindəki əsas problem məhz bu hesab edilməlidir və onun respublikamızın xeyrinə həll edilməsi üçün indidən işlər aparılmalıdır.

BÖLMƏ 9

XARİCİ İQTİSADI FƏALİYYƏTİN QEYRİ-TARİF TƏNZİMLƏMƏSİ

Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi istiqamətində işlənilmiş bütün ədəbiyyatlardan məlumdur ki, bütün dünyada xarici iqtisadi fəaliyyətin tənzimlənməsində iki üsüldən – tarif və qeyri-tarif tənzimləmə üsullarından birgə istifadə olunur. Bu səbəbdən də konkret olaraq xarici iqtisadi fəaliyyətin tənzimlənməsindən bəhs edən cari kitabda qeyri-tarif məhdudiyyətlərinə anlayış vermədən keçmək olmaz və bu bölmə də məhz bu istiqamətin tamamlanması üçün verilmişdir.

9.1. Xarici iqtisadi fəaliyyətin qeyri-tarif tənzimlənməsi anlayışı və təsnifikasi

Xarici iqtisadi fəaliyyətin qeyri-tarif tənzimlənməsi alətlərini və ya qısa desək – QTM-ləri (qeyri-tarif məhdudiyyətləri) sadə yanaşma baxımından tarif tənzimlənməsinin eks tərəfi hesab etmək olar. Lakin məsələyə daha dərin nüfuz etdikdə görünür ki, qeyri-tarif tənzimlənməsi alətləri tamamilə müstəqil bir istiqamətdir və onların yalnız tarif tənzimlənməsinin eks kimi verilməsi düzgün deyil. Bunun aydınlaşdırılması üçün ilk növbədə qeyri-tarif məhdudiyyətlərinə verilən təriflərə baxmaq lazımdır.

Tarif tənzimlənməsindən fərqli olaraq qeyri-tarif tənzimlənməsinə verilən təriflər dairəsi çox məhduddur və bu məhdudiyyətlərin tam təsvirini verə biləcək müükəmməl tərif tapmaq çox çətindir. Bu sahədə digərlərinə nisbətən verilən daha universal tərif aşağıdakı kimidir:

Qeyri-tarif məhdudiyyətləri – özündə, beynəlxalq iqtisadi fəal-iyyətdə ölkənin özündə hər hansı digər konkret ölkədən olan təkliflərin diskriminasiyasını və həmin ölkənin mallarına digər ölkələrdə olan diskriminativ tələbləri ehtiva edən məhdudlaşdırıcı tədbirlər toplusudur.

Lakin qeyri-tarif tənzimlənməsinə verilən bu tərif çox mürəkkəb olduğundan onun başa düşülməsi də bir çox hallarda çətinlik törədir. Buna görə də, fikrimizcə qeyri-tarif məhdudiyyətlərinə aşağıdakı kimi tərif verilməsi daha doğru olardı:

Qeyri-tarif məhdudiyyətləri – xarici ticarət dövriyyəsində güclü tənzimləyici alət kimi çıxış edən və öz xarakteri etibarilə tarif tənzimlənilməsi metodu hesab edilə bilməyən inzibati tənzimləmə alətlərinin məcmusudur.

Tərifdən də göründüyü kimi qeyri-tarif tənzimlənməsi alətləri inzibati tənzimlənmə alətləri hesab edilirler və məlumdur ki, Ümumdünya Ticarət Təşkilatı rəsmi olaraq belə tədbirlərin ləğv edilməsini müstəsna olaraq tarif üsullarından istifadə edilməsi məsələsi ilə bağlı qoyur. Lakin mövcud dünya təcrübəsindən də görünür ki, tarif metodları ilə müqayisədə xarici iqtisadi fəaliyyətin tənzimlənməsində qeyri-tarif metodlarından daha geniş istifadə olunur.

Bu tendensiya dünya ölkələrinin iqtisadiyyatlarının hələ yetərli qədər inkişaf etməməsi ilə əlaqədar hesab edilsə də, fikrimizcə dövlətlərin xarici ticarət siyasetində qeyri-tarif tənzimlənməsi üsullarından istifadə edilməsinə üstünlük vermələri həm də aşağıdakılardır:

1. Qeyri-tarif məhdudiyyətləri bir qayda olaraq heç bir beynəlxalq öhdəlik və ya razılışma ilə əlaqələnmir. Bu isə onların həcmiinin və üsullarının milli qanunvericilik tərafından tam müstəqil təyin olunması deməkdir ki, bu da dövlətə milli iqtisadiyyata öz maraqlarını tamamilə həyata keçirməyə imkan verir;

2. Qeyri-tarif məhdudiyyətləri tarif metodlarına nisbətən məqsədə nail olmağa daha qabildirlər. Yəni qeyri-tarif tənzimlənməsinin tətbiqində əsas üstünlüklərdən biri də onların həm birbaşa, həm də dolayısı yolla təsir imkanlarına malik olmalarıdır. Belə ki, qeyri-tarif alətləri xarici iqtisadi fəaliyyət iştirakçısını əvvəlcədən milli maraqlar çərçivəsində proqramlaşdırılmış istiqamətdə hərəkət etməyə vadar edir;

3. Qeyri-tarif məhdudiyyətləri çevikdirlər, yəni onlar dünya iqtisadiyyatında baş verən istənilən hadisənin milli iqtisadiyyatdakı təsirlərinə daha tez və adekvat cavab verməyə imkan verir;

4. Qeyri-tarif tənzimlənməsi tədbirləri adətən başqa ad altında pərdələnə bilmə qabiliyyətinə malik olurlar. Yəni tətbiq olunan qeyri-tarif məhdudiyyətləri bir qayda olaraq gömrük işinin başqa istiqamətləri – gömrük nəzarəti, valyuta nəzarəti, tarif tənzimlənməsi, gömrük rəsmiləşdirilməsi və s. istiqamətlər adı altında pərdələnir. Məhz bu cür ikili təyinatlılığının nəticəsidir ki, hələ də beynəlxalq aləmdə qeyri-tarif məhdudiyyətlərinin konkret təsnifat sisteminin işlənib hazırlanması mümkün olmayıb və istənilən ölkə QTM-lərin bu ikitəyinatlılığından istifadə edərək onlardan sərbəst surətdə istifadə edir;

5. Qeyri-tarif tənzimlənməsi özündə dövlətlərin müasir iqtisadi və ticarət siyasetinin bir çox unikal alətlərini və habelə müxtəlif məhdudlaşdırıcı qayda və proseduralarını ifadə edir və sürəti yeniləşməyə tez uyğunlaşdırılır.

Qeyri-tarif tənzimlənməsi tədbirləri bütün yuxarıda sadalanan üstünlüklərə malik olsalar da onların da mənfi təsirləri var. Belə ki, qeyri-tarif tənzimlənməsi alətindən istifadə edilərkən liberallaşan xarici ticarət siyaseti ləngiyir, ölkə daxilində bazar mexanizminin işi pozulur, əmtəə və xidmət çeşidlərinin siyahısı azalır, xarici ticarət subyektlərinin çıxışı məhdudlaşır və faktiki olaraq milli istehlakçılar yerli malları almağa təhkim edilirlər.

Bütün dünya ölkələri tərəfindən qeyri-tarif tənzimləmə alətlərinin geniş tətbiq olunmasına baxmayaraq bu sistemə daxil olan bütün qeyri-tarif tənzimləmələri üsullarını özündə eks etdirən konkret təsnifat sistemi hələ də yoxdur. Buna görə də hazırda bu sahədə ən mükəmməl siyahı ÜTT-nin Katibliyinin özündə qeyri-tarif tənzimləmə üsullarının nisbətən daha böyük hissəsini eks etdirən təsnifat siyahısı hesab olunur ki, bu siyahıda da QTM-lər aşağıdakı 5 qrupda ümumiləşdirilir:

- İdxalin və ixracın kəmiyyətcə məhdudlaşdırılması tədbirləri;
- Gömrük və inzibati idxl-ixrac rəsmiyyətçiliyi;
- Malların və xidmətlərin keyfiyyətinə olan tələblər və standartlar;

BÖLMƏ 9

- Hesablaşmalarda və qarşıqli ödənişlərin aparılmasında olan məhdudiyyətlər;
- Dövlətin bilavasitə və dolayı yolla xarici ticarət əməliyyatlarında iştirakı.

Qeyri-tarif tənzimlənməsi tədbirlərinin eks olunduğu ikinci əhatəli siyahı isə BMT tərəfindən qəbul edilmiş təsnifat sistemidir ki, bu siyahıda da göstərilən QTM-ləri 3 istiqamətdə tədqiq olunur:

1. Xarici ticarət tədbirləri - bu tədbirlər milli istehsalı qorumaq üçün idxalin birbaşa məhdudlaşdırılmasına yönəldilir. Bu qrupa aiddir:

- Lisenziyalasdırma;
- idxalin kontingentləşdirilməsi;
- antidempinq və kompensasiya rüsumları;
- idxal depozitləri;
- “idxalin könüllü məhdudlaşdırılması” adlandırılan məhdudiyyətlər;
- Kompensasiya yiğimləri;
- Minimal idxal qiymətləri şərti, və s.

2. İnzibati xarakterli tədbirlər – gömrük rəsmiyətçiliyi, texniki standart və normalar, sanitər və fitosanitar təftişlər, qablaşdırılmaya və markalaşdırılmaya olan tələblər və s.;

3. Xarici ticarətə dolayısı təsir tədbirləri - lisenziyalar və kontingentlər. Bu qrupa aid olan tədbirlər, demək olar ki, bütün ölkələr tərəfindən tətbiq olunur və idxalin məhdudlaşdırılması və ixracın stimullaşdırılmasına yönəldilir.

Hazırda Azərbaycan Respublikasında da qeyri-tarif məhdudiyyətlərindən istifadə olunur. Azərbaycan dünya bazarına çıxmışı, müxtəlis nüfuzlu ticarət və gömrük işi üzrə beynəlxalq təşkilatlara (ÜTT və s.) üzvlüyü özünün prioritet məqsədi kimi qarşıya qoymuş bir ölkədir. Buna görə də aşağıdakı əsaslarla Azərbaycan Respublikasında QTM-dən istifadə hələlik mütləqdir:

Birincisi, yuxarıda göstərilən məqsədlərə nail olmaq üçün ilk növbədə müxtəlis tələblərə riayət etmək lazımlı gəlir ki, bu tələblərdən də ən əsasları milli gömrük siyasətini bu qurumların ümumi tarif və qeyri-tarif sisteminə uyğunlaşdırmaqdır. Bu cür

uyğunlaşdırma isə bir qayda olaraq ölkələrin milli maraqları ilə üst-üstə düşmür və buna görə də gizli qeyri-tarif alətlərdən istifadə zərurəti yaranır.

İkincisi isə dövlətin əsaslarının qorunmasıdır. Bu ifadənin düzgün anlaşılması üçün qeyd edək ki, Respublikamız dünyəvi dövlət olduğundan onun ərazisində vətəndaşların maddi və mənəvi maraqlarının qorunması hər şeydən vacib hesab olunur. Odur ki, dövlət də özünün “canlı sütunları” olan bu milli istehlakçıları liberal xarici ticarətin mənfi nəticələrindən qorumaq üçün həm tarif, həm də qeyri-tarif alətlərindən istifadə etmək məcburiyyətində qalır.

9.2. Xarici iqtisadi fəaliyyətin qeyri-tarif tənzimlənməsi mexanizmi

Tarif metodları ilə müqayisədə xarici iqtisadi fəaliyyətin tənzimlənməsində daha geniş forma və metodlar içərisində qeyri-tarif metodları fərqlənir. Lakin onların da xarici ticarətin liberallaşmasına əks təsir görətmələri ehtimalı digərləri ilə müqayisədə nisbətən böyükdür. Qeyri-tarif baryerlərinə xarici iqtisadi fəaliyyətin birbaşa və ya dolayı tənzimlənməsinin müxtəlif iqtisadi və inzibati metodları aid edilir. Hətta bəzi əməliyyatlarda qeyri-tarif tənzimləmələrin 2000-dən artıq növünün olduğu göstərilir. Ümumdünya ticarət təşkilatı rəsmi olaraq belə tədbirlərin ləğv edilməsini müstəsəna olaraq tarif üsullarından istifadə edilməsi məsələsi ilə bağlı qoyur.

Ümumiyyətlə, XİF-in tənzimlənməsində ən çox istifadə edilən qeyri-tarif tədbirləri aşağıdakılardır:

- Kvotalaşdırma;
- “könüllü” ixrac məhdudlaşdırılmaları;
- İxrac subsidiyaları;
- Dempinq, antidempinq;
- Beynəlxalq karterlər;
- İqtisadi sanksiyalar;

Xarici ticarətdə, o cümlədən idxlə əməliyyatlarında qeyri-tarif məhdudiyyətlər (QTM)-xarici malların daxili bazara nüfuz etməsinin qarşısını alan məhdudlaşdırma, qadağan xarakterli

tədbirlər kompleksidir. Bu tədbirlərin məqsədi yalnız idxlər edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi deyil, həm də milli sənayenin müdafiəsi, əhalinin həyat və sağlamlığının, ətraf mühitin, əxlaqın, dinin və milli təhlükəsizliyin qorunmasıdır. Bundan başqa QTM ixrac əməliyyatlarında da istifadə edilir.

Qeyri-tarif tədbirlərin çoxlu sayıda olmasına baxımayaraq onları iki böyük qrupa bölmək olar: iqtisadi və inzibati tədbirlər.

Iqtisadi qeyri-tarif məhdudiyyətlərə aşağıdakılardır:

- Xüsusi növ rüsumlar;
- Müxtəlif vergi və yiğimlar;
- İdxal depozitləri;
- Valyuta tənzimlənməsi tədbirləri.

Inzibati qeyri-tarif məhdudiyyətlər daha çox cəhətlidir:

- Embarqo;
- İxracın məhdudlaşdırılması;
- İnhisarçı tədbirlər;
- Proteksionist məqsədlər üçün standart və texniki normallardan istifadə edilməsi;
- Əlavə gömrük sənədləri və əməliyyatları.

Iqtisadi tədbirlərə XİF-in tənzimlənməsi ticarət siyasetinin iqtisadi vasitələrinin tətbiqi ilə gömrük rüsumlarının, vergilərinin gömrük yiğimlarının alınmasına əsaslanır. Bu metod müasir şəraitdə XİF-in tənzimlənməsində başlıca rol oynayıb və özü də bazar münasibətlərinin tələbinə uyğunlaşdırılır. Iqtisadi QTM tətbiq edildikdə istehlakçı öz seçimini özü müəyyən edir və daha bahalı idxlər, yaxud ucuz milli mal alacağına qərar verir.

Iqtisadiyyatın qeyri-sabitliyi, onun beynəlxalq maliyyə təşkilatlarından asılılığı, idxlə mallarının bazara daxil olması şəraitində gömrük siyasetinin daxili bazarı müdafiəsi siyaseti zəifləyir. Bu zaman inzibati metodlardan istifadəyə zərurət yaranır. XİF-in tənzimlənməsində inzibati alətlərdən istifadəsiz müasir mərhələdə keçinmək olmaz. Yalnız bu vasitələrdən istifadə nəticəsində dövlət özünün idxlə-ixrac fəaliyyətini tənzimləyə, tədiyyə balansını normal vəziyyətdə saxlayan xarici valyutanın daha əlverişli nisbatını yarada bilər.

Qeyri-tarif tənzimlənməsinin daha geniş yayılmış forması kimi kvota və ya kontingent çıxış edir. Kvotalaşdırma (konting-

entlaşdırma) müəyyən müddət ərzində ölkəyə gətirilən (idxlə kvotasi) və ya çıxarılan (ixrac kvotasi) malların həcmində kəmiyyət və ya digər məhdudiyyətlərin qoyulmasında ifadə olunur. Kvotalaşdırma-fördi tarif mövsümi qlobal və digər faiz məhdudiyyətləri vasitəsi ilə həyata keçirilir.

Fördi kvotalar - idxləhna icazə verilmiş malların ümumi miqdarını, mal göndərən ölkələr üzrə paylaşdırılmasını nəzərdə tutur. Tarif kvotaları gömrük vergi tutulmasının daha əlverişli rejimdə müəyyən həcmində idxləhna icazə verir. Mövsüni kvotalarının müəyyən fəsillərində ölkə daxilində istehsalın yüksək olduğu dövrlərdə tətbiq edilir. **Qlobal kvotalar** - hər hansı malın bir müddət ərzində və mal göndərən ölkələr arasında bölüşdürülmərindən ümumi idxləhna həcmini müəyyən edir.

Adətən malların idxləti kvotalaşdırılır və o bu zaman proteksionist funksiyaya oxşar olan rolu yerinə yetirərək daxili bazarda rəqabətin enməsinə xidmət edir. Məlum olduğu kimi dövləti tənzimlənməsi kapitalın gətirilməsi və apartılmasına da şamil edilir ki, burada dövlət bir tərəfdən xarici mülkiyyətin milliləşdirilməyacayı öhdəliyi götürməklə əlverişli investisiya mühiti yaratma-lı, digər tərəfdən isə o öz milli maraqlarını qorunmalıdır. Məsələn, birgə milli müəssisələrdə xarici kapitalın maksimum miqdарını və xarici investorların daxil ola biləcəkləri istehsal sahələrini müəyyən etməkla, milli kadrların idarəetmədə iştirakını, habelə informasiyanın əldə olunmasını təmin edir. Kəmiyyət məhdudiyyətləri xarici tədarükçülərə qiymət rəqabəti aparmaqdan cəkinən milli istehsalçılarla özündə bazarın müəyyən hissəsini saxlamağa imkan verir. Makro səviyyədə kəmiyyət məhdudiyyətləri idxlənin həcmini kəskin fiksiya (ixtisar) edərək valyuta xərclərinin miqdarını əvvəlcədən proqnozlaşdırmağa imkan verir.

Bir qayda olaraq, xarici ticarətin kvotalaşdırılması onun lisenziyalasdırılması ilə həyata keçirilir, belə ki, dövlət müəyyən həcmində məhsulun idxlənilə və ixracına lisenziya verir və eyni zamanda qeyri-lisenziyalı ticarəti qadağan edir. Lisenziyalasdırma xarici ticarət siyasetində müstəqil alət mahiyyəti də ala bilər ki, burada dövlətin hər hansı bir idxləlatçıya yalnız bir ölkədən və istənilən qədər mal gətirməyə icazə verməsini göstərmək olur.

Qeyd edək ki, kvotalaşdırında avtomatik lisenziyalasdırma praktikası da mövcuddur ki, bu ayrı-ayrı malların gətiril-

məsi və aparılması üçün lisenziyanın tətbiqini nəzərdə tutmaqla dövlətə həmin malların ticarəti üzərində müşahidə aparmağa və zərurət yarandıqda onunla bağlı təcili təsir tədbirləri görməyə imkan verir. Hazırkı şəraitdə ÜTT-nin müddəaları qəfil qeyri-tərazlı balans şəraitində idxalın tam məhdudlaşdırılmasına imkan verir.

Qeyri-tarif tənzimlənməsinin bir forması da könüllü ixrac məhdudiyyətləridir. İdxalın məhdudlaşdırılması barədə sazişlər qarşılıqlı razılığın (kompromis) nəticəsi olub, ixracatçının ixrac həcmini "köönüllü olaraq" idxalatçının məcburi tədbirlərini gözləmədən məhdudlaşdırmaq barədə razılıqdır. İdxalın kəmiyyətcə məhdudlaşdırılmasının xüsusi forması olan könüllü ixrac məhdudiyyətləri o zaman geniş tətbiq olunur ki, idxalatçı ölkə kvota tətbiq edir, ixracatçı ölkələr isə həmin ölkəyə ixracın öhdəliyini götürürülər. Əlbəttə ki, işdə bu cür ixrac məhdudiyyətləri könüllü deyil məcburi xarakter daşıyaraq ya idxalatçı ölkənin siyasi tədbirləri, ya da idxalatçı ölkənin daha sərt proteksionist tədbirləri (məsələn: antidempinq təhqiqatı başlamaq) tətbiq etmək nəticəsində tətbiq olunur. Hazırkı ÜTT çərçivəsində gələcəkdə könüllü ixrac məhdudiyyətlərini ləğv etmək məsələsi qoyulub.

Ölkənin dünya təsərrüfatı ilə əlaqələrinin tənzimlənməsinində dövlətin istifadə etdiyi xüsusi tədbirlər qrupuna aktiv proteksionizm adlandırılan və ya ixracın stimullaşdırılmasının müxtəlif formalarına daxil olan ixrac subsidiyaları aid edilir. Ümumiyyətlə, ölkənin istehsal mallarının ixracını artırmaq və ya idxalını azaltmaq məqsədilə malin istehsal və ya ixracatına maddi yardım edilməsi *subsidiya* adlanır.

Məlum olduğu kimi milli istehsalçıların müdafiəsi üçün dövlət idxali məhdudlaşdırmaqla yanaşı həm də ixracı genişləndirə bilər. Milli ixrac sahələrinin stimullaşdırılmasının formalarından biri ixrac subsidiyalıdır ki, onlar da malların gömrük ərazi-sindən kənara aparılması üçün dövlət tərəfindən ixracatçılara verilən maliyyə xarakterli güzəstlərdir. Bir çox subsidiyalının nəticəsində ixracatçılar xarici bazarda mali daxili bazardakı qiymətlərdən ucuz satma imkanı əldə edirlər ki, bu da onların rəqabət qabiliyyətinin yüksəlməsi deməkdir. İxrac subsidiyaları birbaşa (xarici bazara çıxarkən istehsalçıya verilən dotsiya) və dolayı (güzəştli, vergiqoyma, kreditləşdirmə, sigorta və s.) ola bilər. Mə-

sələn. İsvəç fermeri dövlətdən ildə orta hesabla 33000 dollar, yapon və amerikan fermerləri isə 20000 dollar cıvarında subsidiya alır və bu, yalnız birbaşa subsidiyalardır. Hələ bu azmiş kimi həmin ölkələrdə emaledici zavodlar da öz növbəsində daxili və dünya bazar qiymətləri arasındaki sərqi ödəmək üçün dövlətdən subsidiyalar alırlar. Bundan sonra isə həmin məhsul aşağı maya dəyəri ilə inkişaf etməkdə olan ölkələrin bazarına ixrac olur. Onların arasında ixracın güzəştli dövlət kreditləşdirilməsini (kredit dərəcələrinin azaldılması və ödəniş vaxtının uzadılması), ixrac kreditlərinin dövlət siğortasını, ixracın birbaşa subsidiyalasdırılmasını və ixracatçılar üçün müxtəlif vergi güzəştərini fərqləndirmək olar. Milli müəssisələrin məhsullarının ixracına informasiya və təşkilati yardımından, ticarət-iqtisadi informasiya ilə təmin olmaqdan, nəqliyyat və informasiya infrastrukturunun inkişaf etdirilməsindən, yarmarka və sərgilərin təşkilindən və s.-dən də istifadə olunur. ÜTT qaydalarına uyğun olaraq ixrac subsidiyalarının tətbiqi qadağandır, əgər onlardan istifadə olunursa idxalatçı ölkələrə onlara qarşı cavab tədbiri kimi kompensasiya idxal rüsumları tətbiq etməsinə icazə verilir.

Dünya bazarında rəqabət mübarizəsinin geniş yayılmış formalarından biri də **dempinqdir**. Dempinq ixracatçının idxalatçı ölkədə öz malını normal aşağı qiymətlərlə satması faktıdır ki, burada adətən söhbət analoji malın öz ölkəsindəki qiymətdən aşağı satulmasından gedir. Hələ XIX əsrin ikinci yarısında dünya bazarları uğrunda mübarizədə qalib gəlməsi məqsədilə bəzi ölkələr müəyyən mallarını öz maya dəyərindən aşağı qiymətə satmaqla digər ölkələrdə bazarları fəth etməyə başladılar. Bu tədbirə dempinq deyirdilər. Ona görə də belə olan halda dempinqlə mübarizə tədbirlərinin də görülməsi zəruri idi. Bu tədbirlər isə məhz aşağı qiymətlərlə ölkəyə gətirilən mallara adı gömrük rüsumlarından əlavə antidempinq rüsumlarının qoyulmasından ibarət oldu. Antidempinq tədbirlər ixracatçıdan milli istehsalçılara vurulan zərərə görə kompensasiyanın tutulmasından ibarət olub, dempinq faktı ilə və ondan irəli gələn ziyan aşkar edildikdə idxalatçı dövlətin müvafiq orqanı tərəfindən ixracatçının ticarət təcrübəsinin tədqiqatının yekunlarına görə tətbiq edilir. İlk dəfə olaraq Kanada, sonra isə ABŞ antidempinq rüsumları tətbiq etməyə başlamışlar. Kanada qanunlarına görə ölkədə istehsal olunmuş mal-

larla yanaşı digər ölkələrdən gətirilmiş mallar da satıldıqda gətirilmiş mal ilə ölkədə istehsal olunmuş malın satış qiyməti arasındakı fərq (idxal olunmuş mal da ucuz olduqda) antidempinq üsulu ilə aradan götürüldür. Ancaq bu rüsumun miqdarı malın dəyərinin 50%-dən çox ola bilməzdi. Qeyd edək ki, dempinq aşağıdakı hallarda yaranır bilər:

- Dövlətin ixracatçını subsidiyalasdırmanın nəzərdə tutan ticarət siyasəti nəticəsində;
- Tipik inhisar təcrübəsi olan qiymətlərdə diskriminasiyanın nəticəsi ola bilər. Bu zaman qeyri-elastik tələb şəraitində daxili bazarda inhisarçı olan firma, ixracatçı qiymətləri qaldıraraq gəlirlərini maksimumlaşdırır və bu zaman rəqib xarici bazarda kifayət qədər elastik tələb şəraitində o qiymətləri aşağı salmaqla satışı artıraraq gəlirlərini artırmağa çalışır. Qiymətlərdə bu cür diskriminasiya o zaman mümkündür ki, əgər bazar seqmentləşibsa və bu səbəbdən nəqliyyat xərcləri və dövlət tərəfindən ticarətə qoyulmuş məhdudiyyətlər səbəbindən malların satışı yolu ilə daxili və xarici bazar qiymətlərinin bərabərləşdirilməsi çətinləşmişdir, ümumiyyətlə, ÜTT normalarına uyğun olaraq dempinqdən müdafiə üçün dövlət antidempinq rüsumları tətbiq edə bilər ki, bunların da tətbiqi dempinq faktının aşkar olunması və ondan dəyən zərərin müəyyən olunması əsasında həyata keçirilir.

Bazarın inhisarlaşdırılması ilə əlaqəsi olan daha bir xarici ticarətin forması *beynəlxalq kartellərdir* ki, bu ixracatçıların inhisarçı birləşmələri olub sərfəli qiymətlər müəyyən etmək məqsədilə istehsalın həcmi üzərində nəzarəti təmin etməklə satıcılar arasında rəqabəti məhdudlaşdırırlar. Bu cür kartellər adətən məhdud satıcıları və qiymət üzrə tələbin iş elastikliyi ilə xarakterizə olunan xammal və kənd təsərrüfat malları üzərində qurulur.

Xarici ticarətin dövlət tərəfindən məhdudlaşdırılmasının ən son variantı kimi *iqtisadi sanksiyalar* çıxış edir. Məsələn: *ticarət embrqosu*- müəyyən bir ölkədən hər hansı bir malın aparılması və gətiril-məsinin qəti qadağan edilməsi, müvəqqəti və mövsümi qadağaların qoyulması da mümkündür. Dövlət başqa dövlətlə ticarətə adətən siyasi səbəblərə görə embrqo qoyur. La-

Xarici iqtisadi fəaliyyətin qeyri-tarif tənzimlənməsi

kin hər hansı bir ölkəyə iqtisadi sanksiyalar kütləvi xarakter də daşıya bilər ki, bu hal BMT-nin bu barədə qərarı olduqda mümkün ola bilər. Bundan başqa embarqo prinsipial xüsusiyyətlərə malik olub açıq və gizli formada tətbiq edilə bilər. Belə qadağanın açıq forması adətən BMT-nin qərarına əsaslanır və xarici ticarətin tamamilə kəsilməsini nəzərdə tutur. Məsələn: BMT tərəfindən bəzi ölkələrə qoyulan embarqonu göstərə bilərik. Bura ey ni zamanda örtülü qadağalar kimi xarici gəmilərin daxili sulara buraxılmaması və ya ayrı-ayrı malların ölkənin pərakəndə satış şəbəkəsinə buraxılmamasını aid etmək olar.

Dövlət tənzimlənməsinin baxılan metod və formaları xarici ticarət siyasətinin yalnız bir neçə vasitəlidir. Təcrübədə isə daha çox vasitələrdən istifadə olunur. Son dövrlər *texniki məhdudiyyətlər* adlandırılan tədbirlər daha geniş yayılıb ki, bu vasitələr inzibati tənzimləmə tədbirləri olub milli istehsalçıların xeyrinə idxlə mallarının xüsusi keyfiyyət standartları, təhlükəsizlik normaları, sanitər məhdudiyyətlər və s. vasitələrlə diskriminasiyani nəzərdə tutur.

ƏLAVƏLƏR

«Qeydə alınmışdır»
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
Qeydiyyat № 89
08 yanvar 1998-ci il.
Nazir əvəzi
S.Həsənova.

«Təsdiq edilmişdir»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Əmr № 1106
25 dekabr 1997-ci il.
Komitənin sədri
K.Heydərov.

Azərbaycan Respublikasının ərazisinə gətirilən malların gömrük dəyərinin bəyan edilməsinin qayda və şərtləri haqqında Əsasnamə

1. Ümumi müddəələr:

1.1. Azərbaycan Respublikası ərazisinə gətirilən malları bəyan edən şəxslərə (kommersiya məqsədi üçün nəzərdə tutulmayan malları idxlə edən fiziki şəxslər istisna olmaqla) malların gömrük dəyərinin müəyyən edilməsi üçün bu Qaydaların tətbiqi məcburidir.

1.2. Bu qaydalar:

- deklarantlar üçün -- gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi və bəyan olunması zamanı;
- gömrük orqanları üçün -- gətirilən malların deklarantlar tərəfindən bəyan edilən gömrük dəyərinə nəzarət etmək üçün istifadə olunur.

1.3. Gömrük orqanlarında malların buraxılmasının əsaslı olaraq gecikdirilməsinin qarşısını almaq üçün gömrük dəyərinə nəzarət prosesi qısa müddətdə həyata keçirilməlidir. Malin gömrük rəsmiləşdirilməsi müddətində deklarant tərəfindən bəyan edilmiş gömrük dəyərini təsdiq etmək mümkün olmadıqda, qüvvədə olan qanunvericiliyə müvafiq qaydada malin şərti olaraq buraxılmasına gömrük orqanı göstəriş verə bilər. Malin şərti ola-

ƏLAVƏLƏR

raq buraxılması dedikdə, onun gömrük dəyərinin şərti olaraq müəyyən edilməklə buraxılması başa düşür. Yeni gömrük dəyərinin tam və dəqiq müəyyən edilməsi prosesi deklarant tərəfindən təqdim edilmiş məlumatlar əsasında müəyyən edilməklə başa çatır. Bu zaman şərti buraxılan mal üçün bəyan edilmiş gömrük rejimi əsas götürülür.

1.4. Respublikaya gətirilən malların gömrük dəyəri mövcud qanunvericilikdə nəzərdə tutulmuş (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 1998-ci il tarixli 7 №-li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının gömrük ərazisində gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi qaydaları», 2-ci bənd) üsullarla:

- I üsul --- gətirilən malların sövdələşmə qiyməti ilə;
- II üsul — eyni malların sövdələşmə qiyməti ilə;
- III üsul — eynicinsli malların sövdələşmə qiyməti ilə;
- IV üsul — dəyərin toplanması üsulu ilə;
- V üsul — dəyərinin çıxılması üsulu ilə;
- VI üsul --- ehtiyat üsulu ilə deklarant tərəfindən bəyan edilir.

Gətirilən malın gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı isə seçilmiş metoda uyğun olaraq deklarant tərəfindən təqdim edilmiş sənədlər də daxil olmaqla gömrük dəyərinin düzgün müəyyən edilməsinə nəzarəti həyata keçirir.

1.5. Gətirilən malların gömrük dəyərinin bəyan edilməsi üçün «GDB-1» və «GDB-2» formada gömrük dəyəri bəyannaməsi tətbiq edilir (Əlavə № 1).

1.6. «GDB-1» gətirilən malların gömrük dəyəri bu Əsasnamənin 1.4-cü bəndində nəzərdə tutulmuş I üsulla, «GDB-2» gətirilən malların gömrük dəyəri bu Əsasnamənin 1.4-cü bəndində nəzərdə tutulmuş 2-6-cı üsullarla müəyyən edildikdə tətbiq edilir.

2. Gətirilən malların gömrük dəyərinin bəyan edilməsi qaydaları.

2.1. Azərbaycan Respublikasına gətirilən malların gömrük dəyəri müəyyən edilmiş qaydada deklarant tərəfindən GDB-nə uyğun olaraq bəyan edilir. Gətirilən mallar bəyan edilmiş gömrük dəyəri əsasında gömrük rüsumlarına və vergilərinə cəlb edilir. Bəyan edilən rejim üzrə gətirilən mal gömrük vergi və rüsumlarına cəlb olunmursa (gömrük rəsmiləşdirilməsi üçün rüsum

ƏLAVƏLƏR

istənilən olmaqla), gömrük dəyəri YGB-si ilə bəyan edilir. Bəyan edilmiş gömrük dəyərinə gömrük orqanında əsaslandırılmış şübhə yarandıqda, deklarantdan gömrük dəyəri bəyannaməsini doldurmağı tələb edə bilər.

Gömrük dəyəri bəyannaməsi gömrük sənədi hesab olunur.

Deklarant gömrük dəyəri bəyannaməsində və gömrük dəyərini təsdiq edən sənədlərdə göstərilən bütün məlumatlara görə Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktlara uyğun olaraq məsuliyyət daşıyır.

2.2. Gömrük dəyəri bəyannaməsi yüksək gömrük bəyannaməsi və müvafiq gömrük orqanı tərəfindən gömrük məqsədi üçün tələb olunan digər sənədlərlə birlikdə təqdim olunur.

2.3. Deklarant (ahıcı) malın gömrük dəyərinin müəyyən edilməsi haqqında gömrük orqanının qəbul etdiyi qorardan narahatlıq edərsə, mövcud qanunçuluqla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Gömrük Məcəlləsinin XIII bölməsinə müvafiq olaraq şikayət etmək hüququna malikdir.

2.4. Deklarant gömrük dəyər üzrə bəyan edilmiş məlumatı təsdiq etmək üçün gömrük dəyəri haqqında bəyannamə ilə yanaşı aşağıdakı sənədləri təqdim etməlidir:

- malin gətirən hüquqi və fiziki şəxsin təsis sənədləri;
- müqavilə (kontrakt) və ona əlavə olunan razılışma sənədləri (əgər onlar nəzərdə tutulmuşsa);
- hesab-faktura (invoys) və bank-ödəniş sənədləri (əgər ödəniş aparılıbsa) və ya hesab-proformu, həmçinin malin dəyərini təsdiq edən başqa ödəniş və ya mühabibat sənədləri;
- nəqliyyat və siğorta sənədləri (əgər göndəriş şərtində nəzərdə tutulubsa);
- yüklemə-boşaltma üçün hesab və ya nəqliyyat xərci üzrə rəsmi təsdiq edilmiş kalkulyasiya (hesab-faktura nəqliyyat xərci daxil edilməyibse);
- göndərən tərəfdən gömrük bəyannaməsi (əgər varsa); qablaşdırma vərəqələri;
- idxlə müəyyən edilmiş qaydada lisenziya əsasında həyata keçirilən mallar üçün lisenziya;
- malin mənşə ölkəsi haqqında sertifikat, keyfiyyət ser-

ƏLAVƏLƏR

tifikasi, təhlükəsizlik sertifikasi.

2.5. 2.4 yarimbəndində nəzərdə tutulan sənədlər gömrük dəyərini təsdiq etmək kifayət etmədikdə gömrük orqanının tələbi üzrə deklarant zəruri olan əlavə məlumatları təqdim etməlidir. Gömrük orqanı tərəfindən əlavə məlumat kimi aşağıdakı sənədlər tələb oluna bilər:

- sövdələşməyə aidiyatı olan üçüncü şəxslə müqavilə (kontrakt);
- səticinən xeyrinə üçüncü şəxslərin tədiyyə üçün hesablaşma sənədi;
- qiymətləndirilən malın sövdələşməsinə aidiyatı olan komisyon, broker xidməti üçün hesablaşma sənədi;
- mühasibat sənədləri; lisenziya və ya müəlliflik sazişi;
- ixrac (idxal) lisenziyası; anbar qəbzləri;
- mali daşımağa dair sıfariş;
- kataloqlar, spesifikasiya, firma-istehsalçının qiymət preyskurantı;
- qiymətləndirilən mala firma-istehsalçının kalkulyasiyası;
- gömrük dəyər bəyan bəyannaməsində bəyan olunan gömrük dəyərini təsdiq edəcək digər sənədlər.

2.6. Malın gömrük dəyərini qiymətləndirmək və deklarant tərəfindən bəyan edilmiş gömrük dəyərini yoxlamaq üçün istər deklarant tərəfindən təqdim olunan, istərsə də gömrük orqanında olan məlumatdan istifadə oluna bilər.

Məlumat inandırıcı və tam olmaqla bəyan edilmiş gömrük dəyərinin təsdiqini təmin etməlidir.

2.6.1. Deklarant əvvəller getirilən eyniadlı və ya eynicinsli malların gömrük dəyəri, ya da onların daxili bazarda qiyməti, istehsalçının gömrük orqanlarında olmayan kalkulyasiyası və preyskurantı haqqında məlumat əldə edə bilər. Belə məlumatdan müvafiq təsdiqədici sənədlər təqdim edildiyi halda istifadə oluna bilər (məsələn, eyniadlı və eynicinsli malların sövdələşməsinə aid olan kommersiya, gömrük və ödəniş sənədləri).

2.6.2. Malın gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı deklarantda olmayan məlumatlara malik ola bilər. Belə məlumatlara xarici ticarət dövriyyəsində olan malların

ƏLAVƏLƏR

məlumat qiyməti, habelə əvvəller gömrük rəsmiləşdirilməsindən keçən cini adlı və ya eynicinsli mallar haqqında məlumatlar daxil edilir. Deklaranta gömrük orqanında orta kontrakt qiyməti, məxfilik saxlanılmaqla ayrı-ayrı sövdələşmə üzrə gömrük dəyəri haqqında məlumat təqdim oluna bilər.

2.7. Deklarant gömrük dəyəri bəyannaməsinin (GDB-1 və ya GDB-2) bütün qrafalarını Təlimata uyğun olaraq sərbəst doldurur (gömrük qeydiyyatı üçün nəzərdə tutulan qrafadan başqa).

2.8. Deklarant tərəfindən gömrük dəyəri bəyannaməsi düzgün doldurulduğu, gömrük dəyərinin müəyyən edilməsi üsulu düzgün seçilib tətbiq olunduğu, bəyan edilən məlumatlar tələb olunan sənədlərlə təsdiq olunduğu hallarda GDB-nin bütün və-rəqlərində «Gömrük qeydiyyatı üçün» qrafasında «Gömrük dəyəri qəbul edildi» qeydiyyatı aparılır və GDB-ni yoxlayan vəzifəli şəxsin imzası və şəxsi nömrəli möhürü ilə təsdiq edilir.

2.9. GDB-ni sənədləşdirən və onun düzgünlüyünü yoxlayan gömrük orqanının vəzifəli şəxsinin öz şəxsi təşəbbüsü, deklarantın tapşırığı və ya xahişi ilə deklarant tərəfindən doldurulan gömrük dəyəri qrafalarında hər hansı bir məlumatda dəyişiklik etmək, bu qrafalara əlavələr etmək hüququ yoxdur.

Sənədlər gömrük rəsmiləşdirilməsinə qəbul edildikdən sonra deklarant tərəfindən bəyan edilən gömrük dəyərində gömrük orqanı tərəfindən edilən bütün düzəlişlərə malların gömrük qiymətləndirilməsi kimi baxılır və deklarant tərəfindən müəyyən edilmiş qaydada şikayət verilə bilər.

Deklarant tərəfindən aparılan hesablamaya gömrük orqanının vəzifəli şəxsi tərəfindən düzəliş aparmaq zərurəti yarandıqda onda GDB-nin «gömrük qeydiyyatı üçün» və ya blankın əks üzündə «Gömrük qeydiyyatı» başlığı altında qeydiyyat aparılır.

Gömrük orqanının vəzifəli şəxsinin apardığı bütün qeydiyyatlar onun imzası və şəxsi nömrəli möhürü ilə təsdiq edilməklə tarix göstərilir.

Gömrük orqanının hesablamasına uyğun olaraq deklarant GDB-nin müvafiq qrafasında dəyişiklik edir. onu imza və möhürlə təsdiq etməklə tarixi qeyd edilir.

GDB-də çoxsaylı düzəliş edildikdə köhnə blankda qeyd aparılmaqla yeni blank doldurula bilər. Hər iki blank gömrük orqanında saxlanılır. Gömrük orqanının aparıcı düzelişə deklarant

ƏLAVƏLƏR

tərəfindən razılıq olduqda bəyannamənin «10b» qrafası ümumi qaydada doldurulur.

Gömrük dəyəri dəqiqləşdirildikdən sonra gömrük orqanının vəzifəli şəxsi YGB-də «Gömrük dəyəri dəqiqləşdirilmişdir» qeydiyyatını aparır. Deklarant və ya gömrük orqanının vəzifəli şəxsi tərəfindən gömrük dəyərinin dəqiqləşdirilməsinə dair GDB və YGB-nin ayrılmaz hissəsi hesab olunan forma-blank doldurulur.

Deklarant gömrük orqanının apardığı dəqiqləşmə ilə razi olmadıqda, GDB-də müvafiq düzəliş aparmaqdan və ya GDB-ni imzalamamaqdan imtina edə bilər. Bu halda deklarant gömrük orqanından yazılı formada onların bəyan etdiyi gömrük dəyərinin qəbul edilməsinə dair izahat (aydınlıq gətirmək üçün) tələb edə bilər.

Deklarant tərəfindən gömrük orqanına gömrük dəyərinin qiymətləndirilməsi və ya gömrük orqanı tərəfindən qəbul edilmiş qərardan şikayət verməsi müəyyən edilmiş gömrük dəyərinə uyğun olaraq gömrük tədiyəsi ödəməkdən azad etmək hüququ vermir.

Deklarant tərəfindən bəyan edilmiş gömrük dəyəri dəqiqləşdirilənədək bəyan olunmuş mal haqqında mövcud gömrük qanunvericiliyə uyğun olaraq qərar qəbul edilir.

2.10. Gömrük rəsmiləşdirilməsi zamanı deklarantda bəyan edilmiş gömrük dəyərini təsdiq edən sənədlər, istifadə edilən məlumatları təsdiq edən dəlillər olmadıqda, həmçinin müqavilə şərtlərində malın satışı ilə əlaqədar olaraq qiymətlərə yenidən baxılmaqla son qiymətin müəyyən edilməsi hali olduqda gömrük orqanı, deklaranta maldan istifadə etmək haqqında qərarı, ancaq gömrük tədiyələrini tam həcmdə ödədikdən sonra vermək hüququna malikdir.

Gömrük orqanı deklarantın yazılı ərizəsinə əsasən bəyan edilmiş mala mövcud qanunuqla müəyyən edilmiş qaydada əmlak girovu və ya müvəkkil bankın zəmanət məktubu əsasında möhlətdən istifadə etmək icazəsi verə bilər.

Əmlak girovunun dəyəri və ya bank zəmanəti məbləği gömrük dəyərinin gözlənilən düzəliş həddi zamanı yarana biləcək gömrük tədiyələrinin ödənişini təmin etməlidir. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük tədiyələrinin ödənişi həyata keçirildikdə hali olarsa, əmlak girovunun dəyəri və ya bank zəmanəti məbləği gömrük orqanı tərəfindən müəyyən edilmiş qaydada malın şərti müəyyən edilmiş gömrük dəyəri ilə deklarant tərəfindən

ƏLAVƏLƏR

bəyan edilmiş gömrük dəyəri arasındaki fərqli müvafiq olaraq müəyyənləşdirilir.

Misal:

İki komplekt avadanlıq gətirilir. Göndəriş şərti — «zavoddan» (EXW), idxal rüsumu dərəcəsi — 15%, ƏDV dərəcəsi — 20%. Saticiya göndərilən mala görə hesab-fakturada göstərilən ödəniş məbləği — 10000 ABŞ dolları. Həmin günə valyuta kursu — 4200 manat. Onda deklarant tərəfindən bəyan edilən gömrük dəyəri 42000000 manat təşkil edir. Həmin gömrük dəyərinə görə idxal rüsumu 6300000 manat, ƏDV 966000 manat və cəmi ödəniş məbləği 15960000 həcmində hesablanmışdır.

Bu göndəriş şərtində (EXW) saticıdan alıcıya göndərilən hesab-fakturada Sumqayıt gömrük sərhədinə qədər gətirmə xərci nəzərə alınmadığından, habelə deklarant tərəfindən malın gətirilmə xərcini müəyyən etmək üçün müvafiq sənədlər təqdim olunmadığından gömrük orqanı malın gətirilmə xərcini nəzərə almaqla gətirilən mala müvəqqəti (şərti) gömrük dəyəri müəyyən edir. Aparılmış qiymətləndirməyə müvafiq olaraq malın gömrük dəyəri 53000000 manat məbləğində müəyyən edilmişdir. Onda ödəniləcək gömrük rüsumu 7950000 manat, ƏDV 12190000 manat, tədiyalorin ümumi məbləği 20140000 manat təşkil edər.

Bu halda gömrük orqanı tərəfindən malın gətirilməsi xərc-lərini dəqiq müəyyən etmək üçün deklarantdan müvafiq sənədlər alınanadək mal 4180000 manat məbləğ (20.140.000 — 15960.000) bankın zəmanət məktubu (və ya əmlak girovu) əsasında buraxıla bilər.

Bu halda GDB-nin «Gömrük üçün qeyd» qrafasında gömrük orqanının vəzifəli şəxsi tərəfindən «Gömrük dəyəri də-qıqləşdirilir. Mal bankın «_____» 199____ il _____ №-li zəmanət məktubu və ya əmlak girovu haqqında «_____» 199____ il tarixli müqavilə əsasında bura-xılmışdır. Malın qiymətləndirilməsini dəqiqləşdirmək üçün _____ gün möhlət müəyyən edilmiş qaydada təsdiq edilir».

YGB-nin «S» qrafasında anoloji qeyd aparılır:

a) Deklarant tərəfindən zəruri sənədlər gömrük orqanına təqdim edildikdən sonra gömrük dəyərinin son həddi haqqında qərar çıxarılır və müvafiq gömrük tədiyəsi üzrə yenidən hesablaş-

ƏLAVƏLƏR

ma aparılır.

b) Gömrük orqanı deklarantın yazılı müraciəti ilə bəyan olunmuş maldan gömrük orqanı tərəfindən müəyyən edilmiş qaydada zəruri tədiyə məbləğini gömrük orqanının depozit hesabına köçürüdükdən sonra istifadə etmək hüquq verə bilər.

Bu halda GDB-nin «Gömrük üçün qeyd» qrafasında gömrük orqanının vəzifəli şəxsi tərəfindən «GD dəqiqləşdirilir. «_____ 199____ il tarixə müvəqqəti GD _____ Dəqiqləşdirmə müddəti «_____ 199____ il, müəyyən edilmiş qaydada təsdiq edilir».

Deklarant tərəfindən malın gömrük dəyərini dəqiqləşdirmək üçün zəruri olan sənədlər təqdim olunduqdan sonra gömrük dəyərində və müvafiq gömrük tədiyəsində yenidən hesablama aparılır, o cümlədən artıq tutulmuş məbləğ geri qaytarılır və ya ödənilməyən məbləğ tutulur.

Qeyd:

1. Malın gömrük dəyərinin dəqiqləşdirilməsi ilə əlaqədar aparılan bütün hesablaşmalar mal bəyan edilən günə mövcud olan qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

2. Deklarant yuxarıda göstərilən variantlardan istənilən biri ilə onun tərəfindən bəyan edilmiş gömrük dəyərini sənədlə təsdiq edə bilmirsə, onda gömrük orqanı gömrük dəyərini ardıcılıqla qiymətləndirmənin digər metodu ilə müəyyən etmək hüququna malikdir.

3. Deklarant tərəfindən gömrük orqanına gömrük dəyəri ni müəyyən etmək (və ya təsdiq etmək), bəyan edilmiş rejimlə buraxılmasını sənədləşdirmək üçün zəruri əlavə məlumatların vərilməsinə imtina edildikdə gömrük orqanı tərəfindən malın gömrük dəyəri ilə bağlı son qərar qəbul edilənədək mal müvəqqəti saxlanca verilir.

2.11. Malın gömrük dəyərinin müəyyən və bəyan edilməsi üzrə deklarantın («Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi ilə müəyyən edilmiş) hüquq və vəzifəleri aşağıdakılardır:

1. Deklarant tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq kəmiyyəti təyin oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır.

ƏLAVƏLƏR

2. Deklarant tərəfindən bəyan edilmiş malın gömrük dəyərini dəqiqləşdirmək zərurəti yarandıqda gömrük orqanına Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq əmlak girovu qoymaq və ya müvəkkil bankın təminatını almaq şərti ilə bəyan edilən malın istifadə üçün ona verilməsi barədə müraciət edə bilər, yaxud keçirilən mal üçün Azərbaycan Respublikası gömrük orqanı tərəfindən gömrük qiyamətləndirilməsinə uyğun olaraq gömrük rüsumları ödəməlidir.

3. Bəyan edilmiş gömrük dəyərinin dəqiqləşdirilməsi və ya Azərbaycan Respublikasının gömrük orqanına əlavə məlumatların təqdim edilməsi ilə bağlı xərclər deklarant tərəfindən ödənilməlidir.

ƏLAVƏLƏR

Əlavə № 1

Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi

Gömrük Dəyər
Bəyannaməsi

Forma GDB-1
1-ci üsul

1. Satıcı

Gömrük qeydləri üçün

2(a). Alıcı

2(b). Deklarant

Diqqət! Deklarant Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, formada göstərilən bütün məlumatlara və

gömrük dəyərinin təsdiqi üçün təqdim etdiyi sənəd- 3. Malgöndərmə şərtləri
lərə görə məsuliyyət daşıyır.

4. Hesab-fakturanın tarixi və
nömrəsi

Deklarant gömrük orqanına zəruri əla və məlumatları təqdim etməyə borcludur.

5. Kontraktın tarixi və nömrəsi

6. Gömrük orqanının 7-9 bəndlərinə aid əvvəllər qəbul etdiyi qərarların nömrə və tarixi

lazım olanı «x» işarəsi
ilə qeyd etməli

7(a). Satıcı və alıcı arasında qarşılıqlı asılılıq varmı?

[] Hə [] Yox

7(b). Satıcı və alıcı arasındaki qarşılıqlı əlaqə idxlə olunan malın qiymətinə təsir etmişdirmi?

[] Hə [] Yox

8(a). Aşağıdakılardan istisna olmaqla, alıcı üçün maldan istifadə olunmasına məhdudiyyətlər varmı?

[] Hə [] Yox

- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş məhdudiyyətlər;
- malların təkrar satılma biləcəyi coğrafi hölgənin məhdudiyyətləri;
- malın qiymətinə əhəmiyyətli dərəcədə təsir etməyən məhdudiyyətlər.

8(b). Sövdələşmə qiymətinə münasiibətdə təsiri nəzərə alına bilinməyən hər hansı bir şərt varmı?

[] Hə [] Yox

Əgər «Hə» olsa, təfərrüati ilə göstərin.

Əgər şərt miqdarda müəyyənləşdirilə bilərsə, onda 11(b) qrafasını doldurun.

9. Satıcının birbaşa və ya dolayı yolla ödədiyi lisenziya və ya digər ödənişlər nəzərdə tutulubmu?

[] Hə [] Yox

Əgər «Hə» olsa, onda təfərrüatını göstərin.

Əgər «9» bəndində «Hə» cavabı verilibsə, onda 15-ci bənddə müvafiq məbləği göstərin.

10(a) GDB-1-ə qoşulan əlavə vərəqlərin sayı

10(b)

Yer:

Tarix:

Boyannameyə məsul şəxsin imzası

ƏLAVƏLƏR

Forma GDB-1 Vərəq

Gömrük qeydləri üçün

Mahn. Məlin. / Mahn
nömrəsi nömrəsi nömrəsi

A. Hesab- 11(a). Kontraktin vəlyutə ilə səvdəlaşmə qiyməti (sa-
lama üçün ticiyə faktiki ödənilmiş və ya ödənilməli olan qiymət)
əsas

Səvdəlaşmanın qiyməti, manatla

(Çevirme kursu _____)

11(b). Dolayı ödənişlər, manatla (bax: 8(b))

12. «A» üzrə yekun, manatla

B. Səvdə-

laşmə
qiymətinə
slava

hesabla-
nan məb-
ləğlər,

manatla,
(**«A»**)

bölməsinə
daxil
edilmiş və

gömrük
dayarına
daxil
edilir)

13. Xərclər:

a) komisyon və digər vasitəçilik xidmətləri üçün (tə-
darük komisyonundan başqa):

b) konteynerlər və qablaşdırma üçün

14. İdxal olunan malların istehsalında və xaricə satışın-
da istifadə etmək üçün alımın pulsuz və ya aşağı qiymətlərlə verdiyi malların və xidmətlərin dəyəri (uyğun
olaraq qruplar üzrə):

a) xərçəmə, materiallar, detallar, yarımfabrikatlar və
digər dəstləşdirici məmulatlar

b) alətlər və s. bu kimi avadanlıq;

v) yardımçı materiallar

q) Azərbaycan Respublikasından kanarda yerinə yeti-
rilmüş mühəndis və təcrübə-konstruktur işləri və cizgilər

15. Lisenziyalasdırılmış və digər ödənişlər (bax: 9 bənd)

16. _____ qədər

(malin götürilmə yerini göstərməli) göturmə xərci, o
cümldən:

a) naqliyyat:

b) yüksəkma, boşaltma, emal, anbara yığma;

v) siğortalama.

17. «B» üzrə yekun:

18.

19.

20.

21. Malların idxali və satışı zamanı ödənilən gömrük
rüşumları və vergiləri

22. «V» üzrə yekun:

23. Bildirilmiş gömrük dəyəri:

a) manatla

b) kontraktin vəlyutası ilə

Q. *) Məbləğ xarici vəlyutə ilə ödənilmiş olduğu halda, bu bölmədə xarici vəlyutada məbləğ
və hər bir mələ və dayor elementinə münasibədə çevirme kursunu göstərin.

«B» və «V» bölmələrində mövqenin nömrəsi

Məbləğ

Çevirme kursu

ƏLAVƏLƏR

Əlavə № 2

Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi

Gömrük Dəyər Bayannaməsi

Forma GDB-2
2, 3, 4, 5, 6 üsul

1. Satıcı

Gömrük qeydləri üçün

2(a). Alıcı

2(b). Deklarant

Diqqət! Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, deklarant formada göstərilən bütün məlumatlara və gömrük dəyərinin təsdiqi üçün təqdim etdiyi sənədlərə görə məsuliyyət daşıyır. Deklarant gömrük təşkilatına zəruri əlavə məlumatları təqdim etməyə borcludur.

3. Məlgöndərmə şərtləri

4. Hesab-fakturanın və ya mahn göndərilməsi üçün asas olan başqa sənədin nömrəsi və tarixi

5. Gömrük təşkilatının qərarının nömrəsi və tarixi

Lazım olanı «x» işarəsi ilə qeyd etməli

6. Qiymatləndirilən malların gömrük dəyəri müəyyən olunur:

a) eyni malların sövdəloşma qiymətinə əsasən (üsul 2)

[]

b) eynicinsli malların sövdəloşma qiymətinə əsasən (üsul 3)

[]

v) dəyərin toplanması üsulu ilə (üsul 4)

[]

q) dəyərin çıxılması yolu ilə (metod 5)

[]

d) cəhiyat üsulu ilə (üsul 6)

[]

7. Qiymatləndirmə metodunun seçilməsini əsaslandırıç (əvvəlki üsulların niyə tətbiq edilmədiyini göstərməklə)

8. Gömrük dəyərinin əsaslandırılması üçün istifadə edilmiş informasiya mənbələrini göstərin:

9. Bayannaməni imzalayaraq, verilən məlumatların tamlılığını və doğruluğunu təsdiq edirəm

(Soyadı, adı, atasının adı)

Telefon

İmza _____ Tarix
_____ 199 ____ il

ƏLAVƏLƏR

Gömrük qeydləri üçün

Vərəq _____

Forma
GDB-2

A. Hesablaşmalar üçün əsas;
gömrüyün müvafiq qərarının
nömrə və tarixi,
№ _____

11a. Eyni cür (oxşar) mallar üzrə sövdələşmə
qiyməti

- a) kontraktın valyutası ilə;
b) manatla _____ (2, 3,
6-cı üsullar üçün)

11b. Azərbaycanın ərazisində alıcıya (satıcı ilə
bağlı olmayan) idxlə olunan, oxşar və ya eyni
cür malların ən böyük partiya ilə satılmış olduğu
mal vahidinin qiyməti, manatla (4, 6-cı üsullar
üçün)

11v. İdxal olunan malların dəyərlərinin tərkib
elementlərinin toplanması yolu ilə hesablanmış
dəyəri, manatla _____ (5, 6-
ci üsullar üçün)

B. Qiymətə
edilən təshih
(+,-) (manatla)

12. Partiyanın miqdarına edilən tashih (+,-)

13. Kimmersiya şərtinə edilən tashih (+,-)

14. Tashih məbləğinin yekunu (+,-) manatla

15. Təshihlər nəzərə alınmaqla sövdələşmə qiyməti (dəyər) (11a±14)

V. Əlavə hesab-
lamalar (+) və
çıxılmalar (-)
manatla

16. Nəqliyyatın dəyəri (+)

17. Yükləmə, boşaltma, emal və anbara yüğmə-
nin dəyəri (+)

18. Sığortalamanın dəyəri (+)

19. İdxalla əlaqədar komisyon və s. vasitəçilik
xərcləri (+)

20. Daxili bazarda satışla əlaqədar mənfəət,
komisyon və ticarət qiymət əlavələri (-)

21. İdxal olunmuş malların əlavə işlənməsi və
emalının dəyəri (-)

22. Gömrük rüsumları, vergiləri və s. daxili ver-
giller (-)

23. Daxili bazarda satışla əlaqədar digər xərclər
və ödənişlər (-)

24. «V»-nin yekun _____
elan edilmiş gömrük dəyəri (15+24)

25. manatla _____

26. başqa valyuta ilə _____

ƏLAVƏLƏR

Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
qeydə alınmışdır.
Qeydiyyat № 81
4 yanvar 1998-ci il
Nazir əvəzi
S.Həsənova

«Təsdiq edilnisi dili»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Əmr № 1105
25 dekabr 1997-ci il
Komitənin sədri
K.Heydərov

Gömrük mədaxil orderinin doldurulması və onun tətbiqi ilə gömrük ödənişlərinin alınması qaydaları haqqında Təlimat

1. Ümumi müddəələr

1.1. Bu Təlimat gömrük mədaxil orderinin və ona əlavələrin doldurulması, habelə gömrük mədaxil orderinin və ona əlavələrin tətbiqi ilə gömrük ödənişlərinin alınması qaydalarını müdyəyən edir.

1.2. Gömrük mədaxil orderni (gələcəkdə - GMO) blankı ciddi hesabat blankı olmaqla, gömrük orqanının vəzifəli şəxsi (icraçı inspektor) tərəfindən üç nüsxədə tərtib olunur. Birinci nüsxə gömrük tədiyələrinin hesablanması qərarını qəbul etmiş gömrük orqanında, ikinci nüsxə digər ciddi hesabat blanklarının saxlanması qaydasına uyğun olaraq mühasibatlıqda saxlanılır. Üçüncü nüsxə isə tədiyəçiyə verilir. GMO blankları özüksetdirən kağızda, ardıcıl nömrələri olmaqla mətbəə üsulu ilə hazırlanır. Rəsmiləşdirilmiş blankların uçotu gömrük orqanlarının mühasibat uçotu və hesabati şöbələrində (bu struktur olmayan gömrükxanalarda maliyyə-tarif şöbələrində) xüsusi jurnalda aparılır. Jurnalın doldurulması və saxlanması, blankların verilməsi ciddi hesabat blankları üzərində işin mövcud qaydalarına uyğun olaraq həyata keçirilir. Rəsmiləşdirilmiş blankların uçotu jurnalı təqvim ili üzrə aparılır. Jurnal qabaqcadın nömrələnir, qaytanlanır, gömrük orqanının rəisi və baş mühəsibi (maliyyə-tarif şöbəsinin rəisi) tərəfindən imzalanır və möhürlənir.

1.3. GMO hüquqi və fiziki şəxslər tərəfindən aşağıdakı ödənişlər üçün tətbiq oluna bilər:

- Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən lisenziyaların verilməsi və

ƏLAVƏLƏR

-
- lisenziyaların fəaliyyətinin bərpa edilməsinə görə yiğimlərin alınması üçün;
 - gömrük rəsmiləşdirilməsi üzrə mütxəssislərə ixtisas attestatlarının verilməsi və attestatların bərpa edilməsinə görə yiğimlərin alınması üçün;
 - malların saxlanmasına görə gömrük yiğimlərinin alınması üçün;
 - malların gömrük müşayiətinə görə gömrük yiğimlərinin alınması üçün;
 - məlumatlaşdırma və məsləhət verməyə görə haqqın ödənişi üçün;
 - vahid dərəcə ilə alınan gömrük ödənişləri üçün;
 - ilkin qərarların qəbuluna görə haqqın alınması üçün;
 - gömrük auksionlarında iştirak etməyə görə haqqın alınması üçün.

Gömrük rəsmiləşdirilməsi Gömrük Yük Bayannaməsi ilə həyata keçirilərkən gömrük tədiyələrinin hesablanması və alınması üçün GMO-dan istifadə edilmir.

1.4. Malları və ya ödənişləri sadalamaq üçün yer çatışmadıqda GMO-nun əlavə vərəqləri doldurulur.

1.5. Gömrük mədaxil orderinin əlavə vərəqəsi (gələcəkdə — ƏGMO) iki özüəksetdirən vərəqədən ibarət olub, ciddi hesabat blankı hesab olunmur. ƏGMO gömrük orqanının vəzifəli şəxsi tərəfindən (icraçı inspektor) iki nüsxədə doldurulur və GMO-nun gömrük orqanında saxlanılan birinci və ikinci nüsxəsinə əlavə olunur. ƏGMO gömrük mədaxil orderinin ayrılmaz hissəsi hesab olunur və ancaq nömrə qoyulduğdan sonra GMO-nun əlavəsi kimi istifadə oluna bilər.

1.6. Doldurulmuş GMO və ƏGMO karguzarlığın aparılması qaydalarına müvafiq olaraq üç il müddətində saxlanılır. ƏGMO rəsmiləşdirildiyi və GMO-dan ona məlumat nömrəsi köçürüldüyü andan ciddi hesabat sənədi hesab olunur.

2. GMO tətbiq olunmaqla gömrük ödənişlərinin alınması qaydaları.

GMO-nun tətbiqi ilə bütün ödəniş növü üzrə tədiyələr Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla aparılır.

GMO üzrə hesablanmış gömrük tədiyələrinin ödənişi

ƏLAVƏLƏR

onun doldurulduğu tarixdən 3 iş günü ərzində həyata keçirilməlidir. Bu müddət keçdikdən sonra GMO ləğv edilir.

GMO üzrə ödəniş nağd formada gömrükxanamın kassasına (beynəlxalq poçt göndərişləri üçün rabitə şöbəsinin kassasına) köçürülməklə həyata keçirilir. Bu halda icraçı (inspektor) GMO-nu rəsmiləşdirməklə 1-ci nüsxəni özündə saxlayır. İkinci və üçüncü nüsxələr gömrük orqanının kassasına (rabitə şöbəsinin kassasına) təqdim edilmək üçün tədiyəciyə verilir. Tədiyə məbləğinin gömrük orqanının kassasına qəbulu müəyyən edilmiş qaydada kassa mədaxil orderi ilə həyata keçirilir və «Mədaxil və məxaric kassa sənədlərinin qeydiyyatı kitabı»nda qeyd edilir. Sənədlər arxasında uyğunluq yaratmaq üçün kassa mədaxil orderinin qeydiyyat nömrəsi kassir tərəfindən GMO-nun 8-ci qrafasının 7-ci sütununda qeyd olunur və 10-cu qrafada bütün nüsxələrə imza edilir. Bundan sonra, 2-ci nüsxəni mühasibat uçotu və hesabatı şöbəsinə (maliyyə-tarif şöbəsinə) təqdim etmək üçün kassada saxlayır. Üçüncü nüsxə kassa mədaxil orderi əlavə olunmaqla tədiyəciyə verilir. Tədiyəçi sənədləri GMO-nun 1-ci nüsxəsini tam rəsmiləşdirmək üçün icraçıya (inspektora) təqdim edir. İnspektor GMO-nun 1-ci nüsxəsinin 8-ci qrafasının 7-ci sütununda 3-cü nüsxədə kassir tərəfindən aparılan qeydi əks etdirir.

Gömrük tədiyələri bilavasitə icraçı-inspektor tərəfindən qəbul edilərsə (onunla tam maddi-məsuliyyət haqqında müqavilə bağlanmalıdır), onda GMO gömrük tədiyələrinin hesablanması və tutulmasının, habelə göstərilən inspektor tərəfindən tutulan tədiyənin kassaya ödənilməsi üçün mühüm sənəd hesab olunur. İnspektor-icraçı toplanmış gömrük tədiyə məbləğini, GMO və GƏMO-nun 2-ci nüsxəsini, habelə GMO-nun 1-ci nüsxəsini kassa mədaxil orderinin qeydiyyat nömrəsini qeyd etmək üçün kassirə təqdim edir. Kassir GMO-da göstərilən məbləğin təqdim olunan nağd pula uyğunluğunu yoxladıqdan sonra GMO-nun birinci nüsxəsində müvafiq qeydiyyat aparılır. Ödənişi təsdiq edən sənəd kimi tədiyəciyə inspektor tərəfindən GMO-nun üçüncü nüsxəsi verilir.

Gömrük orqanı rəisinin göstərişi ilə gömrük tədiyəçilərinin qəbulunun eyni qaydası o halda tətbiq edilə bilər ki, kassir pulu GMO üzrə qəbul edir və iş gününün sonunda bir kassa orderi ilə banka inkassa edir.

ƏLAVƏLƏR

GMO və ƏGMO blankları gömrük orqanının vəkil edilmiş vəzifəli şəxsi (icraçı-inspektor) tərəfindən əllə və ya makinə üsulu ilə doldurulur. Hər bir nüsxəyə şəxsi nömrəli möhür vurulur və inspektorun imzası ilə təsdiq olunur.

GMO və ƏGMO-da bütün düzəlişlər sənədlər kassaya və rütbədən əvvəl inspektor (icraçı) tərəfindən edilir. Düzəlişlər səhv məlumatın üstündən xətt çəkilməklə aparılır və edilən hər bir düzəliş inspektorun şəxsi nömrəli möhürü və imzası ilə təsdiq edilir.

GMO və ƏGMO-nun hər hansı bir qrafası doldurulmadırsa ona xətt çəkilir.

Tələb olunan məlumatı göstərmək üçün GMO-da yer çatışınadıqda onları ƏGMO-nun müvafiq qrafalarında əks etdirmək olar.

Gömrük mədaxil orderinin hər bir nüsxəsi inspektorun imzası və nömrəli şəxsi möhürü ilə təsdiq olunur və GMO-nun ikinci qrafasında onların sayı göstərilir.

3. GMO-nun doldurulması (tərtib edilməsi) qaydaları

Qrafə 1. «Orderin tipi»

Qrafada göstərilir:

- «1» — əgər tədiyəçi fiziki şəxsdirse;
- «2» — əgər tədiyəçi müəssisə, idarə və ya təşkilatdırsa;

Qrafə 2. «Əlavə vərəqələr»

Qrafada gömrük mədaxil orderinə əlavə edilmiş vərəqələrin miqdarı göstərilir. Əgər ƏGMO doldurulmursa, GMO-nun həmin qrafasında xətt çəkilir.

Qrafə 3. «Məlumat nömrəsi»

Qrafada GMO-nun nömrəsi və rəsmiləşdirmə tarixi aşağıdakı sxem üzrə göstərilir.

999	99/	99	99	9/	999999/	999999
1	2	3	4	5	6	7

Burada:

- element 1 — gömrük orqanının üçrəqəmli kodu;
- element 2 — gömrük postunun ikirəqəmli kodu;
- element 3 və 4 — gömrük mədaxil orderinin rəsmiləşdirildiyi tarix (gün və ay);

ƏLAVƏLƏR

- element 5 — cari ilin son rəqəmi;
- element 6 — GMO-nun altı rəqəmli sıra nömrəsi;
- element 7 — beynəlxalq poçt göndərişləri zamanı doldurulur.

Qrafa 4. «Tədiyəçi»

Qrafada gömrük tədiyəsinin tədiyəçisi haqqında məlumat göstərilir. Əgər tədiyəçi fiziki şəxsdirsə, onda bu qrafada fiziki şəxsin poçt ünvanı, soyadı, adı və atasının adı; şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar eks etdirilir.

Əgər fiziki şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektdirsə, əlavə olaraq qeydiyyat haqqında şəhadətnamənin nömrəsi, fəaliyyət müddəti, kim tərəfindən və nə vaxt verildiyi qeyd edilir.

Qrafa 5. «Ödəniş valyutası»

Qrafada ödəniş valyutasının adı, Respublika Milli Bankının müəyyən etdiyi məzənnəyə uyğun ABŞ dollarına münasibətdə kursu, kodu göstərilir.

Qrafa 6. «Əlavə məlumat»

Qrafada təqdim olunan sənədlərin ardıcıl nömrə ilə adı göstərilir.

- 1 — nəqliyyat sənədlərinin nömrəsi;
- 2 — yük gömrük bəyannaməsinin nömrəsi;
- 3 — beynəlxalq poçt göndərişlərinin;
- 4 — digər sənədlərin nömrəsi və tarixi.

Gömrük ödənişləri vahid tarif dərəcəsi üzrə fiziki şəxslər tərəfindən gətirilən minik avtomobiləri üçün tətbiq olunarkən (XİF MN-nın 8703-cü kodu) bu qrafada minik avtomobilinin markası, identifikasiya nömrəsi, buraxılış ili, ödəniş valyutasının kursu göstərilir.

Gömrük yığımlarının hesablanması zamanı bu qrafada yığımların stavkası, əgər bu tədiyələrin ölçüsü şərti maliyyə vahidi məbləğinə uyğun olaraq müəyyən edilərsə, müəyyən edilmiş şərti maliyyə vahidi məbləği göstərilir.

Gömrük sərhədindən keçirilən bir adda mal üçün gömrük tədiyəsi hesablanarkən bu qrafada malın adı və XİF MN üzrə kodu, kiloqramla çəkisi, miqdarı və mənşə ölkəsi göstərilir.

Qrafa 7. «Tutulan gömrük tədiyəsinin adı»

Qrafada bu sənəd üzrə hesablanan bütün gömrük tədiyələrinin adı göstərilir.

7.1 yarımqrafasında gömrük tədiyəsinə cəlb olunan malın ümumi gömrük dəyəri göstərilir (aşağı hissəsində ödəniş valyutası üzrə, yuxarı hissəsində statistika üçün ABŞ dolları ilə).

Malın adı, miqdarı, dəyəri, habelə hər bir mal üzrə tədiyənin stavkası və məbləği ƏGMO-nun 4-cü qrafasında göstərilir. Bu zaman ƏGMO-nun 2-ci qrafasında vətəqələrin ardıcıl nömrəsi, 3-cü qrafada isə GMO-nun məlumat nömrəsi təkrarlanır.

ƏGMO-da yer çatışmadıqda, həmçinin mal 10 addan çox olduqda, növbəti ƏGMO doldurulur.

Qrafa 8. «Gömrük tədiyələrinin hesablanması»

Qrafanın birinci sütununda — Gömrük tədiyələri təsnifatına uyğun olaraq tədiyənin kodu.

İkinci «hesablamanın» sütununda aşağıdakılardır:

- vahid dərəcə üzrə ahnan gömrük rüsumu: aksiz və digər gömrük tədiyələri və gömrük rəsmiləşdirilməsilə gömrük yiğimi üçün — vergisiz kvotaya daxil olmayan malların gömrük dəyəri;
- əlavə dəyər vergisi üzrə — gömrük dəyəri məbləği, aksiz mallar üzrə, həmçinin aksiz məbləği göstərilir;
- vahid tarif dərəcəsi üzrə nəqliyyat vasitələri üçün (XİF MN üzrə 8703-cü mal qrupu) mühərrikin m^3 -la həcmi, həmin nəqliyyat vasitələrinə gömrük rəsmiləşdirilməsi üçün yiğimin alınması zamanı həmin nəqliyyat vasitəsinin dəyəri.

Bu qrafada gömrük tədiyələrinin hesablanması hesablamanın aparıldığı valyuta ilə eks etdirilir.

Üçüncü — «Stavka» sütununda gömrük tədiyələrinin dərəcəsi göstərilir.

Dördüncü — «Tədiyə məbləği» sütununda «hesablanmanın əsası» sütunu ilə «Stavka» sütununun məlumatlarının hasilində alınan rəqəm göstərilir. Hesablama üçün əsas olmadıqda bu sütuna «Stavka» sütununun məlumatı köçürülür.

Beşinci — «Tədiyənin valyutası» sütununda qısaltılmış şəkildə GMO-nun 5-ci qrafasında göstərilən valyutanın adı, əgər ödəniş «manatla» aparılıbsa «manat» göstərilir.

Altinci — «Ödəniş forması» sütununda:

- «N» — bank vasitəsilə nağdsız;
- «NB» — bank vasitəsilə nağd;
- «GK» — gömrükxananın kassasına;
- «RK» — rabitə müəssisəsinin kassasına göstərilir.

Yeddinci — «Ödəniş haqqında məlumat» hər bir ödəniş formasının qarşısında aşağıdakı rekvizitlər yazılır:

- əgər ödəniş gömrükxananın kassasında aparılırsa, kassa mədaxil orderinin tarixi və nömrəsi;
- əgər ödəniş nağdsız qaydada aparılırsa, onda ödəniş sənədinin nömrəsi və tarixi;
- əgər ödəniş bank vasitəsilə nağd formada aparılırsa, tədiyənin qəbul edildiyini təsdiq edən sənədin nömrəsi və tarixi;
- əgər ödəniş rabitə müəssisəsinin kassasına qəbul edilibsə, kassa mədaxil orderinin nömrəsi və tarixi göstərilir.

8.1 yarımqrafasında — «Ödənişin cəmi»ndə gömrük tədiyələrinin rəqəmlə və yazı ilə «manat» və xarici valyutanın cəmi göstərilir.

Qrafa 9. «Gömrük əməkdaşının imzası»

Qrafada GMO-nu rəsmiləşdirən gömrük əməkdaşı imza edir. İmza icraçı inspektorun nömrəli möhürü ilə təsdiq edilir.

Qrafa 10. «Tədiyəni qəbul edəninin imzası»

Ödəniş nəğd formada icraçı inspektora və ya gömrükxananın kassasına ödənildikdə ödənişi qəbul edən imza edir və şəxsi nömrəli möhürü ilə təsdiq edir.

Başqa hallarda bu qrafa doldurulmur.

Qrafa 11. «Tədiyəçinin imzası»

Bu qrafada ödənişlərin tədiyəçisi və hüquqi şəxsin vəkil etdiyi şəxsin soyadı, adı və vəzifəsi göstərilir.

4. ƏGMO-nun doldurulması qaydaları

Qrafa 1. «Keçmə üsulu»

Birinci qrafa doldurularkən keçən mala görə hesablanan gömrük tədiyələrini ödəmək üçün malın keçmə üsulunun kodu göstərilir:

- «01» — müşayiət olunan baqajla;
- «02» — müşayiət olmayan baqajla;
- «03» — beynəlxalq poçt göndərişi ilə.

ƏLAVƏLƏR

Başqa hallarda bu qrafa doldurulmur.

Qrafa 2. «Əlavə vərəq N»

Qrafada ƏGMO-ya ikişarəli ardıcıl nömrə qoyulur (məsələn, «01»).

Qrafa 3. «GMO-nun məmulat nömrəsi»

Əlavə vərəqin 3-cü qrafasına GMO-nun 3-cü qrafasında göstərilən məlumat (sorğu) nömrəsi köçürürlür.

Qrafa 4. «Malın adı / alınan gömrük ödənişləri»

Bu qrafada Azərbaycan Respublikasının gömrük ərazi-sindən keçən malın və ya nəqliyyat vasitələrinin adı, dəyəri, gömrük rüsumunun dərəcəsi və onun həcmi, başqa tutulan vergilərin dərəcəsi və onların həcmi göstərilir. Əgər tədiyələri hesablamaq üçün gömrük dəyəri əsas götürülmürsə, onda bu qrafada gömrük orqanları tərəfindən tutulan yiğimlərin və haqların adı göstərilir.

Əgər qrafa malın və nəqliyyat vasitələrinin adını göstərmək üçün istifadə olunursa, birinci üfiqi yarımqrafada malın adı göstərilir. Bu yarımqrafanın sol hissəsində malın XİF MN üzrə kodu, sağ hissəsində isə göstərilən malın natural ölçüsü (metrlə, kq-la və s.) göstərilir.

Bu yarımqrupun «dəyər» hissəsində ödənişə cəlb olunan malın adı göstərilir.

Bu yarımqrupun üçüncü «rüsum» hissəsinin sağ yuxarı hissəsində həmin mal növü üzrə gömrük rüsumunun dərəcəsi, aşağı hissəsində isə onun məbləği göstərilir.

Əgər gömrük rüsumları vahid dərəcə üzrə alınırsa, onda yarımqrafanın üçüncü, dördüncü, beşinci, altıncı hissələri doldurulmur, onların aşağı hissələrində xətt çəkilir.

Əgər həmin mal hər hansı bir növ üzrə ödənişə cəlb olunmursa, onda bu tədiyələr üzrə sağ yuxarı hissəyə və aşağı hissəyə xətt çəkilir.

«Yekun» yarımqrafasında ƏGMO-da yer çatışmadıqda növbəti vərəqdən istifadə olunur.

Qrafa 5. «Əlavə məlumat»

Bu qrafada zəruri əlavə məlumatlar göstərilir, gömrük tədiyələrini hesablamaq üçün zəruri olan sənədlər sadalanır (GMO-nun 6-cı qrafasında olduğu kimi).

ƏLAVƏLƏR

Qrafa 6. «Gömrük əməkdaşının imzası»

Bu qrafada gömrük orqanının ƏGMO-nu dolduran icraçı inspektorun imza edir. İmza icraçı inspektorun şəxsi nömrəli möhürü ilə təsdiq olunur.

Qrafa 7. «Tədiyəçini imzası»

Bu qrafada gömrük ödənişlərinin tədiyəçisi və ya hüquqi şəxsin vəkil etdiyi şəxsin soyadı, adı və vəzifəsi göstərilir.

ƏLAVƏLƏR

GA-1

1. Gömrük mədaxil orderi № AA-000000	2. Əlavə tipi vərəq
3. Məlumat nömrəsi	3. Tədiyənin valyutası
4. Tədiyəçi	4.1. Adı 4.2. Kodu 4.3. Kursu
MTK	
5. Tədiyənin vətəni	5.1. XİF MN üzrə malin kodu
6. Əlavə məlumat təqdim olunan sənədlər	6.2. Malin çəkisi (kq) 6.3. Miqdarı 6.4. Mənşə ölkəsi
7. Tutulan gömrük tədiyəsinin adı	7.1. Ma- ABŞ dolları lin ilə dəyəri Manatla
8. Gömrük tədiyələrinin hesab.	Tədiyənin Hesablaşma Dərəcə Tədiyə ÖV OF Ödəniş haq- kodu üçün əsas məbləği qında mə- lumat
8.1. Ödənişin cəmi Yazı ilə	
9. Gömrük əməkdaşları-nın imzası	9.2. Rəqəmlə Manatla Xarici valyuta ilə
10. Tədiyəni qəbul edəninin imzası	
11. Tədiyəçinin imzası	
M.Y.	
1 Gömrük üçün nüsxə 1	

ƏLAVƏLƏR

GA-1

Gömrük mədaxil orderi № AA-000000				
3. Məlumat nömrəsi	1. Orderin 2. Əlavə tipi vərəq			
4. Tədiyəçi	5. Tədiyənin valyutası			
	5.1. Adı			
	5.2. Kodu			
	5.3. Kursu			
MTK				
6. Əlavə məlumat təqdim olunan sənədlər		6.1. XİF MN üzrə malın kodu		
		6.2. Malın çekisi (kq)		
		6.3. Miqdarı		
7. Tutulan gömrük tədiyəsinin adı		6.4. Mənşə ölkəsi		
		7.1. Ma-	ABŞ dolları	
		lin	ilə	
		dəyəri	Manatla	
8. Gömrük tədiyələrinin hesab.	Tədiyənin kodu	Hesablaşma Dərəcə	Tədiyə ÖV ÖF	Ödəniş haqqında məlumat
		üçün əsas	məbləği	
8.1. Ödənişin cəmi:		Rəqəmlə	Manatla	
		Xarici valyuta ilə		
		Yazı ilə		
9. Gömrük əməkdaşları-nın imzası		10. Tədiyəni qəbul edə-nin imzası		11. Tədiyəçinin imzası
		M.Y.		M.Y.
2	Gömrük üçün nüsxə	2		

ƏLAVƏLƏR

GA-1

Gömrük mədaxil orderi № AA-000000					
3. Məlumat nömrəsi		1. Orderin tipi		2. Əlavə vərəq	
4. Tədiyəçi		5. Tədiyənin valyutası			
		5.1. Adı			
		5.2. Kodu			
		5.3. Kursu			
MTK					
6. Əlavə məlumat		6.1. XİF MN üzrə malin kodu			
təqdim olunan sənədlər		6.2. Malin çəkisi (kq)			
7. Tutulan gömrük tədiyəsinin adı		6.3. Miqdarı			
		6.4. Mənşə ölkəsi			
		7.1. Ma- ABŞ dolları lin ilə dəyəri Manatla			
8. Gömrük tədiyələrinin hesab.		Tədiyənin Hesablaşma kodu	Dərəcə üçün əsas	Tədiyə məbləği	ÖV/ÖF qinda mə- lumat
		8.1. Ödə- nişin cəmi	Rəqəmlə Manatla Yazı ilə	Xarici valyuta ilə	
9. Gömrük əməkdaşları- nın imzası		10. Tədiyəni qəbul eda- nin imzası		11. Tədiyəçinin imzası	
		M.Y.		M.Y.	
3	Gömrük üçün nüsxə		3		

ELAVELER

GIA-

26 dekabr 2000-ci il tarixli 48-İİQ sayılı qanuna əsasən dəyişikliklərlə

Xarici ticarət müqaviləsi, strukturu və formaları. Xarici ticarət əməliyyatlarında bazis şərtləri – Incoterms

Xarici ticarət müqaviləsi idxlatalçı (satıcı) və ixracatçı (alıcı) arasında olan bütün münasibətləri tənzimləyən əsas hüquqi sənəd hesab olunur. Müqavila tərəflərin iradəsi ilə serbest tərtib olunsa da, o müqavilələrin tərtib olunmasının beynəlxalq və çox-tərəfli ümumi prinsipləri çərçivəsində hayata keçirilir.

Müqavilədə hər şeydən əvvəl onun tərtib olunduğu yer və tarix, habelə onun nömrəsi göstərilməlidir. Müqavilənin mətn hissəsi preambula ilə başlayır və burada göstərilir:

- mənəsub olduqları ölkələr göstərilməklə tərəflərin rekvizitləri (qısa və tam).
- müqavilənin məqsədi və mahiyyəti,
- müqaviləni təsdiqləmək səlahiyyəti olan şəxslərin rekvizitləri

Xarici ticarət müqaviləsinin əsas struktur elementləri aşağıdakılardır:

1. Müqavilənin predmeti — müqavilənin predmeti kimi bir qayda olaraq satıcıının alıcıya satdığı və müəyyən edilmiş şərtlər və vaxt daxilində müəyyən yerdə alıcıya (və ya onun qanuni nümayəndəsinə) təhvil verməli olduğu əmlak (mat) çıxış edir.
2. Müqavilənin qiyməti və ümumi dəyəri — qiymət və ümumi dəyər, eləcə də onların ifadə olunduğu valyuta və ya valyutalar müqavilədə dəqiq göstərilməlidir. Bir çox hallarda daha mükəmməl tərtib olunmuş müqavilələrdə qiymətin, habelə də ümumi dəyərin düşüb-qalxması zamanı müqavilənin fəaliyyətinə dair ayrıca hüquqi normalar müəyyən olunur.
3. Malın çatdırılması müddətləri və bazis şərtləri (Incoterms) - malların çatdırılmasına aid ümumi və xüsusi şərtlər, habelə çatdırılmanın konkret təqvim günü müəyyən edilir. Bu bənddə həm də malın daşınması zamanı alıcı və satıcıının hüquq və vəzifələri və malın alıcıının mülkiyyəti hesab edilmə anı göstərilir.
4. Malın kəmiyyət göstəriciləri - - satılan malın kəmiyyət

göstəriciləri (miqdari, sayı, çökisi, həcmi və s.) müqavilənin həm əsas hissəsində, həm də əlavəsində göstərilə bilər. Lakin bu əlavə müqavilənin ayrılmaz hissəsi olmalıdır. Satılan malların kəmiyyat ölçüləri bir qayda olaraq bu cür mallar üçün tətbiq olunan ölçü üsulları ilə müəyyən olunur.

5. Malin keyfiyyəti — müqavilənin bu bəndində satılan malin keyfiyyət sertifikatının olması, onun alıcı ilə bağlanmış müqavilədə göstərilən tələblərə və ya alıcıının ölkəsinin keyfiyyət standartlarına cavab verməsi məsələləri göstərilməlidir.
6. Qarşılıqlı hesablaşmaların aparılma qaydaları — bu bənddə hesablaşmaların hansı formada-akkreditiv, inkasso, əvvəlcədən ödəmə və ya hər hansı başqa formada aparılması göstərilir. Burada həm də hesablaşmaların aparılacağı valyuta (valyutalar) göstərilir. Qeyd edək ki, hesablaşmanın aparıldığı valyuta malin qiymətinin göstərildiyi valyuta ilə üst-üstə düşməyə bilar. Bundan başqa, bu bənddə alıcıının aldığı mala görə hesablaşma aparmalı olduğu bank hesabı və satıcının hüquqi ünvani, habelə ödənişlərin aparılması üçün baza rolu oynayan sənədlər (hesab-faktura, yol-nəqliyyat sənədləri və s.) göstərilməlidir.
7. Verilən təminatlar — malin müəyyən edilmiş müddət ərzində və normal şəraitdə daşınma və saxlanıcılık itkişəri istisna olmaqla satıcıdan alıcıya çatdırılmasına təminat müqavilədə göstərilən tərəflərdən (alıcı və ya satıcı) biri tərəfindən verilir. Lakin ticari münasibətlərin daha çox inkişaf etdiyi müasir dövrdə bu təminat çox zaman üçüncü bir iştirakçı tərəfindən sigortanın təqdim olunması ilə əvəzlənilir və xarici iqtisadi fəaliyyət müqaviləsində bu barədə ayrıca qeydlər aparılır. Hazırda xarici ticarət müqavilələrində üçüncü tərəfin təqdim etdiyi təminatlardan istifadə artıq işgüzər adət hesab edilir.
8. Markalaşdırma və qablaşdırma — müqavilə ilə satılan mal öz fiziki xüsusiyyətlərinə uyğun olaraq qablaşdırılmalıdır. Qablaşdırma ya müqavilənin tələblərinə görə, ya da malin zədələrdən və korroziyadan qorun-

OLAVOLOR

məsi üçün tətbiq olunur. Beynəlxalq standartlara uyğun olaraq qablaşdırılmış malin qabının iki əks tərəfində üzbdüz olmaqla cəni markalanma aparılmadır. Markalaşmada göstərilməsi zoruri olan göstəricilərə daxildir:

- alıemrin rekvizitləri;
 - satıcıının rekvizitləri;
 - müqavilənin nömrəsi;
 - markalanmış mal vahidinin kodu;
 - təyinat yeri;
 - qabaritlər;
 - yüklənmə və boşalma spesifikasiyasına dair təlimat.
9. Xarici ticarət müqavilələrində rast gəlinən digər bölmələr:
- Məsuliyyət;
 - Fors-major və arbitraj (mübahisə) yarandığı təqdirdə rəhbər tutulacaq normalar;
 - Digər xüsusi müqavilə şərtləri və ya əlavə müddəələr;
 - Tərəflərin hüquqi ünvani və hesabları.

“Məsuliyyət” bölməsində satıcıının və ya alıcıının müqavilədə göstərilmiş tələbləri yerinə yetirməməyə görə beynəlxalq qanunvericiliyə (istisna hallarda milli qanunvericiliyə) uyğun olaraq daşıyaçaqları məsuliyyət göstərilir.

“Fors-major” və “Arbitraj və mübahisə yarandığı təqdirdə rəhbər tutulacaq normalar” bölmələri bir qayda olaraq həmişə dünya praktikasında ümumqəbul edilmiş hüquq normalarından ibarət olur.

“Əlavə müddəələr” bölməsində isə müqavilənin tamamlayıcı elementləri göstərilir. Məsələn: müqavilənin qüvvəyə minmə tarixi, imzalanmış müqavilə nüsxələrinin sayı və tərkibi, və s.

Malların göndərilmə kommersiya (bazis) şərtləri – İnkoterms

Xarici ticarət dövriyyəsinin dəyər qiymətləndirilməsi olkənin beynəlxalq əlaqələri üzrə onun iqtisadi vəziyyətinin əsas göstəricisidir. Bu zaman nəzərə almaq lazımdır ki, alqı-satçı sövdələşmələrində alıcı və satıcının götürdüklləri öhdəliklərdən asılı olaraq malın bir ölkədən digərinə göndərilməsi üzrə xarici ticarət müqaviləsi Beynəlxalq Ticarət palatası tərəfindən hazırlanmış qaydalara əsasən 13 göndərilmə kommersiya şərti əsasında bağlanır. Bu kommersiya şərtləri bir yerdə “İncoterms” adlanır.

Xarici ticarət müqavilələrinin bağlanması zamanı müxtəlif göndərilmə ticarət şərtlərinin nəzərə alınması və bundan asılı olaraq malın faktiki dəyərinin hesablanması metodologiyası müxtəlif olduğundan, ayrı-ayrı malların dəyərləri üzrə məlumatların sadəcə olaraq toplanması yolu ilə yekun məlumatın bütün mal dövriyyəsi üzrə alınması kifayət deyil. Belə ki, malların dəyər qiymətləndirilməsi müxtəlif cinslidir və müxtəlif elementlərdən təşkil olunmuşdur. Odur ki, bütün idxlə və ixrac olunan mallar üçün eynicinsli dəyər qiymət-ləndirilməsi göstəricisinin alınması üçün bütün malların qiymətlərini vahid bazisə gətirmək lazımdır.

Xarici ticarət üzrə alqı-satçı müqaviləsində göndərilmə kommersiya (bazis) şərtləri xüsusi şərt olaraq malın bir ölkədən digər ölkəyə çatdırılması zamanı alıcı və satıcının öhdəliklərinin araşdırılmasında, mal üzrə mülkiyyət hüququnun başqasına keçməsində, onun itirilməsində, malın xarab olmasında və ya çatdırılmaması zamanı cavabdehliyi müəyyən edir.

Mahn göndərilməsinin kommersiya şərti, həmçinin bazis şərti də adlanır. Ona görə ki, o satıcı-ixracatçıdan alıcı-idxlətçiye malın çatdırılması ilə əlaqədar olan xərclərin kim tərəfindən ödənilməsindən asılı olaraq malın sövdələşmə qiymətinin bazisini (əsasını) müəyyən edir.

Sövdələşmə qiymətinə o xərclər daxil edilir ki, satıcı öz öhdəliyini müvafiq olaraq göndərilmə kommersiya şərti üzrə onların ödənişini öz üzərinə götürür və hesab-fakturaya daxil edir.

Azərbaycan Respublikasında gömrük işinin beynəlxalq qaydalarla aparılmasına keçilməsi ilə əlaqədar “İncoterms-90” qaydalarına müvafiq olaraq 13 göndərilmə kommersiya şərti əsa-

ƏLAVƏLƏR

sında müqavilə bağlanıla bilər. Bu təsnifat elə təşkil olunub ki, bütün 13 terminin qısa hərflərlə ifadəsi 4 latin hərfinin – “E”, “F”, “C”, “D” biri ilə başlayır. Buna müvafiq olaraq ümumi xüsusiyyətlərinə görə onları 4 qrupa bölmək olar.

Birinci qrup “E” - göndərmənin bu kommersiya şərti yalnız bir termindən ibarətdir.

EXW (Ex works) – “Zavoddan”

“Zavoddan” ifadəsinin mənası odur ki, satıcı malı öz müəssisəsində alıcıya verdiyi andan öhdəliyini yerinə yetirmiş olur (məsələn, zavodda, fabrikda, anbarda və s.). Bu göndərilmə kommersiya şərti ilə satıcı malın nəqliyyat vasitəsinə yüklənməsinə və ixrac gömrük vergilərinin ödənilməsinə (əgər başqa şərtlər olmamışsa) cavabdehlik daşımir. Alıcı isə malın satıcı-müəssisədən təyinat yerinə qədər daşınması ilə əlaqədar bütün riskləri və xərcləri özü çəkir.

İkinci qrup “F” - göndərmənin bu kommersiya şərti üç termindən ibarətdir:

FSA – “Franko daşıyıcı”

Bu terminin mənası odur ki, satıcı malı ixrac gömrük rəsmiləşdirilməsindən keçirdikdən sonra, alıcı tərəfindən təyin olunmuş daşıyıcıya razılışdırılmış yerdə və ya məntəqədə təhvil verdikdə çatdırılma üzrə öz öhdəliyini yerinə yetirmiş olur.

FAS – “Gəmi bortu boyunca sərbəst”

Bu kommersiya şərtinin mənası odur ki, dəniz daşımalarında satıcı malı razılışdırılmış yükləmə limanına gətirərək onu gəmi bortu boyunca sahildə və ya lixterlərdə (yük daşımaq üçün gəmiyə qoşulmuş yedək müəllif) yerləşdiridikdə öz öhdəliyini yerinə yetirmiş olur. Bu andan etibarən malların korlanması və ya xarab olması üzrə öhdəliklər satıcıdan alıcıya keçir. FAS şərtində tələb olunur ki, malın ixrac rəsmiləşdirilməsini alıcı yerinə yetirsin. Əgər alıcı birbaşa və ya bilavasitə ixrac gömrük rəsmiləşdirilməsini yerinə yetirə bilmirsə bu termindən istifadə etmək olmaz.

FOB – “Sərbəst gəmi bortunda”

Bu kommersiya şərtində mal göstərilmiş yükləmə limanında gəminin məhəccərindən keçidkə satıcı daşınma üzrə öhdəliyini yerinə yetirmiş olur. Malın korlanması və ya xarab olması

OLAVƏLƏR

üzrə öhdəliklər bu andan aliciya keçir. FOB şərtində tələb olunur ki, malın ixrac rəsmiləşdirilməsini satıcı yerinə yetirsin.

Üçüncü qrup "C" - bu kommersiya şərtində 4 termin daxildir: SFR, SİF, SPT, SİP. Bu qrupa daxil olan bütün çatdırılma şətlərində ixrac rəsmiləşdirilməsini satıcı, idxal rəsmiləşdirilməsini isə alıcı öz üzərinə götürür.

SFR — "Dəyər və icarə"

Bu çatdırılma şərtində satıcı malı alıcının ölkəsindəki təyinat limanına çatdırmaq üçün bütün xərcləri ödəyir. Təyinat limanında malın boşaldılması xərcləri də daxil olmaqla sonrakı bütün xərcləri alıcı çəkir.

SİF — "Dəyər, sigorta və icarə"

Bu kommersiya şərtində də bütün prosedurlar SİF şərtində olduğu qaydada həyata keçirilir. Bu şərtin yuxarıda kommersiya şərtindən yeganə fərqi burada yükün sigorta xərclərinin də satıcının üzərində olmasıdır.

SPT — "daşınma ... (təyinat yeri) qədər ödənilib"

Bu kommersiya şərtində satıcı malın alıcının ölkəsində yerləşən təyinat yerinə aparılmasına və alıcının anbarına malı aparan daşıyıcıya təhvil verilməsinə cavabdehlik daşıyır. İxrac rəsmiləşdirilməsini satıcı, idxal rəsmiləşdirilməsini isə alıcı aparır.

SİP — "daşınma və sigortalama ... (təyinat yeri) qədər ödənilib"

Bu göndərmə kommersiya şərtində satıcının öhdəsinə, malın satıcının ölkəsində yerləşən təyinat yerində daşıyıcıya təhvil verilməsi və yükün öz hesabına sigortalanması düşür. İxrac rəsmiləşdirilməsini satıcı, idxal rəsmiləşdirilməsini isə alıcı aparır.

Dördüncü qrupa --- «D» göndərilmənin bu kommersiya şərti beş termindən ibarətidir -- DAF, DES, DEK, DDU, DDP -- (DAF, DES, DEQ, DDU, DDP).

DAF — "sərhədə qədər göndəriş".

Təyin olunmuş vaxtda sərhəddə razılışdırılmış məntəqəyə malın gətirilməsi satıcının öhdəsinə düşür. Burada «sərhəd» termini altında istənilən sərhəd, ixracatçı ölkənin sərhədi, eləcə də idxalatçı ölkənin sərhədi başa düşülür. Odur ki, bu şərt daxilində

ƏLAVƏLƏR

konkret yerin və ya məntəqənin adı göstərilməklə sərhədin dəqiq təyin edilməsi əsasdır. İxrac rəsmiləşdirilməsini satıcı, idxlə rəsmiləşdirilməsini isə alıcı aparır.

DES — “gəminin göndəriş”.

Əgər mal gəminin bortunda alıcıya təhvil verilibsə və hələ razılaşdırılmış təyinat limanında gömrükdən keçməyibsa, saucı çatdırılma üzrə öz vəzifəsini yerinə yetirmiş hesab edir. Alıcıının ölkəsində yerləşən təyinat limanına qədər malın çatdırılması üzrə bütün xərcləri və riskləri satıcı çəkir. İxrac rəsmiləşdirilməsini satıcı, idxlə rəsmiləşdirilməsini isə alıcı aparır.

DEK — “gəminin yan aldığı körpüdən göndəriş”

Bu şərtdə satıcı gömrük rəsmiləşdirilməsindən keçən malı razılaşdırılmış təyinat limanında gəminin yan aldığı körpüdən alıcıya çatdırılması öhdəliyini yerinə yetirir. Satıcı malın çatdırılması zamanı bütün riskləri, eləcə də rüsum, vergi və yiğimləri özü çəkir. Əgər saucı idxlə birbaşa və ya bilavasitə lisenziya ala bilmirsə, bu termini işlətmək olmaz. İxrac və idxlə rəsmiləşdirilməsinin hər ikisini satıcı aparır.

DDU — “rüsum ödənilmədən göndəriş”.

Bu göndərmə kommersiya şərtini bəzən «rüsum ödənilmədən alıcıının franko-anbarı» da adlandırırlar. Satıcı malın alıcıının anbarına çatdırılmasına qədər bütün xərcləri və riskləri ödəyir. Bu zaman, ixrac rəsmiləşdirilməsini satıcı aparır və çəki-lən xərclərə idxlə rəsmiləşdirilməsi aid edilmir.

DDP — “rüsum ödənilməkla göndəriş”.

Bu göndərmə kommersiya şərti bəzən «alıcıının anbarına göndəriş» də adlandırılır. Bu şərt daxilində idxlə və ixrac rəsmiləşdirilməsi ödənilməklə mal alıcıının anbarına çatdırılır.

Yük gömrük bəyannamələrinin doldurulması Qaydaları

1. Ümumi müddəalar.

1.1. Bu qaydalar malların ixrac və sərbəst dövriyyə üçün buraxılış gömrük rejimləri üzrə yük gömrük bəyannaməsinin (sonrakı yazılışlarda - YGB) doldurulma qaydalarını müəyyən edir.

1.2. YGB dəsti dörd əsas vərəq, bu qaydalarda nəzərdə tutulan hallarda isə əlavə vərəqlərdən (1 sayılı Əlavə) ibarətdir. Barter əməliyyatlının rəsmiləşdirilməsi zamanı YGB dəsti beş nüsxədən ibarət olmalıdır.

Qrafuların adları üçün Azərbaycan dilində (bəzi hallarda rus dilində) olan blanklardan, habelə məlumat qrafasından kənarda əlavə qeydləri olan blanklardan da istifadə etmək olar.

1.3. YGB-nin əsas vərəqi eyni bir gömrük rejimi tətbiq olunan cinsi adlı mallar (XİF MN üzrə mal mövqeyi 9-cu işarə səviyyəsinə qədər eyni təsnifat olunanlar) haqqında məlumatları göstərmək üçün istifadə olunur.

1.4. Bir neçə adda olan malların bəyan olunması zamanı əsas YGB-nin ayrılmaz hissəsi olan əlavə vərəqlərdən istifadə olunur. Əlavə vərəqlərin hər biri üç adda mali bəyan etməyə imkan verir.

1.5. Bir YGB-də 100-ə qədər adda olan mallar barəsində (cinsi zamanda əsas vərəq, 33-dən artıq əlavə vərəq əlavə oluna bilməz) məlumat bəyan oluna bilər. Əlavə vərəqlərin doldurma qaydaları, əlavə vərəqdə bəyannaməçi tərəfindən doldurulmayan A qrafası istisna olunmaqla, YGB-nin əsas vərəqlərinin uyğun qrafalarının doldurulması qaydaları kimidir.

1.6. YGB-də pozub-düzəltmə və qaralama olmamahıdır. Düzəlişlər yanlış məlumatların üzərindən xətt çəkilməklə, düzgün məlumatları yazı makinası və ya el ilə yazmaqla edilir.

Hər bir düzəliş səlahiyyətli şəxsin imzası və bəyannaməçinin möhürü ilə təsdiq edilir.

1.7. YGB (Gömrük İttifaqının üzvü olan ölkələr üçün) kompüterdə və ya yazı makinasında Azərbaycan dilində (bəzi hallarda rus dilində) doldurulur. Ayri-ayri hallarda əgər dəyər göstəriciləri (faktura və gömrük dəyəri), 9 işarədən çox ədədə

ÖLAVƏLƏR

ifadə olunarsa, onları el ilə doldurmaq olar.

Keyfiyyətsiz şəkildə doldurulmuş YGB-lərə gömrük orqanları tərəfindən gömrük boyannaməsi kimi baxılmır.

1.8. YGB-nin hər hansı bir qrafasındaki mətn məlumatı, əvvəl doldurulmuş qrafanın mətn məlumatının tökrəsi olarsa, bu halda həmin qrafada əvvəl doldurulmuş qrafaya — «bax, qrafa №_____» şəkildə istinad edilir.

Kodlara münasibətdə belə istinadlar edilə bilinəz.

1.9. YGB-nin hər hansı qrafasında lazımi məlumatların boyan olunması üçün (müəssisənin adı, vəqonun, konteynerin nömrəsi və s.) yer olmadıqda, bu məlumatların bayannamənin arxa tərəfində yazılımasına icazə verilir. Bu yazı bayannaməçinin imzası və möhürü ilə təsdiq olunaraq «arxaya bax» ifadəsi yazılır.

Kodlara münasibətdə belə istisnalar tətbiq olunmur.

YGB-nin əsas vərəqinin arxa tərəfində digər nəzarət orqanlarının ştamplar vurması və qeydlər aparması üçün icazə verilir.

1.10. Bayannaməçilərə bu qaydalarla nəzərdə tutulmayan məlumatların YGB blanklarında istifadəsinə icazə verilmir.

1.11. Gömrük orqanı bu qaydaların 2.4 bəndində göstərilən sxem üzrə YGB-nin əsas vərəqinin 7-ci qrafasında və hər bir A qrafasının aşağı hissəsinə qeydiyyat nömrəsi, YGB-nin qəbul tarixini yazmaqla, bayannamə və əlavə vərəqləri qeydiyyatdan keçirir.

1.12. YGB-nin vərəqləri aşağıdakı qaydada bölüsdürülür:

- birinci vərəq - gömrük orqanında və xüsusi arxivdə saxlanılır;
- ikinci vərəq (statistik) - gömrük statistikası şöbəsində (bölümində) qahr;
- üçüncü vərəq - bayannaməciyə qaytarılır;
- dördüncü vərəq:

a) malların ixracı zamanı bayannaməciyə - yük göndərənə qaytarılaraq, mal müşayiət sənədlərinə əlavə olunur və mallarla birlikdə sərhəd gömrük buraxılış məntəqəsinin fəaliyyət bölgəsin-də yerləşən gömrük orqanına göndərilir;

b) malların iddialı zamanı - gömrük rəsmiləşdirilməsini həyata keçirən bayannaməci - mali alanda qahr.

1.13. Burada istifadə olunan əsas anlayışlar aşağıdakılardır

bildirir:

- «nəqliyyat sənədi» - gömrük sərhədində qədər (malların ixracı zamanı), gömrük sərhədindən təyinat yerinə (malların iddialı zamanı), daşımaya: üzrə müşayiət sənədləri də daxil olmaqla malların beynəlxalq daşınmalarını həyata keçirmək üçün uyğun sənəddir;
- «mali göndərən» - gömrük bayannamasında təqdim olunmuş malları nəqliyyat sənədində göstərilən, alana etdirilməsi üçün daşımaya müqaviləsinə uyğun olaraq daşıyıcıya verən və ya vermək istəyən, habelə daşıyıcıının xidmətlərindən istifadə etməyərək, alıcıya çatdırın hüquqi və ya fiziki şəxsdir;
- «mali alan» - nəqliyyat sənədində müvafiq daşıyıcı tərəfindən və ya göndərənin göstərişi əsasında gömrük sərhədindən keçidikdən sonra, malların sərəncamına verildiyi nəqliyyat sənədində göstərilən hüquqi və ya fiziki şəxsdir;
- «maliyyə tənzimlənməsi üzrə məsul şəxs» - ödənişli əsasda xarici-ticarət əməliyyatları üzrə müqavilələr (alğı-satçı, konsiqnasiya müqavilələri, lizinq sazişləri və s.) bağlayan və onlar üzrə hesabatlara məsul olan və təndaşlardır;
- «faktura dəyəri» - ödənişli əsasda xarici-ticarət əməliyyatı şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş və ya ödəniləcək, habelə qarşılıqlı mal göndərişi ilə kompensasiya olunan qiymətdir;
- «gömrük dəyəri»:
- iddialı olunan mallar üçün malların mövcud qanunvericiliyi uyğun olaraq müəyyən olunan dəyəridir;
- ixrac olunan mallar üçün:
- ödənişli əsasda sövdəleşmələr üçün - gömrük orazisindən malların ixrac yerinə çatdırılması (daşınma, yükləmə, boşalma, sigorta) üçün xərelər, habelə digər lazımi korrektirovkalar da nəzərə alınmaqla, ixrac olunan malların ödənilməsi və ya ödənilməli olan qiyməti əsasında təyin olunan dəyəridir;
- ödənişsiz əsasda digər sövdəleşmələr üçün - gömrük orazisindən ixrac yerinə çatdırılması xəreləri nəzərə

OLAVOLOR

anmaqla qiymatlaşdırılan və ya ceynilşdirilmiş olan bireimsiz maliyənin dövri haqqında məlumat - kommersiya, nəqliyyat, bank, mühəsibət və digər təsdiqədici sənədlə təyin olunan qiymətlər əsasında müəyyən olunan dövərdür:

- «ticarət edən ölkə» - digər bir ölkənin vətəndaşı ilə milli məsələbiyyətindən asılı olmayaq müraciətə bağlayan şəxsin qeydiyyatda olduğu (yaşadığı) ərazinin olduğu ölkədir.

2. İxrac gömrük rejimi altında olan mallar üçün yüksək gömrük bayannaməsinin doldurulması qaydaları.

2.1. Bayannaməçi tərofündən YGB-nin aşağıdakı qrafaları doldurulur:

- rəqəmlə göstərilən: 1, 2, 3, 4, 5, 6, 8, 9, 11, 12, 14, 15, 15a, 16, 17, 17a, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 44, 45, 46, 47, 48, 50, 54;
- hərflə göstərilən: - A-B.

2.2. Gömrük orqanlarının vəzifəli şəxsləri tərofündə T, D və S qrafaları doldurulur.

2.3. Qrafaların bayannaməçi tərofündən doldurulma qaydaları:

Qrafa «A»

Qrafanın yuxarı hissəsində YGB-nin gömrük rəsmiləşdirilməsinə qəbul olunduğu tarixdə Mərkəzi (milli) bank tərofündə ABŞ dollarının milli vəlutyası ilə illədə olunmuş məzənnəsi göstərilir.

Qrafa 1. «Bayannamənin tipi»

Qrafanın birinci yarimbölməsində malların keçirilmə istiqaməti - «IX» göstərilir.

Qrafanın ikinci yarimbölməsində malların gömrük sərhədindən keçirilmə proseduraları Təsdiqatma uyğun olaraq gömrük rejiminin ikirəqəmlü kodu göstərilir (2 sayılı əlavə).

Üçüncü yarimbölmədə:

- əgər ixracatçı özü istehsal etdiyi məhsulu ixrac edirse - «1» rəqəmi;

- əgər ixracatçı özü istehsal etmədiyi məhsulu ixrac edir-sə - «0» rəqəmi yazılır.

Qrafa 2. «Göndərən»

Qrafada malları göndərən haqqında aşağıdakı məlumatlar:

- sağ yuxarı küncdə hüquqi şəxslərə Dövlət Statistika Komitəsi (DSK) və ya fiziki şəxslər üçün gömrük orqanları tərəfindən verilmiş identifikasiya kodları göstərilir.
- hüquqi şəxsin adı və ünvanı, ya da fiziki şəxsin soyadı, adı, atasının adı, onun şəxsiyyətini təsdiq edən məlumat və ünvan göstərilir.
- sol aşağı küncdə hüquqi şəxslər üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən alınmış təşkilatın qeydiyyatı haqqında şəhadətnamənin verilmə tarixi və nömrəsi, fiziki şəxslər üçün isə Vergi Müfəttişliyindən alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa səlahiyyət verən lisenziyanın nömrəsi və verilmə tarixi göstərilir.

Qrafa 3. «Əlavə vərəqlər»

Qrafa əlavə vərəqlər istifadə olunduqda doldurulur. Qrafanın birinci yarimbölməsində vərəqin sıra nömrəsi, ikincidə isə əlavə vərəqlər daxil olmaqla, təqdim olunmuş YGB vərəqlərinin ümumi sayı göstərilir.

Qrafa 4. «Yükləmə spesifikasiyası»

Qrafa əlavə vərəqlər istifadə olunarsa, doldurulur. Əlavə vərəqlərin ümumi sayı göstərilir.

Qrafa 5. «Malların ümumi sayı»

Qrafada YGB-nin əsas vərəqlərinin və əlavə vərəqlərinin 31-ci qrafalarında göstərilən, bəyan olunan hissədəki malların ümumi sayı rəqəmlə göstərilir.

Qrafa 6. «Yerlərin sayı»

Qrafada bəyan olunan mallar partiyasında yerlərin ümumi sayı göstərilir. Tökülüb doldurulə bilən, səpələnib tökülmə və axıcılıq qabiliyyətli yüklər, habelə boru kəməri nəqliyyatı, elektrik xətləri vasitəsilə və qalaq halında gömrük sərhəddindən mallar keçirildikdə, bu qrafada «0» rəqəmi yazılır.

Qrafa 8. «Mali alan»

Qrafada malları alan haqqında aşağıdakı məlumat göstərilir:

ƏLAVƏLƏR

- xarici müəssisənin adı, ünvanı, ya da fiziki şəxsin soyadı, adı, atasının adı və ünvanı.

Qrafa 9. «Maliyyə məsələlərinin tənzimlənməsində məsul şəxs»

Qrafada ödəniş əsasında xarici ticarət sövdələşməsi bağlanmış məsul şəxs haqqında məlumatlar bildirilir:

- qrafanın aşağı hissəsində «__» işarəsindən sonra hüquqi şəxslərə DSK tərəfindən verilmiş 7 rəqəmli və ya fiziki şəxslər üçün gömrük orqanları tərəfindən verilmiş identifikasiya kodları;
- hüquqi şəxsin adı və ünvanı və ya fiziki şəxsin S.A.A. ünvanı və onun şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat;
- sağ yuxarı künclə Baş Dövlət Vergi Müfəttişliyi tərəfindən vergi ödəyicisinə verilmiş uçot nömrəsi;

Qrafa, ödənişsiz əsasda həyata keçirilən sövdələşmələr üzrə malların keçirilməsi hallarında doldurulmur.

Qrafa 11. «Ticarət edən ölkə»

Qrafada dünya ölkələrinin Təsnifatına (3 sayılı Əlavə) uyğun olaraq ticarət edən ölkənin rəqəmlə istifadə olunan kodu göstərilir.

Qrafa 12. «Ümumi gömrük dəyəri»

Qrafada əsas və əlavə vərəqlərin 45-ci qrafalarında göstərilən mallar dəyəri üzrə alınmış ümumi məbləğ bəyan olunmuş malların ümumi gömrük dəyəri kimi göstərilir.

Qrafa 14. «Bəyannaməçi»

Qrafada malları bəyan edən - deklarant haqqında məlumat göstərilir:

- sağ yuxarı künclə hüquqi şəxslər üçün Dövlət Statistika Komitəsi (DSK) və ya fiziki şəxslər üçün gömrük orqanları tərəfindən verilmiş 7 rəqəmli identifikasiya kodları;
- bəyannaməçinin adı və ünvanı (poçt indeksi göstərilməklə). Qrafanın aşağı hissəsində vergi ödəyicisinin uçot nömrəsi, həmin müəssisə müqavilə əsasında bəyannaməçilik (broker, vasitəçi) fəaliyyəti göstərdiyi hallarda isə dövlət gömrük nəzarəti orqanları tərəfindən, həmin təşkilatın bəyannaməçi kimi tanınmasına səla-

hiyyat verən lisenziyanın nömrəsi və verildiyi tarix göstərilir.

Qrafa 15. «Göndərən ölkə»

Qrafada dünya ölkələrinin Təsnifatına (3 sayılı Əlavə) uyğun göndərən ölkənin qısa adı göstərilir.

Qrafa 15a. «Göndərən ölkənin kodu»

Qrafada 3 sayılı Əlavədə göstərilmiş dünya ölkələrinin Təsnifatına uyğun göndərən ölkənin rəqəmli ifadə olunan kodu göstərilir.

Qrafa 16. «Mənşə ölkəsi»

Qrafada dünya ölkələrinin Təsnifatına uyğun olaraq məhnə mənşə ölkəsinin qısa adı göstərilir. Həni adlı mallar (XII MN üzrə 9-cu rəqəmə səviyyəsində eyni cür təsnifləşdirilən və bu mallara münasibətdə eyni bir gəmərük rejimi tətbiq edilən) müxtəlisf ölkələrdə istehsal olunduqda qrafada «müxtəlisf» sözü yazılır.

Qrafa 17. «Təyinat ölkəsi»

Qrafada dünya ölkələrinin Təsnifatına uyğun olaraq, təyinat ölkəsinin qısa adı göstərilir (3 sayılı Əlavə).

Qrafa 17a. «Təyinat ölkəsinin kodu»

Qrafada dünya ölkələrinin Təsnifatına uyğun təyinat ölkəsinin kodu göstərilir (3 sayılı Əlavə).

Qrafa 18. «Göndərmiş zaməni nəqliyyat vasitəsi»

Qrafanın sol yarımböləmsində nəqliyyat vasitəsinin sayı, bundan sonra isə bir hərf tərtibində məsafə buraxılmaqla gömrük sərhədi buraxılış məntəqəsinə aparılmaq üçün malın yüksəldiyi nəqliyyat vasitəsi haqqında məlumat (dəniz, ya da çay gəmisiñin adı, hava gəmisiñin reys və bort nömrəsi, dəmiryol və qonunun nömrəsi, yol nəqliyyatı vasitələrinin qeydiyyat nömrəsi və digər məlumatlar) göstərilir.

YGB-də bütün məlumatları göstərmək mümkün olmadıqdə, «arxaya bax» ifadəsi yazılmışla, ona istinad edilərək, YGB-nin 1-ci və 4-cü vərəqlərinin arxa hissəsində, nəqliyyat vasitələrinin nömrəsi, səlahiyyətli şəxsin imzası və bəyannaməçinin möhürü ilə təsdiq olunmaqla göstərilir.

Qrasının sağ yarımböləmsində dünya ölkələrinin Təsnifatına (3 sayılı əlavə) uyğun nəqliyyat vasitəsinin mənsub olduğu ölkənin rəqəmli kodu göstərilir.

Qrafa 19. «Konteyner»

OLAVOLOR

Qrafada:

- mallar konteynerdə keçirildikdə - «1» rəqəmi
- mallar konteynerdə keçirilmədikdə - «0» rəqəmi yazılır.

Qrafa 20. «Göndərmə şərtləri»

Qrafanın birinci yarımbölməsində göndərmə şərtlərinin Təsnifatına uyğun olaraq (4 sayılı Əlavə) göndərmə şərtlərinin ikirəqəmli kodu göstərilir.

Qrafanın ikinci yarımbölməsinin sol hissəsində cənəf məntəqə göstərilməklə göndərmə şərtilinin hərflə ifadə olunmuş qısa hərfi adı göstərilir.

Cümləy yarımbölmədə qarşılıqlı hesablaşmanın tətbiq üsulundan aslı olaraq aşağıdakılardır:

- «001» - qarşılıqlı hesablaşma vasitətin köçürülməsi yolu ilə həyata keçirildikdə;
- «002» - akkreditiv açılması yolu ilə;
- «003» - malın dəyəri ödənilmədikdə.

Qrafa ödənişsiz əsasda həyata keçirilən sövdəloşmələr üzrə malların keçirilməsi hallarında doldurulmur.

Qrafa 21. «Sərhəddə nəqliyyat vasitəsi»

Qrafanın sol yarımbölməsində nəqliyyat vasitələrinin sayı, bir hərf tətibində boş məsafə buraxılmaqla, malları gömrük ərazisindən kənara aparacaq nəqliyyat vasitəsi haqqında (donuz və ya çay gəmisinin adı, hava gəmisinin reys və bort nömrəsi, dəmiryolu vagonunun nömrəsi, yol nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi və s.) məlumatlar göstərilir.

Bütün məlumatları YGB-də göstərmək mümkün olmadıqdə, «arxaya bax» ifadəsi yazılmışsa, ona istinad edilərək, YGB-nin 1-ci və 4-cü vərəqlərinin arxa hissəsində nəqliyyat vasitələrinin nömrəsi, səlahiyyətli şəxsin imzası və bəyannaməsinin möhürü ilə təsdiq olunmaqla göstərilir.

Qrafanın sağ yarımbölməsində dünya ölkələrinin Təsnifatına uyğun (3 sayılı əlavə) nəqliyyat vasitəsinin mənsub olduğu ölkənin ikirəqəmli kodu göstərilir.

Bəyannaməcədə malları gömrük ərazisi hüdudlarından kənara aparacaq nəqliyyat vasitəsi haqqında məlumat olmadığı halda (gömrük nəzarəti altında malların yenidən yüklənməsi zamanı) qrafa doldurulmur.

Qrafa 22. «Valyuta və malların ümumi faktura dəyəri»

ƏLAVƏLƏR

Qrafanın sol yarımbölməsində 42-ci qrafada göstərilmiş malların faktura dəyərini ifadə edən valyutanın rəqəmli kodu valyutaların Təsnifatına (5 sayılı Əlavə) uyğun olaraq göstərilir.

Faktura dəyəri bəyan olunan valyuta, milli qanunverici liyə uyğun olaraq müəyyən olunur.

Qrafanın sağ yarımbölməsində göstərilən ümumi faktura dəyəri YGB-nin əsas və əlavə vərəqlərinin 42-ci qrafalarında göstərilən dəyərlərin toplanmasından alınır.

Qrafa 23. «Valyuta məzənnəsi».

Qrafada YGB gömrük rəsmiləşdirilməsinə qəbul olunduğu tarixə Mərkəzi (milli) bank tərəfindən müəyyən olunan valyuta məzənnəsi üzrə bəyan olunan faktura dəyəri göstərilir.

Qrafada faktura dəyəri milli valyuta ilə bəyan olunan haldarda - «1» rəqəmi yazılır.

Qrafa 24. «Sövdələşmənin xarakteri»

Qrafanın sol yarımbölməsində sövdələşmənin xarakteri Təsnifatına uyğun olaraq (6 sayılı Əlavə) sövdələşmə xarakterinin ikirəqəmli kodu göstərilir.

Bu qrafada sövdələşmə xarakterinin ikirəqəmli kodundan sonra göndərişlərin xüsusi şərtini xarakterizə edən əlavə üçüncü işarə göstərilir:

- «1» - xarici kreditlər hesabına göndərişlər;
- «2» - dövlət kreditləri hesabına göndərişlər;
- «3» - kommersiya kreditləri hesabına göndərişlər;
- «4» - birgə müəssisələrin, beynəlxalq birlik və təşkilatların nizamnamə fondunun vəsaiti hesabına həyata keçirilən mal göndərişləri;
- «7» - yeni texnika və texnologiya nümunələrinin göndərişləri.

Qrafa 25. «Sərhəddə nəqliyyat növü»

Qrafa 26. «Ölkə daxilində nəqliyyat növü»

Qrafada nəqliyyat vasitələrinin Təsnifatına uyğun (7 sayılı Əlavə) nəqliyyat vasitəsi növünün kodu göstərilir.

Qrafa 27. «Yükləmə/boşaltma yerləri».

Qrafada malların yükləmə yerləri konkret (şəhər, rayon) göstərilir.

Qrafa 28. «Maliyyə və bank məlumatı»

Qrafada 9-cu qrafada göstərilən hüquqi və ya fiziki şəxs

OLAVƏLƏR

haqqında bank və maliyyə məlumatları, rekvizitlərdən hər biri yeni sətirdən başlanılmaqla və onlardan hər birinin qarşısına növbəti sıra nömrəsi qoyulmaqla göstərilir:

- 1 - valyuta nəzarəti sənədinin nömrəsi, ya da bankın identifikasiya nömrəsi;
- 2 - bankın qısaltılmış adı;
- 3 - 9-cu qrafada göstərilən hüquqi və ya fiziki şəxsin milli valyuta hesabının nömrəsi;
- 4 - 9-cu qrafada göstərilən hüquqi və ya fiziki şəxsin xarici valyuta hesabının nömrəsi;
- 5 - vergi ödəyicisinin Baş Dövlət Vergi Müfəttişliyi tərəfindən verilmiş uçot nömrəsi.

Qrafada pul hesablaşmaları nəzərdə tutulmayan müqavilələr üzrə mal keçiriləcək hallarda doldurulmur. Bu qrafada mövəud qanunvericiliyə müvafiq olaraq valyuta nəzarəti məqsədi üçün lazımlı olan məlumatlar da göstərilə bilər.

Qrafə 29. «Sərhəddəki gömrükxana»

Qrafada fəaliyyət bölgəsi gömrük sərhədi buraxılış məntəqəsində yerləşən gömrük orqanı (gömrükxana) göstərilir. Sağ yuxarı künclə gömrük rəsmiləşdirilməsini həyata keçirən bölmənin gömrük orqanları və onların struktur bölmələrinin milli Təsnifatına uyğun (11 sayılı əlavə) kodu göstərilir.

Qrafə 30. «Mallara baxış yeri»

Malların gömrük rəsmiləşdirilməsi dövründə onların müvəqqəti saxlanc anbarında yerləşdirilməsi zamanı doldurulur.

Qrafada müvəqqəti saxlanc anbarını təsis etmiş gömrük orqanının kodu göstərilir.

Əgər malların gömrük rəsmiləşdirilməsi digər yerdə aparılırsa, bu halda qrafada belə malların hesabatını aparan müvəqqəti saxlanc anbarının nömrəsi göstərilir.

Qrafə 31. «Yük yerləri və malların təsviri» «Markalama və miqdar - konteynerlərin nömrəsi, malların təsviri»

Qrafada malların ticarətdə istifadə olunan adları və onların modelləri, tipləri, ölçüləri, DÖST-ləri, parametrləri və s. daxil olmaqla onların texniki xarakteristikaları göstərilir ki, onlar da bəyan olunan malları XİF MN üzrə təsnifat qaydalarına uyğun olaraq xarici-iqtisadi fəaliyyətin mal nomenklaturasının (XİF MN) 9-cu rəqəm səviyyəsində eyni cür təsnifləşdirilərək, müəyyən

ƏLAVƏLƏR

mal mövqeyində təsnifinə imkan verir.

Bəyan olunan malların XİF MN-dəki mal mövqelərinin ümumi adı altında göstərilməsinə yol verilmir.

Sonra yük yerlərinin sayı və növü, onların markalanması haqqında məlumatlar göstərilir. Konteynerlərdə aparılan mallar üçün, qrafanın sağ yuxarı hissəsində konteynerlərin sayı və bir hərf tərtibində boş yer buraxıldıqdan sonra onun nömrəsi göstərilir.

Əgər bu qrafada bəyan olunan mallar yük yerini və ya konteyneri tam doldurmursa, bu haqda qrafada «qutunun bir hissəsi», «konteynerin bir hissəsi» və s. göstərilir.

Tarif tənzimlənməsi üçün qrafanın aşağı sağ küncündə xüsusi ayrılmış sahədə malin miqdarı, XİF MN üzrə ölçü vahidinin qisaldılmış adı yazılmışla göstərilir.

Əlavə vərəqlərdə doldurulmamış «Malın təsviri» qrafalarına xətt çəkilərək çizilir.

Qrafə 32. «Mal №-si» (malın nömrəsi)

Qrafada 31-ci qrafada bəyan olunan malın sıra nömrəsi göstərilir.

Qrafə 33. «Malın kodu»

Birinci yarımbölmədə malların XİF MN üzrə 9 rəqəmli kodları göstərilir.

Kod strukturuna görə hərf tərtibində boş yer buraxılmanın və digər ayırcı işaretlər olmadan yazılır. Bu mərhələdə müvəqqəti olaraq qrafanın kənarındaki sağ yarımbölmə ehtiyat qrafə kimi saxlanılır.

Qrafə 34. «Mənşə ölkəsinin kodu»

Dünya ölkələrinin Təsnifatına uyğun qrafada (XİF MN üzrə 9-cu rəqəm səviyyəsində eyni cür təsnifləşdirilən və bu mallara münasibətdə eyni bir gömrük rejimi müəyyən olunan) bəyan olunan eyni adlı malların mənşə ölkəsinin rəqəmli kodu göstərilir.

Əgər bu mallar eyni adlıdırsa (XİF MN üzrə 9-cu rəqəm səviyyəsində eyni cür təsnifləşdirilən və bu mallara münasibətdə eyni bir gömrük rejimi müəyyən olunmuşdursa), lakin mənşəcə müxtəlif ölkənindirsə, belə halda qrafada «000» göstərilir.

Bir neçə adda mallar bəyan olunarkən, dünya ölkələrinin Təsnifatına uyğun olaraq əlavə vərəqlərdə malların hər birinin

ƏLAVƏLƏR

mənşə ölkəsinin kodu göstərilir.

Qrafa 35. «Brutto çəki (kq)»

Qrafada malların qablaşdırma vasitəsilə birlikdə ümumi çəkisi kiloqramla göstərilir. Əgər ümumi çəki bir kiloqramdan çoxdursa, onda yuvarlaqlaşdırma qaydası üzrə həmin çəki tam adədə qədər yuvarlaqlaşdırılır.

Qrafa 36. «Preferensiya» «İmtiyaz»

Qrafa gömrük tədiyyələrinin ödənişi üzrə xüsusiyyətlər, ya da güzəştlərə əsas verən milli Təsnifata (12 sayılı əlavə) uyğun olaraq doldurulur.

Qrafa 37. «Prosedura» «Üsul»

Qrafada bəyan olunmuş gömrük rejiminə uyğun malların keçirilmə proseduralarının 6 rəqəmli kodu göstərilir. Birinci iki rəqəm malların gömrük sərhədindən keçirilmə proseduraları Təsnifatına uyğun birinci bölmənin iki sayılı Əlavəsindəki gömrük rejiminin kodunu göstərir. Əgər əvvəlki gömrük rejimi məlum-dursa, ikinci iki rəqəm həmin rejimin kodunu göstərir. Əvvəlki gömrük rejimi naməlum olduqda, ya da olmadığı hallarda «00» göstərilir. Altı rəqəmli kodun sonuncu iki rəqəmi bəyan olunan gömrük rejiminə müvafiq Təsnifatın ikinci bölməsinə (2 sayılı Əlavə) əsasən malların keçirilmə xüsusiyyətini göstərir. Əgər Təsnifatın ikinci bölməsində nəzərdə tutulmuş xüsusiyyətlər yoxdur, bu halda «00» göstərilir.

Qrafa 38. «Netto (kq)» «Xalis çəki»

Qrafada malların qablaşdırılma vasitəsi nəzərə alınmadan onların xalis çəkisi kiloqramla göstərilir. Əgər ümumi çəki bir kiloqramdan çoxdursa, onda yuvarlaqlaşdırma qaydası üzrə həmin çəki tam kəmiyyətə qədər yuvarlaqlaşdırılır.

Qrafa 39. «Kvota»

Miqdarına məhdudiyyət müəyyən olunmuş mallar üçün doldurulur. Qrafada, alınmış lisenziyaya əsasən ayrılmış kvotanın qalığı ölçü vahidi ilə göstərilir. Kvota qalığının təyini zamanı bəyan olunan mal hissəsi nəzərə alınır.

Qrafa 40. «Ümumi bəyannamə / əvvəlki sənəd»

Bəyan olunan gömrük rejimindən əvvəl digər gömrük rejiminin olduğu (mal mübadiləsi əməliyyatlarında - qarşılıqlı mal göndərişləri) hallarda və ya müvəqqəti, natamam (orderli göndəriş) dövrü, ümumi bəyannamələrin təqdim olunması zamanı dol-

durulur.

Qrafada əvvəlki bəyannamənin nömrəsi göstərilir.

Qrafa 41. «Əlavə ölçü vahidləri»

Qrafada XİF MN üzrə 31-ci qrafada olan malın miqdarının əlavə ölçü vahidinin kodu göstərilir.

Qrafa 42. «Malın faktura dəyəri»

Qrafada mövcud qanunvericiliyə uyğun olaraq, 22-ci qrafada göstərilmiş, valyuta ilə 31-ci qrafada bəyan olunmuş malla-rın faktura dəyəri göstərilir.

Qrafa 44. «Əlavə məlumat / təqdim olunan sənədlər»

Qrafada hər rekvizit yeni sətirdən başlanmaqla, qarşısına sıra nömrəsi qoyulmaqla aşağıdakılardır göstərilir:

- 1. - lisenziyanın nömrəsi və verildiyi tarix, habelə onun fəaliyyət müddəti;
- 2. - nəqliyyat sənədinin nömrəsi;
- 4. - müqavilənin (kontraktin, sazişin və s.) nömrəsi və tarixi;

Əgər mövcud qanunvericiliyə uyğun olaraq milli valyuta ilə beynəlxalq hesablaşmaları aparmaq üçün xüsusi hesabın açılması tələb olunursa, müqavilənin tarix və nömrəsindən sonra xüsusi simvol «*» və milli valyuta ilə xarici şəxslə hesablaşmanı aparan müvəkkil bankın spesifikasiya nömrəsi göstərilir.

- 5. - əsas kontrakt, müqavilə, saziş və s. olan əlavələrin nömrəsi və verildiyi tarix;
- 6. - digər dövlət orqanlarının (onların adı göstərilmək-lə), bu orqanların mallara nəzarəti lazım olan hallarda verdiyi icazənin tarixi və nömrəsi;
- 7. - malların gömrük ərazisindən xaricdə emalına verilən lisenziyanın nömrəsi və verildiyi tarix, habelə onun fəaliyyət müddəti;
- 8. - malların mənşə sertifikatları haqqında məlumat;
- 9. - gömrük ödənişlərinin alınmasından azad olmaq haqqında hökumət, dövlət qərarlarının adı, nömrəsi və verildiyi tarix də daxil olmaqla, verilən lisenziyaların, digər icazələrin nömrələri və verildiyi tarix.

Bütün məlumatları blankda göstərmək mümkün olmadı-qda «arxaya bax» ifadəsi yazılmamaqla, ona istinad edilir və yuxarıdakı məlumatlar YGB-nin birinci və dördüncü vərəqlərinin ar-

ƏLAVƏLƏR

xasında göstərilərək, bəyannaməçinin möhürü ilə təsdiq olunur.

Qrafa 45. «Gömrük dəyəri»

Qrafada 31-ci qrafada bəyan olunan malların gömrük dəyəri göstərilir. Gömrük dəyəri göstərilən valyuta milli qanunvericiliyə uyğun olaraq müəyyən olunur.

Qrafa 46. «Statistik dəyər»

Qrafada bəyan olunan malların statistik dəyəri ABŞ dolları ilə göstərilir.

Qrafa 47. «Gömrük rüsumları və yiğimlarının hesablanması»

Qüvvədə olan mövcud qanunvericiliyə uyğun olaraq, heç bir gömrük ödəniş növünə cəlb olunmayan, bəyan olunan mallar istisna olunmaqla, qalan bütün hallarda YGB-nin rəsmiləşdirilməsi zamanı 47-ci qrafa doldurulur.

YGB-nin 47-ci qrafasının bütün sütunları doldurulur. Bu zaman sütunlarda yazılmış rəqəmlər və hərflər arasında hərf tərtibində boş yer buraxılmalıdır. Əgər sütunlarda eyni zamanda rəqəmli və simvollu işarələr olarsa, onlar arasında da hərf tərtibində boş yer buraxılmasına yol verilmir. Hesablanmış gömrük ödənişlərinin məbləği MDB iştirakçıları-dövlətlərinin milli banklarında tətbiq olunan qaydalara uyğun olaraq yuvarlaqlaşdırılır.

47-ci qrafanın ayrı-ayrı sütunlarının doldurulması:

- «Növ» sütununda gömrük ödənişlərinin Təsnifatına (8 saylı Əlavə) uyğun olaraq gömrük ödənişi növünün kodu göstərilir.
- «Hesablama üçün əsas» sütununda aşağıdakılardır:
 - 38-ci qrafada və ya 31-ci qrafanın aşağı sağ küncündə və ya 41-ci qrafada miqdarı göstərilən mala münasibətdə gömrük ödənişləri dərəcəsinə uyğun olaraq bir əmək vahidi ilə müəyyən edilmiş ölçüdə tətbiq olunan gömrük ödənişləri dərəcəsi;
 - ixrac gömrük rüsumunun hesablanması üçün YGB-nin 45-ci qrafasında gömrük dəyəri göstərilən mala və ya gömrük rəsmiləşdirilməsinə görə gömrük yiğimlarının hesablanması üçün 12-ci qrafada ümumi gömrük dəyəri göstərilən mala münasibətdə tətbiq olunan gömrük

ƏLAVƏLƏR

dəyərindən faizlə gömrük ödənişləri dərəcəsi.

Bu sütundə yalnız rəqəmli işarələr göstərilir.

«Məbləğ» sütununda malların gömrük dəyəri ifadə olunan valyuta ilə hesablanmış, ödəniləcək gömrük ödənişlərinin məbləği göstərilir.

«ÖÜ» ödəniş üsulu sütununda ödəniş üsulunun ikirəqəmli və ya hərfi kodları mövcud gömrük tədiyyələrinin ödəniş şərtləri və üsulundan asılılıq qaydalarına (10 sayılı Əlavə) uyğun olaraq göstərilir:

- 01 və ya «NII» - bank vasitəsilə nağdsız hesablaşma;
- 02 və ya «GK» - gömrük kassasına nağd ödənilmişdir;
- 03 və ya «ÖM» - ödənişə möhlət verilmişdir;
- 04 və ya «ÖMU» - gömrük ödənişlərinin ödənilməsi üzrə möhlət müddəti uzadılmışdır;
- 05 və ya «ŞH» - gömrük ödənişlərində şərti hesablanması olunmuşdur;
- 06 və ya «QÖ» - ödəniş qarşılıqlı hesablaşma əsasında aparılmışdır.

«Hesablaşmanın təfsilatı»

Qrafada hər bir gömrük ödəniş növünün kodu ayrıca qeyd edilir. YGB-nin əsas vərəqi və hər bir əlavə vərəqi üzrə ödənişlər dən ibarət - ödəniş məbləği, habelə valyutaların və valyuta məzənnələrinin kodları yazılır.

Gömrük ödənişlərinin ödənilməsi, gömrük dəyəri göstərilən valyutadan fərqli olan hallarda ödənmiş gömrük ödənişlərinin məbləği 47-ci qrafanın «Məbləğ» sütununda göstərilən məbləğin ödəniş valyutası məzənnəsi YGB-nin gömrük rəsmiləşdirilməsinə qəbul olunduğu gündən MDB dövlətlərinin Mərkəzi (milli) Bankı tərəfindən müəyyən etdiyi valyutanın məzənnəsinə görə yenidən hesablanır.

Ödəniş valyutası əsasında yenidən hesablanaraq alınmış gömrük ödənişi məbləği MDB iştirakçıları-dövlətlərinin Mərkəzi (milli) banklarında tətbiq olunan yuvarlaqlaşdırma qaydalarına uyğun olaraq aparılır.

Əgər 47-ci qrafanın «ÖÜ» (ödəniş üsulu) sütununda - «05» işarəsi göstərilərsə, belə hallarda bu gömrük ödənişi növü üzrə «V» qrafası doldurulmur.

«V» - qrafasının doldurulması zamanı bütün elementlər

ƏLAVƏLƏR

bir-birindən defis «-» işarəsi ilə ayrılır və elementlər daxilində simvol tərtibində boş yer qoyulmasına yol verilmir.

Gömrük ödənişlərinin ödənilməsi zamanı, gömrük ödənişlərinin ödənməsi üzrə məlumatlar «V» qrafasında aşağıdakı sxem üzrə formalasır:

99.999999999-99 - burada:

- 1 - sayılı element 8 sayılı Əlavədə göstərilən gömrük ödənişlərinin Təsnifatına uyğun olaraq göstərilən ödəniş növünün ikirəqəmli kodunu;
- 2 - sayılı element gömrük ödənişi ödəniləcək ödəncin miqdarnı;
- 3 - sayılı element isə milli valyutanın üç işarəli rəqəmli kodlarını göstərirler.

Gömrük ödənişlərinin ödəniş üzrə müddətinin uzadılması və ya ödənişə möhlət verildiyi hallarda «V» qrafası aşağıdakı sxem üzrə formalasır:

99.999999999-999-99 - burada:

- 1 - sayılı element, ödəniş müddətinin uzadılması və ya ödənişə möhlət verilməsində istifadə olunan təsdiq olunmuş gömrük ödənişlərinin Təsnifatına uyğun olaraq ödəniş növünün iki işarəli rəqəmli kodunu;
- 2 - sayılı element, təminat valyutası ilə göstərilən müddətin uzadılması, ya da ödənişə möhlət üçün alınacaq gömrük ödənişi ödəncinin miqdarnı;
- 3 - sayılı element, valyutaların Təsnifatına uyğun olaraq gömrük ödənişinin ödənməsini təmin edən valyutanın üç rəqəmli kodunu;
- 4 - sayılı element gömrük ödənişlərinin ödənilməsinə təminat növlərinin Təsnifatına (9 sayılı Əlavə) uyğun olaraq, gömrük ödənişlərini təmin edən növlərin iki işarəli rəqəmli və ya hərfi kodlarını göstərir.

«Təminat valyutası» aşağıdakılardır:

- gömrük ödənişlərinin ödənilməsi müddətinin uzadılması və ya ödənilməyə möhlət verilməsi zamanı müvəkkil bankın və ya digər müəssisənin zəmanətində göstərilən valyuta məbləğini;
- girov mallara və nəqliyyat vasitələrinə gömrük ödənişlərinin ödənc müddətinin uzadılması, ya da ödənilməyə

ƏLAVƏLƏR

- möhlət verilməsi zamanı həmin malların gömrük dəyərini göstərən valyutani;
- gömrük ödənişlərinin ödənc müddətinin uzadılması və ya ödənilməyə möhlət verilməsi zamanı gömrük orqanının depozitina keçirilməsi üçün hesablanmış məbləğ - yəni depozitə keçirilmiş pul vəsaiti valyutasını bildirirlər.

Qrafa 48. «Ödənişlərə möhlət»

Qrafada gömrük ödənişlərinin ödənilməsinin uzadılması və ödənilməyə verilmiş möhlətin son müddəti altı rəqəmli (99.99.99) göstərilir. Nöqtələr vasitəsilə bir-birindən ayrılan, hər bir rəqəm cütü müvafiq olaraq - günü, ayı və ili bildirir.

Qrafa 50. «Vəkalət verən»

Qrafada «YGB və onun əlavə vərəqlərində göstərilən məlumatları təsdiq edirəm» ifadəsi yazılaraq bəyannaməçinin (yük gəndərənin) imzası və möhürü ilə təsdiq olunur.

Qrafa 54. «Yer və tarix»

Qrafada YGB-nin doldurulduğu yer və tarix, 14-cü qrafada göstərilən təşkilat tərəfindən malların bəyan olunmasına və kalıcı - səlahiyyəti olan şəxsin adı və soyadı, tutduğu vəzifə, onun şəxsi imzası, müəssisənin - bəyannaməçinin telefon və teletayp nömrəsi göstərilir.

YGB-də göstərilən məlumatlar müəssisənin rəsmi möhürü ilə təsdiq olunur.

2.4. Gömrük orqanı tərəfindən qrafaların doldurulması qaydaları.

Qrafa 7. «Sorğu nömrəsi»

Qrafada aşağıdakı sxem üzrə gömrük rəsmiləşdirilməsinə qəbul edilən YGB-nin qeydiyyat nömrəsi göstərilir:

99999 / 9 / 99 / 9999, burada:

- 1 - sayılı element, gömrük orqanları və onların struktur bölmələrinin milli Təsnifatına uyğun olaraq, gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının kodunu;
- 2 - sayılı element, YGB-nin gömrük rəsmiləşdirilməsinə qəbul olunduğu ilin son rəqəmini;
- 3 - sayılı element, cari ayın sıra nömrəsini;
- 4 - sayılı element isə müvafiq gömrük orqanı tərəfindən

ƏLAVƏLƏR

rəsmiləşdirilmiş YGB-nin sıra nömrəsini bildirirlər.
Əlavə vərəqlər tətbiq olunan hallarda «A» qrafasının aşağı hissəsində 33-cü qrafanın üzərində əsas YGB vərəqinin qeydiyyat nömrəsi göstərilir.

Qrafa D

Qrafaya gömrük orqanının stamp və möhürü vurulur. Lازım olan hallarda isə gömrük nəzarəti nəticələrini əks etdirən başqa qeydlər olunur.

YGB-nin arxa tərəfində əlavə məlumatlar yazılırkən məsuliyyətli şəxs tərəfindən stamp və ya möhür vurulması zəruridir.

Qrafa S

YGB-nin bu qrafası gömrük orqanı tərəfindən texnoloji qeydlər üçün istifadə oluna bilər.

3. Sərbəst dövriyyə üçün buraxılış gömrük rejimi altında yerləşdirilən mallar üçün yük gömrük bəyannaməsinin doldurulması qaydaları.

3. Bəyannaməçi YGB-nin aşağıdakı qrafalarını doldurur:

- rəqəmlə göstərilən: 1, 2, 3, 4, 5, 6, 8, 9, 11, 12, 14, 15, 15a, 16, 17, 17a, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 44, 45, 46, 47, 48, 50, 53, 54;
- hərflə göstərilən: - V 3, 4, 5, 6, 9, 11, 12, 14, 15, 15a, 16, 17, 17a, 19, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 45, 46, 48, 54.

A və V qrafaları ixrac gömrük rejimi altında yerləşdirilən mallar üçün yük gömrük bəyannaməsinin doldurulmasına uyğun qaydada doldurulur (bu Təlimatın 2, 3 bölməsi).

3.2. Gömrük orqanının vəzifəli şəksi tərəfindən 7, 43, D və S qrafaları doldurulur.

7, D və S qrafaları ixrac rejimi altında yerləşdirilən mallar üçün yük gömrük bəyannaməsinin doldurulması qaydalarına uyğun olaraq yerinə yetirilir (bölmə 2.2).

Qrafa 43. «Gömrük dəyəri səhvlerinin düzəldilməsi əlaməti»
Qrafada - birinci halda:

- əgər göstərilən gömrük dəyərində düzəliş olmamışsa - «0» rəqəmi;
- əgər göstərilən gömrük dəyərində düzəliş olmuşdursa -

ƏLAVƏLƏR

«1» rəqəmi göstərilir.

İkinci halda:

- gömrük dəyərinin təyini Təsnifatına (13 sayılı Əlavə) uyğun olaraq təyinat metodunun nömrəsi göstərilir.

3.3. Bəyannaməçi tərəfindən qrafaların doldurulma qaydaları.

Qrafa 1. «Bəyannamənin tipi»

Qrafanın birinci yarımbölməsində malların keçirilmə istiqaməti - «ID» göstərilir.

Qrafanın ikinci yarımbölməsində malların gömrük sərhədindən keçirilmə üsulları Təsnifatına uyğun olaraq gömrük rejiminin ikirəqəmli kodu göstərilir.

Qrafanın üçüncü yarımbölməsində aşağıdakılardır:

- «1» - idxalatçı tərəfindən idxal olunan məhsul öz ehtiyacı üçün nəzərdə tutulduğda;
- «0» - idxalatçı tərəfindən idxal olunan məhsul öz ehtiyacı üçün nəzərdə tutulmadığda yazılır.

Qrafa 2. «Mələk göndərən»

Qrafada malları göndərən haqqında məlumat - xarici müəssisənin adı və ünvanı, ya da fiziki şəxsin S.A.A. və ünvanı göstərilir.

Qrafa 8. «Mali alan»

Qrafada malları alan haqqında aşağıdakı məlumatlar göstərilir:

- sağ yuxarı künclə hüquqi şəxslər üçün DSK, ya da fiziki şəxslər üçün gömrük orqanları tərəfindən 7 işarəli eyniləşdirmə kodları;
- hüquqi şəxsin adı və ünvanı, ya da fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat;
- sol aşağı künclə hüquqi şəxslər üçün təşkilatın qeydiyyatı haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş şəhadətnamə, fiziki şəxslər üçün isə vergi müfəttişliyi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün verilmiş lisenziyanın nömrəsi və verilmə tarixi göstərilir.

Qrafa 18. «Göndərmə zamanı nəqliyyat vasitəsi»

Qrafanın sol yarımbölməsində nəqliyyat vasitələrinin sayı

göstərilir. Bundan sonra simvol tərtibində boş yer buraxıllaraq, gömrük rəsmiləşdirilməsini aparacaq fəaliyyət bölgəsi gömrükxanasına malları gətirən nəqliyyat vasitəsi haqqında (dəniz, ya da çay gəmisinin, hava gəmisinin reys və bort nömrələri, dəmiryolu və qonunun nömrəsi, yol nəqliyyatı vasitəsinin qeydiyyat nömrəsi və buna oxşar məlumat) məlumat göstərilir.

Blankda bütün məlumatları göstərmək mümkün olmadıqda, «arxaya bax» ifadəsi yazılımaqla ona istinad edilərək, YGB-nin birinci və dördüncü vərəqlərinin arxa tərəfində nəqliyyat vasitələrinin nömrəsi göstərilərək səlahiyyətli şəxsin imzası və bəyan-naməçinin möhürü ilə təsdiq olunur.

Sağ yarımbölmədə dünya ölkələrinin Təsnifatına uyğun olaraq nəqliyyat vasitəsinin mənsub olduğu ölkənin rəqəmli kodu göstərilir.

Qrafa 20. «Göndərmə şərtləri»

Birinci və ikinci yarımbölmə malların ixracında olduğu kimi doldurulur. Bu qrafanın üçüncü yarımbölməsi aşağıdakı qaydada doldurulur:

- «100» - malın dəyəri əvvəlcədən ödənilmişdir;
- «110» - malın dəyərinin bir hissəsi əvvəlcədən ödənilmişdir;
- «120» - malın dəyəri ödənilməmişdir;
- «130» - mal kredit hesabına idxlə olunur;
- «200» - malın dəyəri kredit hesabına əvvəlcədən ödənilmişdir;
- «210» - malın dəyərinin bir hissəsi kredit hesabına əvvəlcədən ödənilmişdir;
- «220» - malın dəyərinin ödənilməsi üçün akkreditiv açılmışdır. Əgər mallar kredit hesabına gətirilərsə, belə hallarda yuxarıda göstərilən rəqəmlərin (sözlərin) - kodların əvəzinə ayrılmış kredit əsasında hər bir ay üzrə bank tarif dərəcəsinin faizi yazılır.

Qrafa 21. «Sərhəddə nəqliyyat vasitəsi»

Qrafanın sol yarımbölməsində bəyan olunan malların beynəlxalq daşınmasını həyata keçirmiş nəqliyyat vasitəsi haqqında məlumat (dəniz, ya da çay gəmisinin adı, hava gəmisinin reys və bort nömrələri) yazılır.

Bütün məlumatları YGB blanklarında göstərmək müm-

ƏLAVƏLƏR

kün olmadıqda, «arxaya bax» ifadəsi yazılmışsa, ona istinad edilərək YGB-nin 1-ci və 4-cü vərəqlərinin arxa tərəfində nəqliyyat vasitələrinin nömrəsi göstəriləməklə, səlahiyyətli şəxsin imzası və bəyannaməcinin möhürü ilə təsdiq olunur.

Sağ yarımbölmədə dünya ölkələrinin Təsnifatına uyğun olaraq nəqliyyat vasitəsinin mənsub olduğu ölkənin rəqəmli kodu göstərilir.

Qrafa 27. «Yüklənmə / boşaltma yerləri»

Qrafada malın konkret boşaldıldığı yer (şəhər, rayon) göstərilir.

Qrafa 34. «Mənşə ölkəsinin kodu»

Qrafada dünya ölkələrinin Təsnifatına uyğun olaraq eyni adlı bəyan olunan malların (XİF MN üzrə 9-cu işaretə səviyyəsində eyni cür təsnif olunan və bu mallara münasibətdə eyni bir gömrük rejimi müəyyən olunmuşsa) mənşə ölkələrinin rəqəmli kodu göstərilir.

Əgər bu mallar eyni adlıdırsa (XİF MN üzrə 9-cu işaretə səviyyəsində eyni cür təsnif olunan və bu mallara münasibətdə, onlara eyni bir gömrük rejimi müəyyən olunmuşsa), lakin mənşəcə müxtəlis ölkələrə mənsubdursa, belə hallarda qrafada «000» göstərilir.

Bir neçə adda mallar bəyan olunan zaman dünya ölkələrinin Təsnifatına uyğun olaraq əlavə vərəqlərdə malların hər birinin mənşə ölkələrinin rəqəmli kodu göstərilir.

Qrafa 44. «Əlavə məlumat / təqdim olunan sənədlər»

Qrafada hər rekvizit yeni sətirdən başlanmaqla, qarşısına sıra nömrəsi qoyulmaqla aşağıdakılardır göstərilir:

- 1. - lisenziyanın nömrəsi və verildiyi tarix, habelə onun fəaliyyət müddəti;
- 2. - nəqliyyat sənədinin nömrəsi;
- 3. - daşınma cədvəlinin nömrəsi və tarixi;
- 4. - müqavilənin (kontraktin, sazişin və s.) nömrəsi və tarixi;

Əgər mövcud qanunvericiliyə uyğun olaraq milli valyuta ilə beynəlxalq hesablaşmaları aparmaq üçün xüsusi hesabın açılması tələb olunursa, müqavilənin tarixi və nömrəsindən sonra xüsusi simvol «*» və milli valyuta ilə xarici şəxslə hesablaşmanı aparan müvəkkil bankın spesifikasiya nömrəsi göstərilir.

ƏLAVƏLƏR

- 5. - əsas kontrakt, müqavilə, saziş və s. olan əlavələrin nömrəsi və verildiyi tarix;
- 6. - digər dövlət orqanlarının (onların adı göstərilməklə), bu orqanların mallara nəzarəti lazımlı hallarda verdiyi icazənin tarixi və nömrəsi;
- 7. - malların gömrük ərazisindən xaricdə emalına verilən lisenziyanın nömrəsi və verildiyi tarix, habelə onun fəaliyyət müddəti;
- 8. - malların mənşə sertifikatları haqqında məlumat;
- 9. - gömrük ödənişlərinin alınmasından azad olmaq haqqında hökumət, dövlət qərarlarının adı, nömrəsi və verildiyi tarix də daxil olmaqla, verilən lisenziyaların, digər icazələrin nömrələri və verildiyi tarix.

Bütün məlumatları blankda göstərmək mümkün olmadıqda «arxaya bax» ifadəsi yazılmışsa, ona istinad edilir və yuxarıdakı məlumatlar YGB-nin birinci və dördüncü vərəqlərinin arxasında göstərilərək, bəyannaməçinin möhürü ilə təsdiq olunur.

Qrafa 47. «Gömrük rüsumları və yiğimlarının hesablanması»

Qrafanın doldurulma qaydası 2.3.bəndində göstərilən qaydalar kimiidir.

«Hesablanma üçün əsas» sütununda aşağıdakılardır göstərilir:

- dəyərdən faizlə gömrük ödənişi dərəcələri tətbiq olunan mallar üzrə qrafa 45-də göstərilən gömrük dəyəri;
- çəki vahidindən gömrük ödənişi dərəcələri tətbiq olunan mallar üzrə qrafa 38-də göstərilən netto - xalis çəki;
- təqdim olunmuş miqdardan gömrük ödəniş dərəcəsi tətbiq olunan mallar üzrə - 31-ci qrafanın sağ aşağı yarımbölməsində və ya 41-ci qrafasında göstərilən miqdar;
- gömrük ödənişləri gömrük dəyəri məbləğindən faizlə və digər gömrük ödənişləri ilə müəyyən olunan mallar üzrə gömrük dəyəri məbləği və göstərilən ödəniş göstərilir.

Qrafa 50. «Vəkalət verən»

Qrafada «YGB-də və əlavə vərəqlərdə göstərilən məlumatları təsdiq edirəm» yazılır, ifadə bəyannaməçinin (yükü almanın) imza və möhürü ilə təsdiq olunur.

Qrafa 53. «Gömrükxana və təyinat ölkəsi»

ƏLAVƏLƏR

Qrafada gömrük rəsmiləşdirilməsinin aparılması üçün malları daxili gömrükxanaya gətirməyə əsas verən gömrük tranzi-ti sənədləri haqqında məlumat (hər rekviziti yeni sətirdən başla-malı və onların hər birinin qarşısına sıra nömrəsi qoyulmalı) gös-tərilir:

- gömrük sərhədində gömrük orqanı tərəfindən tərtib olunmuş daşınma cədvəlinin nömrəsi;
- Beynəlxalq Yol Daşımaları (BYD) kitabçasının nöm-rəsi və verildiyi tarix.

ƏLAVƏLƏR

Yük gömrük bəyannamələrinin doldurulması qaydalarına 2 sayılı Əlavə

Gömrük sərhədindən malların keçirilmə üsullarının təsnifatı
1. Gömrük rejimləri

Sıra №	Gömrük rejiminin adı	Kodu
1	İxrac	10
2	Təkrar ixrac	11
3	Müvəqqəti idxal (ixrac)	31
4	Sərbəst dövriyyə üçün buraxılış	40
5	Təkrar idxal	41
6	Gömrük ərazisində emal	51
7	Gömrük nəzarəti altında emal	52
8	Gömrük ərazisindən kənardə emal	61
9	Sərbəst gömrük zonası	71
10	Rüsumsuz ticarət mağazası	72
11	Sərbəst anbar	73
12	Gömrük anbarı	74
13	Dövlət xeyrinə imtina	75
14	Məhv etmə	76
15	Tranzit	80

ƏLAVƏLƏR

2. Malların keçirilmə xüsusiyyətləri

Sıra №	Göndərilən malların keçirilmə xüsusiyyətlərinin adı	Kodu
1	Dövlət, hökumət, beynəlxalq təşkilatların xəttılı təmənnasız kömək və xeyriyyəçilik məqsədilə malların keçirilməsi	01
2	Humanitar kömək məqsədilə malların keçirilməsi	02
3	Texniki kömək məqsədilə malların keçirilməsi	03
4	Hədiyyə verilən malların keçirilməsi	04
5	Təbii şəlakət, qəza və faciali hadisələrin nəticəsini aradan qaldırmaq üçün malların keçirilməsi	05
6	Azərbaycanın ehtiyacları üçün malların keçirilməsi	06
7	Beynəlxalq daşınmaları həyata keçirən nəqliyyat vasitələrinin normal istismarı üçün material-texniki təchizat, vasitə və ləvazimatların, yanacaq, ərzaq və başqa əmlakların keçirilməsi	07
8	MDB iştirakçıları ölkələrinin gömrük əraziləri hüdudlarından kənarda, dəniz mədənlərində iş goron şəxslər tərəfindən (kirayəyə) götürülmüş və milli gəmilərin fəaliyyətini təmin etmək üçün material-texniki təchizat vasitələri və ləvazimatın, ərzaq və digər əmlakın apirləməsi	08
9	Bu şəxslər tərəfindən (kirayəyə) götürülmüş və milli gəmilərdə olan dəniz mədənləri məhsullarının idxali	09
10	Bu şəxslər tərəfindən icarəyə (kirayəyə) götürülmüş və milli gəmilərin bunkerləşdirilməsi üçün yanacaq və sürtgü materiallarının ixracı	10
11	Komplekt obyektlər üçün avadanlıq, xammal və materialların keçirilməsi	11
12	Diplomatik və onlar səviyyəli xarici dövlətlərin nümayəndəlikləri üçün malların idxali	12
13	Xarici səmərayəli müəssisələr və xarici müəssisələrin nizamnamə fonduna əmanət ödənişi şəklində malların idxali	13

ƏLAVOLOR

14	Sərmayələr şəklində malların ixracı	14
15	Qiymətli kağızlar, milli valyutaların (numizmatik məqsədlər üçün istifadə olunanlardan başqa) keçirilməsi	15
16	Xarici valyutaların (numizmatik məqsədlər üçün istifadə olunanlardan başqa) qiymətli kağızların keçirilməsi	16
17	Təminatlı xidmətlər üzrə malların keçirilməsi	17
18	Səhv göndərişlər	18
19	Nümayəndəliklər məqsədi üçün malların keçirilməsi	19
20	Sərgi eksponatları	20
21	Reklam materialları və suvenirlər	21
22	Bir il müddətinə icarə müqaviləsinə uyğun olaraq malların keçirilməsi	22
23	Bir ildən artıq müddətə icarə müqaviləsinə uyğun malların keçirilməsi	23
24	Konsiqnasiya sazişləri üçün keçirilən mallar	24
25	İdman və əyləncə tədbirləri üçün malların keçirilməsi	25
26	Xarici sərmayəli müəssisələrin öz istehsalı olan malların ixracı	26
27	Çoxdövriyyəli taraların keçirilməsi	27
28	Fiziki şəxslər tərəfindən istehsal, ya da digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulmamış müəyyən olunmuş dövər və kvotadan artıq malların keçirilməsi	28
29	Milli və şəxslər tərəfindən icarə olunmuş hava gəmiləri üçün yanacaq və sürtgü materiallarının ixracı	29
30	Nümunələr kimi malların keçirilməsi	30
31	Xaricdə olan təşkilatların fəaliyyətinə təminat üçün malların ixracı	31
32	Sərmayəçilik fəaliyyətinin dividendləri hesabına malların keçirilməsi	32
33	Girov hesabına malların ixracı	33

ƏLAVƏLƏR

Yük gömrük bəyannamələrinin
doldurulması qaydalarına
3 sayılı Əlavə
Dünya ölkələrinin təsnifatı

Ölkənin qısa adı	Ölkənin tam adı	Hərfi kod		Rəqəmli kod
		alfa-1	alfa-2	
Avstraliya	Avstraliya	AU	AUS	036
Avstriya	Avstriya	AT	AUT	040
Azərbaycan	Azərbaycan Respublikası	AZ	AZE	031
Albaniya	Albaniya Respublikası	AL	ALB	008
Əlcəzair	Əlcəzair Xalq Demokratik Respublikası	DZ	DZA	012
İngiltərə	İngiltərə (Britaniya)	AI	AIA	660
Anqola	Anqola Xalq Respublikası	AO	AGO	024
Andorra	Andorra Knyazlığı	AD	AND	020
Antarktika	Antarktika	AQ	ATA	010
Antiqua.Barb	Antiqua və Barbuda	AG	ATG	028
Antil adaları	Niderland Antil Adaları	AN	ANT	530
Aomin(Makao)	Aomin	MO	MAC	446
Argentina	Argentina Respublikası	AR	ARG	032
Ermənistan	Ermənistan Respublikası	AM	ARM	051
Aruba	Aruba adası	AW	ABW	533
Əfqanistan	Əfqanistan İslam Dövləti	AF	AFG	004
Baham adaları	Baham Adaları Birliyi	BS	BHS	044

ƏLAVƏLƏR

Banqladeş	Banqladeş Xalq Respublikası	BD	BGD	950	
Barbados	Barbados	BB	BRB	052	
Bəhreyn	Bəhreyn Dövləti	BH	BHR	048	
Belarus	Belarus Respublikası	BY	BLR	112	
Beliz	Beliz	BZ	BLZ	084	
Belçika	Belçika Krallığı	BE	BEL	056	
Benin	Benin Xalq Respublikası	BJ	BEN	264	
Bermud adaları	Bermud adası	BM	BMU	060	
Bolqaristan	Bolqaristan Respublikası	BG	BGR	100	
Boliviya	Boliviya Respublikası	BO	BOL	068	
Bosniya və Herseq.	Bosniya və Herseqovina	BA	BIH	070	
Botsvana	Botsvana Respublikası	BW	BWA	072	
Braziliya	Braziliya Federativ Respublikası	BR	BRA	076	
Hind Okeanı Brit. Əraz.	Hind Okeanı Britaniya Ərazisi (Britaniya)	IO	IOT	086	
Bruney	Bruney-Darussalam	BN	BRN	096	
Buve	Buve adaları	BV	BVT	074	
Burkina-Faso	Burkina-Faso	BF	BFA	854	
Burundi	Burundi Respublikası	BI	BDI	108	
Butan	Butan Krallığı	BT	BTN	064	
Vanuatu	Vanuatu Respublikası	VU	VUT	548	
Böyük Britaniya	Böyük Britaniya Və Şimalı İrlandiya Birleşmiş Krallığı	GB	GBR	826	

ƏLAVƏLƏR

Macaristan	Macaristan Respublikası	HU	HUN	348
Venesuela	Venesuela Respublikası	VE	MUT	862
Vircin adaları (Abş)	Vircin adaları	VI	VIR	850
Vircin adaları (Britaniya)	Britaniya Vircin adaları	VG	VGB	092
Şərqi Samoa (ABŞ)	Amerika Samoası	AS	ASM	016
Şərqi Timor	Şərqi Timor	TR	TMR	626
Vyetnam	Vyetnam Xalq Respublikası	VN	VNM	704
Qabon	Qabon Respublikası	GA	GAB	266
Qəza Bölgəsi	Qəza Bölgəsi (Fələstin)			274
Haiti	Haiti Respublikası	HT	HTİ	332
Qayana	Qayana Kooperativ Respublikası	GY	GUY	328
Koreya (Kxdr)	Koreya Xalq-Demokratik Respublikası	KP	PRK	408
Koreya Resp.	Koreya Respublikası	KR	KOR	410
Kosta-Rika	Kosta-Rika Respublikası	CR	CRI	188
Kot-D'İvuar	Kot-D'İvuar Respublikası	CI	CIV	384
Kuba	Kuba Respublikası	CU	CUB	192
Küveyt	Küveyt Dövləti	KW	KWT	414
Qırğızıstan	Qırğızıstan Respublikası	KG	KGZ	417
Laos	Laos Xalq-Demokratik Respublikası	LA	LAO	418
Latviya	Latviya Respublikası	LV	LVA	428
Lesoto	Lesoto Krallığı	LS	LSO	426

ƏLAVƏLƏR

Liberiya	Liberiya Respublikası	LR	LBR	430
Livan	Livan Respublikası	LB	LBN	422
Liviya	Liviya Ərəb Sosialist Xalq Cəmahiriyəsi	LY	LBY	434
Litva	Litva Respublikası	SILT	LTU	440
Lixtenşteyn	Lixtenşteyn Knyazlığı	LÍ	LIE	438
Lüksemburq	Böyük Lüksemburq Her-soqluğu	LU	LUX	442
Mavriki	Mavriki	MU	MUS	480
Mavritaniya	Mavritaniya İslam Respublikası	MR	MRT	478
Madaqaskar	Madaqaskar Demokratik Respublikası	MG	MDG	450
Makedoniya	Makedoniya	MK	MKD	807
Malavi	Malavi Respublikası	MW	MWI	454
Malayziya	Malayziya	MY	MYS	458
Mali	Mali Respublikası	ML	MLI	466
Kiçik Sakit Okeani Adaları	Ayrılımçı Kiçik Sakit Okeani adaları (ABŞ)	UM	UMI	581
Maldiv	Maldiv Respublikası	MV	MDV	462
Malta	Malta Respublikası	MT	MLT	470
Marian adaları	Şimali Marian adaları Birliyi	MP	MNP	580
Marokko	Marokko Krallığı	MA	MAR	504
Martinika	Martinika (Fr.)	MQ	MTQ	474
Marşall adaları	Marşall adaları (AB)	MH	MHL	584
Meksika	Meksika Ştatları Birliyi	MX	MEX	484

ƏLAVƏLƏR

Mikroneziya	Mikroneziya Federativ Ştatları	FM	FSM	583
Mozambik	Mozambik Xalq Respublikası (Mxr)	MZ	MOZ	508
Moldova	Moldova Respublikası	MD	MDA	498
Monako	Monako Knyazlığı	MC	MCO	492
Monqolustan	Monqolustan	MN	MNG	496
Monserrat	Monserrat (Brit.)	MS	MSR	500
Myanma	Myanma İttifaqi	BU	BUR	104
Namibiya	Namibiya	NA	NAM	516
Nauru	Nauru Respublikası	NR	NRU	520
Nepal	Nepal Krallığı	NP	NPL	524
Niger	Niger Respublikası	NE	NER	562
Nigeriya	Nigeriya Federativ Respublikası	NE	NGA	566
Niderland	Niderland Krallığı	NL	NLD	528
Nikaraqua	Nikaraqua Respublikası	NI	NIC	558
Niue	Niue (Yeni Zelandiya)	NU	NUI	570
Yeni Kaledoniya	Yeni Kaledoniya (Fr)	NC	NCL	540
Yeni Zelandiya	Yeni Zelandiya	NZ	NZL	554
Norveç	Norveç Krallığı	NO	NOR	578
Normand adaları	Normand adaları			830
Norfolk	Norfolk (Avstraliya)	NF	NFK	574
Men adaları	Men adaları	İM	IMY	833
Milad adası	Milad adası (Avstraliya)	CX	CXR	162

ƏLAVƏLƏR

Müqəddəs Yelena adası	Müqəddəs Yelena adası (Britaniya)	SH	SHN	654
Ueyk adası	Ueyk adası	WK	WAK	872
Akuka adası	Akuka adası (Yeni Zelandiya)	CK	COK	184
Birləşmiş Ərəb Əmirlikləri	Birləşmiş Ərəb Əmirlikləri (Bəə)			784
Oman	Oman Sultaniyyə	OM	OMN	512
Pakistan	Pakistan İsləm Respublikası	PK	PAK	586
Palau	Palau Respublikası (Belau)	PW	PLW	585
Panama	Panama Respublikası	PA	PAN	591
Papua-Yeni Qvineya	Papua-Yeni Qvineya	PG	PNG	598
Paraqvay	Paraqvay Respublikası	PY	PRY	600
Peru	Peru Respublikası	PE	PER	604
Pitkern	Pitkern (Britaniya)	PN	PCN	612
Polşa	Polşa Respublikası	PL	POL	616
Portuqaliya	Portuqaliya Respublikası	PT	PRT	620
Puerto-Riko	Puerto-Riko (Abş)	PR	PRI	630
Reyunon	Reyunon (Fr.)	RE	REU	638
Rusiya	Rusiya Federasiyasi	RU	RUS	643
Ruanda	Ruanda Respublikası	RW	RWA	646
Ruminiya	Ruminiya Respublikası	RO	ROM	642
S-Pyer Və Mikelon	Sen-Pyer Və Mikelon (Fr.)	PM	SPM	666
S. Vinsent. Qrenad.	Sent-Vinsent Və Qrenadinlər	VC	VCT	670
Salvador	El-Salvador Respublikası	SV	SLV	222

ÖLAVƏLƏR

San-Marino	San-Marino Respublikası	SM	SMR	674
San-Tome və Prinsipi	San-Tome və Prinsipi Demokratik Respublikası	ST	STR	678
Səudiyyə Ərbəstam	Səudiyyə Ərbəstamı Krallığı	SA	SAU	682
Svazilend	Svazilend Krallığı	SZ	SWZ	748
Seyşel Adaları	Seyşel Adaları Respublikası	SC	SYC	690
Seneqal	Seneqal Respublikası	SN	SEN	686
Sent-Kits Və Nevis	Sent-Kits Federasiyası (Sent-Kristofer) və Nevis	KN	KNA	659
Sent-Lüsiya	Sent-Lüsiya	LC	LCA	662
Sinqapur	Sinqapur Respublikası	SG	SGP	702
Suriya	Suriya Ərbə Respublikası	SY	SYR	760
Slovakiya	Slovak Respublikası	SK	SVK	703
Sloveniya	Sloveniya Respublikası	SI	SVN	705
Solomon adası	Solomon adası	SB	SLB	090
Somali	Somali Demokratik Respublikası	SO	SOM	706
Sudan	Sudan Respublikası	SD	SDN	736
Surinam	Surinam Respublikası	SR	SUR	740
ABŞ	Amerika Birləşmiş Ştatları	US	USA	840
Syerra-Leone	Syerra-Leone Respublikası	SL	SLE	694
Syanqan (Hon- konq)	Syanqan (Honkonq) (Britaniya)	HK	HKG	344
Tacikistan	Tacikistan Respublikası	TC	TCK	762
Tailand	Tailand Krallığı	TH	THA	764

ƏLAVOLOR

Tayvan	Tayvan (Çinin Tərkibində)	TW	TWN	158
Tanzaniya	Tanzaniya Birleşmiş Respublikası (TBR)	TZ	TZA	834
Teyv Və Kaykos	Teyv və Kaykos (Britaniya)	TS	TSA	796
Toqo Ştatı	Toqo Respublikası	TG	TGO	768
Tokelau	Tokelau (Ştat) (Yeni Zelandiya)	TK	TKL	772
Trinidad və Tobaqo	Trinidad və Tobaqo Respublikası	TT	TTO	780
Tuvalu	Tuvalu	TV	TUV	798
Tunis	Tunis Respublikası	TN	TUN	788
Türkmənistan	Türkmənistan	TM	TKM	795
Türkiyə	Türkiyə Respublikası	TR	TUR	792
Uqanda	Uqanda Respublikası	UG	UGA	800
Özbəkistan	Özbəkistan Respublikası	UZ	UZB	860
Ukrayna	Ukrayna	UA	UKR	804
Uollis Və Futuna	Uollis və Futuna Adaları	WF	WLF	876
Uruqvay	Şərqi Uruqvay Respublikası	UY	URY	858
Farer Adaları	Farer adaları (Danimarkanın Tərkibində)	FO	FRO	234
Fidei	Fidei Respublikası	FC	FCİ	242
Filippin	Filippin Respublikası	PH	PHL	608
Finkandiya	Finkandiya Respublikası	FI	FİN	246
Folkland adaları	Folkland (Malvin adaları) (Mübahisəli Britaniya, Argentina Ərazisi)	FK	FLK	238
Fr. Polineziya	Fransız Polineziyası (Fransa)	PF	PYF	258

ƏLAVƏLƏR

Fr. Cənub Əra-ziləri	Fransız Cənub Əraziləri (Fransa)	TF	ATF	260
Fransa	Fransa Respublikası	FR	FRA	250
Xorvatiya	Xorvatiya Respublikası	HR	HRVS	191
Mər. Afr. Res-pub.	Mərkəzi Afrika Respublikası (MAR)	CF	CAF	140
Çad	Çad Respublikası	TD	TCD	148
Çexiya	Çex Respublikası	CZ	CZE	203
Çili	Çili Respublikası	CL	CHL	152
İsveçrə	İsveçrə Konfederasiyası	CH	CHE	756
İsveç	İsveç Krallığı	SE	SWE	752
Şpisbergen Adaları	Şpisbergen və Yan-Mayen Norveç	SJ	SJM	744
Şri-Lanka	Şri-Lanka Demokratik Sosialist Respublikası	LK	LKA	144
Ekvador	Ekvador Respublikası	EC	ECU	218
Ekvator. Qvineya	Ekvatorial Qvineya Respublikası	GQ	GNQ	226
Eritreya	Eritreya	ER	ERİ	232
Estoniya	Estoniya Respublikası	EE	EST	233
Efiopiya	Efiopiya	ET	ETH	231
Yuqoslaviya	Yuqoslaviya İttifaqı Respublikası (YİR)	YU	YUG	891
Cənubi Afr. Respubl.	Cənubi Afrika Respublikası (CAR)	ZA	ZAF	710
Yamayka	Yamayka	JM	JAM	388
Yaponiya	Yaponiya	JP	JPN	392

ƏLAVƏLƏR

Yük gömrük bəyannamələrinin
doldurulması qaydalarına
4 sayılı Əlavə
Göndəriş şərtlərinin təsnifatı

Kod rəqəmli	Göndəriş şərtlərinin adları hərfi	Qısaldılmış adı
1	EXW Zavoddan	EXV
2	FCA Franko daşıyıcı	FSA
3	FAS Gəmi boyunca sərbəst	FAS
4	FOB Gəmi içərisində sərbəst	FOB
5	CFR Dəyər və icarə	SFR
6	CIF Dəyər, siğortalaşdırma və icarə	SİF
7	CPT Daşınma _____ qədər ödənilmişdir	SPT
8	CIP Daşınma və siğortalaşdırma _____ qədər ödənilmişdir	SİP
9	DAF Sərhədə qədər göndəriş	DAF
10	DES Gəmidən göndəriş	DES
11	DEQ Gəmilərin yan aldığı körpüdən göndəriş	DEK
12	DDU Rüsumları ödənilməmiş göndəriş	DDU
13	DDP Rüsumları ödənilmiş göndəriş	DDP

ƏLAVƏLƏR

Yük gömrük bəyannamələrinin
doldurulması qaydalarına
5 sayılı Əlavə
Valyutaların təsnifatı

Valyutanın kodu rəqəmli rəqəmli	Valyutanın adı hərfi	Ölkələrin və ərazilə- rin qısa adı
004	AFA	Əfqani
008	ALL	Lek
012	DZD	Əlcəzair dinarı
020	ADP	Andorra peseti
024	AON	Yeni Kvanza
032	ARS	Argentina pesosu
036	AUD	Avstraliya dolları
040	ATS	Şillinq
044	VSD	Baham dolları
048	BND	Bəhreyn dinarı
050	BDT	Taka
052	VVD	Barbados dolları
056	VEF	Belçika frankı
060	VMD	Bermud dolları

ƏLAVƏLƏR

064	VTN	Nqultrum	Butan
068	BOB	Boliviano	Boliviya
072	BVP	Pula	Botsvan
084	BZD	Beliz dolları	Beliz
090	SVD	Solomon adaları dolları	Solomon adası
096	VND	Bruney dolları	Bruney Darussalam
100	VQL	Lev	Bolqaristan
104	MMK	Kyat	Myanma (Birma)
108	VIF	Burundi frankı	Burundi
116	KNR	Riel	Kamboca
124	KAD	Kanada dolları	Kanada
132	KVE	Eskudo Kabo-Verde	Kabo-Verde
136	KİD	Kayman adaları dolları	Kaymanovlar adası
144	LKR	Şri-Lank rupisi	Şri-Lanka
152	KLP	Çili pesosu	Çili
156	KNİ	Çin yuanı	Çin
170	KOP	Kolumbiya pesosu	Kolumbiya
174	KMF	Komor adaları frankı	Komor adaları
180	ZRN	Yeni Zair	Zair
188	KRK	Kosta-Rika kolonu	Kosta-Rika
191	XRD	Xorvat dinarı	Xorvatiya
191	XRK	Kuna	Xorvatiya

ƏLAVƏLƏR

192	KUP	Kuba pesosu	Kuba
196	KİP	Kipr funtu	Kipr
200	KZK	Çex kronu	Çexiya
208	DKK	Dat kronu	Qrenlandiya, Daniya, Farera adaları
214	DOP	Dominikan pesosu	Dominikan Respublikası
218	EKS	Sukre	Ekvador
222	SVK	Salvador kolonu	Salvador
230	ETV	Efiopiya biri	Efiopiya
233	EEK	Krona	Estoniya
238	FKR	Folkland adaları funtu	Folkland (Malvin) adaları
242	FCD	Fidci dolları	Fidci
246	FİM	Marka	Finlandiya
250	FRF	Fransız frankı	Andorra, Qvadelupa, Martinik, Monako, Reyunon, Sen-Pyer və Mikelon, Fransa, Fransa Qvianası, Fransız Cənub Ərazi-ləri
262	DCF	Cibuti frankı	Cibuti
268	QEK	Gürcü larisi	Gürcüstan
270	QMD	Dalasi	Qambiya
276	DEM	Alman markası	Almaniya

ƏLAVƏLƏR

288	QXK	Sedi	Qana
292	QIP	Qibraltar funtu	Qibraltar
300	QRD	Draxma	Yunanistan
320	QTQ	Ketsal	Qvatemala
324	QNF	Qvineya frankı	Qvineya
328	QID	Qayana dolları	Qayana
332	XTQ	Qurd	Haiti
340	XNL	Lempira	Honduras
344	XKD	Honkonq dolları	Honkonq
348	XUF	Forint	Macaristan
352	ISK	İsland kronu	İslandiya
356	INR	Hindistan rupisi	Butan, Hindistan
360	IDR	Rupi	Şərqi Timor, İndoneziya
364	IRR	İran riali	İran İslam Respublikası
368	IQD	İraq dinarı	İraq, (Səudiyyə Ərəbistanı ilə İraq arasında) Neytral zona
372	IEP	İrland funtu	İrlandiya
376	ILS	Şekəl	İsrail
380	ITL	İtaliya liri	Vatikan, (dövlət-şəhərləri), İtaliya, San-Marino
388	CMD	Yamay dolları	Yamayka

ƏLAVƏLƏR

392	CPY	Yen	Yaponiya
398	KZT	Tenge (qazax)	Qazaxıstan
400	COD	İordan dinarı	İordaniya
404	KES	Keniya şillinqi	Keniya
408	KPV	Şimali Koreya wonu	Koreya Demokratik Xalq Respublikası
410	KRV	Vona	Koreya Respublikası
414	KVD	Küveyt dinarı	Küveyt, Neytral zona (Səudiyyə Ərəbistanı və İraq arasında)
417	KQS	Som (Qırğız)	Qırğızıstan
418	LAK	Kip	Laos Xalq Demokratik Respublikası
422	LVP	Livan funtu	Livan
426	LSL	Loti	Lesoto
428	LVL	Latviya latı	Latviya
430	LRD	Liberiya dolları	Liberiya
434	LYD	Liviya dinarı	Liviya Ərəb Cəmahiriyəsi
440	LTL	Litva litı	Litva
442	LUF	Lüksemburq frankı	Lüksemburq
446	MOP	Pataka	Makao
450	MQF	Malaqasiya frankı	Madaqaskar
454	MVK	(Malaviya) kvaçası	Malavi
458	MYR	Malayziya rinqqiti	Malayziya

ƏLAVƏLƏR

462	MVR	Rufiya	Maldiv
470	MTL	Malтиya lirası	Malta
478	MRO	Uqiya	Mavritaniya
480	MUR	Mavriki rupisi	Mavriki
484	MXN	Yeni Meksika pesosu	Meksika
496	MNT	Tuqrık	Monqolustan
498	MDL	Moldav leyı	Moldaviya
504	MAD	Mərakeş dirhəmi	Mərakeş, Qərbi Saxara
508	MZM	Metikal	Mozambik
512	OMR	Oman rialı	Oman
516	NAD	Namibiya dolları	Namibiya
524	NPR	Nepal rupisi	Nepal
528	NLQ	Nederland quldeni	Nederland (Hollandiya)
532	ANQ	Nederland Antil qul- deni	Nederland Antil adaları
533	AVQ	Aruban quldeni	Aruba
548	VUV	Vatu	Vanuatu
554	NZD	Yeni Zelandiya dolları	Niue, Yeni Zelan- diya, Kuka adaları, Pitkern adası, Tokelau
558	NIO	Qızıl kordoba	Nikaraqua
566	NQN	Nayra	Nigeriya

ƏLAVƏLƏR

578	NOK	Norveç kronu	Buve adası, Norveç, Svalbard (Şpisbergen) və Yan Mayen adaları
586	PKR	Pakistan rupisi	Pakistan
590	PAB	Balboa	Panama
598	PQK	Kin	Papua-Yeni Qvineya
600	PYQ	Quarani	Paraqvay
604	PEN	Yeni sol	Peru
608	PNP	Filippin pesosu	Filippin
616	PLZ	Zlot	Polşa
620	PTE	Portuqal eskudosu	Portuqaliya
624	QVP	Qvineya-Bisau pesosu	Qvineya-Bisau
626	TPE	Timor eskudosu	Şərqi Timor
634	QAR	Katar riali	Katar
642	ROL	Ley	Rumuniya
643	RUR	Rusiya rublu	Rusiya Federasiyası
646	RVF	Ruanda frankı	Ruanda
654	SXP	Müqəddəs Yelena adası funtu	Müqəddəs Yelena adası
678	STD	Dobra	San-Tome və Prinsipi
682	SAR	Səudiyyə riali	Səudiyyə Ərəbistanı, Neytral zona (Səudiyyə Ərəbistanı və İraq arasında ərazi)

ƏLAVƏLƏR

690	SKR	Seyşel rupisi	Seyşel adaları
694	SLL	Leone	Serra-Leone
702	SQD	Sinqapur dolları	Sinqapur
703	SKK	Slovak kronu	Slovakiya
704	VND	Donq	Vyetnam
705	SIT	Tolar	Sloveniya
706	SOS	Somali şillinqi	Somali
710	ZAR	Rend	Lesoto, Nambiya, Cənubi Afrika
716	ZVD	Zimbabve dolları	Zimbabve
724	ESP	İspan pesetası	Andorra, İspaniya
726	SDD	Sudan dinarı	Sudan
740	SRQ	Surinam quldeni	Surinam
748	SZL	Lilanqeni	Svazilend
752	SEK	İsveç kronu	İsveç
756	KXF	İsveçrə frankı	Lixtensteyn, İsveçrə
760	SYP	Suriya funtu	Suriya Ərəb Respublikası
764	TXV	Bat	Tailand
776	TOP	Paanqa	Tonqa
780	TTD	Trinidad və Tobaqo dolları	Trinidad və Tobaqo
784	AED	Dirhəm (BƏƏ)	Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)

ƏLAVƏLƏR

788	TND	Tunis dinarı	Tunis
792	TRL	Türkiyə lirəsi	Türkiyə
795	TMM	Manat	Türkmenistan
800	UQS	Uqanda şillinqi	Uqanda
804	UAK	Karbovanets (Ukrayna)	Ukrayna
807	MKD	Denar	Makedoniya
818	EQP	Misir funtu	Misir
826	QVP	Funt sterlinq	Birləşmiş Krallıq (Böyük Britaniya)
834	TZS	Tanzaniya şillinqi	Tanzaniya Respublikası
840	USD	ABŞ dolları	Amerika Samoası, Hind okeanında Britaniya Ərazisi, Vircin adaları (Britaniya), Vircin adaları (ABŞ), Haiti, Quam, ayrılmış Kiçik Sakit Okean adaları (ABŞ), Marial adaları, Mikroneziya, Palau, Panama, Puerto-Riko, Şimali Marian adaları, Amerika Birləşmiş Ştatları (ABŞ), Terks və Kayskos adaları
858	UYP	Uruqvay pesosu	Uruqvay
862	VEB	Bolivar	Venesuela

ƏLAVƏLƏR

882	VST	Tala	Samoa
886	YER	Yəmən riali	Yəmən
890	YUN	Yuqoslav dinarı	Yuqoslaviya
894	ZMK	Kvaça (Zambiya)	Zambiya
901	TVD	Yeni Tayvan adaları	Tayvan, Çinin Əyaləti
950	XAF	KFA VEAS frankı	Qabon, Kamerun, Konqo, Mərkəzi Af- rika Respublikası, Çad, Ekvatorial Qvi- neyası, Cənubi Afri- ka
951	XSD	Şərqi Karib dolları	İngiltərə, Antiqua və Barbuda, Qrenada, Dominika, Montser- rat, Sent-Kits və Ne- vis, Sent-Lüsiya
952	XOF	KFA VSEAO frankı	Benin, Burkina-Faso, Kot d'Ivuar, Mali, Niger, Seneqal, Toqo
954	XEU	EKYU (Avropa valyutaları vahidi)	Avropa maliyyə əməkdaşlığı fondu
960	XDR	SDR (Xüsusi hüquqi alınma)	Beynəlxalq valyuta fondu
987	BRR	Kruzeyro real	Braziliya

ƏLAVƏLƏR

Yük gömrük bəyannamələrinin
doldurulması qaydalarına
A saylı Əlavə
Beynəlxalq ISO 4217 standartında olmayan valyuta kodlarının
Siyahısı

Valyutaların kodu	Valyutaların adı	Ölkə və ərazilərin qısa adı
906	Belarus rublu	Belarusiya
914	Tacik rublu	Tacikistan
928	Özbək sumu	Özbəkistan
931	Erməni dramı	Ermənistən
932	Azərbaycan manatı	Azərbaycan

ƏLAVƏLƏR

Yük gömrük bəyannamələrinin
doldurulması qaydalarına
6 sayılı Əlavə
Sövdələşmə xarakterinin Təsnifatı

Kodu	Adı
01	Milli valyuta ilə hesablaşmaqla malların keçirilməsi
	Sərbəst dönerli valyuta (SDV) ilə hesablaşmalar
21	SDV hesablaşmaları (dövlət krediti və dövlət kreditinin ödənişindən başqa) üzrə malların keçirilməsi
23	Dövlət krediti üzrə malların keçirilməsi
26	Dövlət kreditinin ödənilməsi hesabına malların keçirilməsi
	Klirinq üzrə hesablaşmalar
31	Klirinq valyutası hesablaşmaları ilə malların keçirilməsi (dövlət krediti və dövlət kreditinin ödənilməsindən başqa)
33	Dövlət krediti üzrə malların keçirilməsi
36	Dövlət kreditinin ödənişi hesabına malların keçirilməsi
	Qapalı valyuta üzrə hesablaşmalar
41	Qapalı valyuta hesablaşmaları əsasında malların keçirilməsi (dövlət kreditindən başqa)
43	Dövlət krediti üzrə malların keçirilməsi
	Digər kommersiya əməliyyatları üzrə malların keçirilməsi
51	Birbaşa mal mübadiləsi qaydası (barter sövdələşmələri) ilə malların keçirilməsi
52	Görülmüş iş və xidmətlərin hesabına mağların keçirilməsi
54	Digər ölkələrin ərazisindən qazın tranzit keçirilməsi
	Müəssisə və obyektlərin tikintisi haqqında saziş-öhdəlik hesabına malların keçirilməsi

ƏLAVƏLƏR

-
- 71 Kliring valyutası hesabı ilə kompensasiya öhdəliyi hesabına malların keçirilməsi
 - 72 MDB ölkələri öhdəliyi hesabına malların keçirilməsi
 - 75 MDB öhdəliyi hesabına müəssisələrin tikintisi üçün malların keçirilməsi
 - 78 Kompensasiyalı öhdəliklər hesabına SDV ilə hesablaşmalar əsasında malların keçirilməsi
 - 80 Digərləri

Yük gömrük bəyannamələrinin
doldurulması qaydalarına
7 sayılı Əlavə
Nəqliyyat növlərinin Təsnifati

Kodu	Nəqliyyat növlərinin adı
10	Dəniz nəqliyyatı
12	Dəniz gəmisində (bərədə) dəmiryolu vəqonları
16	Dəniz gəmisində (Ro-Ro tipli gəmi) özü hərəkət edən yol vəsitələri
20	Dəmiryolu nəqliyyatı
30	Avtoyol nəqliyyatı
40	Hava nəqliyyatı
50	Poçta
70	Stasionar nəqlətmə vəsítələri (boru kəməri, elektrik ötürүcü xətləri)
80	Daxili su nəqliyyatı
90	Özü hərəkət edən vəsítələr

ƏLAVƏLƏR

Yük gömrük bəyannamələrinin
doldurulması qaydalarına
8 sayılı Əlavə
Gömrük ödənişlərinin Təsnifatı

S/n	Ödəniş növünün adı	Kodu
1.	Gömrük rəsmiləşdirilməsinə görə gömrük yiğimləri	
10	Malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yiğimləri	10
11	Malların gömrük rəsmiləşdirilməsinə görə əlavə gömrük yiğimləri	11
12	Malların gömrük rəsmiləşdirilməsi bu iş üçün müəyyən edilməmiş yerli gömrük orqanlarının iş vaxtından kənar vaxtlarda aparılmasına görə alınan gömrük yiğimləri	12
13	Malların gömrük rəsmiləşdirilməsi bu iş üçün müəyyən edilməmiş yerli gömrük orqanlarının iş vaxtından kənar vaxtlarda aparılmasına görə alınan əlavə gömrük yiğimləri	13
14	Malların gömrük rəsmiləşdirilməsinə görə digər Gömrük ittifaqı iştirakçı dövlətlərinin büdcəsinə keçiriləcək gömrük yiğimləri	14
15	Malların gömrük rəsmiləşdirilməsinə görə digər Gömrük ittifaqı iştirakçı dövlətlərinin büdcəsinə keçiriləcək əlavə gömrük yiğimləri	15
2.	Gömrük rüsumları	
20	İdxal gömrük rüsumu	20
22	Digər Gömrük ittifaqı iştirakçı-dövlətlərinin büdcəsinə keçiriləcək idxl gömrük rüsumları	22
25	İxrac gömrük rüsumları	25
27	Digər Gömrük ittifaqı-iştirakçı dövlətlərinin büdcəsinə keçirilməli olan ixrac gömrük rüsumları	27

ƏLAVƏLƏR

3. Gömrük orqanları tərəfindən alınan dolayısı vergilər

30	Aksız	30
32	Əlavə dəyər vergisi	32
35	Xüsusi vergilər	35
37	Digər Gömrük İttifaqı-iştirakçı dövlətlərinin büdcəsinə keçirilməli olan aksız	37
38	Digər Gömrük ittifaqı-iştirakçı dövlətlərinin büdcəsinə keçirilməli olan əlavə dəyər vergisi	38
39	Digər Gömrük İttifaqı-iştirakçı dövlətlərinin büdcəsinə keçirilməli olan-x vergilər	39

4. Fiziki şəxslərdən alınan ödənişlər

40	Gömrük ödənişlərinin vahid dərəcəsi	40
41	Digər Gömrük ittifaqı-iştirakçı dövlətlərinin büdcəsinə keçiriləcək vahid ödənişlərin dərəcəsi	41
44	Yığılmış gömrük ödənişləri	44
45	Digər Gömrük ittifaqı-iştirakçı dövlətinin büdcəsinə keçiriləcək yığılmış gömrük ödənişləri	45

5. Digər yiğimlar və haqlar

50	Malların saxlanılmasına görə gömrük yiğimları	50
51	Malların gömrük müşayiətinə görə gömrük yiğimları	51
52	Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisə peşə attestatının və lisenziyanın verilməsinə görə yiğimlar	52
53	Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisə verilmiş peşə attestatı və lisenziyanın fəaliyyət müddətinin bərpa olunmasına görə yiğimlar	53
54	Bankın, ya da digər kredit müəssisəsinin banklar reyestrinə daxil olmasına görə yiğimlar	54
55	İlkin qərarın qəbuluna görə haqq	55

ƏLAVƏLƏR

56	Gömrük auksionlarında iştiraka görə haqq	56
57	Məlumatlandırma və məsləhətləşməyə görə haqq	57
6.	Vəsait və cərimələr	
60	Müsadirə olunmuşların realize olunmasından olan vəsaitlər	60
65	Girovun reallaşdırılmasından olan vəsaitlər	65
67	Cərimələr və malların dəyərindən tutulan vəsaitlər	67
7.	Digər gömrük ödənişləri	
91	Gömrük ödənişlərinə möhlət verilməsinə görə faizlər	91
93	Gömrük ödənişlərinin möhlət müddətinin uzadılmasına görə faizlər	93
95	Dəbbələr (Dəbbə pulları)	95
97	Gömrük orqanlarına alınması həvələ olunmuş digər ödəniş növləri	97
98	Gömrük ödənişlərinin ödənilməsini təmin edən məbləğ	98

Qeyd: Ödənişlərin növlər üzrə rəqəmli kodu mütləq təsnifatda göstərilən rəqəmlərdən başlanmalıdır. Rəqəmli kodda sonrakı rəqəmlərin istifadəsi tövsiyə xarakteri daşıyır.

Yük gömrük bəyannamələrinin
doldurulması qaydalarına

9 sayılı Əlavə

Gömrük ödənişlərinin ödənilməsinə təminat növlərinin
Təsnifatı

KODU	rəqəmli hərfi	Təminat növləri
11	BZ	Bank zəmanəti
22	MG	Malların girovu
33	DT	Pul vəsaitinin depozitə keçirilməsi

ƏLAVƏLƏR

Yük gömrük bəyannamələrinin
doldurulması qaydalarına
10 sayılı Əlavə
Ödəniş növlərinin Təsnifatı

rəqəmli	KOD hərfi	Ödəniş üsulu
01	HN	Bank vasitəsilə nağdsız hesablaşma
02	GK	Gömrük kassasına nağd ödəniş
03	ÖM	Gömrük ödənişlərinin ödənilməsinə möhlət verilməsi
04	ÖMU	Gömrük ödənişlərinin ödənilməsi üzrə möhlət müddətinin uzadılması
05	ŞH	Gömrük ödənişlərinə şərti hesablama
06	QÖ	Ödənişin qarşılıqlı hesablaşma əsasında aparılması

Yuk gömrük bəyannamələrinin
doldurulması qaydalarına
11 sayılı Əlavə
Gömrük müəssisələrinin Təsnifatı

Gömrük müəssisəsinin kodu	Gömrük müəssisəsinin adı
00100	Bakı Baş Gömrük İdarəsi
00101	Bərə postu
00102	Biləcəri postu

ƏLAVƏLƏR

00104	Xirdalan postu
00105	Keşlə postu
00106	Qaradağ postu
00108	Yasamal postu
00109	Səbail postu
00110	Sahil postu
00112	Binəqədi postu
00113	Səngəçal postu
00115	Yeni sahil
00116	«İpək yolu» gömrük postu
00200	Tovuz gömrük idarəsi
00201	Candargöl postu
00202	Girzan postu
00203	Pöyülü postu
00204	Sınıq Körpü postu
00205	Sadıxlı postu
00206	Böyük Kəsik postu
00207	2-ci Şixli gömrük postu
00300	Yevlax gömrük idarəsi
00301	Şəki postu
00302	Mingəçevir postu
00303	Qəbələ gömrük postu
00400	Astara gömrük idarəsi

ƏLAVƏLƏR

00401	Lənkəran postu
00402	Masallı postu
00500	Balakən gömrük idarəsi
00501	Muğanlı postu
00502	Mazımçay postu
00503	Lahic postu
00600	Əli-Bayramlı gömrük idarəsi
00602	Kürdəmir postu
00700	Sumqayıt gömrük idarəsi
00701	Şirvan postu
00702	H. Z. Tağıyev-1 postu
00800	Hava Nəqliyyatında Baş Gömrük İdarəsi
00801	Gəncə hava limanı postu
00802	Qala gömrük postu
00803	H. Z. Tağıyev gömrük postu
00900	Gəncə gömrük idarəsi
00901	Samux postu
00903	Şəmkir HES postu
01000	Culfa gömrük idarəsi
01001	Nehrəm postu
01002	Naxçıvan hava limanı
01100	Sədərək gömrük idarəsi
01101	Şahtaxtı postu

ƏLAVƏLƏR

01200	Biləsuvar gömrük idarəsi
01201	Biləsuvar postu
01202	Salyan gömrük postu
01300	Xudafərin gömrük idarəsi
01301	Horadiz postu
01302	İmişli postu
01400	Xaçmas gömrük idarəsi
01401	Xanoba postu
01402	Samur postu
01403	Yalama postu
01404	Zuxul postu
01405	Şirvanovka postu
01500	Aksız gömrük idarəsi
01600	Enerji gömrük idarəsi
01601	Dübəndi postu
01602	Liman postu
01603	Güzdək postu
01604	Yeni Səngəçal
01700	Xəzər dənizində AR-nın Mənafelərini Mühaf. İdarəsi
01701	Bakı Beynəlxalq liman postu
01702	Xaçmaz dəniz nəzarət postu
01703	Siyəzən dəniz nəzarət postu

ƏLAVƏLƏR

01704	Pirallahı dəniz nəzarət postu
01705	Hövsan dəniz nəzarət postu
01706	Qaradağ dəniz nəzarət postu
01707	Neftçala dəniz nəzarət postu
01708	Lənkəran dəniz nəzarət postu
01800	Naxçıvan şəhər gömrük idarəsi
01900	Bakı Avtonəqliyyat gömrük idarəsi
02000	Naxçıvan Beynəlxalq hava limanı gömrük idarəsi

Yük gömrük bəyannamələrinin
doldurulması qaydalarına

12 sayılı Əlavə

Təyinatına uyğun olaraq gömrük rüsumu ödənişlərindən azad
olan malların

Təsnifatı

Dövlət Gömrük Komitəsinin 25 may 2000-ci il 39 №-li əmrinə
əsasən 12 sayılı əlavə ləğv edilmişdir.

OLAVOLOR

**Yük gömrük bəyannamələrinin
doldurulması qaydalarına**

13 sayılı əlavə

**Nəqliyyat vasitələrinin və malların gömrük dəyərminin təyini
metodlarının Təsnifatı**

Kodu	Adı
01	Gətirilən malların sövdəloşma qiyməti
02	Eyniləşdirilmiş malların sövdəloşma qiyməti
03	Eynicinsli malların sövdəloşmə qiyməti
04	Dəyərin toplanması
05	Dəyərin çıxılması
06	Ehtiyat metod

Ştrix-kod və onun mahiyyəti

Ştrix-kodlar üzərində münasibətləri tənzimləyən əsas beynəlxalq qurum Global Standards One (GSO) International-dır. Bu qurum əmtəə nömrələməsi və ştrixli kodlaşdırma standartlarının çoxsahəli beynəlxalq sistemini idarə edir və bu idarəetmə daxilində mallara və xidmətlərə unikal identifikasiya nömrələrin verilməsi sistemini işləyib hazırlanmışdır. Bu nömrələr istehsalçılar, ixrac və idxalçılar, pərakəndə və topdan satış ticarətçilər arasında öz malları və xidmətləri haqqında məlumatın vahid EAN/UCC sistemində ötürülməsini ümumi dil vasitəsi ilə təmin etdiyindən, bizim də qeyd etdiyimiz ki mi onun gömrük işində (YGB-də) istifadəsi çox effektiv olar. Təşkilatın işləyib hazırladığı kodlar hazırda dünyanın 145 ölkəsində (Əlavə 1), o cümlədən də Azərbaycanda istifadə olunur. Respublikamız bu quruma 1999-cu il 11 mayda qəbul edilmişdir. İndi isə ştrix-kodun mahiyyətini aydınlaşdırıraq.

Ştrix-kod – malın qablaşdırılmasının üzərində vurulan müxtəlif qalınlıqlı açıq və tünd sahələrin ardıcılığından ibarət olan simvoldur. Ştrix kod özündə demək olar ki, obyekti haqqında olan bütün əsas məlumatları eks etdirir ki, bu da onun əsas üstünlüyü hesab edilir.

Hazırda dünyada aşağıdakı ştrix-kod simvolikalarından istifadə olunur:



1 47 61234 56789 1

EAN-14 bir qayda olaraq mal partiyalarının kodlaşdırılması zamanı istifadə olunur. Qrup bağlamalarında bu kod EAN-13 əsasında tərtib olunur.



224FA4789

ləyə bilir. Bu kod standart sənaye kodu hesab edilir.

Code_39 – bir qayda olaraq sənayedə üstünlük verilir. Bu kod həm rəqəmli, həm də hərfli məlumatla malik olub məhsulun müxtəlif xassələrini şifrə-



Code 128 - əməkdaş partiyasının nömrəsini, onun hazırlanma tarixini, yayılma müddətini, zəmanət şartlarını və s. Kodlaşdırılmasında istifadə olunur.



əməliy-yatlarının kodlaşdırılması zamanı istifadə olunur.




kil edir.

Codablock F - kodu Code_128 kodunun çoxxətli versiyasıdır. Sıranın maksimal eni 62 simvol təş-



olunur. RSS kompozit kodu çox vaxt dərmanların üzərinə vurulur.

ISBN 123456789-X




EAN-13 – istehlak bağlamalarının üzərinə vurulur. Əsasən yeyinti və sənaye məllərinin istehsalında, topdan və pərakəndə ticarət mallarının satışında geniş yayılmışdır. EAN-13 kodunun aşağısında olan rəqəmlər istehsalçı ölkəni (ilk 3 rə-


ƏLAVƏLƏR

qəm), konkret istehsalçını (4-8 rəqəmlər) və məhsulun xüsusiyyətlərini (9-12 rəqəmlər) göstərir. 13-cü rəqəm isə nəzarət rəqəmidir və kodun doğruluğunu göstərir.

EAN-13 kodunun üst hissəsində rəqəmlər yalnız bu kodun kitab və digər dövrü nəşrlərə aid olduğu təqdirdə yazılır. Bu rəqəmlər ISBN (978) və ISSN (977) notlarının identifikasiyası zamanı ISMN (979) nömrələrinindən istifadə edilməklə yazılır.




Datamatrix – kodu əsasən miniatür məmulatların, məsələn, integrallı mikrosxemlərdə, elektronika üçün çap platasının markalanmasında istifadə edilir. Maksimal həcmində minimal ölçüyə malik olması kodun əsas üstünlüyü hesab olunur.



MaxiCode – kodu ikixətli matrisli simvolikadır. Mərkəzdə konsentrik axtarış dairəsi var.



QR Code – kodunda 3 küçədə kvadrat şablon əlavə olunur. Müxtəlif ölçülü qara ləkələr (elementlər) matrisanın daxilində yerləşir. Elementlərin hər bir kiçik pozisiyası məlumat daşıyır.




Aztec Code – kodu ikixətli (2D) universal simvolikadır. O, kvadratin daxilində kvadrat elementlərin matrisasından ibarət olan simvolikadır. Mərkəzdə konsentrik kvadratlardan ibarət olan “hədəfi” (“bullseye”) olan bu kod xırda və böyük həcmli məlumatı kodlaşdırıb ilər.

ƏLAVƏLƏR



PDF – kodu portativ məlumat faylı şəklində istifadə edilən böyük həcmli ilk çoxxətli simvollardan biridir. Kodun maksimal həcmi 2710-a qədər rəqəmli və ya 1850 mətni işarəni əks etdirən 929 simvol təşkil edir.



Code 49 – kodu hərf-rəqəmli informasiyanı yazmaq üçün hər birində 4 simvol olmaqla 2-dən 8-ə kimi sıradan istifadə edən ilk çoxxətli simvollardan biridir. Belə kodların maksimal tutumunu 49 hərf-rəqəmli və ya 81 rəqəmli simvollar təşkil edir.

ƏLAVƏLƏR

Əlavə 1. GSÖİ üzvü olan dünya ölkələrinin kodları (prefiksleri).

GS1 prefiksleri	GS1 üzvü olan milli təşkilatın adı	Ölkələr
000-139	UCC - GS1 US & GS1 Canada	ABŞ və Kanada
200-299	In-store numbers	Daxili nömrələmə
300-379	GENCOD - GS1 France	Fransa
380	BCCI - GS1 Bulgaria	Bolqaristan
383	GS1 Slovenia	Sloveniya
385	GS1 Croatia	Xorvatiya
387	GS1 Bosnia-Herzegovina	Bosniya-Hersoq
400-440	CCG - GS1 Germany	Almaniya
450-459& 490-499	Distribution Code Center DCC - GS1 Japan	Yaponiya
460-469	UNISCAN / GS1 RUSSIA	Russiya
470	GS1 Kyrgyzstan	Kirğıstan
471	GS1 Taiwan	Tayvan
474	GS1 Eestu	Estoniya
475	GS1 Latvia	Latviya
476	GS1 Azerbaijan	Azərbaycan
477	GS1 Lithuania	Litva
478	GS1 Uzbekistan	Özbəkistan
479	GS1 Sri Lanka	Şri-Lanka
480	PANC - GS1 Philippines	Filippin
481	GS1 Belarus	Belarus
482	GS1 Ukraine	Ukrayna
484	GS1 Moldova	Moldova
485	GS1 Armenia	Ermənistən
486	GS1 Georgia	Gürcüstan
487	GS1 Kazakhstan	Qazaxistan

ƏLAVƏLƏR

489	HKANA - GS1 Hong Kong	Honq-Konq
500-509	E Centre - GS1 UK	B.Britaniya
520	HELLCAN-EAN HELLAS - GS1 Greece	Yunanistan
528	GS1 Lebanon	Livan
529	GS1 Cyprus	Kipr
531	GS1 Macedonia	Makedoniya
535	GS1 Malta	Malta
539	GS1 Ireland	İrlandiya
540-549	GS1 Belgium.Luxembourg	Belçika,Lüksemburq
560	CODIPOR - GS1 Portugal	Portuqaliya
569	GS1 Iceland	İslandiya
570-579	GS1 Denmark	Danimarka
590	GS1 Poland	Polşa
594	GS1 Romania	Rumınıya
599	GS1 Hungary	Macaristan
600-601	GS1 South Africa	Cənubi Afrika
608	GS1 Bahrain	Bəhreyn
609	GS1 Mauritius	Mauritius
611	GS1 Morocco	Mərakeş
613	GS1 Algeria	Əlcəzair
616	GS1 Kenya	Genya
619	TUNICODE - GS1 Tunisia	Tunis
621	GS1 Syria	Suriya
622	GS1 Egypt	Misir
624	GS1 Libya	Liviya
625	GS1 Jordan	İordaniya
626	GS1 Iran	İran
627	GS1 Kuwait	Küveyt
628	GS1 Saudi Arabia	Səudi Ərəbistan
629	GS1 Emirates	Birləş. Ərəb Birlikləri

ƏLAVƏLƏR

640-649	GS1 Finland	Finlandiya
690-695	Article Numbering Centre of China ANCC - GS1 China	Çin
700-709	GS1 Norway	Norveç
729	Israel Bar Code Association - GS1 Israel	İsrail
730-739	GS1 Sweden	İsveç
740	GS1 Guatemala	Qvatemala
741	GS1 El Salvador	Salvador
742	İCCC - GS1 Honduras	Honduras
743	GS1 Nikaragua	Nikaraqua
744	GS1 Costa Rica	Kosta-Rika
745	GS1 Panama	Panama
746	GS1 Republica Dominicana	Dominik Respubl.
750	AMECE - GS1 Mexico	Meksika
759	GS1 Venezuela	Venesuela
760-769	GS1 Switzerland	İsveçrə
770	İAC -GS1 Colombia	Kolombiya
773	GS1 Uruguay	Uruqvay
775	GS1 Peru	Peru
777	GS1 Bolivia	Boliviya
779	CODIGO - GS1 Argentina	Argentina
780	GS1 Chile	Çili
784	GS1 Paraguay	Paraqvay
786	ECOP - GS1 Ecuador	Ekvador
789-790	GS1 Brazil	Braziliya
800-839	İNDİCOD - GS1 Italy	İtaliya
840-849	AECOC - GS1 Spain	İspaniya
850	Camera de Comercio de la Republlica de Cuba - GS1 Cuba	Kuba

ƏLAVƏLƏR

858	GS1 Slovakia	Slovakiya
859	GS1 Czech Republic	Çexiya
860	GS1 Serbia & Montenegro	Serbiya və Çernoqoriya
865	GS1 Mongolia	Monqolustan
867	GS1 North Korea	Şn.Koreya
869	UCCET - GS1 Turkey	Türkiyə
870-879	GS1 Nederland	Niderland
880	GS1 South Korea	Cn.Koreya
884	GS1 Cambodia	Komboca
885	GS1 Thailand	Tailand
888	SANC - GS1 Singapore	Sinqapur
890	GS1 India	Hindistan
893	GS1 Vietnam	Vyetnam
899	GS1 Indonesia	İndoneziya
900-919	GS1 Austria	Avstriya
930-939	GS1 Australia	Avstraliya
940-949	GS1 New Zeland	Yeni Zellandiya
955	Malaysian Article Numbering Council - GS1 Malaysia	Malaziya
958	GS1 Macau	Makau

ƏDƏBİYYAT

Azərbaycan dilində

1. Abbasbəyli A.N. Beynəlxalq münasibətlərin proqnozlaşdırılmasının nəzəri problemləri. Bakı, 2006.
2. Armstrong/Kotler, Marketing: ilk addım. Bakı, 2006.
3. Azərbaycan Respublikasında iqtisadi inkişafın xüsusiyyətləri və problemləri. Bakı, 2004.
4. "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərərləri, gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı haqqında" AR Nazirlər Kabinetinin 22 dekabr 2003-cü il tərixli 161 sayılı qərarı.
5. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi. Bakı, 2005.
6. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı, 2008.
7. "Azərbaycan Respublikasının sərhədlərindən kənara valyuta çıxarılmasının tənzimlənməsi haqqında" AR Nazirlər Kabinetin 359 sayılı qərarı, 12 oktyabr 1994-cü il.
8. "Azərbaycan Respublikasında xarici ticarətin sərbəstləşdirilməsi haqqında" AR Nazirlər Kabinetinin 247 sayılı qərarı 15 noyabr 1995-ci il.
9. "Azərbaycan Respublikasının ərazisinə gətirilən MDB dövlətlərinin hüdudlarından kənarda istehsal edilmiş, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" AR Nazirlər Kabinetinin 61 sayılı qərarı, 16 iyun 1997-ci il
10. Əliyev A.Ə. Azərbaycanın xarici ticarət-iqtisadi əalqələri. Bakı, 2001.
11. Əliyev Ə., Aslanov E. Beynəlxalq turizm hüququ. Bakı, 2007.
12. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının qanunu. Bakı, 1995.
13. Hacıyeva A. Beynəlxalq münasibətlər tarixi. Bakı, 2001.
14. Həsənov Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı, 2005.
15. Heydərov K.F., Əzimov A.H. Gömrük hüququ. Bakı, 2001.
16. H.Əliyev və Azərbaycan Gömrük sisteminin təkamülü. Bakı, 2006.
17. Heydərov K.F. Gömrük işinin əsasları. Dərslik. Bakı, 2004.

18. Heydərov K.F. Gömrük işinin əsasları. 4 cilddə. Bakı, 1998, 1999, 2000.
19. Heydərov K.F. Gömrük işinin təşkili və idarə edilməsi. Bakı, 2006.
20. Heydərov K.F., İbrahimov T.T. Gömrük işi – iqtisadi suverenlik və təhlükəsizlik. Bakı, 1999.
21. Heydərov K.F. Həsənov C. Azərbaycan gömrük xidməti yeni dünya təsərrüfat münasibətləri şəraitində. Bakı Azərnəşr, 1998.
22. Qasımov A. Əmək hüququ. Bakı, 2005.
23. Qurbanlı M. H. Əliyev və müstəqil Azərbaycan gəncliyi. Bakı, 2003.
24. Mahmudov Y. Azərbaycan diplomatiyası. Bakı, 1996.
25. Məmmədov N., Bərxudarov M. İqtisadi təhlükəsizlik. Bakı, 2006.
26. Menkyu Q. Ekonomiksin əsasları. Bakı, 2007.
27. Mırzəyeva A. AR Vergi hüququ. Bakı, 2007.
28. Musayev E. Karguzarlığın təşkili. Bakı, 2003.
29. Rəcəbli H.M. BMT-nin ixtisaslaşmış qurumları. Bakı, 2003.
30. Sadıqov R. Böyük Britaniya və Avropa İnteqrasiyası. Bakı, 2006.
31. Şəkərəliyev A.Ş. Beynəlxalq iqtisadi münasibətlər və beynəlxalq bazarın təşəkkülü. Bakı, 1996.
32. Şəkərəliyev A.Ş. Dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibətlər. Bakı, 1999.
33. Şəkərəliyev A.Ş. Əliyev A.Ə. Gömrük işinin təşkili və idarə edilməsi. Bakı, 2003.
34. Ştiqlitz C.E. Qloballaşma və onun doğurduğu narahılıqlar. Bakı, 2004.
35. Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının qanunu. Bakı, 1994.

Rus dilində

1. Аббасов Ч. Экономика Азербайджана на путях глобализации: предпосылки и последствия. Баку, 2006.
2. Авдокушин Е.Ф. Международные экономические отношения. Учебник, Москва, 1998.

3. Азербайджан и Россия. Баку, 2006.
4. Алейников Е.А. Стратегия экономической безопасности и инновационной политики (страна, регион, фирма). Москва, 1994.
5. Алиев А.А. Таможенное дело и развитие мировой экономики. Баку, 2002.
6. Алиев И.Г. Каспийские нефти. Москва, 2001.
7. Архипова А.Ю., Черковец О.В. Внешнеэкономическая деятельность Российских регионов, Ростов-на-Дону, 2005.
8. Б. Улин, Межрегиональная и международная торговля. Москва, 2004.
9. Бабин Э.П., Иванов Н.А. Товарная номенклатура внешнеэкономической деятельности СНГ. Москва, 2003.
10. Бабин Э.П., Исаченко Т.М. Внешнеэкономическая политика Москва, 2007.
11. Бакаева О.Ю. Таможенные фискальные доходы: правовое регулирование Москва, 2005.
12. Балабанов И.Т. Балабанов Н.И. Внешнеэкономические связи. Москва, «Финансы и статистика», 1999.
13. Беляева Н.Ю., Панина О.В., Головинский В.В., Авдиенко О.Б. Ценообразование, Москва, 2005.
14. Бородулина Л.Д., Кудрявцева И.А., Юрга В.А. Международные экономические организации. Москва, 2005.
15. Булатов А.С. Экономика. Москва, 1997.
16. Булатова А.С. Мировая экономика. Москва, 2007.
17. Вавилова Е.В., Бородулина Л.Д. Международная торговля. Москва, 2006.
18. Васильев Г.И. Новый механизм расчетов и кредитования внешнеэкономической политики. Москва, 1992.
19. Вельяминов Г.М. Международное экономическое право и процесс. Москва, 2004.
20. Воронкова О.Н., Пузакова Е.П. Внешнеэкономическая деятельность. Москва, 2006.
21. Гримберг Р.С., Татарина А.И. Оценка социально-экономических последствий присоединения России к ВТО. Москва, 2007.
22. Грязнова А.Г., Чечслева Г.В. Экономическая теория национальной экономики и мирового хозяйства. Москва, Политическая экономика, 1997.

23. Губин Е.П. Государственное регулирование рыночной экономики и предпринимательства, правовые проблемы. Москва, 2005.
24. Данько Т.П. Управление маркетингом. Учебник. Москва, 2001.
25. Дойнеко А.Е., Запавский Г.В., Василевская М.В. ВТО. Минск, 2006.
26. Драганов В.Г. Основы таможенного дела. Москва, Экономика, 1998.
27. Дюмурен И.И. ВТО. Москва, 2003.
28. Дюмурен И.И. Таможенно-тарифное регулирование (зарубежная практика) Финансовые вести, 1993.
29. Зубченко Л.А. Современная торговля : проблемы и перспективы. Москва, 1999.
30. Зубченко Л.А. Современные теории внешнеэкономических отношений. Москва, 1992.
31. Иванова С.В. ВТО. Москва, 2007.
32. Качалич А.Г. Валютная политика стран с трансформированной экономикой в условиях финансовой глобализации. Москва, 2006.
33. Кембелл Р.М. Стенли Л.Б. Экономикс: принципы, проблемы и политика. В 2-х томах. Баку, 1992.
34. Киреев А. Международная экономика. Москва, 2000.
35. Киселев Е.А., Чекурин М.Н. Основы теории переходной экономики (вводный курс). Киров, 1996.
36. Козырев А.Н. Таможенные режимы. Москва, 2006.
37. Кокушкина И.В., Воронин М.С. Международная торговля и мировые рынки, Санкт-Петербург. 2007.
38. Красавина М.Л. Международные валютно-кредитные и финансовые отношения. Москва, 1994.
39. Кретов И.И., Садченко К.В. Внешнеторговое дело Москва, 2006.
40. Крощенникова В.М. Валютное регулирование и валютный контроль. Москва, 2005.
41. Круглова Н.Ю. Хозяйственное право. Москва, 2006.
42. Кузьмин Э.Л. Международное экономическое право. Москва, 2007.
43. Л Тарасевич.С., Гребенников П.Н., Мусский А.И. Макро-экономика. Москва, 2006.
44. Минкова К.В. Международная многосторонняя торговля

- от античности до ВТО, Санкт-Петербург, 2006.
45. Молчанов О.В., Коган М.В. Таможенное дело Ростов-наДону, 2005.
 46. Назаенко К.С. Таможенное оформление внешнеэкономической деятельности. Москва, 2005.
 47. Новиков М.М. Регулирование внешней торговли в условиях членства в ВТО. Москва, 2005.
 48. Носкова И.Я. Международные валютно-кредитные отношения. Москва, Юнити, 1995.
 49. Орешин В.П. Государственное регулирование национальной экономики. Москва, 1999.
 50. Орнадский И.А. Экономическая дипломатия. Москва, 1985.
 51. Основы торговой политики и правила ВТО Москва, 2006.
 52. Пербо М. Международные экономические, валютные и финансовые отношения. Москва, Прогресс, 1990.
 53. Под ред. Р.И.Хасбулатова, Мировая экономика и международные отношения (И,ИИ части), Москва, 2006.
 54. Поляк Г.Б., Маркова А.Н. История мировой экономики Москва, 2006.
 55. Пресняков В.Е. современная зарубежная практика регулирования внешне торговли: таможенный аспект. Москва, 1996.
 56. Риккардо Д. Начало политической экономики и налогового обложения. Москва, Экономическая классика 1993, том 1.
 57. Роль ВТО в глобальном управлении. Москва, 2004.
 58. Рубинштейн Т.Б. ВТО – практический аспект. Москва, 2004.
 59. Рустамбеков Г.Б. Национальные экономические интересы Баку, 1998.
 60. Самуэльсон Т. Экономика. Москва, 1992, том 2.
 61. Свинухов В.Г. Таможенное дело. Москва, 2005
 62. Сельцовский В.Л. Экономика – статистические методы анализа внешней торговли. Москва, 2004.
 63. Семенов К.А. Международные экономические отношения. Москва, 1998.
 64. Смит А. Исследование о природе и причинах богатство народов. Москва, 1962.

65. Струве П.Б. Торговая политика России. Челябинск, 2007.
66. Тагина О.М. Россия и ВТО. Москва, 2004.
67. Трунк-Федерова М.П. Разрешение споров в рамках ВТО. Москва, 2005.
68. Трухачов В.И., Лякишева И.Н., Ерохин В.Л. Международная торговля. Ставрополь, 2006.
69. Фишер С., Дорнбуш Р., Шмалензи Р. Экономикс. Москва, 1993.
70. Фомичев В.И. Международная торговля. Учебник, Москва, Инфра-М, 1998.
71. Халафов Х. Международно-экономические организации в системе международно-правового регулирования. Баку, 2005.
72. Хасбулатов Р.И. Международные экономические отношения. Москва, 1991. том 1,2.
73. Хасбулатов Р.И. Мировая экономика. Москва, 1994.
74. Ходов Л. Т. Государственное регулирование национальной экономики. Москва, 2005
75. Ходов Л.Г. Основы государственно экономического политики. Москва, БЕК, 1998.
76. Ходов Л.Т. Налоги и налоговое регулирование экономики, Москва, 2003.
77. Чикмарова Г.И. Основы таможенного дела (краткий курс) Ростов на Дону, 2001.
78. Шагалов Г., Пресняков В., Фоминский И. Регулирования внешнеэкономических связей. Москва, 1997.
79. Шалашов В.П., Шалашова Н.Т. Новое в валютном регулировании и учете валютных операций. Москва, 1996.
80. Шпеклер Х.А. Международные экономические организации. Справочник. Москва, 1998.
81. Шуляк П.Н. Ценообразование. Москва, 2005.
82. Шумилов В.М. ВТО, право и система. Москва, 2006.
83. Щегарцов В.А., Таран В.А. Мировая экономика: мировая финансовая система, международный финансовый контроль. Москва, 2005.
84. Щетинин В.Д. Экономическая дипломатия. Москва, 2001.
85. Ядгаров Я.С. История экономических учений. Москва, 2004.

Yığılmağa verilib 10.12.2007. Çapa imzalanıb 24.02.2008.

Kağız formatı 60x90 1/16. Offset kağızı 65 q.

Həcmi 25ç.v. Sifariş №7. Tiraj 300.

«Zərdabi LTD» MMC Nəşriyyat Poliqrafiya müəssisəsi

Tel.: 514 73 73
